

**AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ  
BAKİ DÖVLƏT UNIVERSİTETİ**

**AZƏRBAYCAN TARİXİ  
XIX – XXI əsrin əvvəli**

*Ali məktəblər üçün mühazirələr kursu*

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 29.06.2009-cu il tarixli 805 sayılı əmri ilə təsdiq edilmişdir.

**BAKİ  
«Bakı Universiteti» nəşriyyatı  
2010**

Tarix elmləri namizədi, dosent **A.Ə.Rzayevin** ümumi redaktəsi ilə

**Müəlliflər:** t.e.d., prof. E.B.Muradəliyeva, t.e.d., prof. S.S.Əliyarlı, t.e.d., prof. F.F.İbrahimli, t.e.d., prof. İ.X.Zeynalov, t.e.d., dos. L.L.Həsənova, t.e.d., dos. K.K.Şükürov, dos. F.E.Əliyeva, dos. A.Ə.Rzayev, dos. M.Q.Abdullayev, dos. A.Z.İbrahimova, dos. N.Z.Məmmədov, dos. R.G.Həsənov, dos. X.M.Abbasova, dos. B.O.Əziz, dos. X.R.Səfərova, dos. C.Y.Rüstəmova, t.e.n., müəl. Ə.Ə.Şahverdiyev, t.e.n., müəl. L.A.Əliyeva, b/müəl. V.R.Nəbiyev, müəl. S.A.İsmayılova, K.T.Nəcəfova

**Rəyçilər:** prof. S.Y.Süleymanova, dos. C.M.Cəfərov

**Azərbaycan tarixi. Ali məktəblər üçün mühazirələr kursu. II hissə (XIX-XXI əsrin əvvəli).** Bakı: «Bakı Universiteti» nəşriyyatı, 2010, 545 s.

$$A \frac{0503020907}{M - 658(07)} - 2010$$

© «Bakı Universiteti» nəşriyyatı, 2010

## MÜNDƏRİCAT

<b>I. Rusyanın Şimali Azərbaycan xanlıqlarını işgal etməsi.</b>	
<b>Xanlıq dövrünün sonu</b>	
(prof. S.S.Əliyarlı; t.e.d. K.K.Şükürov)	5
<b>II. Şimali Azərbaycan XIX əsrin 40-70-ci illərində</b>	
1) 40-cı illərin islahatları və onların mahiyyəti	
2) Burjua islahatlarının hazırlanması və keçirilməsi.....	
(t.e.d. L.L.Həsənova; dos. F.M.Əliyeva)	81
<b>III. Şimali Azərbaycan XIX əsrin 70-ci illəri –</b>	
<b>XX əsrin əvvəllərində</b>	
(prof. E.B Muradəliyeva; dos.B.O.Əziz)	121
<b>IV. Şimali Azərbaycan 1905-1914-cü illində</b>	
(b/m. L.A.Əliyeva; dos. Ç.S.Rüstəmova)	152
<b>V. XX əsrin əvvəllərində (1900-1918-ci illər)</b>	
<b>Şimali Azərbaycanın iqtisadi inkişafı</b>	
(dos. M.Q.Abdullayev)	178
<b>VI. Cənubi Azərbaycan 1828-1914-cü illərdə</b>	
(K.T.Nəcəfova)	195
<b>VII. Azərbaycan Birinci Dünya müharibəsi illərində</b>	
(Ə.Ə.Şahverdiyev; b/m. V.R.Nəbiyev)	221
<b>BIBİBİ. Azərbaycan Xalq Cümhuriyyəti (1918 – 1920)</b>	
(dos. A.Z.İbrahimova)	248

<b>IX. Azərbaycan 20-30-cu illərdə</b>	
(prof. F.F.İbrahimli; dos. B.O.Əziz) .....	279
<b>X. Azərbaycan İkinci Dünya müharibəsi dövründə</b>	
(dos. N.Z.Məmmədov).....	325
<b>XI. Şimali Azərbaycan İkinci Dünya müharibəsindən</b>	
<b>sonrakı dövrdə (1946-1960-ci illərdə)</b>	
(prof. İ.X.Zeynalov; dos. X.R.Səfərova).....	368
<b>XII. Azərbaycan SSR XX yüzilliyin 70-80-ci illərində</b>	
(prof. İ.X.Zeynalov; dos. X.M.Abbasova).....	418
<b>XIII. Müstəqil Azərbaycan Respublikasının</b>	
<b>yaranması, onun daxili və xarici siyaseti</b>	
(dos. A.Ə.Rzayev; dos. N.Z.Məmmədov;	
dos. R.G.Həsənov; b/m.V.R.Nəbiyev).....	462
<b>XIV. Cənubi Azərbaycan 1917-ci il – XXI əsrin</b>	
<b>əvvəllərində</b>	
(b/m S.A.İsmayılova).....	525

prof. S.S.Əliyarlı  
t.e.d. K.K.Şükürov

## I. RUSİYANIN ŞİMALİ AZƏRBAYCAN XANLIQLARINI İSGAL ETMƏSİ. XANLIQ DÖVRÜNÜN SONU

1. XVIII yüzilin sonu – XIX yüzilin başlanlığında Azərbaycanın iç durumu
2. Azərbaycan beynəlxalq münasibətlərdə
3. Rusiya işgalinin başlanması Baş komandan general Sisianov
4. 1804-813-cü illər Rusiya-İran savaşı. Quzey Azərbaycan xanlıqları uğrunda mübarizənin yeni dönümü
5. Xanlıq dövrünün sonuna doğru
6. 1826-1828-ci illər Rusiya-İran savaşı. Türkmençay müqaviləsi

### 1. XVIII yüzilin sonu – XIX yüzilin başlanlığında Azərbaycanın iç durumu

**Qacarın öldürülməsindən sonra olanlar.** Məhəmməd şah Qacarın qətlindən sonra siyasi durum dəyişdi. Qunun ilk nəticələri özünü Qarabağın mərkəzi Şuşada göstərdi. Bakı və Gəncə xanları həbsxanadan çıxaraq öz xanlıqlarına qayıtdılar. Qarabağda isə İbrahim xanın qardaşı oğlu "batmanqılınc" Məhəmməd bəy hakimiyyəti ələ keçirdi. Mirzə Camal yazır: "(Xan) bir para maneələrə görə Qarabağa gedə bilməyib, üç ay Balakəndə qaldı, hamı, xüsusilə Gürcüstan valisi, Gəncə hakimi Cavad xan və Şirvanlı Mustafa xan töhfələr, hədiyyələr göndərib, onunla müttəfiqlik arzusunda olduqlarını bildirdilər... Məhəmməd bəy isə mərhum İbrahim xan gələnə qədər Qarabağ vilayətində hökumət işlərilə məşğul idi.

... Məhəmməd bəyin şeytana uyub müxalifət göstərməsi və özündən başqasını tanımaq istəməməsinin qarşısını almaq

## I mühazirə

üçün xan Qarabağa hərəkət etməzdən əvvəl, o zaman Mehdiqulu ağa adlanan Mehdiqulu xanı Qarabağ bəylərinin bir neçə övladı ilə oraya göndərdi.

Məhəmməd bəy Mehdiqulu xanın bəyzadələrlə Qarabağa gəlışindən sonra səmimiyyətdən, düzlükdən və İbrahim xanın itaətindən çıxmayağından danışırdısa da, ürəyində hakimiyyət həvəsinə düşmüdü.... Bu xəbər Kür qıraqında ...İbrahim xana çatdıqda övladlarının ən böyükü ...Məhəmmədhəsən ağanı beş yüz nəfər ləzgi qoşunu və Qarabağ sərkərdələri ilə təcili olaraq yola saldı". İşin belə olduğunu görən Məhəmməd bəy müxalifət etmək flkri ilə Qarabağ ellərini Araz çayı yaxınlığına köçürmək istəyirdi. Lakin Məhəmmədhəsən ağa onun yerləşdiyi Kirs dağındaki qalaya yaxınlaşdıqda camaat ağanın tərəfinə keçdi.

İbrahim xan yaxın adamları ilə Şuşaya qayıtdı, Məhəmməd bəy isə şəkili Məhəmmədhəsən xan ilə yaxınlaşmağa başladı. Lakin Məhəmmədhəsən xan xəyanətə əl ataraq onu tutdu və qan düşməni olan Mustafa xana verdi. Mustafa xan onu öldürdü, xanlar arasındaki ziddliyyətlər yenldən kəskinləşdi.

Ağa Məhəmməd şahın ölümündən sonra onun taxta çıxan varisi Baba-xan (Fətəli şah – Red.) öz hakimiyyətini möhkəmləndirmək yolunda başı qarışlığından sələfinin savaşlarını davam etdirə bilrmədi». Bu sakitlik xanlar arasında çekişmələrin qızışması üçün şərait yaratdı.

**Ara savaşlarının qızışması.** Xanlıqlar arasında çekişmə və duşməncilik doğuran məsələlər bütün çı�paqlığı ilə üzə çıxdı. Şirvan xanı Mustafa xan şəkili Səlim xanı oradan qovduğu və onun qardaşı kor Məhəmmədhəsən xanı hakimiyyətə gətirdiyi üçün Qarabağ xanlığı ilə duşməncilik edirdi. Məhəmmədhəsən xan və Cavad xan da İbrahim xanla düşmən idilər.

Bakı xanlığında Hüseynqulu xan və II Mirzə Məhəmməd xan arasında çekişmə gedirdi. Abbasqulu Ağa yazır: "Mirzə

## Rusyanın Şimali Azərbaycan xanlıqlarını işgal etməsi. Xanlıq dövrünün sonu

Məhəmməd xan şahın öldürülməsi xəbərini alınca, Qubadan Bakını almağa hərəkət etdi. Hüseynqulu xan ondan qabaq gəlib qalanın müdafiəsilə məşğul oldu. Axırda aralarında barışq olub məmləkəti böldülər. Hüseynqulu xan şəhərdə, Mirzə Məhəmmədxan Məşqətə (Maştə - Red.) kəndində bir qala tikdirib hökumətə oturdular". Ancaq Mirzə Məhəmməd xan sonralar oranı da itirdi.

Təbriz və Xoy əyalətlərini idarə edən Cəfərqulu xan Dunbuli fəaliyyətə başladı. O, Sərabı xaraba qoydu, Cəfərqulu xan düşmənçilik etdiyi Sadıq xanla birləşib şaha qarşı çıxdı. Sonra Sadıq xan Cəfərqulu xandan ayrılaraq şahın yanına gəldi, lakin buradaca öldürüldü. Cəfərqulu xan isə Xoyu ələ keçirməyə nail oldu. Abbas Mirzə onu məğlub edərək buradan Makuya, oradan da Türkiyə sərhədinə qovdu.

Qubalı Şeyx Əli xan, Şirvanlı Mustafa xan və Talış xanı Mir Mustafa xan arasında da ziddiyət kəskinləşdi. Şeyx Əli xan Salyanı tutdu. Lakin Şeyx Əli xan buradan qayıdan kimi indi də Salyanı Mustafa xan ələ keçirdi.

Abbasqulu Ağanın yazdığını görə o, "şəhəri köçürüb, dörd ağaç yuxarıda, indiki yerində bina etdi. Hakimliyini də İbrahim xanın oğlu Əli xana verdi. Bir müddət sonra buranı bölüşdürüb Əli xana və onun əmisi oğlu Məhəmməd xana verdi. Lakin Əli xan tez bir zamanda Məhəmməd xanı həbsə alıb, talış Mirzə Mustafa xanın himayəsi altına keçdi.

Şeyx Əli xanla Qazıqumuqlu Surxay xan arasındaki münasibətlər də döyüslərlə həll edilməyə başladı. Surxay xan Qubanı tutdu və ay yarım burada hökmranlıq etdi, sonra Şeyx Əli xan onu Qubadan çıxartdı. Şeyx Əli xan Dərbənd hakimliyinin bacısı, II Mirzə Məhəmməd xanın arvadı Xan Bikəxanıma tapşırıldı. Lakin Surxay xan 1800-cü ilin mayında onu devirdi, hakimiyyətə Həsən adlı birisini gətirdi.

Surxay xan Həsən xanla Quba üzərinə yeridi. Yalnız Şeyx Əli xanın arvadı, Hacı Məlik Məhəmməd xanın qızı

## I mühazirə

Zəlbünybca bəyimin çalışması ilə Quba üzərindən təhlükə sovuşdu. Şeyx Əli xan belə bir vəziyyətlə barişa bilməyərək Dərbəndin Ulus nahiyyəsinin 9 kəndini köçürüb Qubaya gətirdi. Həsən xanın əlində Dərbənd şəhərində başqa heç bir yer qalmadı. Dərbənd şəhəri yalnız 1803-cü ildə Quba xanlığına qaytarıldı.

**Sosial-iqtisadi durum.** Bu dövrə Azərbaycanın sosial-iqtisadi durumu çox ağır idi. Mirzə Camal yazır: "Mərhum (İbrahim) xan Qarabağa gəlib hökumət taxtında oturduğu zaman vilayətin əhalisi qəhətlik və məşəqqət nəticəsində var-yoxdan çıxıb olduqca pərişan idilər. Ellərin çoxu Gürcüstan, Gəncə, Şirvan və hətta Rum vilayətlərinə dağılıb getmiş, maldövlətləri qarət olunmuşdu".

1799-cu ildə Şirvanda taun xəstəliyi baş verdi, sonrakı ilin başında Dərbənddə taxıl qırlığı oldu.

Xanların ara savaşları xeyli adamı dinc əməkdən ayırir, iqtisadiyyata ağır zərbə vururdu. Hərbi xərclər əhalinin üzərinə düşür və onu var-yoxdan çıxararaq narazılıq yaradırdı. Abbasqulu Ağa yazır ki, "Şeyx Əli xan Qubanı Surxay xandan geri almaq üçün Dağıstanın Tarku, Aqqusa və Qoysuboy mahallalarından köməyə çağırıldığı 10000 ləzgini, rəqibini əzdikdən sonra, altı ay Qubada qonaq saxladı. Onların tələbatı üzündən qubalılara çox haqsızlıqlar edildi. Hətta əhalidən diş kirayəsi belə alınındı. Şeyx Əli xan 8000 nəfərin məsarifini Quba maliyyatından verib, qalan 2000 nəfər ləzgini Dərbəndə gətirdi ki, onların maaşlarını da oranın mədaxilindən ödəsin".

Beləliklə, Ağa Məhəmməd şah Qacarın öldürülməsindən sonra kəskinləşən ara savaşları ölkəni gücdən salır, onu ağır sosial-iqtisadi duruma sürükləyərək qapıları yabançı qüvvələrin üzünə açırırdı. Nadir şahın ölümündən və qurduğu imperatorluğun dağılmasından sonra müstəqil və yarımmüstəqil xanlıqlar yaranmışdır da, Ağa Məhəmməd Qacarın ölümündən sonra bu xanlıqların bütün varlığı böyük təhlükə qarşısında idi.

## 2. Azərbaycan beynəlxalq münasibətlərdə

**Beynəlxalq münasibətlərin durumu.** XVIII yüzulin sonu – XIX yüzulin başlangıcında beynəlxalq münasibətlər Fransa inqilabı (1789-1794) həllədici təsir göstərdi. Bu inqilabın məramı ilə bağlı Avropada fransızlara qarşı birlik meydana gəldi. 1794-cü il 9 termidor çevrilişindən sonra Fransa burjuaziyasının Avropada və Aralıq dənizi hövzəsində geniş işgalçılıq xəttinə keçməsi Mərkəzi və Şərqi Avropa dövlətlərinin Fransaya qarşı yönələn siyasetini gücləndirdi. 1798-ci ilin sonunda Rusiya, İngiltərə və Avstriyanın iştirakı ilə Fransaya qarşı yeni birlik yarandı.

Bu çağda kimi ənənəvi müttəfiqlər sayılan Fransa ilə Türkiyə arasında savaş düşməsi sonuncunu Rusiyaya yaxınlaşdırıldı. Tarixdə ilk dəfə olaraq Türkiyə ilə Rusiya arasında 1799-cu il yanvar ayının 3-də İstanbulda ittifaq müqaviləsi imzalandı.\* İngiltərə, Neapol krallığı bu ittifaqa qoşuldu. Fransanın Şərqi siyasetinə qarşı da blok yarandı.

Rusiya, İngiltərə və Avstriyanın Fransaya qarşı 1798-1799-cu illərdə apardığı savaş ara verdikdən sonra beynəlxalq münasibətlərdə yeni dəyişiklik baş verdi. I Pavelin 1801-ci ilin martında öldürülməsilə Rusiya-İngiltərə münasibətləri nizama salındı. İranda nüfuz uğrunda mübarizə genişləndi. İngiltərə ilə

\* Napoleonun Misirə qoşun çıxarması ilə bağlı Osmalı hökuməti artıq 1798-ci illin sentyabrında Rus donanmasıının İstanbul bölgəsinə girməsinə icazə vermişdi. Bu donanma buradan 30 Türküyə hərb gəmisi ilə birləşdirilmiş yunan adalarına doğru hərakət etdi. "Padışah-i Al-i Osman hərəkatlarıyla bəxti rusiyalıları İmperatoru arasında" bağlanıb işlədi ittifaq ıçarı iki dövlətdən "birinin dostu o birinə işlədi dost, döşəməni işa o birinə döşəmən olacaq" bildirilir, Avstriya, İngiltərə və Prussiya bu ittifaqa qoşulmağa davam edildi. "Türküyə-Rusiya İttifaqı" 8 ilə bağlanıb olsa da, bir il içərisində qurulmasını itirmiş oldu. Napoleonun Misirə getməsi, onunla I Pavelin uşaqlaşması ilə bu "işlədi ittifaq" dəyişsiz bir kəsiyə çevrildi. 1799-cu ilin oktyabrında Rusiya donanması Qara dənizə döndü.

## I mühazirə

İran arasında 1800-cü ilin dekabr və 1801-ci ilin yanvarında müqavilələr imzalandı. Lakin Rusiya ilə İngiltərənin yaxınlaşması ingilislərin İranda siyasetinin zəifləməsinə səbəb oldu. Bundan istifadə edən Fransa İranda diplomatik üstünlüyü ələ keçirdi.

XVIII yüzulin sonu – XIX yüzulin başlangıcında belə bir mürəkkəb ziddiyyətli dəyişkən beynəlxalq münasibətlərdə Qafqaz, o sıradan Azərbaycan mühüm yer tuturdu.

Azərbaycan torpaqlarının bir dövlət içərisində birləşmiş olmaması vahid xarici siyaset yeridilməsinə imkan vermirdi. Buna görə, Azərbaycan xanlıqları özlərini qoruyub saxlamaq, xanlıqlar arasındaki münasibətləri tənzim etmək üçün ölkəyə göz dikmiş müxtəlif qüvvələr ilə hesablaşmalı olurdular. Bu qüvvələr bir yandan qonşu İran və Türkiyə, o biri yandan isə Avropa dövlətləri olan Rusiya, İngiltərə və Fransa ilə təmsil olunurdu.

XVIII yüzulin sonu – XIX yüzulin başlangıcında qonşu iki dövlət (İran və Türkiyə) Azərbaycan xanlıqları üçün gerçek təhlükə törətmək iqtidarında deyildilər. Bu dövlətlərin bütün XIX yüzil boyunca heç bir özgə torpaqları ələ keçirməməsi təsadüf olmamışdı.

Avropa dövlətlərinə gəldikdə, bunu söyləmək mümkün deyil. Keçən yüzildə onlar müstəmləkələr ələ keçirmək uğrunda geniş, sürəkli və kəskin bir hərbi mübarizəyə girişmişdilər.

İngiltərə və Fransanın Transqafqaza, o sıradan Azərbaycana münasibətinə gəldikdə, bu onların İranda öz mövqelərini möhkəmləndirmək uğrunda mübarizəsindən, Transqafqaz ölkələrinə olan hərbi-iqtisadi marağından irəli gəlirdi.

Azərbaycana qarşı başlıca təhlükə çar Rusiyası idi. Rusyanın belə bir siyaseti İranın mənafeyinə toxunduğuundan Rusiya-İran münasibətlərində Azərbaycan əslində başlıca yer tuturdu.

**Rusiya-İran münasibətləri və Azərbaycan.** Həm Rusi-

## Rusyanın Şimali Azərbaycan xanlıqlarını işgal etməsi. Xanlıq dövrünün sonu

ya, həm də İran hökmdarlarının ölümü bu dövlətlər arasındaki münasibətlərə, onların Azərbaycana qarşı siyasetinə müəyyən təsir göstərdi. Rusyanın yeni çarı I Pavel və yeni İran hökmərdarı Fətəli şah sələflərinin açdığı savaşlardan strateji məqsədlərinə siyasi yol ilə çatmaq siyasetinə keçdiłər.

I Pavel öz siyasi xəttini Qafqaz qoşunları komandanı general Qudoviçə 1797-ci il 5 yanvar fərmanı ilə bildirdi. Orada Rusiyaya "xeyirxah olan" Azərbaycan və Dağıstan hakimlərinin bir federativ dövlət halında birləşməsi təklif edilirdi. Bildirildi ki, ali hakim və himayəçi olmaqla, bu hakimlərdən özümüzə sədaqətdən başqa bir şey ummuruq, onların idarə üsuluna qarışmaq, onlar üçün ağır ola biləcək bac və ya digər mükəlləfiyyətlər tələb etmək istəmirik.

Çarın bu yeni siyasi baxışı iki il sonra Kaxet çarlığında II İraklinin yerinə keçən XII Georgiyə göndərilən başqa bir fərmanda inkişaf etdirilmişdi.

I Pavelin Rusyanın himayəsi altında federativ dövlət yaratmaq istəməsi təsadüfi deyildi. Bu zaman Rusyanın iç durumu olduqca ağır idi, dövlətin maliyyə işləri büsbütün pozulmuşdu. Federasyon birləşmə yolu ilə bu ölkələrin İranın nüfuzu altına keçməsinə yol verməmək, yumşaq davranışla onları Rusiyaya daha six bağlamaq nəzərdə tutulurdu. Əslində belə bir siyaset onların Rusyanın tərkibinə qatılması üçün özül hazırlamalı idi.

I Pavel öz təklifinin gerçekləşməsi üçün addım atdı. O, Qafqaz ordusunun yeni komandanı E.F.Knorrinqə Azərbaycan xanlıqları və Dağıstan hakimlərinin nümayəndələrini istədikləri yerdə toplayıb danışıqlar aparmağı tapşırıdı. Rus komandanı, öz hökuməti adından yerli hakimləri və yaxud onların nümayəndələrini dəvət edib rəqabət aparmağın zərərini və əmin-amanlıq şəraitində yaşamağın xeyrini başa salmalı, aralarında baş verən çəkişməni adət, qanun və ya münsiflər məhkəməsi vasitəsi ilə həll etməyə çağırmalı idi. Bu da

## I mühazirə

mümkin olmasa, onlar Rusiya imperatoruna müraciət etməliyidilər. Yerli hakimlər İran basqını və şahın niyyətinə qarşı birləşməli, bu ittifaqa Şamxalın, Üsminin və Tabasaran qazisinin təbəələrini də cəlb etməli, öz təbəələrini qarət etməkdən əl çəkəcəklərinə and içməli idilər.

Fətəli şah 1797-ci ildə İranda taxta çıxdıqdan sonra onun başlıca qayğısı mərkəzdən qaçma qüvvələri qırmaq, öz hakimiyyətini möhkəmləndirmək oldu. Buna görə Rusiya ilə münasibətləri də nizama salmağa çalışdı. 1797-ci ilin sonunda I Pavelin yanına elçi göndərdi. Lakin o, şah elçisi kimi deyil, sərdar Baba xanın elçisi kimi qəbul edildi. Elçiliyin ticarət haqqındaki təqdimatına Rusiya hökuməti müsbət yanaşdı. Ancaq bildirildi ki, Baba xan Gürcüstana, Tarku şamxalına, Dərbənd, Bakı xanlıqlarına, Xəzər dənizi ilə Gürcüstan arasında yerləşən torpaqlara iddialarından əl çəkməlidir.

Gerçək durum o zaman Fətəli şahı da Azərbaycan xanları ilə yumşaq davranışmağa məcbur edirdi. Bu, Quzey Azərbaycan xanlıqları ilə barışq yaratmaq istənilməsində öz əksini tapmışdı. Əslində hər iki tərəf buna can atırdı. Mirzə Camal yazır: "Qarabağ vilayətinin vəziyyəti olduqca çətin olduğundan... İbrahim xan müləyimlik etməyi məsləhət bilərək, Ağa Məhəmməd şahın cənazəsini böyük ehtiramla Tehrana göndərdi. Fətəli şah İbrahim xanın belə hərəkətini özü üçün xoşbəxtlik sanıb onun, adamlarını xələt və ənamlı geri qaytardı. Ona xələt, qılınc göndərib, Qarabağın hökumətini bütün mədaxili ilə İbrahim xana bağışladı... O tərəfdən şah böyük tədarük görüb, yüksək xanları (İbrahim xanın) yanına göndərdi. Böyük hörmət və izzətlə Ağabəyim ağanının (İbrahim xanın qızı – Red.) kəbinini kəsdirdi; onu qadınlarının möhtərəmi və hərəmbəsi etdi. İbrahim xanın oğlu Əbülfət ağanı öz yanına apartdırıb yüksək xanlar sırasında, öz məclisində oturdu... Bu vəziyyət (Iran və Qarabağ xanlığı arasındaki "müləyimlik" – Red.) yüksək Rusiya dövlətinin böyük imperatorunun sərdarı qoşunla Gürcüstan vilayətinə gələrək müstəqil halda Tiflis

## Rusyanın Şimali Azərbaycan xanlıqlarını işgal etməsi. Xanlıq dövrünün sonu

şəhərinə yerləşdiyi günə qədər davam edirdi".

Gəncə, Şəki və Quba xanları da Fətəli şahı taxta çıxması ilə təbrik edib, onunla münasibətləri kəskinləş-dirmək istəmədilər. Yalnız şirvanlı Mustafa xan Fətəli şahın elçisini "Ağanızıza deyin ki, mənim də əlimdə şah qələmi var", - deyə qovdu.

Şah hökuməti Azərbaycanın quzey xanlıqlarının tabeliyə gətirilməsinə çox güc verir, bununla yanaşı cənub xanlıqlarını da unutmurdu. Urmiya xanlığı tabe edildi. Ancaq bu işi iki yönündə aparmaq üçün Fətəli sahın gücü yetmirdi.

I Pavel 1801-ci ilin yanварında Gürcüstan çarlığının Rusiyaya birləşdirilməsi haqqında manifest verdi. Ancaq o, sui-qəsd nəticəsində öldürüldü. Rusiyada I Aleksandr (1801-1825) çar oldu. Transqafqaz ölkələri böyük sarsıntı qarşısında idi.

**Şərqi Gürcüstanın Rusiyaya birləşdirilməsi və Azərbaycan.** Aleksandr hakimiyətə gəldikdən sonra ikinci dəfə, 1801-ci il sentyabrın 12-də Gürcüstanın Rusiyaya birləşdirilməsi haqqında manifest və Knorrinqin adına fərman verdi. Baqratlılar sülaləsi hakimiyətdən uzaqlaşdırıldı, Kartli-Kaxet çarlığı ləğv edildi. Lakin devrilmiş sülalənin bir qolu bununla barışmayıb Rusiyaya qarşı mübarizəyə başladı. 1803-1804-cü illərdə Meqrel, Quriya və İmereti də Rusyanın himayəsinə qəbul edildi.

Şərqi Gürcüstanla birlikdə Azərbaycanın Qazax, Borçalı və Şəmşədil sultanlıqları da Rusiyaya qatıldı. Azərbaycan torpaqları barədə yeni Rusiya çarının siyaseti onun ayrıca bir göstərişində bu şəkildə bildirilməkdə idi: "Ətraf hökmədarlar və xalqlarla əlaqə saxlayaraq, Rusiya tərəfdarlarının sayını artırmağa çalışmalı, xüsusən hələ Baba xanın (Fətəli şahın) hakimiyəti altına düşməmiş və buna görə də, belə bir şəraitdə əlbəttə, özlərinin təhlükəsizliyi naminə Rusiyaya daha çox meyl göstərəcək İrəvan, Gəncə, Şəki, Şirvan, Bakı və başqa xanlıqların xanlarını tərəfimizə cəlb etməli".

## I mühazirə

Şərqi Gürcüstanın ələ keçirilməsinə beynəlxalq səpgidə baxış eyni olmadı. 1799-cu il müqaviləsi üzrə Rusiya ilə ittifaqda olan Osmanlı dövləti buna açıq etirazını bildirmədi. Rusiya bunun qarşılığında Türkiyənin vassal asılılığında olan torpaqlarda ehtiyatla davranışlığını üstün tuturdu. Transqafqaz vasitəsilə Rusyanın Anadoluya yaxınlaşması Babıali (Osmanlı) hökuməti tərəfindən böyük əndişə ilə qarşılansa da, bunu durdurmaq yolunda Türkiyə ilə İran arasında heç bir iş birliyi yaranmadı.

İran isə bu siyasetlə razılışmaq istəmədi. Avropa dövlətlərinin köməyinə arxalanaraq Gürcüstanı Rusiya hökmərlərindən qoparmağa çalışır, Rusiyaya qarşı çıxışlara yardım göstərirdi. Azərbaycan xanlıqları ilə dil tapmağa, Rusiya təcavüzünə qarşı müvafiq strateji meydan hazırlamağa xüsusi diqqət verirdi. 1802-ci ildə Qarabağ və Bakı xanlıqlarına İrana tabe olmaq təklif edilmişdi.

Rusiya Şərqi Gürcüstanın birləşdirilməsi ilə Azərbaycan xanlıqlarına dair programını həyata keçirməyə çalışırdı. P.D.Sisianovun Qafqaza baş komandan göndərilməsi ilə bu iş sürətləndi.

**1802-ci il Georgiyevsk müqaviləsi.** Çar Aleksandr, atası I Pavel kimi, ilk illər Rusyanın himayəsi altında Quzey Qafqaz birliyi yaratmağa çalışırdı. Onun tapşırığı ilə Sisianov xanlarla danışqlar aparmağa başladı. Görüş yeri üçün Georgiyevsk şəhəri seçildi. Burada Quba, Bakı, Talyş xanları, Dağıstan hökimlərindən Tarku şamxalı, Qaraqayıtaq usmisi, Tabasaran və b. yerlərin başçıları toplanmalı idi. 1802-ci il sentyabr ayının 2-nə təyin edilmiş görüş baş tutmadı. Onu yalnız dekabr ayında keçirmək mümkün oldu. Bakı xanı görüşə gəlmədi. Dekabrin 26-da hökmlər arasında müqavilə imzalandı. Giriş və 12 maddədən ibarət olan bu sənəd üzrə onu imzalayan xanlar və hökmlər söz verirdilər ki, onların arasında olan düşməncilik, narazılıq və çekişmələri bir tərəfə qoyacaq, bir-birilə savaş

## Rusyanın Şimali Azərbaycan xanlıqlarını işgal etməsi. Xanlıq dövrünün sonu

aparmayacaq (maddə 1), mübahisələri dinc yolla həll edəcəklər (maddə 2). İranın hücum edəcəyi halda ona qarşı birgə çıxış etmək (maddə 3), ticarəti, dənizçilik işini yoluna qoymaq da (maddə 5-10) nəzərdə tutulurdu.

Çar hökuməti Bakı xanlığının bu birliyə qoşulmaması ilə razılaşa bilmirdi. Gürcüstanın Rusiyaya qatılması ilə bu xanlığa çox böyük diqqət verilməkdə idi. Çünkü Dəryal dərəsindən keçən hərbi Gürcüstan yolu təlabatı ödəyə bilmirdi. I Aleksandrın 12 sentyabr 1801-ci il tarixli, baş komandan Knorrinqin adına göndərilən buyruğunda bu barədə yazılmışdı: "Ətraf hakimlər və xalqlarla əlaqə yaratmaqla Rusiyaya meyl edənlərin sayını çoxaltmaq gərəkdir... (Kür çayının) töküldüyü yerə və özəlliklə Xəzər dənizində ən yaxşı limana sahib olan Bakı xanı vasitəsilə.çalışmalı ki, Gürcüstandakı qoşunlarımıza üçün Qafqazın çətin dağ yolu ilə deyil, Həstərxandan su yolu ilə yüklerin çatdırılması imkanı əldə edilsin". Buna görə 1803-cü ildə ayrıca Bakı xanlığı ilə də müqavilə bağlandı.

Georgiyevsk bağlaşması ilk günlərdən dəyərsiz bir kağıza çevrildi. "Birliyə" qoşulan tərəflər tezliklə İranın deyil, məhz Rusyanın təcavüzünə məruz qaldılar. Çünkü 1803-cü ildən yerli xanların nazi ilə oynayan "Pavel siyasəti"nin körəbii davamına son qoyuldu. Onun yerini I Aleksandrın "öz" siyasəti, açıq təcavüzü bir siyaset tutdu.

### 3. Rusiya işgalinin başlanması Baş komandan general Sisianov

Çarlıq Rusiyası boyunduruğunun Transqafqaz xalqları üzərinə yüklənməsində general-leytenant Pavel Dmitriyeviç Sisianov (1754-1806) böyük yer tutur. Onun soyağacı əski gürcü əsilzadə ailəsi ilə bağlıdır: babası knyaz Paata Çiçişvili hələ 1725-ci ildə Kartli çarı VI Vaxtanq ilə Rusiyaya köçmüdü. Sonuncunun nəvəsi olan Pavel Sisianov 1787-91-ci

## I mühazirə

illər Rusiya-Türkiyə savaşında ordu xidmətində yüksəlmiş, 1794-cü il Polşa üsyanının amansızcasına yatırılmasında seçildiyi üçün imperatriçadan Georgi ordeni, Minsk quberniyasında 1500 təhkimli kəndli ilə böyük bir mülk almışdı. "Qızılıayaq yaranalın" (V.Zubovun) yürüşündə iştirak etmiş, 1796-1797-ci illərdə Bakı qalasının komendantı olmuşdur.

1803-cü illin fevralında Tiflisə Qafqazın baş komandanı kimi varan Sisianov, Həstərxan general-qubernatoru və Gürcüstanın baş hakimi vəzifələrini tuturdu. Onun gəlişi ilə Qafqaz xalqlarına qarşı ən qaba hərbi-sümürgəc siyaseti yeridilməyə başlandı. XIX yüzilin rus hərb tarixçisi N.F.Dubrovin onun aşağıdakı sözlərini örnek olaraq almışdır: "Asiyada bütün andlaşma və danışqlar heç, güc isə hər şeydir". Qafqaz Arxeografiya Komissiyası aktlarının ikinci cildində onun 1803-cü il 31 mart tarixli (Car camaatının silah gücү ilə çökdürlülməsindən bir gün sonra) "Bütün Car camaatına əmri" verilmişdir. Bu yazı yalnız çar baş komandanın şəxsiyyətinin deyil, çarlıq siyasetinin açıqlanması baxımından fəvqəladə dəyərə malikdir: "Dinsiz alçaqlar! Mən sizi çox dilə tutdum, siz isə dağıstanlıları [köməyə] çağırırdınız, sonra da ürəklənib elə bir şey yazırsınız ki, ləyaqətimə toxunur. Siz doğru deyirsiniz, mən gürcüyəm, amma nə ağızla bunu yazmağa cəsarət edirsiniz? Mən Rusiyada doğulmuş, orada böyümüşəm, ruhum da rus ruhudur. Gözləyin, qoy gəlib ora çıxm, onda evlərinizi deyil, sizin özünüüz oda yaxacaq, çocuq və qadınlarınızın içalatını çəkib çıxaracağam. Siz taxıl yiğimina kimi sakit oturmağı düşünürsünüz, ancaq Tanrıya and içirəm, tələb olunanı (3520 kq ipək ödəncini – Red.) verməyincə siz Car çörəyi yeməyəcəksiniz. Budur siz xainlərə mənim axırıcı sözüm".

**Car-Balakən torpagının işgali.** Quzey Azərbaycanın bu bölgəsində turklər, avarlar, inqloylar yüzillər boyu yanaşı yaşayırdılar. Avarların (onlar özlərini baqualal adlandırırlar)

## Rusyanın Şimali Azərbaycan xanlıqlarını işgal etməsi. Xanlıq dövrünün sonu

toplu halında burada yerləşməsi XV yüzilin sonunda başladı. O zaman kaxetililər özlərini qorumaq üçün onları bu yaxın bölgəyə köçürüb qulluq işinə götürürdülər. Məhəmmədhəsən bəy Baharlıya görə, bu axın 1616-cı ildə şah Abbasın səyləri ilə başa çatdı.

XIX yüzilin başında rus rəsmi araşdırmaçıları üzrə "Car-Balakən azad camaatları" adlanan bölgədə 35 kənd, 5191 kəndli həyəti (orta sayım ilə hər 10 həyətdə 15 ailə) yerləşirdi. Onlardan Car icması 20 kənd, 1861 həyət; Balakən icması 3 kənd, 800 həyət; Tali icması 5 kənd, 1410 həyət; Muxax icması 3 kənd, 1030 həyət tuturdu. Bununla yanaşı bölgədə "heç bir icmaya mənsub olmayan və bu icmalarda heç bir tabe kəndi olmayan" daha doqquz kənd (Kutex, Matsex, Qaracalı və b.) var idi. "Tabe kəndlər" dedikdə, ingiloy və muğalların yaşayış yerləri nəzərdə tutulurdu. Birinci ad türkləşərək islama keçmiş kaxetililər, ikincisi isə türkləşmiş mögollara aid edilirdi.

Azərbaycan türkləri haqqında isə rus rəsmi qaynağında bildirilirdi: "Düzenlikdə yerləşən bütün kəndlər ingiloy adlansa da, sonradan məskunlaşan və tatar (türk - Red.) dilində danışan kəndlərdə yaşayanlar onların (ingiloyların - Red.) sayından çıxılmalıdır". Bunlar aşağıdakı kəndlər idi (qaynaqda yer adları təhrif olunmuş, yüngülcə "gürcüləşmiş" şəkildə yazıya alınmışdır): Çobanqolu (30 həyət), Keymur (50), Bazar (30), Almalı (360), Lələli (300), Göglər (20), Katalparax (?), Göndərqala (30), Boymatlu (8), Patara Lahic (60), Didi Lahic (15), Kürdəmir (20), Padar (30), Paidar (?), Muğanlı (300), Babalı (8), Qarabaldur (30). Başqa sözlə, bölgənin 35 kəndindən 17-i və onlarda olan 5191 kəndli həyətindən 1233-ü türkcə danışan toplum idi.

Car-Balakən bölgəsinə qoşun yeritmək üçün Sisianov Gürcüstanda gedən iç çəkişməni, mərhum çar İraklinin oğlu Aleksandrın gəlib buraya sıçınmasını bəhanə etdi. Rusiya qulluğunu öz ata yurdunun və millətinin mənafeyindən uca

## I mühazirə

tutan Sisianov, Kartli çar nəslini Gürcüstandan yox etməyi qarşısına məqsəd qoymuşdu. O, gürcü çar ailəsini bütünlükə Peterburqa köçürdü (zor işlədildiyi üçün çarın arvadı Deda Vala ermənilərdən olan general-major Lazarevi xəncərlə vurub öldürmüştü). Yalnız İraklinin oğlu Aleksandr ələ keçməmişdi. O, Azərbaycan xanlarının və İran şahının yardımı ilə Kartli-Kaxet çarlığını bərpa etmək, dədə-baba hakimliyini özünə qaytarmaq istəyirdi. Buna görə kiçik bir döyük dəstəsinin başında, Gəncəli Cavad xanın araçılığı və yardımı ilə Car torpağına sıçınmışdı.

Sisianov kobudcasına carlıları suçlayaraq, çar oğlu Aleksandrın dərhal ona verilməsini tələb etdi. Mirzə Adigözəl bəyə görə: "Knyaz (Sisianov) ənbər iyi qələmi ilə məktublar yazdı, onlara (carlılara – Red.) nəsihət edib bildirdi..." İş isə Rusiya monarxi qarşısında nökərçiliyi üstün tutan XIX yüzil tarixçimizin yazdığını kimi deyildi. Car camaatının başçıları Sisianova təmkinlə dolu bir cavab göndərmişdilər. Burada deyilirdi ki, çar oğlu Aleksandr onların çağırışı ilə deyil, özü gəlib qonaq kimi bizdən yer istəmişdir, ancaq qonağın, ona düşmən olan bir kimsəyə verilməsi bizim adətimizdə yoxdur. Özü gəldiyi kimi, özü də gedər.

1803-cü il martın başında sayca böyük olmayan rus əsgəri qüvvəsi beşminlik gürcü qoşunu ilə Car torpağına soxuldu. Qoşuna iki general-major (Orbelian və Qulyakov) başçılıq edirdilər, amma keçmiş tarixçilər Sisianovun da burada olduğunu yazardılar. Carlılar Qanıq çayı üstündə çadırlarını qurub düşmənlə qarşılaşdırılar. Sisianovun qoşunu çayın keçidində carlıları əzdi, aramsız yürüüb onların "möhkəm aman evi və ümidgahı olan Balakəni dağıdılar. Onlara gözəl bir qulaqburması verdilər..." (Mirzə Adigözəl bəy). Amma tarixçinin "gözəl qulaqburması" kimi qələmə verdiyi iş əslində Balakənin bütünlükə dağıdılması demək idi. Rusyanın o zamankı hərb tarixçiləri döyük taktikası baxımından buna heç

## Rusyanın Şimali Azərbaycan xanlıqlarını işgal etməsi. Xanlıq dövrünün sonu

bir lüzum olmadığını yazırlar. Ancaq Sisianovun yuxarıda göstərilən 31 mart tarixli əmri yerli əhaliyə qarşı amansız döyüş taktikasının bilərəkdən işləndiyini göstərməkdədir.

Martin 29-da carlılar çökdürüldü. Onların təmsilçiləri Tiflisə çağırılıb, orada təslim olmaq kağızı imzaladılar. Təslim şərtləri üzrə onlar Rusiyaya 220 pud (3520 kq) ipək bac ödəməli, sadiq olacaqlarını bildirmək adına girovlar verməli, rus qoşununun burada yerləşməsinə razi olmalı idilər. Bununla yanaşı, yerli əhali çar oğlu Aleksandri və dağlı silahlı dəstələri öz torpağına buraxmamağı öhdəsinə almalı olmuşdu. Amma bu kağız imzalandıqdan sonra da Sisianov əhaliyə qarşı amansız davranışına ara vermirdi. 23 iyun 1803-cü il tarixli müraciətində o, Car-Balakən əhalisi qarşısında öyünüb deyirdi: "Güç kimin əlindədirse, gücsüz ilə alış-verişə girməz, ona yalnız buyruq verə".

1804-cü ilin yanварında general Qulyakov, rus gücü qarşısında dilsiz qul olmaq istəməyən carlılar üzərinə yenidən yürüşə qalxdı. Cari da ələ keçirərək yaxıb yandırdı. Oradan Zaqatala üzərinə yeridi. Ancaq dar dağ dərəsində qoşunu ilə mühasirəyə düşüb öldürdü. Car döyüşçülərinin bu savaşı qazanması ruhlandırıcı olsa da, uzun sürmədi. 1804-cü ilin yanварında Car-Balakən camaatları yenidən Rusiya hökmünə tabe edildilər.

**Gəncə yürüş qarşısında.** Sisianovun hərbi strateji planında Gəncənin işgali mühüm yer tuturdu. O, əvvəlcə Gəncəni dinc yolla ələ keçirməyə çalışırdı. Bunun üçün Cavad xana (xanlıq illəri 1785-1804) təsir göstərmək, onu təslim olmağa məcbur etmək istəyirdi. İlk günlər Sisianov sanki xanın əsəblərini yoxlayır, azığın istəyini pərdələməyə çalışırdı. Lakin Cavad xan onun nəyə qadir olduğunu və istəyinin nə olduğunu, görünür, yaxşı bilirdi. Gəncə xanı qəti müqavimət göstərməyə hazır idi.

**Sisianovun Cavad xana ilk məktubu.** Tiflis 25 fevral

## I mühazirə

1803-cü il: "Hörmətli məmurunuz Gürgün bəylə göndərdiyoñız məktubu aldım. Orada Sizin dinc, müttəfiq və dostcasına qonşuluq ilişkisi saxlamaq meylinizi gördüm. Bu sözlərin sidq ürəklə yazıldığını qəbul edərək Sizin şəxsi rifahınız üçün qəlbən sevinir və yenilməz qalacaq bu rifahınız münasibətilə Sizi təbrik edirəm. Zira Sizi və sizin xalqı... lütfkar rus imperatoru öz himayəsinə götürür. Sizin etimadınızın qarşılıqlı keçəcəyinə təbəəliyinizin Gürcüstanla bağlı bütün işlərində şahid olacaqsız. Gürcüstanla, eləcə də sərhəd qonşuları ilə bağlı hər hansı bir məsələ Sizin rəyinizlə, yalnız Sizin icazəniz... alınandan sonra qəti və qanuni qaydada yoluna qoyulacaqdır. Çünkü əlahəzrət hökmədarım məndən bunu tələb edir. Lakin Sizin şərafətlə etimadınızın... ən gözəl zəmanəti o olardı ki, xahişimizi nəzərə alaraq yüksək mənsəbli böyük oğlunuz Uğurlu ağanı əmanət kimi Tiflisə göndərəydiz. O, burada ləyaqətinə və mənsəbinə uyğun ehtiram və hörmət sahibi olacaqdır. Bu təmənnam yerinə yetirilsə, onu Gəncə ilə Gürcüstan arasında heç bir ayrı-seçkiliyin olmayacağı barədə xeyirxah vədənizin əməli timsalı kimi qəbul edəcəyəm. Bundan başqa, Sizin ucalığınıza bəslədiyim dostcasına münasibətimin klçik rəmzi klmi məhrİban Gürgün bəylə hər biri on arşinlik məxmər və atlas hədiyyə göndərir və həmişə qulluğunuzda hazır olduğumu bildirirəm".

**Rusyanın Gəncəyə göz dikməsi nədən irəli gəlirdi?** Bu məktub qılınç kimi iti dislərini gizlətməyə çalışan bir yırtıcı davranışına bənzəyir. Gəncə üzərinə sadəcə qara buludlar deyil, ölümçül bir təhlükə yaxınlaşmadı idi. Yağı onun hökmünü vermişdi artıq.

Başlıca məsələ Azərbaycanla bağlı idi. Gəncə böyük bir işə yalnız başlangıç, bir körpü olacaqdı. Gəncə çökdürüldükdən sonra Sisianov bu şəhərin strateji dəyəri haqqında I Aleksandra yazmışdı: "Gəncə qalası yerləşməsinə görə bütün Azərbaycanı qorxu altında saxlamaq [imkanı verdiyindən] onun ələ

## Rusyanın Şimali Azərbaycan xanlıqlarını işgal etməsi. Xanlıq dövrünün sonu

keçirilməsini Rusiya üçün çox önməli saymağa əsas verir". İşin başlıca açımı burdadır: Gəncəni tutmaqla bütün Azərbaycanı qorxu altında saxlamaq imkanı yaranırdı.

Rus komandanlığının irəli sürdüyü başqa suçlamalar əslində bəhanə olsa da, onları bilmək gərəkdir. Dövlət müşaviri Kovalenkonun Sisianova 17 dekabr 1803-cü il tarixli raportu artıq Gəncəyə qarşı hazırlıq getdiyini göstərməkdədir. Bu raporda Gəncə hakimi Cavad xanın "çoxdan bəri Gürcüstana qarşı xeyirxah olmayan" davranışda bulunması bildirilir:

Cavad xan Gürcüstanın "qədimdən təbəələri olan 2000 Şəmşəddil erməni və türk ailəsini buradan köcüb öz torpağında yerləşməyə şirnikdirmişdir;

Çaroğlu qaçqın Aleksandri "onun bütün dələduzları" ilə qəbul etmiş, sonra Car və Balakən başçıları ilə sözbirliliyinə girərək oraya ötürmüştü;

Rusiyaya "xeyirxah olmayan" millətlər və hakimlər ilə o sıradan gürcü çar evinin üzvləri ilə əlaqə saxlamaqdadır.

"Gürcüstana qarşı" (Rusiya çarlığı öz siyasetini Gürcüstanın adı ilə pərdələməyə çalışırdı) "xeyirxah olmayanlar" sırasında ilk oncə İran durdurdu. Sonrakı yazışmada bu ittiham başlıca yer tutur. Əslində isə bu da bir bəhanə idi. Gəncə yenildikdən sonra Sisianov çar I Aleksandra raportunda bununla bağlı yazılırdı: "Gəncəli Cavad xanla yazışmada Baba xan (Fətəli şah – Red.) sərdarı tərəfindən İran qoşunu və məmərunun [Gəncəyə] göndərilməsi bildirilsə də, S. i. h. (Siz imperator həzrətlərinə – Red.) mən inamla cəsarət edib söyləyirəm ki, heç bir zaman [Cavad] xanın yanında İran qoşunu olmamışdır, ancaq o, Asiya adəti ilə sadəcə məni [bununla] qorxutmaq istəyirdi".

Bütün bunlara görə, yazışmanın başlanğıcında Baş komandanın yumşaq, bir növ uyuducu sözlər işlətməsi Cavad xanın gözündən qacmamışdı. O, işin nə yerdə olduğunu anlayırdı. Anladığı üçün də hazırlıq görürdü. 1803-cü ilin ap-

## I mühazirə

relində Sisianovun kəşfiyyat qulluğu Cavad xanın Qarabağ hakimi İbrahim xanla barışığa gəldiğini, ondan iki top aldığıni xəbər verdi. Burada bildirilirdi: "Cavad xan öz qalasını bərkitməkdədir, Gəncəyə yaxın əhatədə yaşayan əhalinin isə (mətnədə: xalqların – Red.) qorunub saxlanması İbrahim xana tapşırır". Tezliklə Sisianov pərdəli sözləri atıb Cavad xana ultimatum verərək, sözsüz və qeyd-şərtsiz təslim olmayı tələb etdi.

**Sisianovun Cavad xana ikinci məktubu.** Şəmkir, 29 noyabr 1803-cü il: Gəncə torpağına ayaq basıb bu gəlişimin səbəblərini Sizə bildirirəm. Birinci və başlıcası: Gəncə və onun ətrafi çariçə Tamaranın hakimiyyəti dövründə Gürcüstana mənsub idi, sonra Gürcüstan çarlarının zəifliyi üzündən ondan ayrılib. Bütün Rusiya imperatorluğu isə indi Gürcüstanı özünün hər şeyə qabil himayəsi altına alındıqdan, onun parçalanmasına göz yuma bilməz. Rus imperiyasının güc və ləyaqəti ilə Gürcüstanın qəniməti və bir parçası olan Gəncənin yabançıların əlində qalması bir yerə sıqişa bilməz. İkinci, Gürcüstana gələrkən yazdığını məktubuma (həmin məktubda oğlunuza əmanət kimi verməyi təklif etmişdim) yolladığınız cavabda Siz zati-aliniz bildirirsınız ki, İran padşahından ehtiyat edirsiz. Lakin unudursunuz ki, altı il bundan oncə Siz Rusyanın tabeliyində idiniz və Gəncə qalasında şöhrətli Rusiya ordusu dururdu. Üçüncü, adamlarınızın qarət etdikləri Tiflis tacirləri Sizin uca həşəmətiniz tərəfindən razi salınmamışdır.

Həmin üç səbəbə görə də, mən öz ordumla gəlmışəm ki, şəhərinizi Avropa adəti üzrə tutum. Basqına, insan qanı tökməyə başlamazdan önce etiqadıma və məzhəbimə görə təklif etməliyəm ki, şəhəri davasız-savaşsız təhvil verəsiz. Sizdən ikicə söz tələb edirəm. Birini seçin: "hə", ya "yox". Yəni təslim olursuz, ya yox? Yəqin bəlli olsun ki, belə pis havada ordu götürüb buralara gəlməksə, deməli artıq heç bir müqavilə bağlanıa bilməz. Buna görə də, Sizin təslim olmağınızı

## Rusyanın Şimali Azərbaycan xanlıqlarını işgal etməsi. Xanlıq dövrünün sonu

qabaqcadan müəyyən etmişəm və yalnız onda mənim lütfkar padşahımın sonsuz şəfqət və mərhəmətini görəcəksiniz.

Yox, bunu istəmirsinizsə, bəxtinizdən küsün, bir zaman İzmayıł, Oçak (hər ikisi Osmanlıya aid – Red.), Varşava və bir çox başqa şəhərlərin aqibəti sizi gözləyir. Sabah günortaya kimi cavab almasam, döyüş tonqalı qalanacaq. Gəncəyə qılinc və atəşlə gələcəyəm. Onda sözümün üstündə necə dura bilməyimi görəcəksiniz".

**Cavad xanın cavabı.** Gəncə, 29 noyabr 1803-cü il "Məktubunu aldım. Yazırsan ki, şahzadə Tamara zamanında Gəncə Gürcüstandan asılı olmuşdur. Bu nağıla bir kimsə inanmaz. Amma əcdadlarımı Abbasqulu xan və başqaları Gürcüstanı idarə edirdilər. İnanmirsansa, yerli qocalardan soruş. Hələ indiyədək Gürcüstanda onun məscid və dükənləri qalır, bir çox gürcüdə buyruqları saxlanılmaqdadır. İraklinin və atamızın dövründə Gəncə ilə Gürcüstanın sərhədləri dəqiqləşdirilib. Bununla belə, mən desəm ki, babalarım Gürcüstanda vali olublar, bir kimsə bu sözə hörmətlə yanaşmaz, bir kimsə də Gürcüstanı mənə qaytarmaz.

Sən bir də yazırsan ki, altı il öncə mən Gəncə qalasını Rus Padşahına vermişdim. Bu doğrudur. Onda sənin Padşahın mənə fərman göndərmişdi, mən isə onun təkifini qəbul edib qalanı vermişdim. Əgər indi də sənin Padşahın fərman göndərmişsə, onu mənə göstər. Onun iradəsini bilsəm, götür-qoy edərəm.

Sən bir də yazırsan ki, guya bir zaman mən Gürcüstan asılılığında olmuşam. Qoy sənə bəlli olsun, sənin padşahının fərmanı indi də əlimdədir. Bax gör, orada mən Gəncə bəylərbəyi, yoxsa Gürcüstan vassalı adlanıram? Buradan aydın olur ki, sözlərin tam yalandır.

Bundan başqa, Gəncəni sənin padşahına verəndə İran şahı Xorasanda idi və əlim ona çatmadığı üçün mən, bir böyük müstəbid kimi rus padşahına tabe olmayı lazımlı bildim. İndi isə

## I mühazirə

Allaha şükür, İran şahı yaxınlıqdadır, onun göndərdiyi baş komandan artıq burdadır. Əsgərlər də gəlir-lər...

Mənimlə savaş fikrinə düşmüsənsə, mən hazır. Əgər öz toplarınla öyünürsənsə, mənimkilər onlardan geri qalmır, sizdə top lüləsinin uzunluğu bir arşındırsa, bizdə 3-4 arşındır, uğur isə Allahın əlindədir. Mənə savaşa hazırlığı təklif edirsən? Sən Şəmsəddilə girən gündən savaşa hazırlam. Savaşmaq istəyirsənsə, savaşaq. Qorxu gəlirsən ki, təklifini qəbul etməsəm, başıma bəla gələcək. Əslində bədbəxtlik səni Peterburqdan qova-qova bura çəkib gətirib. Bunu zaman, bir də savaşın özü göstərəcək».

**Sisianovun Gəncə ermənilərinə məktubu.** Belə bir cavab Rusiya bas komandanı üçün çox gözlənilməz idi. Car-Balakən doyuşlarından sonra qarşıda yeni çarpışmalar durması aydın idi. Əsgəri qüvvəsinin çoxluğuna baxmayaraq, Sisianov "ayır-buyur!" siyasətinə əl atdı. 1803-cü il noyabrin 30-da o, Gəncə ermənilərinə belə bir fitnəkar məktubla üz tutdu: "Qalib Bütünrusiya ordusu ilə Gəncə torpağına girərkən, hamınızi lütfkar rus hökmdarlarının adından əmin edirəm ki, Bütünrusiya taxt-tacının müdafiəsi üçün qalxan hər kəs özünün və əmlakının təhlükəsizliyinə tam təminat alacaq, müsəlmanların soyğunçuluğundan, hər cür təqib və sixşdirmalardan canınız qurtaracaq, sizə Gürcüstanın hər hansı bir guşəsində asudə yaşamaq hüququ veriləcəkdir".

**Daha dörd ultimatum.** Bundan sonra Sisianovdan Gəncə xanına daha dörd məktub gəldi. Dördü də hədə-qorxu ilə dolu idi. 9, 11, 26 və 29 dekabrda yazılan bu məktublarda o, diplomatiya qoxusu gəlməyən belə deməclər işlədirdi:

"Dünyada kim eşidib ki, rus qoşunu qala üzərinə gəlsin, amma onu ələ keçirmədən çıxıb getsin"; "lovğalanılanları qanına qəltan edəcəyəm"; "mən öz etiqadıma görə Asiya məgrurluğuna nifrət edirəm"; "bu məktuba elə bu gün cavab verilməlidir" və s.

## Rusyanın Şimali Azərbaycan xanlıqlarını işgal etməsi. Xanlıq dövrünün sonu

Belə bir üzdənirəq yazışma qarşısında Cavad xan "Asiya məğrurluğu"ndan dönmədi. Görünür, şəhərin və aqibətinin nə olacağını xan yaxşı anlayırdı. Yalnız bütün bu təhqirləri udaraq şərəfsiz bir davranış ilə Sisianovla barışğa gelmək olardı. Cavad xan milli varlıq və ləyaqətini bu ölçüdə endirib ayaq altına ata bilməzdi. Ölümü şərəfsizlikdən uca tutdu. Dekabrin 28-də yazdığı cavab bunu aydın göstərir: "Nə hədlə belə danışırsan, mən ki, sənə tabe deyiləm. "Elə bu gün cavab ver". Bu nə deməkdir? Heç nökərlə də belə rəftar etməzlər. Həddini bil. Məktubu haçan istəsəm, onda yollayaram. Bu bir. Qaldı şəhərin verilməsinə, xam xəyaldan əl çək, Gəncəyə yalnız meyitimin üstündən keçə bilərsən. Bildin? Mən ölündən sonra, özgə yolla yox!".

Sabahı gün Sisianovdan son məktub gəldi. Görəsən bir aya yaxın sürən hədə-qorxu qarşısında Cavad xanın ər dirənişi onu düşündürə bilməmiş idi? Sonuncu məktubun başında təəssüf bənzəyişli bir şey duyulmaqdadır: "Qalanı xoşluqla vermək meylinizin olmadığını görüb axırıcı dəfə təslim şərtlərini Sizə göndərməyi özümə borc bilirəm... Məktubla təcili cavab istəməyim isə heç də o demək deyildir ki, mən düşmənim nökər, qul sanıram". Hər halda Rusiya baş komandanı taktikanı azacıq da olsa dəyişdirirdi. İlk önce o, heç bir danışq aparmadan, heç bir andlaşma, müqavilə bağlanılmadan qalanın sözsüz verilməsini tələb edirdi, indi "təslim şərtləri" irəli sürür, hətta Cavad xana Rusiya tabeliyində bir vassal kimi xanlığı idarə etmək hüququ vəd edirdi. Ancaq təklif olunan beş təslim şərti çox ağır, qılınc kimi kəskin idi. Budur onlar:

"Gəncəli Cavad xan tabeliyindəki bütün əhali ilə birgə Bütünrusiya padşahının təbəəliyinə and içir.

Qala tamamilə təmizlənir və ora rus qoşununun topları, hərbi sursatı yerləşdirilir.

Gəncəli Cavad xan Rusiya imperiyasının tabeliyində

## I mühazirə

olaraq əvvəlki ixtiyarla öz ərazisini idarə edir və Rusiyaya ildə 20 min manat xərac verir. Bu maddələri imzalayan zaman 1804-cü ilə düşən məbləği əlüstü ödəyir.

Qaladakı və Şəmşəddil yolundakı ordunu ərzaqla təmin edir.

Şəmşəddilin və onun əyalətinin əhalisini sıxışdırmaq olmaz, çünki onlar artıq Gürcüstan hökumətinin idarəsinə keçirlər.

Yuxarıdakılara sədaqətlə əməl etmək üçün Cavad xan Gəncəli öz oğlu Hüseynqulu ağanı Gürcüstanın baş hakiminin yanında həmişəlik qalmaq üçün əmanət verir".

**Gəncə döyüşçülərinin igidliyi.** Quruqobu döyüşündən sonra rus əsgərləri şəhərə girib içəri qalanı six mühəsirəyə almışdır. Sisianovun göstərişi ilə qala müdafiəçilərinə bir ay içərisində dışarıdan su və odun verilmirdi. Ancaq Cavad xan qısa yaxşı hazırlıq görmüşdü. Mirzə Adığözəl bəy yazar ki, Cavad xan hücumları "igidlik və qoçaqlıqla dəf edirdi".

Sisianov Gəncə üzərinə 11 topu olan 6 piyada batalyonu, 3 eskadron, 200 kazak və 700 Qazax-Şəmşəddil-Borçalı-Dəmirçi atlısı ilə gəlmişdi. Şəhərə hücum edən birinci rus kolonu (gen-m. Portnyaginin başçılığı altında) tərkibində sonunculardan 600 atlı var idi. Qalanlarına qaladan bir kimsənin çıxıb qaçmamasına göz olmaq tapşırılmışdı. 1804-cü il 2 yanvar axşamı Sisianov rus qoşunlarına qalanı almaq əmri verdi. Miladi bayramın ikinci gecəsi müsəlmanlar üçün də bayram idi. Orucluq bayramının qarlı gecəsi Gəncə döyüşçülərinin qanına boyandı. Onlar qala divarlarını aşmaq istəyən rus piyadasının iki hücumunu dəf etdilər. Üçüncü basqında pozuldular. Çünki mayor Lisanəviçin gülləsilə Cavad xan öldürülüdü. Oğlu Hüseynqulu ağa da şəhid düşdü. Döyüş qırğına çevrildi. Mirzə Adığözəl bəydən fərqli olaraq Mirzə Camal Cavanşir hətta "ümumi qırğın" anlayışı işlədir.

Sisianovun hökmü ilə "şəhər əhalisinin köç-külfətini

şəhərə, Cavad xanın ailəsini isə məscidə apardılar. Məsciddən də bir evə gətirib, üstündə qarovullar qoydular" (Mirzə Adığözəl bəy). Başqa bir qaynaq üzrə xanın qadını Böyük-xanım da başqala bürcü qapısının qorucuları sırasında əlində qılınc vuruşurdu. O, əri və oğlunun meytılərini bürclərdən yerə endirtmiş, sonra isə xan sarayının kəllə otağına gətirtmişdi. Sisianov meytılərin ardınca buraya gəlib çıxdıqda, Böyükxanım ərinin qılıncını qapıb, Rusiya sərdarını öldürmək istəmişdi. General Karnyagin öz gündəliyində bildirir ki, yanında yavəri olmasaydı, Sisianov qurtula bilməyəcəkdi. Yanvarın 5-də Cavad xan oğlu ilə Şah Abbas məscidi yanında dəfn edildi.

Gəncə döyüşünə Sisianov özü yekun vurmışdır. Onun verdiyi arayış doğru sayılırsa (burada kiçiltmə də ola bilər), ruslar 3 zabit, 35 "aşağı rütbəli" (əsgər) itirmiş, 14 zabit və 192 "aşağı rütbəli" yaralanmışdı. O, qalada 12 top, 55 pud (880 kq) barit, "çoxlu taxıl ehtiyatı" ələ keçirmişdi. Gəncəlilərin itgisi böyük idi: öldürülənlərin sayı 1500 (yara-lananların sayı bəlli deyil), əsir düşənlərin sayı isə 17222 göstərilir. Müdafiəçilərin toplu sayı 18722 idi.

Buradan aydın olur ki, Gəncə döyüşü əslində xalq müdafiəsi səciyyəsi daşımış, bu müdafiədə yalnız Gəncə əhli deyil (burada yaşayanların sayı 3 mindən bir az yuxarı idi), ətraf torpaqlarda yaşayan əhali də geniş iştirak etmişdir. Buna görə də, Azərbaycan tarixçilərinin Rusiya qoşunlarının gelişini bir zaman "könlülli birləşmə" kimi qələmə verməyə çalışması tarixi gərçəkliliyə uyusmayan haqsız bir iş sayılmalıdır.\*

\* Кюкпндян yanlyş bu konsepsiya "Azýrbaycaným Rusiyaya birlýşdirilmäsi vý onun iqtisadiyyat vý týdýniýüt sahýndä týctýraqqı pýtacýläri" (Bakýs, 1955) adlı kitabda iräli sýrçılımqýshdır. Mýrhum J.Sumbatzadýa vý Q.Mehdiyevin yazdyqlaraby birinci biolmäda deyilir: "Rus qoşunlarınyň bu zaman rast gýldiyi kïcicik týcqavimýt yerli ýahali ilä deyil, İran vý Taýkïuyñin birbaşa agentläri ilä baýбы idı"... Sual olunur: yalnýz chox da býouçk olmayan Gýncädra bu dýovlätlerin 20 miný uاخым agentimi vardы, yoxsa býtçün yerli ýahali onlarбы agentläri idi?

**Çar hökumətinin Gəncə qırğıınına baxışı.** Çar hökuməti zəfərini qeyd etməkdə idi. Döyüş bitən günü, 1804-cü il yanvarın 3-də imperatorluq zərbxanasında Gəncənin alınmasında iştirakına görə döş medalı təsis edildi.\*

Gəncə qalası, xan sarayı qala divarları ilə birlikdə uçurulub yox edildi. Gəncə xanlığı ləğv edildi və dairəyə çevrildi. Minillik tarixi olan Gəncənin adı da tarixdən silindi, ona I Aleksandrın arvadı Yelizavetanın adı verildi. (Yelizavetpol). Gəncə sözünü dilinə gətirən hər bir kəs bir qızıl cərimə ödəməli idi.

Gəncə qırğını I Aleksandrin xoşuna gəldi. Sisianovun adına 5 fevral 1804-cü il buyruğunda çar "Gəncənin işğalı zamanı baş verən hadisələrdən" məmənun olduğunu bildirirdi. Burada deyilirdi: "... Asiya qüruru qarşısında güzəştə getmək pis olardı və belə bir örnek o ölkənin (Azərbaycanın – Red.) başqa hakimlərini də dikbaşlığa gətirərək,... sizə tapşırılan planın yerinə yetirilməsində sonralar cətinlik doğura bilərdi".

Çar hökuməti Car-Balakən torpağında da, Gəncədə də bilərəkdən cəza əməliyyatları səciyyəsi daşıyan qorxuducu savaş yolu seçmişdi. Əhalini qorxutmaq üçün Azərbaycan xanlıqlarına qarşı elan edilməmiş savaş açmışdı. I Aleksandrın buyruğunda öz baş Qafqaz komandanına çar bu fikri aşağıdakı sözlərlə anladırıdı: "Gəncənin başına gələnlər və general-mayor Qulyakova Car əyalətinin xəyanətinə görə cəzalandırma tapşırığının verilməsi o ölkə xalqına [dirəniş göstərərsə] aqibətinin nə olacağını aydınlığı ilə göstərəcəkdir".

**Gəncə qətliamı keçmiş yazarların gozu ilə.** "Vazeh (temiz) türki" dilində Qarabağnamələrdən birini yazan Mir-mehdi Xəzani (1809-1894) Gəncə savaşının "kütləvi qırğına", "qətliamı" çevrildiyini bildirən ilk Azərbaycan müəllifidir. O

\* Нагрудная медаль за участие\* во взятии Гянджи 3 января 1804 г." адланан бу медалын бир нцсхаси Бакыда, Азярбайъан тарихи музейинде сахланылыр, инв. N 19840.

## Rusyanın Şimali Azərbaycan xanlıqlarını işgal etməsi. Xanlıq dövrünün sonu

yazır: "Axır ki, mayor Lisaneviçin bir gülləsi ilə (Cavad xan) barui-həyatından sərazir oldu... soldatlar haman saat dörd tərəfdən hücum edib, daxili Ərk oldular. O bayram gününü onlara qarə edib, müddəti – üç saat tamam o şəhərdə xalqı kütləvi şəkildə qırıldılar... Üç saatdan sonra sərdar (Sisianov) qadağan qıldı ki, dəxi səfəki-dəmadan əl götürüb, giriftar olanları hüzura gətirsinlər. Xalqı qaladan kənara çıxarıb, qalanı xalqdan təmizləsinlər... Həqiqətən bu cür qala almaq və bütün qətl (i)am olunmaq Çingiz xan qoşunundan və Teymurləng zamanından sonra bu vilayətlərdə və məmalikdə görünməmişdi".

Mirzə Camal Cavanşirin oğlu Rzaqulu bəy də Gəncədə "ümumi qırğın" olduğunu yazır.

Kökəcə erməni olan Mirzə Yusif Qarabağı Nersesov (1798-1864) "Tarixi-Safi"nin ayrıca bir bölümündə bu mövzuya toxunur: "Cavad xan isə düşməninə ağır zərbələr vuraraq özünü qəhrəmancasına müdafiə edirdi... rus əsgərləri qalanı zəbt etdilər. Əsgərlər hər tərəfdən qalaya daxil olub, onların orucluq bayramını qurban bayramına çevirdilər və işıqlı günlərini qaranlıq gecəyə döndərdilər. Sərdar camaatı qırmağa əmr verdi.

Üç saat qılınclar başlara endi və can alan nizələr ürəklərə sancıldı, rus əsgərləri arası kəsilməyən qırğından əl çəkmirdilər. Üç saatdan sonra sərdar qırğının dayandırılması və əsirlərin onun yanına gətirilməsi əmrini verdi".

Rusiya tarixçisi A.Kaspri özünün "Pokorenniy Kavkaz" (SPb, 1904) kitabında gəncəlilərin ölüm-dirim savaşından yayınmadıqlarını bildirir: "Xanın ölümü duyulunca Gəncə qüvvətlərinin mənəviyyati sarsıldı; beləliklə, savaş ruslar tərəfindən qazanılmış oldu. Savaş şəhər içində keçirildi. Gəncəlilər şəhəri ev-ev müdafiə edirdilər. Buna görə çox ağır tələfat verdilər".

## I mühazirə

### 4. 1804-1813-cü illər Rusiya-İran savaşı. Quzey Azərbaycan xanlıqları uğrunda mübarizənin yeni dönümü

**Savaşın başlanması.** Gürcüstanın birləşdirilməsi, Gəncənin tutulması və Rusyanın getdikcə Azərbaycanın içərilərinə doğru irəliləməsi İranı qəti tədbir görməyə məcbur etdi. Transqafqaz ölkələrindən əl çəkmək istəməyən İran dövləti öz qonşuluğunda Rusiya imperiyasının hökmranlıq qazanması ilə barışa bilmirdi. Beynəlxalq durum İranın Rusiya işgalinə qarşı çıxması üçün şərait yaradırdı.

Bu savaş hər iki tərəf üçün ədalətsiz idi. Çünkü özgə torpaqlarının ələ keçirilməsi uğrunda gedirdi. Rusiya çarlığı İranla yanaşı Quzey Azərbaycan xanlıqlarına qarşı da savaş aparır, onları ələ keçirərək yerli xalqın mənafeyini tapdalayırdı. Burada ələ keçirdiyi torpaqları Rusiya, bütün bir etnik toplum, etnik birliyi olan bir torpaq kimi özünə qatmir, Balkanlarda olduğu kimi dövlət qurumları yaratmadı. Bu isə bu torpaqların hüquqsuz bir müstəmləkə kimi imperiyanın sümürgəc sisteminə qatıldığını göstərirdi.

1804-cü ilin mayında İran rus qoşunlarının Transqafqazdan çıxarılmasını tələb etdi. Rusiya bu tələblə rədd etdi, 1804-cü il iyunun 10-da iki dövlət arasındaki diplomatik münasibətlər kəsildi. Savaş başlandı.

İran tərəfinin planına görə qoşunlar iki yönümdə: İrəvan-Qazax və Şuşa-Gəncə üzərinə hücum edərək Tiflisi tutmalı idilər, Qafqazda yerini bərkitməli, Quzey Qafqazı Qızıyar xəttinə kimi "gavurlardan təmizləməli" idilər. Rusiya komandanlığı üçün ön planda Azərbaycan xanlıqlarının ələ keçirilməsi dururdu. İrana qarşı ayrıca bir əməliyyat aparmaq nəzərdə tutulmurdu, çünkü komandanlığın əmri altında olan rus qoşunları sayca az idi. Başlıca diqqət İran qoşunları hərəkətinin qarşılanmasına yönəlmüşdi. Bir də I Aleksandr və onun Qafqaz komandanlığı, "hər zaman zəfər çalmağa öyrənmiş Rusiya

## Rusyanın Şimali Azərbaycan xanlıqlarını işgal etməsi. Xanlıq dövrünün sonu

qoşunlarının" ciddi dirənişlə qarşılaşacağını düşünmürdülər.

**İlk döyüşlər.** Fətəli şahın oğlu Güney Azərbaycanın hakimi şahzadə Abbas Mirzənin 50 minlik ordu ilə İrəvana yaxınlaşması Sisianov üçün gözlənilməz olmadı. O, bütün qış qoşun hazırlamaq və səfər tədarükü görməklə keçirmişdi. İrəvan hakimi Məmməd xanın onu "vaxt itirmədən" İrəvana çağırması nəzərə alındı, 1804-cü il iyunun sonunda 3600 piyada, 3 eskadron atlı və 300 kazakdan ibarət olan rus qoşunu 12 top ilə artıq İrəvan yaxınlığında idi. Üçkilsə (Eçmiədzin) və Qəmərlidə olan ilk döyüşlərdə Sisianov üstünlük qazandı. İrəvan şəhərini mühasirəyə aldı. Gənc oğlunun (Mirzə Adıgözəl bəy Abbas Mirzəni bu zaman "kiçik bir uşaq" adlandırır) uğursuzluğunu eşidən Fətəli şah özü də buraya gəldi. İkiqat çevrə yarandı: ruslar İrəvanı, iranlılar isə rusları arxadan araya aldı. Bütün giriş-çıxış yolları sonuncuların üzünə qapandı.

Sisianovun ağır durumda olması dərhal onun ötəri (yerli) müttəfiqləri arasına pozuntu saldı. İlk önce onunla yürüşə çıxmış gürcü knyazları döyük yerini buraxıb qaçdırılar. Ancaq qapalı yol keçidlərində İran əsgərləri onları tutub əsir etdi. Fətəli şah yanında olan çar oğlu Aleksandri gizli tapşırıqla Tiflisə göndərdi. Qazax və Borçalı türkləri Rusiyadan üz çevirib itaətdən çıxdılar. Mirzə Adıgözəl bəy yazır: "Şəmsəddinli mahalı, Tiflis şəhəri yə Nəsib bəydən başqa (Borçalı Nəsib bəy Gəncə savaşında mayor Lisaneviçin əlaltısı idi – Red.) bütün elat, kəndlər, hətta Başaçığa qaçan (gürcü) valizadələr də gəlib valiyə (çar oğlu Aleksandra – Red.) qoşuldular və üsyən etdilər". Pənbəkli türkər də belə etdilər.

Korluq çəkən qoşun üçün Sisianov azuqə gətirtməyə çalışdı. Ancaq onun göndərdiyi 150 əsgər Qara mayor (Montrezor – Red.) başda olmaqla üsyən etmiş pənbəklilər tərəfindən məhv edildi. Rus qoşunu içintə qızdırma-titrəmə (tropik malyariya) azarı düşdü. 1804-cü il sentyabrın 4-də Çiçənov aradan çıxbı Tiflisə döndü. Üsyən etmiş "Borçalı və

## I mühazirə

sair Gürcüstan elati" (M.Adıgözəl bəy) yenidən Rusiya təbəəliyinə keçdi.

**Qarabağ xanlığının Rusiyaya tabe edilməsi. Kürəkçay andlaşması.** Gəncə xanlığı işgal edilən kimi Sisianov Qarabağ xanlığına təzyiqi gücləndirdi. O, mayor Lisaneviçi Gəncədən birbaşa İbrahim xanın yanına göndərib, Rusiya tabeliyinə keçməyi təklif etdi. Xan "mayora xoş cavablar verərək, onu böyük ehtiramla və hörmətlə yazılmış məktublarla yola saldı" (Mirzə Camal Cavanşir). Təbii, Gəncə faciəsi göz önündə idi.

Bu zaman Qarabağda vəziyyət olduqca mürəkkəb idi. Əhmədbəy Cavanşir yazır: "... Şuşada əyanlar bir-birinə düşmən olan iki dəstəyə bölünmüşdülər. Bu dəstələrdən biri rusların Zaqafqaziyanın işlərinə qarışmasını gözleyərək heç bir vəchlə İrana tabe olmaq istəmir, digəri isə... İran hökmədarını hər vasitə ilə razı salmağa çalışır".

Son anda Qarabağda ruslara rəğbət bəsləyən Məhəmmədhəsən ağanın dəstəsi üstün gəldi. Əhməd bəy Cavanşir burada ayrıca qeyd edir ki, "o zamankı İran sərkərdələrinin və o cümlədən şahın özünün rəyinə görə, alınmaz qala olan Şuşa şəhəri iranlılar üçün Zaqafqaziyanın açarı, ruslar üçün isə İranın qapısı hesab edilirdi". İrəvandan döndükdən sonra Fətəli şah Qarabağ xanlığını ələ keçirməyi qarşıya qoydu. Gəncə tutulduqdan sonra ruslar üçün Qarabağa yol açıq idi. Şah öz sarayında əmanət olan Əbülfət xanı beşminlik bir qoşunla "atasına yardım və kömək göstərmək adı ilə" (M.Camal Cavanşir) Qarabağa göndərdi. Tapşırı ki, Məhəmmədhəsən ağanı və İrana qarşı olan bir neçə Qarabağ bəylərini şahın hüzuruna göndərsin. İbrahim xan şahın yardımını qəbul etməyib, oğlu Əbülfət xana ağır cavab göndərdi, Qarabağ torpağına girməyi ona yasaq etdi. Ancaq oğlu bu yasağı pozdu. Dizaq mahalının Tuğ kəndində olan İbrahim xan və Məhəmmədhəsən ağa şah qoşununu burada qarşılıyib məglub etdilər. Qoşunun bütün at və heyvanı ələ keçirildi, sərbazlardan

## Rusyanın Şimali Azərbaycan xanlıqlarını işgal etməsi. Xanlıq dövrünün sonu

çoxu öldürdü, bir çoxu əsir düşdü.

Fətəli şah özünü sindirmayıb, qulluğunda duran üç xanı Qarabağa göndərdi. Şah "bu elçiləri müləyim və şəfqətli sözlər, möhkəm təəhhüdlər və qəliz andlarla dolu fərman ilə İbrahim xanın yanına göndərib söz verdi ki, bütün Qarabağ mahalını, şah xəzinəsinə çatmalı olan mədaxili ilə birlikdə əbədi olaraq mərhum İbrahim xan nəslinə verəcək; övladlarından iki nəfərini də Şuşa qalasına, İbrahim xanın yanına girov göndərəcəkdir" (M.Camal Cavanşir). Bu eşidilməmiş güzəşt (şahlar və çarlar adətləri üzrə Azərbaycan xanlarından oğlanlarını girov alardılar) qarşılığında Gəncə və Tiflis yolu üstündə çox önəmlü yer tutan Əsgəran qalası İran qoşununa təhvıl verilməli idi.

İbrahim xan şahın fərmanını cavabsız buraxdı. Tiflisə elçi göndərib Sisianovdan yardım istədi. Mayor Lisaneviç rus əsgəri böülüyü ilə Qarabağa göndərildi.

1805-ci ilin yazında Sisianov İrani qabaqlayıb Azərbaycan xanlıqlarını tabe etmək üçün Gəncəyə gəldi. Buradan İbrahim xana məktub yazıb, Rusiya ya İran dövlətlərindən hansına tərəf olduğunu açıq bildirməyi ötkəməklə tələb etdi. Yazdı ki, bu iki yoldan "sizə yalnız yaxşısını seçmək qalır". Onun anlayışında "yaxşı yol" Rusiya idi. Söz yox, səksəni haqlamış Qarabağ xanı yaşamında belə bir kəskin vaxt azlığı ilə üz-üzə gəlməmişdi.

Sisianov Gəncənin gündoğarında, Kürəkçay üzərində düşərgə salmışdı. İbrahim xan oğlanları Məhəmmədhəsən ağa, Mehdiqulu ağa, Xanlarağa və Qarabağın başqa əyanları ilə birlikdə buraya gəldi. Adam göndərib kürəkəni, Şəki hakimi Səlim xanı da əyanları ilə "böyük sərdarın" yanına çağırıldı. Sonra andlaşma oldu: xanlar "Andlı öhdəlik" ("Klətvennoe obehanie") adlanan müqaviləyə möhürlərini basdırılar, Sisianov isə qol qoydu. 1805-ci il 14 may Kürəkçay andlaşması 11 maddədən ibarət idi. Qarabağ xanı Rusiya çarının vassali olmasına razılıq verir (maddə 1), müstəqil xarici siyasət

## I mühazirə

hüququndan çarın xeyrinə imtina edir (maddə 4), çar xəzinəsinə hər il 8000 cərvon bac verməyi öhdəsinə götürürdü (maddə 8). Rusiya dövləti də üzərinə müəyyən təəhhüdlər götürür, daxili idarəetmə ilə bağlı hakimiyyət işlərinin xanın öhdəsində qalacağına söz verildirdi. Rusiya çarı özünün və vəliəhdərinin adından "zati-alilərinin (İbrahim xanın – Red.) və onun varislərinin ölkəsinin (Qarabağ xanlığının – Red.) bütövlüyünün saxlanmasına öz imperator zəmanətini verir" (maddə 2); söz verirdi ki, xanın varis və davamçılarının "Qarabağ xanlığı üzərində hakimiyyəti dəyişilməz saxlanılacaq", daxili idarəetmə ilə bağlı hakimiyyət işləri, məhkəmə və divanxana, ölkədən yığılan gəlir "zati-alilərinin (xanın – Red.) səlahiyyətində qalacaqdır" (maddə 5). Lakin bu, xanlığın iç idarəciliyinin olduğu kimi saxlanması, bir çar vassalı kimi xana tam iç siyasi muxtariyyəti verilməsi demək deyildi. Çünkü general-leytenant (oğlanları Məhəmmədhəsən və Mehdiqulu – general-mayor, kiçik oğlu Xanlar isə polkovnik) rütbəsi alan Qarabağ xanı artıq Qafqaz komandanlığının əmrlərini də yerinə yetirməli idi. Bununla yanaşı, mayor Lisaneviç başda olmaqla 500 rus əsgərinin qalaya bitişik Xanbağı adlanan yerdə yerləşdirilməsi də xanın davranışına hüdud qoyurdu.

**Şəki xanlığının Rusiya tabeliyinə keçməsi.** Sisianov əski Şəki hakimi Məhəmmədhəsən xana inamsız yanaşındı. Gəncənin çökdürülməsindən altı gün sonra (9 yanvar 1804) o, Məhəmmədhəsən xana təhqirlə dolu bir məktub göndərdi. Xanı milçək, öz dövlətini isə qartal adlandıran Sisianov burada yazırıdı: "Əmin ol, mənim yalnız bir buyruğum yetər və onda Nuxa xanlığı da Gəncə xanlığı kimi yox olacaq". Ancaq bu xanın yerinə göz dikmiş olan Səlim xanın da başına "ağıl qoyurdu". Səlim xan xanlığın ona verilməsi barədə Sisianovun and içib söz verməsini xahiş etmişdi. Baş komandan bu məktuba cavab verməmiş, onun yerinə polkovnik Karyagin

## Rusyanın Şimali Azərbaycan xanlıqlarını işgal etməsi. Xanlıq dövrünün sonu

xana belə bir öyündə vermişdi: "ona (Sisianova – Red.) çoxmu gərəkdir siz Nuxada xan olasız? Axı, gerçəyi budur ki, mərmi və güllə havası altında o, hər hansı bir xanı oynamamaq məcbur edə bilər; siz əgər Nuxa xanlığına bərpa olunmaq istəyirsinizsə, fars biciliyi ilə möhürsüz axmaq məktublar yazmalı deyil, onun (Sisianovun – Red.) çağırışı ilə Tiflisə yanına gəlib rica etməlisiniz..."

Dolğun siyasi dərslərdən sonra xanlığa çıxarılan Səlim xan, təbii, İbrahim xanın "köməyilə mərkəzi hökumətə (Rusiyaya – Red.) arxalanırdı" (M.Adıgözəl bəy). Şəki xanlığı əslində Qarabağ xanlığı ilə bir gündə, Kürəkçay görüşlərində tabe edildi. M.Adıgözəl bəy də, M.Camat Cavanşir də bunun belə olduğunu yazırlar: "Kürəkçayın qırığında bir neçə gün bayram, şənlik və qonaqlıq oldu. Sonra traktat və əhdnamə yazıldı. İbrahim xan və Şəki hakimi Səlim xan ona möhür basdılar, böyük sərdar (Sisianov) isə qol çekdi". Ancaq siyasetçilik işlədərək, Şəki xanlığı haqqında andlaşmanın tarixi bir həftə sonraya çəkildi: 21 may 1805-ci il. Hər iki andlaşma bir-birinə əkiztəyi qədər bənzəyişli idi. Şərtləri də eyni. Səlim xan da bir gündə rus ordusunun general-leytenantı oldu, çara baş komandanın vasitəciliyi ilə ərizə yazıldı. "Dörd aydan sonra (hər iki xana) bu iltifat və daimi məvaciibli dərəcələrin verilməsi haqqında fərman gəlib çatdı" (M.Camat Cavanşir). Şəki xanlığına da 500 rus əsgəri göndərildi. Rus qoşunu üçün ayrıca bir qala tikilməsi nəzərdə tutulurdu. (Ancaq bu qala tikilmədiyindən memarlıq incisi olan Şəki xan sarayı kazarmaya çevrilmişdi). Yalnız bir fərq vardi. Bu xanlıq üzərinə qoyulan bac ödənişi 7000 çervon idi.

**Rusiya-İran savaşının 1805-ci il döyüşləri.** 1805-ci ilin yanında şah hökuməti rusların irəliləyişini saxlamaq və onları Quzey Azərbaycandan vurub çıxarmaq istəyirdi.

Iyun ayının birinci yarısında Abbas Mirzə on min əsgər ilə Qarabağ üzərinə hərəkətə başladı. Arazın suyu qalxdığı üçün

## I mühazirə

Xudafərin körpüsündən keçərək, Cəbrayıl bağları yaxınlığında Məhəmmədhəsən ağanın Qarabağ qoşunu və mayor Lisaneviçin yeger alayı üzərində üstünlük qazandı. Sonuncular Şuşa qalasına sığınmalı oldular. Qızılbaş ordusu iki qola ayrıldı. Biri Şuşanın dörd ağacliğında Ağaoglunu tutdu, o biri yarısı Əsgəran, Şahbulağı qalalarını tutdu.

Baş komandan bir alayı onlara qarşı çıxardı. On bir günlük davada qoşunun yarısı qırıldı, polkovnik Karyagin və podpolkovnik Kotlyarevski yaralandılar. Rus qoşunu Şahbulağı alsa da, çəkilib Gəncəyə getməli oldu.

Fətəli şah da qalan İran ordusu ilə Ağaogluna gəlmışdı. Ancaq Xəzər dənizi ilə Talış və Rəşt vilayətlərinə rus qoşunu çıxarılması barədə xəbər alan kimi geriye dönüb Ərdəbilə getdi.

Baş komandan Sisianov isə bu zaman qoşunla Tiflisdən Azərbaycana yollandı. Bunu eşidən Abbas Mirzə onunla qarşılaşmadan öz növbəsində Tiflis üzərinə yol aldı, Sisianovun orada olmamasından faydalananmaq istədi. Amma Zəyəm yaxınlığında onun ardınca qoşan Karyaginə üstün gələ bilmədi. İran qoşunu burada böyük itki verib, Qazax sultanlığına soxuldu. Abbas Mirzə, ayrıca bir fərman və çar oğlu gürcü Aleksandrın vasitəsilə qazaxlılardan onun tərəfinə keçməyi, Tiflis üzərinə yürüsdə ona yardımçı olmayı tələb etdi. Qazaxlılar isə bu zaman artıq Rusiya komandanlığına sadıq qalmaga söz vermişdilər. Onlar Əliağa Avçi oğlu adlı bir bəyi Abbas Mirzə və Aleksandrın yanına guya, danışq üçün göndərib vaxtı uzatdırılar. Qazağın dinc əhalisini Sənain və Əhlatda erməni monastırlarına köçürüb, rus komandanlığından yardım istədilər və yalnız bundan sonra Abbas Mirzənin sözünü rədd etdiklərini bildirdilər. İran qoşunu yuxarı yol ilə Qazağ'a yetişdikdə hazırlıq görmüş yerli qoşun çəkinmədən onunla döyüşə girdi. Fars tarixçisi Mirzə Feyzullahın yazmasına görə: "Qazax əhli onların (İran qoşunlarının – Red.) İrvvana sarı gedisiñə dirəniş göstərdi. Demək olar hərfərsəxdə, bunların isə

## Rusyanın Şimali Azərbaycan xanlıqlarını işgal etməsi. Xanlıq dövrünün sonu

İrəvan düzənliyinin başlanğıcına kimi toplu sayı 18-dir, qazaxlılar pusqlar qurur və o dərəcədə qorxu bilmirdilər ki, şahzadə Abbas Mirzəyə güllə atmışdır".

Döyüslərdən sonra Qazax hakimi rus komandanlığına ayrıca raport göndərdi. Qafqaz Arxeoqrafiya Komissiyası aktlarının II cildində çap edilmiş (N 1118) bu yazıda deyilirdi: "Biz bütün qoşunları toplayaraq, öz piyada və atlı (döyüçülərimizlə) onların üzərinə getdik, ... onları əzərək üzərlərində zəfər qazandıq, ... bir çoxunu öldürdük, falkonet, silah və baritlarını, güllə, yeyim ehtiyatını və başqa şeyləri, çoxlu at, qatır və dəvələrini əllərindən aldıq".

İran ordusunun Tiflis yürüşü Zəyəm və Qazax döyüsləri ilə pozuldu. Abbas Mirzə Dilican dərəsi ilə çıxıb getməli oldu. 1805-ci ilin yaz-yay döyüsləri Qarabağ, Gəncə, Qazax bölgələrində təsərrüfata böyük ziyan vurdu, əkin-biçin işləri, məhsul yiğimi pozuldu.

**Şirvan xanlığının təbe edlməsi.** Fətəli şah çıxıb getmiş olsa da, Sisianov Qarabağda Honaşen və Şuşaya kimi irəlilədi. İbrahim xanın yanına göndərilmiş üç İran elçisini özü llə götürüb, buradan "böyük hörmət və razılıqla" Tiflisə getdi. Yenl yürüş hazırlığına son verib 1805-ci ilin noyabrında Mingəçevir yaxınlığında Kürü keçdi, "Şirvan, Bakı, Quba və Dərbəndi tutmaq üçün Şəkiyə tərəf hərəkət etdi" (Mirzə Camal Cavanşir). Bu zaman onun əli altında 10 topu olan 1500 piyada və bundan az olmayan atlı qoşun var idi. Şirvan torpağına girdikdən sonra Sisianovun tələbi ilə 1500 Qarabağ atlısı da general-major Mehdiqulu ağanın başçılığı ilə bu qoşuna qoşuldu.

Sisianov bu yürüşü çox önməli sayırdı. İrəvan və Meqreli tutmaq, bütün Transqafqazda bərkimək üçün Şamaxı-Bakı-Dərbənd yollarını ələ keçirmək, bununla da Rusiyaya çıxış açmaq onun başlıca istəyi idi. Mirzə Adıgözəl bəy də bunu yazır: "Onun əsas fikri bu idi ki, iki dəniz arasında sahə əldə

## I mühazirə

edilsin və hər iki dənizdən xalqın gediş-gəlişi təmin edilsin". Bununla bağlı Qara dənizə doğru qoşun göndərsə də, Xəzər dənizi üzərinə çıxmazı başlıca iş sayırdı. Yürüşə çıxmazdan öncə (1805-ci il oktyabrın 29-da) general-major P.D.Nesvetayevə yeni qoşun verməkdən boyun qaçıraraq yazırıdı: "... Mən onları (qoşunları – Red.) Şirvan xanını və Bakını qorxu altında tutmaq üçün burada saxlamışam... əgər Bakı alınsa və Şirvan əyaləti traktat ilə Rusiya təbəəliyinə keçsə, mən elə bu qış bircə Sevastopol alayı və 200 yegerlə... İrəvan üzərinə gedəcəyəm; indi isə, görünür Bakı üzərinə getmək gərək olacaq".

Şirvan hakimi Mustafa xan yola gəlmək istəmirdi. Köləlik gətirən "dəmir geyimli alayları" öyməkdən yorulmayan o zamankı tarixçimiz yazır: "Şirvanlı Mustafa xanın ölkəsi, zəfər nişanəli rus qoşunlarının yolu üstündə idi. Buna baxmayaraq o, böyük dövlətin itaətini qəbul etməkdən boyun qaçırdı. Düşmənçilikdən dəm vurub ədavət yolunda sabitqədəm durdu. Cənab sərdar (Sisianov) onu cəzalandırmağı və qəflət yuxusundan oyatmayı lazımlı bildi" (M.Adıgözəl bəy).

Mustafa xan yaxın adamlarını, "öz elat və təbəələrini" yiğib qoşunla Lahic yaxınlığındakı Fit dağına çəkildi. Möhkəm sığnaq olan bu dağda səngər qurub düşərgə saldı. Bir neçə kiçik çarışmalar sayılmazsa, iş davasız-savaşsız başa çatdı. Mustafa xan Rusiya komandanlığının tələblərini qəbul etdi. Amma rus ordusu düşərgəsinə gəlməkdən boyun qaçırdığı üçün, andlaşma bu düşərgə ilə Fit dağı arasında, düzənlikdə dekabrın 27-də imzalandı. Kürəkçay andlaşmasının bəndləri burada da təkrar edildi: Şirvan xanlığı başqa dövlətlərlə əlaqə saxlamaq hüququndan imtina edir, öz xəzinə gəlirindən 8 min çervon Rusiyaya bac verməyi, rus ordusunun ərzağını ödəməyi və Şirvandan keçən yollarda əmin-amanlıq yaratmayı öhdəsinə alırıdı. Rus qoşunlarının Şamaxıda yerləşdirilməsinə Mustafa xan razılıq vermədi. Bunun qarşılığında Cavad bölgəsində, Kür

## Rusyanın Şimali Azərbaycan xanlıqlarını işgal etməsi. Xanlıq dövrünün sonu

çayının ağzına yaxın yerdə rus komandanlığına qala tikmək hüququ verilirdi. Halbuki danışıqlar zamanı xan, Cavad bölgəsinin Şirvanın tərkibində saxlanılmasını, heç bir zaman Qarabağ xanlığına veriiməməsini tələb edirdi.

**Bakı yürüsü. Sisiyanovun sonu.** Bakının tutulması ilk zaman Xəzər dənizinə girmiş rus donanmasına tapşırılmış idi. Bu donanma 1805-ci ilin yayında Gilanın Ənzəli və Pəribazar məntəqələrini ələ keçirdi. Ancaq Rəştəi götürə bilmədi. Fətəli şahın Qarabağdan buraya yaxınlaşması İran döyüşçülərinin dirəniş əzmini artırdı. Rus donanmasının komandanı general-major Zavalışın buradan Bakıya yollandı. Avqustun 15-də Bakı şəhəri dənizdən çox kəskin top atəşinə tutuldu. Gəmilərdən quruya çıxarılan desant qoşunu qalani çevrəyə alıb yaxın məntəqələri ələ keçirərək, Bakı təslim olmadı. Bakı müdafiəçilərinin igidliyi, Qubali Şeyxəli xanın qoşunla köməyə gəlməsi Zavalışını donanma ilə Saray (Sara) adasına çəkilməyə məcbur etdi.

Sisiyanovun Şirvan xanlığı ilə işi başa vurmağa tələsməsi bununla bağlı idi. 1806-cı ilin yanvarında o, Bakıya yetişdi. Xəzərdə indiyə kimi uğursuz vurnuxan Zavalışın donanması da yenidən buraya gəlib Sisiyanovun buyruğu altına keçdi. Yubanmadan Bakının verilməsi barədə özünün hazırladığı müqavilə şərtlərini Hüseyn-quluxana göndərdi. Bu layihədə çox ağır şərtlər irəli sürüldürdü: Bakının bütün gəliri Rusiya xəzinəsinə verilməli, xan yalnız Rusyanın onun üçün ayırdığı aylıqla keçinməli, Bakı şəhəri rusların yaratdığı ayrıca idarə altına keçməli, qalada 1000-ə yaxın rus əsgəri və topları yerləşdirilməli idi. Hüseynqulu xan şərtləri qəbul edəcəyini bildirdi.

Görüş qoşa qala qapısı yaxınlığında fevralın 8-də oldu. Qala açarları Sisiyanova verilərkən o, xanın xalası oğlu İbrahim bəyin tapança atəsi ilə öldürüldü. "Rus qoşunları quru yol ilə qayıtmadan çəkindilər. Gəmilərə oturub Hacı Tərxana

## I mühazirə

getdilər" (M.Adıgözəl bəy). Rus tarixçisi A.V.Fadeyev yazır: "On il irəli o (Sisiyanov – Red.), bu qalanın komendantı olmuşdu. İndi buraya "sərdar" - çarın canışını kimi gəlmişdi, yenice işgal edilmiş geniş bir ölkənin hakimliyi bütünlükə ona verilmişdi. Şöhrətsevər, alçaq yaltaqlıq düşgünü olan Sisiyanov, özünü hər şeyə gücü çatan bir satrap kimi tutur, qarşısında qul kimi duran yerli feodallar ilə dikbaş və saymazyana davranırdı".

Fit dağında gizlənən Mustafa xan yazışmasının birində ona bildirmişdi: "Bu cür gəzməkdən (yəni yürüşlərdən – Red.) sizə və xoşbəxt vücudunuza ziyan toxunar". Sisiyanovun cavabı da tutarlı idi: "... əzəmətli və cəlallı olan dünya padşahının (çar Aleksandrın – Red.) mənim kimi milyonlarca soldatı vardır. Əgər mən yox olsam, onun (yalnız) bir soldatı əksik olar".

Bu yazışmanın hər ikisi özünü doğrultmuş oldu. Sisiyanov öz amansızlığı ilə ölüm hökmü qazanmışdı. Ancaq onun öldürülməsi Bakının tutulmasını yalnız geriyə çəkdi. M.Camat Cavanşir haqlıdır: bir çoxları "Rusiya dövlətinin qayda-qanunlarından xəbərdar deyildilər. Fikirləri İrana gedirdi. Çünkü orada belə bir böyük sərdar vəfat etsə idi, qoşunun və vilayətin işlərində böyük pozğunluq əmələ gələrdi". Ruslarda belə olmadı. Keçici bir şəşqinliq zamanı "sərdarlıq" Tiflisdə general Nesvetayevə tapşırıldı. Artıq iyun ayında general-feldmarşal İ.V.Qudoviç Qafqaza baş komandan göndərildi. Bu zaman Rusiya-İran savaşı yeni bir dönmə keçməkdə idi.

**1806-cı il Qarabağ döyüşləri. İbrahim xanın öldürülməsi.** 1806-cı ilin yazında Abbas Mirzə 20 minlik qoşunla yenidən Qarabağ xanlığına soxuldular. Qızılbaş qoşunu Şuşa qalasının iki ağaçlığına çatmışdı.

Bu zaman Qarabağ xanlığında siyasi durum çox gərgin idi. Bunun başlıca səbəbi İran basqınlarına qarşı qoyulacaq əsgəri qüvvənin az olması idi. Rusiya isə burada yalnız bir batalyon və bir neçə yüz də yeger atlısı saxlayırdı. O biri

## Rusyanın Şimali Azərbaycan xanlıqlarını işgal etməsi. Xanlıq dövrünün sonu

yandan xanın böyük oğlu Məhəmmədhəsən ağanın ölümü ilə siyasi çəkişmələr guclənmişdi. Kürəkçay andlaşması üzrə İbrahim xanın varisi o olmalı idi. İbrahim xan imperator Aleksandrın adına yeni təqdimat verməli oldu; "varislik və vəliəhdlik kağızı yazıb və möhür eləyib və tamam Qarabağ bəylərinin və əyan və əşxasın möhürü üstündə" (Mirmehdi Xəzani) oğlu Mehdiqulu ağanı (Xurşud Banu Bəyimin atası) xanlığa irəli sürmüdü. Bununla bağlı, Qarabağ bəylərindən polkovnik Cəfərqulu ağanı (xanın nəvəsi, Məhəmmədhəsən ağanın oğlu) xanlığa çıxarmaq istəyənlər kəskin müxalifətə girmişdilər. Pozuculuq işi getdikcə genişlənirdi. Xanın bir oğlu (Əbülfət bəy) qızılbaş qoşununda Rusiyaya qarşı vuruşmaqdı idi. Qızılbaşların yeni yürüşü başlanan kimi onun əmisi oğlu Mirzə Əli bəy gizli adam göndərib, "sərdarı-əzəm" Sisianovun Gəncədə zaval (girov) saxladığı oğlu Behbud bəy və qardaşı oğlu Feyzi bəylə qaçıb İrana keçdi. Bundan sonra bu axın gücləndi. M. Xəzani yazır: "Qarabağın şöylə ümdə bəyləri dəxi Qızılbaşa getdilər".

İbrahim xan belə bir durumda ən çox "dəli mayor" adlanan, Cavad xanın qatili Lisaneviçdən ehtiyat edirdi. Sisianovun ölümündən sonra o, sədrdarlıq yerini tutan general Nesvetayevə məktublar yazıb yanına elçilər göndərdi. Bütün Qarabağ tarixçiləri xanın rus komandanlığında bununla xatircəmlik yaratmaq istədiyini, onun "hər bir iş barəsində" mayorla məsləhətləşdiyini bildirirlər. Amma hamısı boş yerə.

Bu zaman İbrahim xan ailəsini Xanbağındaki evindən qalanın iki verstliyinə köçürdü. "Dələduzlar" (M.Camat), "şeytan və bədxah adamlar" (M.Xəzani), "bir para fitnəkar adamlar" (Rzaqulu bəy) mayora xanın xəyanət etdiyini söylədilər. Bunların içində "Miraxur adlı bir gürcü böyüyünün" (M.Xəzani) olması sui-qəsd ipucunun uzaqlara getdiyini göstərməkdədir. Xanın təkcə taxtına deyil, varına da göz dikənlər çox idi.

## I mühazirə

Lisaneviç 200 rus əsgəri ilə qaladan çıxbı, xanın evi üstünə gəldi.

**Böyük faciə Mirmehdi Xəzani yazısında.** "Xəlvət xanın mənzilinə yavuq olub mühahizə edirlər ki, görərlər nə qədər cəmiyyət var və nə işlədirlər. Baxıb görüblər ki, tamamən rahat və fəraigət yatıblar. Bir əlavə qoşun və biganə adam da yoxdur. Orada mayor gəlməkdə dəxi peşiman olub, xan bidar olub rus qoşunun orada gəlməyindən xəbərdar olub, açıqlanıb, səslənib mayora ki, bu nə qismi gəlməkdir ki, bu gecə vaxtında övrət və usağı qorxudursan. Bu əhvalat xanın yanında olan adamların içində inqilab və vahimə düşüb, sərasımə yerindən qalxan hər kəs bir tərəfə qaçmağa başıayıblar. Əz qəza o ki, müqəddər olmuşdur, olacaqdır. Bu əsnada mayor əmr eyləyib, soldatlar atəş açıblar. Tökülüb ələ düşəni qətlə yetiriblər. Qalan adamlar qaçıb xilas olub, xanın evini tarac etmişlər. Xana əvvəl bir güllə dəyib, yixib, bir övrəti ki, Səlim xan Şəkilinin bacısı idi və bir Nəcibə qızı ki, Bikə ağadan olmuşdu və bir oğlu ki, Göhər ağanın anasından olmuşdu, bir nəcib oğlan idi. On üç yaşında orada qətlə yetişib, övrəti və qızı yaralı qalaya gəlib, qalada mərhum oldular. Onlardan əlavə 17 nəfər bəy və bəyzadə və mirzə və nökər qətlə yetirmişlər ki, adları bu təfsil ilədir:

İbrahim xan özü, Tubu bəyim – Şəkili Hüseyn xanın qızı, Hərəmi xan, Səltənət bəyim – Şəbiyeyi xan, Abbasqulu ağa – Fərzəndi xan, Hacı Hüseynəli bəy Kəbirli, Mirzə Haqverdi Kəbirli, (qərvəndlə) Hümmət bəy Cavanşir, Həsənağa Gülməli bəy (oğlu) Sarıcalı (Cavanşir), Mirzətağı Afşar, Əlipənah – pişnidət, Hacı Həsən Əcəm oğlu Kəbirli, onun iki oğlu, başqa iki nəfər (Şellidən – Red.), birinin adı Teymur, iki nəfər də Şuşalı.\*

Bu soyuqqanlı qırğın üçün heç bir səbəb yox idi. Hətta Rusiyada çıxan "Oteçestvennie zapiski" toplusu (1828, N 93)

\* Sadalama bıltıv deyildir. Rzaqulu bəy Mirzə Camal oğlunun yazısyında 20 adamın sayы verilmişdir – Red.

## Rusyanın Şimali Azərbaycan xanlıqlarını işgal etməsi. Xanlıq dövrünün sonu

80 yaşlı İbrahim xanın 52 il boyunca Qarabağ xanlığının bağımsızlığını qorumasını xatırladaraq yazırıdı: "Farşların çox çalışmasına baxmayaraq, bütün Azərbaycanda onların hökmünə tabe olmayan yalnız təkcə Şuşalı İbrahim xan qalırdı.

**Mehdiqulu xanın "hökumətə" gətirilməsi.** Mehdiqulu xan, sair xanlar, dövlət adamları işdən xəbərsiz qalada idilər. Lisaneviç bir şey olmayıbmış kimi tezdən qala xalqını dövlət divanxanası qarşısına yığıb, Mehdiqulu ağanı xanlığa "mənsub eylədi". Bir para başqa göstərişlər də verdi. Kürəkçay andlaşmasının quru bir kağıza çevrilməsi göz öündə idi: Rusiya çarının təntənə ilə general-leytenant və general-mayor yaptığı yerli xanların bütün taleyi bir "dəli mayorun" əlində idi.

M.Xəzənanının yazdığını görə, Mehdiqulu xan baş vermiş vəhşəti Qarabağ əhlinə təliqələr ilə bildirdi, "farağat olmağa hökm eylədi, hamılara təsəlli və xətircəmlik verdi". Həsən İxfa hamı üçün gözlənilməz olan bu hadisədən şusalıların və bütün Qarabağ əhlinin həyəcana gəldiyini yazar. Mehdiqulu xan hökumətin müqəssirlərə cəza verəcəyini bildirərək, xalqı sakitləşdirdi. Ancaq xalqın şikayətləri cavabsız qaldı.

Qətldən on beş gün keçməmiş general Nebolsin qoşun ilə gəlib Əsgəran yanında düşərgə saldı. Mehdiqulu xan Qarabag atlıları ilə gəlib rus qoşununa qovuşdu. Şuşa Lisaneviçin əlində qaldı. İyulun 15-də Honaşen yanında yeddi saat sürən böyük dava oldu. Mehdiqulu xanın köməyi vaxtında yetişdi. Qızılbaş qoşunu çoxlu itgi verib məglub oldu. Abbas Mirzə qoşunla o taya qaçırdı. Ruslar otuza kimi əsgər və zabit itirdilər.

Davadan sonra "tərəflər" Şuşada Lisaneviçin "haqsız" işi üzərinə döndülər. Mehdiqulu xan, atasının "təmam evi və əcnasının qarət olundugu" da xatırladaraq, Lisaneviçin buradan uzaqlaşdırılmasını tələb etdi. Nebolsin Honaşen vuruşmasında yaralanan P.Kotlyarevskini Şuşa batalyonuna başçı qoydu.

Lisaneviç isə Cəfərqulu ağa ilə Ordubad-Naxçıvan səm-

## I mühazirə

tinə zorla aprılan Qarabağ ellərinin ardınca qoşdu. Rus əsgərləri piyada olmaqlarına görə geri qaldılar. Cəfərqulu ağa Qarabağ atlıları iiə Zəngəzurda Əbülfət xanla olan qızılbaş qoşununa çatdı. Onu əzib Qarabağdan köçürünlənləri yurdlarına qaytardı.

Lisaneviçin dəyişdirilməsi siyasi çekişməni daha da alovlandırdı. Kotyarevski (Azərbaycanda iki ləqəb qazanmışdı: "Sarı mayor" və "Ağzıpara") onunla yaxın dost idi. Hər ikisi birləşib Cəfərqulu ağanı xana qarşı qoydular. Qafqaza yeni sərdar göndərilən qraf Qudoviç Tiflisə hələ yetişməmiş Mehdiqulu xana kağız yazıb bildirdi ki, çar Aleksandr onu "Qarabağın əyalət və hökumətinə mənsub edibdir" (M.Xəzənə). Lisaneviç-Kotlyarevski tandemı "imperaturi-əzəm"in yazılı buyruğunu dəyişdirməyə çalışıdilar. Onların öyrətməsi ilə Cəfərqulu ağa tələsik Tiflisə varıb gəldi, amma Qudoviç onun xanlıq istəyini kəskinliklə rədd etdi. Yalnız bir ay sonra Qarabağın bəy, əyan və yüzbaşlarının böyük bir heyəti ilə Tiflisə gələn Mehdiqulu xan "hökumətə" çıxarılmış barədə qızılı bəzənmiş "fərmani-hümayun" aldı (13 sentyabr 1806-cı il).

Cəfərqulu ağa mərhum atası Məhəmmədhəsən ağanın 36 tiul kəndinin bütün rəiyyəti ilə tam ixtiyarına verilməsini, yəni mülkə çevrilməsini tələb etdi. Qudoviç bildirdi ki, "bir vilayətdə iki hökm ola bilməz", yüksək ixtiyar hüququ (torpağın ırsən keçməsi, təqsir-cəza və tövcü məsələləri) xanda qalmalıdır. Xan isə, Cəfərqulu ağa itaət və qulluqdan boyun qaçırdığı üçün Qudoviçin "dil cavabı" xahişini də rədd etdi: "Şimdiki, razi olmadı, mən də vermənəm". Mehdiqulu xanın təhribi ilə Cəfərqulu ağanın Qarabagdan uzaqlaşdırılmasına qərar verildi, "dövlət başçıları onu Tiflisdən Rusiyaya çağırıldılar". Ancaq Tərtər çayı körpüsündə Cəfərqulu ağa, onun atının tərkinə minmiş, mühafizə başçısı olan rus kapitanını yerə itələyib qurtuldu. Qardaşı Xancan bəylə Arazın o tayına keçdi. "Mehdiqulu xanın küdurəti səbəb oldu ki, onlar hər ikisi fərari

## Rusyanın Şimali Azərbaycan xanlıqlarını işgal etməsi. Xanlıq dövrünün sonu

olub Qızılbaşa getdilər" (M.Xəzani). Tezliklə Cəbrayıl bəyləri (Cəfərqulu ağanın nənəsi bunlardan idi), bir çox yerlərin əhalisi də onun ardınca getdilər. Adı çəkilən tarixçiyə görə, "Arazdan Goran çayınadək Qarabağın torpağı xali qaldı". Ancaq qəçqinliq uzun sürmədi. Bir ildən sonra tərəflər arasında barışiq oldu. Qaçqınlar qayıdır Qarabağa gəldilər.

**Bakı və Quba xanlıqlarının tutulması. İlk idarəcilik tədbirləri.** Qarabağ əyaləti ilə İran ordusu daha iki yönündə hərəkət edirdi. İkinci bir qoşun birləşməsi Mil düzündən keçərək Şirvan və Şəki bölgələrini, üçüncüüsü isə Bakı, Quba və Dərbəndi ələ keçirməli idi.

Üçüncü istiqamət İran üçün çox gərəkli sayılırdı. Sisianovun ölümündən sonra bu bölgələrdə durum İranın xeyrinə dəyişmişdi. Rus qoşunu hətta gəldiyi quru yol ilə geriyə dönmək imkanını itirmişdi. Buna görə, Sisianovun gətirdiyi qoşunu Zavalışın hərb gəmilərinə oturdub Həştərxana apartmışdı.

Ancaq bu şaşqinliq çox da uzun sürmədi. Çarın Qafqaz komandanlığı İran qoşunlarının əl-qol açasına burada da imkan verməməyə çalışdı. Artıq iyunun ilk günlərində üç min əsgəri (bunun yarısı nizami atlı qoşun idi) birləşmə 9 topla Quzey Qafqazdan Dərbənd üzərinə yollandı. Tarku Şamxalının qoşunu da yolda bu birləşməyə qatıldı. Ruslar ciddi bir dirəniş ilə qarşılaşmadan Dərbəndi iyunun 22-də ələ keçirdilər. Amma burada çox ləngidilər. Bakının İran qoşunları tərəfindən tutulması qorxusu yarandı. Buna yol verməmək üçün rus birləşməsi Dərbənddən buraya yola düşdü. General Qlazenapı əvəz edən general Bulqakov Quba məsələsini sonraya saxladı. Hüseynqulu xanın İrana qaçması 1806-cı ilin sentyabrında Bakının da müqavimətsiz ələ kecməsi ilə qurtardı. Bulqakov buradan Qubaya döndü. Şeyxəli xanın dağlara qaçması üzündən buranı da savaşsız alıb Rusiyaya qatdı.

Azərbaycanın Gürcüstana yaxın bölgələrində ruslar daha

## I mühazirə

kəskin dirənişlə üz-üzə gəldilər. Şuşada damadı İbrahim xan və bacısı Tubu xanımın başına gətirilən müsibətdən sonra Şəki hakimi Səlim xan xalqı üsyana qaldırıb, rus qoşununu buradan qovdu. Ancaq Dərbənd, Bakı və Qubanın tutulmasından sonra üstünlük bütünlükə rus komandanlığında idi. Oktyabrın 22-də Şəkiyə göndərilən çar qoşunu Səlim xanın bölkələrini əzib uğur qazandı. Üsyan etmiş şəkililər bundan sonra da qalanı vermədilər. Onlar bir neçə yerdə qala divarlarının altına alışqan və partlayıcı maddə qoydular. Ruslar qala üzərinə yürüdükdə onları od vurub yandırdılar. Bu da kömək etmədi, qala alındı. Səlim xan da İrana qaçıdı. Çar qoşunu buradan üsyan etmiş Car-Balakən bölgəsinə yollandı. Üsyançıları mühərsilrəyə alıb çökdürdü. Carlılar bir daha tam təslim olduqlarını bildirərək, Rusiyaya ödənilməmiş qalan 6,2 mln çervon vergi borcunu ödəməyə məcbur edildilər.

Şah hökuməti Qarabağdan fərqli olaraq, bu bölgələrdə çar qoşunları ilə gedən mübarizəyə azacıq da olsa qatışa bilmədi. İran qoşunları yalnız Ağsuya kimi irəliləyə bildi. Şirvan hakimi Mustafa xan onlara qatılıb yardım etməkdən boyun qaçırdı.

1806-cı il döyüşləri Rusiya üçün asan olmasa da, qazancı böyük oldu. Quzey Azərbaycanın başlıca bölgələri rus qoşunlarının əlinə keçdi. Bölgələrin çoxunda "Rusiya-İran savaşı" getmirdi. Gəncədə olduğu kimi, çar qoşunları Şəkidə, Car-Balakəndə, Bakıda, Qubada və Dərbənddə İran ordusu ilə deyil, Azərbaycan əhalisi ilə, onun bu və ya başqa şəkildə özünü göstərən dirənişi ilə qarşılaşırıdı.

Yerlərdə xalqın myqavimət hərəkatı ilə bağlı olaraq çarlıq Rusiyası ilkin idarəcilik tədbirləri həyata keçirməyə başladı. Sisianov "hikkəsi" Qudoviç "yumşaqlığı" ilə əvəz edildi. Qarabağ xanlığı kimi Şəki xanlığı da ləğv edilmədi. Amma burda Səlim xanın hakimliyi ləğv edildi. Onun yerinə Rusiyaya sədaqət göstərən Xoylu Cəfərqulu xan qoyuldu. Bakı xanlığı ləğv edilərək birbaşa Rusiyaya tabe edildi. Xan idarəsi yerinə

## Rusyanın Şimali Azərbaycan xanlıqlarını işgal etməsi. Xanlıq dövrünün sonu

burada Qəyyumlar şurası yaradıldı. Təbii, bu şuranın tərkibinə Rusiyaya meylli və qulluq tutmağa hazır olan bəylər qatılmışdı. Dərbənd və Quba xanlıqları da ləğv edilərək Rusiya əyalətlərinə çevrildilər. Onların idarəsi isə keçici olaraq, Rusiya karşısındakı qulluq yapan Tarku Şamxalına verildi.

**İngiltərə-İran yaxınlaşması. Əsgəran danışqları.** 1808-ci ildə Harford Cons başda olmaqla İngiltərə elçiliyi Tehrana gəldi, öz hökuməti adından Fətəli şaha böyük bir brilyant bağışladı. O, İranın Fransa ilə yaxınlığına son verdi. 1809-cu ilin fevralında fransa elçisi "Qardan xan" Tehrani tərk etməli oldu. Bir ay sonra İngiltərə ilə İran arasında yeni müqavilə bağlandı. İran, İngiltərəyə yağı olan bütün dövlətlərlə (başda Fransa və Rusiya olmaqla) ilişgiləri kəsməyi, İngiltərə isə şaha ildə 120 min funt sterlinq (200 min tuman) yardım etməyi, Rusiya ilə savaş üçün silah və hərbi köməkçilər verməyi öhdəsinə aldı.

Ruşıya-İran savaşı davam edirdi. Rusiya üçün İrəvan xanlığının tutulması başlıca vəzifə olaraq qalırdı. 1808-ci ilin sentyabrında Qudoviç general Nebolsinə Naxçıvanı tutmağı tapşırıldı. Oktyabrın sonunda Naxçıvan tutuldu. Lakin İrəvanın mühasırəsi uğursuz oldu, rus qoşunu Naxçıvanı da tərk etməli oldu. 1808-ci ilin uğursuz döyüşlərindən sonra Qudoviç istefaya çıxdı, yerinə general Tormasov baş komandan gəldi.

1809-cu illədə Rusiya və İran arasında yeni toqquşmalar baş verdi. Avqustun ortalarında Abbas Mirzə Arazi keçərək Gəncə xanlığında Ağbulaga yaxınlaşdı. O, Gəncəni ala bilməyib İrəvana çökildi. 1809-cu ilin sentyabrında İran qoşunu Lənkərana soxulub onu dağıtdı. Amma Qars paşalığı vasitəsilə Gürcüstanə hücum istənilən nəticəni vermədi. 1810-cu ilin aprelində yenidən sülh haqqında Əsgərandan danışqlar başlandı. Burada Talış xanlığı üstündə çox kəskin diplomatiya dərtleşması getdi. Ruslar bir zaman Krım üçün işlətdikləri üsula əl ataraq, bu xanlığın Rusiyadan da, İrandan da asılı olmayan bir torpaq

## I mühazirə

olduğunu təklif etdilər. General Tormasov öz hökumətinə bildirdi ki, İngiltərə də, Türkiyə də barışq olmasını istəmirlər. Əsgərandan danışqları da pozuldu.

Bələliklə, 1810-cu ildə Türkiyə və İranın Rusiyaya qarşı döyüş əzmi tükənməmişdi. Həmin ilin avqustunda İran və Türkiyə arasında hərbi ittifaq yarandı. Bu ittifaq İran qoşunlarına gözə çarpacaq bir üstünlük gətirməsə də, Rusyanın İranı təkləməsinə imkan vermədi.

**Quzey Azərbaycanda çar ordusuna qarşı çıxışlar.** İran ordusuna dayaq və yardımçı ola biləcək daha bir amil də var idi. Bu, Azərbaycanın tabe edilmiş vilayətlərində zaman-zaman qabarən və çəkilən xalq müqavimət hərəkatı idi. Bu hərəkat Türkiyə və İran dövlətlərini özünə təbii müttəfiq sayırdı. Başqa bir müttəfiq bulmaq o zaman üçün mümkün də deyildi.

Hələ 1808-ci ildə dirəniş hərəkatı ilə bağlı olan dövlət adımı şəkili Səlim xan ona yaxın olan yerli bəylərə yazmışdı: "Allahın rəhmi ilə... müzəffər Fars ordusu bir yandan və ildirimsaçan Türkiyə qoşunu, o biri yandan oraya (Şəkiyə – Red.) varacaq və yağı cəsədlərindən ehram qurulacaqdır..." Bu məktubu alan bəylər 500-ə qədər döyüşü toplayıb Şəkiyə yaxınlaşdırıllar. Onlar Rusiya idarəciliyini aradan götürmək istəyirdilər. Çar qoşunu bu çıxışın qarşısını vaxtında ala bildi.

Yeni çıxış və üsyankarla üz-üzə gələn çar komandanlığı Azərbaycan əhalisini həm bu çıxışlara qarşı qoymaqla, həm də Rusiya-İran savaşına soxmaq istəyirdi. Bunun üçün Rusiya qulluğunu qəbul etmiş xanlardan öz əyalətlərində əmin-amanlığı yerli qüvvələr ilə qorumaqla yanaşı, rus qoşunları üçün atlı döyüşçülər verməyi tələb edirdi. Ən çox Qarabağ, Şəki, Şirvan və Qazaxdan atlı qoşun yığılırdı.

1810-1811-ci illərdə keçmiş Gəncə xanlığında (yeni Yelizavetpol hərbi dairəsi) yaşayan ayrumlar Rusiya ağalığına qarşı çıxış etdilər. Çar hərbi məmurlarının qaba, qanunsuz davranışlarından cana doyan 1400 ayrum ailəsi ağır vergi

## Rusyanın Şimali Azərbaycan xanlıqlarını işgal etməsi. Xanlıq dövrünün sonu

ödənclərindən boyun qaçırdı, Gəncəbasardan köç edib Dərələyəz yaylağına getdi. Burada onlar Cavad xanın İrana qaçmış oğlu Uğurlu xanla görüşüb, onun himayəsində İrəvan xanlığında yerləşdirilər. Ancaq İran tabeliyində olan bu xanlıqda da vergilərdən qurtuluş bulmadılar. General Nebolsin Borçalı Nəsib sultanın vasitəsilə üsyən etmiş ayrumların yanına adamlarını göndərdi. Onların başçısı Dodaq Məhəmmədin xahişi ilə 400 rus piyadاسını, Şəmşədil və Şəki atlı qoşununu "yardım" üçün yola çıxardı. Ayrumlar Rusiya tabeliyinə dönərək Şəmşədil torpağında yerləşdirilər.

Bu zaman yalnız Səlim xan deyil, Qarabağ hakimi Mehdiqulu xan, Şirvan hakimi Mustafa xan və Quba hakimi Şeyxəli xan da Rusiyaya qarşı idilər. Rus ordusu general olmalarına baxmayaraq, onlar bu ordunun əbədi köləlik vasitəsi olduğunu artıq anlaya bilmisdir.-

1810-cu ilin avqustunda xalqın döyüş yardımına arxalanan Şeyxəli xan rus qoşun komandiri Leviçkini Gilgil çay üzərində əzdi, ona köməyə gələn general Repini də geri oturdu. Bu, general Şeyxəli xanı tutub götürən və ya öldürən adama 1500 çervon "mükafat" verəcəyini bildirsə də, istəyinə nail olmadı. Çünkü Quba əyalətinin əhalisi üsyana qalxmışdı. Yerli bəylərin çoxunun Rusiya tabeliyindən çıxıb Şeyxəli xana qoşulduğunu baş komandanlıq özü də etiraf edirdi. Ancaq Quba üsyəninin başlıca qüvvəsi silaha qurşanmış kəndlilər idi. Silahlı kəndlili üsyəni Şeyxəli xanın başçılıq etdiyi müqavimət həpəkatının dayağına çevrilmişdi. Şirvanlı Mustafa xan Qubadakı çıxışa dəyərlər yardım göstərirdi.

Quba üsyəni çar komandanlığını güzəştli yol tutmağa məcbur etdi. Bu komandanlıq üsyənin daha da genişlənməsindən qorxur, buna görə "Şeyxəli xanı Qurbanın xanı kimi tanıyaraq, Qurbanı ona mənsub olan ətraf kəndlər ilə (xanın) hakimliyinə verməyi və traktat ilə (Qarabağ, Şəki və Şirvanda olduğu kimi – Red.) onu Rusiya təbəəliyinə keçirməyi" təklif

## I mühazirə

edirdi. Çar hökuməti bu təklifə razılıq vermədi. Çar komandanlığı üsyəni yatırmaq üçün Gəncədən bir rota, Qarabağdan iki rota, Bakıdan bir rota rus piyadası, Şəkidən 1000 atlidan və Şirvandan isə 100 atlidan ibarət qoşun göndərdi. Baş komandan Quba üzərinə yürüşü polkovnik Lisannevicə tapşırıldı. O, belə işlər üzrə artıq bir sinanmış "müttəxəssis" kimi ad çıxarmışdı.

Oktyabrın 4-ü və 25-də olan iki döyüşdə Şeyxəli xan basıldı. Növbəti kəndli üsyəni da yatırıldı. İşgalçi məram gündən İran qoşunu mənəvi baxımdan bu çıxışlara "müttəfiq" olacaq durumda deyildi.

**Son diplomatiya çalışmaları, son döyüşlər.** Böyük Britaniya hökuməti qüvvədən düşmüş İran ilə Rusiya arasında barışığa yol verməməyə çalışırdı. 1810-cu ildə general Malcolm yenidən İrana gəlib, çoxlu top və tüfəng gətirdi. 1811-ci ildə Ouzli, Harford Consun yerinə Tehrana böyük elçi göndərildi. O, 1809-cu il müqaviləsi üzrə nəzərdə tutulan pul yardımının yeni üçillik məbləğini (360 min funt sterlinq və ya 600 min tuman) Fətəli şaha yetirdi. Tezliklə İngiltərədən İrana 12 top, 12 min mərmi, 12 min tüfəng, 12 min əsgərin geyimi üçün mahud göndərildi.

1810-1811-ci illərdə Türkiyə ilə savaşda Rusyanın bəzi uğurları sülh bağlanması tezleşdirdi. 1812-ci il mayın 16-da Buxarest barışı imzalandı. Türkiyənin Qafqaz sərhədləri dəyişməz qaldı. Bununla Türkiyə Transqafqaz torpaqlarının çoxunun Rusiyaya qatılmasını tanımlı olurdu.

1812-ci ilin başlanğıcında 20 minlik Abbas Mirzə ordusu yenidən Qarabağa girib Şahbulağı tutdu. General Kotlyarevski bu ordunu vurub buradan çıxardı. Həmin ilin yayında Fransanın böyük bir ordu ilə Rusiyaya soxulması İranda ruh yüksəkliyi və sevinclə qarşılandı. Artıq iyul ayında İranın atlı qoşunları Gəncəyə, sonra isə Şəkiyə basqın etdi.

Avqust ayında 10 minlik İran ordusu Talış xanlığına

## Rusyanın Şimalı Azərbaycan xanlıqlarını işgal etməsi. Xanlıq dövrünün sonu

soxuldu. Ancaq burada da yerini bərkidə bilmədi. Ağoglandan rus qoşunu ilə gələn Kotlyarevski oktyabrın 18-də Aslandüz döyüşündə Abbas Mirzəyə sarsıcı zərbə endirdi. Rus ordusu Taliş xanlığına yönəldi. 1813-cü il yanvarın 1-də Lənkəran qalası tutuldu. Rusyanın yeni Baş komandanı Rtişçev təşəbbüsü bütünlükə öz əlinə aldı.

Rusyanın 1812-ci il Vətən müharibəsində uğur qazanması İranın bütün ümidiin son qoydu.

### Gülüstan müqaviləsi

İranın savaşı uduzması, beynəlxalq münasibətlərin köklü dəyişilməsi barış işini tezləşdirdi. Yaranmış şəraitdən istifadə edən İngiltərə Rusiya-İran arasında danışqlarda vasitəcilik etməyə nail oldu. 1813-cü il oktyabrın 12-də Qarabağda müqavilə imzalandı. "Gülüstan müqaviləsi" adlanan barışın mətni budur\*: "1813-cü il oktyabrın 12-də Zeyvə çayı yaxınlığında Gulüstan kəndində Rus ordugahında hər iki tərəfin səlahiyyətli Müvəkkilləri vasitəsilə Bütün Rusiya İmperiyası və İran Dövləti arasında bağlanmış və 1814-cü il sentyabr ayının 10-da Tiflisdə hər iki Dövlətin səlahiyyətli Müvəkkillərinin bir-biri ilə dəyişdikləri ratifikasiyalarla təsdiq edilmiş əbədi sülh və dostluq

### Müqaviləsi qadir allahın adı ilə

İmperator əlahəzərləri, bütün Rusyanın ən şöhrətli və əzəmətli böyük hökmdarı və imperatoru və İran Dövlətinin sahibi, hökmdarı Əlahəzər Padşahın öz təbəələrinə yüksək hökmdar məhəbbətinə görə, onların ürəklərinə zidd olan savaşın fəlakətlərinə son qoymağı və qədimdən Bütün Rusiya İmparatorluğu və İran Dövləti arasında mövcud olmuş səbatlı sülh və xeyirxah qonşu dostluğunun möhkəm əsas üzərində bərpa etməyi səmimi-qəlbdən qarşılıqlı surətdə arzulayaraq, bu

\* Вағышын шяrtlыгы ЫI Aleksandrym "Вңтүп халqa вяянаты" ады ilə yalnız 1818-ci il avqustun 7-də Senatın nərzindən çar edildi.

## I mühazirə

ədalətli və nicatverici iş üçün aşağıdakıları və səlahiyyətli Müvəkkilləri təyin etməyi faydalı bilsərlər: Əlahəzərət Bütün Rusiya İmperatoru – öz General-leytenantı, Gürcüstandakı və Qafqaz xəttindəki qoşunların Baş komandanı, Həştərxan və Qafqaz quberniyalarında, Gürcüstanda Mülki hissə, həmçinin bu ölkənin bütün sərhəd İşlərl üzrə Baş Müdiri... zati-aliləri Nikolay Rtişçevi, Əlahəzərət İran şahı isə – özünün, Türkiyə və İngiltərə Saraylarında fövqəladə elçisi olmuş, İran Rəisləri arasında seçilmiş... Məmuru, Ali İran Sarayının Gizli İşlər Müşaviri, Vəzir nəslinə mənsub olan, İran Sarayında ikinci dərəcəli Xan, Yüksək rütbəli və Çoxhörmətli Mlrzə Həsən Xanı, bu səbəbdən də Biz, yuxarıda adları çəkilmiş səlahiyyətli Müvəkkillər Qarabağ mülkündə, Zeyvə çayı yaxınlığında Gulüstan kəndində toplaşaraq, vəkalətnamələrimizi bir-birimizə təqdim etdikdən sonra, hər birimiz öz tərəfindən bizim Büyük hökmardarımız adından bərqərar edəcəyimiz sülh və dostluğa aid olan hər bir şeyi nəzərdən keçirib, bizə verilmiş hakimiyyət və Ali səlahiyyətlərə görə aşağıdakı maddələri qərara aldiq və əbədiyyət üçün təsdiq etdik.

**Birinci maddə.** İndiyədək Rusiya İmperiyası və İran dövləti arasında mövcud olmuş düşməncilik və naraziyyə bu Müqavilə ilə bu gündən və galəcəkdə son qoyulur və qoy İmperator əlahəzərləri Bütün Rusiya hökmdarı ilə Əlahəzərət İran şahı, onların vəliəndləri, Taxtlarının Varisləri və qarşılıqlı olaraq onların Yüksək Dövlətləri arasında əbədi sülh, dostluq və xeyirxah andlaşma olsun.

**İkinci maddə.** Bir halda ki, hər iki Yüksək Dövlət arasında ilkin əlaqələr vasitəsilə status kvo ad prezenten\*, yəni hər bir tərəfin hazırda tam malik olduğu torpaqlara, xanlıqlara, mülklərə sahib qalması özüндə sülhün bərqərar edilməsi artıq qarşılıqlı surətdə razılışdırılmışdır, onda bu gündən və galəcəkdə Bütün Rusiya İmperiyası və İran dövləti arasında sərhəd

\* Status kvo ad prezenten (lat.) hazırlıksız vaxtda olan durum

## Rusyanın Şimali Azərbaycan xanlıqlarını işgal etməsi. Xanlıq dövrünün sonu

aşağıdakı xətt olsun: Adınabazar adlanan yerdən başlayaraq, düz xətlə Muğan düzündən Araz çayında Yedibulaq keçidiňədək, oradan üzü yuxarı Kəpənək çayının Arazla qovuşduğu yerə, sonra da Kəpənək çayının sağ tərəfi ilə Mehri dağları silsiləsinə və oradan da xətti Qarabağ və Naxçıvan xanlıqlarının mərzləri ilə davam etdirərək, Alagöz dağları silsiləsilə Qarabağ, Naxçıvan, İrəvan xanlıqlarının və Yelizavetpol dairəsinin (keçmiş Gəncə xanlığının) bir hissəsinin mərzləri birləşən Dərələyəz mərzinədək, buradan İrəvan xanlığının Yelizavetpol dairəsindən, həmçinin Qazax və Şəmşəddin torpaqlarından ayıran mərzlə Eşşəkmeydan mərzinə, oradan da dağlar silsiləsi ilə, çayın sağ tərəfi ilə, onun axarı yönündə, Həmzəcimən yolu ilə, Pənbək dağları silsiləsi ilə Şurakel mərzinin küncünədək, bu gündən də qarlı Alagöz dağının başınadək, buradan da Şurakel mərzi ilə, dağlar silsiləslə ilə, Mastaras və Artkin arası ilə Arpaçayadək. Bununla belə Talış mülkü müharibə vaxtı əldən-ələ keçdiyinə görə, həmin Xanlığın Zinzeley və Ərdəbil tərəfdən olan hüdudları daha artıq dürüstlük üçün, hər iki tərəfdən qarşılıqlı razılıqla seçilmiş Komissarlar (onlar Baş komandanlarının rəhbərliyi ilə indiyədək hər bir tərəfin gerçek hakimiyyəti altında olmuş torpaqların, kəndlərin, dərələrin, həmçinin çayların, dağların, göllərin, təbii mərzlərin dəqləq və təfsilatlı təsvirini verəcəklər) tərəfindən, bu Müqavilə bağlanıb təsdiq olunduqdan sonra müəyyən ediləcək, onda (Status kvo ad prezenten) əsasında Talış xanlığının sərhəd xətti ilə müəyyən-ləşdiriləcək ki, hər bir tərəf malik olduğu torpaqların sahibi qalsın. Eləcə də, yuxarıda xatırlanmış sərhədlərdə, bu və ya başqa tərəfin xəttindən kənara nə isə çıxarsa, hər iki Ali dövlətin Komissarlarının təhlilindən sonra hər bir tərəf status kvo ad prezenten əsasında təminat verəcək.

**Üçüncü maddə.** Şah Əlahəzrətləri Əlahəzrət Bütün Rusiya imperatoruna səmimi dostluq hissələrinin sübutu üçün təntənəli surətdə həm öz adından, həm də İran Taxtının Yüksək

## I mühazirə

Vəliəhdələri adından Qarabağ və indi Yelizavetpol adı altında əyalətə çevrilmiş Gəncə xanlıqları, həmçinin Şəki, Şirvan, Dərbənd, Quba, Bakı və Talış (bu xanlığın Rusiya imperiyası hakimiyyəti altında olan torpaqları) xanlıqlarının, bununla yanaşı Dağıstan, Gürcüstan (Şurakel) əyaləti ilə birlikdə İmeretiya, Quriya, Minqreliya və Abxaziya, eynən də indi bərqərar edilmiş Qafqaz sərhəd xətti (bu sonuncuya və Xəzər dənizinə aid olan torpaqlar və xalqlarla birlikdə) arasındaki bütün məlk və torpaqların Rusiya imperatorluğu mülkiyyətinə mənsub olduğunu qəbul edir.

**Dördüncü maddə.** Əlahəzrət Bütün Rusiya İmperatoru Əlahəzrət İran Şahına öz qarşılıqlı dostluq hissələrini ifadə etmək və İranda – ona qonşu olan bu Dövlətdə, möhkəm özül üzərində mütləqiyət və hökmran hakimiyyət görmək arzusunu səmimi-qəlbdən təsdiq etmək üçün, bununla, öz adından və öz Vəliəhdələri adından İran Şahı tərəfindən İran Dövlətinin Varisi təyin ediləcək Vəliəhdə lazımlı gəldikdə kömək göstərməyi vəd edir ki, heç bir xarici düşmən İran Dövlətinin işinə qarişa bilməsin və Yüksək Rusiya Sarayının köməyi ilə İran Sarayı möhkəmlənsin. Bununla belə İran dövləti işləri üzrə Şah oğulları arasında münaqişələr baş verərsə, Rusiya İmperatorluğu hakimiyyətdə olan Şah xahiş etməyincə bunlara qarışmayacaq.

**Beşinci maddə.** Rus ticarət gəmilərinə əvvəlki qayda üzrə Xəzər sahilləri yaxınlığında üzmək və onlara yan almaq hüququ verilir, həm də gəmi qəzası zamanı İranlılar tərəfindən dostluq köməyi edilməlidir. İran ticarət gəmilərinə də həmin bu hüquq, əvvəlki qayda üzrə, Xəzər dənizində üzmək və Rusiya sahillərinə yan almaq ixtiyarı verilir, burada da gəmi qəzası zamanı qarşılıqlı surətdə İranlılara hər cür yardım göstərilməlidir. Hərbi gəmilərə gəldikdə isə, savaşdan öncə, habelə sülh vaxtı və hər zaman Xəzər dənizində Rusiya hərb bayrağı təkcə yellənmişdir. Həmin ehtiram daxilində keçmiş

ixtiyar indi də yalnız Rusiya Dövlətinə verilir ki, Xəzər dənizində ondan başqa heç bir Dövlətin hərbi bayraqı dolaşa bilməz.

**Altıncı maddə.** Hər iki tərəfdən döyüşdə əsir alınmışları, Xristian dininə və sair dinlərə mənsub ələ keçirilmiş saknləri Müqavilə bağlanıb imzalandıqdan sonra, üç ay ərzində, hər bir tərəfdən Qarakilsəyədək (burada sərhəd rəisləri əsirləri qəbul etmək üçün öz aralarında qarşılıqlı əlaqə yaradırlar) azuqə və yol xərcləri ilə təmin edilərək, buraxılsınlar. Özbaşına, yaxud qanunu pozaraq qaçanlardan hər birinə, milliyyətindən asılı olmayaraq, öz könüllü istəyinə görə öz Vətəninə qayıtmaq azadlığı verilir, qayıtmaq istəməyənlər isə məcbur edilməsin. Bununla yanaşı hər iki tərəfdən qaçmışlara amnistiya, yaxud bağışlanma verilir.

**Yedinci maddə.** Bütün yuxarıda deyilənlərə əlavə olaraq, Əlahəzrət Bütün Rusiya İmperatoru və Əlahəzrət İran Şahi buyururlar ki, lazım olduqda Əlahəzrətlərin İqamətgahlarına göndərilən, Onların Yüksək Saraylarının qarşılıqlı Nazirləri və ya Elçiləri rütbələrinə və onlara tapşırılmış işlərin dəyərinə uyğun qəbul edilsinlər; şəhərlərdə ticarətə himayəcilik üçün qoyulmuş Müvəkkillərin və ya konsulların on nəfərdən artıq rəsiyyəti olmasın, onlar vəkil edilmiş məmurlar kimi vəzifələrinə layiq hörmət və şərafətə malik olmalıdır, bir də Əmrnamə üzrə onları bundan sonra nəinki incitmək olmaz, hətta inciklik olarsa, təqdim edildikdən sonra, hər iki tərəfin təbəələrini ədalətlə mühakimə etmək, incidilmişləri mürvətlə razı salmaq gərəkdir.

**Səkkizinci maddə.** Əlahəzrətlərin, öz hökumət-lərindən, yaxud hökumətləri tərəfindən təyin edilmiş sərhəd rəislərindən alınmış, onların həqiqətən tacirlər, Rusiya və ya İran təbəələri olduğunu təsdiq edən yazılı sənədlərə malik təbəələri arasındaki ticarət əlaqələrinə gəldikdə, saziş bağlayan hər iki yüksək dövlətə quru yolla və dənizlə sərbast gəlməyə, orada nə qədər

istəyirsə yaşamağa, tacirlər göndərməyə, həmçinin heç cür gecikdirilmədən oradan çıxıb getməyə, Rusiya İmperatorluğununa mənsub olan yerlərdən İran Dövlətinə gətirilən və qarşılıqlı olaraq, İrandan ora aparılan malların satılmasına və başqa mallarla dəyişdirilməsinə icazə veriləcək, hər iki Yüksək Dövlətin tacirləri arasında baş verə biləcək mübahisələrə, onların vəzifələri və sair ilə bağlı şikayətlərinə adı qayda üzrə baxılması Konsula, yaxud Müvəkkilə, onlar olmadıqda isə yerli Rəisə tapşırılır. Onlar xahişlərə tam ədalətlə baxmalı, özləri haqq təminati verməli, yaxud bunu başqa lazımı şəxslərin vasitəsilə tələb etməli və onların incidilməsinə və sixişdirilmasına qətiyyən yol verməməlidirlər.

Rusiya təbəəliyindən olan İrana gəlmiş tacirlər, istəsələr, oradan öz malları ilə birlikdə İranla dostluq edən başqa dövlətlərə də sərbəst gedəcəklər; bundan ötrü İran hökuməti bu tacirlərin sərbəst keçməsi üçün onları pasportlarla təmin edəcəkdir; buna ticarət işləri ilə bağlı Rusiyadan, Rusiya ilə dostluq edən başqa dövlətlərə getmək istəyən İran tacirləri üçün də qarşılıqlı surətdə riayət ediləcəkdir.

Rusiya təbəələrindən İrana gəlmiş kimlərinsə ölümü baş verərsə, onların müxəlləfatları, həmçinin başqa daşınan əmlakı və mülkləri, dost Dövlətin təbəələrinə məxsus olduğu üçün saxlanılmadan və gizlicə mənimşənilmədən, Rusiya imperiyasından və bütün mədəni Dövlətlərdə icra edildiyi kimi, kimin hansı Dövlətə mənsubiyətindən asılı olmayaraq, qanuni əsasda, qəbzələ, ilk növbədə onların yoldaşlarına, yaxud qohumlarına verilməli, həmin qohumlara öz arzuları ilə və öz xeyirləri üçün bu əmlakları istədikləri adamlara satmağa icazə verilməlidir.

**Doqquzuncu maddə.** Rus tacirlərindən İran şəhərlərinə və ya limanlarına gətirdikləri mallar üçün yüzə beş faizdən çox gömrük alınmasın və həmin tacirlər bu mallar ilə hara gedirlərsə getsinlər, onlardan ikinci dəfə gömrük tələb olun-

## Rusyanın Şimali Azərbaycan xanlıqlarını işgal etməsi. Xanlıq dövrünün sonu

masın, oradan apardıqları İran mallarına görə də eyni kömrük alınsın, bundan başqa heç bir bəhanə və uydurma ilə heç bir rüsum, vergi, gömrük tələb edilməsin. İran təbəələrindən Rusiya şəhərlərinə və limanlarına gətirdikləri və buradan ixrac etdikləri mallara görə və qarşılıqlı surətdə eyni gömrüklər, eyni əsasda bir dəfə alınsın.

**Onuncu maddə.** Malları Müqavilə bağlamış hər iki Dövlətin sahillərinə və ya limanlarına, yaxud da quru yolla sərhəd şəhərlərinə gətirdikdən sonra, qarşılıqlı surətdə, tacirlərə nəzarət altında olduqları gömrük hakimlərindən və ya iltizamçılardan icazə almadan öz mallarını satmaq, başqa malları satın, yaxud dəyişmə yolu ilə almaq azadlığı verilir ki, ticarət maneəsiz dövriyyədə olsun, həmçinin satıcıdan və ya alıcıdan dövlət xəzinəsi üçün müntəzəm olaraq və könüllülük şərtlə qanuni rüsumlar yıqlılsın.

**On birinci maddə.** Bu müqavilə imzalandıqdan sonra hər iki Yüksək Dövlətin müvəkkilləri qarşılıqlı surətdə və təxirə salınmadan bütün yerlərə onun haqqında lazımı xəbər və hər yerdə hərbi əməliyyatların dərhal dayandırılması barəsində əmrlər göndərsinlər.

İki bərabərhüquqlu nüsxədə (fars dilinə tərcüməsi ilə birlikdə) yazılmış və saziş bağlayan Yüksək tərəflərin yuxarıda göstərilmiş Müvəkkilləri tərəfindən imzalanaraq, onların möhürləri ilə təsdiq edilmiş və qarşılıqlı surətdə dəyişdirilmiş bu əbədi sülh Müqaviləsi Əlahəzrət Bütün Rusiya imperatoru və Əlahəzrət İran Şahı tərəfindən bərqərar ediləcək və Əlahəzrətlərin öz əlləri ilə imzalanmış təntənəli Ratifikasiyalarla təsdiq olunacaqdır.

Bu Müqavilənin həmin təsdiq olunmuş nüsxələri bu Yüksək Saraylardan, qarşılıqlı surətdə göndərilməklə, onların yuxarıda adları çəkilmiş Müvəkkillərinə üç ay müddətindən sonra çatdırılacaq.

Müqavilə min səkkiz yüz on üçüncü il oktyabr ayının on

## I mühazirə

ikinci günü, İran sayması ilə min yüz iyirmi səkkizinci il Şəvvəl ayının iyirmi doqquzuncu günü Qarabağ mülkündə Zeyvə çayı yaxınlığındakı Gülüstan kəndində Rus ordugahında bağlanmışdır. İmzalamışlar:

Müvəkkil və Gürcüstanda Bas Koman-dan Nikolay Rtişçev (M.Y.)

Alişöhrətli İran Dövlətindən Müvəkkil Mirzə Əbdül HəsənXan (M.Y.)

## 5. Xanlıq dövrünün sonuna doğru

**Yeni savaş qarşısında.** Gülüstan müqaviləsindən sonra beynəlxalq durum Qərbi Avropada baş verən dəyişikliklə bağlı idi. Napoleonla savaşı qazanan Rusiya onun ordusunu təqib edərək Avropa yürüşünə başladı. 1813-cü il oktyabrın 4-7 (16-19)-da Leypsiq altında "Xalqlar döyüşü" oldu. Müttəfiqlər bu döyüşdə qalib gəldilər. Paris üzərinə yol açıldı. 1814-cü il martın 31-də müttəfiq ordular Fransanın paytaxtına girdi. Napoleon hakimiyyətdən devrilib sürgün edildi. Oktyabrın 1-də Vyana konqresi açıldı. 1815-ci il iyunun 8-də "yekun aktı" imzalandı.

Beləliklə, beynəlxalq münasibətlərdə yeni dövr başlandı. XVIII yüzulin ikinci yarısı – XIX yüzulin başlanğıcında olduğu kimi, Şərqi məsələsi Avropa siyasetinin gündəliyində qalırdı.

Rusyanın Türkiyə və İrana qarşı təcavüzkarlıq siyasəti Şərqi məsələsinin yenidən kəskinləşməsinə səbəb oldu. Bununla bağlı Rusyanın başlıca rəqibi olan İngiltərənin, həmçinin Türkiyə və İranın eks siyasəti fəallaşdı. İngiltərə hər vasitə ilə İranda Rusiya mövqeyinin möhkəmlənməsinə mane olmağa çalışırdı. 1814-cü ildə Tehranda İngiltərə ilə İran arasında yeni bağlaşma imzalandı. 1809-cu ildə olduğu kimi, Rusiya ilə savaş başlığı halda, İran İngiltərədən ildə 200 min tūmən (2 milyon gümüş rubl) yardım alacaqdı, ancaq bu böyük yardım

## Rusyanın Şimali Azərbaycan xanlıqlarını işgal etməsi. Xanlıq dövrünün sonu

Böyük Britaniya elçisinin nəzarəti altında xərclənməli idi. Rusiya-İran münasibətlərində İngiltərə hökumətinə "araçı" rolü oynamamaq hüququ verildi. Şah sarayında İngiltərənin nüfuzu gücləndi, İran silahlı qüvvələrində ingilis zabitlərinin işi genişləndi.

İngiltərə 1821-ci il "imtiyazlı" gömrük qanunundan istifadə edərək Transqafqazda iqtisadi təsirini gücləndirməyə başladı.

Rusiya isə Cənubi Qafqazdan çəkilməyəcəyini Avropa dövlətlərinə bildirməklə yanaşı, bu bölgədə möhkəmlənmək üçün atılacaq addımlarını sürətləndirdi. Rusiyaya qarşı açıq düşmən mövqedən çıxış edən Gəncə Quba, Bakı xanlıqları dərhal yox edilərək əyalətə çevrilmişdi. Növbə digər xanlıqlara çatmışdı. Qafqazın Baş komandanı A.P.Yermolov (1816-1827) İranla yaxınlaşan çavaşda vassal xanların kimin tərəfində duracağını yaxşı biliirdi. Onun yeritdiyi siyaset bu xanlıqları tamamilə Rusiyaya qarşı çevirmişdi. 1819-cu ildə A.P.Yermalov milliyyətcə erməni olan rus generalı Madatovun əli ilə Şəki hakimi İsmayılov xanı zəhərləyərək aradan götürdü və xanlığı ləğv etdi. Xanlığın bütün xəzinəsi və mülkləri müsadirə edildi.

Həmin ildə yerli hakimləri olan Qazax və Şəmşəddil sultانlıqları, 1820-ci ildə isə Şirvan xanlığı ləğv edildi.

General Madatovun Qarabağ xanlığı üzərində əlləşməsi daha uzun sürdü. Rusiya hərbçiləri burada ən alçaq üsullara əl ataraq, Mehdiqulu xanın yaxın qohumunu yenə ona qarşı qoydular. Xanın qardaşı oğlu Cəfərqulu ağıaya Rus komandanlığına yalan donos yazdırıldılar. Guya Mehdiqulu xan gizlice Madatovu öldürmək istəyirmiş. Hətta Madatovun üstünə yalançı bir sui-qəsd yapıldı. Xana qarşı iş açmaq üçün Baş komandanın göstərişi ilə "güzəstsiz" istintaq başlandı. İşin nə yerə aparıldığını anlayan Mehdiqulu xan dözməyib 1822-ci ildə İrana getdi. Ruslardan xanlıq gözləyən Cəfərqulu ağa

## I mühazirə

sakitliklə Simbirskə sürgün edildi. 1822-ci ildə Qarabağ xanlığı ləğv edildi və xanlığın bütün var-dövləti Rusiya xəzinəsinə ötürüldü, dövlətin saysız torpaq mülkləri, ilxi və sürürləri bu xəzinənin ixтиyarına keçdi. O zamanın rus tarixçisi N.F.Dubrovinin yazdığını görə, icraçılar, yəni "Sərdar Yermulu" və Madatov kimiləri özlərinə zəngin "pay" götürüb ciblərini doldurdular. Sonrakı Baş komandan Paskeviç də bunu gizlətmirdi. O, Yermolovun "sağ əli" olan Madatovun Qarabağda "ən birinci mülkədara" çevrildiyini yazdı. Bunun üstündə Madatov hətta çar məhkəməsi qarşısında durmalı oldu.

İkinci Rusiya-İran savaşı başlanmadan önce (1826) Talış xanlığının vassal varlığına da son qoyuldu. Beləliklə, ikitərəfli dövlətlərarası andlaşmalar (Kürəkçay bağlaşması və b.) ilə xanların iç muxtariyyətinin toxunulmazlığına, onların "ölkəsinin bütövlüyünün saxlanması"na imperator zəmanəti"ni çar hökuməti özü pozub atdı.

**Asılı xanlıqların ləğv edilməsinin iqtisadi səbəbləri.** Asılı xanlıqların yox edilməsi Birinci Rusiya-İran savaşının verdiyi dərslərdən irəli gəlirdi. Mərkəzi Rusiyadan güneyə uzanıb gələn yollar çətin və təhlükəli idi. Transqafkazda yerləşdirilən "Xüsusi Qafqaz korpusu"nu yalnız yerli təchizat, başlıca olaraq Quzey Azərbaycanın vari və gəliri ilə saxlamaq olardı. Ancaq burada vergi və ödənişlərin toplanması qanuni baxımdan vassal xanların səlahiyyətində qalırırdı. Bir sözlə, asılı xanlıqların iç muxtariyyəti Rusiya komandanlığının əl-qolunu bağlayırdı.

Asılı xanlıqların varlığına son qoymaqla çarlıq Rusiyası öz ordusunun arxa təminatını yoluna qoya bildi. Baş komandan İ.Paskeviç özü bunu etiraf edib yazdı: "İstər İranla, istərsə də Türkiyə ilə indiki (yeni) savaşlar göstərdi ki, bizim ordunu saxlayıb yedizdirən Azərbaycan idi".

Atlı qoşunlar demək olar bütünlüklə Azərbaycan kəndləri hesabına yaşıyırdı. Bu qoşunlar Azərbaycanı bürümüşdü.

## Rusyanın Şimali Azərbaycan xanlıqlarını işgal etməsi. Xanlıq dövrünün sonu

Şirvanda Goyuzən mahalının altı kəndi (Basqal, Zərgəran və b.) ulan diviziyanın 3 eskadronunu, Hazaurt mahalının 4 kəndi 2 eskadronu, İsmayıllı kəndi 1 eskadronu, Qarasu Bazar mahalının Zərdab və Ləki kəndləri 1 eskadronu ərzaqla təmin edirdi. Bu diviziyanın qalan 5 eskadronu isə Sərdəri mahalının kəndləri (Bərguşat, Bığır, Qaracalı və b.) hesabına yaşayırıdı. Don kazaklarının 3 atlı alayı Kür boyunca Alakənddə, Tülənqoyun, Abduları, Gəncəli, Mustafalı, Meyneman və Kovrat kəndlərində yerləşmişdilər və bütün ikinci savaş boyu buradan təmin olunurdular.

Şəki xanlığı kəndlərində topçu briqadası və rotası, 3 piyada batalyonu, Borisoqlebsk və Serpuxov ulan alayları, Şəki şəhərinin özündə isə iki topu olan piyada batalyonu yerləşirdi. Bunlardan başqa Bakıda bir batalyon, Lənkəranda Xüsusi Xəzər dəniz və 8-ci səpyor batalyonları, Şuşada iki yeger (atıcı) batalyonu qulluq yapırdılar.

Savaşın başlangıcında Qazax, Şəmsəddil və Borçalı mahallarını da rus qoşunlarının ərzaqla təmin edilməsi işinə qoşdular. Salahlı kəndində Don kazak alaylarından biri yerləşdirildi. Bundan başqa Qazax və Şəmsəddil mahalları Gəncədə olan rus atlı qoşunu üçün yem tədarük edirdilər. Araz boyunca sərhəddə yerləşən 20-ci piyada diviziyasını da ərzaqla yerli kəndlilər təmin edirdilər.

Rus qoşunları üçün ərzaq, silah və texnika daşınmasında Azərbaycan aparıcı yer tuturdu. İkinci savaşın gedişində (1826-1828) Azərbaycan kəndli və balıqlıları kircim adlanan gəmilərdə Kür çayı ilə (Zərdaba kimi) hərbi yük daşıyırdılar. 15-17 günə gedilən bu yol ilə Təbrizə və Gümrüyə doğru yürüyən rus ordusu təchiz edilirdi. Ordu hissələri də bu yol ilə daşındırdı. 1827-ci ildə rus ordusuna ərzaq daşınması üçün yerli kəndlilərdən 2 min araba alınmışdı. Kür çayı ilə döyüşən qoşunlar üçün 12 min kisə qurudulmuş çörək, min kisə yarma, 4 min kisə arpa, 4 min baş heyvan daşınmışdı. Qoşqu işləri

## I mühazirə

üçün Qarabağ, Şəki və Şirvan kəndlərindən, Qazax, Şəmsəddil və Borçalı mahallarından 11500 yük və qoşqu heyvanı (kəl) yiğilmişdi. Bütün bu ağır mükəlləfiyyətlərin asanlıqla yerinə yetirilməsi üçün çar hökuməti ikinci savaşdan öncə xanlıqları aradan götürmüdü.

Xanlıqların ləğv edilməsi ilə Azərbaycan tarixinin bütöv bir dönümü sona yetmiş oldu. Çarlıq Rusiyası bununla Quzey Azərbaycanın siyasi fəthini başa çatdırmaq üçün özünə yol açdı. Bununla yanaşı, quzey xanlıqların bütün var və yatırını, bütün təsərrüfatını öz əlinə keçirərək, buranın iqtisadi fəthi qarşısında duran xanlıq idarəciliyini aradan götürmiş oldu. Azərbaycanın dövlətçilik qurumlarının yox edilməsi ilə ölkənin büsbütin sümürgəclik meydanına çevriləməsi üçün yol açıldı.

## 6. 1826-1828-ci illər Rusiya-İran savaşı. Türkmənçay müqaviləsi

**Savaşın başlanması. Şuşanın mühasirəsi.** Rusiya paytaxtı Sankt-Peterburqda 1825-ci ildə baş vermiş Dekabristlər üsyəni haqqında xəbəri Tehrana ingilis diplomi Şilan çatdırıldı. Şah sarayı əlverişli vaxt çatdığını düşünərək savaşa girməyi qərara aldı. İyul ayında İran qoşuni sərhədi keçdi. İkinci Rusiya-İran savaşı başladı. Bu zaman knyaz Menşikovun başçılığı ilə yeni Rusiya elçiliyi Tehrana yaxınlaşmaqdır idi. O, "yeniyi padşahı (çar I Nikolayı – Red.) tanıtdırmaq" üçün göndərilmiş, Fətəli şaha büllur taxt gətirmişdi. İran qoşunlarının artıq Şuşa və Gəncə qapıları ağızında olduğunu rus elçisi bilmirdi. "Tehranda göz dustağı edib ona aydın bir cavab vermirdilər" (Mirzə Yusif Nersesov). İranın başlıca məqsədi Tiflisi tutmaq, rus ordusunu Transqafqazdan çıxarıb, Terekin o tərəfinə qovmaq idi.

Rus qoşunlarının başlıca zərbəsi isə Təbrizə yönəlmüşdi. Qoşunların sayına görə üstünlük İranın tərəfində idi. Şahın

## Rusyanın Şimali Azərbaycan xanlıqlarını işgal etməsi. Xanlıq dövrünün sonu

nizami piyada ordusu 25 sərbaz ("başlarından keçənlər" anlamına gəlir) və 10 canbaz ("canlarından keçənlər") batalyonundan ibarət idi. Hamısı birlikdə 38,5 min süngü yaradırdı. Ancaq yalnız "Abbas Mirzənin türk piyada qoşunu" (Mirzə Yusif Nersesov) və top birliyinin 43 topa xidmət edən əsgərləri birbaşa onun əli altında idı. İran piyada qoşunu və sərbaz batalyonlarının xeyli hissəsi isə şahın ixtiyarında qalırdı. İran ordusunda nizami atlı qoşun saxlanılmır, onun yerinə (savaş zamanı) Güney Azərbaycandan 6 minə yaxın və tərəkəmə tayfalardan 15 minə yaxın nizami olmayan atlı qoşun toplanırdı. Bu sonuncu "atlı qoşun" Rusiya ordusundakı nə nizami atlı alaylar (kavaleriya), nə də uşaqlıq illərindən yaxşı əsgəri hazırlıq keçən kazak atlı bölmələr ilə yanaşı qoyula bilərdi. Abbas Mirzənin 60 minlik ordusu barədə yazılar öz uğurlarını şışırtməyə çalışan rus hərbi qulluqçularının adı ilə bağlıdır.

Rusiya Xüsusi Qafqaz korpusunun qüvvəsi sayca böyük deyildi. Ancaq bu, on illərcə Avropa çöl və dağlarında Avstriya, Türkiyə və xüsusilə Fransa qoşunları ilə saysız savaşların döyüş ənənələrinə arxalanan müasir bir ordu idi. Transqafqazda sayı 10 minə yaxın olan 33 rus piyada batalyonu və 1 nizami atlı alayı, 9 Don kazak alayı, Bakı və Lənkərandakı 3 batalyon, Gəncə, Şəki və Şirvandakı 2 batalyon silah altında idi. Bundan başqa Şuşada 2 batalyon, Pəmbək və Şurakeldə (İrəvan sərhədi) 3 batalyon qarnizon qulluğunda idi. Minlərlə yerli atlı döyüşülərin də səfərbər edilərək savaşa qatılması nəzərdən qaçmamalıdır.

Savaşın başlanğıcı Rusiya üçün uğursuz oldu. Abbas Mirzə qoşunların başında Qaradağ-Gülənbər yaylaq yolu ilə Qarabağa getdi. İkinci qoşunu da (çoxu qeyri-nizami atlalar idı) Əmirxan və Mehdiqulu xanla birlikdə Naxçıvan-Sisian dağ yolu ilə arxadan Qarabağa göndərdi. İbrahim xan Qacar və şirvanlı Mustafa xanı Şirvana, Mir Həsən xanı başqa bir

## I mühazirə

qoşunla Talişa, qardaşı Sarı Aslanı (Həsən xan) İrəvan sərdarı Hüseyn xan və İrakli oğlu "Aleksandr Mirzə" ilə birlikdə Tiflis üzərinə yolladı. Uğurlu xan Ziyadoğlu Gəncəyə, Hüseyn xan (Səlim xanın oğlu) qardaşı Hacı xanla Şəkiyə – öz dədə yurdlarına girdilər.

İrəlidə gedən İran qoşunu Xudafərin körpüsünü sürətlə keçərək rus sərhəd alayını əzdidi. Ruslardan 300-ə kimi əsgər öldürdü, bir qismi əsir düşdü. Sonuncuların içində polkovnik Nazimov və mayor Kovalenski var idi. İran qoşunları sərhəd boyu döyüşlərdə rusları geri oturtdular. Abbas Mirzənin ordusu Şuşa qalasını iyulun 26-da mühasirəyə aldı. Mühasirə 48 gün sürdü. Şuşa qarnizonunun rəisi polkovnik Reut yaxşı hazırlıq görmüşdü. Qalanın ələ keçirilməsi uğrunda hücumlar istənilən nəticəni vermədi.

Şuşanın uzun çəkən mühasirəsi savaşın bütün gedisinə təsir göstərdi. Abbas Mirzə hücumu sürətlə davam etdirərək dağıniq rus qoşunlarını əzmək yerinə, böyük qüvvə ilə Şuşa altında əylənilərə qaldı. Bu, rus komandanlığının dağıniq qoşunlarını birləşdirmək, strateji təşəbbüsü ələ keçirib əks-hücumu keçmək üçün imkan yaratdı.

**Quzey Azərbaycanda "ümummüsəlman üsyani".** İkin-ci savaşda Azərbaycan əhalisinin, "bəylərin və başqa zümrələrdən olan sakinlərin Rusiyaya qarşı olacağı barədə Yermolovun fikri düz çıxdı. Xalq öz yurduna dönen keçmiş xanların səsinə səs verib ayağa qalxdı. 1826-cı ilin avqustun 13-də Sankt-Peterburqa bu barədə raport yazan "Sərdar Yermulu" bildirirdi ki, əski qaćqın xanlar "qara camaati, özəlliklə inamı yüngül olanları (?! - Red.) üsyana qaldırdılar". O; Azərbaycanda "ümummüsəlman üsyani" baş verdiyini yazdı. Təbii, Rusiya baş komandanı bu kütləvi üsyani ortaya gətirən səbəbləri ört-basdır etməyə çalışırdı; başında durduğu əsgəri idarəciliyin qanunsuz, zorakı davranışını, istismarın və milli zülmün ölçüyəgelməz şəkildə yayıldığını pərdələmək istəyirdi.

## Rusyanın Şimali Azərbaycan xanlıqlarını işgal etməsi. Xanlıq dövrünün sonu

Guya bəzi ruhani çağırışları olmasaydı, üsyan da olmaya bilərdi: "Bizə qarşı ümummüsəlman üsyanı başqa yol ilə deyil, din vasitəsilə ortaya gətirilmişdir, bu üsyanı qızışdırın Abbas Mirzənin yanındakı "bir müqəddəs kişidir" (Seyid Kərbəla Məhəmməd adlı birisi nəzərdə tutulur – Red.).

Rus tarixçisi M.N.Pokrovskinin fikrincə ölçüyəgəlməz aqalıq, harinliq durumu Yermolovun gözlərini qamaşdırılmışdı. Yerli vassal xanlara bir oyunaq kölə kimi baxan Baş komandan, onların təbəəliyində olanları insan yerinə belə qoymurdu. "Müqəddəs (ruhani) bir kişinin" çağırışı deyil, gerçək hərbi-siyasi durum Azərbaycanda "üsyançı əhval" (M.N.Pokrovski) doğurmuş idi. Bütün bu köklü səbəblər onun sözləri ilə deyilərsə, "Yelizavetpolu (Gəncəni - Red.) gerçək bir inqilab meydانına çevirdi". 1826-cı ilin iyulun 27-də rus batalyonlarının şəhəri tərk edəcəyini öyrənən gəncəlilər qılinc və xəncərlərə qurşanıb, səhər Narın qalası üzərinə yürüdülər. Başqa rus tarixçisi N.Dubrovin bütün gəncəlilərin ("tatari... voorujilis poqolovno") bu yürüşə qoşulduğunu yazır. Onlar ilk oncaq qala həbsxanasını alıb, siyasi dustaqları azadlığa buraxdırılar. İyulun 28-ə keçən gecə bir çox rus döyüşçülərini qırıb, Gəncəni təmizlədilər. Uğurlu xan asanlıqla azad edilmiş şəhərə girib, Narın qalada oturdu.

İkinci kütləvi üsyan Talış xanlığında baş verdi.

Talış hakimi Mirhəsən xan, atası Mirmustafa xan kimi Rusiya təbəəliyinə keçmişdi. Ancaq çar hərbçilərinin özbaşinalığı və onunla bir nökər kimi davranışması xanın dözümnə son qoydu. Talış xanlığında bu zaman Mirhəsən xan deyil, əslində mayor İlyinski aqalıq edirdi. Xəzər dəniz batalyonu (660 süngü) və 50 kazak atlısının komandiri olan bu mayor, xanı sıxışdırıb İranı qaçmağa məcbur etdi. Xan qaçmaqla yaxasını qurtardısa da, xalq İlyinskinin təhqir və söyüslərindən, qanunsuz vergi yiğimlarından cana doymuşdu. İlyinski Talışa Gürcüstanın Telavi bölgəsindən göndərilmişdi.

## I mühazirə

Əslində yerli camaatı soyub incitdiyi üçün oradan qovulmuşdu. Yeni qulluq yerində də öz davranışını dəyişməyən mayor, Talışda yapdığı cinayətlərə görə hərbi məhkəməyə verilmiş, amma onun haqqında heç bir ölçü götürülməmişdi.

Bələ bir durum xalqı üsyanı qaldırdı. Rus tarixçilərinin yazdığı kimi: "Talış xanlığında bütün yaşayanlar bir adam kimi üsyan etdilər, o vaxta kimi bizi (Rusiyaya – Red.) sadiq olan Talış xanı üsyanın başına keçdi". Mirhəsən xan üsyanı qalxmış yerli döyüşçülər və bir neçə min İran sərbəzi ilə 1826-cı il iyulun 25-də Lənkəranda yerləşən rus qarnizonu ilə döyüşə girdi. Altı gün və altı gecə sürən döyüsdən sonra mayor İlyinski "qalani deyil, onun xarabasını" üsyançılar buraxıb Sara adasına çökildi. Talış xanlığında da Rusiya hərbi idarəciliyi devrildi.

İyulun 26-da Cavad keçidi yanında ruslar daha bir döyüşü ududzular. İrana qaçmış Bakı hakimi Hüseynqulu xan bu döyüsdən sonra üç minlik İran atlısı ilə Bakı üzərinə yollandı. Çoxsaylı avarlı İran "donanması" da dənizdən onun köməyinə gəldi. Ancaq xanın "Bakı əyalətində yaşayanları ayağa qaldırmaq" istəyi baş tutmadı.

Yenə iyulun 26-da Ağsu (Yeni Şamaxı) şəhərini azad etmiş Mustafa xan Şirvanda uğurla irəliləməkdə idi, "Qiyamçılardan ətrafına böyük toplantılar yığan və yardımına güclü İran atlı qoşunu göndərilən" Mustafa xan avqust ayında Şamaxı və Şirvandan rus qoşunlarını vurub çıxara bildi, Rus əsgərləri Qubaya sarı çökildillər, ancaq artıq burada da yerli bəylər xalqı üsyanı qaldırmışdilar. Üsyan dalğası rus əsgəri birləşmələrini Şəkidən də dişarı atmışdı.

Quzey Azərbaycanı bürüyən kütləvi xalq çıxışları ikinci Rusiya-İran savaşının baslanğıcında tutarlı amillərdən biri idi. Ancaq Abbas Mirzə bu çıxışlar ilə uzlaşan sinxron bir savaş apara bilmədi.

**Şəmkir döyüşü.** Avqust ayında Ruslya komandanlığı

## Rusyanın Şimali Azərbaycan xanlıqlarını işgal etməsi. Xanlıq dövrünün sonu

özünə gəlməyə başladı. Dağının ordunu birləşmələri Gəncə-Tiflis xəttinə yiğildi. Rus qoşunları yeni alaylar hesabına gücləndirildi. I Nikolay Transqafqaz komandanlığını İ.Paskeviçə tapşırıdı. Baş komandan qalan Yermolov az sonra bu vəzifəni də ona verib istefaya getdi. Rus qoşunlarının hücuma keçməsi üçün şərait yarandı.

Avqustun sonunda İran qoşunları gürcü şahzadəsi Aleksandrın başçılığı altında Şəmkir yaxınlığında idi. Abbas Mirzənin oğlu Məmməd Mirzə yeni qoşunla gəlib Şəmkiri tutdu. Amma buradan irəli gedə bilmədi. Sentyabrın üçündə Şəmkir altındaki düzənlikdə Zəyəm dağı ətəyində İran və Rusiya qoşunları arasında döyüş oldu. Ruslar qalib gəldilər. İran qoşunu 1500 döyüşü itirərək Gəncəyə çəkildi. Şuşa qalası altında ay yarımdan çox hərkətsiz duran Abbas Mirzə səhvini anlayıb, başlıca ordu ilə tələsik Gəncə səmtinə yola düşdü. Ancaq artıq gec idi. Azərbaycanın quzey əyalətlərində kütləvi xalq çıxışlarının yaratdığı əlverişli durum əldən verilmişdi.

**Gəncə döyübü.** Şəmkir altında uğurdan sonra rus qoşunları sentyabrın 4-də Gəncəni tutdular. Sentyabrın 9-da Qafqaz korpusunun başlıca qüvvələri onlarla birləşdi. Şuşanın mühasirəsini buraxıb, buraya gələn Abbas Mirzə yeni döyüşün qaçınılmaz olduğunu bilirdi. Sentyabrın 10-da Paskeviç də qoşunla Gəncəyə gəldi.

Döyüş sentyabrın 13-də Nizami Gəncəvi məqbərəsinin yaxınlığındakı çöldə oldu. Rus ordusunda 8700, İran ordusunda isə 35 min döyüşü var idi. İki ordu arasında dəhşətli döyüş başladı. Ruslar yenə uğur qazandılar. 2 düşərgə, 4 bayraq, bir top və başqa hərbi qənimət ələ keçirdilər. İran ordusu 1000-ə kimi əsgər itirdi. 1100 əsgər, 2 batalyon komandiri və 7 zabit əsir düşdü. Uğurlu xan da əsir alınanlar içərisində idi. İran qoşunları dağınıq halda Araza doğru çəkilib o taya keçdi.

Gəncə döyübü ikinci Rusiya-İran savaşının ən böyük döyübü oldu. Qafqazın da, bütün savaşın da taleyi burada bitdi.

## I mühazirə

Bu döyüsdən sonra İran ordusu bir daha özünə gələ bilmədi.

Döyüsdən sonra rus komandanlığı üçün 1826-cı il üsyanlarını yatırmaqdan ötəri əlverişli imkan yarandı. Bu, Yermolovun baş komandan vəzifəsində son fəal döyüşləri oldu.

Rus komandanlığı savaşın gedişində ara-sıra yerli qüvvələrdən də istifadə etməyə çalışırdı. 1826-cı ilin noyabrında Araz boyu sərhədi qorumaq üçün "Qarabağ türklərindən" (Mirzə Yusif Nersesov) qeyri-nizami atlı dəstə yaradıldı. 1827-ci il döyüslərində Borçalı türklərinin könüllü atlı dəstələri də iştirak edirdi.

İran qoşunları, Talış xanlığı sayılmazsa, artıq bütün Quzey Azərbaycan torpaqlarını tərk etmişdilər.

**Savaşın Güney Azərbaycana keçirilməsi.** 1827-ci ilin yanvarında rus qoşunu Qaradagın mərkəzi Əhəri tutdu. Qışın oglan çağında general Madatov, "mühəsirə dövründə çəkilən əziyyəti əvəz etsin – deyə Qarabağ və Şirvan qoşunlarını götürüb Mişgini və Əhəri çapmağa, qarət etməyə getdi. Mişgin vilayətini o ki var soyub qarət etdilər" (Mirzə Yusif Nersesov).

Aprel ayında rus qoşunlarının Qarabağ birləşməsi Xudafərin körpüsünü ələ keçirmək uğrunda döyüşürdü. Bir böülüyü isə Ağzıbüyük keçidi ilə İrəvana gedirdi.

Bu zaman Yermolovun bütünlük lə işdən götürülməsi general Madatovu da yerindən oynatdı. Qraf Paskeviç onu Xudafərin körpüsü üzərində götürüb knyaz Abxazovla əvəz etdi. Bu dəyişmənin səbəbi Madatovun "Mişgin yürüşünə" heç də icazəsiz getməsi deyildi. Paskeviç özü də Qarabağ vilayətinə belə soyğunçuluğa getmişdi. Səbəb yerli əhalinin, xan və bəylərin Yermolov-Madatov "siyasetindən" kəskin narazılığı və üsyana qalxması idi. Bu dəyişmələrlə çar hökuməti öz ordusunun "Transqafqaz işini" yüngülləşdirmək istəyirdi.

1827-ci il aprelin 20-də Xudafərin körpüsü tutuldu. Başlıca qüvvələr Eçmiədzinə gələrək İrəvana doğru irəlilədi. İrəvanın iki aylıq mühasirəsi yenə uğursuz oldu. İyunun 26-da

## Rusyanın Şimalı Azərbaycan xanlıqlarını işgal etməsi. Xanlıq dövrünün sonu

Naxçıvan qalası döyüşsüz tutuldu. Rus qoşunları strateji dəyəri olan Abbasabad qalasına yaxınlaşdı. Abbas Mirzə 16 minlik qoşunla qala qarnizonunun köməyinə gəldiçə də, qala çökdürüldü. Avqust ayında Alagözün ətəklərində, Aştarak və Uşaqan kəndləri yaxınlığındakı döyüşlərdə ruslar üstün gəldilər. Sonra Sərdarabad çökdü. İrəvan qalasının mühasirəsi sentyabrın 26-da başlandı. Paskeviç yazırı ki, İrəvan vilayətində 10000 müsəlman (Azərbaycan türkü – Red.) və yalnız 3000 erməni ailəsi yaşayırıdı. Oktybarın 1-də gün qaralana yaxın qanlı döyüşdən sonra İrəvan qalası tutuldu. I Nikolayın fərmanı ilə, onun qlinyanıq qorşok, yəni "gildən (torpaqdan) yapılan küp" adlandırdığı İrəvan qalasının adı qraf Paskeviçin tituluna qatıldı.

Paskeviçin Güney Azərbaycana girməyi qadağan etməsinə baxmayaraq rus birləşməsinin komandanı Eristov oktyabrın 2-də Mərəndi tutub Təbrizə doğru irəlilədi.

Təbrizdə şah qarnizonunun rəisi Allahyar xan müdafiəyə hazırlaşdı. Ancaq Təbrizin ruhani başçısı Ağa Mir Fəttah rusların tərəfinə keçərək şəhərliləri ardınca apardı. Oktyabrın 13-də rus bölkələri Təbrizə girdi.

M.N.Pokrovski Güney Azərbaycan əhalisinin də rus qoşunlarına "kəskin müqavimət" göstərdiyini yazmışdır. Ancaq Qacarların soyğunçu siyasetindən Güney Azərbaycan cana doymuşdu. Buranın şəhər ruhaniləri isə Qacar şahlarını "uzurpator" sayır, qanunsuz olaraq Səfəvi taxtına yiyələndiklərini söyləyirdilər. Rusiya baş komandanı Paskeviç Quzey Azərbaycanda Yermolovun yol verdiyi yanlış üsullardan qaçmağa çalışır, əhalini və yerli hakimləri qıcıqlandırmırıdı. İran "qərbçilərinin" (Avropasayağı yenilikçiliyin) başçısı Abbas Mirzənin mərkəzləşdirmə siyasəti də Güney Azərbaycan xanlarını Rusiya asılılığına doğru sürükləmədə idi. Bütün bunlar Rusiya qoşunlarının irəliləməsini asanlaşdırırdı.

Təbriz tutulduqdan sonra Tehran üzərinə yol açıldı.

## I mühazirə

Təbrizi (əslində Güney Azərbaycanı) idarə etmək üçün rus hərbçilərinin və şəhərlilərin nümayəndələrindən Müvəqqəti idarə yaradıldı. Onun rəisi general Osten-Saken oldu. Təbriz qalasının komendantı da rus zabitlərindən qoyuldu. Müctəhid Mir Fəttah Müvəqqəti idarənin tərkibində idi.

**Rusiya ilə İran arasında danışıqlar. Türkmençay müqaviləsi.** Gələcək sulu müqaviləsinin başlıca muddəaları artıq 1826-ci il sentyabrın 16-da Rusyanın ayrıca bir "Bəyan-naməsi"ndə bildirilmişdi.

Yermolovun və Menşikovun bir ay sonra Rusiya Xarici İşlər naziri qraf K.V.Nesselrodeyə təqdim etdikləri yazılı təklifləri də nəzərə alınmaqla barış və ticarət müqaviləsinin lahiyəsi hazırlanmışdı. Gələcək müqavilənin şərtləri haqqında çar fərmanı 1827-ci il mayın 24-də Cəlaloğlu yanındaki rus düşərgəsinə gətirildi. Rus komandanlığı danışiq aparmaq üçün tam hazır idi.

Qaraziədin danışıqlarında A.S.Qribəyedov İran məmurlarının təxəyyülünə təsir göstərmək fikri ilə bildirdi ki, biz irəli gedib Azərbaycana sahib olaraq bu geniş vilayətin müstəqilliyini təmin edəcəyik.

Noyabr ayının 6-da Dehkarqanda danışıqlar yenidən başladı. Təzminat məsəlesi üzrə bəzi ciddi narazılıqlar yanvarın 7-də danışıqların kəsilməsinə gətirib çıxardı. Rus qoşunları irəli atıldı. Yanvarın 28-də Urmiya, fevralın 8-də Ərdəbil tutuldu. Müqavilənin bağlanması sürətləndi. Fevralın 9-dan 10-na keçən gecə Təbriz yaxınlığında Türkmençay kəndində müqavilə imzalandı.

Türkmençay müqaviləsi 16 maddədən ibarət idi. Gülüstan müqaviləsinin bəzi maddələrinin məzmunu burada saxlanmış, təzminat və s. haqqında yeni maddələr əlavə edilmişdi.

Birinci maddə ilə tərəflər arasında əbədi barış elan olunurdu. Müqavilə İrəvan və Naxçıvan xanlıqlarının Rusiyaya keçdiyini (III maddə) təsbit edir, sərhədləri ayırr (IV maddə),

## Rusyanın Şimali Azərbaycan xanlıqlarını işgal etməsi. Xanlıq dövrünün sonu

İranın Rusiyaya iyirmi milyon gümüş rubl təzminat ödəyəcəyi bildirilirdi (II maddə). Abbas Mirzənin vəlihd kimi tanınmasına ayrıca yer verilir (VII maddə), Xəzər dənizində yalnız Rusyanın hərbi donanma saxlamaq hüququ təsdiq edilirdi (VIII maddə). X maddə ticarət konsulluqları açılmışından, XI maddə qarşılıqlı olaraq savaş ilə dayandırılmış işlərin bərpasından bəhs edirdi. XII, XIV, XV maddələr iki ölkə arasında əhalinin hərəkəti və başqa məsələlərə toxunurdu. XV maddə ermənilərin İrandan Transqafqaza köçürülməsi (müqavilədə konkret deyilməsə də, ümumi razılıq belə olmuşdu) ilə bağlı idi. Sonuncu maddə barış haqqında yerlərə bilgi verilməsi, onun ratifikasiyası məsələlərinə toxunurdu.

Müqavilə Rusiya tərəfindən 1828-ci ilin martında, Qacarlar tərəfindən iyul ayında ratifikasiya edildi.

Türkmənçay müqaviləsi XIX yüzillikdə İranın İngiltərə, Fransa, Rusiya və Türkiyə ilə bağladığı müqavilələr içərisində ən ağırı idi. Bu müqavilə İranı Rusiyadan asılı duruma gətirirdi.

**1828-1829-cu illər Rusiya-Türkiyə savaşı.** Çarlıq Rusiyası İranla savaşı qazandıqdan sonra işgalçılıq istəklərinin yeni nöqtəsinə keçdi. Qafqazın Qara dəniz sahillərini ələ keçirməyə başladı. Rusiya taxilinin demək olar üçdə ikisi Qara dənizdən ixrac olunurdu. Yaxın Şərqə Rusiya mallarının göndərilməsi də genişlənmişdi. Satış üçün Asiyaya mal çıxarılması 1802-1827-ci illər arasında 3,3 faizdən 30,4 faizə qalxmışdı. Qafqazın Qara dəniz sahilərinin, Cənub-qərbi Gürcüstan bölgələrinin ələ keçirilməsi və bunun strateji əhəmiyyəti də nəzərə alınırdı. Rusiya Qafqazda öz ağıalığını bərqərar etmək və möhkəmləndirmək üçün çox əlverişli imkan bulmuşdu.

Buna görə İran ilə savaşı başa vuran kimi Rusiya aprel ayında Türkiyəyə savaş elan etdi. Müharibə Balkanlarda və Qafqazda gedirdi. Qafqazda gedən döyuşlər çox önəmli yer tuturdu.

## I mühazirə

Ilkin Qafqaz döyuşlərində türklerin hücum planları pozuldu. Ruslar Qafqazın Qara dəniz qalalarını, onun cənub-qərb bölgələrini tutdular. Anadolu ordusuna güclü zərbə vuruldu. 1829-cu ilin qış və yazında Axalsix və Bayazitdə, Liman, Dıqur altında və Quzey Qafqazda Osmanlı ordusunun əks hücumu baş tutmadı. Rusyanın güney müdafiə xəttini yarmaq ümidi ləri doğrulmadı. Rus ordusu öz xeyrtnə dönüş yaratdı. Türklerin Anadolu birləşməsi dağıldı, bəzi şəhərlər tutuldu. 1829-cu ilin sentyabrında Ədirnə müqaviləsi imzalandı. Rusiya Transqafqazın işgalinin hüquqi baxımdan tanınmasına nail oldu. Qara dəniz sahillərini, Axalsix vilayətini Axalsix və Axalkalaki şəhərlərini də birgə ələ keçirdi.

## TÜRKMƏNÇAY MÜQAVİLƏSİNİN MƏTNİ

### I maddə

Bütün Rusiya İmperatoru həzrətləri və İran şahı həzrətləri arasında, onların vərəsələri və taxt-tacın varisləri, onların dövlətləri və qarşılıqlı surətdə təbəələri arasında bundan sonra əbədi sülh, dostluq və tam razılıq olacaqdır.

### II maddə

Bütün Rusiya imperatoru həzrətləri və İran şahı həzrətləri hörmətlə qəbul edirlər ki, razılığa gələn yüksək tərəflər arasında baş vermiş və indi xoşbəxtlikdən qurtarmış savaş ilə Gülüstan traktatının qüvvəsi üzrə qarşılıqlı təəhhüdlər də başa çatmışdır; onlar göstərilən Gülüstan traktatını Rusiya və İran arasında yaxın və uzaq gələcəyə sülh və dostluq münasibətləri qurmali və təsdiq etməli olan indiki şərtlər və qərarlarla əvəz etməyi zəruri hesab etdilər.

### III maddə

İran şahı həzrətləri öz adından və öz vərəsələri və varisləri adından Arazın o tayı və bu tayı üzrə İrəvan xanlığını və Naxçıvan xanlığını Rusiya imperiyasının tam mülkiyyətinə güzəşt edir. Şah həzrətləri bu güzəşt nəticəsində, hazırkı müqavilənin imzalanmasından sayılmaqla altı aydan gec olmayaraq, yuxarıda adları çəkilən hər iki xanlığın idarə edilməsinə aid olan bütün arxivləri və ictimai sənədləri Rusiya rəisiyyinə verməyi vəd edir.

### IV maddə

Müqaviləyə qoşulan yüksək tərəflərin razılığı ilə hər iki dövlət arasında sərhədlər aşağıdakı hüdudda qərara alınır: sərhəd xətti Türkiyə torpaqlarının ucundakı kiçik Araratın zirvəsindən aralıda düz istiqamətə ən yaxın nöqtədən başlayaraq o dağların zirvəsindən keçir; buradan mailliğ üzrə kiçik Araratın cənub

### I mühazirə

tərəfindən axan Aşağı Qarasu çayının yuxarılarına düşür, sonra sərhəd xətti o çayın axarı üzrə Şərur qarşısında onun Araza töküldüyü yerdək davam edir; bu məntəqədən Abbasabad qalasınınadək Araz çayının yatağı üzrə gedir; burada qalanın Arazın sağ sahilində yerləşən xarici istehkamları yanında yarım ağaç, yeni 3 1/2 Rusiya versti enində bütün istiqamətlərdə dövrə haşıyələnəcək və o ətrafda olan torpaq sahəsi büsbütün məhz Rusiyaya məxsus olacaqdır və bu gündən sayılmaqla iki ay ərzində ən yüksək dəqiqliklə ayrılaçaqdır. Sərhəd xətti o yerdən, göstərilən dövrənin şərq tərəfdən Arazın sahilinə birləşdiyi yerdən başlayaraq bir daha o çayın yatağı ilə Yeddibulaq bərəsinədək gedir; buradan İran torpaqları Araz çayının yatağı üzrə 3 ağaç, yəni 21 Rusiya versti uzanacaqdır; sonra sərhəd Muğan düzü vasitəsi ilə Bolqarçayadək, iki kiçicik Adınabazar və Sarıqamış çaylarının birləşməsindən 3 ağaç, yəni 21 verst aşağıda olan torpaqlara gedir; sərhəd buradan Bolqarçayın sol sahili ilə yuxarı, adları çəkilən kiçik Adınabazar və Sarıqamış çaylarının birləşməsinədək, sonra Şərqi Adınabazar çayının sağ sahili üzrə onun yuxarılarında davam edir, buradan isə Cikoir yüksəkliyinin zirvəsindək elə davam edir ki, o yüksəklikdən Xəzər dənizinə tökülen bütün sular Rusiyaya məxsus olacaqdır; İran tərəfə axan bütün sular isə İrana məxsus olacaqdır. Burada iki dövlət arasındaki sərhəd dağ zirvələrlə müəyyən edilir; qərarlaşdırılmışdır ki, onların Xəzər dənizinə doğru enisi Rusiyaya məxsus olmalıdır, o biri yandakı enisi isə İrana məxsusdur. Sərhəd Cikoir yüksəkliyi zirvəsindən, Talış Ərş dairəsindən ayrılan dağlar üzrə Qəmərkuhun zirvəsinədək keçir. Suların axarını iki yerə bölən dağların başı, yuxarıda Adınabazarın yuxarı axarı və Cikoir zirvəsi arasındaki sahə haqqında deyilən kimi, burada da eləcə sərhəd hüdudunu təşkil edəcəkdir. Sonra sərhəd xətti suların axarına aid yuxarıda şərh olunan qaydalara aramsız əməl etməklə Qəmərkuhun zirvəsindən Zuvand və Ərş dairələrini ayrılan dağ silsiləsi üzrə Velgic dairəsinin sərhədlərinədək uzanacaqdır. Beləliklə, adı

## Rusyanın Şimali Azərbaycan xanlıqlarını işgal etməsi. Xanlıq dövrünün sonu

çəkilən dağın zirvəsindən eks tərəfdə yerləşən hissəsi istisna olmaqla Züvand dairəsi Rusiyaya birləşir. Hər iki dövlət arasındaki sərhəd xətti su axınının yuxarıda qeyd olunan qaydalarına daima uyğun olaraq, Velgic dairəsi sərhədindən Kloputanın zirvəsi və Velgic dairəsindəki dağların baş silsiləsi üzrə Astara çayının şimal mənbəyinədək, buradan o çayın yatağı boyu onun Xəzər dənizinə töküldüyü yerədək davam edəcək ki, burada da Rusiya torpaqlarını İrandan ayırmalı olan sərhəd xətti qurtarır.

### V maddə

İran şahı həzrətləri bütün Rusiya imperatoru həzrətlərinə öz səmimi dostluğuna sübut olaraq, bu maddə ilə həm öz adından, həm də öz vərəsələri və İran taxt-tacının varisləri adından, yuxarıda göstərilən sərhəd xətti arasında, Qafqaz sıra dağları və Xəzər dənizi arasında yerləşən bütün torpaqların və bütün adaların, bununla bərabər həmin məmləkətlərdə yaşayan bütün köçəri və başqa xalqların əbədi zamanadək Rusiya imperiyasına məxsus olduğunu təntənə ilə tanıyrı.

### VI maddə

İran şahı həzrətləri hər iki dövlət arasında yaranmış savaş ilə Rusiya imperiyasına vurulmuş xeyli ziyana, həmçinin Rusiya təbəələrinin düşçər olduğu qurbanlara və itkiyə hörmət əlaməti olaraq, onların əvəzini pul təzminatı ilə ödəməyi öhdəsinə götürür. Müqaviləyə qoşulan hər iki yüksək tərəf o mükafatın məbləğini on kurur təmən raicə, ya iyirmi milyon gümüş manat qərarlaşdırılmış, onun vaxtı, ödəniş qaydası və təminatı sözbəsəz hazırlı Traktata daxil edilə biləcək qüvvəyə malik olan xüsusi müqavilədə qərarlaşdırılmışdır.

### VII maddə

İran şahı həzrətləri öz əlahəzrət oğlu şahzadə Abbas Mirzəni öz vərəsəsi və taxt-tacın varisi təyin etmək iltifatında bulunan

## I mühazirə

kimi, Bütün Rusiya imperatoru həzrətləri İran şahı həzrətlərinə öz dostluq münasibətlərini və bu varislik qaydasının təsdiqinə kömək etmək arzusunu açıq-aşkar sübut etməkdən ötrü bundan sonra sahzadə Abbas Mirzə həzrətlərinin simasında İran taxt-tacının vərəsəsi və varisini, onun taxta çıxmasından sonra isə onu o dövlətin qanuni hökmədarı hesab etməyi öhdəsinə götürür.

### VIII maddə

Rusiya tacir gəmiləri, əvvəlki qayda üzrə, Xəzər dənizində və onun sahilləri boyunca azad üzmək və bununla bərabər onlara yaxınlaşmaq hüququna malikdir; gəmi qəzası hallarında İranda onlara hər cür kömək edilməlidir. Bu üsulla İran ticarət gəmilərinə də Xəzər dənizində əvvəlki qayda ilə üzmək və Rusiya sahillərinə yan almaq hüququ verilir ki, orada gəmi qəzası hallarında onlara qarşılıqlı surətdə hər cür vəsaitlə kömək göstərilməlidir. Hərbi gəmilərə gəldikdə isə, qədimdə olduğu kimi, yalnız Rusiya hərbi bayraqı altında olan hərbi gəmilər Xəzər dənizində üzə bilər; bu səbəbdən də əvvəlki müstəsna hüquq indi də onlara verilir və təsdiq edilir ki, Rusiyadan başqa heç bir dövlətin Xəzər dənizində hərbi gəmiləri ola bilməz.

### IX maddə

Bütün Rusiya imperatoru həzrətləri və İran şahı həzrətləri hər vasitə ilə onlar arasında bu qədər xoşbəxtliklə bərpa olunmuş sülh və dostluğu bərqərar etməyi arzulayaraq, müvəqqəti tapşırıqların icrası və ya daimi qalmaq üçün bu və ya o biri dövlətə göndərilən yüksək sarayların (hökumətlərin – Red.) səfirlərinin, nazirlərinin və işlər müvəkkillərinin, onların dərəcəsinə, razılığa gələn yüksək tərəflərin şərəfinə, onları birləşdirən səmimi dostluğa və yerli adətlərə uyğun olaraq, ehtiramla və (hər birinin) ayrılıqda qəbul edilməsini qarşılıqlı surətdə rəva bilirlər. Xüsusi protokol ilə bu və ya o biri tərəfin əməl etməsi üçün bu məzmunda mərasim qərarlaşdırılacaqdır.

### X maddə

Bütün Rusiya imperatoru həzrətləri və İran şahı həzrətləri hər iki dövlət arasında ticarət əlaqələrinin bərpa olunmasını və genişlənməsini sülhün bərqərar olmasının ən başlıca xeyirxah nəticələrindən bli saydıqları üçün, tam qarşılıqlı razılıq əsasında hökm verdilər ki, ticarətə hamilik edil-məsinə və qarşılıqlı surətdə təbəələrin təhlükəsizliyinə aid olan bütün sərəncamlar səadətlə yoluna qoyulsun və onlar onu qarşılıqlı surətdə müvəkkillər tərəfindən bağlanacaq bu sühl müqaviləsinin eyni güclü hissəsi sayılmalı olan və ona əlavə edilən ayrıca Akt ilə izah etsinlər. İran şahı həzrətləri, qabaqlar olduğu kimi, Rusiyaya ticarətin xeyrinə tələb olunan hər yerə konsullar və ticarət agentləri təyin etmək hüququ verir və öhdəsinə götürür ki, hər birinlə müəyyəti on nəfərdən çox olmayacaq konsul və agentlərə hamilik göstərsin ki, onlar öz rütbələrinə verilmiş şan-şövkət və üstünlüklərdən istifadə etsinlər. Bütün Rusiya imperatoru həzrətləri öz tərəfindən İran şahı həzrətlərinin konsul və ya ticarət agentlərinə münasibətdə tam qarşılıqlıq əməl etməyə vəd verir. İran hökumətinin Rusiya agentinə və ya konsuluna əsaslı şikayəti olarsa, Rusiya naziri (səfiri – Red.) və ya şah həzrətləri sarayı yanında işlər müvəkkili, ya da onların bilavasitə rəisi öz mülahizəsinə əsasən günahkarı vəzifəsindən uzaqlaşdırı və onu müvəqqəti olaraq digər şəxsə həvalə edə bilər.

### XI maddə

Qarşılıqlı surətdə təbəələrin bütün tələbləri və savaş ilə dayandırılmış başqa işlər sühl bağlandıqdan sonra ədalətlə bərpa olunacaq və həll ediləcəkdir. Qarşılıqlı surətdə təbəələrin öz aralarında bu və ya o biri hökumətin xəzinəsinə müqavilə təəhhüdləri dərhal və tamamilə təmin edilməlidir.

### XII maddə

Barışığa gələn yüksək tərəflər təbəələrin xeyri üçün özlərinin ümumi razılığı üzrə qarşılıqlı surətdə qərara almışdır; onlardan Arazın hər iki tərəfindən tərpənməyən əmlaka malik olanlarına üç il vaxt verilməlidir ki, onlar bu müddət ərzində onu azad surətdə satsınlar və dəyişsinlər. Lakin bütün Rusiya imperatoru həzrətləri, ona aidiyyatı olduğuna görə, keçmiş İrəvan sərdarı Hüseyn xanı, onun qardaşı Həsən xanı və keçmiş Naxçıvan hakimi Kərim xanı bu iltifatlı sərəncamdan kənar edir.

### XIII maddə

Axırıncı və ya bundan qabaqkı savaşın gedişində əsir alınmış hər iki tərəfin bütün hərbi əsirləri, bununla bərabər hər iki hökumətin nə vaxtsa qarşılıqlı əsir düşmüş təbəələri azad edilməli və dörd ay ərzində qaytarılmalıdır; onlar həyatı azuqə və digər tələbatlarla təmin edilməli və onları qəbul etmək və sonrakı yaşayış yerinə yollamağa sərəncam vermək üçün hər iki tərəfdən ayrılmış komissarlara verməkdən ötrü Abbasabada göndərilməlidirlər. Razılığa gələn yüksək tərəflər hər iki tərəfdən əsir düşmüş, lakin olduqları yerin uzaqlığına və ya başqa bir səbəbə və ya vəziyyətə görə göstərilən müddətə qaytarıla bilməyəcək bütün hərbi əsirlərə, habelə Rusiya və İran təbəələrinə də bu yolla yanaşacaqlar. Hər iki dövlət belələrinin hər bir vaxt tələb edilməsində özünə dəqiq və qeyri-məhdud hüquq verir və öhdəsinə götürür ki, onlar aşkar edildikdə və ya onlar haqqında tələblər alındıqda qarşılıqlı surətdə onları (bir-birinə) qaytarsınlar.

### XIV maddə

Razılığa gələn yüksək tərəflərdən heç biri axırıncı savaşın başlanmasına dək və ya o vaxtı digərinin təbəəliyinə keçmiş olan satqınların və fərərilərin verilməsini tələb etməyəcəkdir. İran hökuməti, bu qaçqılardan bəzilərinin və onların köhnə həmvətənlərinin və ya hakimiyəti altında olanların arasında qərəzli əlaqələrdən qarşılıqlı surətdə baş verə biləcək zərərlə nəticələrin qarşısını almaq üçün öhdəsinə götürür ki, indi və ya

sonralar Rusiya hökumətinin adbaad göstərdiyi adamların Arazla Çara çayının, Urmiya gölünün, Cakatu çayının və Qızıl Üzən çayının Xəzər dənizinə töküldüyü yer arasında yaratdığı hüduddakı öz torpaqlarında olmasını qadağan edəcəkdir. Bütün Rusiya imperatoru həzrətləri öz tərəfindən İran qaçqınlarının Qarabağ və Naxçıvan xanlıqlarında və İrəvan xanlığının Araz çayının sağ sahilində yerləşən hissəsində yurd salmasına və ya yaşamasına (hər hansı) bir qərarda icazə verməyəcəyini vəd edir. Lakin özlüyündə aydındır ki, ancaq rəsmi rütbə daşıyan və ya müəyyən ləyaqət sahibi olan adamlara: şəxsi nümunələri, nəslət və gizli əlaqləri ilə keçmişdə onların idarəsində və ya hakimiyəti altında olan əvvəlki həmvətənlərinə zərərli təsir göstərə bilən xan, bəy və dini rəisler və ya mollalara qarşı bu şərtin gücü var və olacaqdır. Ümumiyyətlə, hər iki dövlətin sakinlərinə gəldikdə isə razılığa gələn yüksək tərəflər qərara alır ki, hər iki tərəfin bir dövlətdən o birinə keçmiş və ya bundan sonra keçəcək təbəələri onların keçdiyi hökumətin icazə verdiyi hər yerdə yurd sala və yaşaya bilər.

### XV maddə

Şah həzrətləri öz dövlətinə sakitliyi qaytarmaq və öz təbəələrindən hazırlı müqavilə ilə bu qədər xoşbəxtliklə başa çatmış savaşda törədilmiş bədbəxtlikləri daha da artırıb bilən hər şeyi kənar etmək kimi xeyirli, xilasedici niyyətlə hərəkət edərək, Azərbaycan adlanan vilayətin bütün əhalisi-nə və məmurlarına büsbütün və tam bağışlanma əta edir. Hansı dərəcəyə məxsus olmasından asılı olmayıaraq onlardan heç kəs öz hərəkətinə və ya savaş ərzində və ya Rus ordusunun adı çəkilən vilayəti müvəqqəti tutduğu zaman davranışına görə təqibə, dini əqidəsinə görə təhqirə məruz qalmamalıdır. Bundan başqa o məmur və sakinlərə bu gündən başlayaraq öz ailəsi ilə birlikdə İran vilayətində Rusiyaya sərbəst keçmək, hökumət və yerli rəisliyin heç bir maneçiliyi olmadan onların satlıq malına və ya əmlakına, əşyalarına hər hansı gömrük və vergi qoyulmadan daşınan mülkiyyətini aparmaq və satmaq üçün bir il vaxt verilir. Daşınmayan mülkə gəldikdə isə onun

satılması və ya onun haqqında özxoşuna sərəncam üçün beş illik müddət müəyyən edilir. Lakin bu bağışlanma qeyd olunan bir illik müddət başa çatanadək məhkəmə cəzası düşən günah və ya cinayət işləmiş adamlara şamil edilmir.

### XVI maddə

Müvəkkillər bu sühl müqaviləsi imzalandıqdan sonra, qarşılıqlı surətdə təxirə salınmadan təcili olaraq, hərbi əməliyyatların kəsilməsi haqqında bütün yerlərə xəbər və lazımı fərman göndərməlidir. Eyni məzmunda iki nüsxədə tərtib edilmiş, hər iki tərəfin müvəkkilləri tərəfindən imzalanmış, onların gerbli möhürləri ilə təsdiq edilmiş və qarşılıqlı olaraq bir-birinə verilmiş bu sühl müqaviləsi bütün Rusiya imperatoru həzrətləri və İran şahı həzrətləri tərəfindən təsdiq və ratifikasiya edilməli və onların imzaladığı ratifikaslya mətnləri təntənəli şəkildə hər iki tərəfin müvəkkilləri tərəfindən dörd ay ərzində və ya mümkün olduqca daha tez dəyişdirilməlidir. Bu müqavilə fevral ayının 10-da, İsanın anadan olmasının 1828-ci ilində Türkmənçay kəndində bağlanmışdır. Əslinə qol çəkmişlər: İvan Paskeviç, A. Obrezkov.

### Ədəbiyyat

1. Abdullayev M.Q. Xanlıqlar və rus müstəmləkəciliyi dövründə Şimali Azərbaycanda aqrar münasibətlər XIX əsrin 40-cı illərinə qədər. Bakı, 2005.
2. Babayev A.Q. Rusiyaya qoşulmaq ərəfəsində. Bakı, 1988
3. Sadıqov H. XIX əsrin əvvəllərində Rusyanın xarici siyasətində Qafqaz problemi // Azərbaycan EA-nın xəbərləri. Tarix, fəlsəfə və hüquq ser., 1990, №3, s.28-25
4. Qarabağnamələr. I. və II kitablar. Bakı, 1982-1992
5. Şükürov K. Azərbaycanın bölüşdürülməsi (Gülüstan və Türkmənçay müqavilələri haqqında) // Kitablar aləmində. 1990, №3, s.20-29
6. Yenə onun: Türkmənçay -1828, Bakı: 2006
7. Абдуллаев Г.Б. Азербайджан в XVIII веке в взаимоотношения его с Россией. Баку, 1965
8. Абдуллаев Г.Б. Из истории северо-восточного Азербайджана

**Rusiyadan Şimali Azərbaycan xanlıqlarını işğal etməsi.  
Xanlıq dövrünün sonu**

---

- в 60-70-х гг. XVIII века. Баку, 1958
- 9. Абдуллаев М.К. Аграрная политика царизма в Азербайджане в первой трети XIX в. АКД., Баку, 1989
  - 10. Алиев С.М. Междоусобные войны и борьба за верховную власть в Иране после распада империи Надир шаха. // Иран. История и культура в средние века и в новое время. М.: 1980
  - 11. Алияров С.С. Алиева Ф.М. Георгиевский трактат в контексте внешнеполитического положения Азербайджана // Роль рабочих организаций в развитии революционного движения в Азербайджана. Баку: 1984, с.75-83
  - 12. Асадов Ф.С. История Талышского ханства и его связи с Россией / АКД., Баку, 1966
  - 13. Джагаров А.П. Присоединение Ширванского ханства России и восстановления города Шемахи. АКД., Баку: 1955
  - 14. Ибрагимбейли Х.П. Россия и Азербайджан в первой трети XIX в. М.: 1969, гл.1
  - 15. Искендеров М.С. Бакинская ханства и его присоединение к России. АКД., 1983
  - 16. Магомедов Н.А. Экономическое развитие Дербентского ханства в XVIII АКД., Нальчик: 1985
  - 17. Мильман А.Ш. Политической строй Азербайджана завоеваний (первая треть XIX в.) АКД., Баку: 1992
  - 18. Минасазов Г. Сто лет одной революции. Азерб. Восстания. 1826г. Баку: 1930
  - 19. Muradəliyeva Elmira. Azərbaycan milli şüurunun qatlarında Rusiya işğalı // Məhəmməd Əmin Rəsulzadə və ictimai-siyasi ideallar. Bakı: 2005.
  - 20. Мустафаев Дж.М. Северные ханства Азербайджана и России (конец XVII нач. XIX в. Баку: 1989
  - 21. Петрушевский И.П. Система русского колониального управления в Азербайджане в первой половине XIX в. // Колониальная политика Российского царизма в Азербайджан в 20-60-х годах XIX в. 1., М.-Л.: 1936
  - 22. Семенов Л.С. Россия и международные отношения на Среднем Востоке в 20-х годах XIX в. Л.: 1963
  - 23. Трактат, заключенный в Туркменчае 10 февраля 1828 г. // Юзефович Т.П. Договоры России с Востоком. (Azərbaycan tarixi üzrə qaynaqlar)

**I mühazirə**

---

- 24. Указы Кубинских ханов. Тбилиси: 1937
- 25. Шеремет В.И. Турция и Андronопольский мир 1829 г. М.: 1975

t.e.d. L.L.Həsənova  
dos. F.M.Əliyeva

## II. ŞİMALİ AZƏRBAYCAN XIX ƏSRİN 40-70-ci İLLƏRİNDƏ

### 1) 40-ci illərin islahatları və onların mahiyyəti

1. 10 aprel 1840-ci il inzibati-məhkəmə islahatının hazırlanması və həyata keçirilməsi
2. Çarizmin yerli feodallarla ittifaqa girməsi. 6 dekabr 1846-ci il fərmanı
3. 1847-ci il Kəndli Əsasnamələri

#### 1. 10 aprel 1840-ci il inzibati-məhkəmə islahatının hazırlanması və həyata keçirilməsi

Rusyanın Azərbaycan torpaqlarının işgali prosesində həyata keçirdiyi siyasi xəttinin əsas cəhəti xanlıqların ləğvi ilə bərabər xanlıq üsul-idarəsinin aradan götürülməsi idi. Xanlıq idarəciliyi komendant idarə sistemi ilə əvəz edilmiş, xanlıqların yerində yeni inzibati bölgü – əyalətlər yaranmışdı. Ləğv edilən hər bir xanlıq əvəzinə yalnız bir əyalət yaradılırdı. Azərbaycan ərazisində yaradılan əyalətlərin idarəsi üçün əyalət rəisi vəzifəsi təsis edilmişdi. Bir qayda olaraq bu vəzifə əyalətdəki rus qarnizonunun komandiri – komendanta həvalə edilirdi. Komendant yalnız xristian məzhəbindən olan mayor, podpolkovnik və ya polkovnik rütbəli zabitlərdən təyin edilirdi. Belə inzibati idarə sistemi komendant idarə sistemi adlanırdı. Rus rəsmi sənədlərində bu inzibati sistem «hərbi-xalq rejimi» adlansa da, bu əslində hərbi işgal rejimi idi.

Əyalət rəisləri – komendantlar çox geniş səlahiyyətlərə malik idilər. Bu səlahiyyət aşağıdakılardır: onlar qəza rəisi idilər, keçmiş xan divanına məxsus torpaqların, müxtəlif əmlakların, o cümlədən neft və duz mədənlərinin, balıq və təgələrinin və s., keçmiş xanların müsadirə edilmiş əmlaklarının – torpaqlar, kəndlər, rəncbərlər, təsərrüfatların; Rusiya əleyhinə

### II mühazirə

çıxışlarda iştirakına görə sürgün edilmiş yerli ali təbəqənin əmlaklarının idarə edilməsi; vergilərin təqsim edilməsi və yigilması; yeni vergi və mükəlləfiyyətlərin təsisini və s. Komendant Əyalət məhkəməsində sədrlik edirdi. Xanlıqlar ləğv edilsə də, xanlıqların dövründə mövcud olan inzibati sistem – mahal bölgüsü saxlanılmışdı, odur ki, mahal naiblərinin təyinatı və ya işdən çıxarılması da komendantın səlahiyyətində idi. Komendant, müxtəsər desək, keçmiş xanlara məxsus bütün hüquq və səlahiyyətlərə malik idi. Lakin onlar xandan fərqli olaraq dövlət başçısı deyildilər və həm də hökumət qarşısında məsul idilər, onlar məsuliyyətə cəlb edilə bilərdilər.

Komendant idarə sisteminə komendantdan əlavə böyük bir məmurlar ordusu da daxil idi: komendantın köməkçisi, polismeyster, əyalət təsərrüfatının başçısı mahal naibləri və s.

Azərbaycanda xanlıqlar dövründə məhkəmə işləri ruhani zümrəsinin əlində idi. Bundan əlavə ali ruhani zümrəsi ruhaniləri vəzifəyə təyin və azad edirdi, vəqf təsərrüfatına rəhbərlik edir, xüms və zəkatın toplanması və bölünməsinə nəzarət onların ixtiyarında idi. Qazılər sərf inzibati funksiyalar yerinə yetirirdilər.

Komendant idarə sisteminde şəriət məhkəmələri saxlanılsa da, onların təsir dairəsi daraldılmışdı.

Komendant idarə sistemi hərbi işgal rejimi idi. Odur ki, bu rejim ölkədə mövcud olan ictimai münasibətləri qeyri-obyektiv mövqedən qiymətləndirirdi. Məlum olduğu kimi XIX əsrin əvvəllərində Azərbaycan bəy və ağaları torpaq sahibləri idilər və onlar cəmiyyətin sosial-silki strukturunda çox mühüm rol oynayırdılar. Rusyanın Azərbaycandakı hərbi orqanları işgalin ilk günlərindən yerli feodalların torpaq sahibliyi, siyasi və silki hüquqlarını təhrif etməyə və məhdudlaşdırmağa çalışırdılar. Yerli feodallara qarşı siyasi və iqtisadi təzyiq vasitəsi kimi «idarəcilik» tezisindən geniş surətdə istfadə edilirdi. Bu tezisə görə yerli feodalların böyük bir hissəsi torpağın sahibi və mülkiyyətçisi deyil, yalnız xəzinə (dövlət) kəndlilərinin idarəcisi sayılırdılar. Odur ki, Azərbaycan bəyləri 1826-ci ilin iyununda başlanan «ümumi müsəlman üsyənin» fəal iştirakçıları idilər. Azərbaycan bəylərinin böyük hissəsinin

Rusiyaya düşmən münasibəti bəylərin torpaqlarının müsadirəsi və özlərinin isə cəzalandırılması ilə nəticələnmişdi. 13 iyul 1830-cu il Ali Qanunu ilə II rus-İran müharibəsi dövründə antihökumət çıxışlarda iştirakına görə cəzalandırılan bəylərin əhfi və müsadirə edilmiş torpaqların qismən qaytalırması bir növ feodallarla yaxınlaşma xətti olsa da, XIX əsrin 30-cu illərində Rusiya Azərbaycan bəylərinin silki hüquq və imtiyazlarını rəsmi olaraq tanımadığı üçün onlar Rusyanın müstəmləkə siyasetini həyata keçirməkdə sosial dayağ ola bilməzdildər. Odur ki, Azərbaycan bəyləri XIX əsrin 30-cu illərində Azərbaycanda baş verən azadlıq hərəkatında fəal iştirak edirdilər.

XIX əsrin əvvəllərində Azərbaycanın Rusiya tərəfindən işgalindən ən çox əziyyət çəkən, sözsüz ki, ölkə əhalisinin böyük əksəriyyətini təşkil edən kəndlilər idi. Xanlıqlar dövründə qalma ənənəvi feodal istismarına müstəmləkə zülmünün əlavə edilməsi, yeni-yeni vergilər və mükəlləfiyyətlər qoyulması, vergilərin bölüşdürülməsi və yiğilmasında hər cür qanunsuzluq, yerli hakimiyyət orqanlarının özbaşinalığı Azərbaycan kəndində sosial ziddiyyətləri daha da kəskinləşdirmişdi. Təsadüfi deyil ki, 1829-1830-cu illərdə Zaqafqaziyada yoxlama aparan senatorlar qraf Kutaysov və Meçnikov müsəlman əyalətlərində maliyyə-vergi sistemində çoxlu qanunsuzluq və özbaşinalıqların mövcudluğunu xüsusi ilə qeyd etmişlər. Senatorlar komendant idarə sisteminə kəskin tənqid etmişdilər. Yerli idarədə himayə, məhkəmədə müdafiə olunmayan, hər şeyi itirmiş xalqın hökumətə inamı itmişdi. Senatorlar Cənubi Qafqazda yeni idarəcilik sisteminə keçilməsini hökumətə məsləhət bilmişdilər. Lakin komendant idarə sisteminin ləğvi bu dövrdə həyata keçirilmədi. TəSA Hüdai deyil ki, sosial şəraitin ən gərgin olduğu əyalətlərdə müstəmləkə zülmü əleyhinə güclü xalq üsyənləri baş vermişdi. 1830-cu ildə Car-Balakən, 1831-ci il Talış, 1837-ci il Quba, 1838-ci il Şəki üsyənləri.

XIX əsrin 20-ci illərinin sonu – 30-cu illərin əvvələrində Cənubi Qafqazda idarəciliyin yenidən qurulması təklifi ilə 2 layihə hazırlanıb:

1) I layihə gen. Paskeviç və senatorlardan P.S.Kutaysov və Y.S.Meçnikovun layihəsidir. 2) II layihə 1833-cü ilin mayında təqdim edilən – «Zaqafqaziya diyarı haqqında ümumi mülahizələr» adlı layihədir.

Qafqazdakı rus qoşunlarının Baş komandanı general Paşkeviç buradakı idarəcilik sisteminin dəyişdirilməsi barəsində hələ 1829-cu ildə rəsmi orqanlar qarşısında məsələ qaldırmışdı. Paşkeviç komendant sisteminin dəyişdirilməsi ilə yanaşı, hüquq, məhkəmə və idarəcilik sahəsində yerli xüsusiyyətləri tamamilə ləğv etməyi və burada Rusyanın mərkəzi quberniyalarındakına bənzər mərkəzləşdirilmiş idarəcilik sistemi yaratmayı təklif edirdi. O, yerli xalqların adət və ənənələrini, dini və mədəni xüsusiyyətlərini nəzərə almırı. Onun fikrinə görə «müsəlmanlar imperianın eyni, ümumi qanunları və təsərrüfatının təsiri altında qaldıqca, Rusiya ilə daha çox yaxınlaşacaqlar».

1829-1830-cu illərdə Cənubi Qafqazında senator təftişçi aparmış senatorlar Meçnikov və Kutaysov general Paskeviçin baxışlarını bəyənmiş və ona tərəfdar çıxmışdır. Onların fikrincə, Cənubi Qafqazın idarəciliyində mərkəzləşdirmə və ruslaşdırma prinsipi əsas tutulmalı idi, gərək Cənubi Qafqaz sakinləri rus kimi danışmağa, rus kimi düşünməyə və rus kimi hiss etməyə məcbur edilsinlər.

I layihədə irəli sürülen məsələlərdən biri də diyarda çarizmin sosial bazasının yaradılması məsələsi idi.

Azərbaycan bəylərinə etibar etməyən rus rəsmi dairələri Cənubi Qafqazda «təbii rus zadəganlarını yerləşdirmək» niyyətində idilər.

II layihədə də Cənubi Qafqazda komendant rejiminin ləğvi və rus idarə sisteminin təsis edilməsi, sosial dayaq kimi «təbii rus zadəganlığının» yaradılması təklif olunurdu. Amma I layihədən fərqli olaraq II layihədə «müsəlman əyalətlərində» «müsəlman zadəganlığının» yaradılması fikri irəli sürüldü. Layihə müəlliflərinin fikrinə görə yerli azərbaycanlı torpaq sahiblərinin ancaq bir qisminin zadəgan imtiyazları tanınmalı, onlara yeni inzibati sistemdə ikinci dərəcəli vəzifələr tutmaq imtiyazı verilməlidir.

Lakin yuxarıda söhbət açdığımız layihələr elə layihə olaraq qaldılar. Rusiya imperiyası Dövlət Şurası bu layihələri yenidən işləmək üçün geri qaytardı.

Nəhayət, 1837-ci ildə Dövlət Şurası islahat işini senator baron Qanə həvalə etdi. Senator Qan Cənubi Qafqazda yaşayan xalqlarda mövcud olan icitimai münasibətləri öyrənməyə cəhd etmədi, Paşkeviç, Meçnikov və Kutaysovun layihələri əsasında «Cənubi Qafqaz diyarının inzibati idarəciliyinin» layihəsini hazırlayıb 1838-ci ilin fevralında Dövlət Şurasına təqdim etdi. Qanın təqdim etdiyi layihədə deyilirdi ki, guya xanlıqlar dövründə Azərbaycanda xanın iradəsindən başqa heç bir qayda qanun olmamışdır, guya azərbaycanlılar şəriət məhkəmələrinə müraciət etmirlər, guya rus məmurları və rus idarələri əyalət məhkəmələrində mövcud olan süründürməciliyi azaldacaq və əhalini «bəxtəvər edəcəkdir».

Qan layihəsinin başlıca məğzi ondan ibarət idi ki, hökumət yerli bəylərə və digər imtiyazlı zümrəyə arxalanmaq siyasetindən imtina edirdi.

Çar I Nikolay 10 aprel 1840-ci ildə islahatın layihəsini təsdiq edir və layihə qanun qüvvəsini alır. 10 aprel qanunu «Qafqaz diyarının idarə olunması üçün təsisat» adlanır.

10 aprel 1840-ci il inzibati-məhkəmə islahatına görə Cənubi Qafqaz inzibati cəhətdən 2 yerə bölündü: 1) Gürcüstan-İmeretiya quberniyasına; 2) Xəzər vilayətinə.

Azərbaycan torpaqları vahid inzibati bölgündə birləşdirilmirdi. Yeni inzibati bölgü yerli sosial-hüquqi, etnik və mədəni xüsusiyyətləri çox az nəzərə almışdı. Belə ki, Azərbaycanın Şirvan, Qarabağ, Şəki, Talyş, Bakı, Quba və Dərbənd qəzaları Dağıstan hərbi dairəsinin Xəzər vilayətinin tərkibinə daxil edilmişdi, amma Yelizavetpol, Naxçıvan, İrəvan və Balakən qəzaları isə Gürcü-İmeretiya quberniyasına daxil edilmişdi.

Burada bir məsələni xüsusişlə qeyd etmək lazımdır ki, 1828-ci il martın 21-də I Nikolayın əmri ilə Azərbaycan torpaqları – İrəvan və Naxçıvan xanlıqları «erməni vilayəti» adlı bir inzibati bölgündə birləşdirilmişdi. 10 aprel 1840-ci il inzibati-məhkəmə islahatına görə isə «erməni vilayəti» ləğv edilir, onun yerinə İrəvan və Naxçıvan qəzaları yaradılırdı.

Baş İdarə Şurasına 10 aprel 1840-ci il islahatına uyğun olaraq yerli feodalların torpaq hüquqlarını nizamlamaq səlahiyyəti verilmişdi.

Transqafqazda yeni inzibati islahata görə quberniya, vilayət və qəza idarələri ciddi surətdə daxili Rusiya quberniyalarındaki idarəciliyə müvafiq qurulurdu. Odur ki, yerli bəylərdən olan divanbəyləri, mahal naibləri və b. vəzifələrindən azad edilirlər və onlar rus məmurları ilə əvəz olunurlar. Mahal naiblərinin yerinə sahə iclasçıları vəzifəsi təsis edilmişdi.

Sahə iclasçıları ruslaşdırma siyasetinin əsas icraçıları idilər. Dövlət onlara müəyyən torpaq sahəsi ayırırırdı və bu torpaq sahələrinin əkilib-becərliməsi həmin torpaqlarda yaşayan rəsiyyətlərin öhdəsinə düşürdü.

Beləliklə, Azərbaycan bəyləri yeni islahata görə idarəciliyindən kənarlaşdırıldı, bu isə onu sübut edirdi ki, Rusiya yerli bəylərə arxalanmaq siyasetindən imtina etmişdi və sosial dayağı indi yerli deyil, burada yerləşdiriləcək gəlmə rus zadəganlığında görürdü.

10 aprel 1840-ci il islahatında məhkəmə sistemində ciddi dəyişiklik edilməsi nəzərdə tutulmuşdu. Azərbaycanda əslərdən bəri mövcud olan məhkəmə sistemi rus məhkəmə sistemi ilə əvəz edilirdi. İndi məhkəmə işləri qəza, quberniya və dairə məhkəmələrinə verilirdi. Məhkəmələr rus dilində aparılırdı, rus məhkəmə sistemi Azərbaycan əhalisinə yad bir məhkəmə sistemi idi. İslahata görə müsəlman şəriət qanunu qüvvədən düşürdü. Şəriət məhkəmələrinin ixtiyarında yalnız kəbin-talaq və vərəsəlik məsələləri saxlanılırdı.

10 aprel 1840-ci il inzibati-məhkəmə islahatı Azərbaycanın Quba və Dərbənd qəzalarında tətbiq olunmadı, bunun səbəbi bu 2 qəzanın Rusyanın işgalçılıq siyasetinə qarşı ölüm-dirim mübarizəsinə qalxmış Dağıstanla həmsərhəd olması, burada da müridizmin yayılması idi.

10 aprel 1840-ci il islahatı Cənubi Qafqazda, o cümlədən Azərbaycanda 1841-ci ilin əvvəllərində tətbiq olunmağa başlanıldı, hətta I Nikolaya xüsusi raport da göndərildi. Beləliklə, komendant idarə sistemi ləğv edildi.

Qanun Baş İdarə Şurasına yerli feodalların torpaq hü-

quqlarını nizamlamaq səlahiyyətini vermişdi. Baş İdarə Şurası dərhal bu səlahiyyətdən istifadə etdi və artıq 1841-ci ilin əvvəllərində ağa və bəylərin torpaq hüquqlarına qarşı tədbirlərə əl atıldı. II Nikolayın imzaladığı 23 may 1841-ci il fərmanına uyğun olaraq Qazax, Şəmsəddil və Borçalı məntəqələrinin ağa və məlikləri kəndlərin idarə edilməsindən azad edilirlər, yəni ağaların əlindən onlara məxsus 102 kənd alınır. Müsadirə edilmiş kəndlərin əvəzinə ağalara yalnız ömürlük təminat verilirdi. Bu təminat ırsən keçmirdi.

Baş İdarə Şurası ağalar haqda fərmandan sonra 28 may 1841-ci ildə Kaspi vilayəti bəylərinin kənd idarəciliyindən kənar edilməsi haqda qərar çıxarıır. Lakin Zaqafqaziyada yeni idarə sisteminə keçid hər yerdə əhalinin yeni qayda-qanuna qarşı müqaviməti ilə qarşılandı. 1842-ci ilin yanvarında «Zaqafqaziya diyarının qurulması komitəsi» Kaspi vilayəti bəylərinin yalnız polis məmuru sayılması nöqtəyi-nəzərinin tamamilə yalnız olduğu haqda öz qərarını bildirir.

Zaqafqaziyada yeni inzibati islahat və onunla bağlı olaraq həyata keçirilən tədbirlər Azərbaycan cəmiyyətinin demək olar ki, bütün təbəqələrinin mənafəinə toxunurdu, onların maraqlarını nəzərə almırırdı. İslahattan narazı olan qüvvələr içərisində ən mühüm yeri ali təbəqə – bəylər və ağalar tuturdular. Əsrlər boyu dövlət sistemində mühüm yer tutan, torpaq və kənd sahibi olan bəy və ağaların indi bütün bunlardan məhrum edilməsi, onların statusunun aşağı düşməsi onların dövlətə qarşı əks mövqe tutmasına gətirib çıxarırdı.

İslahatdan ən çox narazı olanlar çox təbii ki, əhalinin əksəriyyətini təşkil edən kəndlilər idi, çünki yeni islahata uyğun olaraq onların üzərinə əlavə vergi və mükəlləfiyyətlər qoymulurdu: məsələn, sahə iclasçılarına ayrılan torpaq sahələrini kəndlilər əkib-becərməli idilər. Məhkəmənin rus dilində aparılması və rus məhkəmə sisteminin tətbiqi azərbaycanlılara tam yad olduğu üçün ondan əlkənin bütün silk və təbəqələri narazı idi. Məhkəmələrdə həll edilməyib qalan işlərin sayı təxminən 2 dəfə artaraq 2400 işdən 4846 işə çatmışdı. Hökumət ştatlarının və məhkəmənin saxlanılmasına sərf edilən illik xərc 1,5 mln manat artmışdı. Rus məhkəmə sisteminin ənənəvi

formalizmi və süründürməciliyi Azərbaycan üçün təzə bir şey idi. Çünkü xan, eləcə də komendantlıq dövründə məhkəmə sistemi «sürətli məhkəmələr» idi. Odur ki, yerli əhali yeni məhkəmələri açıq-aşkar baykot edirdi.

Artıq elə 1841-ci ilin əvvəllərində «yeni idarəcilik sisteminin» «yöndəmsizlikləri» imperiyanın çox yüksək dairələrinə məlum olmuşdu.

10 aprel 1840-ci il inzibati-məhkəmə islahatının uğursuzluğunun əsas səbəblərindən biri Rusyanın Azərbaycanda yeritdiyi sosial siyasetdə yol verdiyi səhv idi. Yanlış siyasetin mahiyyəti yerli ali zümrəyə – bəy və ağalara etibar edilməməsində və onlara ölkənin idarə edilməsində yer verilməməsində ifadə olunurdu.

## **2. Çarızmin yerli feodallarla ittifaqa girməsi. 6 dekabr 1846-ci il fərmani**

10 aprel 1840-ci il islahatı inzibati - məhkəmə islahatı olsa da, çarızmin Cənubi Qafqazda ictimai dayağı məsələsinə də toxunmuşdu. Belə ki, Qan komissiyası ali müsəlman silkinin çarızmin ictimai dayağı rolunu oynayacağına inanmırı və belə hesab edirdi ki, hətta ən «etibarlı və sədəqətli» bəylərə belə inanmaq olmaz. Ona görə də çar hökuməti Cənubi Qafqazda özünə sosial dayaq yaratmaq məsələsini ön plana çəkmişdi. Çar hökuməti belə hesab edirdi ki, yalnız «təbii rus dvoryanları (zadəganları)» Cənubi Qafqazda çarızmin sosial dayağı rolunu oynaya bilər. Bu məqsədlə hökumət Rusiyadan müflisləşmiş rus dvoryanlarını Cənubi Qafqaza köçürmək və onların bu regionda möhkəmlənməsinə şərait yaratmaq istəyirdi. Təbii rus dvoryanlarını bu regionda yerləşdirmək üçün torpaq əldə etmək lazımdı. Çar hökuməti çox da düşünmədən yerli feodalların tiyul torpaqlarını zəbt etmək qərarına gəldi. Bunun üçün Gürcü-İmeretiya quberniyasının ağalarından və Xəzər vilayətinin tiyuldar bəylərindən tiyul torpaqlarını zəbt etmək qərara alındı. Hökumət ağaların və tiyuldar bəylərin əlində olan torpaqların zəbt olunmasını, onlara vaxtı ilə həmin torpaqların «Votçina» hüququnda deyil, polis və təsərrüfat nəzarətçisi hüququnda

verilməsi tezisi ilə əsaslandırıldı.

Yeni inzibati islahatda polis məntəqələrinin yaradılması ilə artıq onlara ehtiyac qalmırıldı. Beləliklə, Baş İdarə Şurası 13 fevral 1841-ci ildə: 1. Gürcü-İmeretiya guberniyasının Qazax, Şəmsəddil və Borçalı məntəqələrinin erməni kəndlərinin ağa və məliklərinin «idarəsindən» azad edilməsi; 2. Həmin məntəqələrin «tatar» kəndlərinin ağaların idarəsindən azad edilməsi haqda, - iki mühüm qərar qəbul etdi. Həmin qərarlar 23 may 1841-ci ildə çar tərəfindən təsdiq edildi. Bu qanuna görə Gürcü-İmeretiya guberniyasının Qazax, Şəmsəddil və Borçalı məntəqələrində 59 ağıdan 102 azərbaycan kəndi alındı ki, orada da 15245 təsərrüffat (ail) var idi. Ağa və məliklərdən 11 erməni kəndi də müsadirə olundu ki, bunun üçün onlara heç bir əvəz ödənilmirdi.

Zəbt olunmuş erməni kəndləri üçün ağalara heç bir əvəz, təqaüd ödənilməsə də, Azərbaycan kəndlərinin ağalarına (idarə edicilərinə) dövlət xəzinəsindən ömürlük təqaüd verilməli idi.

Ağaların ölümü və ya hər hansı səbəbdən bu təqaüdün kəsilməsi ilə, onun nəslinin davamçıları bu hüquqdan məhrum olurdu. Zəbt edilmiş Azərbaycan kəndlərinin əvəzinə ağalar 170 həmmülkiyyətçi ilə birlikdə xəzinədən 26.889 gümüş manat 20 qəpik əvəz almış idilər.

Maraqlıdır ki, ağalara ödənilən bu təqaüd kəndlilərin hesabına verilməli idi. Yəni, onlar xəzinəyə verilən vergidən əlavə, ağıaya ödənilən təqaüd həcmində xəzinəyə pul vergisi də ödəməli idilər.

Baş İdarə Şurası ağalar haqda olan fərmanı Xəzər vilayətinin tiyuldar bəylərinə də şamil etdirməyə tələsdi. Guya ağalar kimi bəylər də öz malikanələrinin mülkiyyətçisi yox, «idarəediciləri»dirler. 24 mart 1841-ci ildə Şuşa bəylərin «kənd idarəciliyindən kənar edilməsi haqda» qərar qəbul etdi. Qərarda bəy torpaqlarının da müsadirə edilməsi «ədalətli» addım kimi qələmə verildi. Qərarda bəylərə də «idarə etdikləri» kəndlərdən mənimsədikləri gəlirin miqdarında ömürlük təqaüd kəsilməsi nəzərdə tutulurdu. Yeni qərar 28 may 1841-ci ildə çar tərəfindən imzalandı.

Yeni qərar kəndlilərin vəziyyətini daha da ağırlaşdırıldı.

## II mühazirə

Onlar həm dövlət vergilərini ödəyir, həm də ağa və bəylərin təqaüdlərini verməli idilər. Bu isə kənddə mövcud olan narazılığı daha da artırırı.

Cənubi Qafqazda yeni idarəciliyə kecid və ali müsəlman silkinin idarəciliyin bütün pilləsindən uzaqlaşdırılması və tiyuldar bəylərin və ağaların torpaqlarının müsadirə edilməsi haqda fərmanların verilməsi hakim təbəqənin də ciddi narazılığına səbəb olmuşdu. Müstəmləkəçilərə qarşı mübarizədə bəy və ağaların kəndlilərlə bir cəbhədə çıxış etməsi təhlükəsi çarizmi ciddi narahat edirdi. Əslində, Xəzər vilayətində tiyul torpaq sahibliyinin ləgvi və bəylərin kənd idarəciliyindən uzaqlaşdırılması haqda qərar həyata keçirilməmiş qaldı. Yeni qanunlara qarşı əhalinin ciddi müqaviməti nəticəsində 1841-ci ilin sonlarında çar hökuməti başa düşdü ki, bəy və ağaların torpaqlarının müsadirə edilməsi yanlış tədbirdir. 1841-ci ilin sonunda Qafqazın baş hakimi Qolovin (1837-1842) çara vəziyyətin çox gərgin olması haqda məlumat verdi. Vəziyyətin ciddiliyinə çari inandırmağa çalışan baş hakim, ondan təcili təftiş göndərməyi xahiş edirdi.

1842-ci ilin yanvarında «Cənubi Qafqaz diyarının qurulması komitəsi» Baş İdarə Şurasının bəy torpaqlarının müsadirəsi haqda 13 fevral 1841-ci il qərarını yenidən müzakirə etdi. Komitə bəylərə polis məmuru kimi baxılması fikrinin yanlış olması qənaətinə gəldi. Belə ki, bəylərin torpaq sahibliyi hüququ əslində Rusiyadakından fərqli deyildi.

Cənubi Qafqazdan həyacanlı xəbərlər alan çar 3 fevral 1842-ci ildə hərbi nazir qraf A.İ.Çernişevin adına fərman verdi. Fərmandan deyildirdi ki, bizim ümidiyimiz doğrulmayıb. Bu, əslində Cənubi Qafqazda çarizmin siyasətinin tam iflasının etirafı idi. Həmin fərmandan hərbi nazir qraf Çernişev və statskatib M.İ.Pozen xüsusi yoxlama üçün Cənubi Qafqaza göndərildi. Onlar yerlərdə vəziyyətlə tanış olub təcili tədbirlər görməli idilər. Baron Pozen 1842-ci ilin qışında bir qrup məmurla birlikdə Cənubi Qafqaza gəldi. Az sonra hərbi nazir də Tiflisə gəldi. Baron Pozen demək olar ki, Xəzər vilayətinin bütün dairə və qəzalarında olub, yerli əhali ilə görüşlər keçirərək keçirilmiş islahatların uğursuz olması qənaətinə gəldi. Qazax, Şəmsəddil

və Borçalı ağaları, torpaqlarının müsadirəsi haqda qərarın tezliklə ləğv edilməsini Pozendən xahiş etdirilər. Yerli zədaganlığa belə münasibəti ədalətsiz və hökumət üçün ziyanlı sayan qraf Çernișev və Pozen ağalar haqda yeni əsasnamə hazırlamağı, bəylərin isə hüquqlarını dəyişmədən saxlamağı təklif etdirilər. Çar hökuməti 1842-ci ildən ali müsəlman silkinin narazılığı ilə hesablaşmağa məcbur oldu. Beləliklə, «təbii rus dvoryanlarının» simasında ictimai dayaq yaratmaq siyaseti baş tutmadı. Bu, bir tərəfdən bəylərin, ağaların və vergiləri artırılmış kəndlilərin narazılığı üzündən baş tutmamışdı, digər tərəfdən isə Azərbaycanda «təbii rus dvoryanlığı»nın simasında ictimai dayaq yaratmaq siyasetinin real əsasa malik olmaması ilə bağlı idi. Belə ki, Azərbaycanda «təbii rus dvoryanlığını» hələ yox idi, onu yaratmaq lazımdı. Hökumət yerli feodalların torpaqlarının zəbt olunması haqda qərar çıxarsa da, «təbii rus dvoryanlığının» yaradılması üçün heç bir tədbir görmədi. Belə bir şəraitdə yerli feodalları özündən uzaqlaşdırınçar hökuməti yerlərdə əhalini istismar və idarə etmək üçün köməksiz qalmışdı. Baron Pozenin təklifi ilə Qafqaz hakiminin yanında ağaların və bəylərin hüquqlarının (o cümlədən torpaq hüquqlarının) müəyyən olunması üçün komitələr yaradılması qərara alındı. 16 may 1842-ci ildə Çernișevin Qolovinin adına verdiyi əmrədə belə bir komitənin yaradılması tapşırılırdı. 30 may 1842-ci ildə Tiflisdə ağaların hüquqları ilə məşğul olan komitə işə başladı. Həmin komitəyə hər 4 mahaldan 1 ağanın cəlb edilməsi də nəzərdə tutulmuşdu.

Müsəlman əyalətlərində yeganə sosial arxa olan bəy və ağalardan istifadə etməyin zəruriliyi bu zümrənin torpaq hüquqlarına hökumətin münasibətini köklü şəkildə dəyişirdi. 2 noyabr 1842-ci ildə I Nikolayın Qafqazın baş hakiminin adına verdiyi əmrədə ali müsəlman silkinin hüquqları məsələsində əsrlərdən bəri yaranmış tarixi vəziyyəti nəzərə almaq qəti tapşırılmışdı.

Çar hökumətini buna vadən bəy və ağaların hakimiyyətə olan nifrəti idi. Onlar torpaq və kəndlilər üzərindəki hüquqlarının qaytarılmasını tələb edirdilər. Yerlərdə 20-40 nəfərlik yaraqlı qaçaq dəstələri yaranmışdı ki, onlar da

## II mühəzirə

çar məmurlarına, azsaylı qoşun bölkələrinə, poçta, polis idarələrinə basqın edirdilər. Baş komandan general Neyqard (1842-1844) Azərbaycan qəzalarında «qarət və qudlurluğun» artdığını, Şamaxı və İravan poçt yollarının gedis-geliş üçün «daim təhlükəli» olduğunu bildirdi. 1843-1844-cü illərdə Qafqazdan mərkəzə sakitləşdirici xəbərlər gəlmirdi. Belə ki, Şimali Qafqazda Rusiyanın işgalçılıq mühəribəsinə qarşı dağlıların apardığı mübarizə müvəffəqiyyətlə davam edirdi.

1843-cü il martın 6-da Tiflisdə yerli feodalların torpaq hüquqlarının müəyyənləşdirilməsi üçün iki komitə yaradılmışdı: 1) Ali müsəlman silkinin hüquqlarını araşdırın; 2) Ağaların hüquqlarını araşdırın komitələrin işində diyarın tarixində ilk dəfə olaraq feodalların seçilmiş nümayəndələri də iştirak edirdi. 1843-cü ilin iyununda 13 bəy nümayəndə kimi Azərbaycandan Tiflisə gəldi. Onların sırasında A.A.Bakıxanov da var idi. Onu Quba və Bakı qəzalarının bəyləri vəkil seçmişdilər. A.A.Bakıxanov Azərbaycanın yüksək silkinin hüquq və imtiyazlarını müdafiə edərək, onu gürcü zadəganlığı ilə yanaşı tutmağı təklif edirdi.

Bütövlükdə ali müsəlman silkinin hüquqlarının müəyyənləşdirilməsi üzrə komitənin və ağaların məsələsi üzrə daha iki komitənin işi çarizmin bu zümrəyə münasibətini aydınlaşdırmaq baxımından əhəmiyyətli oldu. Komitələrin işinin gedisində müzakirə olunan məsələlərlə bağlı rəsmi siyasetin başlıca prinsipi müəyyən edildi. Bu başlıca prinsip bəy və ağaların torpaq üzərində nəslİ mülkiyyətçilik hüququnun tanınması və onlara kəndlilər üzərində polis, qismən də məhkəmə hüququnun verilməsini nəzərdə tuturdu.

Cənubi Qafqazda beynəlxalq, daxili və hərbi vəziyyətin mürəkkəbliyi idarəcilikdə dəyişiklik edilməsini tələb edirdi. Vəziyyətin belə məcraya gəlməsində diyarın baş hakimi general Neyqardin da rolü var idi. Xəstə və dövlət işlərində heç bir təcrübəsi olmayan baş hakim Qafqazın idarə edilməsinin onun gücünə münasib olmadığını başa düşürdü və buna görə də istəfa verməyə tələsirdi. Onun istefası paytaxtda razılıqla qarşalandı. Çar I Nikolay ilk dəfə 1844-cü ildə, Qafqazda bütün mülki və hərbi işləri öz əlində cəmləşdirən canişinlik sistemini yaratdı.

Bələliklə çar 1844-cü ildə Novorossiysk general qubernatoru knyaz M.S.Vorontsov Qafqaza canişin təyin etdi. Köhnə dvoryan nəslindən olan, heç bir nazirlilik qarşısında məsuliyyət daşımayan M.S.Voronstov mütləqiyətin və feodal münasibətlərinin qorunması uğrunda ardıcıl mübarizə aparan bir şəxs kimi Azərbaycan feodallarının da müdafiəcisinə çevrildi. Bu da təsadüfi deyildi. Çar I Nikolay Vorontsovun canişin təyin edərkən ona Cənubi Qafqazda baş verən hadisələr haqqında məlumat və tapşırıqlar vermişdi. Bunu 1846-cü ilin martında Vorontsovun çara yazdığı raportundan da görmək olar: «Hələ Sankt Peterburqda olarkən sizin nəzərdə tutduğunuz tədbirlərin zəruriliyinə inanırdım. Siz tam düzgün olaraq qeyd edirdiniz ki, ağalardan torpaqları almaq səhv tədbirdir, torpağı onlara vermək və əvəzində onlardan sədaqətli qulluq tələb etmək lazımdır».

Çar ali müsəlman silkinin torpaq hüquqlarının nizamlanmasını canişinə qəti olaraq tapşırmışdı. Tiflisə gələn canişin ağaların və bəylərin torpaq hüquqlarını müəyyən etmək üçün gərgin işə başladı. Bu işdə onun ən yaxşı köməkçisi diyarın mülki idarə rəisi general P.A.Ladinski idı. Qafqaza gəldikdən sonra M.S.Vorontsovun başı dağlılara qarşı mübarizəyə qarışlığından ağa və bəylərin torpaq hüquqları haqqında layihə hazırlamaq Ladinskinin üzərinə düşündü. Canışindən «müsəlmanlar içərisində ali silk yaratmaq» haqqında xüsusi tapşırıq alan Ladinski ciddi işə başladı.

1842-1844-cü illərdə fəaliyyət göstərən komitələr dövlətin göstərişi ilə bəy və ağaların hüquqlarını müdafiə etmək qərarına gəldi. Bununla da onlar hakim zümrəni özləri üçün ictimai dayağa çevirməli idı. Bəy və ağaların hüquqları ilə məşğul olan komitələr aşağıdakı prinsipləri əsas götürürdülər: 1) bəy və ağaların torpaqları onların irsi mülkiyyəti kimi təsdiq edilməli; 2) həmin torpaqlarda yaşayan kəndlilər ağa və bəylərə vergi verməli və mükəlləfiyyətlər yerinə yetirməli; 3) bəy və ağalara polis və qismən də məhkəmə hakimiyyəti verilməlidir.

Ladinskinin hazırlayıb Vorontsova təqdim etdiyi layihənin müzakirəsində Qarabağın və Şəkinin bəyləri də iştirak edildilər. 1846-cı ilin sentyabrında Baş İdarə Şurasında təsdiq edilmiş Ladinski-Vorontsov Əsasnaməsinə 30 mart 1846-cı ildə Qafqaz

## II mühəzirə

Komitəsinin iclasında baxılmış və ona bir sıra düzəlişlər edilmişdi. Lakin düzəlişlərin çoxuna mənfi yanaşan Vorontsov Əsasnamənin azacıq dəyişilmiş mətnini yenidən komitəyə göndərmiş, burada bəyənildikdən sonra I Nikolaya təqdim etmişdi. Çar 6 dekabr 1846-cı ildə bu Əsasnaməni canişinin adına buyruq şəklində imzaladı.

6 dekabr 1846-cı il qanunu 12 maddədən ibarətdir. Onun 10-u bəylərin torpaq hüquqlarına, 2-si isə feodal-kəndlə münasibətlərinə toxunurdu. Reskriptin 1-ci maddəsinə əsasən «müsəlman əyalətlərinin Rusiyaya qatılması zamanı onların (xan, bəy və məliklərin) nəsillərinin sahib olduqları və indi də onların şəksiz ixtiyarlarında olan bütün torpaqlar onların irsi mülkiyyəti kimi təsdiq olunsun». Bununla da, uzun əsrlər boyu bir-birinə yaxınlaşan, lakin heç vaxt eyniləşməyən mülk və tiyul torpaqlarının bir mülkiyyət kimi eyniləşməsi hüquqi baxımdan qanuniləşdirildi.

Qanunla Rusiya işgali çağında bəylərin nəсли sahibliyində olmuş və indi də onların ixtiyarında qalan torpaqlar (mülk, tiyul) üzərində tam irsi mülkiyyətçilik hüququ ilk dəfə olaraq tanındı. 1841-ci ildə Qazax, Şəmsəddil və Borçalı məntəqələrində ağalardan müsadirə edilmiş bütün torpaqlar (maddə 3) çarın «xüsusi iltifatı» kimi onlara qaytarıldı.

Xan, bəy və digər torpaq sahibləri öz mülklərini nəsildən-nəslə keçirə, sata, bağışlaya, hər hansı şəkildə alqı-satqıya qoya bilərdi, lakin bir şərtlə ki, bu şəxs ali müsəlman silkinin nümayəndəsi olsun.

Qanunun birinci və altinci maddələrinin qarşılaşdırılması belə bir cəhəti üzə çıxarıır ki, işgala kimi nəсли və irsi, hətta şərti torpaqları olmuş bəylər, Rusiya hökumətinə qulluğa görə torpaqlara yiylənmiş yeni sahibkarlardan üstün tutulmalıdır. Çünkü sonuncuların torpaq sahibliyi hüququnun tanınması üçün «qulluq göstərmək» şərti qoyulmuşdu.

Fermanın 7-ci və 8-ci maddələri sahibkar toraqlarında yaşayan kəndlilərə həsr edilmişdi. Belə ki, bundan sonra rəiy-yət, rəncbər, xalisə, nökər və i.a. müxtəlif adların yerinə kəndlilərə ümumi bir ad - «mülkədar tabesi» adı verilirdi. Kəndlilər torpaqdan istifadəyə görə onun sahiblərinə əvəz olaraq

mükəlləfiyyətlər yerinə yetirməyə borclu idilər.

6 dekabr 1846-ci il qanunu ilə çar hökuməti yerli feodalların torpaq hüquqlarını təsdiqlədi və bununla da yerli feodallara doğru böyük bir addım atdı. Təsadüfi deyildi ki, bu çarizmin yerli feodallarla ittifaqının başlangıcı hesab edilirdi.

Nəhayət, çar hökuməti ali müsəlman silkinə münasibətini müəyyənləşdirdi və onların simasında ictimai dayaq yaratmaq məqsədilə ciddi bir addım atdı. Bununla da, ali müsəlman silki torpaq hüquqları baxımından Rusiya zadəganları ilə bərabər hüquq qazandı. Lakin ali müsəlman silki imtiyaz və şəxsi hüquqlar baxımından heç vaxt rus və gürcü zadəganları ilə bərabərləşdirilmədi. Belə bir bərabərlik Azərbaycanın bəy və ağalarına diyarın idarə edilməsində vəzifələr tutmaq hüququ verərdi. Ali müsəlman silkinə qarşı milli və dini ayrı-seçkilik siyasəti yeridən çar hökuməti buna yol vermək istəmirdi.

### 3. 1847-ci il Kəndli Əsasnamələri

Xanlıqlar dövründə (XVIII əsrin ortaları – 1828-ci illər) Azərbaycanda bəylər ilə asılı kəndlilər arasında qarşılıqlı münasibətlər bütün ölkə miqyasında qanunla rəsmiləşdirilməmiş və nizamlanmamışdı. İşğaldan sonra bu problem dərhal həll olunmadı, çünkü Rusiya Azərbaycan ali təbəqəsinin – xan, sultan, məlik, bəy və ağalarının torpaq üzərində mülkiyyət hüququnu uzun müddət tanımadı, hətta 10 aprel 1840-ci il inzibati-məhkəmə islahatından sonra hökumət 1841-ci il 23 may tarixli fərمانı ilə ağalardan malik olduqları kəndliləri geri almışdı. Belə bir fərman Kaspi vilayətinin tiyuldar bəylərinə də verilmişdi. Lakin diyarda yaranmış gərgin vəziyyət bu fərmanın sonrakı taleyini qeyri-mümkün etdi. Rusiya imperatoru I Nikolayın əmri ilə 1844-cü ildə Qafqazda canişinlik yaradıldı və ilk canişin qraf M.S.Vorontsova verilən göstərişlərdən biri də Azərbaycan bəy və ağalarının silki hüquqi və imtiyazlarının nizamlanması idi. Çarın 6 dekabr 1846-ci il fərmani ilə Azərbaycan ali silkinin torpaq üzərində mülkiyyət hüququ tanındı və qanuniləşdirildi. Yalnız bundan az sonra bəylərlə feodal-asılı kəndlilərin qarşılıqlı münasibətlərini

### II mühazirə

qanuniləşdirən - «Kəndli Əsasnamələri» verildi.

Məsələnin bir cəhətini xüsusilə qeyd etmək lazımdır ki, sahibkar kəndliləri rəsmi olaraq «dövlət sakinləri» adlanırdılar və onlar «sahibkar torpağında yerləşdirilən dövlət kəndliləri» sayılırdılar.

XIX əsrin I yarısında Azərbaycan ali təbəqəsi əsasən bəylərdən ibarət idi. Amma Azərbaycanın şimal-qərb zonasında – Qazax, Şəmsəddil və Borçalı məntəqələrində bəy statusuna malik olanlar bir qayda olaraq ağa adlanırdılar. Odur ki, 1847-ci ildə məzmunu əsasən eyni olan 2 «Kəndli Əsasnamələri» verildi:

- 1) Şamaxı, Şuşa, Nuxa, Lənkəran, Bakı və Quba qəzalarında;
- 2) Ağalar ilə onlara qaytarılmış və onların mülkiyyətində təsdiq edilmiş torpaqlarda yaşayan kəndlilər arasında qarşılıqlı münasibətlər haqqında 18 dekabr 1847-ci il fərmanı.

«Kəndli Əsasnamələri» 6 dekabr 1846-ci il fərmanın mənətiqi davamı olaraq bəy və ağalara kəndlilərin, əsrlər boyu istifadələrində olan torpaqları üzərində mülkiyyət hüququ verildi. Hüquqi baxımdan kəndlilər «özgə» torpaqlarida yaşıdlıları üçün «mülkədar tabesi» sayılırdılar və buna görə də bəy və ağanın xeyrinə vergi verməli, mükəlləfiyyətlər ödəməli idilər.

Tamamilə aydın məsələdir ki, torpaq məsələsi torpaq sahibləri ilə kəndlilər arasındaki qarşılıqlı münasibətlərdə birinci yeri tuturdu. Torpaq məsələsi kəndlilər üçün həyati məsələ idi. «Kəndli Əsasnamələri»nin 1-ci maddəsinə görə 15 yaşından yuxarı kişi xeylaqları «əkinçilik, bağçılıq, heyvandarlıq və bostançılığı yararlı» 5 desyatınə qədər torpaq payı ilə təmin olunmalı idilər. Pay torpağının tərkib hissələrinin həcmi və əkinə yararlı olub-olmamasının 1-ci maddəsində qeyd edilməməsi kəndlilərin yararlı torpaqla təmin edilməsini çətinləşdirirdi.

2-ci maddəyə görə kəndlilər əkin sahələrini mütləq əkibecərməli idilər, çünkü vergi və mükəlləfiyyətlərin taleyi məhz bundan asılı idi.

«Kəndli Əsasnamələrində» ətraflı şərh edilən məsələlərdən biri kəndlilərin vergi və mükəlləfiyyətləri yerinə yetirməsidir.

Məlum olduğu kimi Azərbaycanda əsas renta məhsul rentası idi. «Kəndli Əsasnamələri»ndə bu prinsip gözlənilmişdi, yenə də əsas vergi məhsulla alınan malucəhat (malcəhət) müəyyən edilmişdi. Lakin məsələnin bir cəhətini mütləq qeyd etmək lazımlı ki, «Kəndli Əsasnamələrinə» qədər kəndlilər malucəhatdan əlavə məhsulla həcmə çox da böyük olmayan br neçə vergi verirdilər, indi isə məhsulla yalnız bir vergi-malucəhat müəyyən edilirdi. Malucəhat taxıl məhsullarının onda biri, çəltik, meyvə və tərəvəz məhsulunun isə üçdə biri həcmində müəyyənləşdirilirdi. Bu qayda rəiyiyət statusunda olan kəndlilərə şamil edilirdi.

Azərbaycanda feodal asılı kəndlilər 3 qrupa bölündürdülər: rəiyiyətlər, rəncbərlər və nökərlər. Rəiyiyətlər pay torpağına və müstəqil təsərrüfata malik kəndlilər idilər, rəncbərlər isə bir qayda olaraq pay torpağı olmayan və bəyə məxsus əkin sahəsini əkib-becərən və bunun müqavilində məhsulun yalnız çox az hissəsini alan kəndlilər idi. 6 dekabr 1846-cı il fərmanının 7-ci maddəsinə görə sahibkar kəndlilərinə rəiyiyət, rəncbər, xalisə, elat adları əvəzinə ümumi bir ad – mülkədar tabesi adı verildi. Bu fərmanla rəncbərlik institutu ləğv edilirdi. Odur ki, «Kəndli Əsasnamələrində» rəncbərlikdən rəiyiyət statusuna keçirilən kəndlilərdən alınmalı olan malucəhatın miqdarı da göstərilirdi. Belə ki, əgər kəndli pay torpağını bəyin iş heyvanı, toxumu və alətlərindən istifadə etməklə əkib-becərisə, onda məhsulun beşdə birini malucəhat kimi bəyə verməli idi.

8-ci maddəyə görə məhsul yiğimi mütləq torpaq sahibinin ya özü və ya da onun şəxsi nümayəndəsinin iştirakı və nəzarəti altında olmalı idi. Bu kəndlilərə məhsulun bir hissəsini bəydən gizlətməyə imkan verməmək üçün tətbiq edilirdi. Yiğilan məhsul üç gün müddətində bölünməli idi və bəy öz payına düşən hissəni bundan sonra aparmalı idi.

Malucəhatın daşınması xüsusi bir mukəlləfiyyət kimi kəndlilərin üzərinə qoyulmuşdu. 9-cu maddəyə görə, əgər bəy məhsul yiğilan əraziyə yaxın yerdə yaşayırdısa, kəndli malucəhatı 3 günə daşımalı idi. Bəyin evi 50 verstə qədər olardısa kəndli malucəhatı 15 gün ərzində mütləq çatdırmalı idi, 50 verstdən uzaqda yaşayan bəyin malucəhatını kəndli kənd təsərrüfatı

## II mühazirə

işlərindən azad olduğu halda çatdırmalı idi. Bu halda malucəhatın daşınması biyar günlərinin hesabına olurdu.

«Kəndli Əsasnamələri»ndə nəzərdə tutulan əsas mükəlləfiyyətlərdən biri işləyib ödəmə və ya biyar idi. «Kəndli Əsasnamələri»nin 19-cu maddəsinə görə biyar günlərinin miqdari 18 gün müəyyən edilmişdi, özü də hər ailə bəyin təsərrüfatında işləmək üçün 1 nəfər kişi xeylağı verməli idi. Həmin adam öz iş heyvanı və istehsal alətləri ilə biyara getməli idi. «Kəndli Əsasnaməsində» 18 günlük biyarin təxmini bölgüsü də verilmişdi. 1) 6 gün bəyə məxsus əkin, səpin və biçin işlərində iştirak; 2) 6 gün bəyə köç zamanı yardım etmək; 3) 3 gün odun və ot daşımalı, 3 gün isə bəyin tikinti işlərində çalışmaq.

«Kəndli Əsasnamələri»ndə işləyib ödəmə mülkəlləfiyyətinin tərkib hissələrinin qəti müəyyən edilməməsi kəndlilərin iqtisadi vəziyyətinə mənfi təsir edirdi, çünki bəy kəndlili təsərrüfat işlərinin qızığın vaxtında öz təsərrüfatında işləməyə məcbur edə bilərdi ki, bu da kəndlili ağır vəziyyətə salırdı, çünki kəndli bəyin tarla işlərini öz qoşqu, iş heyvanları ilə əkib-becərirdi. Cəmi 1 iş heyvanı olan kəndlilər belə hallarda iş heyvanını icarəyə götürmək məcburiyyəti qarşısında qalırdılar.

«Kəndli Əsasnamələri»ndə biyar günlərinin sayı 2 dəfə artırılmışdı, belə ki, xanlıqlar dövründə biyar günlərinin sayı 6-8 gün idi.

91-ci maddəyə görə, kəndlilər biyarin əvəzinə bəyə 10 qəpik gümüş pul ödəməklə biyara getməyə bilərdilər. Bu maddədə əvarezat ildə 2 gün müəyyən edilmişdi. Bütün kənd ildə 2 gün birlikdə bəyin tikinti işlərini görməli, su kanallarını təmir etməli və s. Əvarezat günlərində bəy kəndliləri öz hesabına yeməklə təmin etməli idi.

25-26-ci maddələrə görə mal-qaranın bəyə məxsus otlaqlarda otlamasına görə kəndlilər bəyə çopbaşı adlı vergi ödəməli idilər, bu vergi mal-qaranın sayına görə müəyyən edilirdi. Çopbaşı kiçik buynuzlu mal-qara 20 baş, iri buynuzlu mal-qara 10 və atlar 5 başdan artıq olduqda alınmalıdır. Lakin Əsasnamədə alınacaq çopbaşının həcmi göstərilməmişdi, amma qeyd olunurdu ki, o mövcud qaydalar əsasında ödənilməlidir.

XIX əsrin I yarısında Azərbaycanda maldarlıqla məşğul olanlar elat adlanırdılar. Əsasnaməyə görə bəyin torpağında yaşayın elatlar adətə uyğun olaraq çöpbaşı və hər bir ailə üzrə 4 gümüş manat miqdardında vergi verməli idilər.

«Kəndli Əsasnamələri»ndə şəxsi xidmətçi ayrılmazı bəndi də vardi. Bəyin ev işlərini görmək üçün 10 ev bir kişi, 15 ev isə bir qadın xidmətçisi ayırmalı idi. Laikn Azərbaycanda bəyin evinə qadın qulluqçusu verilməsi mükəlləfiyyəti kəndlilər arasında çox ciddi narazılıq yaratlığında bu mükəlləfiyyət ləğv edilir.

Əsasnamənin 40-ci maddəsi kəndlilərin hüquqi vəziyyətinə həsr edilmişdi. Rəsmi olaraq bəy kəndliləri müsəlman ali silkinin torpaqlarında məskunlaşmış «dövlət sakinləri» sayılırdılar. Odur ki, Əsasnamənin 40-ci maddəsinə görə, kəndlilərə keçid hüququ aşağıdakı hallarda veriliirdi. 1) kəndlilərin keçməsinə həm onun tərk etdiyi icmanın, həm də onu qəbul edəcək icmanın razılığı olardısa, əgər kəndli bəy kəndinə keçməyi planlaşdırısaydı, onda həmin kəndin bəyinin də icazəsi lazım idi. 2) kəndli alqı və ya digər qanuni yolla 15 yaşından yuxarı hər bir ailə üzvü – kişi xeylağı üçün 5 desyatindən az olmayaraq torpaq almışdırsa, başqa bəyin kəndinə keçmək istəyən kəndli bütün vergi və mükəlləfiyyətləri əvvəlcədən ödəməli idi. Borclu kəndlilər keçid hüququndan istifadə edə bilməzdilər. Keçid üçün qubernator qəza rəisinin təqdimatına əsasən icazə verə bilərdi.

«Kəndli Əsasnamələri»ndə kəndlilər üzərində bəylərə polis və qismən məhkəmə hüququ verilməsinə dair xüsusi maddələr vardır. Əsasnamənin 32-ci maddəsinə görə, bəylərə onların torpağında yaşayın kəndlilərin rahatlığı, əxlaqı üzərində nəzarət hüququ verilirdi. Bu xalis polis vəzifəsi idi. Polis hüquqi ilə bərabər bəylərə məhkəmə nəzarəti hüququ da verilirdi: kəndlilər arasında kiçik mübahisələri, qarşılıqlı şikayətləri, həmçinin cinayət xarakteri daşımayan işləri bəyin nəzarəti və bəyin özünün təsdiq etdiyi şəxslər tərəfindən həll edilməli idi. Bəylərə nisbətən, ağalaraya daha geniş məhkəmə səlahiyyəti verilirdi. Ağalar ilə kəndlilərin qarşılıqlı münasibətlərini rəsmiləşdirən 28 dekabr 1847-ci il «Kəndli

## II mühazirə

Əsasnamələri»nin 28-si maddəsinə görə kənd məhkəməsində cinayət işlərinə baxılmasına ağanın razılığı olmalı idi.

Beləliklə, 1847-ci ilin «Kəndli Əsasnamələri» Azərbaycanda mövcud olan feodal münasibətlərini, bəylər ilə kəndlilər arasındaki qarşılıqlı münasibətləri rəsmiləşdirdi və qanunlaşdırıldı. «Kəndli Əsasnamələri» Azərbaycan ali təbəqəsinin imtiyaz və üstünlüklerinin qorunub saxlanılmasına və möhkəmlənməsinə yönəldimişdi.

### Ədəbiyyat

1. Azərbaycan tarixi üzrə qaynaqlar, Bakı: 1989, sənəd 67, s.309-313
2. Azərbaycan tarixi, Uzaq keçmişdən 1870-ci illərə qədər. Red. S.S.Əliyarlı. Bakı: 1996, s.661-668
3. Abdullayev M.Q. Xanlıqlar və rus müstəmləkəciliyi dövründə Şimali Azərbaycanda aqrar münasibətlər (XIX əsrin 40-ci illərinə qədər). Bakı: 2005
4. İsmayılov X.X. Azərbaycanın dövlət və hüquq tarixi. Bakı: 2006, s.312-314
5. Ибрагимова Н. Система управления российского царизма в Северном Азербайджане в начале XIX столетия (до 1840-х годов). АКД, Bakı: 2008

### 2) Burjua islahatlarının hazırlanması və keçirilməsi

1. XIX əsrin 50-60-ci illərində Şimali Azərbaycanda iqtisadi irəliləyiş
2. Kəndli islahatının hazırlanması və keçirilməsi
3. Məhkəmə və şəhər islahatları. İnzibati dəyişikliklər

### 1. XIX əsrin 50-60-ci illərində Şimali Azərbaycanda iqtisadi irəliləyiş

XIX əsrin 50-60-ci illəri Şimali Azərbaycanda iqtisadi irəliləyiş, kapitalist münasibətlərinin təşəkkülü, fabrik və zavod

tipli müəssisələrin meydana gəlməsi dövrüdür. 50-60-cı illərdə Azərbaycanda buxar qurğusu və muzdlu əməyin tətbiqinə əsaslanan iri fabrik istehsalı meydana çıxır. Bu dövrdə ölkəmizdə kapitalistcəsinə inkişaf edən əsas sənaye sahələri neft emalı, mis istehsalı, ipəksarımı sənaye sahələri olmuşdur. Azərbaycan iqtisadiyyatının aparıcı sahəsi əlbəttə kənd təsərrüfatı idi. Lakin kənd təsərrüfatında kapitalist münasibətləri sənayeyə nisbətən gec inkişaf edirdi.

XIX əsrin 50-60-cı illərində iqtisadi irəliləyiş Azərbaycan iqtisadiyyatının bütün sahələrində, istər kənd təsərrüfatında, istərsə də sənayedə özünü göstərirdi. Burada bir məsələni xüsusilə qeyd etmək lazımdır ki, 50-60-cı illərdə Azərbaycan Rusiya imperiyasının müstəmləkəsi idi. Odur ki, ölkənin iqtisadi durumu Rusyanın yeritdiyi iqtisadi və sosial siyasətdən çox asılı idi. Tarixi ədəbiyyatda belə bir fikir hökmrandır ki, Rusyanın Qafqazı «iqtisadi fəthi» siyasi fəthindən sonra başlanıb, «iqtisadi fəth» məhz bu dövрə düşür. Rusyanın bu «iqtisadi fəthi» Azərbaycanda mədən, ipəksarımı, neft emalı kimi sənaye sahələrinin inkişafına böyük təkan vermiş oldu.

XIX əsrin 50-60-cı illərində Azərbaycanın kənd təsərrüfatında da əvvəlki illərə nisbətən sözsüz ki, məhsul istehsalı artırdı. Bu, ilk növbədə yeni əkin sahələrinin yaradılması, meşə sahələrinin və otlakların əkin üçün istifadə olunması, yeni, yüksək məhsuldar sortların istifadəsi, aqrotexniki tədbirlərin tətbiqi ilə bağlı idi. Bu dövrdə Rusiya bazarında Azərbaycandan aparılan kənd təsərrüfat məhsullarına- ipək, düyü, yun, quru meyvə və s. böyük ehtiyac vardı ki, bu da kənd təsərrüfatı məhsularının həm kəmiyyətcə, həm də keyfiyyətcə artımının əsas səbəblərindən biri idi. Bu dövrdə Azərbaycada əvvəller olmayan isthesal sahələri də yaranır ki, bunlardan biri də məsələn, qarğıdalı istehsalı idi.

XIX əsrin 50-60-cı illərində kənd təsərrüfatında aparıcı rol əvvəllərdə olduğu kimi taxılçılığa məxsus idi. Öz bol taxılı

ilə fərqlənən Qarabağ, Şirvan və Qubada çoxlu taxıl toplanırdı. Kəndlilərin istehsal etdikləri məhsulun xeyli hissəsi ölkənin daxili bazarlarına satışa göndərilirdi. Azərbaycanda yetişdirilən yüksək keyfiyyətli taxıl məhsulları ümumdünya sərgisinə belə göndərilirdi və mükafata layiq görüldü. Çəltikçilik Azərbaycanda ənənəvi təsərrüfat sahəsi idi. Çəltik Taliş, Qarabağ, Quba, Şirvan, Zaqtala və b. yerlərdə becərilirdi. Çəltik daha çox əmtəəlik məhsul idi. 1852-ci ildə Naxçıvanda Hindistandan gətirilmiş çəltik növü becərilirdi.

XIX əsrin 60-cı illərində üzümçülük kənd təsərrüfatında kapitalist münasibətlərinin inkişaf etdiyi sahələrdən biri idi. Bu dövrdə, Azərbaycanda şərabçılıq geniş inkişaf edirdi, çünkü Rusiya bazarında şərabə böyük ehtiyac vardı.

50-ci illərin sonu – 60-ci illərin əvvəllərində Azərbaycanda ipək istehsalı xeyli artdı. Əgər 1861-ci ildə Bakı quberniyasında 17.352 pud ipək istehsal edilmişdi, 1865-ci ildə artıq isthesal 19.343 puda çatmışdı. Bu illərdə, Avropada ipəkqurdu xəstəliyi ipək sənayesinin böhranına səbəb olmuşdu, böhrandan çıxış yolunu xarici ölkələr Azərbaycandan sağlam ipək qurdu toxumu almaqdə göründülər. Lakin Azərbaycanda da ipəkqurdu xəstəliyi yayıldığından 1867-ci ildə Bakı quberniyasında ipək istehsalı 1346 puda enmişdi. Amma 1870-ci ildə ölkədə ipək təsərrüfatını bərpa etmək mümkün oldu. Belə ki, 1870-ci ildə Yelizavetpol quberniyasında 4800 puda qədər ipək istehsal edilmişdi.

XIX əsrin 50-60-cı illərində Azərbaycanda sürətlə inkişaf edən kənd təsərrüfat sahəsi – marena-boyaq maddəsi istehsalının sürətli inkişafı ilə əlaqədar olaraq Lənkəran, Quba, Dərbənd qəzalarında marena-qızıl boyanın yetişdirmək üçün geniş əkin sahələri ayrılmışdı. Əsas marenaçılıq rayonu Quba qəzası idi. Əgər 1851-ci ildə qəzada 2 min pud marena istehsal edilmişdi, artıq 1869-cü ildə bu rəqəm 200 min pudşa çatmışdı, yəni 100 dəfə artmışdı. Quba və Lənkəran qəzalarında

1862-ci ildə 70543 pud marena istehsal edilmişdisə, 1866-ci ildə bu istehsal 234556 puda çatmışdı. Amma 1869-cu ildə sünə boyaq-alizarinin kəşfi ilə əlaqədar olaraq manera istehsalına böyük zərbə dəyir, təlabat olmadığına görə istehsal tamamilə sıradan çıxır.

XIX əsrin 50-60-cı illərində Azərbaycanda –Abşeron yarımadasında neft çıxarımında artım özünü göstərir. XIX əsrin I yarısında neft hasilatı 260 min pudluq həcmi keçmirdi, bunun əsas səbəbi neftə həm Azərbaycanda, həm də Rusiyada təlabatın az olması idi. Azərbaycan nefti əsasən İranda satılırdı. Lakin bunun həcmi 1848-ci ildə yalnız 113982 pud olmuşdu. Xam neft – qara neft istehlak olunmaq üçün emal edilməli idi. Neftdən alınan əsas məhsullardan biri – fotogen idi (fotogen – mineral yağı deməkdir). Fotogendən əsasən işıqlandırıcı maddə kimi istifadə edilirdi, lakin fotogen yandıqda hiss verirdi. 1858-ci ildə ABŞ-da neft emalı sənayesində mühüm bir yenilik baş verir, neft emalı texnologiyasındaki döyişikliklər nəticəsində keyfiyyətə, yeni bir maddə – kerosin alınması mümküm olur. 1854-cü ildə ingilis tədqiqatçısı Kesper asfaltdan maye almaq metodunu ixtira edir və bu yağa kerosin adını verir. «Kerso» yunanca mum, eləun isə «yağ» deməkdir. Kerosin fotogendən fərqli olaraq yananda hiss etmirdi və ondan yaxşı yanındı.

XIX əsrin 60-cı illərindən kerosin sənaye əhəmiyyətli məhsul statusu alır və sənayenin inkişafı üçün ən mühüm məhsullardan birinə çevrilir. Artıq 1863-cü ildə Rusiya bazarına amerikan kerosini çıxırlı, ABŞ-da kerosindən istifadə üçün ucuz lampa isthesalına başlanır və belə lampalar dünyanın 4 tərəfinə, o cümlədən Rusiyaya ixrac olunur. Rusiyada amerikan kerosininə və kerosin lampasına geniş bazar vardır.

Azərbaycanda neft hasilatı 50-ci illərdə durğunluq içərisində idi, irəliləyiş yox, əksinə, gerilik vardi. Əgər 1848-ci ildə 259.769 pud neft çıxarıldırsa, 1849-cu ildə hasilat 207.029 puda enir. 1850-ci ildə isə 260 min pud olur. Ümumiyyətlə XIX

əspin 50-60-cü illərində neft hasilatı aşağıdakı kimi idi:

İllər	Hasilat (pudla)
1850	260.00
1869	1.638.900
1870	1.704.500

1864-cü ildə Balaxanı mədənlərində məcburi kəndli əməyi ləğv edilir, bundan sonra neft istehsalı işində muzdlu fəhlə əməyindən geniş istifadə olunmağa başlanır. Bu neft hasilatı, neft çıxarma sənayesinin kapitalistcəsinə yenidən qurulmasının ilkin əlamətlərindən biri sayılmalıdır.

1857-ci ildə Peterburqlu Kokorev və Qubonin «Закаспийское торговое общества» adlı cəmiyyət təşkil edirlər.

Azərbaycanda kapitalistcəsinə inkişaf edən əsas sahələrdən ən əsası neft emalı sənayesi idi. Bu sahənin inkişafına kapital qoyuluşu 1859-cu ildən başlanır. Rus sənayeçilərindən Kokorev və Qubonin 1859-cu ildə Bakı yaxınlığında Şuraxanı kəndində böyük neft emalı zavodunu işə sala bilmisdilər. Zavodun inşasına Almaniyadan dəvət edilmiş Moldanqauer adlı mühəndis rəhbərlik edirdi. Bu dövrdə Bakıda xam neftin qiyməti çox yüksək idi. Belə ki, 1 pud neft – 30-40 qəpik idi. Bundan əlavə neftin mədəndən zavoda arabalarda daşınması da 15 qəpik əlavə xərc tələb edirdi. Odur ki, zavod sahibləri xammal kimi baha olan xam neftindən deyil, nisbətən daha ucuz olan xammaldan – qırdan istifadə etməyi qərarlaşdırılmışdır. Qırdan kerosin isə sözsüz ki, çox az, cəmisi 15 faiz alınır. Odur ki, zavod gəlir götirmək əvəzinə zərər verirdi. Rus alimi B.E.Eyxlerin təklifi ilə xammal neftindən istifadə edilməyə başlanır. Yeni texnoloji proses zavodun 1860-ci ildə neftdən kerosinmasına gətirib çıxarır. Lakin neftin bahalığı zavodun az qala bağlanmasına səbəb olacaqdı. Zavod sahibləri zavodu bağlamaqdandan əvvəl D.Y.Mendeleyev ilə məsləhətləşdilər. Bakıya gələn D.Y.Mendeleyev həm neftin

emalının texnologiyası, həm də kerosinin zavoddan limana və Rusiyaya daşınması üçün məsləhətlər verir: indi neft limana borular vasitəsilə nəql edilməyə başlanır. 1864-cü ildə zavod ildə 60 min pud məhsul verir.

1857-ci ildə rus alimi, akademik A.Z.Moris neftdən parafin alınması ideyasını irəli sürür. Tiflis əzcaçısı F.Vitte Pirallahi adasında bu məqsədlə xüsusi zavod inşa edir. Zavod 1861-ci ilin avqustunda işə salınır. Bu zavodda 150 fəhlə işləyirdi, onların əksəriyyəti Abşeronun Qala, Zirə və s. kəndlərindən idilər.

1863-cü ildə Cavad Məlikov 3 yoldaşı ilə birlikdə öz layihəsi əsasında kiçik bir neft emalı zavodu inşa edir. O kerosinin qırdan deyil, birbaşa neftdən alınması prinsipini əsas götürmüdü.

1865-ci ildə Bakı neft quyularının sonuncu iltizamçısı erməni L.Mirzoyev Suraxanıda neft emalı zavodunu inşa edir. Bu böyük bir zavod idi, belə ki, 1870-ci ildə bu zavodun illik məhsul istehsalı 93 min puda çatmışdı.

Beləliklə, 1870-ci ilin əvvəli üçün Bakıda 3 iri neft emalı zavodundan əlavə 44 orta və xırda neft emalı zavodu vardı ki, onlarda ildə 500 min puda yaxın kerosin istehsal olunurdu.

XIX əsrin 50-60-cı illərində Azərbaycanda inkişaf edən sahələrdən biri də metal emalı sənayesi idi. Bu sahənin yaranması və inkişafı ilk növbədə «neft və neft emalı sənayesinin inkişafı ilə sıx bağlıdır, çünkü bu sənaye sahələrinin çuqun tökməyə, borulara, qazanlara, rezervuara, qazma alətlərinə, dəzgahlara, avadanlığa və başqa texniki avadanlığa böyük ehtiyacı vardı. Əvvəller hər bir zavod və ya fabrik dəzgahları, maşınları təmir etmək üçün öz mexaniki emalatxanalarını inşa edirdilər, lakin sonralar bu işləri görmək üçün iri müəssisələr yaradılır. Belə ilk müəssisə Azərbaycanda 1858-ci ildə «Qavqaz və Merkuri» cəmiyyəti tərəfindən tikilən «təmir-mexaniki emalatxana» adlı zavod idi. Bir qayda olaraq

## **II mühəzirə**

tarixi ədəbiyyatda mexaniki-emalatxana adlanan müəssisələr əslində zavod idilər.

XIX əsrin 50-60-cı illərində Bakı sənaye rayonunda gəmi təmiri verfləri, dokları (ellinqlər) mexaniki müəssisələr ilə birlikdə inşa edilir. Bu doklardan birincisi «Qavqaz və Merkuri» cəmiyyəti tərəfindən 1858-ci ildə inşa edilmişdi. Bu doku «Qavqaz və Merkuri» cəmiyyəti öz gəmilərinin təmiri üçün inşa etdirmişdi. 1866-ci ildə bu dokun nəzdində gəmilərin təmiri üçün mexaniki zavod tikilmişdi.

XIX əsrin 50-ci illərində Azərbaycanın qərbində Gədəbəy-Daşkəsən zonasında mis-mədən sənayesi inkişaf edirdi. 1855-ci ildə Gədəbəydə türk təbəələri olan yunan X.Kiryakov və Q.Mexov əsasən əl əməyinə əsalanan kiçik bir zavodu işə saldılar. Burada ildə 1200 pud mis istehsal olunurdu. 1856-ci illərdə yerli sənayeçilərdən P.Miskaryans və Y.Karabişev Daşkəsəndə ikinci bir mis əridən zavod işə saldılar. Bu zavod da kiçik manufaktura tipli bir müəssisə idi, cəmisi 15 fəhləsi olan bu müəssisədə ildə 62-64 pud mis istehsal edilirdi.

1864-cü ildə Simens qardaşları (Verner, Karl, Valter) Gədəbəy zavodunu 77 min manata satın alırlar və onlar 1865-ci ildə köhnə, kiçik zavodun yerində yenisini tikirlər və bu işdə onlar 1 milyon 874 min manat xərc çəkirərlər. Simens qardaşlarının Gədəbəy mis zavodu 1870-ci ildə 44,2 min pud mis istehsal etmişdi. Simenslərin zavodu o dövrün ən müasir texnikası əsasında tikilmişdi. Belə ki, 1868-ci ildə zavodda 864 nəfər çalışırdı ki, onlardan 50 nəfəri – mədəndə, 314 nəfəri köməkçi işlərdə, 60 nəfəri işə mühəndis-texnik idilər. Gədəbəy zavodu Rusiyada istehsal olunan misin təxminən 1/7-ni verirdi.

XIX əsrin 50-ci illərində Azərbaycanda dağ-mədən sənayesinin inkişafına Rusiya dövlətinin yeritdiyi mürtəce iqtisadi siyaset mane olurdu: 1) dağ mədən vergisi; 2) ən əsas manəçılık – Azərbaycan iqtisadiyyatının əsas sahələri olan neft, balıqçılıqda azad sahibkarlığa qadağa siyasəti, bu sahələrin

iltizama verilməsi idi. XIX əsrin ortalarında Azərbaycanda azad sahibkarlığa münasibət sözsüz ki, Rusyanın özünün də iqtisadi maraqlarına zidd idi. Odur ki, 1872-ci il 1 fevral və 1879-cu il 17 fevral fərmanları ilə neft sənayesində iltizam sistemi ləğv edilir, azad sahbkarlığa keçilir; 3) Azərbaycanda sahibkarlara və tacirlərə kredit verən bank müəssisələrinin açılmaması.

Şimali Azərbaycanda kapitalistcəsinə inkişaf edən xalq təsərrüfatı sahələrdən biri də ipəksarımı sənayesi idi. Moskva sənayeçilərindən Alekseyev və Voronin qardaşları «Yoldaşlıq» təşkil edərək 1860-1861-ci ildə Nuxada ipəksarımı fabriki tikdirdilər. Bu fabrik sahiblərinə 60 min manata başa gəlmışdı. Buxar mühərriki ilə işləyən bu ipəksarımı fabrikində 432 dəzgah, 64 hazırlıq hovuzu və buxar maşını vardi. 1863-1865-ci illərdə fabrikdəki buxar dəzgahlarında 192 usta və 64 şagird, əl dəzgahlarında 910 usta və 105 şagird, ayaq dəzgahlarında 30 usta və baramaların çeşidlənməsində 200-250 qadın çalışırdı. 400-dən artıq dəzgahın işlədilməsi sahibkarlara nisbətən ucuz olan qadın və uşaq əməyindən istifadə etməyə imkan verirdi. Fabrikdə ildə 1,4 min pud ipək-xammal, 1000 puda yaxın struz və digər məhsullar istehsal edilirdi. Fabrikin illik pul dövriyyəsi 1-2 milyon manata çatırıldı. Lakin bu fabrik tam gücü ilə yalnız bir neçə il işləmişdir, çünki xarici ipəkçilik firmaları Nuxada sağlam barama toxumlarını kütləvi surətdə alıb aparırdılar. 1866-ci ildə fabrik yalnız yarımgüçünə işləyirdi, 1867-1870-ci illərdə fabrik fəaliyyətini tamamilə dayandırmalı olmuşdu.

XIX əsrin 50-60-ci illərində Azərbaycanda gəmiçilik də inkişaf edirdi. 1853-cü ildə Kür çayında «Knyaz V. Voronstov» adlı ilk paroxod işləməyə başlayır. «Qavqaz və Merkuri» cəmiyyəti 1858-ci ildə təsis edilir, cəmiyyətin əsas kapitalı 3 mln gümüş manat idi. 1865-ci ildə Xəzər dənizində «Lebedev» kampaniyasına məxsus birinci paroxod üzəməyə başlayır. 60-ci illərin sonlarında Xəzərdə yelkənlə gəmilərin sayı çoxalmağa başlayır, onlar Həştərxana İrandan və əksinə çoxlu yük

daşıyırıldılar.

XIX əsrin 50-60-ci illərində Azərbaycan iqtisadiyyatının inkişafı ilk növbədə əsas sənaye mərkəzinə çevrilən Bakı şəhərində əhalinin artmasında özünü göstərirdi: əgər 1856-ci ildə burada 8,4 min nəfər yaşayırdısa, 1868-ci ildə bu rəqəm 12,4 min nəfərə çatmışdı.

## **2. Kəndli islahatının hazırlanması və keçirilməsi**

Rusiyada kəndli islahatının keçirilməsindən xeyli keçməsinə baxmayaraq çarizm Cənubi Qafqazda islahat keçirməyə tələsmirdi. Yerli feodallarla sıx ittifaka girmiş çar hökuməti onları özündən narazı salmaq istəmirdi. Lakin Rusiyada kapitalizmin sürətli inkişafi ucqarlarda ciddi dəyişikliklərin edilməsini tələb edirdi.

Əvvəlcədən onu da qeyd edək ki, Azərbaycanda kəndli islahatını keçirmək tələbini irəli sürən ictimai təbəqələr zəif idi. İslahat ərefəsində Rusiyadan fərqli olaraq biz Azərbaycanda elə bir ciddi kəndli üsyani və ya narazılıqların şahidi olmuruq. Halbuki, kəndli islahati ərefəsində – 1859-1861-ci illərdə, Rusiyani başdan-başa kəndli hərəkatı bürümuşdu və Rusiyada ilk inqilabi şərait yaranmışdı.

Rusiyadan fərqli olaraq Azərbaycanda torpaq sahibləri ilə kəndlilər arasında mövcud olan sosial ziddiyət o qədər də kəskin deyildi. Azərbaycanda kəndlilər nə torpağı, nə də feodalın şəxsiyyətinə təhkim olunmamışdır. Azərbaycanda sahibkar kəndlilər torpağı və mülkədarlara təhkim olmayıb, sahibkar torpaqlarında yaşayan dövlət kəndliləri hesab edilirdilər. Bundan əlavə hökumət Azərbaycanda kəndli islahatının həyata keçirilməsi üçün hələ şəraitin olmadığını bahənə edir və bunun üçün hazırlıq tədbirlərinin görülməsinin vacibliyini qeyd edirdi. Bütün bunlar hökumətə islahati təxirə salmağa imkan verirdi. Lakin hökumət, gec də olsa ucqarlarda, o cümlədən Azərbaycanda kəndli islahatını keçirməyə məcbur

oldu.

Bunun üçün bir sıra hazırlıq işləri görülməyə başladı. İslahatı keçirmək üçün ilk növbədə dövlət, sahibkar və kəndlilərin pay torpaqlarının sərhədləri dəqiq müəyyən edilməli idi. Bu məqsədlə Zaqafqaziya Mərz palatası təsis edildi və 1861-ci ilin 29 iyununda mərkəzləşdirmə işini həyata keçirmək üçün «Əsasnamə» təsdiq edildi. 1 yanvar 1862-ci ildən etibarən Zaqafqaziya mərz palatası fəaliyyətə başladı. Elə həmin ildə Cənubi Qafqaz Mərkəzi İslahat Komitəsi də yaradıldı. Lakin mərkəzləşdirmə işi çox ləng gedirdi. Təkcə onu qeyd etmək kifayətdir ki, mərzləşdirmə işinə bilavasitə başlanandan 25 il keçənədək, mərkəzləşdirilməli olan torpaqların cəmisi 5%-i mübahisəsiz mərzləşdirilmişdi. Yerdə qalan torpaqlar mübahisəli torpaq fonduna daxil edilmişdi.

İslahata hazırlıq sahəsində ikinci mühüm addım 1866-ci ildə bəy komissiyalarının yaradılması idi. Bəy komissiyaları Cənubi Qafqaz quberniyalarında ali müsəlman silkinin tərkibini müəyyən etməli idi. Ali müsəlman silkinin tərkibinin müəyyən edilməsi də çox böyük çətinliklərlə bağlı idi. Belə ki, bir sıra «yalançı bəylər» pulla şahidlər tutur, məmurlara rüşvət verərək özlərini ali müsəlman silkinin sıralarına saldırırlar. Ümumiyyətlə, bəy komissiyaları Bakıda 22 yanvar 1870-ci ildən 1880-ci ilədək, Şuşada 15 mart 1870-ci ildən 1876-ci ilədək, Tiflis və İrəvanda isə 1865-1867-ci illərdə fəaliyyət göstərmişdir. Bütövlükdə Azərbaycanda bəy komissiyaları tərəfindən 1.188 nəsil əslİ-nəcabətli bəy nəсли kimi tanındı, təxminən bir o qədər, yəni 1.048 nəslə bəy titulu verilməkdən imtina edildi. Bundan əlavə Şirvan, Talyış və Bakı 3 keçmiş xan nəсли təsdiq edildi. Lakin Azərbaycanın ali müsəlman silkinə daxil olan bəylər rus zadəganları ilə bərabər hüquqda tutulmurdu, onlar yerli və ali hakimiyyət orqanlarında təmsil olunmurdular.

Nəhayət, müəyyən hazırlıqlardan sonra 1870-ci ilin may

## II mühəzirə

ayının 14-də, Cənubi Qafqaz quberniyaları: Yelizavetpol, Bakı, İrəvan və qismən də Tiflis quberniyaları ali müsəlman silkindən olan şəxslərin, habelə erməni məliklərinin torpaqlarında sakın olan dövlət kəndlilərinin torpaq quruluşu haqqında əsasnamə» qəbul olundu.

«Əsasnamə»nin adından göründüyü kimi islahat Azərbaycanın sahibkar kəndlilərinə şamil edilirdi ki, onlar da ümumi kəndli kütləsinin 1/5 hissəsini təşkil edirdilər. Ona görə də, bu islahat bütövlükdə Azərbaycan kəndində köklü dəyişikliyə səbəb ola bilməzdi.

İslahatda kəndliləri maraqlandıran üç məsələyə, - torpaq, şəxsi azadlıq, vergi və mükəlləfiyyət məsələsinə toxunulurdu.

«Əsasnamə»yə görə qanun verilənə qədər kəndlinin istifadəsində olan həyətyanı torpaq sahələri, meyvə, tut, üzüm bağları, onun daimi istifadəsində olan əkin və b. sahələr onun pay torpağı hesab edilirdi. Kəndli öz pay toraqlarını hissə-hissə və ya bütöv şəkildə, sahibkarlarla qarşılıqlı razılığa görə satın ala bilərdi. Ancaq bu zaman hər bir ev 15 desyatindən çox torpaq satın ala bilməzdi. Kəndli öz pay torpaqlarını hansı şəkildə olursa olsun, satın alarkən, dövlət tərəfindən ona heç bir yardım göstərilmirdi. Mövcud «Əsasnamə» elan ediləndən 2 ay sonra nizamlanma qaydalarının hazırlanmasına başlanımlı idi. Nizamlanma qaydaları hər bir malikanə üçün əsasnamə elan edildikdən 2 il keçənədək hazırlanır və həyata keçirilirdi. Nizamlanma qaydalarını hazırlamağa başlamazdan ən azı 15 gün qabaq, həm sahibkara, həm də kəndlilərə çağırış vərəqi göndərilməli idi. Onlar nizamlama qaydalarının hazırlanmasında iştirak etməli idilər.

İslahata görə sahibkar kəndlilərinə 1870-ci il islahatına qədər istifadə etdikləri torpaq sahələrində daimi istifadə etmək hüququ verilirdi ki, bu da sahibkar kəndlərində torpaqdan istifadədə sabitlik yaradırdı. Belə ki, hər bir şəxs özünün istifadə etdiyi torpaq payını nəslinin davamçısına verirdi və

sahibkarın onu geri almaq hüququ yox idi. Sahibkar kəndlilərinə öz pay torpaqlarını satın almaq hüququ verilsə də, bu məcburi deyildi.

Maraqlıdır ki, «Əsasnamə»də satın alınmalı torpağın dəqiq miqdarı göstərilmirdi. Halbuki, bu vaxta qədər, demək olar ki, bütün tarixi ədəbiyyatda bu sahədə yalnız fikir hökm sürür. Əsasnamədə qeyd edilirdi ki, 1870-ci il 14 may qanunu verilənədək kəndlinin istifadəsində olan torpaqlar onların daimi istifadəsinə verilir. Beş desyatinklik norma Rusyanın mərkəzi quberniyalarında son hədd kimi götürülmüş və ümumiyyətlə orada hər quberniya üçün yuxarı və aşağı norma müəyyən edilmişdi. 1870-ci il Əsasnaməsi ilə hökumət 5 desyatinklik normanı mübahisəli məsələlər üçün və həm də sahibkarlara artıq torpaq sahələrini kəsmək hüququ vermək üçün ortaya atmışdı. Belə ki, kənd icmasında pay torpağı hər bir kişi üçün 5 desyatindən çox olardısa və mülkədarlara əkinə yararlı torpaqların 1/3 hissəsindən aza qalardısa, sahibkara əvvəlcədən malik olduğu torpağın artıq hissəsini kəsib götürmək hüququ verilirdi.

Torpaqların satın alınması üçün onun qiymətinin müəyyənləşdirilməsi vacib idi. Əgər torpaq mülkədar və kəndli arasında razılıq əsasında satın alıñardısa, onda torpağın qiymətini onlar özləri müəyyən edirdilər. Əgər, kəndli torpağı öz tələbi ilə satın almaq istəyirdi, onda dövlət orqanları torpağın satın alma qiymətini müəyyən etməli idi. Bu sahədə iki dəfə müəyyən təşəbbüs göstərilmişdi: 1) 1872-1876-ci illərdə torpağın 1 desyatının məhsuldarlığından asılı olaraq Bakı quberniyasında 18 manat 19 qəpikdən 30 manat 15 qəpiyədək, Yelizavetpol quberniyasında isə 25 manatdan 202 manata qədər, Naxçıvan qəzasında isə 20 manat 66 qəpikdən 54 manat 56 qəpiyədək. Hətta rəsmi hökumət dairələri də həmin qiymətlərin mövcud vəziyyətə uyğun olmadığını etiraf edirdilər. Məhz bu səbəbdən də Rusiyada torpaqların satın alınması məcburi idi. 1870-ci il kəndli islahati xırda kəndli torpaq sahibliyini yaratmaq əvəzinə, kəndlilərin torpaqdan istifadəsini qanuniləşdirdi. Azərbaycanın sahibkar kəndində çoxlu miqdarda xırda kəndli torpaq sahibliyinin yaradılması iri torpaq sahiblərinin mənafeyinə ziddi idi. Qafqaz və Mərkəzi Hökumət tərəfindən uzun müddət torpaqların satınalma qiymətlərinin dəqiq müəyyən edilməməsi və bu işə dövlət yardımının göstərilməməsinin səbəbi bununla aydın olur.

## II mühazirə

qiymətləri təsdiq etməkdən imtina etmişdi.

İkinci dəfə torpağın 1 desyatının qiymətinin müəyyənləşdirilməsi üçün 1876-1883-cü illərdə cəhd göstərildi. Bu dəfə torpağın 1 desyatının qiyməti onun keyfiyyətindən asılı olaraq Bakı və Yelizavetpol quberniyalarında hər desyatın torpağa 12 manat 50 qəpikdən 45 manata, Naxçıvan qəzasında 17 manat 50 qəpikdən 53 manata qədər müəyyən edilmişdi. Ancaq, həmin qiymətlər də mövcud vəziyyətə uyğun deyildi. Müqayisə üçün deyə bilərik ki, Bakı quberniyasında torpağın 1 desyatının qiyməti, akad. Ə.S.Sumbatzadənin hesablamalarına görə Minsk quberniyasından 25, Astraxandan 20, Orenburq, Moqilyov, Perm, Tavriyadan 10, bütövlükdə Rusiyadan 7,7 dəfə baha idi. Yelizavetpol quberniyasında isə torpağın hər desyatının qiyməti Astraxandan 60, Orenburq, Samara, Moqilyovdan 40, Perm, Minsk 30, Kiyev, Riyazan, Moskvadan 10, bütövlükdə Rusiyadan 17 dəfə baha idi. Bu onu göstərir ki, hökumət Cənubi Qafqazda islahatın həyata keçirilməsində maraqqı deyildi. O, həm qiymətlərin müəyyən edilməsini yubadır, həm də «vıkup» - «ödənc» əməliyyatının həyata keçirilməsi üçün heç bir yardım göstərmirdi. Halbuki, Rusiyada kəndli bankları vasitəsilə torpaqların satın alınmasına borc pul ayrılmışdı və kəndlilər islahatdan dərhal sonra öz pay torpaqlarının mülkiyyətçisinə çevrilirdilər. Məhz bu səbəbdən də Rusiyada torpaqların satın alınması məcburi idi. 1870-ci il kəndli islahati xırda kəndli torpaq sahibliyini yaratmaq əvəzinə, kəndlilərin torpaqdan istifadəsini qanuniləşdirdi. Azərbaycanın sahibkar kəndində çoxlu miqdarda xırda kəndli torpaq sahibliyinin yaradılması iri torpaq sahiblərinin mənafeyinə ziddi idi. Qafqaz və Mərkəzi Hökumət tərəfindən uzun müddət torpaqların satınalma qiymətlərinin dəqiq müəyyən edilməməsi və bu işə dövlət yardımının göstərilməməsinin səbəbi bununla aydın olur.

Bu vaxta qədər tarixi ədəbiyyatda 1912-ci ilə qədər, yəni

torpaqların məcburi satın alınması haqqında qanun verilənə qədər «satın alma» əməliyyatının keçirilmədiyi göstərilirdi. Məsələn, Azərbaycan tarixinin kapitalizm dövrünün ən böyük tarixçisi olan Ə.S.Sumbatzadə yazırı ki, 1885-ci ilədək Azərbaycanda kəndlilərin nə tək, nə də icmaliqla pay torpağını satın alması faktına rast gəlmirik. Yalnız, 1885-ci ildə Bakı quberniyasında 11,5 min kəndli təsərrüfatından yalnız 10 təsərrüfat ikitərəfli razılıq əsasında öz pay torpağını satın ala bilmışdı. Yelizavetpol quberniyasında vəziyyət bundan da pis idi. Belə ki, yalnız 1902-ci ildə Şuşa və Yelizavetpol qəzalarında iki malikanədə və bir neçə başqa kəndli təsərrüfatında pay torpağını satın almağa təşəbbüs göstərilmişdi. Lakin, satınalma qiymətlərinin yüksək olması səbəbindən onlar da pay torpaqları ala bilmədilər.

XX əsrin 80-ci illərində Y.Ələsgərovun apardığı tədqiqatlara görə, 1870-ci ildən 1912-ci ilədək Azərbaycanın 40 sahibkar kəndində müxtəlif növdən olan 2000 desyatın torpaq sahəsi satın alınmış və bunun müqabilində sahibkarlara 120 min manat pul ödənilmişdi.

Satınalma əməliyyatı müvəffəqiyyət qazanmasa da, sahibkar kəndliləri faktiki olaraq öz pay torpaqlarının sahiblərinə çevrildilər və mülkədar heç bir vəchlə onu bu torpaqdan çıxara bilməzdi. Bu nöqtəyi-nəzərdən 1870-ci il islahatından sonra torpaqdan istifadədə sabitlik yarandı ki, bu da burjua xarakteri daşıyırırdı. Belə ki, indi kəndli hər desyatın torpağı görə natural vergi olan 1/10 və ya 30 qəpik pul ödədikdən sonra, istifadəsində olan pay torpaqlarından götürdüyü məhsulun yerdə qalan hissəsindən azad şəkildə istifadə edə bilərdi. Bu, 1870-ci il islahatından sonra sahibkar kəndlərində aqrar münasibətlərin spesifik xüsusiyyətlərindən biridir.

1870-ci il islahatının tərtibçiləri mülkədarları narazı salmamağa çalışırdılar. İslahatın mətnində (§2) bir tərəfdən qeyd olunurdu ki, sahibkar kəndlilərə məskun olduqları torpaqlardan

daimi istifadə etmək hüququ verilirdi. Digər tərəfdən isə, «sahibkar kəndlilərin istifadə etdikləri» torpaqların torpaq sahibinin ixtiyarında qaldığı qeyd olunurdu. Buna görə də sahibkar kəndliləri 1912-ci il islahatına qədər öz pay torpaqlarının mülkiyyətçisini çevretilmədilər. Onlar uzun müddət «müvəqqəti mülkəlləfiyyətli» kəndli kateqoriyasına daxil edildilər. Beləliklə, 1870-ci il kəndli islahati sahibkar kəndlərində torpaq məsələsini həll etmədi. Yenə də bəy və mülkədarların ixtiyarında külli miqdarda torpaq qaldı. İslahatdan sonra, Bakı quberniyasında 11,4 min kəndli təsərrüfatının ixtiyarında 110,3 min desyatın, mülkədarların ixtiyarında isə 246,9 min desyatın və ya 2 dəfə çox torpaq qalmışdı. Yelizavetpol quberniyasında isə 47,5 min kəndli təsərrüfatının istifadəsində 124,3 min desyatın, mülkədarların ixtiyarında isə 4 dəfə çox və ya 440,7 min desyatın torpaq sahəsi qalmışdı. Bu rəqəmlər Azərbaycanın sahibkar kəndində torpaq məsələsinin nə vəziyyətdə olduğunu əyani şəkildə göstərir.

İslahatın toxunduğu digər mühüm məsələ vergi və mükəlləfiyyətlər idi. 1870-ci il islahatına görə biyar hər desyatın pay torpağına görə 30 qəpik pulla əvəz edilirdi. Bu xüsusi əhəmiyyətə malik idi. Mülkədarın təsərrüfatında işləmək üçün hər 10 ailədən 1 nəfər kəndli, hər ailədən 18 gün mülkədarın təsərrüfatında işləmək üçün ildə 1 nəfər ayırması da ləğv edildi ki, bu da kənddə kapitalist münasibətlərinin inkişafına mühüm təsir göstərirdi. Bununla belə, məhsulun 1/10-nin bəyin hüzuruna aparılması saxlanılırdı. Bundan əlavə, islahatda məşələrdən istifadə əvəzinə vergi ödənilməsi də nəzərdə tutulurdu.

İslahatda geniş yer tutan məsələlərdən biri də şəxsi asılılığın ləğv edilməsidir. Bu Əsasnamə ilə Azərbaycanın sahibkar kəndliləri şəxsən azad elan edildilər. İslahat hakim zümrəyə qeyri-iqtisadi asılılıq imkanı verən qayda və qanunları ləğv etdi. Kəndlilər öz pay torpaqlarını satın ala bilməyib, mülkədardan iqtisadi cəhətdən asılı qalsalar da, bu şəxsi asılılıq

deyildi və islahatın bu xüsusiyətləri sahibkar kəndlərində feodal-asılı münasibətlərə zərbə vurdu. Məhz bu nöqtəyin nəzərdən də 1870-ci il kəndli əsasnaməsi kənddə kapitalist münasibətlərinin inkişafında mühüm rol oynadı. Lakin, islahat bütövlükdə Azərbaycan kəndində əsaslı dəyişikliklər yarada bilmədi. Çünkü sahibkar kəndliləri həmin dövrdə Azərbaycan kəndlilərinin 1/5 hissəsini təşkil edirdilər.

### **3. Məhkəmə və şəhər islahatları. İnzibati dəyişikliklər**

#### **1864-cü il məhkəmə islahatının 1868-ci ildə Azərbaycanda tətbiqi.**

XIX əsrin 60-cı illərində Rusiya imperiyasında həyata keçirilən burjua islahatlarından biri də məhkəmə islahatı idi.

20 noyabr 1864-cü il məhkəmə islahatı burjua xarakteri daşıyırıldı, çünki bu islahat köhnə silkli məhkəmənin bütün silklər üçün eyni olan ümumi məhkəmə ilə əvəz edilməsini nəzərdə tuturdu. İndi məhkəmə iclasları açıq keçirilirdi, yəni məhkəmə iclaslarını, məhkəmə prosesini izləmək istəyənlər məhkəmə zalına buraxılırdılar. Məhkəmə prosesi haqda mətbuat səhifələrində istənilən məlumat, hesabat çap edilə bilərdi. Vəkillər institutu təsis olunur, Andlılar institutu yaradılırdı. Lakin məhkəmə islahatı Azərbaycanda həm bir qədər gec, həm də məhdud şəkildə həyata keçirilirdi.

20 noyabr 1864-cü il məhkəmə islahatının Azərbaycanda gec və həm də məhdud şəkildə həyata keçirilməsinin səbəbini Rusiya rəsmi dairələri yerli əhalinin, - azərbaycanlıların «kifayət qədər» inkişaf etməməsi, onlarda ictimai şüurun geriliyi ilə izah edirdilər. Bu, əlbəttə, tamamilə səhv fikir idi.

Azərbayanda Rusiyadan fərqli olaraq məhkəmə islahatı 22 noyabr 1866-ci il Nizamnaməsi əsasında həyata keçirilirdi. Bu Nizamnaməyə uyğun olaraq Azərbaycanda məhkəmə iclasçıları institutu yaradılmırdı. Məhkəmə hakimləri seçki yolu

### **II mühazirə**

ilə seçilmirdilər, onlar Qafqaz canişinin təqdimatı əsasında təyin edilirdilər. Bir məsələni də qeyd etmək lazımdır ki, məhkəmə hakimi vəzifəsinə azərbaycanlılar təyin edilmirdi, azərbaycanlı yalnız «hakimin yoldaşı» - hakimin müavini vəzifəsini tuta bilərdi. Məhkəmə rus dilində aparılırdı və odur ki, məhkəmə iclaslarında tərcüməçi iştirak edirdi. Məhkəmələrin rus dilində aparılması sözsüz ki, yerli azərbaycan əhalisinə qarşı aparılan müstəmləkə siyasetinin ən qabarıq formalarından biri idi. Beləliklə, yeni məhkəmə islahatı ruslaşdırma siyasetində atılan növbəti bir addım idi.

«20 noyabr 1864-cü il məhkəmə Nizamnaməsinin Zaqafqaziya ölkəsində tətbiqi haqqında» 9 dekabr 1867-ci il Qanununa uyğun olaraq 19 fevral 1868-ci ildə Azərbaycanda yerli məhkəmə müəssisələri açılır. 19 fevral 1868-ci ildə Bakı dairə Məhkəməsi və Bakı barışiq şöbəsi (məhkəməsi) fəaliyyətə başlayır.

Bakı dairə məhkəməsi quberniyada ən ali məhkəmə instansiyası idi və o Tiflis məhkəmə palatasına tabe idi. Dairə məhkəməsi Barışiq məhkəməsindən bir pillə yuxarı məhkəmə orqanı idi. Azərbaycanda zemistvo orqanları yaradılmadığından barışiq hakimləri seçilmir və Qafqaz canişini tərəfindən təyin edilirdi. Barışiq məhkəmələri mülki işlərə, şəxsi ədavətə, xırda cinayət işlərinə baxırdılar. Barışiq hakimi bütün məsələləri təkbaşına həll edirdi.

1878-ci ildə siyasi xarakterli işlərin bir qismi hərbi məhkəmələrin sərəncamına verilir.

#### **16 iyun 1870-ci il şəhər islahatının 1878-ci ildə Şimali Azərbaycada tətbiqi.**

16 iyun 1870-ci ildə şəhər idarə orqanlarının təşkili haqqında «Şəhər Əsasnaməsi» verildi «Şəhər Əsasnaməsi», ilk növbədə yalnız Rusiya imperiyasının Avropa hissəsindəki quberniyalarda, Sibirdə və Bessarabiyada tətbiq edildi. İmperianın digər bölgələrində islahatın keçirilməsi Daxili İşlər

Nazirliyinin «yerli vəziyyəti nəzərə almaq» şərtlərində verəcəyi qərarla müəyyənləşməli idi.

XIX əsrin 70-ci illərində Azərbaycanda şəhər statusuna malik olan 10 şəhər vardı. Bunlar aşağıdakılardır: Bakı, Şamaxı, Quba, Şuşa, Yelizavetpol, Lənkəran, Naxçıvan, Ordubad, Zaqatala, Nuxa. 1873-cü il siyahıya alınmasına görə şəhərlərdə əhalinin sayı aşağıdakı kimiidir:

Bakı şəhəri	-15.105 nəfər
Şamaxı	-25.087 «---»
Quba	-11.324 «---»
Lənkəran	-4.779 «---»
Yelizavetpol	-18.505 «---»
Şuşa	-24.552 «---»
Nuxa	-20.917 «---»
Zaqatala	-1.079 «---»
Naxçıvan	-6.877 «---»
Ordubad	-3.489 «---»

Azərbaycan şəhərlərində ictimai idarə sistemi mövcud deyildi və şəhər təsərrüfatı polisin ixtiyarında idi.

16 iyun 1870-ci il şəhər islahatı burjua xarakterli islahat idi və islahat şəhərlərin idarə olunmasına ictimai qüvvələrin cəlb edilməsini nəzərdə tuturdu. İslahatın keçirilməsinin səbəblərindən biri şəhərlərin iqtisadi həyatında artıq həllədici rol oynayan sənayeçilərin, sahibkarların ölkənin, şəhərlərin ictimai-siyasi həyatında fəal iştirak etmək niyyəti ilə bağlı idi. Odur ki, hökumət yeni formalaşan burjua cəmiyyətinin təbiətinə uyğun olaraq şəhər əhalisinin bütün təbəqələrinin iştirakını təmin edən islahat keçirir.

Şəhər islahatının əsas mahiyyəti şəhər əhalisinin və ictimai təşkilatların şəhərin həyatının müxtəlif sahələrində fəal iştirakını təmin etməkdən ibarət idi.

16 iyun 1870-ci il şəhər Əsasnaməsinə görə, şəhər Dumasına seçkilərdə yalnız kişilər iştirak edə bilərdilər,

qadınlar səs vermək hüququndan məhrum olduqları üçün seçkidə iştirak etmirdilər.

Səsvermə hüququna 25 yaşına çatan və şəhər rüsumunu ödəyən və müəyyən əmlak senzinə malik olan kişilər malik idilər. Bundan başqa, şəhər vergisi ödəyən cəmiyyətlər, yoldaşlıqlar, müəssisələr də seçki hüququna malik idilər.

Şəhər rüsumunu ödəyənlərə daşınmaz əmlak sahibləri, ticarət və sənaye müəssisələri sahibləri, tacir, sənətkar və arşınmalçı şəhadətnamələri olan şəxslər aid edilirdi.

Şəhər Əsasnaməsinə görə seçicilər ödədikləri şəhər vergisinin həcmində uyğun olaraq 3 senz qrupuna bölündürdülər və hər bir qrup şəhər Dumasına seçiləcək deputatların -qlas-nıların 1/3-ni seçməli idi. Şəhər Dumasına cəmisi 79 qlasını seçilməli idi.

Azərbaycanda 1870-ci il Əsasnaməsi verildiyi ildə tətbiq edilmədi. Rusiya dövləti Zaqafqaziyada, o cümlədən Azərbaycanda islahatı gec keçirdi. İslahat haqqında sərəncam elan edilikdən sonra Qafqaz canişini Bakı və Yelizavetpol qubernatoru islahatın onların rəhbərlik etdikləri quberniya şəhərlərində həyata keçirilməsi haqda öz mülahizələrini bildirmək göstərişi verir. Bakı qubernatoru Kolyubyakin sorğuya cavabında Bakı quberniyası şəhərlərində islahatın mümkün qədər gec tətbiq edilməsini lazımlığından sözü açır. Qubernator bunun səbəbini belə şəhər edirdi: 1) yerli əhalidə guya «özünü idarə vərdişləri» olmamışdır, odur ki, Şəhər Əsasnaməsi onlar üçün qeyri-məqbuldur; 2) guya yerli əhalituzemlər daxili Rusiya quberniyalarının çatdığı inkişaf haqqında heç bir təsəvvürə malik deyilmişlər, guya əhalinin ərzaqla təminatı, sağlamlığının qorunması, kredit müəssisələrinin təşkili, xeyriyyə cəmiyyətləri və xəstəxanaların və həmçinin teatr, kitabxanaların təşkili barədə onların heç bir təsəvvürü yoxdur; 3) guya şəhər əhalisi üçün islahatın keçirilməsi ilə əlaqədar olaraq yaranacaq əlavə xərcləri ödəmək

çətinlik törədər. Bakı qubernatoru Kolyubyakin şəhərlərin əvvəllərdə olduğu kimi polislər tərəfindən idarə edilməsinin saxlanılmasını təklif edirdi, polis idarəsi nəzdində məsləhətçi bir orqan kimi şəhər Dumasının yaradılması ona görə daha məsləhətli olardı. Özü də, məhdud çərçivədə həyata keçirilməli olan bu islahat yalnız Bakı şəhərində tətbiq edilməli idi. Bakı quberniyası şəhərlərdən ancaq Bakı şəhərində Şəhər Əsasnaməsinin məhdud, dar çərçivədə həyata keçirilməsinin zəruriliyini qubernator Qafqaz canişininin sorğusuna cavabında bildirmişdi.

Yelizavetpol qubernatoru da «yerli əhalinin geriliyi və inkişafdan son dərəcədə geri qalmasına» istinad edərək Şəhər Əsasnaməsinin quberniyada tətbiq edilməsinin «qəti əleyhinə olduğunu» sorğuya cavabında bildirmişdi və mövcud qaydanın, -yəni şəhər təsərrüfatının polis idarəsi vasitəsilə idarə olunmasının saxlanılmasını lazım saymışdı. Yelizavetpol qubernatoru bunu həmçinin «əhalinin azsayılılığı» və şəhər rüsumlarının ağırlığı ilə izah edirdi.

Beləliklə, Zaqqafqaziyanın rəsmi dairələri ölkənin idarə edilməsində hərbi-polis metodlarının saxlanılmasında israrlı olduqlarını bir daha sübut edirdilər.

16 iyun 1870-ci il Şəhər Əsasnaməsinin Zaqqafqaziyada tətbiqi məsələsi 1874-cü il oktyabrın 28-də Dövlət Şurasında müzakirə edilir və islahatın tətbiqi canişinə həvalə edilir və onun üzərinə qoyulur.

1870-ci il Şəhər Əsasnaməsi 1878-ci ildə yalnız Bakı şəhərində tətbiq edilir, özü də ancaq şəhərin sərhədləri və şəhərə ayrılan «örüş» yerləri çərçivəsində. Bakı şəhərinin zavod-mədən zonası şəhər ərazisinə daxil edilmirdi, odur ki, islahat oraya tətbiq edilmirdi.

Bakı şəhər dumasına seçkilər 6-9 dekabr 1877-ci ildə keçirilir, şəhər əhalisi şəhər vergisini ödəmə miqdarına uyğun olaraq 3 qrupa bölünmüdü:

## **II mühazirə**

I qrup - 10 seçici, olardan 4-ü qeyri-xristian.

II qrup - 155 seçici, onlardan 73-ü qeyri-xristian

III qrup - 3,324 seçici, onlardan 2,234-ü qeyri-xristian

Hər bir qrupa 24 qlasını seçilməli idi. Rusiya imperiyası yerli azərbaycanlılara münasibətdə qeyri-bərabərlik prinsipini əsas götürür, yerli Azərbaycan əhalisindən seçilən qlasnların-deputatların sayı xristian qlasnlardan çox ola bilməzdi. Beləliklə, yerli azərbaycan əhalisindən seçilən qlasnlar sayca xristian əhalisindən seçilən qlasnlardan az idilər.

Şəhər Əsasnaməsinə uyğun olaraq şəhərin ictimai orqanları təsis edildi: 1) Şəhər Duması; 2) Şəhər Upravası.

Şəhər dumasının İcraedici orqanı Şəhər Upravası və şəhər Qlavası idi.

Şəhər Qlavası həm Dumanın, həm də Upravanın sədri idi. Dumanın seçdiyi Qlavani Daxili İşlər Nazirliyi təsdiq edirdi.

Sözsüz ki, Q lava yalnız rus olmalı idi.

Bakı şəhər Duması 8 yanvar 1878-ci ildə açılır.

Azərbaycanlılardan H.Z.Tağıyev, M.Nağıyev, H.Hacinski, H.Zərdabi, K.Mahmudbəyov, Ə.Topçubaşov ilk Bakı şəhər Dumasına qlasını seçilmişdir.

Şəhər Dumasının səlahiyyət dairəsinə aşağıdakı sahələr daxil idi:

- a) şəhər təsərrüfatı
- b) yerli ticarət və sənayeni himayə
- c) səhiyyə
- ç) xalq təhsili
- d) yanğınlə mübarzə.

Bir məssələni də qeyd etmək lazımdır ki, Bakı şəhər Dumasında işlər rus dilində aparılırdı. H.Zərdabi məsələnin bu cəhətinə toxunaraq yazırkı ki, «şəhər divanxanalarında danışq və yazı-pozu rus dilində olacaq» və odur ki, o, rus dilini bilən şəxslərin seçilməsini məsləhət bilirdi.

## **Ədəbiyyat**

**Şimali Azərbaycan**  
**XIX əsrin 40-70-ci illərində**

---

1. Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı: 1989, sənəd 6.
2. Azərbaycan tarixi. Red. S.S.Əliyarlı. Bakı: 1996
3. Azərbaycan tarixi. Bakı: 1994
4. İsmayılov X. Azərbaycan dövləti və hüquq tarixi. Bakı: 2006
5. Мурадалиева Э.Б. Города Северного Азербайджана второй половине XIX в., Баку: 1991
6. Багиров Ф.Э. Переселенческая политика царизма в Азербайджане (1830-1914 гг.). М.: 2009.

Prof. E.B.Muradəliyeva  
Dos. B.O.Əziz

### **III. ŞİMALİ AZƏRBAYCAN XIX ƏSRİN 70-ci İLLƏRİ – XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ**

1. Bakının dünya neft sənayesinin mərkəzi kimi təşəkkül tapması (XIX əsrin son rübü)
2. Əhalinin tərkibində sosial dəyişikliklər
3. Milli azadlıq hərəkatı. Birinci dövr (1875-1904-ci illər)

#### **1. Bakının dünya neft sənayesinin mərkəzi kimi təşəkkül tapması (XIX əsrin son rübü)**

Qədim dövrlərdən bəri neft Azərbaycanın təbii sərvətləri arasında birinci yeri tutmuşdur. Hələ X əsrin axırlarında Bakı Yaxın Şərqi, demək olar ki, hər yerində tanınırdı – buradan Şərqi ölkələrinə neft göndərilirdi. O dövrlərdə neftdən yaşayış yerlərini işıqlandırmaq, müalicə məqsədləri üçün, yanacaq kimi, həmçinin hərbi əməliyyatlarda güclü silah kimi istifadə olunurdu. Yalnız XIX əsrin son rübündən etibarən neft öz simasını dəyişməyə, daha çox sənaye əhəmiyyəti kəsb etməyə başladı, daş kömür tədricən sıxışdırılaraq dünya iqtisadiyyatında əsas energetika yanacağına çevrildi.

Əgər XIX əsrin axırlarında təbii qazla birlikdə neft energetikanın tələbatının cəmi 3,9 faizini təmin edirdi, XX əsrin 70-ci illərinin ortalarına yaxın o, yer kürəsinin energetikasında həlliədici rol oynamağa başlamışdır (63,2 faiz), bu dövrdə, daş kömürün rolü xeyli azalmışdır (23,5 faizdək). 1900-cü ildən 1974-cü ilədək dünyada neft hasilatı 126 dəfə, təbii qaz hasilatı 197 dəfə, daş kömür hasilatı isə təqribən 3 dəfə artmışdır. Bu faktlar göstərir ki, neft əsrin yanacağına

### **III mühazirə**

çəvrilmişdir. Onun dünya siyasetində rolü məhz bununla müəyyən edilir. Zəngin neft regionlarına, əsas nəqlietmə yollarına, yeni neft kəmərlərinin tikintisine və marşrutlarına nəzarət məsələləri iri dövlətlərin xarici siyasetində üstün yer tutmuşdur və tutmaqdadır.

Bakı regionu həmişə dünya neft sənayesinin mühüm mərkəzlərindən biri olmuşdur. Şimali Azərbaycan Rusiya tərəfindən qəsb edilənədək neft quyuları xanların əlində idi və quyu qazdırmaq işlərini onlar təşkil edirdilər. Lakin neftin satışı daha çətin olduğuna görə müxtəlif möhtəkirlərin əlinə keçirdi. Rusiya ağılığı bərqərar ediləndən sonra bu gəlirlili sahə dövlət əmlakına çevrilmiş, vaxtaşırı olaraq, 1808-1824-cü, 1826-1834-cü, 1850-1872-ci illərdə dövlətə müəyyən qədər vəsait ödəyən şəxslərin ixtiyarına verilmişdir. Yəni iltizam sistemi tətbiq olunmuşdur. İltizam sistemi zamanı quyular müəyyən müddətə sahibkarların, adətən tacirlərin ixtiyarına keçirdi. Onlar dövlətin xəzinəsinə vergi ödəyərək neft quyularından hasilatı öz inhisarlarına götürürdülər. İki yüzdən çox neft quyusu bu üsulla istismar edilirdi. Bu sistem neftçixarma sənayesinin sosial-iqtisadi strukturuna yeni ünsür gətirirdi. Neftçixarmada daha bir mühüm hadisə ondan ibarət idi ki, neft quyularında hələ xanlıq dövrlərindən bura cəlb edilmiş Balaxanı kəndliləri təhkimçi kimi işləyirdilər. Onlar gördükleri işin müqabilində sabit şəkildə əmək haqqı alır, vergidən azad olunurdular. Uralın dağ-mədən müəssisələrində də bu cür vəziyyət yaranmışdı (kəndlilər icarə ilə işləyirdilər).

Sonralar da neft sənayesinin strukturunda üzvi dəyişikliklər baş verirdi. XIX əsrin 50-ci illərində neft quyularının sayı xeyli artdı. Əgər 40-ci illərin axırlarına yaxın bütün Bakı regionunda quyuların ümumi sayı 135 idisə, indi onların sayı artıb 218-ə çatmışdı. Hasilatı artırmaqdan ötrü təhkimçi Balaxanı kəndlilərinin qüvvəsi daha kifayət etmirdi. Balaxanının quyularına təhkim edilmiş kəndliləri, məsələn,

Bibiheybətə göndərmək mümkün deyildi. Quyular bir-birindən uzaq sahələrdə qazılırdı. Əvvəller ancaq Balaxanıda neft çıxarırlırdısa, indi təzə neftçixarma sahələrivardı. Yeni işçi qüvvəsi tələb olunurdu. Nəticədə iltizam sistemi ilə istismar edilən quyularda muzdlu əməkdən istifadə etməyə başladılar. 1864-cü ildə çarizm dağ-mədən işlərində təhkimçi kəndlilər təsisatını (məcburi əməyi) ləğv etdi, beləliklə, hər yerdə muzdlu əmək tətbiq olunmağa başlandı. Yuxarı təbəqələrin istəyi ilə həyata keçirilən bu islahat (1870-ci il kəndli islahatınadək) həmçinin neft sənayesi üçün müəyyən şərait yaratmaq tələbatı ilə bağlı idi.

Göründüyü kimi, Şimali Azərbaycanda iri neft sənayesinin təşəkkülündən əvvəl onun uzun inkişaf prosesi cərəyan etmişdir. Hələ XVIII əsrin axırlarında tətbiq olunan əmək bölgüsü-quyuların qazılması, neftin çıxarılması və daşınması neft hasilati sənayesinin manufaktura istehsalı keyfiyyətləri kəsb etməsinə doğru aparındı. Təhkimçilik sisteminin ləğv edilməsi ilə 1872-ci ildə manufaktura sənayesinin fabrik-zavod istehsalı mərhələsinə keçidi başa çatdı. XIX əsrin 70-90-ci illərində neft sənayesinin intensiv inkişaf dövrü, şəxsi sahibkarlıq erası başlandı. Məhz həmin illərdə neft istehsalında sənaye çevrilişi baş verdi: adı, dədə-baba quyuları neftin tartal üsulu ilə çıxarıldığı quyularla əvəz olundu.

Quyuların mexanizmlə qazılması nəticəsində adı üsulla qazılan quyuların sayı durmadan azalırdı. 1879-cu ildə daha bu cür quyu qazılmırıldı. Mədənlərdə buxar maşınlarından getdikcə daha geniş istifadə edilirdi. 1872-ci ildə 1,4 milyon pud neft çıxarıldığı halda, 1894-cü ildə neft hasilati 340 milyon puda, yəni əslində ABŞ-dakı səviyyəyə çatmışdı. Sonralar (1901-ci ilədək) Bakı neft hasilatına görə dünyada birinci yerə çıxmışdı. Lakin dünya bazarında birincilik xammalın həcmi ilə deyil, bu bazarda başlıca məhsul sayılan kerosinin həcmi ilə müəyyən edilirdi. Bu cəhətdən üstünlük Amerika sənayesinə məxsus

### III mühazirə

olaraq qalırdı. Bakı neftayırma sənayesində müvəffəqiyyətlərin ən böyük göstəricisi burada istehsal edilən kerosinin xaricə daşınması (1883-cü il) oldu. Amerika kerosini Rusyanın bazarlarından sixişdirilib çıxarıldı (1885-ci il).

Beləliklə, qısa müddət ərzində Bakıda misli görünməmiş iqtisadi yüksəliş baş verdi. Şəhərdə güclü sənaye potensialı yaradıldı, neft hasilatı, emalı və satışı üzrə yüzlərlə iri və xırda firma açıldı.

Neftin nəql olunması məsələlərinin həlli Bakının dünya neft sənayesi mərkəzinə çevriləməsi prosesində mühüm amılə çevrildi. Neft sahibkarlarının birinci qurultayında (1884-cü il) göstərilirdi ki, regionda üstün mövqe tutan Bakının neft sənayesi Avropaya yol taparsa, transmilli sənaye ola bilər. Bakının neft sənayesi öz məhsulunu Avropaya çıxarmadan heç vaxt güclü sənaye səviyyəsinə qalxmayacaqdır.

Abşeron yarımadası neftin çıxarıldığı əsas ərazi olub, Xəzər dənizinin şərqində yerləşir. Buradan Xəzər-Volqa vətəsilə Rusyanın Avropa hissəsinə, həmçinin Xəzər arxasındaki yerlərə, İrana yol açılırdı. Qərb tərəfdən dəmir yoluñun köməyi ilə yarımadada Cənubi Qafqazla, Qara dənizlə, oradan Mərkəzi Rusiya və xarici ölkələrlə birləşirdi. Deməli, Bakı neft sənayesi rayonu neft məhsulları satışı bazarlarına iki yolla – dəniz və dəmir yolları ilə çıxırdı. Xəzərdə gəmilər nefti və neft məhsullarını Rusiyada və xarici ölkələrdə satmaq üçün Həstərxana yalnız altı aylıq naviqasiya ərzində daşıya bilirdi. Buna görə də, ilin qalan vaxtlarında Rusiyada və xarici ölkələrdə xam neft ehtiyatları olmayan neftayırma zavodları işləmirdi. Eyni zamanda 1880-1881-ci illərdə Bakının özündə o qədər xam neft yiğilib qalmışdı ki, hasilatı müvəqqəti dayandırmalı olmuşdular, hətta nefti dənizə buraxırdılar. Neftin həddindən artıq istehsal edilməsi böhranı birinci dəfə 1882-ci ildə baş verdi və dörd ildən sonra təkrar olundu. Onun daşınmasının mümkün olmaması və saxlamaq üçün çənlərin çatışmazlığı

üzündən 25.747.520 pud neft yandırıldı və dənizə buraxıldı. 80-ci illərdə Bakıda əsas neft məhsulu olan kerosinə tələbat onun istehsalının 5 faizdən də az hissəsini təşkil edirdi. Buna görə də, neft məhsullarının Bakıdan daşınması neft sənayesinin mövcudluğu və gələcək inkişafi üçün ümdə iqtisadi əhəmiyyət kəsb edirdi. Təsadüfi deyildi ki, bu problem daim Bakının neft sahibkarlarının və müxtəlif hökumət orqanlarının diqqət mərkəzində dururdu. Dünya bazarında çoxlarının hesablaşdıqları iri sənaye mərkəzinə çevrilmiş Bakıdan dəmir yolu çəkib, onu Qara dənizlə birləşdirmək tələb olunurdu.

Göründüyü kimi, Zaqafqaziya dəmir yoluun çəkilməsi zəruriliyi, ən əvvəl, məhz Bakı neft sənayesinin tələbatından irəli gəlirdi. Lakin Bakı-Tiflis dəmiryolu xəttinin çəkilişi çox böyük xərc tələb etməsi üzündən lən-gidildiyinə görə, 1878-ci ildə Bakıdan neft mədəni rayonunadək Zaqafqaziya dəmir yoluun «Neft sahəsi» adlandırılın hissəsini çəkmək qərara alındı. Neft mə-dənləri neft emalı zavodlarının cəmləşdiyi Bakının yaxınlığında yerləşsə də, neftin arabalarla daşınması neftin öz qiymətindən, demək olar ki, iki dəfə baha başa gəlirdi. Belə ki, xam neftin bir pudunun qiyməti 4 qəpiyə idi, onun daşınması xərci isə 8, bəzən 9 qəpiyə çatırdı.

«Neft sahəsi»ni çəkməkdə məqsəd xam neftin daşınmasını ucuzlaşdırmaq, zavodların sahiblərini neftin baha başa gələn çəlləklərdə daşıdırmaqdan xilas etmək, Qara şəhərdəki kiçik ərazidə yerləşdiklərinə görə xeyli neft ehtiyatı saxlama bilən iri çənlər tikdirmək imkanı olmayan zavodların xam neftlə fasiləsiz təchiz olunmasını təmin etmək idi. 1880-ci ilin yanvarında açılan «Neft sahəsi» mədənləri zavodlarla və Xəzər dənizinin Bakı limanındakı körpü ilə birləşdirdi. Bu əvvəlcə ancaq yerli əhəmiyyət daşıyırıldı, çünkü onu Zaqafqaziya dəmir yoluna qoşan Bakı sahəsi yalnız 1883-cü ildə açıldı.

«Neft sahəsi» yaradılmasının iqtisadi cəhətdən sərfəli olub-olmayacağını müəyyənləşdirmək üçün ötən əsrin 70-ci

### III mühazirə

illərində Yollar Nazirliyinin dəmir yolları departamenti Şimali Amerikanın neft sərvətlərini Abşeronun neft sərvətləri ilə müqayisə etmişdi. Bu müqayisə Abşeron yarımadasının böyük perspektivlərə malik olduğunu göstərdiyinə görə, onu misal göstərməyi lazımlı bilirik.

Pensilvaniyada qazılmış 14.000 quyudan 3-4 mini işləyirdi. Abşeronda 100-dən az quyu qazılmışdı, onlardan təqribən 40-ı neft verirdi. Şimali Amerikada neft azı 1.500 fut dərinlikdən çıxarılırdı, Abşeron yanmadasında isə işləyən quyuların dərinliyi 360 fut idi. Şimali Amerikada bir neft quyusunun orta gündəlik məhsuldarlığı 60 pud, Abşeronda 1.000 pudden çox idi. Neftin hər pudu orta hesabla Şimali Amerikada 36,5 qəpiyə, Balaxanı sahəsində isə 3-4 qəpiyə satılırdı.

Qeyd etmək lazımdır ki, Rusiya cəmiyyətində bu iri neft sənaye mərkəzlərinin - Amerika və Bakı neft sənayelerinin müqayisəsi müntəzəm surətdə aparılırdı. Məsələn, «Bakı neft sənayesinin...(1891-1915-ci illər ərzində) xülasəsi» adlı illik nəşrində xarici ölkələrdə neft sənayesinə dair ocerklərin müntəzəm surətdə dərc olunduğu xüsusi bölmə vardı. Amerika neft sənayesi səciyyələndirilərkən qeyd edilirdi: orada əmək bölgüsü heyrətamız sistemlə aparılır, Amerikada hasilat, emal və nəqletmə sahələri çoxalaraq bir-birindən ayrılmışdır. Bakı sənayesində isə öz neftini çıxaran, emal edən və daşıyan firmalar lap əvvəldən mövcud olmuşlar, üstəlik bu firmalar həmin sahələri tədriclə ələ keçirməmişlər, əzəl başdan neft çıxarmışlar, emal etmişlər, daşımışlar və satmışlar. «Xülasə»lərin tərtibçiləri istehsalın bu cür kompleks şəkildə üstünlükərə malik olduğunu qeyd edərək, bildirirdilər ki, Bakının neft sənayesi müəssisələri daha güclü rəqabət aparmaq qabiliyyətinə malikdirlər.

Lakin neftin nəqli üzərinə qayıdaq. İki dənizi – Xəzəri və Qara dənizi birləşdirən Bakı-Tiflis dəmir yolu açılandan sonra

Bakı neft sənayesinin məhsullarını Mərkəzi Rusiya və dünya bazarlarına kütləvi sürətdə çıxarmaq mümkün oldu. Azərbaycanın iqtisadi həyatının yeni meyllərini diqqətlə izləyən görkəmli maarifçi-demokrat Həsən bəy Zərdabi Bakı-Tiflis dəmir yolunun çəkilməsini Azərbaycanın iqtisadiyyatına neft sənayesindən sonra güclü təsir gösítərən ikinci ən mühüm amil hesab edirdi. XIX əsrin axırlarına yaxın Zaqafqaziya dəmir yolunun ümumi axınında Bakı-Tiflis xəttinin payı 98 faiz təşkil edirdi. Xətdə ən intensiv iş Bakı stansiyasında görülürdü. Təkcə 1890-ci ildə buradan qərb istiqamətində 55,2 milyon pud yük daşınmışdı, Bakı-Tiflis xəttinin yerdə qalan stansiyalarından isə cəmi 20,86 milyon pud yük yola salılmışdı.

Bu minvalla, neftin və neft məhsullarının Qara dəniz limanlarına, oradan da Avropa bazarlarına ucuz başa gələn yolla daşınmasının təmin olunduğu dəmir yolu, kapitalistləri istehsalı genişləndirməyə sövq edirdi. 1877-ci ildən 1882-ci ilədək olan dövrdə neft hasilati 11,6 milyon puddan artıb 50 milyon puda çatmışdı və ya dörd dəfə çoxalmışdı, neftin və neft məhsullarının daşınması isə 6 milyon puddan artıb 31 milyon puda çatmışdı, yəni 5 dəfə çoxalmışdı. 1883-cü ildən 1900-cü ilədək həm neft hasilatının, həm də daşınmasının səviyyəsi misli görünməmiş dərəcədə yüksəlmişdi. Hasılat 60,4 milyon puddan artıb 603,8 milyon puda çatmışdı və ya 10 dəfə çoxalmışdı; neftin və neft məhsullarının daşınması 34,2 milyon puddan artıb 443,1 milyon puda çatmış və ya 13 dəfə çoxalmışdı. XIX əsrin axırlarına yaxın neftin və neft məhsullarının ümumi daşınmasının 20 faizi dəmir yolunun payına düşürdü. Bu fakt onu da göstərir ki, neft məhsullarının dənizlə daşınması üstünlük təşkil edirdi. Bakıda neft sənayesinin coşğun inkişafi Bakı limanından daşımaların həcmini xeyli artırılmışdı. Məsələn, 1893-cü ildən 1901-ci ilədək Xəzərdə yük dövriyyəsi iki dəfədən çox artmışdı. Gəmiçiliyin inkişafi ilə əlaqədar olaraq ticarət limanları-Petrovsk, Krasnovodsk,

### III mühazirə

Həştərxan və Bakı da inkişaf edirdi. XX əsrin əvvəllərində Bakı ticarət limanı yük dövriyyəsinin həcmində görə Rusyanın bütün ticarət limanları arasında birinci yeri tuturdu. Daşınan yükler arasında neft emalı məhsulları daha çox idi. Nəticədə ən iri neft sənaye firmaları-«Nobel qardaşları şirkəti», «Xəzər-Qara dəniz cəmiyyəti» və sahibkar H.Z.Tağıyev özlərinin neft daşıyan gəmi donanmalarını yaratırdılar.

Neft sənayesinin inkişafında nəqliyyatın rolü neft məhsullarının daşınmasını və satışını sürətləndirməklə yanaşı, həm də 1883-cü ildən başlayaraq dəmir yolu özü neft yanacağının istehlakçısına çevrilmişdi. Əvvəllər neftayırma zavodlarında istehsalat tullantısı kimi alınan mazutdan indi yanacaq kimi istifadə olunurdu. Bu illər ərzində Xəzər dənizi və Volqa çay donanmaları, habelə Rusyanın Mərkəzi sənaye və Orta Volqa rayonlarının fabrik-zavod müəssisələrinin əksəriyyəti neft yanacağı istehlakçısı olmuşdu. Belə bir şəraitdə əri neft sahibkarları xam neftdən ancaq kerosin deyil, daha çox mazut alınmasının xeyrini aydın görürdülər. Həm də mazuta görə, çar hökumətinə vergi ödənilmirdi. «Nobel qardaşları şirkəti» uzun müddəli müqavilələr üzrə dəmir yollarına mazut satmaqda xüsusi fəallıq göstərirdi. 1892-ci ildə Rusiya imperiyasının daxilində sərf edilən 110 milyon pud neft yanacağının 50 faizi dəniz və çay gəmiçiliyinin, 28 faizi fabrik-zavod sənayesinin, 22 faizi dəmir yolu nəqliyyatının payına düşürdü. Bu, neftayırma sənayesinin inkişafında mühüm amilə çevrilib, neftayırma zavodlarında emalın strukturunu xeyli dəyişdirdi. Əgər əvvəllər neftayırma zavodlarında xam neftdən kerosin istehsal edilərkən onun qalığı (təqribən 60-70 faiz) lazımsız tullantı kimi dənizə atılırdısa və ya xəndəklərdə yandırılırdısa, sonrakı illərdə mazut istehsali neftayırma zavodlarının başlıca məqsədi oldu. Bakının neft sənayesi «kerosin sənayesi»ndən «mazut sənayesi»nə çevrildi.

1859-cu ildən etibarən Bakının guberniya şəhəri və çox

iri neft mərkəzi kimi inkişafi bu qədim şəhərin arxitekturasına və demoqrafiyasına güclü təsir göstərdi. Bakının ictimai-sahibkar həyatı İçəri şəhərin dar küçələrindən kənara, geniş meydana çıxdı. İçəri şəhərin həndəvəri Bakının əsas ərazisi oldu. XIX əsrin son rübündə Bakıda tikinti inşaat işləri sahəsi 361,8 hektardək (52,4 faiz) genişləndirildi, tikililərin sayı isə 9.282-dək (46,9 faiz) artdı. Şəhərin mərkəzində passajlar, 2 və 3 mərtəbəli daş binalar, iri dükənlər, mehmanxanalar, ticarət-sənaye firmalarının, bankların binaları, klublar, teatrları olan yarşıqlı küçələr, Birja, Quba, Teatr meydanları, Qubernator, Sisianov, Mariya, Parapet bağları salındı. Şəhərin bu cür inkişafi onun əhalisinin dinamizminə güclü təsir göstərdi. «Mənzil məsələsi və onun həllinin sosial sınaqları» (SPB, 1908) kitabında Avropanın iri şəhərləri əhalisinin 100 il ərzində artımı haqqında məlumat verilmişdir. Məlumatdan görünür ki, əhalinin sayı Berlində 6 dəfə, Brüsseldə 5 dəfə, Londonda 4 dəfə artmışdı. Bakı bu göstəriciyə görə həmin şəhərləri ötmüşdü. XIX əsrin ancaq son rübündə şəhərin əhalisinin sayı 7,4 dəfə artmışdı (15.105 nəfərdən 111.904 nəfərə çatmışdı). Yerli və gəlmə əhalinin nisbəti bu cür idi: yerli əhali-36 faiz, gəlmə əhali-64 faiz. Gəlmə əhalinin 34,8 faizi rus, 17,1 faizi erməni, 2,2 faizi alman, 1,7 faizi yəhudü, 0,8 faizi polyak və i.a. idi. Şəhər əhalisinin tərkibində rusların və ermənilərin sayının bu qədər çox olmasının səbəbi təkcə iqtisadi inkişafla bağlı deyildi, əsas etibarilə çarizmin əhalini köçürmə siyasetinin nəticəsi idi. Bakının silklərinə gəlincə, dvoryanlar və məmurların çoxunu ruslar, ermənilər arasında isə tacirlər və ruhanilər çoxluq təşkil edirdilər. Bakının yerli əhalisi-azərbaycanlılar arasında əsilzadələr və meşşanlar çox idi. Ötən əsrin axıllarına yaxın şəhər əhalisinin böyük bir hissəsi, yəni 88,5 faizi sənaye-ticarət sahəsində çalışırdı.

Bakının maliyyə vəziyyətinə nəzər salarkən burada da nadir dinamizm görürük: XIX əsrin son iyirmi beş ili ərzində

### III mühazirə

şəhərin gəliri 28 dəfə çoxalıb 51 min manatdan 1.423 min manata çatmışdı. Bakının bələdiyyə tarixində belə bir fakt maraq doğurur: XIX əsrin axıllarında şəhərdə ayrı-ayrı şəxslərin xeyriyyəçilik işləri üçün ayırdıqları xüsusi kapitalın məbləği cəmi 20.472 manat idı, o cümlədən vur-tut 100 manat məbləğində toxunmaz kapital var idi. Bu rəqəmlər şəhərin xüsusi kapitalının son dərəcə az olduğunu göstərir, halbuki yaradılan sərvət cəhətdən Rusiyada heç bir şəhər Bakı ilə müqayisə edilə bilməzdi.

#### 2. Əhalinin tərkibində sosial dəyişikliklər

XIX yüzilliyn II yarısında Şimali Azərbaycanın ictimai-iqtisadi həyatında baş verən dəyişikliklər burada burjuua cəmiyyəti təbəqələrinin formallaşmasına zəmin yaradırdı.

Şimali Azərbaycanı imperiyanın mərkəzi rayonlarının sənayesi üçün satış bazarı və xammal mənbəyi kimi qiymətləndirən çarizmin müstəmləkə siyaset ilə, ilkin kapital yığımı mənbələrinin məhdudluğuna, XIX əsrin II yarısında Azərbaycan kəndində feodal qalıqlarının qalmasına baxmayaraq, diyarda burjuaziyanın təşəkkülü prosesi gedirdi. Özlərinin bütün məhdudluğuna baxmayaraq, XIX yüzilliyn 70-ci illərində keçirilmiş burjuua islahatları bu prosesə müsbət təsir göstərirdi. Şimali Azərbaycanda sənaye və ticarət burjuaziyasının formallaşması prosesi, həmçinin əsrin sonunda kredit-bank sisteminin meydana çıxması və inkişaf edərək iqtisadi həyatda birinci dərəcəli əhəmiyyət kəsb etməsi ilə daha da sürətləndi.

Yüzilliynin son rübündə Şimali Azərbaycan sənayesinə əvvəlcə rus, 80-ci illərdən isə xarici kapital axını gücləndi.

Rusyanın digər bölgələrinin burjuaziyası kimi, Şimali Azərbaycan burjuaziyası da siyasi mənafelərin ümumiliyi baxımından vahidlik təşkil edirdi.

Şimali Azərbaycanın xırda burjuaziyası çoxsaylı idi. Onun tərkibinə xırda sənətkar-kustar müəssisələrinin sahibləri, kiçik tacirlər və binəkdarlar, xidmət sahəsindəki xırda müəssisələrin sahibkarları və b. daxil idi. Öz sosial təbiətinə görə, ümumiyyətlə xırda burjua olan kəndlilərə gəldikdə isə, islahatdan sonrakı bütün Rusiyada olduğu kimi, burada da onlar parçalanır, bir qütbə varlı kəndlilər, qolçomaqlar, digərinə isə muzdla işləyən kəndlilər, yoxsullar cəmləşirdi.

Bütövlükdə Şimali Azərbaycan sənayesinin aparıcı sahəsində-neft sənayesində Azərbaycan milli burjuaziyasının iqtisadi mövqeləri güclü deyildi. Hələ 1872-ci ildə, iltizam sisteminin ləğv edildiyi ilk vaxtlarda, neftli sahələrin 13 sahibkarı içərisində Azərbaycan kapitalı ancaq 2 kapitalistlə təmsil olunmuşdu.

XIX yüzilliyin 70-90-ci illərində Şimali Azərbaycanda intensiv surətdə fəhlə – işçi təbəqəsinin formallaşması prosesi gedir, alət və vasitələrdən məhrum olan, əksər hissəsi kənd təsərrüfatı ilə əlaqələrini kəsmiş və ya əlaqələri zəifləmiş, iri müəssislərdə cəmlənən, uzun illər boyu sənaye və nəqliyyatda çalışan sənaye kadrları yaranırdı.

XIX yüzilliyin ikinci yarısında sənaye kapitalizminin inkişafı, burjuaziyanın əmələ galməsi ilə eyni zamanda fəhlə təbəqəsinin formallaşması prosesi gedirdi. Bu proses o dövr Şimali Azərbaycanın sosial-iqtisadi və siyasi həyatında ən mühüm hadisələrindən biri idi. Şimali Azərbaycan fəhlə kadrlarının formallaşması prosesinə sosial-iqtisadi münasibətlər, əhalinin sosial və milli tərkibinin özünəməxsus xüsusiyyəti, çarizmin müstəmləkə siyaseti ilə bağlı olan yerli cəhətlər də öz təsirini göstərmişdir.

70-80-ci illərdən etibarən Şimali Azərbaycanda fəhlələrin sürətlə təşəkkül tapması ilə bağlı idi. Belə inkişafın ardınca labud olaraq, o dövrün ictimai istehsal münasibətlərinin ən kəskin surətdə dağılması prosesi başlayırdı.

XIX yüzilliyin ikinci yarısında Şimali Azərbaycanda kapitalizmin inkişafı, iqtisadi və mədəni mərkəzlərin yüksəlişi, ümumi bazarın yaranması, cəmiyyətin strukturunun dəyişməsi, milli burjuaziyanın və fəhlə təbəqəsinin formallaşması – bütün bu proseslər Azərbaycan millətinin təşəkkülünün ilkin obyektiv şərtləri oldu.

Digər millətlər kimi, insanların sabit, tarixi birliyi kimi formalılmış Azərbaycan milləti də feodal pərakəndliyinin ləğv edilməsi prosesində, iqtisadi birlikdə dil, ərazi, mədəniyyət, şür və psixoloji birliyin qovuşması əsasında meydana gəlir və inkişaf edirdi.

Iqtisadi əlaqələrin möhkəmlənməsinin vacib şərti Azərbaycan millətinin ərazi birliyi idi. Uzun əsrlər boyu Azərbaycan xalqı şimalda Büyük Qafqaz dağlarından, cənubda Qızıl Üzən çayına qədər, şərqdə Xəzər dənizindən, qərbdən isə Gürcustana qədər olan ərazidə yaşamışdı. Yadelli işğalçılara qarşı uzunmüddəli mübarizənin gedisiндə Azərbaycan xalqı öz dövlətçiliyini, öz ərazi birliyini yaratmışdı.

Bununla belə, Azərbaycan ərazisi iki dövlət—Rusiya və İran arasında bölüşdürüldüyüündən Azərbaycan millətinin təşəkkülü prosesi özünəməxsus şəraitdə gedirdi.

Şimali Azərbaycanın Rusiya tərəfindən istilası ilə ölkədəki feodal ara mühəribələrinə son qoyulsada, ərazi bütövlüyüünə, yalnız azərbaycanlıların müxtəlif dövlət birliklərinin tərkibində olması deyil, həm də Şimali Azərbaycanın Rusiya imperiyasının daxilində müstəqil birləşdirici təsərrüfat-inzibati və siyasi vahid kimi mövcud olamaması mane olurdu.

XIX yüzilliyin ikinci yarısı Şimali Azərbaycanda həm sənətkarlıq və sənaye, həm də kənd təsərrüfatı sahələrində natural istehsalın ictimai istehsala çevrildiyi bir dövr idi, Kapitalizmin inkişafı nəticəsində Şimali Azərbaycan iqtisadiyyatının dünya bazarına cəlb edilməsi onun iqtisadi

birliyinin təşəkkülünü şərtləndirirdi.

Bu cəhətdən Bakı çox böyük əhəmiyyət kəsb edirdi. Neft və onunla bağlı digər sənaye və ticarət sahələrinin yüksəlişi, mədəniyyətin inkişafı şəhərin görkəmini və orada yaşayan əhalinin tərkibini dəyişdirdi. Bakı çox böyük kapitalist şəhəri, Azərbaycan millətinin təşəkkülünün başlıca mərkəzi oldu.

Dəmir yollarının çəkilişi, dəniz nəqliyyatının inkişafı, rabitə yollarının yaxşılaşdırılması və s. feodal munasibətlərinin dağılmasına, kənd təsərrüfatı sahələrinin ixtisaslaşmasına, bazar üçün istehsalın genişlənməsinə yardım göstərdi ki, bu da əmtəə istehsalının və kapitalist munasibətlərinin inkişafını sürətləndirirdi.

Bu dövrdə iri kapital sahibləri olan azərbaycanlılar bir sıra ən mühüm təsərrüfat sahələrinin inkişafında müəyyənedici rol oynayırdılar. Xəzər dənizi nəqliyyatında, ipək və tütün sənayesində, müxtəlif liflərin emalında, çəltiktəmizləmə, kərpic, mexaniki istehsalda və s. sahələrdə milli kapitalın xüsusi çəkisi yüksək idi. Bundan başqa, Azərbaycan kapitalistləri torpaq sahələri əldə etməyə və yaşayış binaları tikintisinə xeyli vəsait sərf edirdilər.

Formalaşmaqdə olan Azərbaycan millətinin aparıcı qüvvəsinin əsasını Bakıda və Şimali Azərbaycanın digər şəhərlərində olan sənaye müəssisələrinin sahibkarları, gəmi sahibləri, iri ev sahibləri, tacirlər, ziyalılar və b. təşkil edirdi.

Məlum olduğu kimi, Şimali Azərbaycan aqraq ölkə idi və onun əhalisinin böyük hissəsi kənd təsərrüfatı ilə məşğul olurdu. Buna görə də azərbaycanlıların burjua milləti kimi təşəkkülü heç də yalnız cəmiyyətin əsas zümrəsinin – Azərbaycan burjuaziyası və fəhlələrinin başlıca mənbəyi olan Bakı ilə və həmçinin burjua cəmiyyətinin təbəqələrinin formalaşlığı qəzalardakı sənaye mərkəzləri ilə deyil, həm də yeni intişar edən kənd təsərrüfatı istehsalı ilə bağlı idi.

XIX yüzilliyin ikinci yarısında kənd təsərrüfatı is-

### III mühazirə

tehsalinin özündə burjua cəmiyyətlərinə xas olan meyllər üzə çıxır, təsərrufatın kapitalizməqədərki formalarının kapitalist formasına keçməsi baş verir, doğulmaqdə olan kənd burjuaziyası nümayəndələrinin fəaliyyəti genişlənirdi. Bu dövrdə Şimali Azərbaycanın iqisadiyyati üçün belə bir hal xarakterik idi ki, kənd təsərrüfatının əsas sahələrindən olan bağçılıq, heyvandarlıq (nisbətən) az dərəcədə kapitalist dövriyyəsinə cəlb olunmuşdu.

Əmtəə-kapitalist istehsalının, ticarət əkinçiliyinin inkişafı feodal münasibətlərini zəiflədir və qəzalar arasında sıx iqtisadi əlaqələrin yaranmasına, kənd təsərrüfatında kapitalizmin inkişafına şərait yaradırdı. Bu inkişaf kəndlilərin təbəqələşməsi ilə müşayiət olunmaqla, kəndlilərin çoxəsrlıq ətalətini dağıdır, kəndlilikdən çıxma ilə müşayiət edilir, kəndli kütlələrini hərəkətə gətirirdi. Azlıq təşkil edən varlıların təsərrüfatının inkişafı, minlərlə kəndlinin müflisləşməsi və muzdurların sırasına keçməsi – Azərbaycan kəndinin kapitaltsi təkamülünün mahiyyəti belə idi.

Beləliklə, XIX yüzilliyin sonunda əmtəə-pul münasibətlərinin intensiv inkişafı nəticəsində Azərbaycan kəndində qapalılığın köhnə dayaqları dağılır, daxili əlaqədər yaranır və möhkəmlənir, kənddə keyfiyyətcə yeni təbəqələr – kənd burjuaziyası və fəhlələr meydana gəlirdi. Kəndin bütün ölkə ilə daimi iqtisadi əlaqələrə cəlb edilməsi Azərbaycan millətinin təşəkkülü prosesinin ümumi xarakter kəsb etməsini göstərirdi.

Azərbaycan millətinin təşəkkülü milləti xarakterizə edən bütün əlamətlərin inkişafında və möhkəmlənməsində ifadə olunurdu. Azərbaycan dili insanların ünsiyyət vəsitəsi kimi, ümummilli dil idi. Yadelli işgalçılara qarşı çoxəsrlık mübarizəyə, assimiliyasiya siyasətinə baxmayaraq, Azərbaycan xalqı öz dilini qoruyub saxlaya bildi.

Feodal qapalılığının aradan qalxması, iqtisadi və mədəni

mərkəzlərin yaranması, əhalinin sosial-iqtisadi fəallığının artması, ölkənin ayrı-ayrı rayonları arasında iqtisadi və mədəni əlaqələrin güclənməsi Azərbaycan milli dilinin inkişafı üçün şərait yaradırdı. Azərbaycan dilində ilk qəzet olan «Əkinçi»nin nəşri, mətbuatın, kitab nəşrinin daha da inkişafı, Azərbaycan ədəbiyyatının M.F.Axundov kimi nəhənglərinin pyeslərində əks olunan demokratik cərəyanın formallaşması kimi amillər ədəbi dillə xalq danışığı dilinin yaxınlaşmasına yardım etmiş və Azərbaycan millətinin təşəkkülünün ilk mərhələsində milli dilin inkişafına təkan vermişdir.

Azərbaycan dilinin lügət tərkibi getdikcə zənginləşir və bu dil ədəbiyyatda, elmdə, məişətdə və təsərrüfat həyatında ümummilli və vahid dil olurdu.

Millətin mühüm əlaməti milli mədəniyyətin, şürə və psixologianın spesifik, özünəməxsus ümumiliyi idi. Milli mədəniyyətin özünəməxsusluğunu Azərbaycan xalqının vərdişlərində, ənənələrində, məişətində əks olunurdu. Azərbaycan millətinə xalqdan irsi olaraq əməksevərlik, azadlıqsevərlik, mərdlik keçmişdi. Azərbaycanlıların milli xarakterində qonaqpərvərlik, böyükərə hörmət, xeyirxahlıq, yoldaşlıqla və dostluğa sədaqət özünü aydın göstərirdi.

Azərbaycan ədəbiyyatının M.F.Axundov, C.Məmmədquluzadə, Ə.Haqverdiyev, N.Vəzirov, H.Zərdabi, və b. bu kimi bir çox görkəmli nümayəndəsi mədəniyyəti yeni ideya məzmunu ilə zənginləşdirir, demokratik istiqaməti inkişaf etdirirdilər. Onların ədəbi və elmi publisistik fəaliyyəti, Azərbaycan teatrının və mədəni-maarif müəssəsələrinin yaranması, maarifdə, incəsənətdə, musiqidə, xalq yaradıcılığında yeni əlamətlərin meydana gəlməsi, digər xalqların mədəninyyətinə geniş maraq Azərbaycan xalqının oyanmaqdə olan milli şürunu səciyyələndirən əlamətlər idi.

Burjuazianın bir çox liberal baxışlı nümayəndələri də Azərbaycan xalqını maarifə və elmə çağırıldır. Bakıda çıxan

### III mühazirə

«Kaspi» qəzeti ətrafında Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, Əlimərdan bəy Topçubaşov kimi maarifpərvər xadimlər toplaşmışdılar.

Məlumdur ki, Rusiyada çar hökuməti tərəfindən «Azərbaycan» və «azərbaycanlı» terminlərinin işlədilməsinə icazə vermirdilər. Azərbaycanlıları müsəlman, tatar adlandırırdılar. Lakin Azərbaycan ideyası Azərbaycan ziyalıları tərəfindən yaşadıldırdı.

M.F.Axundoun, H.Zərdabinin işlətdiyi «millət» anlayışının ədəbiyyatda və mətbuatda meydana çıxması XIX yüzülliin ikinci yarısına aiddir. XIX yüzülliin 80-ci illərində nəşr olunan və öz səhifələrində Azərbaycan milliyyəti ideyasını geniş təbliğ edən «Kəşkül» qəzeti isə ilk dəfə «Azərbaycan milləti» anlayışını işlətdi.

1891-ci ildə «Kaspi» qəzetində Məhəmməd ağa Şaxtaxtılı «Zaqafqaziya müsəlmanlarını necə adlandırmalı» məqaləsində bu türkdilli millətin azərbaycanlı olduğunu bildirmişdir.

1892-ci ildə Kamal Ünsizadə xalqımızda milli şüru oyatmaq məqsədi ilə «Azərbaycan» adlı qəzet çıxarmağa təşəbbüs做过，ancaq çar hökuməti buna icazə verməmişdi.

Bütün bunlar maarifçi ziyalılarımızın Azərbaycanlılıq ideyasını yaşıatdığını aydın göstərir. XX əsrin əvvəllərində bu ideyanı siyasi doktrina şəklində həyata və siyasi səhnəyə M. Ə. Rəsulzadə çıxartmışdır.

Bələliklə, XIX yüzülliin ikinci yarısında intensiv şəkildə azərbaycanlıların millət kimi formallaşması prosesi gedirdi. Bütün başqa millətlər kimi, təşəkkül tapmaqdə olan Azərbaycan milləti bütün təbəqələri, sosial qruplar və zümrələri birləşdirirdi.

Azərbaycan millətinin təşəkkülü prosesini Şimali Azərbaycanın müstəmləkə vəziyyəti məhdudlaşdırırdı. Rusiyani xalqlar həbsxanasına çevirən, qeyri-rus xalqlara qarşı amansız

istismar siyaseti yeridən çarizm ucqarlarda, o cümlədən Şimali Azərbaycanda feodal münasibətlərini qoruyub saxlamağa çalışır, ərazidə sənaye və mədəni mərkəzlərin yaranmasını, təhsilin, xüsusən ana dilində təhsilin yayılmasını ləngidirdi ki, bu da Şimali Azərbaycanda məhsuldar qüvvələrin, daxili iqtisadi, siyasi, mədəni əlaqələrin geniş inkişafına mane olurdu.

### 3. Milli azadlıq hərəkatı. Birinci dövr (1875-1904-ci illər)

Milli azadlıq hərəkatı Azərbaycan tarixinin şanlı səhifələrindən biridir. Başlangıcını 1875-ci ildən götürən bu hərəkat dörd dövrə bölünür. Birinci dövr 1875-ci ildən 1904-cü ilə qədərki dövrü əhatə edir. Şərti olaran «Əkinçi dövrü» adlanan bu illərdə hərəkatın ideya cürcətiləri dünyaya gətirilmiş, onun ideoloji prinsipləri, nəzəri əsasları hazırlanmış, milli oyanış baş vermişdir. 1905-1917-ci ilin fevralı hərəkatın ikinci dövrüdür. Bu illərdə hərəkat açıq siyasi mübarizə səhnəsinə çıxaraq öz siyasi tələblərini Rusiya imperatorluğunun yüksək dövlət idarələri qarşısında qoydu. Onlar təkcə tələb irəli sürməklə məqsədə çatmağın mümkün olmadığını görüb siyasi partiyalar (İttifaqi-müslimin, Difai, Müsavat) və təşkilatlar yaratdılar. Milli azadlıq hərəkatının üçüncü dövrü 1917-ci ilin fevralından 1918-ci ilin mayına qədər davam etmişdir. Bu dövrə milli hərəkat Rusiyani demokratik federativ respublikaya çevirmək, onun tərkibində Azərbaycan türklerinin milli-muxtar cümhuriyyətini yaratmaq səviyyəsinə qalxıb keyfiyyətcə yeni bir mərhələyə – islamçılıq, «ümmətçilik» buxovunu qırıb türkçülük mövqeyinə yüksəldi. 1918-ci ilin martından sonra hərəkat müstəqil milli dövlətin yaradılması uğrunda mübarizəyə qalxmış və onu uğurla başa çatdırılmışdır. Dördüncü dövr 1920-ci ilin aprelindən 1991-ci ilin 18 oktyabrına qədərki dövrü əhatə edir. Bu mərhələdə sovet işgal sisteminə qarşı müxtəlif yollarla, açıq və ya gizli, güclü və ya

### III mühazirə

zəif formada olsa da, mübarizə aparılmış, bunun üçün qızılı təşkilatlar yaradılmış, respublikada yaşayan vətənpərvərlər, ölkəni tərk etmiş siyasi liderlər mühacir təşkilatlarını, mətbuatını yaratmış, nəhayət SSRİ-də yaranan daxili və xarici vəziyyətdən istifadə edərək 1991-ci il oktyabrın 18-də Dövlət müstəqilliyi bərpa edilmişdir.

Məlumdur ki, çar Rusiyası XIX əsrin əvvələrində Azərbaycanı işgal etməyə başlayarkən qarşısında milli birliyini anlamış bir Azərbacyan deyil, bir-birinin müqəddəratına laqeyd xanlıqlardan ibarət zəif bir məmələkət görmüşdü. Ancaq bu dağınıqlıq yalnız Azərbaycana məxsus olmayıb, feodalizm dövrünü yaşayan qonşu ərazilərə də aid idi. Qonşulardan fərq yalnız burasında idi ki, Azərbaycan dağınıqlıqdan əvvəl əsrlər boyu davam edən vahid dövlət həyatını da yaşamış olduğunu xatırlayırdı. Bu zən-gin siyasi keçmişlə yanaşı, Azərbaycan qüdrətli bir ədəbiyyata, maddi və mənəvi mədəniyyətə malik idi. Bu səbəbdən Azərbaycan işgalçı Rusiyadan mədəni səviyyəcə heç də geridə qalmırdı, əksinə üstün idi. Belə ki, Rusiyada qədim dövrlərdən 1861-ci ilə qədər rəsmən bir köləlik rejimi mövcud idi. Belə rejimdə hər cür haqq və hüquqdan məhrum kəndli bazarда bir əşya kimi satılırdı. XIX əsrin rus qəzətərində və jurnallarında tez-tez belə elanlar oxumaq mümkün idi: «Köhnə bir araba və iki qız satılır. Gənc və sağlam olan qızlar toxumaq da bacarırlar. Təcrübə üçün baxmaq mümkündür».

Məlumdur ki, çar Rusiyası Azərbaycanda siyasi, iqtisadi və mənəvi sahələrdə müstəmləkəci siyaset həyata keçirirdi. İmperatorluq əsarət atlına saldığı xalqların, o cümlədən Azərbaycan türklerinin milli varlığını danmağa çalışırdı. Ümumdövlət idarəciliyi sistemində əsir xalqların torpaq, ərazi bütövlüyünü göstərə biləcək «Azərbaycan», «Gürcüstan» kimi anlaysıclar yox idi. Bunların əvəzində ancaq «Bakı guberniyası», «Yelizavetpol guberniyası», «Tiflis quberniyası» adlı vilayətlər

yaradılmışdı. Bununla yanaşı, azərbaycanlılara qarşı daha sərt ayrı-seçkilik həyata keçirildi. Çar Rusiyası gürcü torpaq sahiblərinin mülki və siyasi hüquqlarını tanıyaraq onları rus zadəganlarına bərabər tuturdu. Ancaq Azərbaycan xan və bəylərinin mülkiyyət hüququ yalnız 6 dekabr 1846-cı il qanunu ilə tanındı və onlar «ali müsəlman zümrəsi» adlandı. Siyasi cəhətdən hüquqsuzluq isə yenə davam edirdi. Rus və gürcü zadəganlarının siyasi hüquq və imtiyazları ali müsəlman zümrəsinə aid edilmədi. Belə siyasetin nəticəsində gürcü zadəganlarından Nakaşidze, Amilaxvari kimi adamlar Azərbaycanda qubernator vəzifəsini tuturdular. Azərbaycan xan və bəylərindən isə bir kimsə qubernatorluğa yüksələ bilməmiş, yalnız bir neçəsi qəza rəisi, barışq hakimi kimi orta çəsidi dövlət vəzifəsi daşımışdı.

Rusiyada kapitalizmin inkişafı milli ucqarlarda, o cümlədən Azərbaycanda da islahatlar keçirməyi tələb edirdi. Buna görə Azərbaycanda kəndli, məhkəmə, şəhər və inzibati idarə sahəsində islahatlar keçirildi. Müstəmləkəcilik və milli ayrı-seçkilik siyaseti burada da özünü göstərdi.

Ölkənin xammala olan ehtiyacını ödəmək məqsədilə çar hökuməti Zaqafqaziyada 1870-ci il may ayının 14-də aqrar islahatı keçirdi. Kəndlilərinin torpaq quruluşu haqqında olan bu «Əsasnamə» Zaqafqaziya quberniyasının Yelizavetpol, Bakı, İrəvan və qismən Tiflis quberniyaları ali müsəlman silkindən olan şəxslərin, həmçinin erməni məliklərinin torpaqlarında sakın olan dövlət kəndlilərinə şamil edilirdi. Lakin Rusiyadan fərqli olaraq Şimali Azərbaycanda dövlət kəndliyə pay torpağını satın alıb öz mülkiyyətinə keçirmək üçün maddi yardım – borc pul vermirdi, pay torpağını satın almağa məcbur edilmirdi. Torpağın satınalma qiyməti də Rusiyaya nisbətən yüksək müəyyənləşdirilmişdi.

Milli müstəmləkəcilik siyasetinin nəticəsi olan bu fərmanı səciyyələndirən H.Baykara doğru olaraq yazırkı ki,

köləlik rejiminin ləğv edilməsinə aid fərmanda bu hüquq rus və gürcü kəndlilərinə aid edilmiş, Azərbaycan kəndlisindən isə əsirgənmişdi. Çünkü torpaq mülkiyyətinə sahib olan kəndli maddi və mənəvi cəhətdən inkişaf edə bilərdi, öz müqəddəratının sahibi olardı. Mədəni və siyasi hüquqlar əldə etməyə çalışardı.

Siyasi bərabərsizlik özünü məhkəmə islahatında da göstərdi. 1864-cü il məhkəmə islahatı zamanı Qafqazda «andlı iclasçıların» iştirakı nəzərdə tutulmurdu. Guya cinayət etmək Qafqaz xalqlarının təbiətindən irəli gəldiyi üçün andlı iclasçılar onları bağışlaya bilərdi. Mühakimə işinə yalnız rusca baxılırdı. Barışq hakimlərinin dindirilmə zamanı arabir yerli dillərdən istifadə edilməsinə icazə verilməsi kəskinliklə pislənərək yasaq edilmişdi.

Bələdiyyə sahəsində də vəziyyət yaxşı deyildi. Belə ki, 1870-ci il qanunu üzrə «xaçpərəst olmayan» əhalı Qafqaz şəhər idarələrinə yalnız «qlasniların» yarıya qədərini seçə bilərdi. Xristian millətlərdən (rus, erməni, gürcü və s.) 499 kişinin səsvermə hüququ 2900 «xaçpərəst olmayan» kişinin səsvermə hüququna bərabər idi. Bu, Bakıda, Yelizavetpolda və başqa şəhər bələdiyyə idarələrində Azərbaycan xan, bəy, tacir və ziyalıların milli hüququnun kobud şəkildə pozulmasına səbəb olmuşdu.

Müstəmləkə siyaseti əsgəri xidmət məsələsində də aparılırdı. Çar Rusiyası azərbaycanlı gənclərə silahı etibar etmədiyi üçün onları orduya aparmırdı. Doğrudur, xan-bəy ailələrindən gənclər 1846-cı il qanunu üzrə çar əsgəri məktəblərində oxuduqdan sonra orduda zabit və general rütbəsinə yüksələ bilərdi. Amma onlar barmaqla sayılıacaq qədər az idilər. Məhz bu səbəbdən 1917-ci ildə gürcü, erməni, Volqaboyu tatarları rus nizami ordusunda hazırlıq keçmiş gənclərdən asanlıqla ordu hissələri yarada bilmüşdilərsə, Qafqaz müsəlmanları üçün bu çox böyük çətinlik yaratmışdı. Hətta I

Dünya müharibəsi də bu sahədə vəziyyəti dəyişmədi. Bu dövrə azərbacyanlı əhali orduya çağırılsa da onlardan yalnız arxa cəbhədəki işlərdə istifadə edilirdi.

Çar hökumətinin Azərbaycanda müstəmləkəçilik siyaseti imperiyanın digər milli ucqarlarına nisbətən daha sərt idi.

Özünün ruslaşdırma siyasətini gücləndirən çarizm Azərbaycan kəndlilərinin torpaqlarını əllərindən zorla alaraq İran, Türkiyə və Rusiyadan köçürünlərlə verirdi. Köçürmə mahiyyət etibarı ilə Azərbaycanda ruslara, xristianlara əksəriyyəti təmin etmək məqsədi daşıyırdı. C.Zeynaloğlu «Müxtəsər Azərbaycan tarixi» əsərində bu məsələdən bəhs edərkən doğru olaraq qeyd edir ki, «Azərbaycanda xristianlara əksəriyyəti təmin etmək və hüquq boylarında İran və Osmanlı dindəşları ilə Azərbaycanın təmasını yasaq etmək üçün buralara erməni, alman və daxili Rusiyadan xoxol, malakan deyilən rus kəndlilərini məskunlaşdırıldığı kimi, mühacirəti asanlaşdırmaq üçün bir də mühacirətin müdriyyətini təsis etmişdi. Bütün bu təşkilatlar Azərbaycanı ruslaşdırmaq və xristianlara Azərbaycanda əksəriyyəti təmin eyləmək üçün edilmişdir».

Bundan başqa, köçürmə siyasətinin arxasında Azərbaycanın iqtisadi sərvətlərinə sahib olmaq istəyi dururdu. Qeyd edək ki, köçürmə siyasəti yalnız kəndlərdə deyil, şəhərlərdə də sistemli şəkildə aparılırdı. Bu cəhəti nəzərə alaraq M.Ə.Rəsulzadə doğru olaraq yazırkı ki, «Qafqaziyanın istilahı əsnasında tək bir rus əhalisi olmayan Şərqi Qafqaziyanın hal-hazırda nüfuzi-ümumiyyəsinin 10 faizi rusdur. Hələ şəhərlərin, bilməsə Bakının ruslaşdırılması təci bir hadisədir. Bakı nüfuzunun 30 faizi rusdur. Rus idarəsi türk Qafqaziyanın yalnız rüs ünsürünü deyil, erməni ünsürünü, dəxi qismən təkviyə etmişdir. Məsələn, Bakı xanlığında, erməni əhalisi 3-5 ailəyə münhəsir ikən, hal-hazırda erməni əhalisi miqdarda şəhərin üçüncü ünsürünü təşkil etməkdədir».

Müstəmləkəçilik siyasətinin həyata keçirildiyi

istiqamətlərdən biri mənəvi sahələri əhatə edirdi. Bu istiqamətdəki zülm daha ağır idi. Hökumət ana dilli məktəblərin, qəzetlərin açılmasına icazə vermirdi. Çox böyük çətinliklə açılanlar isə təqib edilirdi. Məsələn, jandarm görkəmli maarifpərvər İsmayılov bəy Qaspıralının «Üsulu-cədid» məktəbləri üçün «Üsulu-sövt» (səs) ilə yazdığı əlisba və qiraət kitabının Azərbaycana buraxılmasını qadağan etmişdir. Əvəzində isə burada onun yerinə A.O.Çernyayevskinin eyni üsul ilə yazdığı «Vətən dili» qiraət kitabını yaymışdı. Yeni məktəblərdə ana dili məcburi fənn deyildi. Ona çox az saat verilirdi. Ana dili müəllimləri hüquqi baxımdan başqa müəllimlərlə bərabər tutulmurdu. Ruhanişlər və ruhani idarələri polis nəzarəti altında idilər. Ruhani olmaq üçün rus dilini bilmək tələb olunurdu. Məscidlərin tikilməsi də nəzarət altına alınmışdı. Bakının Nikolayev küçəsində ikiqatlı uca minarəsi olan gözəl Cümə məscidinin tikilməsi yasaq edilmişdi. Səbəb isə o idi ki, yerli pravoslav keşşələri Rusiya sinoduna bildirmişdi ki, imperatorun adını daşıyan küçədə belə bir məscidin ucaldılması yaxındakı Aleksandr Nevsk kilsəsini kölgədə buraxacaq və «onlarda milli hissələrin» oyanmasına kömək edəcəkdir. Bu provoslav kilsəsi Azərbaycanın tarixi abidələrindən olan Şirvanşahlar sarayını söküb yerində kilsə tikdirmək istəyirdi. Çar məmurları Şirvanşahlar sarayını, Şəkidəki Xan sarayını və digər tarixi abidələrimizi anbarlara çevirmişdi.

Rusiyannın ali təhsil ocaqlarında oxuyan gənclərin bilik və düşüncələri çar hökuməti tərəfindən hər vasitə ilə məhdudlaşdırılırdı. Məsələn, imperatorun ayrıca göstərişi ilə universitetlərdə Şərqi filologiyası üzrə oxuyan Transqafqazlı gənclər «köməkçi fənlər» (Avropa dilləri, Ümumi ədəbiyyat tarixi, Rusiya tarixi və s.) əslində qadağan edilmişdi. 1850-ci ildə Qafqaz Təhsil Komitəsi azərbaycanlı Mahmud İsmayılovun nə üçün ingilis və fransız dillərini öyrənməsi barədə Kazan Universiteti rektorluğununa sorğu göndərmişdi.

Universitetinin cavabında bu gəncin yüksək göstəricilərlə oxuması, başqa dillərin «onun başlıca fənləri mənimsəməsinə qətiyyən maneçilik törətməməsi» bildirilirdi.

Rusiya məhkumu olan müsəlmanların yaşadığı ərazidə təhsilin təşkili ilə bağlı qatı qaraguhurcu «pedaqoji fikir» nümayəndəsi N.İ.İlminski Sinodun oberprokuroru K.P.Pobedonostsev yazdı: «təhsili elə qurmaq lazımdır ki, rusca bilik alan tatar tam bir heçlik olsun, rus dilində yazanda çoxlu səhvələr buraxsun, təkcə qubernatorдан yox, ən sıravi dəftərxana məmurundan da qorxsun».

İqtisadi sahədə müstəmləkəçilik siyaseti dözülməz həddə çatmışdı. Azərbaycanın sərvəti yabançıların əlində idi. Azərbaycanlı burjuaziyaya qarşı ayrı-seçkilik siyaseti tətbiq olunduğu üçün qeyri-bərabər vəziyyətə salınmışdı və o bundan artıq cana doymuşdu.

Hacı Zeynalabdin Tağıyev, Şəmsi Əsədullayev kimi böyük sənayeçilərlə çar hökuməti milli mənsubiyyətə görə müqavilə bağlamırdı. Maraqlıdır ki, onlar nefti hökumətə daha ucuz satmaq istəməsinə baxmayaraq hökumət «Qafqaz və Merkuri», «Nobel qardaşları» kimi şirkətlərlə işbirliyi yaratmağı üstün tuturdu. Belə siyasetin yeridilməsi nəticəsində hətta H.Z.Tağıyev böyük gəmiçilik şirkətini öz rəqiblərinə satmağa məcbur olmuşdu.

Beləliklə, Azərbaycandakı milli azadlıq hərəkatı çar Rusiyasının burada on illərlə apardığı sosial, mənəvi, iqtisadi siyasetin nəticəsindən doğmuşdur. Şübhəsiz milli azadılıq hərəkatının başlanmasına XIX yüzulin son rübündə Azərbayan türklərinin millət halına gəlməsi də təsir göstərmışdı. «Türk milləti», «Azərbaycanlı türk» anlayışı da bu çağdan işlənməyə başlandı. Çar Rusiyası öz rəsmi sənədlərində Azərbacyan türklərini «müsəlman», «tatar» və s. adlarla qeyd edirdi. Hökumət millətin öz adını səsləndirməsinə, dərk etməsinə hər vasitə ilə mane olurdu. Ancaq artıq buz əriməyə başlayırdı. Bu

### III mühazirə

cəhətdən M.Sultanovun «Kəşkül» qəzetinin 1891-ci il 22-ci sayındakı yazısı çox xarakterikdir. O, yazındı ki, Transqafqaziyalı bir ziyalı müsəlman öz kimliyi barədə aydın düşünür. «Millətin nədir?» sualına «müsəlmanam, həm də türkəm» cavabını verirdi. Ümummüsəlman mücadiləsi axından çıxaraq ilk önce türk, sonra müsəlman varlığını dərk etmək üçün hələ çox işlər görülməli idi.

Dövrünün ziyalı şəxslərindən olan, XVIII əsr Avropasının mütərəqqi ideyaları ilə yaxından tanış olan M.F.Axundov bütün türk və islam dünyasında ilk dəfə dramaturgiya məktəbi yaratmaqla milli mədəniyyətin təməllərindən ən mühümü olan dil və ədəbiyyata xidmət etmişdir. O, eyni zamanda yeni ideyaları dilə gətirməklə köhnə ictimai münasibətləri və həyat tərzini tənqid edərək milli yüksəlişə mane olan təşkilatları baltalayır, yerlə yeksan edirdi. On vacibi də o idi ki, bu növ əbdəbiyyat həqiqətdə xalqa müraciət edir, geniş xalq kütlələrinin gözünü açırı. Bu yolla o, teatr kimi yeni bir mədəni müəssisə yaratmış oldu.

M.F.Axundov bunlarla da kifayətlənmirdi. Milli mədəniyyətin daha sürətlə yüksəlməsi və millətin daha tez irəliləməsi üçün ərəb hərflərini tənqid edərək yeni əlifba tərtib etmiş və bunu qəbul etdirmək üçün İstanbul və Tehrana qədər getmişdi.

M.F.Axundovun ardıcılı olan Həsən bəy Zərdabi ali təhsilini bitirdikdən sonra Bakıya qayıdaraq min bir əziyyətlə 1875-ci ilin iyulun 22-də bütün Rusiyada ilk türkçə qəzeti – «Əkinçi»ni yaratdı. Avropa mənasında o ilk azərbaycanlı müəllim, Mirzə Fətəlinin əsərlərini səhnəyə qoyan ilk teatr yaradıcısı, ilk mütəhəyyir, ilk xeyriyyə cəmiyyətinin banisi və ilk ictimai xadim idi.

Darvinin «Stagel for layt» düsturuna yüksək qiymət verən və onu – «yaşamaq üçün qovğa»nı «Zindəganlıq cəngi» - deyə tərcümə edən Həsən bəy bütün məqalələrində bunu təkrar

edərək millətimizin bu həyat mübarizəsində məğlub olmaması üçün müasir mədəniyyətə yiyələnməsini, Avropa tərzində üsuli-cədid metod ilə məktəblər açılmasını təklif edirdi. O, yazırkı ki, «Avropa mədəniyyətini və maarif sistemini qəbul etməsək, qonşularımızın əsiri olaraq qalacaq və məhv olub gedəcəyik».

H.Zərdabi Avropa maarif sisteminin və tərbiyə üsulunun, mədəniyyətinin ana dilində mənimsənilməsini irəli sürən ilk mütəfəkkirimizdir. O, bir millətin yalnız ana dilində yaşayıb irəliləyə biləcəyinə inanırdı. Elmin məktəblərdə, hətta gimnazialarda ana dilində tədris olunmasını istəyən Həsən bəy millətə müasir məktəblər təsisini, müasir metodlarla müasir elmlər haqqında ana dilində kitablar və əsərlər nəşrini təklif edirdi.

Həsən bəy «Əkinçi»nin 16.11.1876-cı il tarixli sayında bir qədər də irəli gedərək türk dillərinin birləşdirilməsi fikrini irəli sürmüşdür.

Bundan başqa, o hürriyyət fikrini meydana ataraq yazırkı ki, qərbədə hürriyyət mövcud olduğu üçün mədəniyyət inkişaf etmişdir. Şərqdə isə məhz hürriyyət yoxdur. Həsən bəy ailədə, həyatda və siyasetdə qorxu və əsarət rejiminin mövcud olmasından şikayət edərək uşağı atasının, qadını ərinin, nökəri ağasının, rəiyiyəti padşahın əsarətindən xilas etməyin tərəfdarı olduğunu göstərir və belə bir rejimə dözdüyümüzə heyvət edirdi.

Həsən bəy «Əkinçi»də elm, bilik, maarif, mədəniyyət təbliğ edir və bunlara sahib olmanın zəruriliyini dönə-dönə qeyd edirdi. Qəzet yazırkı: «Bizim ilə zindəgənlilik cəngi edən millətlər elm təhsil edirlər. Ona binaən gərək biz də elm təhsil edək ki, onlara zindəgənlilik cəngində qalib olmasaq da, onların bərabərində dayanıb duraq, yoxsa dövlət və xoş güzəranlıq onların əlinə keçəcəkdir və biz mirür ilə zindəgənlilik cəngində məğlub olub tələf olacaqıq».

Onun elmə, təhsilə bu qədər əhəmiyyət verməsi millətin

gələcək tərəqqisinin yalnız bu yolla mümkün olması qənaəti ilə bağlı idi. Həsən bəyin fikrincə diriliyin və dirçəlişin əsasında milli tərəqqi dayanırdı.

Ümumiyyətlə, H.B.Zərdabinin irəli sürdüyü məsələnin kökündə millətin millət olaraq varlığını, briliyini yaratmaq məsələsi dayanırdı. Onun fikrincə, bunun üçün iki başlıca şərt vardır: dil birliyi və din birliyi. O yazırkı: «Bizim zəmanəmiz elm zamanıdır və elm təhsil etmək hər tayfaya vacibdir ki, zindəgənlilik davasında heç olmasa özünü saxlaya bilsin və belə elm təhsil etmək ilə tərəqqi edib irəli gedən vaxtda hər tayfa gərək iki şeyi bərk saxlaşın ki, bu şeylər hər tayfanın dirəkləri hesab olunurlar və onların tayfa olmasına səbəbdirlər. Bu şeylərin birisi dil və birisi din və məzhəbdir. Elə ki, bunlardan birisi əldən getdi, tayfanın beli sınan kimidir. İkisi də gedəndə, tayfa qeyri tayfalara qarışır, mirur ilə yox olur».

Həsən bəy dil və din bərabərliyi yaradılmasında, elmin öyrənilməsində ana dilli demokratik mətbuatın, doğma dildə təhsil verən məktəblərin zəruriliyini xüsusi qeyd edirdi.

Maarifçi və demokratik ideyaları təbliğ edən H.B.Zərdabi «Əkinçi» qəzetində fanatizm və mövhumat əleyihə etiraz səsini ucaldır, elm və təhsilə qarşı çıxan şəriət xadimlərini kəskin tənqid edirdi.

O, qeyd edirdi ki, din hər bir tayfanın («millətin») minillilik mənəvi dünyasının qaynağıdır, buna görə də, millət ulu babalarının inanc və düşüncə varlığını da, bu varlığın yazılı qaynağı olan Müqəddəs kitabını da göz bəbəyi kimi qoruyub saxlamalıdır ki, yabançı dünyaların mənəvi basqını qarşısında özgələşməsin, dağılıb yox olmasın. Ancaq dinə bağlılıq heç vaxt mövhumat, nadanlıq ilə qovuşmamalı, ruhanilər isə siyasi dövlətçilik işlərinə qoşulmamalıdır. Əks təqdirdə xalqın irəliləyişi yolunda böyük çətinliklər yaranı bilərdi. O, daha sonra yazırkı: «Elə ki xəlifələrin yerində sultanlar, şahlar, xanlar əyləşdi və xalqın ipi ruhanilərin əlinə düşdü, hökumət

əhli öz nəfindən ötrü xalqı gözübağılı saxlamaq üçün məktəbxanalarda ancaq şəriət ədəblərin ya boş sözləri bir-birinə yapışdırıb ibarə ilə danışmağın dalına düşüb, xalqı yoxsul və sərgərdan edib, özləri keyf və ləzzəti-dünyaya məşğul oldular..., məktəbxanalarda da mollalıq məsələlərini araya salıb, xalqı elm yolundan uzağa saldılar».

H.B.Zərdabi milli mətbuata ana dilində yiyələnməyin vacibliyini qeyd edərək yazırı ki «qəzət və jurnal oxumaq insanı dünyadan xəbərdar edir, öz dilini öyrədir». Bu səbəbdən o, «Əkinçi»nin dilinin mümkün qədər sadə, aydın və təmiz olmasına çalışaraq yazırı: «Dünyada xəlq olunan millətlər öz lisanlarına ana lisani deyib ol lisan ilə.... insanlıq edirlər. Bunun üçün bir lisan bir millətin olanda və lisanın dəxi əsası millət olduğundan bir kişiyyə vacibdir ki, daim onun irəli getməsinə canın fəda etsin və millətin xidmətində bulunmayan kişiyyə bir kəs yaxşı deməyəcəkdir».

H.B.Zərdabinin gərgin əməyi sayəsində «Əkinçi» qəzeti çar Rusiyasında ictimai siyasi fəaliyyətin qadağan olunduğu dövrde xalqımızın ictimai-siyasi, ədəbi-bədii, fəlsəfi-estetik ruporunu milli hərəkatın daşıyıcısına çevrilmişdir.

Milli oyanışda «Əkinçi»nin fəaliyyəti və yeni Rusiya-Türkiyə müharibəsi nəticəsində çar senzorları bu qəzeti 1877-ci ildə bağladılar. «Ancaq artıq Əkinçi öz işini görmüş, onun səpini bolluca cürcəti vermişdir».

H.B.Zərdabidən sonra Məhəmmədtağı Əlizadə, Məhbus Dərbəndi və başqaları yazılarında artıq «ittifaqi millət»—milli birlik fikrini ortaya atmışdır. Əslində «Əkinçi»nin məqsədi də məhz bu idi. H.B.Zərdabinin məqsədini çarizm və onun əlaltıları olan ermənilər yaxşı anlaşıqları üçün ona qarşı mübarizəyə başladılar. Bu cəhətdən Tiflisdə Qriqor Arsurinin redaktorluğu ilə ermənicə «Mşak» qəzeti xüsusilə fərqlənirdi. O, Həsən bəyi tənqid edərək yazırı: «... Bizim zəmanədə elm oxumuş bir adamın xalqı «İttihadi-islam» yoluna çağırması

### III mühazirə

görün-məmiş bir işdir... Neçə yüzildir ki, islam ətrafında olan erməni, gürcü və qeyri tayfaları güc ilə islam edilib və indi siz bu qədər tayfaları ittihadi-islam ilə birləşdirmək istəyirsiniz... Yox qaytarın bizə ki, bizim zəmanə elm zəmanəsidir və biz elm istəyirik və elm təhsil etməyə qabiliyətimiz var - bizim qardaşlarımızı ki, keçmişdə onları cəbrən islam eləmisiniz. Verin bizə bizim yerləri ki, keçmişdə onları güc ilə zəbt etmisiniz və ondan sonra gedib ittihadi-islamı o səhralarda eləyin ki, orada islam bina olub və moğol tayfasını (bu tayfanı Avropa əhli biqabiliyyət hesab edir) birləşdirməyə səy edin».

Görkəmlı tarixçi alim S.Əliyarlı doğru olaraq yazır ki «... milli hərəkatımızın «Əkinçi» dövründə böyük iş görüldü. «Türk milləti» anlayışı ortaya gətirildi, bir millət olmaqla öz varlığını qoruyub inkişaf etdirmək üçün dilimizin və dinimizin qorunması, yeni tipli məktəbin və mətbuatın yaradılması zərurəti düşünülmüş bir siyasi qayə, bir siyasi program kimi irəli sürüldü. Başlıcası isə bu isteklərin həyata keçirilməsi namına «milli birlik» yaratmağın gərəkli olması aydınlaşdı».

«Əkinçi» qəzeti bağlandıqan sonra Azərbaycan ziyalıları ana dilli mətbuat uğrunda mübarizələrini da-yandırmadılar. 1879-cu ilin yanvarında Səid Əfəndi Ünsizadənin redaktorluğu ilə Tiflis şəhərində «Ziya» adlı həftəlik qəzet nəşr olunmağa başlandı. Bu qəzeti «Əkinçi» ənənələrini davam etdirərək millimədəni problemlərimizlə bağlı materiallar dərc edirdi. Qəzətdə həmçinin ölkə daxilində və dünyada baş verən ictimai-siyasi hadisələrə də yer ayırlırdı.

1882-ci ildə əvvəlcə Tiflisdə, sonra isə Şamaxıda 1884-cü ilə qədər «Ziyavi-Qafqaziyyə» qəzeti nəşr olundu. Bu qəzətin səhiflərində N.Vəzirov, S.Ə.Şirvani və başqaları milli-mədəni problemlərimizlə bağlı yazılar dərc etdirirdi.

1883-cü ildə Tiflisdə Cəlal Ünsizadənin redaktorluğu ilə ana dilində «Kəşkül» adlı ilk juranın nəşrinə başlandı. 1884-cü ilin martından qəzətə çevrilən «Kəşkül» müəyyən fasılərlə

1891-ci ilədək nəşr edildi. «Əkinçi»nin ideya istiqamətini davam etdirən bu qəzeti səhifələrində H.B.Zərdabi, S.Ə.Şirvani, F.Köçərli, M.Şahtaxtlı, S.M.Qənizadə və başqa ziyalılar tez-tez yazılarla çıxış edirdilər.

Bu qəzətdə dövrün aktual ictimai-iqtisadi problemlərinə toxunulur, maarifçilik ideyaları yayılır, milli birlik ideyası təbliğ olunurdu. Burada dərc olunan məqalələrdə fanatizm, cəhalət və gerilik tənqid olunur, ana dili və əlifba məsələsinə xüsusi diqqət yetirilirdi.

1891-ci ildə «Kəşkül» qəzetiinin nəşrinin dayandırılması ilə Azərbaycan ziyalıları milli mətbuatdan məhrum edilmiş oldu. Onlar öz əsərlərini Bakıda rus dilində nəşr olunan «Kaspi», «Bakinskie izvestiya», «Baku» və başqa qəzətlərdə çap etdirməli oldular.

1891-ci ildən 1903-cü ilədək Azərbaycanda ana dilində mətbuat olmamışdır. Lakin Azərbaycan ziyalıları ana dilli mətbuat uğrunda bu illər ərzində daim mübarizə aparmış və bu məqsədlə dəfələrlə hökumətə müraciət etmişdilər. Lakin çar hakim dairələri bu məqsədlə verilən ərizələri müxtəlif bəhanələrlə rədd etmişdir. Bu çətinliklərə baxmayaraq Azərbaycan ziyalıları milli mətbuat uğrunda mübarizəni davam etdirir, çar hökumətinin müstəmləkəçilik siyasetinə qarşı çıxırlılar.

M.Şahtaxtlı gərgin və uzun mübarizədən sonra 1903-cü ildə «Şərqi-Rus» adlı ana dilli qəzeti nəşrinə nail oldu. Bu qəzet başlıca olaraq «Kaspi» və «Tərcüman»ın ənənələrini davam etdirir, milli və dini ideyaların yayılmasına çalışır. Qəzətdə dərc olunan «İslamiyyət və tatarlar», «İttihadi-islam, yaxud panislamizm» və başqa bu kimi məqalələr onun ideya istiqaməti haqqında müəyyən təsəvvür oyadır.

Qeyd edək ki, H.B.Zərdabinin fikirlərinə İsmayıł bəy Qaspiralının əsərlərində də rast gəlirik. İ.Qaspiralı 1883-cü ildən 1917-ci ilin oktyabrına qədər nəşr etdirdiyi «Tərcüman» qəzətində və digər əsərlərində bütün türkləri bir küll halında

götürür, onları ortaq və təmiz bir dil ətrafında birləşdirmək istəyirdi. Buna görə o, «Tərcüman»ı bütün türklərin anlaya biləcəyi ortaq və təmiz türkçə nəşr etdirirdi. O da Həsən bəy kimi «millətə öz dilində elm vermək, Avropa elmlərini, maarifini, sənət və sənayesini iqtibas» etdirməkdən bəhs edirdi. O yazırkı ki, bunun üçün millətin uşaqlarını oxutmaq, sürətli, asan, müasir elmlər ruhunda oxutmaq lazımdır. Yusif Akçuroğlunun çox doğru olaraq yazdığı kimi, məhz bu ideyalardan bütün şimal türklüyünə yayılan «üsuli-cədid» məktəbi doğdu.

İsmayıł bəy hələ 1881-ci ildə rusca nəşr etdirdiyi «Rusiya müsəlmanları» adlı əsərində göstərirdi ki, «Asiya və Avropanın bir qismində sakın böyük bir millət – türk-tatar milləti var. Bu millət dağınıq, parça-parça, zəif, digər millətlərə nisbətən elm və mərifətcə, sərvət və mədəniyyətcə çox geridə qalmışdır. Belə davam edərsə, əbədi mübarizə qanununa uyğun olaraq məhv olacaq, başqa millətlər tərəfindən udulacaqdır».

Mirzə Baba Məmmədzadənin göstərdiyi kimi, «bu surətlə İsmayıł bəydə də Həsən bəy Zərdabidə gördüyüümüz qərbliləşmək fikriylə yanaşı bir də ümumi, ancaq mədəni türklük görürük». İ.Qaspiralının əsas şəyalarından biri də «İşdə, əməldə və fikirdə birlilik idi». Son-ralar görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadə tərəfindən «türkləşmək, islamlışmaq və avropalaşmaq» şəklinə salınaraq bir prinsip halına gətirilən, «Müsavat» partiyasının başlıca şəyini, Azərbaycan milli bayrağının əsasını təşkil etməyə başlayan bu ideya özündən əvvəlki mədəni millətçiliyin bir ifadəsi idi.

Hələ 1904-cü ildə Misirdə çıxan «Türk» qəzətində türk birliyi, hətta panturanizm ideyasını ortaya atan Əli bəy 1905-ci ildə Bakıda nəşrə başlayan «Həyat» qəzətində çap etdirdiyi «Türklər kimdir və kimlərdən ibarətdir?», «Bizə hansı elmlər lazımdır?», «Yazımız, dilimiz, birinci ilimiz» adlı yazılarında türk millətinin irəq və dil etibarilə bir millət olduğunu, bir

vəhdət təşkil etdiyini, bu millətin müasir elmləri alaraq müasirləşmək məcburiyyətində olduğunu isbat edərək «Türkləşmək, islamlaşmaq və avropalaşmaq» kimi düstur irəli sürmüdüdür. Y. Akçurağlu bu məşhur düstur haqqında yazırı ki, «Əli bəyin bu üçlü düstürü yaxşı tapılmış məsud ideyalardandır; bu ideya türk aləminin hər tərəfinə yayılmış və ələlxüsus məşrutiyətdən sonra İstanbulda çox işlənmişdir. Məsələn, Ziya Göyalp bəy «Türkləşmək, islamlaşmaq və müasirləşmək» mövzusu barədə çox əsərlər yazmışdır».

Beləliklə, M.B.Məmmədzadənin sözləri ilə desək, «Türk milli hərəkatı gərək geniş mənəsi ilə, gərəksə də Azərbaycan ölçüsündə XX əsrin əvvəllərinə doğru şəkillənməyə başlamışdır. XX əsrin əvvəlləri türklüyün milliyyət dövründən millət dövrünə keçdiyi bir dövrdür».

#### **Ədəbiyyat**

1. Azərbaycan tarixi, IV c., Bakı, 2000
2. Baykara H. Azərbaycan istiqlal mübarizəsi tarixi. Bakı, 1992
3. Əliyarlı S. Milli hərəkatın ilkin dönəmləri. «Azərbaycan», 1992. №2-10
4. Əziz. B. Milli azadlıq hərəkatı tarixinin dövrləri haqqında qeydlər. «Tarix və onun problemləri», Bakı, 2007, s.148-152
5. Məmmədov X. Azərbaycan milli hərəkatı. B., 1996
6. Məmmədzadə M.B. Milli Azərbaycan hərəkatı. Bakı, 1992
7. Rəsulzadə M.Ə. Azərbaycan Cümhuriyyəti, Bakı, 1990
8. Həsənova L.L. İslahatdan sonrakı dövrdə Azərbaycanda torpaq icarə münasibətləri. Bakı, 1986
9. Генезис капитализма в Закавказье /Тезисы докладов научных сообщений. Б., 1969
10. Города Азербайджана в период капитализма (вопросы социально-экономической и культурной истории). Баку, 1987
11. Ибрагимов М. Нефтяная промышленность Азербайджана в период империализма. Баку, 1914
12. Мильман П.Ш. Судебная реформа 1864 г., и ее осуществление в Азербайджане. Баку, 1965, №3

13. Muрадалиева Э. Кровь земная – нефть Азербайджана и история. Баку, 2005
14. Muрадалиева Э.Б. Города Северного Азербайджана во второй половине XIX века. Баку, 1991
15. Сумбатзаде А.С. Промышленность Азербайджана в XIX в. Баку, 1964

b/m. L.A.Əliyeva  
dos. C.Y.Rüstəmova

**IV. ŞİMALİ AZƏRBAYCAN  
1905-1914-cü İLLƏRDƏ**

1. XX əsrin əvvəllərində Azərbaycanda ictimai-siyasi vəziyyət
2. Azərbaycan deputatları Rusiya Dövlət Dumasında
3. Azərbaycan xalqının milli hərəkatının ikinci mərhələsinin başlanması. 1905-1906-cı illərdə erməni-Azərbaycan münaqişəsi
4. Azərbaycanda siyasi partiyaların və ictimai hərəkatların yaranması

**1. XX əsrin əvvəllərində  
Azərbaycanda ictimai-siyasi vəziyyət**

XIX əsrin sonu – XX əsrin əvvəli dünya tarixində dərin dəyişikliklər dövrüdür. Sosial-iqtisadi həyatdakı dəyişikliklər, sənaye çevrilişinin başa çatması və dünya iqtisadiyyatının inkişafında sənaye mərhələsinə keçid burjuaziya cəmiyyətinin formallaşması, siyasi partiyaların yaranması, proletariatın – fəhlələrin adından çıxış edən ictimai qüvvə və qruplar tərəfindən siyasi partiya təşkilatlarının yaranması – bu dövrün başlıca xüsusiyyətlərini təşkil edir.

XX əsrin ilk illəri Rusiya tarixində xüsusi yer tutur. İslahatla bağlı inkişafın yaratdığı bütün ziddiyyətlər (siyasi, sosial, iqtisadi) ən yüksək səviyyəyə çatdı. 1900-1903-cü illər böhranı Rusiya iqtisadiyyatının dünya kapitalist təsərrüfatı ilə qırılmaz əlaqələrinin mövcudluğunu göstərdi. Böhran müvəqqəti olaraq Rusiya sənayesinə xarici kapital axımını dayandırdı.

XIX əsrin sonları – XX əsrin əvvəllərində həm Azərbaycanda, həm də bütün ölkədə neftlə bağlı sünə canlanmadan sonra iqtisadi böhran başladı. Onun nəticəsi kimi kütləvi işsizlik baş verdi və fəhlələrin həyat tərzi pisləşdi. Bu da ölkəni fəhlə hərəkatının mərkəzlərindən birinə çevirdi. Tətil mübarizəsi elə ölçülər aldı ki, 1902-ci ilin yanvarında hökumət Bakı şəhərində gücləndirilmiş nəzarət sistemi tətbiq etdi, yəni əslində hərbi vəziyyət elan etdi.

1900-cü ildən 1903-cü ilə qədər 112 min fəhlənin çalışdığı 3 mindən çox müəssisə bağlıdır. Bu şəraitdə fəhlələrin siyasi fəallığı yüksəldi. Məhz bu dövrdə fəhlə hərəkatının iqtisadi tətillərdən siyasi tətillərə çevrilməsi baş verdi.

1904-cü ildə Yaponiya Rusiyaya müharibə elan etdi. Çar hökuməti müharibənin siyasi mövqeyini möhkəmləndirməkdə və inqilabın qarşısını almaqda ona kömək edəcəyini düşünürdü.

Lakin bu ümidi doğrulmadı, müharibə çarizmin da yaqlarını daha da laxlatdı. Yaponlar Artur limanını mühasirəyə aldılar, sonra Mukden ətrafında rus ordusunu darmadağın etdilər. 300 minlik ordu bu döyüsdə ölü, yaralı və əsir olaraq 120 min nəfər əsgər itirdi. Sonra 1905-ci ildə Rus donanmasının Susima boğazında məhv – 20 hərbi gəmidən 13-nün batırılması, 4-nün əsir alınması daha bir zərbə oldu. Rusiya müharibəni uduzdu.

Müharibədəki məglubiyyətdən sonra cəmiyyətdəki böhran daha da dərinləşdi.

Yenice başlayan 1905-ci il inqilabı tətil hərəkatının genişlənməsi dövründə Rusiya müsəlmanlarının siyasi təşkilatı – «İttifaqi-muslimum» adlandırılan Ümumrusiya Müsəlman İttifaqı yarandı. Azərbaycan burjuaziyası Rusyanın müsəlman burjuaziyası ilə birləşməyə can atıldı. Bu birləşmənin təşəbbüskarları Krim və Kazan tatarlarının burjua ziyahlarının nümayəndələri R.İbrahimov, Y.Akçurin, İ.Qasprinski idi.

Hazırlıq işlərində A.M.Topçubaşov fəal iştirak edirdi. İttifaqın yaradılması haqqında məsələ hələ 1905-ci ilin əvvəllərində meydana gəlmişdi. Onun ilk qurultayı 15 avqust 1905-ci ildə Nijni-Novgorodda, yarmarka vaxtı keçirildi. Qurultayda Rusyanın müsəlman əhalisinin müxtəlif zümrələri (əsasən burjuaziya və ziyalılar) təmsil olunmuşdu. Çıxışlarda, əsasən, «Rusyanın bütün müsəlmanlarını birləşməyə», müsəlman burjuaziyasının hüquqlarının rus burjuaziyasının hüquqları ilə eyniləşdirilməyə, müsəlmanlara münasibətdə sıxışdırılmaları və hüquq bərabərsizliyini aradan qaldırmağa səsləyən, «müsəlmanların doğma dillərində məktəblərin açılmasını, kitab və qəzetlərin buraxılmasını tələb edən» çağırışlar səslənirdi.

II qurultay 1906-ci il yanvar ayının 13-23-də Peterburqda qeyri-legal şəraitdə keçirildi. Bu qurultayda din xadimləri, burjuaziya və ziyalıların nümayəndələri iştirak edirdi. Bu qurultaya qədər ittifaqın üzvləri kadetlərin qurultayında iştirak edərək, onların programını qəbul etməyə hazır olduqlarını bildirmişdilər.

II qurultay Dövlət Dumasına seçkilərin taktikasını müzakirə etdi. Bu qurultayda, həmçinin ittifaqın vahid siyasi partiyanın yaranmasını təklif edən Nizamnaməsi də qəbul olundu. Qurultay, demək olar ki, tamamilə kadetlərin programına uyğun gələn müvəqqəti program da qəbul etdi. Onun işində Azərbaycandan A.M.Topçubaşov, Q.Qarabəyov, A.X.Ahudov fəal iştirak edirdilər.

III qurultay 1906-ci ilin 16-21 avqustunda keçirildi. Bu qurultaya A.M.Topçubaşov sədr seçildi. Qurultayda İttifaqın programı qəbul edildi: Rusyanın bütün müsəlmanlarının birləşməsi, konstitusiyalı monarxiya ideyası, şəxsi mülkiyyətin müqəddəs olması, kəndlilərə torpaq verilməsi, mülkədarlara isə bunun əvəzinin ödənilməsi, milli-mədəni məxtəriyyət ideyası, dini təsisatların genişləndirilərək, hüquqlarının pravoslav ruhanilərlə bərabərləşdirilməsi (musəlman ruhanilərini öz

tərəflərinə çəkmək cəhdləri). III qurultayda millətlərarası toqquşmalarla bağlı qətnamə qəbul edildi. Bu qətnamədə hər iki xalqın dini və dünyəvi rəhbərlərinə müraciət edilir və «Zaqafqaziya müsəlmanları və ermənilərin qarşılıqlı barişdirılması işini öz əllərinə almaq» təklif olunurdu.

Lakin bu ittifaqın Bakı bölməsi yaradılmadı. Qeyd etmək lazımdır ki, Bakı cəmiyyətinin yuxarı təbəqəsi ümumrusiya müsəlman birliyinə onun bütün mövcudluğu dövründə laqeyd münasibət göstərirdi. Qurultayda yeni tipli məktəblərin yaradılması, məcburi ibtidai təhsilə keçilməsi yolları, mədrəsələrin yenidən təşkili, milli adət-ənənələrə diqqətin gücləndirilməsi və s. məsələlər müzakirə edildi.

1905-ci ilin yazı və yayında, ölkədə inqilabi mübarizənin gücləndiyi bir dövrdə milli burjuaziya və ziyalılar burju-liberal hərəkatının sülhpərvər, leqal üsullarından – kollektiv müraciətlərin verilməsi, çar üsul-idarəsi nümayəndələrlə görüşlərdən istifadə edirdilər. Martin 15-də H.Z.Tağıyevin sarayında burjuaziya və ziyalıların nümayəndələrinin müşavirəsi keçirildi. Burada Qafqazda islahatların keçirilməsinin vacibliyi məsələsi müzakirə edildi. Müsəlmanlara qoyulan qadağaların göstərildiyi kollektiv müraciət tərtib edildi. Bu müraciət çar hökumətinə Azərbaycan tərəfindən verilən ilk program sənəd idi. Müraciətdə Qafqazda zemstvoların (tərkibində çox hissəsi zadəganlardan ibarət olan seçkili yerli idarə) tətbiqinin, andlı iclasçılar məhkəməsinin yaradılmasının, müsəlmanların hüquqlarının rus zadəgan və tacirləri ilə eyniləşdirilməsinin, az torpaqlı və torpaqsız kəndlilərə torpaq verilməsinin vacibliyi və s. məsələlər mühüm yer tuturdu. Müraciətdə çarızmin müstəmləkə siyasetinə qarşı qəti etiraz ifadə olunurdu.

Çarızmin yeganə güzəştü müsəlmanlara özlərinə müfti, qazi və məhəllə ruhanişlərini seçmək və öz dinini azad şəkildə öyrənib ibadət etmək hüququnun verilməsi idi.

İnqilab davam edirdi. Burjuaziya çarı inandırıcı ki, monarxiyanın xilasının yeganə yolu «xalq təmsilçiliyidir».

## **2. Azərbaycan deputatları Rusiya Dövlət Dumasında**

I - IV çağırış Dövlət Dumasının fəaliyyəti həm Rusiya, həm də xarici tarixşünaslıqda ziddiyətli şəkildə qiymətləndirilir və mübahisələr doğurur. Sovet tarix elmində Dövlət Duması haqqında «keyfiyyətsiz», məhdud səlahiyyətlərə malik, hakimiyyətə təsir etmək qabiliyyəti olmayan parlament rəyi üstünlük təşkil edirdi. İndi başqa nəzər-nöqtəsi üstünlük təşkil edir – Duma çarın nəzarətindən kənardı idi, qanunvericilik və maliyyə məsələlərində onun hakimiyyətini məhdudlaşdırırırdı. Bu mübahisələri bir kənara qoyaraq, qeyd etmək lazımdır ki, Dövlət Duması Rusyanın ilk qanunvericilik orqanı idi və bu sözün Qərbi Avropa anlamında parlament rolu oynamaya təşəbbüs göstərirdi.

18 fevral 1905-ci ildə, artıq başlanmış inqilab şəraitində, böyük knyaz Sergey Aleksandroviçin (III Aleksandrın qardaşı) ölümündən sonra II Nikolay daxili işlər naziri Bulığının adına xalq arasından seçilmiş ən layiqlilərin qanunvericilik təkliflərində iştiraka cəlb edilməsi haqqında reskript verdi.

Dövlət Dumasının meydana çıxməsində «1905-ci il 17 oktyabr» manifesti əsas rol oynadı. Bu aktın təsiri çox böyükdür. Bu dəfə çarizmin ən böyük güzəsti Dumanın məsləhətverici orqandan qanunverici orqana çevriləməsi oldu.

Lakin Dövlət Dumasının yaradılması dövlət hakimiyyətinin mahiyyətini dəyişə bilmədi, bilməzdi də.

25 milyon insan səsvermə hüququ əldə etdi. 1897-ci ildə əhalinin I Ümumrusiya siyahıyalınması keçirildi. Rusyanın əhalisi digər Avropa ölkələrinə nisbətən daha surətlə artmışdı (1897-ci ildə 116 milyon adam (bu məlumata Polşa və Finlandiya daxil deyil).

Səsvermə hüququndan qadınlar, yaşı 25-dən az olanlar,

hərbi qulluqçular, muzdur-kəndlilər, fəhlələrin bir qismi məhrum idi. Seçkilər birbaşa və bərabərhüquqlu deyildi.

Rusiya Dövlət Dumasının özünün Qərbi Avropadakı analoqlarından əsas fərqi onun hüquqlarının son dərəcə məhdud olması idi; bu isə, əvvəla çarizmin öz hakimiyyətini heç kəslə bölmək istəməməsi ilə; ikincisi isə xalq arasından seçilmiş deputatların bu hakimiyyətdən istifadə etməyə qabil olmaması ilə izah edilirdi. Rusiya əhalisinin böyük bir hissəsi patriarchal ənənələrlə yaşayan kəndlilər idi; onlar çar hakimiyyətini Tanrı tərəfindən göndərilmiş hesab edirdilər və onlardan seçilən nümayəndələr müstəqil qərar qəbul etməyə qadir olan adamlar kimi yox, xahiş edənlər kimi çıxış edirdilər və üçüncüsü, yenicə yaranmış partiyalar zəif idi, onların siyasi mübarizə təcrübəsi yox idi.

Bu səbəbdən fəaliyyətinin başlanğıcında Dövlət Duması qarşısına qoyulmuş vəzifələri həyata keçirə bilmirdi. Lakin zaman keçdikcə vəziyyət dəyişirdi.

11 dekabr 1905-ci ildə II Nikolay seçkilər haqqında fərman verdi. İlk dəfə fəhlələr seçki hüququ əldə etdilər. Azərbaycan Dumada təmsil olunmaq hüququ qazandı. Qafqazda seçkilərin keçirilməsi demək olar ki, tamamilə canışından asılı idi. Rusiyada kadetlər qələbə çaldılar, çünkü əhalinin geniş təbəqələrinin maraqlarını əks etdirirdilər. Kadetlərin Bakı bölməsi də böyük təbligat kompaniyasına başladı.

Bakı quberniyasında seçkilər 31 may, Yelizavetpolda 16 may 1906-ci ildə keçirildi. Halbuki I Duma artıq aprelin 27-də öz işinə başlamışdı. I Dövlət Dumasına M.T.Əliyev, A.Muratxanov, A.M.Topçubaşov, İ.Ziyadxanov, A.Haqverdiyev seçildilər.

I Dövlət Dumasına 524 üzv seçilməli idi. Seçilmiş 440 deputat Dumanın açılışı günü – 27 aprel 1906-ci ildə Peterburqa yığıldı.

Azərbaycandan olan deputatlar 36 nəfərdən ibarət mü-

səlman parlament fraksiyasına daxil oldular. A.M.Topçubaşov fraksiyanın sədri seçildi. Fraksiya kadetlərlə birgə fəaliyyət göstərmək haqda qərar qəbul etdi. I Dövlət Dumasının qarşısında duran əsas vəzifələrdən biri də aqrar islahatların həyata keçirilməsi idi. Ancaq Rusiya üçün çox vacib olan məhz bu məsələdə siyasi partiyaların mövqeləri bir-birindən köklü şəkildə fərqlənirdi. Müsəlman fraksiyası aqrar məsələnin əsas müddəalarını da müzakirə edirdi. Bu məsələ program layihəsində göstərilirdi ki, «vəqf torpaqları müsadirə edilmir, mülkədar torpaqlarının müsadirəsi isə ancaq ehtiyac olduğu halda ədalətli qiymətdə təzminat ödənilməklə mümkün ola bilərdi».

Dövlət Dumasının iclaslarından birində çıxış edən İ.Ziyadxanov aqrar məsələyə toxundu. O, kəndin əsas problemini çarizmin köçürmə siyasetində gördü. O, çıxışında «Mərkəzi Rusiya kimi bizim də torpağa ehtiyacımız var. Biz də torpağın azlığından, yoxluğundan əziyyət çəkirik». Onun çıxışlarında petisiyalarda olan bütün tələblər öz əksini tapmışdı.

A.Haqverdiyev İrəvan və Yelizavetpol quberniyalarındaki vəziyyət, millətlərarası münaqişə, diyarın iqtisadi müflislişməsi barədə sorğu verdi. Duma bu müraciəti təcili qəbul etmədi və canişinə göndərdi. Canişin bu quberniyalarda qarşıqliqların qarşısının alınması sahəsində hansı tədbirlərin görülməsi barədə məlumat verməli idi.

I Duma öz fəaliyyətini uğursuzluqla başa vurdu. İyulen 9-da Tavriya sarayının qapıları bağlandı. I Duma aqrar məsələni həll etmədi.

Kadetlərin təşəbbüsü ilə hökumətə qəti etiraz bildirildi. Onlar Dumanın iclaslarını Vıborqda keçirməyi qərara aldılar. 9-10 iyulda Vıborqda Dumanın iclası keçirildi ki, burada Azərbaycandan olan deputatlar da iştirak edirdilər. İclasda «Xalq nümayəndərindən» xalqa müraciət qəbul olundu. Bu müraciəti kadetlər, həmçinin A.M.Topçubaşov və İ.Ziyadxanov

imzaladılar. Vıborq müraciəti bütün Rusiya əhalisini Dumanın buraxılmasına səslədi. Lakin onların hökumətə itaətsizlik haqqında çağrıları havadan asılı qaldı.

Müraciəti imzalayan şəxslərə qarşı cinayət işi qaldırıldı. Məhkəmə 1907-ci ilin dekabrında keçirildi. Onun qərarına əsasən deputatlar 3 ay müddətinə həbsə məhkum olundular, həmçinin gələcəkdə də Dumaya seçilmək hüququndan məhrum edildilər.

I Dumanı qovandan sonra hökumət II Dövlət Dumasına seçkilər elan etdi. I Dumanın acı təcrübəsindən nticə çıxaran II Duma qanunçuluq çərçivəsində fəaliyyət göstərərək, münaqişələrdən çəkinməyi qərara aldı (20 fevral- 2 iyun 1907-ci il).

Duma iki məsələni müzakirə etməli idi – aqrar məsələ və inqilabçılar qarşı fövqəladə tədbirlərin görülməsi.

Kadet F.A.Qolovin sədr seçildi. II Dumada Azərbaycanı F.Xoyski, X.Xasməmmədov, Z.Zeynalov, M.Şahtaxtinski, M.Mahmudov, İ.Tağıyev təmsil edildilər. Sonuncu Peterburqa getmədi.

Azərbaycandan olan deputatlar müsəlman fraksiyasının tərkibinə daxil oldular. F.Xoyski və X.Xasməmmədov bürönün tərkibinə seçildilər.

Müsəlman fraksiyasının işində A.M.Topçubaşov da fəal iştirak edirdi.

Dumanın müsəlman fraksiyası öz programını ayrıca kitabça şəklində çap etdirdi. Rusiyada idarəetmə forması konstitusiyalı parlament monarxiyası olmalı idi. Programda müraciətlərdə öz əksini tapmış müddəəalarla əsasən üst-üstə düşən tələblər şərh edilirdi.

Aqrar məsələnin müzakirəsi zamanı müsəlman fraksiyası adından F.Xoyski çıxış etdi. Çıxışında o göstərirdi: «Kəndlə məsəlesi mühüm olduğu qədər də mürəkkəb və təxirəsalınmazdır». O, hökumətin torpaq məsələsini,

qiymətlərin artması və torpaqların «təmin olunmuş kəndlilərin» əlində cəmlənməsi ilə nəticələnən, «az torpaqlı və torpaqsız kəndliləri kənarda qoyan» kəndlili torpaq bankı və köçürmələr vasitəsilə həll etməsi ilə razılaşmadığını bildirdi.

Aqrar məsələnin müzakirəsi zamanı əməkçi müsəlman fraksiyası adından Z.Zeynalov çıxış etdi. Qeyd etdi ki, Bakı quberniyasının kəndliləri heç bir qiymətə torpaq sahələrini almaq iqtidarında deyillər. Kəndlilərə torpağı bağışlamaq lazımdır. O, xüsusü mülkiyyət əleyhinə çıxırdı və torpaq üçün girov verilməsini pisləyirdi. Aqrar məsələnin müzakirələri nəticəsiz başa çatdı.

F.Xoyski 173 deputatla birlikdə 1907-ci il mayın 18-də dini inanclar və milli mənsubiyətlə bağlı məhdudiyyətlərin ləğvi ilə əlaqədar əsas müddəaların layihəsi ilə Dumaya müraciət etdi. Ümumi qanunlarda vətəndaşların – bütün Rusiya vətəndaşlarına sərbəst yaşayış yeri, köçmək, peşə yönümü seçmək hüququnun verilməsi və s. məsələsi qaldırılmışdı. Dumanın sədri layihə haqqında deputatlara məlumat verdi, müzakirəyə qoyacağına söz verdi və bu məsələ qapandı.

Yerli məhkəmələr haqqında məruzə X.Xasməmmədov və F.Xoyskinin narazılığına səbəb oldu. Belə ki, məruzədə göstərimişdi ki, islahat ancaq o quberniyalarda həyata keçirilə bilərdi ki, burada zemstvo islahati aparılmışdır, yəni Rusyanın mərkəzi quberniyaları nəzərdə tutulurdu.

Hökumət Dumadan inqilabi terrorun pislənməsini tələb etdi, lakin deputatların əksəriyyəti bundan imtina etdi. Bundan savayı, mayın 17-də Duma polisin hərəkətlərinə qarşı çıxdı, bunun ardınca terrorçu aksiyalar yenidən başladı. Mətbuat Dumaya qarşı çıxaraq, onu «üsyən yayan» adlandırdı. Bu şəraitdə hökumət Dumanın buraxılmasını elan etmək qərarına gəldi və deputatların bir qismini çar ailəsinə qarşı sui-qəsddə günahlandırdı.

II Nikolay 1907-ci il iyunun 3-də Dumanın buraxılmasını

elan edərək, 1907-ci il noyabrın 1-də III Dumanın çağırılması müddətini təyin etdi. Həmçinin seçki haqqında qanuna dəyişikliklər haqqında elan verdi.

3 iyun 1907-ci il Manifesti 1915-ci ilin avqustuna qədər mövcud olmuş «üç iyun sisteminin» yaradılması üçün əsas rolunu oynadı.

«Övvəlcə sakitlik, sonra islahatlar» - 1905-1907-ci illər inqilabından sonrakı P.A.Stolipin siyasetinin əsas xəttini təşkil edirdi. Eserlərin təşkil etdiyi sui-qəsddən (12 avqust 1906-ci il) möcüzə nəticəsində xilas olduqdan sonra o, hərbi-səhra məhkəmələri təsis etdi. Bu məhkəmələr 8 ay ərzində 100-ə yaxın ölüm hökmü çıxardılar – bu Rusiyada bu vaxta qədər görünməmiş bir rəqəm idi. Həmçinin 260-a yaxın gündəlik qəzet bağlandı.

II Dövlət Duması 103 gün ömür sürdü. Qarşısına qoyduğu heç bir məsələni həll etmədi. Yeni seçki qanununa müvafiq olaraq deputatların sayı 524-dən 442-yə endirildi. (1.11.1907-9.06.1912).

III Dumanın əsas vəzifələri ölkənin hərbi qüdrətinin artırılması və qanun-qaydanın bərpası idi.

Bəzi şəhərlər, o cümlədən Bakı şəhəri Dumaya seçki nümayəndəliyindən məhrum edildi. Qafqaz 28 əvəzinə 10 deputat göndərə bilərdi. Bakı, İrəvan və Yelizavetpol quberniyalarından X.Xasməmmədov nümayəndə seçildi.

III Dövlət Dumasında müsəlman fraksiyası 8 nəfərdən ibarət idi. Fraksiyaya X.Xasməmmədov rəhbərlik edirdi. Fraksiyanın əsas məqsədi zemstvo (yerli idarəcilik) müəssisələrinin təsis edilməsi, ibtidai təhsilin ana dilində aparılması kimi islahatlara və s. nail olmaq idi.

X.Xasməmmədovun çıxışını təhlil etdikdən sonra göstərmək olar ki, o aşağıdakı məsələlərə toxunurdu: siyasi azadlıq verilməsi, köçkünlük məsələsinin həlli, ana dilində təlim və məhkəmə icraatı, zemstvonun (yerli idarəcilik) tətbiqi.

1911-ci ildə X.Xasməmmədov hərbi mükəlləfiyyət barədə məsələ qaldırdı. Müsəlman fraksiyası hərbi mükəlləfiyyətin müsəlmanlara da şamil edilməsi və əsgəri borcun yerinə yetirilməməsi əvəzində ödənilən xüsusi pul vergisinin əleyhinə çıxış etdi.

«İrşad» qəzeti yazırıdı: III Duma xalqa heç nə vermədi və verməyəcək. O yalnız bürokratiyanın əlində örtük rolunu oynayırdı. Əvvəlki Dumalarda fikir mövcud idi. Düzdür, bu fikir xüsusi qüvvəyə malik deyildi, amma var idi.

X.Xasməmmədovun çıxışlarının içərisində ən mühümü Qafqaz məsələsi üzrə etdiyi məruzə idi. «Biz belə hesab edirik ki, hakimiyyət millətlər arasında heç bir fərq qoymamalıdır, bütün millətlər eyni hüquqlardan istifadə etməli və eyni məsuliyyəti daşımılmalıdır. Zaqqafqaziyanın bütün əhalisi xristianlara və qeyri-xristianlara bölünür. Müsəlmanlara inam yoxdur, onlar üçün bir sıra məhdudiyyətlər mövcuddur. Məktəblər əhalini təmin etmir, çünki onlarda təlim ana dilində aparılmır və məktəblərin sayı azdır».

Kadet partiyası III Dumada hökumətin daxili siyasi kursunun ünvanına kəskin tənqidə çıxış etməkdə davam edirdi.

III Duma milli məsələni də müzakirə edirdi. Hökumət Finlandiya haqqında bir neçə qanun layihəsi təqdim etdi. Finlandiyada rus və fin vətəndaşların hüquqları bərabərləşdirildi və hərbi mükəlləfiyyət əvəzinə ödənən pulun dəyəri 20 milyon fin markası miqdarında müəyyənləşdirildi.

Polşa məsəlesi kəskin şəkildə dururdu. Əvvəlki iki Dumadan Polşa üçün tam muxtarıyyət tələb edən Polşa solosu III Dumada digər təkliflər - andlılar məhkəməsinin tətbiqi, quberniyalarda özünüidarəənin qüvvətləndirilməsi kimi məsələlərlə çıxış edirdi.

1912-ci il iyunun 9-da çarın fərmanına əsasən III Dumanın iclasları dayandırıldı.

IV Dövlət Duması 1912-ci il noyabrın 15-də M.B.Rod-

zyankonun sədrliyi ilə açıldı. Azərbaycan əhalisindən Məmməd Yusif Cəfərov nümayəndə seçilmişdi. Yenidən 7 nəfərdən ibarət müsəlman fraksiyası yaradıldı. Fraksiya həm maddi, həm də mənəvi baxımdan ağır vəziyyətdə idi. Bu haqda M.Y.Cəfərov danışındı.

Əksəriyyət deputatların, xüsusilə sağların fraksiyaya münasibəti olduqca təkəbbürlü idi, onları heç kəs dinləmirdi, müsəlmanlara hüquqların verilməsi ilə bağlı məsələ qaldırılında çıxış edənə maneçilik törədilirdi. Bu cür münasibətlə demək olar ki, bütün müsəlman deputatları rastlaşırıdı.

Fraksiyanın IV Dövlət Dumasında fəaliyyəti qəzet səhifələrində işıqlandırıldı. Bu vaxt Peterburqda olan C.Hacıbəyov yazırıdı ki, müsəlman fraksiyası cəmiyyət tərəfindən diqqətsiz və müdafiəsiz buraxılıb.

M.Y.Cəfərov Peterburqda oxuyan azərbaycanlı tələbərlə görüşür, həmçinin Azərbaycanı gəzir, əhalinin sosial problemləri ilə daha yaxından tanış olurdu.

M.Y.Cəfərov öz çıxışlarında çarizmin əyalətlərdə yerli əhalini sıxışdırmaqla rus elementini gücləndirmək məqsədilə köçürmə siyasetinə mənfi münasibət bildirirdi. Müsəlmanlara aid mövcud hüquqi məhdudiyyətlərin ləğvi uğrunda çalışır, 3 iyun seçki aktının dəyişdirilməsini tələb edir, müsəlmanların Dumada məhdud şəkildə təmsil olunmasının əleyhinə olan çıxışlar edirdi.

IV Dövlət Dumasında dövlətə müxalifət qüvvətləndi. 1915-ci ilin avqustunda «Mütərəqqi blok» yaradıldı (bloka 422 deputatdan 236-sı daxil oldu). Sədr M.B.Rodzyanko seçildi.

M.Y.Cəfərovun bloka daxil olmaq haqqında bəyanatı qəbul edilmədi. Onlar bunu sədrlik edən K.Tevkelevin sessiyanın açılışına gəlməməsi, müsəlman fraksiyasının programının olmaması ilə izah edirdilər.

Hətta M.Y.Cəfərov fraksiyanın müsəlmanlara aid hüquqi,

dini və milli məhdudiyyətlərin aradan qaldırılması və Türküstanla Qazaxistana aid hüquqi qanunun dəyişdirilməsi haqqında tələblərini elan etdikdə belə, «Mütərəqqi blok»un təmsilçiləri A.F.Kerenskinin təşəbbüsü ilə müsəlman deputatları bloka qəbul etməkdən imtina etdilər (hərbi əməliyyatlar bəhanəsi ilə). Bu həm də hakimiyyəti dəyişdirmək üçün bloka lazım olan 2/3 hissə səs çıxluğunun blok tərəfindən artıq toplanması ilə izah edildi.

Beləliklə, Azərbaycanın yuxarı sosial zümrəsinin nümayəndələrinin Rusyanın Dövlət Dumasındakı fəaliyyəti, onların iclaslardakı çıxışları, komissiyaların işində iştirakı, həmçinin Azərbaycan burjuaziyası ideoloqlarının qəzet səhifələrindəki çıxışları onu göstərir ki, onlar öz tələbləri ilə çarizmin müstəmləkə siyasetinin əleyhinə çıxış edirdilər. Onlar bütün ümidiyərini Rusiyada mövcud olan dövlət quruluşu çərçivəsində islahatlar aparılmasına bağlamışdılar.

### **3. Azərbaycan xalqının milli hərəkatının ikinci mərhələsinin başlanması. 1905-1906-ci illərdə erməni-Azərbaycan münaqişəsi**

XX əsrin əvvəllərində Rusiya imperiyasında baş verən iqtisadi böhran, siyasi və sosial proseslər onun müstəmləkələrinə də təsir göstərirdi. Onlar Azərbaycandan da yan keçməmişdi və burada Azərbaycanda milli hərəkatın ikinci mərhələsinin başlanmasına təkan verən gərgin hadisələr baş verirdi. 1875-ci ildə «Əkinçi» qəzetinin nəşri ilə başlanmış Azərbaycan milli hərəkatının birinci mərhələsi maarifçilik və milli-mədəni dirçəlişin inkişaf mərhələsi idi. Milli mədəniyyətin zəngin ənənələrini inkişaf etdirən görkəmli azərbaycanlılar – M.F.Axundov, H.B.Zərdabi, C.Məmmədquluzadə, M.Ə.Sabir, Ü.Hacıbəyov və başqaları onu keyfiyyətcə yeni səviyyəyə qaldırdılar. Onlar xalqın milli-azadlıq

niyyətlərini eks etdirirdilər. Eyni zamanda dünya mədəniyyətinin dərk edilməsi prosesi baş verirdi. 1905-ci ildən başlayaraq Azərbaycanda 1905-1907-ci illər Rusiya inqilabının təkan verdiyi milli hərəkatın təşəkkül tapması və yüksəlməsi mərhələsi başlayırdı.

Azərbaycan xalqının birləşməsi və milli şürünün inkişafında ermənilər və azərbaycanlılar arasındaki münaqişə böyük rola malik idi. Azərbaycanda çoxmillətli burjuaziyanın mövcudluğu və iqtisadi, siyasi sahələrdə nüfuz qazanılması uğrunda mübarizə ona gətirib çıxarırdı ki, milli əsərətə qarşı mübarizə çox zaman öz yerini müxtəlif millətlərə mənsub burjuaziya nümayəndələri arasında, xüsusilə milli Azərbaycan və yalançı erməni burjuaziyası arasında mübarizəyə çevirdi. O dövrə erməni burjuaziyası güclü siyasi fəaliyyətə başlamışdı. Hələ 1887-ci ildə Cenevrədə erməni millətçi partiyası «Hnçak» (Zəng) yaranmışdı. Sonra, 1890-ci ildə Tiflisdə sosial-demokrat roluna iddia edən və dənizdən-dənizə «Böyük Ermənistən» yaratmağı qarşısına məqsəd qoyan «Daşnaksütun» (İttifaq) meydana çıxmışdı.

Bu millətçi erməni partiyalarının: «Qnçak»ın 1892-ci ildən, «Daşnaksütun»un isə 1903-cü ildən Bakıda da şöbələri var idi. Bu dövrə azərbaycanlıların milli partiyası yox idi.

XIX əsrin sonunda Osmanlı imperiyasından erməni əhalisi Azərbaycana axışış gəldi. Bu, 90-ci illərdə Osmanlı imperiyasında ermənilərin antitürk çıxışlarının yatırılması ilə əlaqədar baş verirdi. Erməni əhalisinin böyük hissəsi İrəvan, Bakı və Elizavetpol (Gəncə) guberniyalarında yerləşdirildi. XIX əsrin sonlarında Cənubi Qafqazda ermənilərin sayı 900 min nəfər (1828-1829-cu və sonrakı illər miqrasiyasından sonra), 1908-ci ildə isə 1,3 milyon nəfər idi. Azərbaycan və Gürcüstan ərazilərinin bir hissəsinə iddialı olan ermənilər Cənubi Qafqazda güclü fəaliyyətə başladılar. Türkiyədən olan qaçqınlar üçün Bakının kənarında xüsusi qəsəbə (Ermənikənd)

salındı və şəhər öz torpaqlarının bir qismini güzəştli şərtlərlə ermənilərə verdi. Və yalnız iki il sonra Bakıda kasib müsəlmanlar üçün də belə bir qəsəbənin tikilməsi məsələsi qaldırıldı. Hətta o zaman Bakıya gəlmiş rus məməru öz təəssüratını «Neft Kaliforniyasında» məqaləsində təsvir edərkən yazdı ki, ermənilər «siyasi sayıqlamalara uyublar və öz dövlətlərinin nəinki bütün Qafqazda, hətta cənubi Rusyanın bir hissəsində, Rostov-Donda da görürler».

Beləliklə, 1905-ci ilin fevralında Bakıda başlamış erməni –müsəlman münaqişəsinin kökləri hələ XIX əsrin sonu – XX əsrin əvvəllərində nəzərə çarptırdı. 1905-ci ilin əvvəlində, rus inqilabının başlanması ilə bu münaqişə daha da kəskinləşdi. Rusiya imperiyasının əyalətlərində milli-azadlıq və inqilabi hərəkatı başlayan kimi, çarizm onların qarşısını almaq məqsədilə milli münaqişələri qızışdırır, bir xalqı o birinin üstüne salmaqla qədim, sınaqdan çıxmış prinsip olan Divede et impera! (Parçala və hökm sür) siyasetindən istifadə edirdi. 1905-1906 və 1918-1920-ci illərdə də belə olmuşdu.

Milli ayrı-seçkilik və Azərbaycan xalqına qarşı düşməncilik duyğularının qızışdırılmasında Bakıda və Azərbaycanın digər rayonlarında təşkilatları olan erməni milli partiyaları, xüsusilə «Daşnaksütun» mühüm rol oynayırdı. 1904-cü ildə, «Daşnaksütun»un Vyanada keçirilən III qurultayında partiyainin Əsgəri Nizamnaməsi qəbul edildi ki, bu nizamnamə əslində həmin partiyani orta əsrlərin hərbi ordeni kimi bir təşkilata çevirdi. «Daşnaksütun» erməni-Azərbaycan münaqişəsində məsum rol oynayırdı. İqtisadi amil də mühüm səbəblərdən biri idi. Məsələ burasında idi ki, Bakının həm sənayesində, həm də ticarətdə ermənilər aparıcı mövqə tutmağa can atırdılar, bu isə öz növbəsində yerli azərbaycanlı əhalinin maraqlarını sıxışdırır və onları Rusyanın xüsusi himayəsində olan ermənilərdən iqtisadi asılılıq vəziyyətinə salırdı. Ermənilər isə müsəlmanları vəhşi və fanatik xalq kimi

qələmə verməklə rus hökumətinin müsəlmanlara inamını zəiflədirdilər. Bu, ermənilərlə sülh şəraitində yaşamağa çalışan azərbaycanlıların narazılığına səbəb olurdu.

Beləliklə, 1905-ci ilin başlanğıcında vəziyyət son dərəcə gərginləşmişdi. İstənilən anda milli və siyasi partlayış baş verə bilərdi. Fevralın 6-da Bakının mərkəzində erməni mauzerçiləri tərəfindən Sabunçu sakini Ağarza Babayevin öldürülməsi belə partlayış detonatoru rolunu oynadı. Bundan az əvvəl 1905-ci il yanvarın 12-də azərbaycanlı məhbusu (Balağa Məmmədrza oğlu) istintaqa aparan erməni konvoyu onu yolda öldürdü. Bu hadisələr vəziyyəti son həddə qədər gərginləşdirdi, şəhərdə atışma başladı. Polis və ordu fəaliyyətsiz idilər. Qətillər, qarətlər üç gün davam etdi. Senator Kuzminskinin məlumatına əsasən nəticədə 262 nəfər həlak oldu. Münaqişə Cənubi Qafqazın digər ərazilərinə də keçdi: İrəvan (20-21 fevral), Naxçıvan (may), Şuşa (iyun), Gəncə (15-18 noyabr), Tiflis (21 noyabr), Qazax (sentyabr), sonra yenə Bakı (avqust). Bu hadisələr haqqında məlumatlar Amerika alimi Tadeus Svyatoxovskinin kitabında verilir. Natamam məlumatlara əsasən bu hadisələr nəticəsində 158 azərbaycanlı və 128 erməni kəndi qarət edilib yandırılmışdı. Mənbələrdə önlənlərin sayı 3 mindən 10 mindək göstərilir. T.Svyatoxovski qeyd edir ki, «öldürülmüş azərbaycanlıların sayı ermənilərin sayından çox idi». Münaqişə qurbanı olan azərbaycanlıların dəqiq sayını hesablamaq çətin idi, çünkü müsəlmanlar öldürülənlərlə bağlı hər şeyi gizlədir, ölülrəni o saat dəfn edirdilər. Bir çox müəlliflər belə hesab edir ki, «müsəlmanlar ermənilərdən çox zülm çəkmişdilər». Azərbaycanlılar zərər çəkmiş tərəf oldular, çünkü özlərinin çoxdan hazırlanan işlərini həyata keçirmək üzrə işi var qüvvələri ilə həyata keçirən yaxşı təşkil olunmuş erməni xumblarına (dəstələrinə) lazımı müqavimət göstərə bilmədilər. Lakin dünya mətbuatında bu hadisələr guya vəhşi və fanatik müsəlmanların əzdiyi xristian ermənilərə münasibətdə rəğbət

göstərməklə işıqlandırılırdı. Lakin hətta Amerikanın erməni icması da öz nəşrlərində təsdiq edirdi ki, İrəvan və Eçmiədzində əsas zərər çəkənlər azərbaycanlılar olmuşdur. Yerli hakimiyyət və hökumət qanlı toqquşmalar zamanı nəinki köməksizlik, həmçinin həm ermənilərə, həm də azərbaycanlılara qarşı fitnəkar mərhəmətlilik nümayiş etdirirdi. Məsələn, Bakıda, general-qubernator knyaz Nakaşidze azərbaycanlılara qarşı mərhəmətlilik göstərirdi, elə buna görə də «Daşnaksütun»un Bakı komitəsi tərəfindən ona ölüm hökmü kəsilmişdi. 1905-ci ilin mayında hökm yerinə yetirildi: Nakaşidze qubernatorun ekipajına bomba atmış erməni terrorçularının əliylə öldürüldü. Şuşada isə general-qubernator Qoloşapov erməniləri müdafiə etdiyinə görə azərbaycanlılar tərəfindən ölümə məhkum edilmişdi.

Erməni-Azərbaycan münaqişəsi göstərdi ki, ermənilər yaxşı hazırlanmış, əvvəlcədən silahlanmışdılar, Rusiyadan, Qərbi Avropadan və İrandan kömək alırdılar. Erməni-daşnak təcavüzkarlarının silahlanması erməni milyonerləri Mantaşev, Saturov, Adamov və başqaları böyük rol oynadı. Azərbaycanlı əhali köməkdən və müdafiədən məhrum idi, silahı yox idi və gözlənilmədən hücumlara məruz qalmışdı, bu səbəbdən də yaxşı təşkil olunmuş daşnak ordusuna ciddi müqavimət göstərə bilmirdi. Azərbaycanlılar təşkilatlaşmamışdılar və ermənilərin hücumlarına ayrı-ayrılıqda cavab verirdilər. Azərbaycanlılar uzun müddət erməni millətçilərinin başlıca məqsədlərini başa düşmür və dərk etmirdilər. Silahsız azərbaycanlı əhalisi hökumətə ümid bəsləyirdi. Hökumət isə ermənilərə çox zaman yaxşı münasibət bəsləyirdi. Çar hökuməti və daşnaklar arasındaki əməkdaşlıq hamiya məlum idi. Hətta Rusiya hökumətinin baş naziri P.A.Stolipin Qafqaz canişini Vorontsov-Daşkova ermənilərə mehriban münasibətinə görə tənə edirdi. Beləliklə, erməni-Azərbaycan münaqişəsi nəticəsində müsəlmanların həmrəyliyi zərurəti yarandı. Bu isə

azərbaycanlıların birleşməsi və onların fəaliyyətini əlaqələndirən, daşnaklara qarşı durmağa qabil olan partiyaların yaranmasına səbəb oldu.

#### **4.Azərbaycanda siyasi partiyaların və ictimai hərəkatların yaranması**

Rus-erməni birliyi simasında qorxulu bir təhlükəyə qarşı dura bilmək üçün Azərbacanda «Difai» adı ilə tanınan gizli siyasi təşkilat yaradıldı. «Difai» Azərbaycan dilində «Dəf etmək»-«Qarşısını almaq» mənasını verir. Lakin bir çox tədqiqatçılar, o cümlədən T.Svyatoxovski, İ.Bağirova onun adını «Müdafıə» kimi tərcümə edirlər. Lakin erməni daşnakların hücumlarını dəf etmək, azərbaycanlıları qorumaqbunların böyük bir fərqi yoxdur. «Difai»nın yaranma tarixi ilə bağlı müxtəlif fikirlər mövcuddur: T.Svyatoxovski, M.Məmmədzadə, A.Balayev və başqaları partiyanın 1905-ci ildə, İ.Bağirova, X.Məmmədov, S.Süleymanova isə 1906-ci ildə yarandığını göstərilər. «Difai»nın 1905-ci ildəki fəaliyyətini göstərən arxiv materialları yoxdur. Deməli partiya 1906-ci ildə yaradılmışdır. Məhz həmin dövrdə Şuşada və bütün Qarabağda, Naxçıvan və İrəvanda daşnak silahlı dəstələri-xumbların hücumu nəticəsində azərbaycanlı əhalinin çox hissəsi ziyan çəkmişdi. Bəzi Azərbaycan kəndlərində: Karxana, Soldaş və Mehirlidə əhali tamamilə qılıncaq keçirilmişdi, Malibəyli və Xankəndi kəndlərində isə qan tökülməsinin qarşısını almalı olan rus kazaklarının gözləri qarşısında bütün azərbaycanlı qadın və uşaqlar doğranmışdı. 1906-ci ilin avqustunda Əhməd bəy Ağayev Şuşaya gəldi və şəhərin tanınmış, hörmətli adamlarının iştirakı ilə bir yiğincaq keçirdi. Əhməd bəy Ağayevin təşəbbüsü ilə «Difai» partiyası yaradıldı. Partiyanın mərkəzi komitəsi Bakıda yerləşirdi. Onun tərkibinə Əhməd bəy Ağayevin özü, Qarabəy Qarabəyov, Məmməd

Həsən Hacinski, İsabəy Aşurbəyov, Behbud Cavanşir və Niftali bəy Behbudov daxil idilər. Mərkəzi Komitənin üzvlərindən bir qismi (Ə.Ağayev, Q.Qarabəyov, Aşurbəyov, M.Hacinski) eyni zamanda sosial-demokrat təşkilat olan «Hümmət»ə daxil idilər. «Difai»nın demək olar ki, Azərbaycanın bütün qəzalarında: Şuşada, Gəncədə, Zəngəzurda, Ağdamda, Bərdədə, Yevlaxda, Qaryagin və Cavanşirdə komitələri mövcud idi. Demək olar ki, hər bir komitənin özünün silahlı drujinaları var idi. Ən böyük döyüş drujinası Şuşada idi. Onun tərkibinə 400 nəfər daxil idi. Digər drujinalarda nisbətən az (50 nəfərdən 100 nəfərədək) adam var idi.

1907-ci ilin martında Gəncədə Cənubi və Şimali Qafqaz və Krım müsəlmanlarının qurultayı oldu. Orada difaiçilər də fəal iştirak etdirilər. Yaradılmış Zaqqafqaziya Müsəlman İttifaqının sədri vəzifəsinə keçmiş Dövlət Dumasının üzvü İsmayıllı bəy Ziyadxanov seçildi. Qurultayda həm də Maku xanları və Krım tatarlarının lideri İsmayıllı bəy Kasprinski iştirak edirdilər. Qurultay iştirakçıları daşnaklardan nümunə götürürək, terror yolu ilə Rusiya hökumətindən güzəştərək tələb etməyi qərara aldılar, çünki onlar erməni daşnaklarını azərbaycanlıların üstüne qısqırdan çar hökumətini millətlərarası münaqişənin əsas günahkarı hesab edirdilər. «Difai»nın sosial bazası müxtəlif idi: ziyalılar, tacirlər, ruhanilər, kəndlilər. Hətta «Difai»nın ən qüvvətli Gəncə təşkilatlarından birinin sədri Axund-Molla Məhəmməd Pişnamazzadə (Yelizavetpol kişi gimnaziyasının şəriət müəllimi) idi. Şuşa komitəsinə doktor Kərimbəy Mehmandarov, Ağdam komitəsinə əsasən Vladiqafqazda yaşayan Xasay Xan Usmiyev, o olmadığı vaxtlarda Zülfüqar bəy Haqverdiyev başçılıq edirdi. «Difai» «Daşnaksütün»a qarşı döyüş təşkilatı kimi yaransa da, öz fəaliyyətində digər məqsəd və vəzifələri də nəzərdə tuturdu. Bunlar partiyanın Əhməd bəy Ağayev tərəfindən nəşr edilən «İşşad» qəzetində çap edilmiş programında əks olunmuşdu.

Məsələn, partiyanın mühüm vəzifələrindən biri kimi xalqa təhsil vermək, savadsız kütlələri maarifləndirmək işi göstərilirdi. Eyni zamanda, «Difai» öz məqsədlərinə çatmaq üçün qanunsuzluğa yol verən və erməniləri müdafiə edən hökumət məmurlarına qarşı mübarizənin terrorcu metodlarından istifadə etməli olurdu. «Difai»nın programında deyilirdi ki, «Difai» ermənilərin milli torpaqlarımıza yiyələnərək, xarabalıqlarımız üzərində öz məskənlərini salmalarına icazə verməyəcək. Bunun qarşısını almaqdan ötrü difaiçilər terror aktları həyata keçirirdilər: məsələn, azərbaycanlı əhaliyə qarşı xüsusi qəddarlığı ilə seçilən, Azərbaycan kəndlərinin talan edilməsinə icazə verən, hətta bu işdə iştirak edən Şuşanın general-qubernatoru Qoloşapov və onun dəftərxanasının müdürü Kleşinski, həmçinin Naxçıvan uezdinin naçalniki Engel öldürülmüşdü.

«Difai»nın programının aqrar hissəsində elan edilirdi ki, torpaqlar zəhmətkeşlərə məxsus olmalıdır. Gördüyüümüz kimi, partiyanın sosial ideyaları da var idi. Son nəticədə partiya belə hesab edirdi ki, onun məqsədi – Qafqaz xalqlarının xoşbəxtliyinə nail olmaq və onlar arasında qardaşlıq münasibətlərini bərqərar etməkdir. 1909-cü ilə qədər (Əhməd bəy Ağayevin Türkiyyə mühacirətinə qədər) «Difai» Azərbaycan xalqının müdafiəsi və qüvvələrinin birləşdirilməsi işində ciddi rol oynayırdı.

Çar hakimiyyəti difaiçilərə qarşı repressiya tətbiq edirdi, partiyanın yerli komitələrinin çoxu dağıdılmış, üzvləri həbs edilib, sürgün olunmuşdu. Lakin «Difai»nın fəaliyyəti bəzi mənbələrin fikrincə 1912-ci ilə, digərlərinə görə 1917-ci ilə qədər davam etmişdi. Sonralar bir çox difaiçilər 1911-ci ildə yaradılmış «Müsavat» partiyasına daxil oldular.

1905-ci ildə Gəncədə «Qeyrət» partiyası yaradıldı. O, «tatar sosial-federalçı inqilabçıların partiyası» adlanır, muxtariliyyət və Rusiyanın federativ quruluşu ideyasını irəli sü-

rürdü. Partiyaya Ələkbər bəy Rəfibəyov (hüquqsunas), A.Xasməmmədov (mülkədar, Yelizavetpol dairə məhkəməsində andlı iclasçı, Xəlil bəy Xasməmmədovun qardaşı) və Rüstəmbəyov başçılıq edirdilər. Bəzi mənbələr göstərir ki, «Qeyrət»in rəhbərliyinə Nəsibbəy Yusifbəyli də daxil idi. Partiyanın əsas məqsədi «Qafqazın müsəlman əhalisinin çoxluq təşkil etdiyi rayonlarının muxtarıyyəti ilə ayrılması» idi. Partiyanın fəaliyyəti 1908-ci ilə qədər davam etmişdi, lakin bəzi mənbələr qeyd edir ki, onun fəaliyyəti 1912-ci ildə də nəzərə çarptı.

1907-ci ilin mayında daha bir milli partiya – «Müdafıə» yarandı. O, Tiflisdə və Elizavetpol quberniyasının qərbində, Qazaxda və Borçalıda fəaliyyət göstərirdi. Partiyanın yaradılmasında İbrahim bəy Vəkilov, Ağabəy Qiyasbəyov (milis praporşiki, müflisləşmiş bəy), Hacı Kərim Saniyev (Dağkəsəmən məktəbinin müəllimi) və başqaları iştirak etmişdilər. Partiyanın fəxri rəhbəri I Dövlət Dumasının deputatı İsmayılxan Ziyadxanov idi. Bir çox tədqiqatçılar belə hesab edirlər ki, «Müdafıə» sərf bəy partiyası idi. Lakin onun tərkibinə ziyalılar da daxil idilər. Partiyanın müraciətində deyilirdi ki, o, «Difai» partiyasının programı ilə işləyəcək və müsəlmanların bütün ictimai işlərinə müdaxilə edəcəkdir. «Müdafıə» mülkədar torpaqlarının kəndlilər arasında bölüşdürülməsi, müsəlmanlar arasında ictimai birliklərin yaradılması, onların maarif və mədəniyyətinin qayğısına qalmaq kimi fikirlər irəli süründü. «Müdafıə» 1908-ci ilə qədər mövcud oldu.

Azərbaycanda milli hərəkatın rəhbəri olmuş milli-demokratik «Müsavat» (Bərabərlik) partiyası 1911-ci ildə yaradılmışdı. Onun baniləri Məmməd Əli Rəsulzadə (Məmməd Əmin Rəsulzadənin əmisi oğlu), hümmətçilər Abasqulu Kazımkəndə, Tağı Nağı oğlu, Kərbəlayi Vəli Mikayıl oğlu, Quşamra Şərifzadə, Səid Musəvi, Yusif Ziya və başqaları idilər. Partiyanın ideya rəhbəri olan Məmməd Əmin Rəsulzadə özü bu

zaman siyasi mühacirətdə idi. Partiya qeyri-leqal idi və 1917-ci ilin fevralına qədər gizli, ciddi məxfilik şəraitində işləmişdi. Partiyanın sıralarına ziyalılar, fəhlələr, tacirlər, kəndlilər, xırda burjuaziya, kontor xidmətçiləri daxil idilər. «Müsavat»ın ilk programı 1912-ci ildə qəbul edilərək, kitabça şəklində çap olunmuşdu. Belə hesab edilir ki, onu Məmməd Əmin Rəsulzadə hazırlamışdı. Bu program, əsasən islami xarakter daşıyırırdı, yəni millətlər arasında fərq qoymadan bütün müsəlman xalqlarının birləşməsi, müstəqillik uğrunda mübarizə aparan müsəlman ölkələrinə maddi və mənəvi kömək göstərilməsi və s. kimi vəzifələr irəli süründü. Lakin müsavatçıları panislamçı adlandırmaq da doğru olmazdı. Partiyanın Mərkəzi Komitəsi Bakıda yerləşirdi və nahiyələrdə öz bölmələrinə malik idi. Bu bölmələrə də onlara tabe olan özəklər daxil idi. Programa uyğun olaraq, ildə bir dəfə MK öz işi haqqında konfransda hesabat verirdi. «Müsavat»ın 1917-ci ilə qədərki fəaliyyəti haqqında material olduqca azdır, çünki həmin dövrə partiya ciddi məxfilik şəraitində fəaliyyət göstərirdi. Yalnız o məlumdur ki, 1912-ci ildə o, Balkan müharibəsi ilə əlaqədar intibahnamə (gizli vərəqə) buraxmışdı. Həmin vərəqədə Avropa ölkələri tərəfindən sıxışdırılan Osmanlılılar müdafiə edilirdi.

1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi münasibətilə elan edilən əfvə əlaqədar Məmməd Əmin Rəsulzadə mühacirətdən geri dönür və həmin vaxtdan «Müsavat»a rəhbərlik edir. Bu zaman onun siyasi baxışlarında dəyişiklik baş verir. M.Ə.Rəsulzadə islam birliyinə nisbətən milli məsələnin üstünlüyünü qəbul edir. O, türk birliyi tərəfdarı idi. O, yeni, xarici sözlərdən təmizlənmiş türk dili - «Yeni lisan» və türklərin milli dirçəlişi haqqında məqalələr yazar.

Azərbaycanda milli partiyalar yarandığı zaman artıq digər siyasi partiyalar – sosialist tipli təşkilatlar mövcud idi. Azərbaycanda ilk belə təşkilat 1901-ci ildə fəhlə hərəkatına

siyasi xarakter vermək, gizli sosial-demokratik marksist dərnəklərin işini əlaqələndirmək və birləşdirmək üçün yaradılmış RSDFP-nin (Rusiya Sosial Demokrat Fəhlə Partiyası) Bakı Komitəsi idi. 1903-ci ildə RSDFP-nin bolşevik və menşevik hissələrinə ayrılmışından sonra Bakı Komitəsi gah bolşevik fraksiyasına, gah da menşevik fraksiyasına birləşirdi. Onun tərkibinə əsasən qeyri-azərbaycanlılar –A.S.Yenukidze, V.Z.Ketsxoveli, L.Qalperin, L.M.Knunyans, İ.F.Sturua, A.Eyzenbert və başqları daxil idilər. Həmin təşkilata daxil olan azərbaycanlılardan Məmməd Məmmədyarovun və Əsədulla Axundovun adını çəkmək olar. Bakı Komitəsi 5 rayona bölünmiş, rayon komitəleri yaradılmışdı. Təşkilat gizli şəraitdə işləyirdi. O, marksist ədəbiyyatının yayılması ilə məşğul olur, mühazirə və müzakirələr keçirirdi. Onun özünün inqilabi vərəqələr, müraciətlər çap edən gizli «Nina» mətbəəsi var idi. 1904-cü ilin sonlarına yaxın komitənin Gəncədə, Gədəbəydə, Şuşada öz təşkilatları var idi. O, sosialist cəmiyyətinin yaradılması, istehsal vasitələri üzərində xüsusi mülkiyyətin ləğv edilməsi, istehsalın ictimailəşdirilməsi, insanın insan tərəfindən istismarına son qoyulması kimi məsələləri özünün son məqsədi hesab edirdi. Bütün bunlar üçün isə inqilab etmək lazım gəldi. İngilabin hərəkətverici qüvvəsi isə proletariat hesab edilirdi.

1902-ci ildə Bakıda 17 yaşlı Məmməd Əmin Rəsulzadə tərəfindən «Müsəlman gənclər təşkilatı» yaradılmışdı. Bu təşkilatın məqsədi çarizmin müstəməlkə siyaseti ilə mübarizə aparmaq idi. Bu dərnək sosialist tipli idi, belə ki, fəhlələr arasında azadlıq və inqilab ideyalarını təbliğ edir, çarizmə qarşı inqilabi şerlər yayırırdı. Dərnək üzvləri azərbaycanlıların milli şürünün oyadılması və milli dilin inkişaf etdirilməsini özlərinin əsas məqsədi hesab edirdilər. Bu gənclər dərnəyi «Hümmət» təşkilatının yaradılması üçün təməl rolunu oynadı. Bakı fəhlələrinin yaridan çoxunu təşkil edən azərbaycanlı

fəhlələr inqilabi və sosial-demokratik işlə əhatə olunmamışdı. Müsəlman fəhlələri arasında iş aparmaq məqsədilə 1904-cü ildə Azərbaycan ziyanı-demokratları müsəlman dünyasında ilk sosial-demokratik təşkilat olan «Hümmət» (Enerji) yaratdır. Bu təşkilat Azərbaycan dilində eyni adlı qəzet buraxırdı. S.M.Əfəndiyev, Əsədulla Axundov, M.Ə.Əzizbəyov, M.Ə.Rəsulzadə, M.H.Hacinski, H.Sultanov və başqları həmin təşkilatın üzvləri ili. «Hümmət» Rusiya sosial-demokratiyasında ilk vaxtlar marksizmi türk millətçiliyi ilə birləşdirən fenomen hesab etmək olar. «Hümmət»in şüarı «El bir olsa, dağ oynadar yerindən» sözü id. Sovet tarixşünaslığında «Hümmət» RSDFP-nin Bakı Komitəsinin filialı kimi təqdim edilirdi. Lakin arxiv materialları göstərir ki, üzvlərinin bir hissəsinin RSDFP-nin üzvü olmasına baxmayaraq, bir çox hümmətçilər RSDFP-yə daxil olmaqdan imtina etmişdir. Bu səbəbdən, söyləmək olar ki, «Hümmət» uzun müddət ayrıca işləmiş, P.Caparidze və başqlarının dediyi kimi RSDFP-nin tərkib hissəsi olmamışdır. Hümmətçilər 1905-ci ildə İranda başlamış inqilabın iştirakçıları olmuşlar. M.Ə.Rəsulzadə 1909-cu ildə İrana mühacirət etmiş və orada «İrani-Nou» qəzetini çap etmişdir. 1906-ci ildən hümmətçilər həmçinin «Dəvət-Qoç» (Çağırış) və «Təkamül», 1907-ci ildən «Yoldaş» qəzetlərini buraxmağa başlamışlar. 1907-ci ildə həbslər nəticəsində «Hümmət»in fəaliyyəti əhəmiyyətli dərəcədə zəiflədi. 1920-ci ildə «Hümmət» digər sosial-demokratik partiyalarla: RSDFP-nin Bakı Komitəsi və «Ədalət»lə birləşərək, Azərbaycan Kommunist Partiyasını təşkil etdilər.

Azərbaycanda fəaliyyət göstərən sosialist partiyalarından biri də eser partiyası idi. Rusiyada sosialist-inqilabçılar- eserlər partiyası 1902-ci ildə meydana çıxmışdı. Bakıda ilk eser dərnəyi 1903-cü ildə yaradıldı, 1904-cü ilin əvvəllərində isə o qrup halında formalasdı. Lakin bu qrup kiçik idi (1903-cü ildə

cəmi 6 nəfər). Bakıda eser partiyasının yaranması 1905-ci ildə baş verdi. Bakı eserləri qeyri-azərbaycanlılar idi – V.Rizel, A.İvanov, M.Prokofyev, S.Rayeski. Bakı eserlərinin sosial bazasını fəhlələr, Xəzər donanmasının matrosları, tələbə gənclər təşkil edirdi.

Eserlərin programı çox hallarda sosial-demokratlarınkı ilə oxşar olsa da, onların fərqləri də mövcud idi. Eserlər sosial-demokratların xırda burjuaziya hesab etdiyi kəndlilərin maraqlarını müdafiə edirdilər. Onlar torpaqları kəndli icmalarının istifadəsinə verməyi, yəni «sosiallaşdırmağı» tələb edirdilər. Eserlər proletariatı yox, kəndliləri inqilabın hərəkətverici qüvvəsi hesab edirdilər. Çarizmə mübarizədə terrordan istifadəni qəbul edirdilər. Bakı eser təşkilatı da terror aktları həyata keçirən döyük drujinəna malik idi. Eserlər belə hesab edirdilər ki, milli məsələni konstitusiya vasitəsilə və federasiya daxilində birləşmiş milli dövlətlər yaratmaqla həll etmək mümkündür. Bakı eserləri özlərinin «Kavkazskoe slovo» (Qafqaz sözü) qəzetini buraxırdılar. Eser təşkilatının Şuşada, Gəncədə və Zaqatalada filialları mövcud idi. Azərbaycanda milli eser təşkilatları olan «İttifaq» və «Əş-Şəms» (Günəş) də yaradılmışdı. «İttifaq»ın üzvləri R.Şərifzadə, M.Cuvarlinski, R.Məlikov idi. İttifaqçılar Bakı eserlərinin fikirlərini qəbul edir, məqsəd və maraqlarını ümumxalq məqsəd və maraqları elan edir və sosialist şuarlarından istifadə edirdilər.

Azərbaycanın siyasi həyatında liberal təməyülli partiyalar da mühüm rola malik idi. Onların arasında ən əhəmiyyətli konstitusiyalı-demokratlar –kadetlər partiyası idi. Kadetlərin Bakı bölməsi 1905-ci ilin dekabrında meydana çıxmışdı. Lakin son formallaşması 1906-ci ilin yanvarına təsadüf edir. Kadetlər belə hesab edirdilər ki, Rusiya konstitusiyalı və parlamentli monarxiya olmalıdır. Kadetlər üçün ideal dövlət quruluşu nümunəsi demokratiya və parlamentarizmin monarxiya üsul – idarəsi ilə uyğunlaşlığı İngiltərə idi. Bakı kadetlərinin bürosuna

S.A.Vonsoviç, B.L.Baykov, M.F.Podşibyakin, K.S.Xatisov, Ə.M.Topçubaşov, Kaplan, M.Q.Əlibəyov, İs.Hacinski, S.Taqionosov, knyaz Dadiani, İ.Səfərəliyev, Şifrin və b. daxil idi. Sosial tərkibinə görə kadet partiyasını burjuaziya və liberal çoxmillətli ziyanlıların nümayəndələri təşkil edirdi. Bakı kadetləri arasında milli quruluş məsələsində fikir birliyi yox idi. Müsəlman konstitusiyalı partiyası özünün Ə.M.Topçubaşov tərəfindən şərh edilən programında yerli muxtarıyyət verilməsini və qanunvericilik hakimiyyətində iştirak hüququ verən nümayəndəli iclaslarının olmasına tələb edirdi. Bu isə Rusiyanın federativ əsaslarla yenidən qurulmasının əsası idi. Ə.M.Topçubaşov Qafqazda qanunvericilik funksiyalarına malik Seymin yaradılmasının tərəfdarı kimi çıxış edirdi.

Azərbaycanda digər partiyalar da mövcud idi: sağlar, oktyabrçılar, ticarət-sənaye ittifaqı, Bakıda «Yakor» (lövbər) təşkilatı tərəfindən təmsil olunan qaragürühçü təşkilatlar və s.

Siyasi partiyaların fəaliyyətini ümumiləşdirərək, belə bir nəticəyə gəlmək mümkündür ki, monarxiyalı çar rejiminin mövcudluğuna baxmayaraq, XX əsrin birinci onilliyinin əvvəlində Azərbaycanda ictimai-siyasi həyatın demokratikləşdirilməsi prosesi başlanmışdı. Partiyaların yaranması son nəticədə cəmiyyətin əsrlərdən bəri mövcud olan dayaqlarını dəyişmiş oldu.

### Ədəbiyyat

1. Mir Mövsün Nəvvab. 1905-1906-cı illərdə erməni-müsəlman davası, Bakı, 1993
2. Rəsulzadə M.Ə. Seçilmiş əsərləri, I c., Bakı, 1997, II c., 2001
3. Багирова И. Политические партии и организации Азербайджана в начале XX века. Баку, 1997
4. Сейдзаде Д.Б. Азербайджанские депутаты в Государственной Думе России. Баку, 1991
5. Шавров Н.Н. Новая угроза русскому делу в Закавказье: предстоящая распродажа Мугани инородцам Баку, 1990 (С.-

#### **IV mühazirə**

---

- II.1911), c.60.
6. Журнал «Наблюдатель», 1905, № 7, с.55-56
  7. Отчет сенатора Кузьминского. СПб., 1907, с.78.
  8. Русский Азербайджан, 1905-1920. Журнал «Хазар», 1990, №1, с.100-101
  9. Məmmədov X. Azərbaycan milli hərəkatı (1875-1918-ci illər), Bakı, 1996, s.84
  10. Rus Azərbaycanı. 1905-1920. «Xəzər» jurnalı, 1990, № 1, s.101.
  11. «Kaspi» qəz., 1906-ci il , 3 yanvar, 12 sentyabr
  12. Eldar Əzizov. «Difai»: XX əsrin əvvəllərində erməni-azərbay-canlı münaqişəsinin ilkin tarixi şərtləri və səbəbləri. Bakı, 2009.

Dos. M.Q.Abdullayev

**V. XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ  
ŞİMALİ AZƏRBAYCANIN İQTİSADI İNKİŞAFI  
(1900 – 1918-ci illər)**

1. Neft sənayesində təmərküzləşmənin güclənməsi
2. Sənayenin digər sahələri
3. Kənd təsərrüfatının vəziyyəti
4. Birinci Dünya müharibəsi dövründə ölkənin iqtisadi vəziyyəti

**1. Neft sənayesində təmərküzləşmənin güclənməsi**

XX əsr Şimali Azərbaycan iqtisadiyyatı üçün çox uğursuz başladı. Rusiya sənayesinin inhisarçı kapitalizm mərhələsiyə daxil olması 1900 – 1903-cü illər dünya iqtisadi böhranının başlanması ilə eyni vaxta düşmüdü. Böhran Rusiyanın müstəmləkəsi olan Şimali Azərbaycanın iqtisadiyyatına mənfi təsir göstərmişdi. Neft sənayesinin bütün sahələrində iqtisadi böhranın əlamətləri özünü göstərirdi. 1901-ci ildə neft hasilati 671,2 milyon pud olmuşdusa, 1903-cü ildə bu rəqəm 596,6 milyon puda düşərək 11%-ə yaxın azalmış, qazma işləri 83 min sajendən 49 min sajenə enmiş, işləyən quyuların 45,5%-i dayanmışdı. Neft hasilati və emalı ilə məşğul olan 170 şirkətdən 1903-cü ildə 153-ü fəaliyyət göstərirdi. Bakıda neft emal edən 78 zavoddan 1901-ci ildə 76-sı işləyirdisə, artıq 1903-cü ildə çoxu öz işini dayandırmışdı. Böhran təkcə neft ixracına öz təsirini göstərməmişdi. Bakıdan neft ixracı 1900-cü ildə 88 milyon puda çatmışdı. İri neft şirkətləri neft ixracını inhisara almaq uğrunda kəskin rəqabət aparırdılar. Hətta böhran illərində də iri neft şirkətləri neft satışından böyük gəlir götürürdülər. 1902-1904-cü illərdə “Nobel qardaşları” şirkəti

**V mühəzirə**

9,3 milyon manat, “Bakı Neft Cəmiyyəti” 1,5 milyon manatdan çox, Rus “Neft” birliyi isə 1 milyon manata yaxın xalis gəuir əldə etmişdi.

Iqtisadi böhran nəticəsində xırda və orta müəssisələrin iflasa uğraması neft sənayesində istehsalın təmərküzləşməsi prosesini gücləndirmişdi. Bakı üzrə neft şirkətlərinin 3,6%-ni təşkil edən 6 nəhəng şirkət (Nobel qardaşları birliyi, Mantaşov, Rotşild, Bakı neft cəmiyyəti, Xəzər - Qara dəniz birliyi, Rus neft istehsalı və maye yanacaq cəmiyyəti) Bakıda çıxarılan bütün neftin 50%-ni verirdi. Adı çəkilən ilk üç şirkət 1901-ci ildə Bakıda istehsal olunan neftin 25%-ni və ixrac edilən ağ neftin 40%-ni, Rusiyaya ixrac olunan neft məhsulların isə 70%-ni öz əlində cəmləşdirmişdi.

Neft emalı sənayesində də təmərküzləşmə prosesi gedirdi. 1900-cü ildə 6 iri emal zavodu ağ neftin 44%-ni, təkcə “Nobel qardaşları” şirkətinə məxsus zavodlar isə 22%-dən çoxunu istehsal edirdi. 1904-cü ildə 7 nəhəng zavod bütün ağ neftin 50,5%-ni verirdi.

XX əsrin əvvəllərində neft sənayesinə xarici kapitalın axını güclənmişdi. 1902-ci ildə Bakının neft sənayesində 39,4 milyon manat kapitalı olan 11 ingilis müəssisəsi fəaliyyət göstərirdi. 1904-cü ildə İngiltərə ağ neftə olan tələbatının 47,1%-ni, Fransa isə 71,1%-ni Bakının hesabına ödəyirdi. Ancaq ABŞ-ın iri “Standart oyl” neft şirkəti ilə Bakı sənayeçilərinin 1904-cü ildə neft ixracı üzrə bağlıqları müqavilədən sonra dünya bazarlarında Bakı ağ neftinin xüsusi çəkisi getdikcə azalırdı.

XX əsrin əvvəllərində Rusiya bank kapitalı Bakı neft sənayesinə nüfuz etməyə başlamışdı. Birinci Dünya müharibəsi ərəfəsində Rusiya – Asiya bankı idarə heyətinin sədri Putilov “Lianozov və K<sup>0</sup>” neft şirkətinin direktoru və “Nobel qardaşları” şirkətinin idarə heyətinin üzvü idi. Nobel, Mantaşov, Lianozov və başqaları Rusiya bankları və xarici banklarla sıx

bağlı idilər. Eyni zamanda iri neft sənayeçilərinin dövlət aparatı ilə ittifaqı möhkəmlənir, dövlətin inhisarlarla təsiri güclənirdi.

İqtisadi böhrandan sonrakı durğunluq mərhələsində (1904 – 1907) Bakıda neft çıxarılması azalmaqdə davam edərək 610 milyon puddan 1907-ci ildə 476 milyon puda düşmüş, ağ neft istehsalı 40% azalmışdı. Bakıda 87 neft emalı zavodundan cəmi 33-ü işləyirdi. Durğunluq dövründə neft sənayesində təmərküzləşmə prosesi daha da güclənmiş, neft çıxarılması, emalı, daşınması və satışı “Nobel qardaşları”, “Nobmazut”, “Oyl”, “Şell” inhisarlarının əlində cəmləşmişdi. 1907-ci ildə Bakıda cəmi 155 neft şirkəti var idi. Bütün buruqların 55%-i, neft hasilatının 66%-i 6 iri neft şirkətinin nəzarəti altında idi. 6 iri neft şirkətinə məxsus neftayırma zavodları bütün ağ neftin 65%-ni, mazutun 59%-ni, sürtgü yağlarının isə 75%-ni istehsal edirdi.

1910-cu ildə Rusiyada başlamış sənaye yüksəlişi Şimali Azərbaycan iqtisadiyyatının bəzi sahələrində canlanmaya səbəb olsa da, Bakıda neft istehsalını sabitləşdirmək mümkün olmadı. 1910-cu ildə 481 milyon pud, 1913-cü ildə 468 milyon pud neft çıxarılmışdı ki, sonuncu rəqəm 1901-ci ildəkindən 200 milyon pud az idi. 1910 – 1913-cü illərdə 84 neftayırma zavodundan 20-si bağlanmışdı və yalnız 30-u daimi istehsalla məşğul olurdu. Nəticədə həmin illərdə mazut istehsalı 186,7 milyon puddan 157,3 milyon puda düşmüş, ağ neft istehsalı 1914-cü ildə 1900-cü ilə nisbətən 43%-ə yaxın azalmışdı. Bütün bunlara baxmayaraq müharibə ərəfəsində Rusiyada istehsal olunan neftin 83%-i Bakıda çıxarıldı.

Neft sənayesində tənəzzülün əsas səbəblərindən biri bu sahəyə yeni müasir texnika və texnologiyaların tətbiq edilməməsi idi. İri kapitalist ölkələrinin neftçixarma sənayesində dərin nasoslar və kompressorolar kimi müasir texniki avadanlıqlardan geniş istifadə olunsa da, Bakıda neft keçən əsrin 80–90-cı illərindəki texnika ilə – jalonkalarla çıxarıldı. Neft

sənayesində elektrik matorları və daxiliyanma mühərrikləri çox az tətbiq olunurdu. 1913 – 1914-cü illərdə Bakıda neftin 4/5 hissəsi öz dövrünü keçirmiş buxar mühərrikləri vasitəsilə çıxarıldı. İri neft şirkətləri neft istehsalını süni şəkildə azaldaraq neft məhsullarının qiymətini qaldırmaqla (2- 8 dəfə) böyük qazanc götürürdülər. Nəticədə ölkədə yaranmış neft qılığı şəraitində təkcə Nobel qardaşları şirkətinin qazancı 1910-cu ildə 5,3 milyon manatdan 1913-cü ildə 15 milyon manata çatmışdı.

Müharibə ərəfəsində Rusiyada çıxarılan bütün neftin 62%-ni, ağ neft və mazutun 2/3-ni, sürtgü yağlarının isə hamısını 3 şirkət (“Oyl”, “Şell”, “Nobel qardaşları” inhisar birlikləri) verirdi. “Oyl” inhisar birliyinin tərkibində 1913-cü ildə yaradılmış “Tovuz” portland sementi istehsalı səhmdar cəmiyyətinə məxsus zavod ildə 5 – 6 milyon pud sement istehsal edirdi. Bakıda iri neft sənayeçiləri içərisində Azərbaycan kapitalını təmsil edən M.Nağıyev və Ş.Əsədullayevə məxsus neft şirkətləri ildə 7 – 8 milyon pud neft çıxarırlılar. Bundan başqa, onların neftayırma zavodları və neft daşıyan gəmiləri də var idi.

Ümumiyyətlə, Bakı neftinin bir hissəsi Xəzər maye yanacaq daşıyan donanma vasitəsilə daşınır. Bu donanmanın tərkibində olan 134 gəminin 64-ü buxarla, 70-i isə yelkənlə hərəkət edirdi.

Birinci dünya müharibəsi ərəfəsində Azərbaycanın neft sənayesinə qoyulan kapitalın 2/3-nə yaxını “Oyl”, “Şell” bəy-nəlxalq inhisar birliklərinə və “Nobel qardaşları” şirkətinə məxsus idi. Azərbaycanın neft sənayesi xarici kapitaldan tamamilə asılı vəziyyətə salınmışdı.

## **2. Sənayenin digər sahələri**

**XX əsrin əvvəllərində Şimali Azərbaycanın iqtisadi inkişafı  
(1900 – 1918-ci illər)**

XX əsrin əvvəllərində neft çıxarılması və emalı daxil olmaqla sənayenin əksər sahələrində istehsalın təmərküzləşməsi prosesi gedirdi. 1902-ci il məlumatına görə qeydə alınan 2500-dən çox fabrik – zavod və kustar müəssisənin 183-nün hər birində 40-dan çox fəhlə işləyirdi. Nisbətən iri sənaye müəssisələrinin sayı azlıq təşkil etsə də, Bakı quberniyasında istehsal olunan 74,1 milyon manatlıq ümumi sənaye məhsulunun böyük hissəsi – 62,9 milyon manatı (83,3%) onların payına düşündü. Bakı quberniyası üzrə bütün sənaye müəssisələrində çalışan 27.167 fəhlənin 75,1%-i və yaxud 20.389 nəfəri 40-dan çox fəhləsi olan müəssisələrdə cəmləşmişdi.

Qeyd etmək olar ki, 1900 – 1903-cü illər iqtisadi böhranı Bakıda və qəzalarda sənayenin dağ – mədən sahəsinə mənfi təsir göstərsə də, yüngül və yeyinti sənaye istehsalının inkişafına mane ola bilməmişdi.

Bakıda mexaniki istehsal sahəsində əsas yer tutan 13 iri maşınqayırma zavodu neft sənayesi üçün müxtəlif dəzgah və avadanlıqlar buraxırdı. Bu zavodların buraxdığı illik məhsulun ümumi dəyəri 3 – 4 milyon manatı ötüb keçirdi.

Iqtisadi yüksəliş illərində “Qafqaz və Merkuri”, “Nobel qardaşları” səhmdar cəmiyyətlərinə, H.Z.Tağıyev, A.Dadaşov və başqalarına məxsus 12-dən çox gəmi təmiri zavodunda 2 mindən çox fəhlə işləyirdi.

Şimali Azərbaycanın qəzalarında da kapitalist sənaye sahələri inkişaf etməkdə idi. Gəncə quberniyasında 8 mis zavodu fəaliyyət göstərirdi. Simens qardaşlarına məxsus Gədəbəy zavodunda mis istehsal olunurdu. Filizçixarma sahəsində bir sıra texniki yeniliklər tətbiq olunmuşdu. 1902-ci ildən Gədəbəy mis mədənlərində qazma işlərində elektrik enerjisi ağır əl əməyini sıxışdırıb çıxarırdı. Almazla qazma üsulu tətbiq edilmiş, Qalakənd çayı üzərində ikiturbinli elektrik stansiyası işə salınmışdı. Bütün bunlara baxmayaraq iqtisadi böhran

**V mühəzirə**

nəticəsində 1900 – 1903-cü illərdə mis filizi istehsalı 3,9 milyon puddan 3,2 milyon puda enmişdi. Üstəlik də 1906-ci ildə Moskvada missaflaşdırma zavodu tikildiyindən Qalakənd zavodu istehsalı dayandırmışdı.

Hələ 1900-cü ildə “Simens qardaşları və K<sup>0</sup>” cəmiyyəti ilə “Voqau və K<sup>0</sup>” konserni arasında mis satışı üzrə bağlanmış müqavilədən sonra Azərbaycanın əlvan metallurgiya sənayesində inhisarlaşma prosesi başlanmışdı. Gədəbəy mis zavodu 1907-ci ildə yaradılmış Rusiya “Mis” sindikatının tərkibinə daxil edilərək 1917-ci ildək bu iri inhisarın nəzarətində qalmışdı. Əlvan metallurgiyada inhisarlaşma mərhələsi başa çatsa da, müharibə ərəfəsində mis istehsalı aşağı düşməkdə idi. Belə ki, 1914-cü ildə mis istehsalı 50% azalaraq 56 min puda düşmüştü və əridilmiş misin böyük hissəsi Rusyanın mis prokati zavodlarına satılırdı.

“Simens qardaşları” cəmiyyəti Daşkəsəndə istehsal etdiyi bütün kobaltı Almaniya, İsveç, Norveç və başqa ölkələrə ixrac edirdi.

Qarabağ və Naxçıvan qəzalarındaki mədənlərdən ildə 15 min puda yaxın gümüş və qurğuşun filizi çıxarılırdı.

1900–1917-ci illərdə neft sənayesini çıxməqla digər sənaye sahələrinin inkişaf dinamikası haqqında tam təsəvvür yaratmaq üçün aşağıdakı cədvəli nəzərdən keçirək:

Cədvəl 1

Göstəricilər \ İllər	1900	1901	1902	1903	1904	1905	1906	1907	1908
Mis filizi çıxarılması, milyon pud	3,7	3,5	5,0	3,5	4,2	3,5	4,4	6,5	4,8
Kükürd və mis kolçedanı çıxarılması, min pud			230	342,5	470	224,2	193	363,5	349
Mis istehsalı, min pud	147,7	120,2	93,8	84,4	93,3	82,1	91,1	108,7	86,0
Daş duz istehsalı, min pud	196	117,3	413,3	478,3	149,5	604,5	172,7	285	352,8
Mahlic istehsalı, milyon pud	0,87	1,1	0,62	0,68	0,57	0,62	0,85	0,67	0,73
Xam ipak (barama) istehsalı, milyon manatlıq	2	2,2	2,5	2,2					4,2
Baliq istehsalı, milyon pud		0,84	0,93	2,2	1,7	1,8	1,95		
Kürü istehsalı, min pud		53,7	43,2	39	33,4	26,8	24	19,4	17,5

**XX əsrin əvvəllərində Şimali Azərbaycanın iqtisadi inkişafı  
(1900 – 1918-ci illər)**

Şərab istehsalı, milyon vedrə	1,35	1,19	2,0	2,07	1,83		1,74	2,22	2,55
Tütündən tənbəki istehsalı, min pud	10,02	10,1	9	7,7	9,2	9,5	10,6	10,7	15,8
Biyan kökü emalı, milyon pud				0,92	0,84	0,79	0,86	0,79	1,05

Göstəricilər İllər	1909	1910	1911	1912	1913	1914	1915	1916	1917
Mis filizi çıxarılması, milyon pud	3,7	3,2	1,8	2,5	1,9	1,0	0,5	0,7	0,2
Kükürd və mis kolçedanı çıxarılması, min pud	210	277,3	293,2	326,5	303,5	252,1	474,2	924,3	213,6
Mis istehsalı, min pud	89,3	95,4	96,2	89,0	78,9	55,9	64,7	109,5	118,7
Daş duz istehsalı, min pud	367,9	386	545,5	610,8	391	456,2	201,1	368,4	344,9
Mahlıc istehsalı, milyon pud	1,3	1,7	2,1	2,7	1,8	1,84	1,1	1,1	0,6
Xam ipak (barama) istehsalı, milyon manatlıq					14,2		27,3		
Baliq istehsalı, milyon pud					7,7	12,8		6,6	
Kürü istehsalı, min pud	21,9	14,2	24,3	24,6	24	21	22,2		
Şərab istehsalı, milyon vedrə	2,56	2,74	2,37	2,27	4,06	2,23			
Tütündən tənbəki istehsalı, min pud	14	14,4	15	15,6	12,3	12,4			
Biyan kökü emalı, milyon pud	1,5	1,1	0,98	1,8	2,04	0,89	0,29	1,26	

Cədvəlin təhlili belə bir nəticəyə gəlməyə əsas verir ki, Azərbaycanın metallurgiya, yüngül və yeyinti sənaye sahələrinin inkişaf sürəti sabit səciyyə daşılmamış, qısa zaman intervalında (1900-1917) artım meyllerini vaxtaşırı azalma meylleri əvəz etmişdi. Dağ-mədən sənayesində kükürd və mis kolçedanı çıxarılması, daş-duz istehsalı, yüngül sənayedə mahlıc istehsalı nisbətən sabit inkişaf etmiş, xam ipək istehsalı 1900-1915-ci illər arasında 13 dəfədən çox, 1900-1913-cü illərdə balıq istehsalı 10-12 dəfə, şərab istehsalı isə 3 dəfədən çox artmışdı.

1910-1914-cü illərdə Rusiyada xam ipəyə olan tələbatın artması ilə əlaqədar Azərbaycanda yeni ipəksarıyan və ipəkəyirən müəssisələrin açılması nəticəsində iri ipək emalı fabriklərinin sayı 137-ni keçmişdi. 1915-ci ildə istehsal edilmiş 27,3 milyon manatlıq xam ipəyin 80%-ni ayrı-ayrı şirkət və

**V mühazirə**

səhmdar cəmiyyətlərə məxsus müəssisələr verirdi. Azərbaycanın pambıqtəmizləmə sənayesində onlarla şirkət və səhmdar cəmiyyətə məxsus 100-dən çox zavod ildə orta hesabla 1,5 – 2 milyon (çox zaman hətta 2,7 milyon pud) mahlıc istehsal edirdi. Bu sənaye sahəsinə qoyulan kapitalın 80%-i milli burjuaziyyaya (H.Z.Tağıyev, Mahmudbəyov qardaşları və b.) məxsus idi.

Müharibə ərəfəsində ölkəmizdəki 160-dan çox gün – dəri müəssisəsi ildə orta hesabla 100 min pudadək məhsul istehsal edirdi.

1900-1914-cü illərdə Azərbaycanda 1200-dən çox şərab, spirt və araq istehsal edən zavod hər il bağlardan yiğdiyi 5 – 6 milyon pud üzüm məhsulunun böyük hissəsini emal edirdi. Ümumiyyətlə, Cənubi Qafqazda istehsal olunan şərabın üçdə birini, konyakın 45%-ni, pivənin isə 62%-ni Şimali Azərbaycan verirdi.

Müharibə ərəfəsində, 1913-ildə Azərbaycanda tüütün - tənbəki və papirosov gilizi fabriki 40 min pud məhsul istehsal etmişdi.

Balıqcılıq və balıq emalı sənayesinin 70%-i azərbaycanlı sahibkarların (H.Z.Tağıyev, M.Nağıyev, M.Muxtarov, T.Səfərəliyev və b.) əlində idi. Balıqcılıq sənayesinin yüksəlşən keçirdiyi 1913-cü ildə 34 milyon manatlıq dəyərində 12,8 milyon puddan çox balıq məhsulu istehsal olunmuşdu. Azərbaycanın balıq və kürü məhsulları Rusiya ilə yanaşı, ABŞ, Almaniya, Fransa, Polşa və başqa ölkələrə ixrac edilirdi.

XX əsrin əvvəllərində ölkəmizin balıqcılıq sənayesində 30-dan çox şirkət və 7 səhmdar cəmiyyət fəaliyyət göstərirdi. Bütövlükdə balıqcılıq təsərrüfatı və balıq sənayesinə 24,5 milyon manat kapital qoyulmuşdu. Balıqcılıq da daxil olmaqla, Azərbaycanın yeyinti sənayesi kapital qoyuluşunun həcmində, məhsulun ümumi miqdarına və fəhlələrin sayına görə (təkcə balıqcılıqda 40 min nəfərdən çox işçi var idi) neft sənayesindən

sonra ikinci yeri tuturdu.

Danışilan dövrdə Rusiyada biyankökü emal edən 7 zavoddan 4-ü Azərbaycanda idi.

Kapitalist sənaye sahələrinin sürətli inkişafı şəhərlərin böyüməsinə və şəhər əhalisinin xüsusi çəkisinin artmasına gətirib çıxartmışdı. 1913-cü ildə Azərbaycanda yaşayan 2,5 milyon nəfərə yaxın əhalinin 580 mindən çoxu (24%-ə qədəri) şəhərlərdə yaşayırırdı. 1904 – 1913-cü illərdə Gəncə şəhərində əhalinin sayı 36,8 min nəfərdən 57 min nəfərə, Nuxanın əhalisi 29,7 mindən 42,6 minə, Şuşanınkı isə 33,1 mindən 42,7 min nəfərə çatmışdı. Şəhərtrafi qəsəbələrlə birlikdə Bakıda 300 min nəfərdən çox əhali yaşayırırdı ki, bu da ölkənin bütün şəhər əhalisinin 52%-ə yaxını demək idi.

Şəhər və qəzalarda maliyyə – kredit və bank fəaliyyətinin genişlənməsi nəticəsində bu tipli müəssisələrin sayı artırdı. Azərbaycanda olan 34 bank müəssisəsinin 20-si Bakıda yerləşirdi. Milli kapitalın nümayəndələri olan H.Z.Tağıyev, M.Nağıyev və b. təmsil olunduqları Bakı – ticarət – səhmdar bankının ilkin kapitalı 3 milyon manata bərabər idi.

Şimali Azərbaycanın daxili və xarici ticarətində Bakı limanı böyük rol oynayırırdı. 1912-ci ildə bu limanın ümumi mal dövriyyəsi 350 milyon puda çatmışdı. Dəniz yolu ilə Rusiyaya 300 milyon pudden çox neft məhsulları göndərilirdi. Azərbaycandan Rusiyaya pambıq, xam ipək, mis, şərab, balıq məhsulları aparılır, oradan isə neft sənayesi üçün avadanlıqlar, taxıl, qənd, meşə materialları və s. gətirilirdi. Cənubi Azərbaycanın daxil olduğu İranla aparılan ticarət dövriyyəsinin illik dəyəri 20 – 25 milyon manata çatırdı və ixrac idxalı üstələyirdi. 1910 – 1915-ci illərdə Xəzər ticarət donanmasında 831 gəmi var idi ki, bunun da 261-i buxarla işləyirdi.

### **3. Kənd təsərrüfatının vəziyyəti**

XX əsrin əvvəllərində aqrar sahədə də bir çox irəliləyişlər baş vermişdi. Müharibə ərefəsində 1,3 milyon desyatınə çatan əkinə yararlı torpaq sahələrinin yarından çoxunda bugda, arpa və düyü, 12%-ində isə pambıq əkilirdi. 1903-cü ildə 60 milyon puda yaxın taxıl məhsulları yığılmışdı. Bütün təsərrüfatların 10%-ni təşkil edən qolçomaq (kənd burjuaziyası) təsərrüfatlarında 1913-cü ildə 20 milyon pud (ölkə üzrə bütün taxılın 1/3-i) taxıl əldə edilmiş və bunun 15 milyon pudu bazarlara satışa çıxarılmışdı. Ümumiyyətlə, Azərbaycanda hər desyatın torpaq sahəsindən orta hesabla 42 pud taxıl götürürdü.

Bütün Cənubi Qafqazda istehsal edilən çəltik məhsulunun 85%-dən çoxu Şimali Azərbaycanda becərilirdi.

Kənd təsərrüfatı istehsalının texniki təchizatının zəif olması, k/t maşınlarının kənardan gətirilməsi, ixtisaslı mütəxəssislərin azlığı bu sahənin sürətli inkişafını ləngidən amillərin sırasına daxildir.

XX əsrin əvvəllərində aqrar inkişafın əsas xüsusiyyətlərindən biri istehsalın ixtisaslaşmasının daha da dərinləşməsi və müəyyən sahədaxili sturuktur dəyişikliyinin baş verməsi hesab oluna bilər. Belə ki, sənaye pambıqcılığının inkişafı 1900 – 1913-cü illərdə pambıq əkinin sahələrinin 5,5 dəfə artaraq 19 min desyatindən 105 min desyatınə çatmasına gətirib çıxartmışdı. Pambıqcılqdə maşın və traktorlardan istifadə edilir və cərgəli əkin üsulu tətbiq olunurdu. Dənli və xüsusilə texniki bitkiler əkinlərinin genişlənməsi yeni suvarma şəbəkələrinin yaradılmasını tələb edirdi. Bu dövrdə Kür və Araz çayları üzərində 150-dək suvuran qurğu qurulmuş, Muğan və Mil düzündə 500 kilometr uzunluğunda suvarma arxi və kanalı çəkilmişdi. Rusiya sənayesinin mahlıca artan tələbatını nəzərə alan hökumət orqanları pambıqcılıq təsərrüfatının genişləndirilməsində maraqlı idi. 1904-cü ildə Qafqaz pambıqcılarının birinci qurultayının Ağdaşa keçirilməsi bunu

bir daha sübut edir. 1904-cü ildə Bakı və Gəncə quberniyalarında birlikdə cəmi 300 min puddan çox pambıq məhsulu götürülmüşdə, 1913-cü ildə bu rəqəm 4,5 milyon pudu ötüb keçərək 15 dəfə artmışdı. Məhz bu artımın hesabına 1910 – 1913-cü illərdə Azərbaycanda 8,2 milyon pud, ildə orta hesabla 2 milyon puddan çox mahlıc istehsal olunurdu. 1914-cü ildə Cənubi Qafqazda istehsal edilən mahlıcın 75,4%-i Şimali Azərbaycanın payına düşündü. Bütövlükdə əldə edilən pambığın emalından gələn illik ümumi gəlir 31,2 milyona çatırdı. Pambıq satışında vasitəçilik edən möhtəkirlərin fəaliyyətini məhdudlaşdırmaq məqsədilə 1909-cu ildən borc – kredit şirkətləri yaradılmağa başlanılmışdı. 1913-cü ildə Azərbaycanda 130-a yaxın kredit şirkəti və borc əmanət kassası fəaliyyət göstərirdi.

XX əsrin əvvəllərində ipəkçilik kapitalist əmtəə istehsalının inkişaf etdiyi kənd təsərrüfatı sahələrində birinə çevrilmişdi. 1888-ci ildə Azərbaycanda baramaçılıqla 1100-dən çox kənddə məşğul olurdularsa, 1914-cü ildə bu rəqəm 2200-ü ötmüşdü. Həmin il tut (çəkil) plantasiyalarının ümumi sahəsi 60 min desyatınə bərabər olmuşdu. 1901-ci ildə Azərbaycanda cəmi 212 min pud barama əldə edilmişdi, 1914-cü ildə bu rəqəm 261 min puda çatmışdı. Cənubi Qafqazda becərilən baramanın 81%-dən çoxunu Azərbaycan verirdi. Əldə olunan barama məhsulu yerli fabriklərdə emal edilirdi. 1910-cu ildə təkcə Gəncə quberniyasında 51 belə fabrik var idi. Bu fabriklərdə “Bianki – Dubin” sistemli maşınlarda barama həm boğulur, həm də qurudulurdu. Ancaq bu texnika aşağı növ baramanı (tompal və s.) emal etməyə imkan vermədiyindən hər il Milan, Marsel, Lion və başqa şəhərlərə 2,4 milyon manatlıq 40 min pud barama və sap tullantısı ixrac edilirdi. Ümumiyyətlə, Şimali Azərbaycanda emal edilən baramanın ümumi dəyəri 5 – 6 milyon manata çatırdı.

XX əsrin əvvəllərində Şimali Azərbaycanda tütünçülük

təsərrüfatı da inkişaf etməkdə idi. 1900 – 1914-cü illərdə Azərbaycanda tütün əkininin ümumi sahəsi 238 desyatindən 587 desyatınə qalxmış, tütün yarpağı yiğimi isə 1900-cü ildə 24,5 min puddan, 1915-ci ildə 45 min 792 puda çatmışdı. Tütün yarpağının cüzi hissəsi İrana ixrac olunur, qalanı isə yerli fabriklərdə emal edilirdi.

1901 – 1913-cü illərdə Azərbaycanda üzüm bağlarının ümumi sahəsi 23,7 min desyatindən 29 min desyatınə çatmış, üzüm istehsalı isə 3,2 milyon puddan 6,2 milyon puda qalxmışdı. Üzüm bağlarının böyük hissəsi mülkədarlara və ayrı – ayrı şirkətlərə, cəmi 9%-i isə qolçomaqlara məxsus idi. Bu təsərrüfatlardan yiğilan üzümün böyük hissəsi şərab zavodlarında emal edilirdi.

Maldarlıq kənd təsərrüfatının mühüm sahələrindən biri olaraq qalırdı. 1913-cü il məlumatına görə, ölkədə mal – qara və davarın sayı 5 milyon başı keçmiş, atların sayı isə 200 min başa çatmışdı. İri maldarlıq təsərrüfatlarının məhsulları (süd, ət, yun, dəri və s.) getdikcə daha çox əmtəə xarakteri daşıyırıldı. Maldarlıq təsərrüfatlarının 12-13%-ni təşkil edən 5 minədək varlı (mülkədar və qolçomaq) təsərrüfatda bütün davarın 60%-i cəmləşmişdi. Hər il əldə edilən 500 min pud yunun 300 – 500 min pudu ixrac olunur, hər il ölkədə 10 – 12 milyon manatlıq süd sağılırdı. Azərbaycanda hər il orta hesabla 300 mindən 750 min başa qədər mal-qara satışa çıxarılır, yerli və Rusiyanın gün-dəri müəssisələrinə hər il 600 mindən çox dəri satılırdı.

Azərbaycanda kəndli təsərrüfatlarının inkişafına mane olan əsas amillərdən biri torpaqsızlıq və torpaq azlığı idi. Belə şəraitdə çarizm Şimali Azərbaycana Rusiyadan kəndlilərin köçürülməsini davam etdirirdi. 1900 – 1905-ci illərdə təkcə Bakı quberniyasında köçürünlənlər 44 min desyatın yararlı torpaq sahəsi ayrılmışdı. Halbuki burada torpaqsız kəndli ailələrinin sayı 16 mini keçmişdi. Bundan əlavə 1870-ci il kənli islahatı yarımcıq həyata keçirildiyindən sahibkar kəndlilərin

çox cüzi hissəsi öz pay torpağını satın alıb, təsərrüfat yarada bilməşdi. 1900-cü ildə 1 may qanununa və 1903-cü il 21 aprel Əsasnaməsinə uyğun olaraq dövlət kəndlilərinə icma torpaqları üzərində nəslidə istifadə hüququ verilmişdi. Nəticədə bu kəndlilərin bir hissəsi, əsasən varlı kəndlilər və qolçomaqlar icma torpaqlarının böyük hissəsini öz əllərində cəmləşdirməyə başlamışdır.

Azərbaycan kəndində kapitalist münasibətlərinin və yeni təsərrüfat formalarının, qolçomaq və kəndli fermer təsərrüfatlarının yaradılması yolunda əngəl olan feodal qaydalarının aradan qaldırılmasında çarizmin 1912 – 1913-cü il aqrar qanunları müəyyən rol oynamışdı. 1912-ci il 20 dekabr qanununa əsasən sahibkar kəndliləri bütün feodal mükkəlliyyətlərindən azad edilirdilər. Onlar istifadədə olan pay torpağını məcburi şəkildə satın alıb, özlərinin xüsusi mülkiyyətinə çevirə bilərdilər. Bakı cə Gəncə quberniyaları üzrə sahibkar kəndlilərinin mülkiyyətinə keçəcək 403 min desyatın torpağı görə dövlət mülkədarlara 10,2 milyon manat ödəməli, həmin pulu kəndlilər faizlə 28 – 56 il müddətinə dövlətə qaytarmalı idilər. 1913-cü il 7 iyul qanununa görə Zaqatala dairəsinin sahibkar kəndliləri feodal mükkəlliyyətlərindən azad edilirdilər. Dövlətin bəy və keşkəl sahiblərinə birdəfəlik ödədiyi 284 min manat pulu kəndlilər 20 il müddətinə dövlətə qaytarmalı idilər.

Beləliklə, 1912 – 1913-cü illər aqrar qanunları ləng həyata keçirilsə də, Azərbaycan kəndində ictimai təbəqələşməni gücləndirmiş, qolçomaq və kəndli fermer təsərrüfatlarının yaranması üçün müəyyən iqtisadi şərait təmin etmiş və kapitalist münasibətlərinin inkişafını sürətləndirmişdi.

#### **4. Birinci Dünya müharibəsi dövründə ölkənin iqtisadi vəziyyəti**

Şimali Azərbaycan birbaşa hərbi əməliyyatlar meydanına çevrilməsə də, Rusiyanın qoşuluğu mühəribə ölkəmizin iqtisadiyyatına mənfi təsir göstərmişdi. Neft sənayesində mövcud olan durğunluq mühəribə nəticəsində böhranla əvəz olmuşdu. Qazma işləri 1914-cü ildəki 52 min sajendən 1917-ci ildə 24 min sajenə düşmüşdü. Odur ki, hökumət və iri neft şirkətləri “neft aclığını” aradan qaldırmaq üçün bütün qüvvələrini səfərbər etməli olmuşdular. Bakıda 1913-cü ildə 468 milyon pud neft çıxarılmışsa, 1914-cü ildə bu rəqəm 431 milyon puda enmiş, müəyyən artım hesabına 1915-ci ildə 451 milyon puda, 1916-cı ildə 470 milyon puda qalxsa da, 1917-ci ildə yenidən aşağı – 402 milyon puda düşmüştü.

Qazma işlərinin azalması ilə yanaşı, istehsalın metal və avadanlıqlarla cəmi 30 – 50% həcmində təmin olunması, hasil olan neftin demək olar ki, hamisinin hökumət tərəfindən sabit qiymətlə satın alınması şəraitində neft şirkətlərinin bu sahəyə əlavə kapital qoymadan böyük gəlir götürməsi də neft sənayesində durğunluğu daha da dərinləşdirmişdi. Neft hasilatının demək olar ki, artmadığı şəraitdə 6 iri neft səhmdar şirkətinin ümumi gəliri 1913-cü ildə 2,7 milyon manatdan 1916-cı ildə 4,7 milyon manata çataraq 1,6 dəfədən çox artmışdı. Neft sənayesində çalışan 13 min nəfərdən çox qeyri-azərbaycanlı ixtisaslı fəhlənin orduya çağırılması və onların yerini kənddən gəlmış yerli fəhlələrin tutması əmək məhsuldarlığının aşağı düşməsinə səbəb olmuşdu. Bakıda fəhlələrin sayı 1913-cü ildə 43 min nəfərdən 1916-cı ildə 48,6 min nəfərə çatmışdı. 1913-cü ildə neft sənayesi fəhlələrinin hər birinin payına orta hesabla 1090 pud neft düşürdü, 1916-cı ildə bu rəqəm 820 puda enmiş və deməli, əmək məhsuldarlığı 1,3 dəfədən çox azalmışdı. Bütün bunlara baxmayaraq mühəribə dövründə Rusiyada çıxarılan bütün neftin 80%-dən çoxu Azərbaycanın payına düşürdü.

Mühəribə dövründə neft emalı üçün turşular istehsal edən

15 kimya zavodunun böyük hissəsi hərbi məhsullar (toluol, benzol) buraxırdı. 1916-cı ildə Bakıdakı 15 neft – yağı zavodunun 2-i, 9 yağı zavodundan isə 5-i işləyirdi. 1913-cü ildə neftayırma zavodlarına emalı üçün 320 milyon pud neft verilmişdi, 1917-ci ildə bu rəqəm 225 milyon puda düşmüdü. Zavodlar bu qədər nefstən yalnız 69,5 milyon pudunu emal edə bilmişdilər.

Müharibə illərində neft sənayesində istehsalın təmərküzləşməsi daha da güclənmişdi. Belə ki, 1915 – 1916-cı illərdə bütün çıxarılan neftin 38 – 40%-i 6 iri neft şirkətinin, neft emalı məhsullarının isə 33%-i 3 iri şirkətin payına düşündü. Bank kapitalının istehsala təsir gücünün artması nəticəsində 1917-ci ildə əsas kapitalı 318 milyon manat olan 60 neft sənayesi müəssisəsi səhmdar – kommersiya banklarının nəzarəti altında idi.

Təsərrüfat dağınıqlığı şəraitində Azərbaycanda mis istehsalı 1914-cü ildə 56 min puddan 1917-ci ildə 23 min puda düşmüdü.

Rusiya mis sindikatına daxil olan Gədəbəy misəritmə zavodunun məhsulları hərbi təyinatlı yük kimi dəmir yolu ilə ilk növbədə yola salınırdı.

Müharibə illərində dövlət pambıqtəmizləmə, toxuculuq, gön-dəri və yeyinti sənaye sahələrini nəzarət altına almaq üçün bir sıra təşkilatçılıq tədbirlərinə əl atmışdı. 1915-ci ildə pambıq parça fabriklarını xammalla, xüsusilə mahlıcla təmin etmək, bu məhsul üzərinə vahid dövlət inhisar qiyməti qoymaq və s. kimi mühüm məsələlərin həlli ilə birbaşa məşğul olan Xüsusi Komitə yaradılmışdı. H.Z.Tağıyev hökumətlə bağlılığı müqaviləyə əsasən onun toxuculuq fabrikleri təkcə 1915-ci ildə cəbhəyə 4 milyon arşın bez və 300 min arşın parusin parça göndərmişdi. Müharibənin ilk illərində tənəzzülə uğramış ipək sənayesi 1915-ci ildə 27 milyon manat dəyərində 65 min pud xam ipək istehsal etmişdi. Xam ipək məhsullarının böyük

hissəsi Rusyanın ipək – toxuma fabriklarının satılmışdı.

Cəbhə üçün işləyən gön-dəri sənayesini xammalla təmin etmək üçün 1915-ci ildə yaradılmış Xüsusi Komitə Gəncə və Bakıda gön-dəri tədarükü üzrə komissiyalar təşkil etmişdi.

Müharibə dövründə tütün, spirtli içkilər və duz istehsali da dövlət inhisarına keçirilmişdi və cəbhənin ehtiyacları üçün işləyirdi. Şimali Azərbaycanda ümumi səfərbərlik keçirməyən çar hökuməti çağırışçılar üzərinə xüsusi hərbi vergi qoymuşdu. Ancaq 1915-ci ildə arxa cəbhədə yaradılmış işlərdə istifadə etmək üçün 50 mindən artıq azərbaycanlı gənc (18 – 23 yaş) səfərbərliyə alınmışdı. Nəticədə əmək qabiliyyətli kənd əhalisinin 30%-i təsərrüfat işlərindən ayrılmışdı. Üstəlik qaramalın, xüsusilə atların hərbi işlə əlaqədar müsadirə edilməsi kənd təsərrüfatına ağır təsir göstərmişdi. Azərbaycan üzrə əkin sahələri 1913-cü ildə 910 min desyatindən 1915-ci ildə 620 min desyatınə düşmüş, taxıl istehsalı 50%, 1917-ci ildə mal – qaranın sayı 480 min baş, davarın sayı isə 500 min baş azalmışdı. Texniki bitkilərdən pambıq əkinləri 1914-cü ildə 104,3 min desyatindən 1917-ci ildə 37 min desyatınə düşərək 3 dəfədən çox azalmışdı. Barama istehsalı isə 1914-cü ildə 261 min puda çatdığı halda, 1917-ci ildə 130 min puda düşərək 2 dəfə azalmışdı.

Müharibə əhalinin güzaranına da çox ağır təsir göstərmişdi. Müharibə illərində Bakıda yaşayış üçün ən zəruri ərzaq məhsullarının (çörək, süd, ət, yumurta, yağı və s.) aži 300%, çoxu 520% bahalaşmışdı. Azərbaycanın Lənkəran, Şamaxı, Şuşa, Cəbrayıł, Qazax və başqa qəzalarında ərzaq məhsulların bahalaşması bir yana, hətta çox zaman nəinki ət və qənd, hətta çörək də bazardan yoxa çıxmışdı.

Belə ağır şəraitdə bir tərəfdən Bakıya dəmir yolu ilə taxıl məhsullarının gətirilməsi yaribayarı azalmış, Bakıda iri qoşun hissələri yerləşdirilmişdi. Üstəlik Bakı şəhərinə Rusyanın cəbhə rayonlarından hər gün yüzlərlə yaralı, sıkəst gətirilir,

## **XX əsrin əvvəllərində Şimali Azərbaycanın iqtisadi inkişafı (1900 – 1918-ci illər)**

qaçqınlar gəlirdi. Bunun nəticəsi idi ki, Bakı şəhərinin əhalisi 1913-cü ildə 338,5 min nəfər olduğu halda, 1915-ci ildə 407 min nəfərə çataraq 69 min nəfərədək artmışdı. Bu da şəhərdə ərzaq böhranını daha da dərinləşdirmişdi.

Beləliklə, XX əsrin əvvəllərində Şimali Azərbaycan iqtisadiyyatının əsas sahələrində istehsalın təmərküzləşməsi prosesi güclənmiş, Birinci dünya müharibəsi başlayanadək sənayenin əksər sahələrində müəyyən irəliləyişlərə nail olunmuş, kənd təsərrüfatı istehsalının inkişaf dinamikasında nisbi artım meylləri özünü göstərmiş, kəndin kapitalistcəsinə inkişafi üçün müəyyən iqtisadi zəmin yaranmışdı.

Birinci dünya müharibəsi dövründə Şimali Azərbaycanın müstəmləkə səciyyəsi daşıyan iqtisadiyyatı dərin tənəzül və böhranla üzləşmişdi.

### **Ədəbiyyat**

1. XX əsr Azərbaycan tarixi II c. Ali məktəblər üçün dərslik. Y.B.Yusifov və T.T. Vəliyevin redaktəsilə // Bakı: 2004
2. Azərbaycan tarixi. Yeddi cilddə, V cild, Bakı: 2001, I fəsil, III fəsil, §3.
2. Vəliyev T.T. İmperializm dövründə Azərbaycan sənayesi və proletariati. Bakı: 1987
3. Vəliyev T. XX əsrin əvvəllərində Azərbaycanın ipək emalı sənayesi. Bakı: 1977
4. Алияров С.С. Нефтяные монополии в Азербайджане в период мировой войны. Баку: 1974
5. Исмаилов М.А. Социально – экономическая структура Азербайджана в эпоху империализма. Баку: 1982
- 6 . Исмаилзаде Д.И. Русское крестьянство в Закавказье 30-е годы XIX – XX начало XX в. М.: 1982
7. Talibzadə İ.A. Azərbaycanda 1912-ci il aqrar islahatı. Bakı: 1965

K.T.Nəcəfova

## VI. CƏNUBİ AZƏRBAYCAN 1828-1914-cü İLLƏRDƏ

1. Cənubi Azərbaycanda sosial-iqtisadi vəziyyət.
2. Hakim dairələrin Azərbaycanda zülm siyasəti. Babilər hərəkatı.
3. 1905-1911-ci illər İran inqilabının başlanması.
4. Təbriz üşyani. Səttarxan.

### 1. Cənubi Azərbaycanda sosial-iqtisadi vəziyyət

**Türkmənçay müqaviləsindən sonra Cənubi Azərbaycanın inzibati quruluşu.** 1828-ci il Türkmençay müqaviləsi ilə bir zaman bütöv bir ölkə olan Azərbaycanın iki imperiya arasında «parçala hökm et» prinsipi əsasında sərhəd xətti etnik-milli əsaslar üzrə deyil, siyasi mülahizələrə görə təyin edilməsi nəticəsində Azərbaycan xalqı öz tarixi boyunca ən ciddi siyasi, iqtisadi və mənəvi zərbə aldı, torpaqlarımızın sonrakı bölünmələrinin əsası qoyuldu. Müqavilənin şərtlərinə görə Arazdan şimaldakı Azərbaycan torpaqları Rusiya çarının, indi Cənubi Azərbaycan adlandırılaraq ərazilərimiz isə Qacar xanədanının hakimiyyəti altına düşdü.

İrana qatıldıqdan sonra ölkənin dörd əyalətindən birini təşkil edən Azərbaycan əyalətinin ərazisinə ilk dövrlərdə cənubda Həmədan, cənub-şərqdə Zəncan və Qəzvin mahalları daxil idi. Sonralar Azərbaycan əyalətinin inzibati sərhədləri daraldılmış və 1906-ci ildə qəbul olunmuş seçki nizamnaməsində bu əyalətə Təbriz, Urmiya, Xoy, Deyləmqan, Maku, Marağ, Binab, Miyandoab, Soucubaq, Dehxarqan, Mərənd, Əhər, Ərdəbil, Meşkin, Astara, Xalxal, Sərab, Miyanə,

## VI mühazirə

Sainqala mahalları daxil edilmişdi.

Gülüstan müqaviləsindən sonra İran hökuməti Azərbaycan əyalətində Maku, Urmiya, Nəmin və Gərgər kimi güclü xanlıqları istisna etməklə, qalanlarını tamamilə ləğv etdi. Əyalətdə vali vəzifəsindən tutmuş vilayət hakimlərinə dək şəxslər mərkəzdən göndərilməyə başladı.

Fətəli şah zamanından başlayaraq Cənubi Azərbaycan «vəliəhdneşin» (vəliəhd əyləşən yer), Təbriz isə «da-rüssəltənə» (səltənət evi) əhəmiyyəti daşıdığından bir növ ikinci paytaxt rolu oynayır və xarici diplomatik nüma-yəndələrin iqamətgahı burada yerləşirdi. Əyalətin idarə olunmasına rəhbərlik rəsmən vəliəhdin ixtiyarında idi. Adətən şahzadələr içərisində təyin olunan valinin(qaimməqam) sərəncamında olan böyük idarəcilik aparatına Təbriz şəhəri bəylərbəyi, əyalətdə yerləşən nizami qoşun hissələrinin başçısı-əmir nizam, əyalətin maliyyə işlərinə nəzarət edən mustofi və digər dövlət məmurları, fərraşlar daxil idi. Yerlərdə bu idarəcilik aparatı nisbətən kiçik miqyasda təkrar edilirdi. Şahzadə və onun ətrafında toplaşan dövlət məmurları öz vəzifələrində suisitifadə edərək xalqı soyurdular. Yarıməməstəqil Maku xanlığında isə bu zülm ikiqat ağır idi. Xanlıqda hərbi-siyasi və inzibati-maliyyə işlərini öz əllərində cəmləşdirən yarımköçəri tayfa başçıları iri silahlı dəstələrlə xalqı qorxu içərisində saxlayır, əsl soyğunçuluqla məşğul olurdular.

**Kənd təsərrüfatı və sənətkarlıq.** XIX əsrin 30-60-cı illərində Cənubi Azərbaycan əhalisinin əsas məşğulliyəti əvvəllər olduğu kimi kənd təsərrüfatı, əkinçilik və maldarlıq idi. Təkcə kənd əhalisi deyil, şəhər əhalisinin də bir qismi əkinçilik, bağçılıq, bostançılıq və kənd təsərrüfatının başqa səhələrində çalışırdılar.

XIX əsrin 30-60-cı illərində Cənubi Azərbaycanda təbii və qismən suvarma əsasında bugda, arpa, çəltik və başqa dənli bitkilər əkilir, barama yetişdirilir, mum hazırlanır, müxtəlif

meyvələr becərilirdi. 1837-1840-cı illərdə İranda olmuş rus zabiti İ.F. Blaramberqin söylədiyinə görə Azərbaycanın Xoy mahalında becərilən pambıq İranda becərilən ən yaxşı pambıq növü hesab olunurdu. Təbrizlə Miyana, Mərənd və başqa şəhərlər arasında yerləşən kəndlər meyvə bağları ilə zəngin idi. Ümumiyyətlə, Cənubi Azərbaycan İranın ən məhşur taxılçılıq və meyvəçilik rayonlarından biri idi, əyalətdən taxilla yanaşı quru meyvələr də ixrac edilirdi. Marağa və Urmiya yüksək keyfiyyətli kişmiş istehsal edirdi. Əhalinin köçəri həyat sürən hissəsinin əsas məşğulliyəti maldarlıq idi. Əyalətin zəngin təbii yem bazası oturaq və yarımoturaq həyat sürən əhaliyə də maldarlıqla məşğul olmağa imkan verirdi. Heyvandarlıq məhsullarından yun, gön-dəri və s. ölkə daxilində keçə, yəhər hazırlanması, xalça-palaz toxunması, şəhərlərdə nəfis xalçalar, şal və s. istehsalında işlənirdi.

XIX əsrin ortalarında Cənubi Azərbaycan şəhərləri öz orta əsr qiyafləsini saxlamışdı. Şəhərlərin sosial-iqtisadi həyatında mühüm rol oynayan sənətkarlar ölkədə istehsal edilən əsas sənaye məhsullarının başlıca istehsalçıları idilər. Müharibədən sonra yaranmış nisbi dinclik şəraitində sənətkarlıq müəyyən inkişaf imkanı qazandı. Lakin İran hökumətinin öz bazarlarının qapılarını İngiltərə, Rusiya və başqa Avropa dövlətlərinin üzünə açması nəticəsində axıb ələlən xarici mallar yerli sənətkarların məhsullarını sıxışdırmağa başladı. Durmadan artan xarici mallar axını, əlbəttə, sənətkarlığın ən mühüm sahəsi olan toxuculuq üçün ağır zərbə idi. Parça, başlıca olaraq pambıq parça istehsal edən sənətkarların müflisləşməsi nəticəsində 30-40-cı illərdə belə parçaların istehsalı azaldı. Lakin Təbriz və başqa şəhərlərdə istehsal olunmuş parçalar keçmiş ənənə üzrə qonşu Zaqafqaziyada malik olduğu bazarı hələ itirməmişdi. Təbriz özünün yüksək keyfiyyətli yun və ipək parçaları ilə məhşur idi. Xalça, keçə, gön-dəri kimi istehsal sahələri xarici malların rəqabəti ilə

qarşılaşmadığı üçün inkişaf edirdi.

Cənubi Azərbaycan şəhərlərində orta əsrlərə xas olan sex quruluşu qalmadı idi. Bütün İranda olduğu kimi, Azərbaycanda da emalatxanalarda adətən 2-3 sənətkar işləyirdi. Bununla yanaşı, daxili və xarici bazarda rəqibi olmayan malların istehsalı ilə məşğul olan sahələrdə, ləng də olsa irəliləmə prosesi gedir və muzdlu əməkdən istifadə olunur, kapitalist istehsal üsulunun inkişafı başlayırdı.

**Xarici kapitalın təsirinin artması və yeni sənaye sahələrinin yaranması.** Bütün XIX əsr ərzində İran dövlətinin Avropa dövlətlərinə bir-birinin ardınca güzəştə getməsi, onların xeyrinə müqavilələr bağlanması ölkənin yarımmüstəmləkəyə çevrilməsinə götərib çıxardı. Nəticədə İran iqtisadiyyatı birtərəfli istiqamətə yönəldi ki, burada da xarici kapital aqalıq etməyə başladı.

XIX əsrin II yarısından etibarən İngiltərə və çar Rusiyasının İrana iqtisadi təcavüzünün genişlənməsi nəticəsində ölkə sürətlə onların xammal mənbəyi və satış bazarına çevrildi. İranda ingilis və rus kapitalistlərinə bir sıra yeni güzəşt və imtiyazlar verildi. 1879-cu ildə İranda rus zabitlərinin rəhbərliyi ilə Rusiyadakı kazak polkları nümunəsində kazak polku, sonra isə briqadası yaradıldı ki, bu da ölkədə çarizmin nüfuzunun saxlanması mühüm amil idi. 1889-cu ildə ingilis baronu Reyter İranda bank («Şahənşah» bankı) açdı, bir il sonra isə rus kapitalisti Polyakovla birlikdə ölkənin bütün maliyyə sistemini öz nəzarəti altına aldı. Az sonra Xəzər dənizində gəmi nəqliyyatı rus, şosse və dəmir yollarının çəkilişi isə bu iki ölkənin şirkətlərinin nəzarətinə keçdi.

1901-ci ildə İran hökumətinin ingilis şirkətinə verdiyi imtiyaz əsasında, İranın neft yataqlarının istismarını öz əlinə keçirmiş kapitalist D/Arsi Ingiltərə-İran neft şirkətini yaratdı (1909). İran hökuməti 1862-ci ildən başlayaraq ingilis kapi-

talislərinə ölkədə teleqraf xətləri çəkilməsi sahəsində 1888-ci ildə isə rus kapitalisti Lianozova Xəzər dənizi hövzəsində baliqçılıq sahəsində əlverişli imtiyazlar vermişdi.

1890-cı illərdən başlayaraq İran İngiltərədən ölkənin cənub gömrük gəlirinin girov qoyulması şərti ilə 500 min funt sterlinq, 1900-cü ildə isə çar Rusiyasından İranın şimal kömrük gəlirinin girov qoyulması şərti ilə 22,5 milyon manat miqdardında borc aldı.

Bütün bunların nəticəsində İran İngiltərə və çar Rusiyasından həm siyasi, həm də iqtisadi cəhətdən asılı bir dövlətə çevrildi. İranın xalq təsərrüfatı müstəmlekə və asılı ölkələrə xas olan yeni xüsusiyyətlər kəsb etməyə başladı. İranın Ümumrusiya bazarına cəlb olunması ölkədə bəzi sənaye sahələrinin inkişafına obyektiv olaraq müsbət təsir göstərirdi. Lakin bu asılı ölkələrə xas olan birtərəfli inkişaf idi. Kənd təsərrüfatının yalnız xarici bazarda onun məhsuluna ehtiyac olan sahələri inkişaf edir, xarici bazarda tələbatı olan xalçaçılıq istisna olmaqla, sənətkarlığın digər növləri xarici sənaye mallarının rəqabəti nəticəsində tənəzzül edir, sənayenin əsasən xaricə ixrac edilən kənd təsərrüfatı mallarının ilk emalı ilə məşğul olan sahələri genişlənirdi.

Coğrafi mövqeyinə görə Cənubi Azərbaycanda Rusyanın nüfuzu daha güclü idi. XIX əsrin sonu-XX əsrin əvvəllərində Cənubi Azərbaycanda kənd təsərrüfatının inkişafi Rusiya bazarı ilə əlaqələrin səviyyəsindən və xarakterindən asılı idi. Rusiya bazarında, pambıq, xammal, boyaq maddələri, yun, gəndəri, bağırsaq və s. kimi əkinçilik və heyvandarlıq məhsullarına, həmçinin bəzi sənətkarlıq mallarına olan tələbat həmin sahələrin qismən inkişafına təkan verdi.

XIX əsrin II yarısından etibarən əsas məşguliyyəti mədarlıq olan köçəri həyat sürən tayfaların həm İran dövlətinin təşəbbüsü, həm də ticarət əkinçiliyinin, xüsusilə pambıqçılıq kimi sahələrin gəlir verməsi Azərbaycanda tayfa və ellər

icərisində oturaqlığa keçmək meylini gücləndirdi. Onların istehsal etdikləri yun, gən-dəri, bağırsaq və s. həm əyalətin da-xilində ev sənayesində keçə, yəhər hazırlanmasında, xalça-palaz toxunmasında, şəhərlərdə nəfis xalçalar, şal, gən-dəri və s. istehsalında işlənilir, həm də xammal şəklində Rusiyaya ixrac edilirdi.

Azərbaycan yenə də İranın əsas taxıl bazalarından biri idi. XIX əsrin 90-cı illərindən başlayaraq Rusiya sənə-yesinin ucuz xammala olan tələbatı taxıl, düyü ilə yanaşı, pambıq istehsalında da ciddi irəliləyiş yaratdı. Əsasən Urmiyada istehsal olunan tütün Təbriz və digər şəhərlərdə emal edilirdi. XIX əsrin son rübündə Cənubi Azərbaycanda öz varlığını davam etdirən əsas sənətkarlıq sahələrindən biri xalçaçılıq idi. Xalça-xalı istehsalı sənayenin kapitalist münasibətləri inkişaf etmiş ən başlıca sahəsi idi. Təbrizdə bir sıra kənd təsərrüfatı məhsullarının ilkin emalı üzrə xeyli müəssisə fəaliyyət göstərirdi. Təbrizdə, Xalxalda və bəzi başqa şəhərlərdə istehsal edilən yun və ipək yaylıqlar, şal, yun, ipək, pambıq parçalar və digər toxuculuq məhsulları həm yerli əhalinin tələbatını ödəyir, həm də İranın başqa əyalətlərinə və digər ölkələrə ixrac olunurdu.

**Sosial vəziyyət: aqrar münasibətlər. Vergi sistemi, kəsbkarlığın başlanması.** XIX əsrin ortalarında Cənubi Azərbaycanda əhalinin sosial tərkibində nəzərə çarpacaq ciddi dəyişikliklər baş verməmişdi. Əyalət əhalisinin yenə də böyük əksəriyyətini kəndlilər təşkil edirdi. Şəhər əhalisi sənətkar, tacir, sənətkar şagirdi, ruhani təbəqəsindən və şəhər yoxsullarından ibarət idi.

Şəhərin imtiyazlı təbəqələrini ırsən müxtəlif vəzifə və mənsəblərə malik olan əsilzadələr-əyan və əşrəflər təşkil edirdi. Bu qəbildən olan iri torpaq sahibləri iqtisadi cəhətdən də güclü idilər və əsasən şəhərlərdə yaşayırdılar. Kənd təsərrüfatının xarici ticarətlə əlaqəsi ona gətirib çıxarmışdı ki, sələmçi və

varlı məmurlar öz kapitallarını sənaye müəssisələrinin yaradılmasına deyil, torpaq almağa sərf edir, nəticədə isə iri və orta ticarət burjuaziyası ilə feodal torpaq sahibliyi arasında güclü əlaqə yaranırdı. Torpaq üzərində mülkiyyət formaları, demək olar ki, elə XVII-XVIII əsrlərdəki kimi idi. XIX əsrin sonu-XX əsrin əvvəllərində Azərbaycanda iri torpaq sahibləri arasında yüzlərlə və onlarla kəndi olan mülkədarlar var idi. Orta torpaq sahibləri ən çoxu 20 kənddə sahib idilər. Qalanlarının 5-6, əksəriyyətinin isə 2-3 kəndi vardı.

Göstərilən dövrdə Cənubi Azərbaycanın iri torpaq sahibləri Tehran, Təbriz və digər şəhərlərdə yaşamaqla kəndlərini yerlərdə olan nümayəndələri – mübəsir, kəndxuda, başqa məmurlarla idarə edirdilər.

Əksərən torpaqsız olan və başqa istehsal vasitələrinə qismən malik kəndli əkin üçün sahəni feodaldan paydarlıq icarəsi əsasında icarəyə götürürdü. Kəndli çatışmayan digər istehsal vasitələrini (su, iş heyvanı, aləti, dənlik toxumu) feodaldan almалı olurdu. Bunları hansı tərəfin verməsindən asılı olaraq məhsul bölgüsü aparılırdı. Bundan əlavə, mülkədarlar kəndlinin malik olduğu bütün gəlir mənbələrindən müəyyən faiz alırdılar. Kəndli öz əməyindən başqa heç bir şeyə sahib olmadıqda isə, torpaq sahibi məhsulun 70-85%-ni götürürdü.

Kəndli icarə haqqından başqa, mülkədara əlavə ver-gilər verir, onun üçün ənənəvi feodal mükəlləfiyyətlərini də daşıyırırdı. Məsələn, istifadə etdiyi ev üçün müəyyən məbləğ, təsərrüfatının müxtəlif sahələrindən məhsulla pay(toyuq, yumurta, yağı və s.) vergisi verir, biyara işləyir və başqa mükəlləfiyyətlər daşıyırırdı. Bunlar torpaq rentasının bir hissəsini, bir çox hallarda isə kəndlinin zəruri əməyinin müəyyən qismini əhatə edirdi. Torpaq sahibləri «biyar» mükəlləfiyyəti əsasında kəhrizlərin, mülkədar malikanələrinin təmirində, az hallarda tarla işlərində kəndlinin havayı əməyindən istifadə edir, «barkərdə» əsasında isə biçilmiş taxılı, samanı, otu istədikləri

yerə daşıtdırır, həmin mükəlləfiyyətləri taxıl və ya pulla da əvəz edə bilirdilər.

Kəndlilərin torpaq sahibləri tərəfindən istismarı onların kəndlərdəki nümayəndələri (mübəsir, kəndxuda, pakar və s.) tərəfindən çox ağır şəkildə həyata keçirilirdi. Cənubi Azərbaycanın elə yerləri var idi ki, orada feodal asılılığı təhkimçilik dərəcəsinə yaxınlaşırırdı. Maku və Qaradağda iri torpaq sahibləri həbsxanaları, qoşun hissələri və cəza dəstələri vasitəsi ilə asılı kəndlilər üzərində qeyri-iqtisadi məcburiyyət həyata keçirir, ən vəhşi cəza tədbirlərini (qulaq, əl kəsmək, çubuqla döymək və s.) tətbiq etməkdən və hətta, kəndlini öldürməkdən belə çəkinmirdilər.

XIX əsrin son rübündə bir neçə dəfə yeni əhali sayımı keçirməyə təşəbbüs göstərilsə və 1890-ci ildən kadastr tərtib olunsa da, dövlət əhalidən vergiləri və digər maliyyə ödəmələrini yenə də köhnə qayda ilə-XIX əsrin 30-cu illərində tərtib edilmiş vergi siyahıları əsasında toplayırdı.

İran məşrutə inqilabı (1905-1911-ci illər) ərəfəsində Cənubi Azərbaycanda kəndlilərdən alınan vergilər 10 dəfədən çox artırılmışdı. Nəticədə Cənubi Azərbaycandan Rusiyanın içərilərinə (Bakı, Tiflis, Petrovski və başqa şəhərlərə) iş dalınca - kəsbkarlığa gedənlərin sayı ildə 50 min nəfərdən 80 minə nəfərə çatmışdı. 1903-cü ilin məlumatına görə, Bakıda Cənubi Azərbaycandan gəlmüş işçilərin sayı yerli işçilərin 22 faizə qədərini təşkil edirdi.

## 2.Şah üsuli-idarəsi və yerli feodalların Azərbaycanda zülm siyasəti. Babilər hərəkatı

Xarici kapitalın ağılığı, sosial zülm, dövlət məmurlarının yerlərdəki özbaşinalığı, xalqın böyük narazılığına səbəb olurdu. Vəliəhdin iqamətgahının Cənubi Azərbaycanda yerləşməsi bir tərəfdən vilayətin ölkə miqyasında xüsusi mövqeyə malik

olmasını şərtləndirsə də, başda vəliəhd olmaqla, əyalətin müxtəlif inzibati orqanlarına təyin olunmuş şahzadələr öz ad, məqam və malik olduqları ixtiyardan istifadə edərək xalqı daha qəddar bir istibdadla incidirdilər. Azərbaycan valisi və onun ətrafına toplaşan məmurlar tərəfindən özbaşına artırılan vergilər xalqı fəlakətli bir vəziyyətə gətirib çıxarmışdı. Beləliklə, həm yerli xanların, həm də hakim sülalənin Azərbaycanda zülm siyaseti-əhalinin müxtəlif təbəqələri içərisində narazılığın artmasına, kütləvi həyacan və çıxışların baş verməsinə səbəb olurdu.

XIX əsrin 30-cu illərinin sonu – 40-cı illərdə Təbrizdə bir neçə antifeodal həyəcan və çıxışlar baş verdi. Bunların ən geniş yayılanı babilər hərəkatı idi. Babilərin əsas tərkib hissəsini xırda tacirlər, sənətkarlar, ruhanilərin aşağı təbəqəsi və kəndlilər təşkil edirdi. Hərbçilər və yuxarı təbəqələr içərisində babilik təlimini müdafiə edən qüvvələr var idi. Babilər hərəkatı 1844-cü il mayın 12-də özünü sonuncu imam Mehdi ilə xalq arasında vasitəçi-bab (ərəbcə qapı) elan etmiş Seyidəli Məhəmmədin adı ilə bağlıdır. Babın \*ardıcılları isə babilər

\* Сейид Яли Мяшчаммяд 1819-ъу илин октйабрында Ширазда памбыг-парча тиъярти иля мяшьул олан хырда таъир аилясиндя анадан олмушdur. Яввял аиля яннясиини давам етдириб тиъяртля мяшьул олан Сейид Яли тезлиkiя халг арасында бюйىк ныфуз'a малик олан «Шейхи» тяrigiyatının тяряфдары кими таныныр. Кярбялада бяргярап олмуш бу тяrigiyatda башлыъя идея-имам Мещдинин зцщур едяъяи вя йер цзяринде бцтци щагсызлыъя сон гойайыбы, ядалати бяргпа едяъяи щагында фикирляр онун ятраfyинда чохlu шазирдля-рин вя ардыылларын топланmasына сябъя oldu. Тяrigiyatин сон башчысынын Шейх Казымын вяфатындан (1843) sonra она башчылыг etmiş, халга щаги-гятлярин чатдырылmasында юзциц сонунъу имам Мещди иля халг арасында vasitəchi elan etmiş вя 1844-ъц илдян «Баб» лягбини эютçярэк бяйан etmişdir ki, ясас вязифаси ящалини имам Мещдинин зцщур etмiasinя щазырла-магдыр.

Babiliiyin ясас идеялары онун 1847-ъи илдя Makу галасында щебедя olarkjan ийдэлдэ «Бяйан» китabyында юз яксини tapмышды. Иранын tarixhindя юени era-nын башландырынын elan edayn Bab юени jaрадылашаг ъямийятde бярабярлик, ядалat шахсийятin тохунулмазлыъын elan edir, юз фикирlyrinde ъямийятin kasbyb вя orta тябягяlyrinin (taъir сяняткар, кяндлиял) arzularyны якс etdi-

adlanirdi. 1847-ci ildə Zəncanda sənətkar, xırda tacir və şəhər yoxsulları yerli hakimə qarşı çıxmış və onu şəhərdən qovmuşdular. 1848-ci ildə Təbrizdə şəhər yoxsulları və sənətkarların çıxışları baş verdi. 1849-cu ildə Zəncanda babilər üsyana qalxdı. Şəhərdə babilərin sayı 15 minə çatırdı. Üsyana Babın ən yaxın məsləkdaşı Molla Məhəmməd Əli rəhbərlik edirdi. Onun rəhbərliyi altında vaxtında ehtiyat tədbirləri görülmüş, gizli şəkildə şəhərdə könüllü dəstələri, silah, sursat və ərzaq ehtiyatı yaradılmışdı. Üsyanyın başlanması üçün bəhanə Molla Məhəmməd Əlinin xidmətçilərindən birinin tutulub zindana salınması oldu. Özünün növbəti hədəf olduğunu yaxşı bilən Molla Məhəmməd Əli həbs olunan adamin azad edilməsi haqqında göstəriş verdi. Babilər silahlanaraq dərhal zindani mühəsirəyə aldılar. Qubernatorun onlara qarşı göndərdiyi qoşunları dəf edən babilər şəhərin əsas məhəllələrini ələ keçirib istehkamlar qurdular. Əks mövqeyi müdafiə edən adamları öldürüb əmlakını yandırdılar. Şəhər iki hissəyə bölündü. Babilərin sayı ətraf kəndlərin əhalisi hesabına xeyli artdı. Qələbədən ruhlanan Molla Məhəmməd Əli müridlərdən təşkil olunmuş dəstələr arasında nizam-intizamın möhkəmləndirilməsi üçün tədbirlər görür, etibarlı adamlardan ibarət qərargah yaradır, hərbi rəisler təyin edirdi. Qısa məddət ərzində babi dəstələri hərbi cəhətdən idarə olunan nizami

rirdi.  
Яввял Исфащандан Макүя, орадан ися Урмийя йахынылыында Чешрик галасына сирээн едилян Баб дяфялярля din xadimliyinin мццакимясиня ve-рилмишди. Бу мяшкямяляр onu руши хястя щесаб etmiş, чубуг ъязасына вя щябся мяшкум etmişdi. Шащ щакимиийяти ящалинин психоложи вя дини ящвал-рушийясини нязярja алараг Baba вя онун тяряфдарларына гарышы еш-тийатla мцбаризя апарырды. Мяшчаммяд шащ щесаб едири ki, ня гядяр ki, Бабын тяряфдарлары иля шия рущанилия арасында мцбаризя эедир шяржакат щюкумят ццин тяшлиця йаратмыр. Лакин бабиляр цсайанынын башланмасы вя щяржакатын ятраf яraziliyя эенишлиянысендян sonra Təbrisde кечирилян шярият мяшкямяси onu bildiychi elan edayrak юлцм ъязасына мяшкум еdir, 1850-ъи il ийунун 19-da Сейид Яли вя ян йахын мяслякдашы олан Аяя Мяшчаммяд Яли иля бирликde edam edilmişdi.

dəstələrə çevrildi. Üşyançıların mütəşəkkil qüvvəyə çevrildiyini görən Zəncan qubernatoru kömək üçün paytaxta müraciət etdi. 1849-cu il mayın 27-28-də iki ardıcıl hücumdan sonra babilər şəhər qalasını tutdular. Saray tarixçisinin verdiyi məlumatə görə babilər şəhərdə 84 möhkəmləndirilmiş səngər qurmuşdular. İyunun əvvəlində şəhəri mühasirəyə alan hökumət qüvvələri babilər tərəfindən dəf edilərək geri çəkilməyə məcbur oldular. 1850-ci ilin dekabrında 30 minlik şah qoşunu və feodal dəstələri Zəncanı yenidən mühasirəyə alaraq hər tərəfdən hücuma keçdilər. Üşyançıların çoxu həlak oldu. Onun başçısı Məhəmməd Əli isə yaralandı və üç gün sonra vəfat etdi. Şəhərdə qalan 300 nəfərəqədər üşyançı daha 5 gün vuruşduqdan sonra şəhəri tərk etməyə imkan vermək şərti ilə mübarizəni dayandırmağa razı olduqlarını bildirdilər. Bu təklifi qəbul etmələri haqqında Qurana and içmiş Şah ordu başçıları silahı yerə qoyan üşyançıların hamisini qırdılar. Beləliklə, 1850-ci il dekabrin sonunda Zəncan üşyanı yatırıldı. Şəhərdə qalmış babilər 1851-ci ildə yenidən üşyan qaldırmağa cəhd göstərsələr də, hökumət qoşunları onun ətraf ərazilərə yayılmasının qarşısını aldılar və üşyan tezliklə amansızlıqla yatırıldı.

Zəncan üşyanı ilə eyni vaxtda Yəzddə Seyid Yəhya Dərəbinin başçılığı ilə qalxan üşyan da müvəffəqiyyətsizliyə uğradı. Təbərsiddə, Yəzddə və digər yerlərdə başlayan pərakəndə üşyanlar yatırıldı. 1852-ci ildə babilər şaha qarşı süi-qəsd təşkil etdilər və onu yaraladılar. Bu hadisə ölkə miqyasında babilərin kütləvi şəkildə edamlarının başlanmasına səbəb oldu. 1848-1852-ci illərdə bütün İranda babilər məğlub edilsə də, Cənubi Azərbaycanda babilik tərəfdarlarının sayı daha da artırdı. Əhalinin bütün narazı hissələrinin babiliyə rəğbəti güclü idi və şah hökuməti onun qarşısını ala bilmədi.

İranın və Cənubi Azərbaycanın böyük ərazisini əhatə edən və geniş xalq kütlələrinin antifeodal mübarizəsi olan Babilər hərəkatı dini xarakter daşısa da, özünün sosial və siyasi

əhəmiyyətinə görə XIX əsrin ortalarında baş vermiş və ən iri xalq hərəkatları-Hindistandakı sipahilər üşyanı, Çindəki taypinlər hərəkatı ilə eyni sırada durur. Babilər üşyanı İran, o cümlədən Cənubi Azərbaycan əhalisinin yaxşı ictimai qaydaların yaradılması uğrunda qəti mübarizəyə hazır olduğunu əyani olaraq göstərdi. İlk antifeodal çıxış olan babilər hərəkatı hökuməti məcbur etdi ki, özünün daxili siyasetinə yenidən nəzər salsın, iqtisadiyyatı, ordunu və dövlət idarəciliyini modernləşdirsin. Üşyan həmçinin İran maarifpərvərlərinə, o cümlədən ortadoksal ruhanilərə də öz müsbət təsirini göstərdi, gələcəyin bir çox inqilabçılarını yetişdirdi.

### 3. 1905-1911-ci illər İran inqilabının başlanması

**XIX əsrin sonu – XX əsrin əvvəllərində ilk xalq çıxışları.** Xarici kapitalın ağalığı, sosial zülm, dövlət məmurlarının yerlərdəki özbaşinalığı geniş xalq kütlələri içərisində narazılığa səbəb olurdu. Ölkədə vaxtaşırı baş verən təbii fəlakətlər(quraqlıq, çeyirtkə basqını, epidemiyalar və s.), möhtəkirlər tərəfindən sünü surətdə yaradılan ərzaq qılığının istər şəhər, istərsə də kənd yoxsulları içərisində həyəcanları son dərəcə artırırdı. XX əsrin əvvəllərinə doğru bütün ölkədə sosial ziddiyyətlər olduqca kəskinləşmiş, əyalət, vilayət və mahallala başçılıq edən məmurlara qarşı çıxışlar baş vermişdi. 1870-1871, 1880-ci quraqlıq illərində bütün İranda acliq baş verdiyi zaman Cənubi Azərbaycan əhalisi taxıl möhtəkirliliyinin artmasına etiraz olaraq ayağa qalxdı, 1881-ci ildə isə valini əyalətdən qovdu. Bu hadisədən sonra Təbriz və başqa şəhərlərdə baş verən ən böyük çıxış «Tənbəki üşyanı» adı ilə məhsur hərəkatdır ki, bu da İran xalqlarının, xüsusilə də Azərbaycan xalqının, imperializmə qarşı ilk çıxışı olmaqla onun siyasi mübarizəyə qoşulmasında mühüm rol oynamışdır.

1891-ci il martın 9-da Nəsrəddin şah bütün İranda tütün almaq, satmaq və emal etmək üçün ingilislərə konsessiya verilməsi barədə müqavilə imzalayır və bunun müqabilində şirkət əldə edəcəyi qazançdan ildə İran hökumətinə cüzi bir məbləği – 15 min funt-sterlinqi ödəməyi öhdəsinə götürürdü. İranın bir çox mühüm şəhərlərində şirkətə məxsus idarələr təşkil edən ingilislər Hindistandan və digər müstəmləkə ölkələrindən işçi, qulluqçu adı ilə dəstə-dəstə öz təbəələrini gətirməyə başladılar ki, bu da həmin sahədə çalışan sahibkar, tacir, kəndli, sənətkar və fəhlələr arasında həyəcanın artmasına səbəb oldu, heç kəs öz tütün və tənbəkisini ingilislərə satmağa razi olmadı. Buna cavab olaraq 1891-ci ilin ortalarında ingilis şirkəti İran hökumətinin razılığı ilə tütün alverinin və emalının yalnız bu şirkətə məxsus olduğunu bildirdi. Buna cavab olaraq, 1891-ci il avqustun 19-da Təbriz əhalisinin böyük əksəriyyətinin imzası ilə şaha göndərilən petisiyada tütün və tənbəki inhisarının ləğv edilməsi tələb olundu. Təbriz bazarı bağlandı, 20 min adam silahlanaraq hərəkata qarşı baş verə biləcək hər hansı hadisəyə müqavimət göstərmək üçün hazır vəziyyətdə dayandı.

Təbrizin ardından Şiraz, İsfahan və Məşhəddə şirkətə qarşı kəskin çıxışlar baş verdi. Tehranın özündə inhisarın ləgv edilməsi tələbi ilə əhali 1892-ci il yanvarın 4-də şah sarayına hücum etdi. Bütün bunlar şahı məcbur etdi ki, 1892-ci il yanvarın 5-də Talbotla bağlanmış müqavilənin ləgv olunduğunu rəsmən elan etsin. İrana gəlmüş ingilis məmurları ölkəni tərk etməyə məcbur oldular. İranda ilk antiimperialist çıxış olan bu hərəkatda Cənubi Azərbaycanın ticarət burjuaziyası, sənətkarlar, ruhanilər, digər təbəqələrin nümayəndələri də iştirak edirdilər. Xarici kapitalın və yerli irtica qüvvələrinin ağıalığına qarşı çəvrilmiş «Tənbəki üsyani» İranda və Cənubi Azərbaycanda milli-azadlıq hərəkatının ilk və çox təsirli mərhələsini təşkil etmiş və xalqın siyasi, milli şüurunun

oyanmasına ve formalaşmasına güclü təkan vermişdi

Hələ XIX əsrin sonlarında Tehranda və başqa şəhərlərdə vətənpərvər ziyalilar tərəfindən yaradılmağa başlayan siyasi təşkilatların sayı az və daxili vəziyyətlə bağlı fəaliyyət dairəsi məhdud olsa da, maarifçi təşkilatlar daha geniş iş aparır, xalqı mütləqiyət, istibdad əleyhinə monarxın hakimiyyətinin məhdudlaşdırılması, qanunverici orqanın yaradılması və s. uğrunda mübarizəyə çağırırıdı. 1901-ci ildə Tehranda təşkil edilmiş gizli cəmiyyət və ya İnqilabi komitə, 1905-ci ildə isə Tehranda yaradılan «Əncüməne-məxfi», (Gizli əncümən)\* bütün xalqları, o cümlədən azərbaycanlıları xaricilərin zorakılığı və yerli hakim dairələrinin özbaşinalığı əleyhinə mübarizəyə çağırır, həmçinin burjua ruhunda islahatlar kecirmək tələbini irəli sürürdülər.

XX əsrin əvvəllərində bir neçə il qıtlıq olması və bundan istifadə edən mülkədar və alverçilərin taxıl möhtəkirliyinə başlaması nəticəsində İranın, o cümlədən Azərbaycanın bir sıra səhərlərində acliq və bahalığa qarşı həvəcanlar bas verdi. 1903-

\* Ингилаби комитя 1904-ыц илдя Тешранда ири торпаг сашибияриндян, тиъярт-слямчи дайрляриндян, рушанийрдян тутмуш хырда сяняткарлара гядар мцхтилиф тябягиярдян чыхан 60-а йахын ингилабчы зийалы нцмайян-дияриинин йыбынъында йарадылды. Эизли комитянин 18 маддиян ибарят програм- лайищаси «Иранын мцтряягги вя демократик гүввяляриня мцтлягийятын мяшви вя онун йеринди «азадлыг бинасы» гурулмасы ццэн ильтима вя сийаси зиддийяйтлярдян истифада етмяк йоллары»ны юйядирди. 1905-ьи илин февральында дизэр сийаси тяшкилат «Яңыцмяне-мяхфи» тяшкыл олунду. Бу тяшкилат Тешранын бойцук мцтязицидияриндян Сейид Мяцыммяд Тябатябай башда олмагла рушанийр группу тяряфиндян йарадылмышды. Ингилаб яряғясинде йааранан бу тяшкилат сирекле эенишләнирди. Онуң цзвляринин шяр бири тягрибян 30 нафярдян ибарят юзяк-дярняклярдя бирляширди. Бу тяшкилатын цзвляри ичярисинде рушанийрдян башга мцлкядар вя буржуа нцмайяндялири дя вар иди. «Яңыцмяне-мяхфи»нин мярам вя мясгяди кюнчя сийаси гурулушун деврилмаси конститусийалы щакимийят йарадылмасы вя буржуа азадлыгларынын тымин олунмасындан ибарят иди. Юз сийаси-тяблигаты фялийяйтиндя тяшкилат Иранын мцтаягил игтисади инкишафы мясяляярина хүссүси ўер верирди. Щяр ики тяшкилат ингилаби щяркатаын идея өштөндөн шазырланмасында мцшцм рол ойнамышды.

cü ildə Belçikalılarla bağlanmış yeni gömrük sazişinə qarşı çıxışlar başlandı. Göstərilən dövrdə Cənubi Azərbaycanda demokratik fikrin yayılması, milli və siyasi şüurun oyanması, xarici imperializmə və yerli feodal zülmünə qarşı xalq mübarizəsinin güclənməsində bir sıra başqa amillər də böyük rol oynamışdır. Bu amillər içərisində Bakının fəhlə hərəkatının mərkəzinə çevrilməsi, 1905-1907-ci illər I rus inqilabının başlanması, 17 oktyabr manifestinin xalqa verdiyi azadlıqlar, ölkədə siyasi partiyaların, o cümlədən Şimali Azərbaycanda «Müsəlman konstitusiya (məşrutə)» partiyasının yaranması və s. Cənubi Azərbaycan xalqının demokratik azadlıq və hüquqlar uğrunda mübarizəsinin genişlənməsinə gətirib çıxardı və bu hərəkat öz davamını həmin ilin dekabrında İranda, o cümlədən Cənubi Azərbaycanda «Məşrutə inqilabı» nda tapdı.

**Cənubi Azərbaycan 1905-1911-ci illər Məşrutə inqilabında.** İngilab 1905-ci ilin dekabrın 12-də Tehranda Kerman əhalisinə edilən zülmə qarşı çıxan demokratik qüvvələrə qoşulmuş tacirlərin döyülməsinə cavab olaraq ruhanilərin evlərində hökumətə qarşı etiraz yığıncaqları təşkil olunması ilə başladı. Ertəsi gün Seyid Abdulla Behbəhani və Seyid Məhəmməd Təbatəbainin başçılığı altında şah məscidində yığıncaq keçirilməsinə mürtəce ruhanilər mane oldular. Dekabrın 14-də Tehranin mütərəqqi ruhanilərindən bir qrup başda olmaqla yüzlərlə dini məktəb tələbəsi, minlərlə bazar əhli etiraz əlaməti olaraq Şah Əbdüləzimdə bəstə<sup>\*</sup> oturmaq məqsədilə Tehrani tərk edilər. İngilab Komitəsi (İK) və «Əncüməni-məxfinin» bir çox görkəmli üzvləri də onlara qoşuldu. Tehranda bütün bazarlar, dükanlar və sənətkar emalatxanaları bağlandı. Bəstə oturanlar baş nazirin istefasını tələb edirdilər. Onların sayı günü-gündən artdığından hökumət silahı işə salmaqdan çəkindi, bəstçilərə güzəştə getməyə, onların bir

\* Мясчидлярдя, сяфирликлардя вя шюкумиятин эцъ тятбиг едя билмядий ииэяр йерллярдя шайята кечирилян отураг нцмайиш, ирансайыы протест.

sıra tələblərini qəbul etməyə məcbur oldu. Hərəkat başçılarının hökumətə verdikləri 8 maddəlik tələbnamə 1906-cı il yanvarın 10-da saray tərəfindən qəbul olundu. Şahın verdiyi fərmando bütün vətəndaşların qanun qarşısında bərabər olacağı, «Ədalətxana» təsis ediləcəyi, Tehran və Kerman valilərinin vəzifədən kənarlaşdırılacağı, qiymətləri sabitləşdirmək məqsədilə Tehran əhalisi tərəfindən seçilmiş bir şura yaradılacağı və edildi. Yanvarın 12-də bəstçilər təntənə ilə şəhərə qayıtdılar.

Sonrakı hadisələr göstərdi ki, şah və baş nazir Eynüddövlənin verdiyi vədlər kütlələri sakitləşdirməkdən başqa bir məqsəd daşımadı. Çox keçmədən İK-nin başçılarından Seyid Cəmaləddin Tehrandan sürgün edildi. Aprel-may aylarında İK-nin digər görkəmli üzvləri də həbs edildi. Bu hadisələrdən sonra İK-nin digər üzvlərinin iştirakı ilə «İslami» adlı mərkəz yaradıldı. Əncümən, İngilabi Komitə və digər qruplar tərəfindən mütləqiyyətin ifşası əhali içərisində davam edən inqilabi əhval-ruhiyyəni artırır, onları gərgin toqquşmalara hazırlaşdırırırdı. 1906-cı ilin iyulunda hökumətin növbəti həbs tədbirləri kütləvi nümayişlərə səbəb oldu. İyulun 9-dan başlayan izdihamlı nümayişlər genişlənib inqilabi hərəkata çevrildi. İyulun 16-da tanınmış müctəhidlər Tehrani tərk edib Quma yola düşdülər. İyulun 17-də konstitusiyaçı 9 tacir İngilis səfirliliyinin bağında bəstə oturdu. Tezliklə yüzlərlə tələbə, müəllim, tacir, alverçi və sənətkar bəstçilərə qoşuldu. Avqustun 2-də onların sayı 14 minə çatdı. Bəstçilər aşağıdakı tələbləri şaha təqdim etdilər: Konstitusiya (Məşrutə) elan etmək, Məclis çağırmaq, Eynüddövləni vəzifədən kənar etmək, ruhaniləri Qumdan geri çağırmaq, sürgün edilmiş inqilabçıları azad etmək və s.

1906-cı ilin yayında Müzəffərəddin şah inqilabçıların tələblərini qəbul etməyə məcbur oldu. Avqustun 5-də Konstitusiya verilməsi haqqında şah fərmanı imzalandı. Avqustun

19-da hərəkat başçıları, dövlət nazirləri, əhalinin müxtəlif təbəqələrindən 3 min nəfər toplanaraq təntənəli surətdə Məclis (Məccləse-şoraye-milli) yaradılmasını elan etdilər. Həmin yığıncaqdə məclisə nümayəndələr seçilməsi üçün nizamnamə tərtib edilməsi işi orada təşkil olunmuş müvəqqəti məclisə tapşırıldı. Sentyabrın 9-da seçki nizamnaməsi şah tərəfindən imzalandıqdan sonra Tehranda Məclisə seçkilər başlandı. Seçki qanunu yüksək əmlak senzi qoyaraq əhalinin böyük bir qismini(fəhlə, kəndlə, sənətkarvə tacirlər) seçki hüququndan məhrum edir və gələcək İran parlamentində feodal aristokratiyasının, mülkədar və varlı tacirlərin seçiləcəyinə təminat verirdi. Hakim dairələr isə tezliklə konstitusiya fərmanını ləğv etməyə hazırlaşındı. Bu hal Tehranin ardınca əyalətlərdə, xüsusilə də sosial-iqtisadi ziddiyyətlərin əks olduğu Cənubi Azərbaycanda geniş xalq hərəkatının başlanmasına səbəb oldu.

#### 4.Təbriz üşyani. Səttarxan

1906-cı ilin avqust ayında Tehranda inqilabi hərəkatın qələbəsi, konstitusiyanın elan edilməsi, sonra isə mütləqiyətin konstitusiyani pozmaq cəhdini və şahın məclisə seçkilər haqqında nizamnaməyə qol çəkməkdən imtina etməsi xəbəri Təbrizə çatdıqda şəhərin mübariz qüvvələri, onun siyasi cəmiyyətləri Tehranda olduğu kimi Təbrizdə də ümumi tətil təşkil etdilər. 1906-cı ilin sentyabrında «İsmailiyyə Əncüməninin» tanınmış üzvləri Təbrizdə ingilis konsulxanasında, minlərlə insan «Samsam xan» məscidində bəstə əyləşdi. Bəstçilər Konstitusiyanın elan olunması tələbi ilə şaha müraciət etdilər.

Təbrizdəki ümumi tətil, kütləvi bəst, geniş yığıncaqlar və nümayişlər gizli siyasi cəmiyyətlər tərəfindən təşkil və idarə olunmuşdu ki, onlara Bakının sosial-demokrat təşkilatlarının

güclü təsiri var idi. 1905-ci ildə «Hümmət»in yardımını ilə Bakıda çalışan iranlıların tam gizli şəraitdə öz təşkilatı - «İctimaiyune amiyyun» (mücahid sosial-demokrat partiyası) yaradıldı. Partiyanın yaradılmasında N.Nərimanov, M.Axundov, M.Əzizbəyov, B.Qasimovun xüsusi rolü olmuşdur. N.Nərimanov tərəfindən RSDFP-nin Azərbaycan dilinə tərcümə edilməsi və çap olunmuş program mətni partiyanın programı kimi əsas götürüldü. Bu program sənədi yerli siyasi, sosial-iqtisadi şəraitə uyğun şəkildə işlənib hazırlanırdı. «Mərkəzi-qeybi» (Gizli mərkəz) adlandırılan Təbriz sosial-demokrat təşkilatının başında Əli Müsyö dururdu.

Nəhayət, 1906-cı il sentyabrın 9-da Məclisə seçkilər keçirilməsi haqqında əsasnamə imzalandı. 1906-cı il sentyabrın 20-də Təbriz üşyançıları öz tələblərinə sarayda müsbət cavab alıqdan sonra ingilis konsulxanasından və «Samsam xan» məscidindən çıxaraq bazar və dükənləri açıdlar. Mübarizənin davamı məqsədilə kütlələri vahid mərkəz ətrafında birləşdirməyi ümdə vəzifə hesab edən 20 nəfər siyasi lider - «Əncüməne-əyalətiye-Azərbaycan» adlanan ilk siyasi əncümanın əsasını qoydu. Göstərdiyi fəaliyyətin mahiyyəti etibarilə bəzən siyasi mübarizənin rəhbərlik mərkəzi, bəzən isə inqilabi hökumət vəzifəsi daşıyan bu əncüman yalnız İran Məclisinin ikinci çağırışı dövründə (1909-1911) konstitusiyaya uyğun olaraq əyalət əncüməni kimi fəaliyyət göstərmişdir.

Azərbaycan əyalət əncüməni yarandıqdan sonra Təbriz nümayəndərinin məclisə göndərilməsi üçün 1906-cı il oktyabrın 20-də seçki əncüməni təşkil edildi. Nümayəndələrin seçiləməsi noyabrın 5-də başa çatdırıldı. 1906-cı il no-yabredekabr aylarında əyalət əncüməninin rəhbəri ilə Azərbaycanın digər şəhərlərində (Urmiya, Salmas, Marağa, Ərdəbil, Zəncan, Xalxal, Xoy, Maku, Binab, Astara və b.) vilayət əncümanları yaradıldı və beləliklə əncümənin nüfuzu Cənubi Azərbaycanın bütün rayon və şəhərlərinə yayıldı. Seçkilər başa çatdıqdan

sonra da vəliəhd Məməmmədəli Mirzənin tələbinə baxmayaraq əncüman öz fəaliyyətini davam etdirirdi. Azərbaycan əyalət əncümanı təkcə vəliəhdə qarşı mübarizədə deyil, xalq kütlələrinin xeyrinə başladığı islahatlarla, o cümlədən ərzaq mallarının qiymətinin qaydaya salınması, möhtəkirliyin məhdudlaşdırılması, məhkəmə işlərinə nəzarət, maarif və məktəblərin inkişafı və s. kimi sahələrdə müəyyən müvəffəqiyyətlər əldə edərək kütlələrin dərin hörmət və inamını qazanmışdı və güclü hakimiyət orqanına çevrilmişdi.

1907-ci il fevralın 8-də Azərbaycan nümayəndələri Tehrana gəldi. Onlar paytaxt əhalisi tərəfindən təntənə ilə qarşılandılar və Azərbaycan əyalət əncümanının saraya verdiyi tələblərin müzakirəsi zamanı məhkəm dəlillərlə məclisin razılığını əldə etdilər. Məclis özü də Məhəmmədəli şah olduğu gündən (19 yanvar 1907-ci il) məclisə qarşı bəslədiyi etinasız münasibətdən, nazirlərin məclis qarşısında məsuliyyət daşımalarına maneçilik törətməsindən narazı idi. Məclis Azərbaycan əyalət əncümanının 7 maddədən ibarət tələblərini yazılı şəkildə saraya göndərdi və bunların həyata keçirilməsini tələb etdi. Lakin şah ölkədə konstitusiya üsuli-idarəsinin bərqərar edilməsi, əyalət və vilayət əncümanlarının yaradılması və s. haqqında bu tələbləri qəbul etmədi.

Mütləq monarxiyanı bərpa etmək fikrindən çəkinməyən şah İranın keçmiş baş naziri Əminüssultan Atabəyi ölkəyə çağırmaq, onun vasitəsi ilə inqilabi hərəkatı boğmaq planını hazırlayırdı. Mayın 2-də şah tərəfindən baş nazir vəzifəsinə təyin edilən Atabəy hakimiyətə keçdikdən sonra ölkənin hər tərəfində feodalların qaragurűchü dəstələri tərəfindən əhaliyə, demokratik qüvvələrə qarşı basqınlar təşkil etməyə başladı. Azərbaycanda genişlənməkdə olan hərəkata qarşı şah və Atabəyin istifadə etdiyi vasitələrdən biri də Maku feodalı İqbalüssəltənənin qaragürhərçü dəstələri idi. Bu dəstələr Maku və Xoy vilayətlərinin mühüm hissələrini ələ keçirib inqilab tərəfdarlarına

divan tuturdular. Xoy şəhərinin müdafiəsində yüzlərlə döyüşü şəhid oldu. Bu hadisələrlə əlaqədar 3 gün milli matəm elan olundu. Bütün bazar və dükənlər bağlandı, 40 min nəfərin iştiraki ilə etiraz mitinqi keçirildi. Sosial-demokrat təşkilatları Məclis tərəfindən xalq üçün əhəmiyyətli maddələrin olduğu konstitusiyaya əlavələrin qəbul edilməsini ciddi tələb edir, irtica qüvvələri qarşısında inqilabin əsas məqsədlərini, qəbul edilmiş konstitusiyanın həyata keçirilməsini təmin etməyin yolunu kütlələrin gücündə, onların silahlanmasında görür, hətta terror aktlarını həyata keçirməkdən çəkinmirdilər. Avqust ayının 31-də Atabəy məclisindən çıxarkən Tehran sosial-demokrat təşkilatının üzvü Təbrizli Ağaabbas tərəfindən öldürülüdü və bu xəber Təbrizdə böyük sevinclə qarşılandı. Terroru həyata keçirdikdən sonra intihar edən Abbas ağa üçün matəm mərasimləri keçirildi.

1907-ci ilin oktyabrında şah tərəfindən məhdud burjuazadlıqlarını nəzərdə tutan Konstitusiyaya «Əlavələr» qəbul edildi və sənədin təsdiqi inqilab cəbhəsində qüvvələrin təbəqələşməsini sürətləndirdi. İrtica qüvvələri xalq və inqilab cəbhəsinə qarşı hücuma hazırlaşmağa başladı və bu yolda bütün vasitələrdən-Türkiyə, İngiltərə və çar Rusiyası dövlətlərinin hakim dairələrinin köməyindən istifadə etməkdən də çəkinmədi.

1907-ci ilin noyabrında şah başda olmaqla irtica qüvvələri əksinqilaba qarşı tədbirlər görməyə başladılar. Demokratik hərəkata qarşı hücum hazırlamaq məqsədilə Tehranda «Fetovvat» və «Səadət», eyni zamanda Təbrizdə «İslamiyyə» adlı irticaçı əncümanlar təşkil edildi. İrticacılar 1908-ci ilin əvvəllərində Azərbaycanda və İranın başqa yerlərində öz fitnəkarlıqlarını qüvvətləndirdilər. Şah və onun ətrafında toplaşan mürtəce qüvvələr tərəfindən hələ 1908-ci ilin aprel və may aylarında hazırlanmaqdə olan hökumət çevrilişi həmin il iyun ayının 23-də həyata keçirildi. Bir gün əvvəl şah kazak briqadasının komandiri polkovnik Lyaxovu polis və digər

inzibati orqanlar da daxil olmaqla Tehrandakı bütün silahlı qüvvələrin başçısı təyin etdi. Şahdan məclis binasında, Sepəhsamar məscidində və başqa yerlərdə cəmləşmiş inqilabçıları tərksilah əmrini alan Lyaxov iyunun 23-də səhər tezdən hückum əmrini verdi. Məclisin müdafiəçilərinin bir saat, «Azərbaycan», «Müzəffəri» əncümanları və digər yerlərdə toplanan döyüşçülərin isə 7 saat davam edən müqavimətinə baxmayaraq top atəsi altında onların binaları dağıdılaraq qarət edildi. Tehranin hər tərəfində əncümanlar, qəzet redaksiyaları və s. dağıldı, 300 nəfərdən çox konstitusiyaçı həlak oldu. Məclis nümayəndələrindən və konstitusiya tərəfdarlarından çoxu həbs və sürgün edildilər. Əksinqilab bütün İranda hücuma keçdi. Lakin Təbrizdə inqilabi hərəkat daha ciddi şəkil aldı, burada Azərbaycan əyalət ən-cümanı, Təbriz sosial-demokrat təşkilatı və məhəllə əncümanları yeni inqilabi mübarizəyə, qəti döyüşlərə hazırlaşmağa başladılar. İnqilabi mübarizənin mərkəzi Tehrandan Təbrizə keçdi.

Mirhaşının rəhbərlik etdiyi əksinqilabi «İslamiyyə» əncümani ətrafında toplaşmış irticaçılar inqilabi qüvvələr «Babi», «dinsiz» adlandıraraq, dindar kütlələri inqilabi hərəkatdan uzaqlaşdırmağa çalışırıdı. 1908-ci ilin yanvarın 30-da hər iki tərəf arasında ilk toqquşma baş verdi. 20 nəfər həlak oldu. İrticaçılar Əmirəqiz məhəlləsi istisna olmaqla, Təbrizin şimal-şərq hissəsini tutdular \* Əmirxız məhəlləsini Təbriz üsyanının görkəmli rəhbəri Səttar xanın<sup>†</sup> dəstəsi, Xiyaban məhəlləsini isə

\* Bu dövrdə Təbrizdə 12 rəsmi məşçəllə var idi: Ямирягыз, Дявячи, Сорхат, Шешкилан, Баъмешя, шяцярин шяргиндян гярбя дөрү ахан Мейдан чайнын (Мешранрудун) саънда, диээр мещяллялар ися чайын сол голунда йерляшириди. Вурушмалар dövründə Ямирхыз истисna olmagla чайын саб тя-рафи яксингилабын, сол тяяfinindäki мещяллялар ися ингилабчыларын ялин-да olmushdur.

† Җənubi Azərbaycanda ingilabi döyüçşələrin yafsanıvi gəçriyəmanına chevirlimişi Səttarxan keçən yəsrin 60-yyı illərinin sonlarında Garadada xırda təyir ailiyində anadan olmushdur. Atası Җəzər Əliyev və bürüncə gar-داşları İsmayılov azadlıqsevər şahsələr olmuş, bu na eyni dəyərde İsmayılov aza-

## VI mühazirə

onun ən yaxın silahdaşı Bağır xanın başçılıq etdiyi hissələr müdafiə edirdilər. Üsyanda kəndlilər, fəhlələr, xırda şəhər burjuaziyası da iştirak edirdi.

İyulun 15-də əksinqilabi qüvvələr inqilabin son səngəri olan Əmirxız məhəlləsinə hər tərəfdən yürüşə başladılar. Səttarxanın müqavimətinin son dəqiqlikləri sayılan dö-yüşdə əksinqilabın heç bir nəticə əldə edə bilməməsi əhalini heyrətləndirdi, silahını yerə qoymuş mücahidlərdə inqilabi müdafiə hissini qüvvətləndirdi. Öz kiçik dəstəsi ilə hücuma keçən Səttarxan şəhərin mərkəz hissəsində bütün damlardan, darvazalardan və məscidlərdən ağ bayraqları vurub salaraq, onların yerlərinə qırmızı bayraqlar asıldı. Bu hadisə İran inqilabında tarixi dönüsün əsasını qoydu. Əvvəlcə Əmirəqiz, sonra isə bütün Təbriz və Cənubi Azərbaycan inqilabin mərkəzinə çevrilərək irtica qüvvələri üzərində qələbənin əsasını qoydu.

Səttarxanın və onun silahdaşlarının igidlik və qəhrəmanlığı mücahidləri hərəkətə gətirdi. Onlar dəstə-dəstə Səttarxana qoşulmağa başladılar. Təbriz sosial-demokrat

lärynyň daim тягib вя зцлмця мяруз галмышлар. Эянъ яшларында икян щюкумт мямурларынын Сяттарханын аилясина вурдуу зярбялар (Исмайыл Шимали Азэрбайжан цыйанчыларындан мящшур Гачаг Фирщады эизлятмасына эюрү шябс едилярк Тябридэ валиящең Мцзяфғиярдин Мирязин ямри или юлдцилмашы) онда зцлмя, мцтлягийята гарши нифрят цисси яратмышды. Сяттар бир мцддяг дювлятин силашты дястялярина ися гябул олунмуш, вязи-фя алыш, лакин бу онун цыйанкар тябиятина уйбуң эялмайдындяг дювлят гуллууңдан имтина етмиш, Тябридэ хырда алверя мяшүл олмуштур Вятынди щюкм сиряп ядалатсизлийин шащида олан Сяттар юзү кими силашдашлары или бирликдя силашты гачаг дястяси ярадараг айры-айры йерләрдя зяцмияткеш күтлэгияринин мцафиячиси кими чыхыш етмиш, дяфяларя шябс алынмышды. Бицн бунлар Сяттары халгын севимлиси етмишdir. Халг ону щюрмият яламти олараг Сяттархан чавырырды. Тябридэ мцтлягийята гарши цыйан башладыгда ингилаб дюйцшчиларыннан сыйрасында Сяттархан да вар иди. 1908-ыилин яввялляриндə Тяbris sosial-demokrat təşkilatının тя-шяббәсц или шяцярин шяр мещяллясинде фяди дястяляри ярадылдыгда Сяттархан яшадылы Ямирягыз мещяллясинин мцъаиддиларинə башчы тяйин олунмушdu.

təşkilati «Hərbi şura» yaradaraq silahlı qüvvələrin hərbi cəhətdən təşkilini və nizam-intizam işlərini bu şuranın öhdəsinə qoydu. Təbrizin Ərk qalasında olan silah anbarlarından bütün mücahidlər silahlandırıldılar. Hərbi şura döyüşçüləri-fədailəri və mücahidləri 20-25 nəfərlik dəstələrə böldü. Hər dəstə özünə başçı seçirdi. Döyüşçüləri çörəklə təmin etmək üçün Əmirxız və Xiyaban məhəllərində ancaq onlara xidmət edən çörək dükanları açıldı.

Üsyanyın idarə olunması və davam etdirilməsi üçün pula, taxila və silaha böyük ehtiyac var idi. Təbriz sosial-demokrat təşkilatının təşəbbüsü və Azərbaycan əyalət əncümanının göstərişi ilə Təbrizdə «İanə komisyonu» yaradıldı ki, 12 tacir və hər məhəllədən 1 nümayəndənin daxil olduğu bu yardım komissiyası şəhərin varlılarından yardım toplayırdı.

Tehranda çevriliş etmiş, bir çox başqa iri şəhərlərdə hücuma keçmiş irtica qüvvələrini və Məhəmmədəli şahı Təbrizin müqaviməti çox narahat edirdi. Buna görə 1908-ci ilin avqustunda buraya 40 min nəfərdən artıq silahlı qüvvə göndərildi. Sentyabrın 25-də Təbriz üzərinə 2 günə qədər davam edən hücum başlandı, lakin irtica qüvvələri heç bir uğur qazana bilməyərək oktyabrın 12-də şəhəri tərk edib qaçmağa məcbur oldular. Hadisə şah ordusu içərisində ruh düşkünlüyü yaratdı. Təbriz üsyancılarının qələbə xəbəri tezliklə İran, Qafqaza və Avropanın bir çox ölkələrinə yayıldı. Paris, İstanbul, Nəcəf, Tiflis, Bakı və digər mühüm şəhərlərdən Azərbaycan əyalət əncümanına, Səttarxanın ünvanına təbrik teleqramları göndərildi. Xalq Səttarxanı «Sərdar-e milli» Bağırxanı isə «Salar-e milli» adlandırdı, sonra isə əyalət əncümanı bu adları rəsmiləşdirmək üçün qərar qəbul etdi.

1907-ci ilin əvvəllərindən başlayaraq Təbriz üsyanyının axırınadək Cənubi Azərbaycan əyalət əncümanı Təbrizdə və Cənubi Azərbaycanda ali hakimiyyət orqanı olduğu kimi, 1908-ci il iyun ayından etibarən Təbrizdə yaranmış hərbi şura da

üsyanyın silahlı qüvvələrinin baş idarə orqanı idi.

Təbriz üsyanyına ideya və təşkilati cəhətdən rəhbərlik edən sosial-demokrat təşkilati (rəhbəri Əli Müsyö) əksinqilabın Təbrizə qarşı daha güclü hücumlar hazırlamasından xəbərdar olduğu üçün şəhəri və inqilabı qorumaq məqsədilə hazırlıq işi aparırdı. Şəhəri ərzaq malları ilə təmin etmək və ehtiyat hazırlamaq üçün əyalət əncümanı xüsusi fədalı dəstələri vasitəsilə vilayətlərdən çoxlu miqdarda taxıl və ərzaq malları topladı. Geri çəkilən əksinqilabi qüvvələr və onların qarətçi dəstələri isə Cənubi Azərbaycan kəndlərini çapıb talayırdılar. Əyalət əncümanının göstərişi ilə Mərənd, Xoy, Salmas, Marağa və digər şəhərlərə göndərilən fədalı dəstələri tezliklə həmin şəhərləri qaraguruhçu dəstələrdən azad etdilər.

1909-cu ilin fevralına qədər Cənubi Azərbaycanın bütün qərbi vilayətləri (Maku istisna olmaqla) inqilabçıların əlinə keçdi. Azərbaycanın şərqi vilayətlərində də əksinqilaba qarşı etiraz güclənirdi. Lakin bütün bunlara baxmayaraq Məhəmmədəli şah İranın bütün əyalət və vilayətlərdən silahlı qüvvələr toplayır, Təbriz üzərinə göndərməkdə davam edirdi. 1908-ci ilin dekabrında əksinqilab yenidən 40 min silahlı adam toplamışdı.

1909-cu il yanvarın axırlarında Təbriz şəhəri yenidən mühasirəyə alındı. Fevral-mart aylarında Təbriz üzərinə əksinqilabın hücumu başladı, lakin bu hücumlar da inqilabçılar tərəfindən dəf edildi. Bununla belə mühasirədə olanlar acliq və qılıqladan çox əziyyət çəkirdildər. Aprelin 14-də uzun müddət Marağa şəhərinin qubernatoru olmuş Səməd xanın qoşunları Təbrizə hücum etdilər, yenə də müvəffəqiyyət əldə edilmədi. Belə bir şəraitdə ingilislər və çar Rusiyası açıq müdaxiləyə əl atdırılar. Çar Rusiyası xarici konsulluqları və təbəələri müdafiə etmək və guya Təbrizə ərzaq daşınmasını təmin etmək bəhanəsi ilə aprelin 29-da öz qoşunlarını Təbrizə yeritdi. Mayın əvvəllərindən etibarən rus ordusu Təbrizdə silahlı mücahidləri

tərksilah etməyə başladı. Rusiya təbəəsi olan Qafqaz inqilabçıları\* Cənubi Azərbaycandan çıxarıldılar və tezliklə öz vətənlərində həbs edildilər. Təbriz sosial-demokrat təşkilatının və əyalət əncümənin qərarına əsasən Səttarxan və hərbi şura rus qoşunları ilə hər cür toqquşmanı mücahidlərə qadağan etdi. Beləliklə, döyüslər dayandırıldı. Təbriz üsyani yatırıldı.

Təbriz üsyani və Azərbaycandakı demokratik hərəkat bütün İranda inqilabi hərəkatın yenidən yüksəlisinə təkan verdi. Təbriz üsyani Rəşt və İsfahanda üsyanların uğurla başa çatmasına, üsyancıların Tehran yürüşünə, eyni zamanda Məhəmmədəli şahın hakimiyətdən devrilməsinə<sup>†</sup> və Konstitusiyanın bərpa olunmasına səbəb oldu.

Fədailəri tərk-silah etmək məqsədilə Tehranin rəsmi dairələri tərəfindən Səttar xan və Bağır xan 1910-cu il martın 11-də paytaxta dəvət olündular. Azərbaycanda yenidən qan tökülməsinin qarşısını almaq məqsədilə ertəsi gün Təbrizdən çıxmış razılıq verən Səttarxan və Bağırxan aprelin 15-də Tehrana çatdıqda məclis nümayəndələrindən ibarət böyük bir izdiham tərəfindən son dərəcə böyük hörmətlə qarşılandılar. O dövrün mətbuatının yazdığını görə, həmin vaxta qədər heç bir siyasi, ictimai xadim, heç bir ruhani və xarici qonaq, hətta şah belə təntənə ilə qarşılanmamışdı. Tərksilah haqqında əldə edilmiş razılığa baxmayaraq, Səttarxan və ətrafindakılara Tehranda xainəsinə basqın edildi. Avqustun 7-də 300 nəfərə yaxın silahlı fədailənin toplaşlığı Atabəy parkı fədailərdən heç birinin gözləmədiyi halda 6 min nəfərlik müxtəlif silahlı

\* Бұнлар Тифлис «Йардым комитяси», «Бұлға ялагы комитаси»нин цвляриндян бир чоху, шымчинин Н.Нұриманов, Гулам Гяни олы, Мирзя Шапур Гяни олы ви дізярляри иди.

<sup>†</sup> 16 iyul 1906-ъы илде йүрүшдя иштирак етмиш гүввялярин башчыларынын иштиракы иля Тецранда кечмиш parlament нымайяндярындян, назир-лярдын, varlı tayırlyardan, iri rüşhaniylardan ibarət yaaradılyмыш «Али Мяълис» Мяшыммияли шаңын деврийини, онун 14 яшшы олы Султан Яшмидин шаң елан олундуыну елан етди.

dəstələr tərəfindən mühasirəyə alınaraq hər tərəfdən top atəşinə tutuldu. Fədailər özlərini müdafiə etməyə məcbur oldular. Bu vuruşmada mücahidlərdən 18 nəfər həlak oldu, 40 nəfər, o cümlədən Səttarxan yaralandı, 300 nəfərə yaxın fədalı həbsə alındı. Bununla da inqilabın son səngəri dağdırıldı.

Səttarxan və Bağırxana Təbrizə qayıtmaga icazə verilmədi. Bu əslində sürgündə qalmaq demək idi. Bu xəyanət Azərbaycan xalqının dərin hiddətinə səbəb oldu. Lakin Cənubi Azərbaycanda yerləşən çar Rusyasının qoşunları əhalinin fəal çıxışına imkan vermədilər. Çar hökuməti Təbrizə yeni hərbi qüvvələr göndərməklə dekabrın 28-dək Təbriz fədailərinin müqavimətini qırıldılar. Ələ keçən fədailər və Təbriz əncümanı rəhbərlərinə divan tutuldu.

1910-cu ilin noyabr ayında Cənubi Azərbaycan xalq hərəkatının görkəmli başçılarından biri olan Əli Müsyö vəfat etdi. Çar hökuməti əhalinin müqavimət əzmini qırmaq məqsədilə Azərbaycan əyalət əncümanı binasını, Səttarxan, Bağırxan, Əli Müsyö və bir çox hərəkat rəhbərlərinin evlərini dağdırıb xarabaya çevirdilər. Bütün Cənubi Azərbaycanda terror və irtica hökm sürməyə başladı.

1905-1911-ci illər inqilabının yatrılması nəticəsində çar Rusiyası və Ingiltərə tərəfindən İranın, o cümlədən inqilabda mühüm rol oynamış Cənubi Azərbaycanın əsarət altına alınması və istismarı qüvvətləndi. Lakin bütün bunlara baxmayaraq, 1905-1911-ci illər İran inqilabı və onun tərkib hissəsi olan Cənubi Azərbaycan hərəkatının böyük tarixi əhəmiyyəti oldu.

1905-1911-ci illər İran inqilabı ölkənin ictimai-iqtisadi inkişafı zəminində yetişən, vaxtilə Avropa ölkələrində baş vermiş burjua inqilablarından özünəməxsus cəhətləri ilə fərqlənən, Şərqiñ bir sıra asılı və yarımmüstəmləkə ölkələrinə xas olan burjua inqilabı idi. Bu inqilabda mühüm rol oynayan Cənubi Azərbaycandakı hərəkatın da bir neçə fərqli və özünəməxsus cəhətləri vardır. Belə ki, bu üsyən ilk dəfə olaraq bütün İranda

və ümumiyyətlə Şərqi ölkələrində xalq hakimiyyətinin ilk rüşeyimi olan inqilab əncümanları yaratmış oldu. Bu xüsusiyyət Cənubi Azərbaycan hərəkatının hərəkətverici qüvvələrində demokratik qüvvələrin rolunun daha güclü olmasının nəticəsi idi. İngilabin dərinliyi və geniş kütləleri əhatə etməsi cəhətdən Azərbaycandakı hərəkat, xüsusilə Təbriz üsyanı burjuademokratik inqilabı səviyyəsinə yüksələ bildi.

Cənubi Azərbaycandakı hərəkatın daha bir xüsusiyyəti burada çıxışlara vahid siyasi rəhbərliyin «İctimaiyune-amiyun» (sosial-demokrat) təşkilatının mövcud olmasında idi.

Nəhayət, Cənubi Azərbaycan hərəkatı dünya ictimaiyyətinin diqqət və rəğbətini qazanmış Səttarxan və Bağırxan kimi inqilab sərkədələrini yetişdirdi.

#### **Ədəbiyyat**

1. Cənubi Azərbaycan tarixinin oçerki (1828-1917). Bakı: 1985.
2. Həsənov N. Oyanmış Təbriz və Səttarxan. Bakı: 1986.
3. Иванов М.С. Иранская революция 1905-1911 гг. М.: 1957.
4. Tadeusz Svetoshovski. Rusiya və Azərbaycan. Sərhədyanı bölgə keçid dövründə. Bakı: 2000.
5. XX əsr Azərbaycan tarixi. Bakı: 2004.

Ə.Ə.Şahverdiyev  
V.R.Nəbiyev

## VII. AZƏRBAYCAN BİRİNCİ DÜNYA MÜHARİBƏSİ İLLƏRİNDƏ

1. Müharibənin başlanma səbəbləri
2. Şimali Azərbaycanın insan resurslarının və iqtisadiyyatının Rusyanın tərkib hissəsi kimi müharibəyə cəlb olunması.
3. Müharibə edən dövlətlərin planlarında «erməni məsələsi» və Azərbaycan
4. Antanta və Dördlər blokuna daxil olan dövlətlərin Azərbaycan siyasəti.
5. Cənubi Azərbacyan Birinci dünya müharibəsi illərində
6. Oktyabr çevrilişindən sonra Sovet Rusiyasının Azərbaycanla bağlı siyasəti
7. Müharibənin ikinci mərhələsində Bakı nefti uğrunda gedən mübarizə.
8. Birinci Dünya müharibəsi illərində Naxçıvanda yaranmış siyasi vəziyyət.

### 1. Müharibənin başlanma səbəbləri

Avstriya vəliəhdinin öldürülməsi Birinci Dünya müharibəsinin başlanması üçün əsas səbəb ola bilməzdi. Çünkü Avropa tarixində dövlət adamlarına sui-qəsd faktı istənilən qədərdir. Belə olan halda Avropada müharibələrin sayı-hesabı olmazdı. Müharibənin başlıca səbəbləri İngiltərə və Fransanın Almaniya və onun müttəfiqləri arasında kəskin ziddiyətlər, iki hərbi-siyasi blok arasında qarşıdurma və Balkanlar uğrunda alman-slavyan qarşıdurması idi.

1914-cü il iyul ayının 15-də Avstriya-Macaristan Serbiyaya müharibə elan etdi. Serblərin müttəfiqi olan çar

### VII mühazirə

Rusiyası bu hadisəyə biganə qalmayaraq, ümumi səfərbərlik elan etdi. Buna cavab olaraq iyulun 19-da Almaniya Rusiyaya, iyulun 21-də isə Fransaya müharibə elan etdi. Almaniyanın Belçikanın neytral mövqə tutduğuna baxmayaraq onu işgal etməsi iyul ayının 22-də İngiltərənin Almaniyaya müharibə elan etməsinə gətirib çıxartdı.

1914-cü il avqust ayının 10-da Yaponiya Almaniyaya müharibə elan etdi. Region dövlətlərinin heç biri tək-tək müharibə aparmaq istəmirdi. Ona görə hərbi-siyasi blok halında müharibəyə cəlb olan dövlətin hər birinin özəl iqtisadi və siyasi məqsədi var idi.

Birinci Dünya müharibəsi illərində Azərbaycan mövzusuna aydınlıq gətirmək üçün üç mühüm məsələ ön plana çəkilməlidir.

Birincisi, Cənubi Qafqaz regionunda Azərbaycanın geosiyasi mövqeyinə aydınlıq gətirmək lazımdır. Beynəlxalq münasibətlər sistemində işlənən «geopolitika» sözü, yunan sözü olub iki hissədən ibarətdi. Geo-yer, politikos-hər nə varsa dövlətlə bağlıdır və s. mənasını verir.

Hər bir dövlətin xarici siyasəti bir sıra coğrafi amillərlə müəyyən olunur. Ona görə də, Azərbaycanın coğrafi mövqeyi, eləcə də zəngin təbii sərvətləri daimi dönyanın aparıcı dövlətlərinin diqqət mərkəzində olmuşdur.

İkincisi, 1914-1918-ci ildə Cənubi Qafqazda «erməni məsələsi»nin ön plana keçməsi və müsəlman-türk regionları üçün yaratdığı təhlükə ilə bağlıdır. Belə ki, Birinci Dünya müharibəsinin başlanması ilə regionda ictimai-siyasi proseslərin müsbət yönə inkişafına mane olan «erməni məsələsi» Azərbaycan üçün də təsirsiz ötüşmədi.

Bəzi dövlətlər öz maraqlarına uyğun olaraq ermənilərin Cənubi Qafqazda dinc müsəlman-türk əhaliyə qarşı törətdikləri vəhşiliklərə dəstək verdilər.

Üçüncüsü, Birinci Dünya müharibəsində iştirak edən döv-

lətlərin hər birinin Azərbaycana dair müəyyən niyyətləri var idi.

Rusiyada bolşeviklərin hakimiyyətə gəlməsi ilə beynəlxalq münasibətlərdə yeni mərhələ başlanmış oldu.

Azərbaycan zəngin və mühüm geosiyasi bir region olaraq İran, Osmanlı və Rusiya dövlətləri ilə həmsərhəd idi. Şərqdə – Xəzər, Qərbdə – Gürcüstanla əhatə olunan Azərbaycanın beynəlxalq yükdaşımaları həyata keçirmək üçün Bakı kimi əlverişli dəniz limanı var idi.

Azərbaycan əlverişli coğrafi şəraiti, xammal ehtiyatları və mühüm geostrateji mövqeyi ilə seçilən bir ölkə idi. 1917-ci ildə Azərbaycan ərazisi (Cənubi və Şimali Azərbaycan ilə birlikdə – Ə.S.) 200,5 min kv.km. olmaqla Cənubi Qafqazın ümumi ərazisində böyük idi. Azərbaycan Avropa dövlətləri ilə Şərqi ölkələri arasında körpü rolunu oynamayaqla dünyanın mühüm ticarət yollarının kəsişməsində yerləşirdi. Şimali Azərbaycanda Bakı-Novorossiysk, Bakı-Batum, Cənubi Azərbaycanda isə Təbriz-Bursa-İstanbul və s. kimi ticarət yolları beynəlxalq iqtisadi əlaqələrin arteriyasını təşkil edirdi.

Azərbaycan həm də Cənubi Qafqazın əsas energetika bazası idi. Oktyabr çevrilişinə qədər Bakı nefti Rusyanın əsas enerji mənbəyi olduğundan bolşeviklər onun itirilməsi faktı ilə heç cür razılaşmaq istəmirdi. Digər tərəfdən başqa güclü dövlətlər də ciddi-cəhdələ Bakı neftini ələ keçirməyə çalışırı.

Oktyabr çevrilişindən sonra Birinci Dünya müharibəsində iştirak edən dövlətlərin planında Bakı neftini ələ keçirmək başlıca məqsəd daşıyırıldı. Eyni zamanda, Azərbaycan Rusiya, İran, Osmanlı ilə yanaşı, digər güclü dövlətlər üçün hərbi-siyasi əhəmiyyətə malik bir region idi. Azərbaycan ərazisi Yaxın və Orta Asiyaya çıxmaq üçün əlverişli coğrafi imkanları ilə yanaşı, həmçinin müdafiə xarakterli əhəmiyyət kəsb edirdi.

**2. Şimali Azərbaycanın insan resurslarının və iqtisadiyyatının Rusyanın tərkib hissəsi kimi müharibəyə cəlb olunması**

Müharibə böyük dövlətlərin ərazisində yaşayan xalqların, o cümlədən Azərbaycan xalqının da iqtisadi və siyasi həyatına öz mənfi təsirini göstərdi.

Birinci Dünya müharibəsi Azərbaycan iqtisadiyyatına güclü zərbə endirmiş, əhalinin vəziyyətini son dərəcə pisləşdirmişdi.

Müharibənin ilk günlərindən Rusyanın HDD (Hərbi Dəniz Donanması) neft yanacağına olan tələbatı artdı. Əgər rus donanması 1913-cü ildə 250 min pud yanacaq almışdısa, 1916-ci ildə donanma 18 mln pud mazut və 0,8 mln pud müxtəlif neft məhsulları almışdı.

1916-ci il may ayından, 1917-ci il may ayına kimi Rusyanın HDD 20 mln pud müxtəlif neft məhsulları almışdı. Rusyanın hərbi donanması üçün benzin, kerosin, mazut məhsullarının daşınmasını kontraktə uyğun olan «Nobel qardaşları» şirkəti həyata keçirdi.

Ümumiyyətlə, istər müharibə ərəfəsində, istərsə də müharibə zamanı Bakı nefti Rusiya Hərbi Dəniz Donanmasının təhcizatında aparıcı rol oynadı.

Çar hökuməti bəy nəslindən olan şəxslərin orduya götürülməsinə yol verirdi. Onların bəziləri hərbi məktəblərdə təhsil aldıqdan sonra rus ordusunda zabitlik edir və müxtəlif cəbhələrdə döyüş əməliyyatında iştirak edirdi.

Rus ordusunun görkəmli generalları Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, Hüseynxan Naxçıvanski və başqları onların sırasına daxil idi.

Topçu general S.Mehmandarov almanları dəfələrlə ciddi məğlubiyətə uğratmış istedadlı sərkərdə idi. 21-ci piyada diviziyasının komandiri olan S.Mehmandarov 1914-cü ilin

Lodz əməliyyatı zamanı xüsusilə fərqlənmişdi; o, rus qoşun hissələrini mühasirəyə salmaq istəyən alman generalı Ma-kenzinin planlarını puça çıxarmışdı. Bundan sonra II Qafqaz ordu korpusunun komandiri təyin olunan S.Mehmandarov, müharibənin sonlarına yaxın ordu komandiri vəzifəsinə kimi yüksəldi.

General-leytenant Ə.Sixlinski rus ordusunda topçuluq işinin ən mahir ustalarından biri hesab olunur.

Birinci Dünya müharibəsi illərində o bir sıra ali komandanlıq vəzifələrini tutmuşdu. Müharibənin ilk günlərində Peterburqun toplarla müdafiə olunması ona tapşırılmışdı.

1915-ci ildə Ə.Sixlinski Ali Baş Komandanın qərargahında topçuluq işləri üzrə general vəzifəsinə, sonra Qərb cəbhəsinin topçu qoşunları rəisi, müharibənin sonlarına yaxın isə 10-cu ordunun komandanı vəzifəsinə təyin olunmuşdu.

Çar hökuməti tərəfindən ali sərkərdə ordenləri ilə təltif olunmuş bu generallardan əlavə, 1914-1917-ci illərdə rus ordusu sıralarında 200-ə qədər azərbaycanlı zabit qulluq edirdi.

Birinci Dünya müharibəsi zamanı rus ordusunda azərbaycanlılardan ibarət kiçik bir süvari dəstə var idi. Bu şuşalıllardan təşkil edilmiş və «Qafqaz yerli süvari diviziyasının» tərkibinə daxil olan «Tatar süvari alayı» adlanırdı. Çar generalları və rus şovinistləri tərəfindən bu alay «vəhşi diviziya» adlanırdı. Hansı ki, bu alayın əsgər və zabitləri sonralar Azərbaycan Xalq Cümhuriyyətində Azərbaycan Milli Ordusunun ilk müjdəciləri oldular.

Müharibə neft sənayesinin inkişafına təsirsiz ötüşmədi. Neft çıxarma və neftayırma sahəsində sürətli geriləmə müşahidə olunurdu.

Müharibə illərində Azərbaycanın kənd təsərrüfatı da böhran keçirirdi. Çar hökuməti azərbaycanlıları orduya çağırmadığından əhali işçi qüvvəsi kimi başqa işlərə cəlb olunurdu. 1915-ci il iyunun 15-də çar hökumətinin verdiyi

fərmana görə 23 yaşına qədər olan gənclər müharibə ilə əlaqədar olan işlərə səfərbərliyə alınırdı. Bunun nəticəsində Azərbaycanın ən çox əmək qabiliyyətli kənd əhalisinin 30 faizi təsərrüfatdan ayrılaraq arxa işlərinə cəlb olunmuşdu.

Bu isə kənd təsərrüfatında ciddi şəkildə işçi qüvvəsi çatışmazlığı yaradırdı.

Bundan başqa, çar hökuməti tərəfindən 1916-cı ildə qoymuş xüsusi hərbi vergi də kənd təsərrüfatını iflasa uğradırdı.

Müharibə təsərrüfatın bütün sahələrində geriləməyə səbəb oldu.

Birinci Dünya müharibəsinin birinci dövründə döyük cəbhəsindən biri də Qafqaz cəbhəsi idi. Azərbaycan rus-türk Qafqaz hərbi teatrı ilə bağlı idi. Hərbi əməliyyatlar birbaşa Azərbaycan ərazisində aparılmışa da, müharibə aparan tərəflərin strateji planlarında əsas yeri tuturdu.

Alman-türk hərbi qərargahının Qafqaz cəbhəsi üçün hazırladığı döyük planı birbaşa Xəzər hövzəsinə, xüsusən də Bakı neftinə sahib olmaq idi.

Qafqaz cəbhəsində hərbi əməliyyatlar davamlı deyildi. 1915 və 1916-cı illər arasında demək olar ki, cəbhədə daha çox sakitlik hökm sürmüdüdür.

Bütövlükdə müharibənin birinci dövründə Qafqaz cəbhəsində dörd iri əməliyyat keçirilmişdir.

Bunlardan birincisi Sarıqamış, ikincisi Alaşkert, üçüncüüsü Oqnut və nəhayət, Muş əməliyatı idi.

### 3. Müharibə edən dövlətlərin planlarında «erməni məsələsi» və Azərbaycan

Qeyd etmək lazımdır ki, erməni məsələsi XIX əsrin axırlarına yaxın öz inkişafının yeni fazasına daxil oldu. Bu dövrdən başlayaraq Daşnakşütün partiyası ermənilərin mülki və mədəni maraqlarını müdafiə etmək devizi altında öz

fəaliyyətini Cənubi Qafqazda daha da gücləndirdi. Erməni məsələsinin Cənubi Qafqaza keçirilməsi ilə diyarın əsrlər boyu sülh və həmrəylik şəraitində yaşayan xalqları dəhşətli fəlakətlərlə üzləşməli oldu. Çünkü daşnakların Cənubi Qafqaza gəlməsinə qədər bütün xalqlar burada tam əmin-amanlıq şəraitində yaşamışdı. Daşnakların gelişinə qədər dinc əhali heç bir zaman milli zəmində qanlı toqquşmaların nə olduğunu bilmirdi. Daşnaklar Cənubi Qafqazda yaşayan ermənilər arasında öz terrorçuluq hərəkətlərini təşkil və təbliğ etməklə regionu bütünlükə erməni ərazisinə çevirmək istəyirdi. Ona görə də ermənilər birinci dünya müharibəsində yaranmış beynəlxalq vəziyyətdən istifadə edərək məqsədlərini reallaşdırmağa başladı. Onlar birinci dünya müharibəsində iştirak edən dövlətlərlə gizli danışqlar apararaq Osmanlı dövləlinə və Azərbaycan əhalisinə qarşı hazırladıqları məkrli planlarını həyata keçirməyə çalışırdı. Digər tərəfdən isə Antanta və Dördlər İttifaqına daxil olan dövlətlər də Azərbaycan neftinə sahib olmaq üçün «erməni məsələsi»ndən öz istəklərinə uyğun şəkildə bəhrələnməyə çalışırdı. Bu baxımdan müharibə aparan dövlətlərin planlarına uyğun olaraq Azərbaycanda «erməni məsələsi»nə xüsusi diqqət yetirildi. Onlar yaxşı dərk edirdi ki, həm Cənubi Qafqaz, həm də Osmanlı dövləti ərazisində yaşayan ermənilərdən müəyyən şərtlərlə istifadə edə bilərlər. Antanta dövlətləri ermənilərdən iki istiqamətdə istifadə etmək niyyətində idi: birincisi, Osmanlı ərazisində yaşayan ermənilərə azadlıq və muxtariyyət vəd etməklə, onları Osmanlıya qarşı qaldırmaq; ikincisi, Rusiya ermənilərindən rus Qafqaz Ordusunda istifadə etməklə Osmanlıdakı yeddi vilayətə və Kilikeyaya muxtariyyət vermək.

Dördlər İttifaqı, xüsusən Almaniya da ermənipərəst mövqə nümayiş etdirirdi. Almaniya layihəsinə görə Osmanlı dövləti ərazisində yaşayan ermənilərin vəziyyətini yaxşılaşdırmaq üçün islahatlar və digər tədbirlər, o cümlədən Rusiya

erməniləri üçün isə muxtariyyət nəzərdə tutulurdu. Bir sözlə, Antanta ilə Dördlər İttifaqı arasında erməniləri öz tərəflərinə çəkmək uğrunda mübarizə gedirdi. İstanbuldakı Rusiya səfirliliyinin müşaviri Qulkeviç Birinci Dünya müharibəsinin başlangıcında bəyan etdi ki, rus hökumətinin əsas məqsədlərindən biri erməniləri zulmdən xilas etmək və onlara muxtariyyət verməkdir.

Osmanlı dövləti isə erməni məsələsinə aydınlıq gətirmək üçün Ərzurum və yaxud Vanda Seym çağırılması haqqında manifest imzalamışdı. Bu addım erməni əhalisi arasında ikitirəlik yaratmışdı. Belə şəraitdə Daşnaksütyun partiyası «dilemma» qarşısında qalmışdı. Onlar bu yollardan hər hansı birini seçməkdə çətinlik çəkirdi. Nə etməli. Antanta blokuna, yoxsa Almaniya-Osmanlı ittifaqına daxil olmaq. Daşnaklar bu məsələdə Antanta blokuna meylli olmağa üstünlük verdi.

Bütövlükdə erməni siyasi təşkilatları Osmanlı ərazisində öz dövlətlərini qurmaq istəyini reallaşdırma bilmədiyi üçün bu istəyini bolşevik Rusiyasının hərbi-siyasi dəstəyi ilə Azərbaycan torpaqları hesabına həyat keçirdi.

#### 4.Antanta və Dördlər blokuna daxil olan dövlətlərin Azərbaycan siyasəti

Sovet Rusiyasının 1918-ci il Brest-Litovski sülhünə uyğun olaraq Birinci Dünya müharibəsindən çıxması Həmədan-Baltık arasında 3000 km-lik bir sahənin boşalmasına səbəb oldu. Rusiyada bolşeviklərin iqtidarı ələ keçirmələri ilə bütün dünyanın diqqəti bu ölkəyə yönəldi. Çünkü bolşevik ideyaları sürətlə Avropaya və oradan isə Avropa imperialistlərinin göz dikdiyi Asiyaya doğru irəliləyə bilərdi. Bu hadisələr müsəlmanların çoxluq təşkil etdiyi ərazilərin sahibi olan Ingiltərəni narahat edirdi.

İngiltərə üçün başqa bir narahatçılıq, rus ordusunun

dağılmasından yararlanan alman qüvvələrinin Qara dənizin şimalından irəliləyərək Ukrayna və Krıma girməsi, Gürçüstanda qərərgah yaratmaları idi. İngiltərə üçün digər narahatlılıq türk qüvvələrinin Qafqaza daxil olub, Şimali Azərbaycan və Cənubi Azərbaycanda irəliləməsi idi. Osmanlı dövləti İrandan Xəzər dənizinə qədər olan ərazidə yaşayan müsəlman-tük xalqlarını istiladan xilas etmək istəyirdi. Təbii ki, türklərin bu istəyi ingilisləri təmin edə bilməzdi.

Hadisələr müttəfiq dövlətlərin diqqətini Şərqə yönəldti. Bolşevik cərəyanına və türk ordusunun fəallaşmasına qarşı çıxış etmək hüququ müttəfiqlər tərəfindən İngiltərəyə verildi. İngiltərənin istəyini təmin edən bu hüquq, onlara aşağıda göstərilən məqsədlərə nail olmağı vəd edirdi: Birincisi, Xəzər dənizinin şimalında bolşeviklərlə, Qafqazın və Xəzər dənizinin cənubunda isə türklərlə haqq-hesab çəkib öz planlarını tam həyata keçirmək; ikincisi, işğal altında saxladıqları İranın şimal və şərqindən gələ biləcək təhlükəni dəf etməyə nail olmaq; üçüncüsü, türk yürüşü və bolşevik cərəyanına qarşı Asiyadakı Hind imperatorluğu ətrafında geniş bir güc sahəsi yaratmağa cəhd göstərmək; nəhayət, Qara dənizin şərqindən Xəzər dənizinə qədər olan bölgəyə nüfuz etməklə Bakı neftini ələ keçirmək və Qafqazda yeni iqtisadi sahələr əldə etmək.

## 5. Cənubi Azərbaycan Birinci Dünya müharibəsi illərində

Şimali Azərbaycanla yanaşı Cənubi Azərbaycan da müharibə aparan dövlətlərin strateji planlarında ilk yerləri tuturdu.

Müharibə aparan tərəflərin hər biri ayrılıqda qarşısına məqsəd qoymuşdu. Qafqaz cəbhəsində hərbi siyasi üstünlüyü nail olmaq, Cənubi Azərbaycanda hərbi əməliyyatları genişləndirməklə Bakı neft rayonunu, ən başlıcası Xəzər Dənizi hövzəsini və Orta Asiyani ələ keçirmək idi.

Almaniya və Türkiyə İran hökumətini onların tərəfində

çixış etməyə məcbur edirdi. Türkiyə Cənubi Azərbaycanın türk əhalisinin imkanlarından bəhralənmək istəyirdi.

Rusiya komandanlığı Alman-Türk planından xəbərdar olan kimi buna qarşı tədbirlər həyata keçirdi. 1914-ci il noyabr ayının 20-də general Çernozubovun komandanlığı altında rus ordusu "Azərbaycan dəstəsi" kodu altında Culfa Rus İran sərhədini keçərək Azərbaycanın Xoy şəhərinə daxil oldu. Buradan cənub və şərqə doğru Urmiya gölünə doğru irəliləyərək Soyuqbulaq və Təbrizdə mövqe tutdu.

Alman-türk tərəfinin tələblərini şah hökuməti yerinə yetirmədiyi üçün 1914-cü il noyabr ayının 21-də türk-kurd hərbi dəstələri Mosuldan hərəkətə keçərək Cənubi Azərbaycan ərazisinə daxil oldu.

Bu zaman general Çernozubov mərkəzi ordu komandanlığından Culfağa doğru geri çəkilmək əmri aldı.

Beləliklə, 1914-cü il dekabr ayına türk ordusu Soyuqbulağı, dekabr ayının 27-də Baçqalanı, 1915-ci il yanvar ayının 5-də türk-kurd dəstələri Urmianı, yanvar ayının 8-də isə Səlmas və Xoyu ələ keçirdi.

1915-ci il yanvar ayının 8-də Əhməd Muxtar bəyin komandanlığı altında türk ordusu ilə eyni vaxtda general Çernozubov da, yenidən Cənubi Azərbaycan istiqamətində hücum əmri aldı.

Türkiyə Cənubi Azərbaycanda mövqelərini möhkəmləndirmək üçün oraya Ənvər paşanın əmisi Xəlil bəyin komandanlığı altında əlavə hərbi dəstə göndərdi.

1915-ci ilin mart ayında Xəlil bəyin hərbi dəstəsi Urmiyaya daxil oldu. Rusiya tərəfdən Xəlil bəyin ordusuna qarşı 15 batalyondan ibarət general Çernozubovun hərbi hissəsi çıxarıldı.

Sarıqamış uğursuzluğundan sonra hərbi-psixoloji durğunluq keçirən Türkiyə Rusyanın hərbi üstünlüyü şəraitində Cənubi Azərbaycandakı mövqelərini itirməklə üz-üzə qaldı.

**Azərbaycan**  
**Birinci Dünya müharibəsi illərində**

Yaranmış vəziyyəti nəzərə alan Almaniya və Türkiyə qərara aldı ki, Cənubi Azərbaycanda hərbi əməliyyatları genişləndirdirlər. Beləliklə, 1915-ci ilin iyununda Hüseyin Rauf bəyin komandanlığı altında Türk hərbi hissələri İran ərazisinə daxil oldu. Eyni zamanda Əmir Hacı bəy və fon Şeybner – Rixterin rəhbərliyi altında ekspedisiya Cənubi Azərbaycana daxil oldu. Bu ekspedisiya 1915-ci ilin dekabrında Cənubi Azərbaycanın strateji məntəqələrindən olan Soyuqbulağı ələ keçirdi. 1916-ci ilin avqustunda Əmir Hacı bəyin vəfati və sentyabrin 10-da Şeybner- Rixterin geri çağrılması ilə Türk-Alman qrupunun Cənubi Azərbaycanda mövqeyi zəiflədi.

Rusiya Cənubi Azərbaycanda möhkəmlənmək üçün 1915-ci ilin oktyabrında general N.N.Baratovun komandanlığında atlı suvari korpusunu bu regiona göndərdi. 1916-ci il avqust ayının 19-da Almaniya ilə Türkiyə arasında razılaşma imzalandı. Bu razılaşmaya görə Cənubi Azərbaycan ərazisində hərbi əməliyyatlara rəhbərlik yalnız Türk tərəfinə həvalə olundu. Mühəribənin sonuna yaxın Almaniya bu razılaşmani pozdu və Türkiyənin Azərbaycanda mövqeyini zəiflətmək məqsədi ilə Rusiya ilə yaxınlaşmağa başladı.

İngiltərə, Xəzər hövzəsinə, xüsusən Bakı neftinə sahib olmaq üçün Mesopotamiyadan Ənzəliyə qədər olan ərazidə müdafiə kordonu yaratmaq niyyətində idi.

Osmanlı dövləti ilə müqayisədə Qafqaz əhalisinin etnik tərkibinə və digər amillərə görə Ingiltərənin bu regionda imkanları məhdud idi. Buna baxmayaraq, Ingiltərə İraqda olan qüvvələrindən bir hissəsini İran üzərindən Qafqaza yönəltməklə yanaşı, Hindistan ərazisindəki ingilis hərbi qüvvələrindən də istifadə edə bilərdi.

Digər tərəfdən ermənilərin də ingilislərə meylli olduğu bəlli idi. Çünkü ermənilər türklərin Qafqaza daxil olmasına qarşı mübarizədə ingilisləri müttəfiq qəbul edirdi. Ingilislər həmçinin Cənubi Azərbaycandakı rus ordusunu ələ almaq

**VII mühazirə**

üçün onlarla gizli danışıqlar aparırdı. 1918-ci il mart ayının ortalarında çar zabiti Albay Biçeraxovla, General Denstervil arasında razılaşma əldə olundu. General Denstervil güclü ingilis kəşfiyyatçısı olduğu üçün Bakının ələ keçirilməsi məqsədi ilə xüsusi plan hazırlamışdı. Ingilislər Qafqaz yürüşünü uğurla həyata keçirməkdən ötrü general Malleson, Deyla və Diksonun hərbi dəstələrini Xorasana göndərdi. Ingilislər Bakını ələ keçirmək üçün gizli diplomatiya yolu ilə Almaniyaya qarşı Osmanlı ilə də danışıqlar aparırdı. Osmanlı dövləti Cənubi Qafqazı İngiltərənin təsir dairəsi kimi qəbul edəcəyi təqdirdə, Ingiltərə Mesopotamiya və Fələstinin türklərin nəzarəti altında qalacağına təminat verirdi. Lakin bu danışıqlar uğurla nəticələnmədi. Ingilislər getdikcə hərbi mövqelərini möhkəmləndirdi.

1918-ci il aprelin 11-də fransız kəşfiyyatçısı leytenant Puadebar, general Denstervil ilə danışıq aparmaq məqsədi ilə Xorasana gəldi. Ffransız hərbi missiyasının Qafqazdakı rəisi polkovnik Şardine də general Denstervilin yanında idi. A.Biçeraxov general-mayor Lionel Denstervilə, o cümlədən onu əvəz etmiş general M.V.Tomsonla yanaşı, Cənubi Qafqazdakı fransız hərbi agenti polkovnik Şardine və ABŞ nümayəndəsi Vilberqlə əlaqədə idi. A.Biçeraxov həmçinin S.Şaumyanın şəxsində Bakı kommunası ilə də gizli sövdələşmə aparırdı.

İngilis hökuməti fəaliyyətini gücləndirərək Şimali Qafqazda da özünə dayaq tapdı. Ingilislər keçmiş çar generalları ilə işbirliyi qurdu. Onlar general Alekseyev vasitəsilə Kuban bölgəsində bolşeviklərə qarşı qüvvə yaratmağa başladı. Ingilislər bütün qüvvələri öz əllərinə keçirmək istəyirdi. Kür çayıının cənubunda və Lənkəran limanında da bir qədər ingilis qüvvələri var idi. Ingiltərənin bütün məqsədlərinin arxasında Bakı neftini ələ keçirmək niyyəti dururdu. Birinci dünya müharibəsində iştirak edən dövlətlərin Azərbaycan siyasetində Çar Rusiyasının, o cümlədən Sovet Rusiyasının mövqeyi xüsusi

əhəmiyyət kəsb edirdi.

## 6. Oktyabr çevrilişindən sonra sovet Rusiyasının Azərbaycanla bağlı siyasəti

1914-cü ilin avqustunda Rusyanın Antanta blokunun tərkibində müharibəyə girməsi çarizmin işgalçılıq siyasətinin məntiqi nəticəsi idi. Çar Rusiyası imperiyanın sərhədlərini genişləndirməklə Dardanel və Bosfor boğazlarına yiyələnmək isteyirdi.

Oktyabr çevrilişindən sonra Sovet Rusiyası 100 il əsarəti altında saxladığı Cənubi Qafqaz regionunu itirmək təhlükəsi qarşısında qaldı. Həm Çar Rusiyası, həm Müvəqqəti Hökumət, həm də bolşevik Rusiyası Azərbaycanın itirilməsi faktı ilə razılaşmırıldı. Azərbaycan Rusiya üçün mövqeyinə görə mühüm iqtisadi və hərbi-strateji əhəmiyyətə malik bir region idi. Qafqazın təbii ehliyatları, xüsusən Bakı nefti dünya dövlətlərinin maraq dairəsinə çıxan daxil olmuşdu. Bununla yanaşı, Bakı Yaxın Şərqlə Mərkəzi Asyanın kəsişdiyi bir mərkəz rolunu oynayırdı.

Azərbaycanın Rusiyadan ayrılması Rusiya üçün iqtisadi və hərbi-strateji əhəmiyyətinə görə mühüm bir ərazinin itirilməsi demək idi. Əvvəla, Azərbaycan Rusyanın mühüm enerji bazası idi. Təbii ki, burada Bakı nefti başlıca yer tuturdu. Bu bazarın başqa dövlətlər tərəfindən əla keçirilməsi Rusiyani yanacaq sarıdan ağır vəziyyətdə qoyardı. İkincisi, Azərbaycanın zəbt olunması Rusyanın Xəzər dənizi hövzəsində mövqeyini sarsıdır, Həştərxan və Orta Asiya istiqamətində Rusiyaya qarşı hərbi yürüsləri asanlaşdırırıdı. Bütövlükdə, Azərbaycanın itirilməsi Rusiya ilə Yaxın Şərqi arasında yaranmış tarixi, iqtisadi və siyasi əlaqələrin pozulması demək idi. Ona görə də, Rusyanın Azərbaycan siyasəti daha irticaçı xarakter daşıyırıdı. Ruslar Bakını kiməsə vermək niyyətində deyildi.

Birinci Dünya müharibəsi və bolşevik istilası nəticəsində

iqtisadi cəhətdən tənəzzülə uğrayan Rusiyani yalnız Bakı nefti xilas edə bilərdi. Rusiyada hakimiyyəti ələ almış bolşeviklər necə olur olsun, Bakı neftini öz əllərində saxlamaq istəyirdilər. Bu məqsədlə erməni əsilli bolşevik S.Şaumyan xüsusi tapşırıqla Bakıya göndərildi. S.Şaumyan Cənubi Qafqazda bolşevik hakimiyyətini qurmaq imkanında olmadığını dərk edərək fəaliyyətini Bakı ilə məhdudlaşdırmaq məcburiyyətində qaldı. Bakıda çalışan minlərlə rus işçiləri və Daşnak sütyun partiyası birləşərək bir bolşevik hökuməti qurdular. Bakıda yaşayan ermənilərlə ruslar siyasi baxışlarında fərqlər olmasına baxmayaraq müsəlmanlara qarşı vahid cəbhədə birləşdi. S.Şaumyan başda olmaqla bolşeviklər Bakının türk əhalisinə amansız divan tutdu. Bolşeviklər Moskva hökumətinin neftə olan ehtiyacını təmin edirdi. Yaranmış vəziyyəti nəzərə alaraq Azərbaycanın vətənpərvər qüvvələri Osmanlı türklərinin köməyi ilə Bakını bolşevik-daşnak irticasından xilas etmək məsləsini ön plana keçirdi. Moskvadakı mərkəzi kommunist hökuməti Bakıda bolşevik hakimiyyətini saxlamaq üçün var qüvvəsi ilə çalışırdı. Sovet Rusiyası Qafqazda onun siyasetinə əngəl törədən səbəb kimi Osmanlı dövlətini və Almaniyani göstərirdi. Odur ki, Brest-Litovski sövdələşmə-sindən sonrakı dövrdə, yəni 1918-ci il martından başlayaraq bolşevik hökuməti Azərbaycana qarşı çevik siyaset həyata keçirməyə başladı.

Sovet Rusiyası Qafqazı itirməmək üçün mühüm tədbirlər həyata keçirdi. 1918-ci il iyulun 13-də V.İ.Lenin hərbi və dəniz işləri xalq komissarına Bakıya 8-10 hərbi gəmi göndərməsi haqqında göstəriş verdi.

1918-ci il iyulun 19-da Şimali Qafqaz dairəsi Hərbi Şurası yaradıldı. Bundan əlavə 1918-ci il iyulun 20-də, Sovet hökuməti Bakıya canlı qüvvə, o cümlədən silah və hərbi sursat göndərdi. V.İ.Leninin göstərişi ilə hərbi inqilab Şurasında onun yaxın silahdaşlarından olan Ter-Arutunyantsın rəhbərliyi altında Bakıya göndərmək üçün hərbi dəstə təşkil edildi.

Həmçinin, İvanov-Qafqazskinin komandanlığı altında Bakıya ilk üç batalyon göndərildi. Ter-Arutunyantsın rəhbərliyi ilə təşkil olunan hərbi hissənin əsasını Moskva, Petroqrad və İvanov-Voznesenskidə yaşayan erməni fəhlələri təşkil edirdi.

### 7. Müharibənin ikinci mərhələsində Bakı nefti uğrunda gegən mübarizə

Brest-Litovsk sülh müqavibsinin VII maddəsinə uyğun olaraq rus qoşunlarının bir hissəsi 1918-ci il martın 23-də İranı tərk etdi. Moskva hökuməti Qafqaza, xüsusən Bakıya hərbi hissələr göndərməklə Brest sülh müqaviləsinin şərtlərini pozdu. Brest-Litovsk sülh müqaviləsinin VII maddəsinə uyğun olaraq Qafqaz cəbhəsini tərk edən rus əsgərləri müqaviləni pozaraq hərbi sursat və silahlarını ermənilərə verib gedirdi. Qafqaz cəbhəsi komandanlığının əmrinə əsasən «arxa cəbhəni» qorumaq üçün xüsusi dəstələr yaradıldı. Artıq Baş komandanlığın 1918-ci il 5, 11 və 18 fevral tarixli əmrinə əsasən əksəriyyəti ermənilər olmaqla, nəzərdə tutulan xüsusi hərbi dəstələr təşkil olundu. Eyni zamanda Rusyanın müxtəlif yerlərində erməni komilələri fəaliyyət göstərirdi. Məqsəd erməni zabit və gənclərini səfərbər edib Qafqaza göndərmək idi.

1917-ci ilin sonu – 1918-ci ilin əvvəllerində təşkil olunmuş erməni silahlı dəstələri Tiflisə və İrvana daxil ola bilmədikləri üçün Bakıda cəmləşdi. Bolşevik Rusiyası Azərbaycanı zəbt etmək və müstəmləkəçilik siyasetini həyata keçirmək üçün bu qüvvələrin köməyindən istifadə etdi. Sovet Rusiyasının Azərbaycan siyasetindən məharətlə istifadə edən erməni zabitləri gələcəkdə Azərbaycan türklərinə qarşı zorakılıq niyyətlərini həyata keçirmək üçün nizami ordu dəstələri formalasdırdı. Ona görə də çətin vəziyyətdə qalan Azərbaycan

türkləri Osmanlı dövlətindən əsgəri kömək istəmək məcburiyyətində qaldı.

Bolşevik Rusiyası Bakı şəhərini Rusyanın ayrılmaz bir hissəsi elan etdi. Nəticədə Osmanlı hökuməti Brest-Litovsk sazişinin şərtlərini pozmaq məcburiyyətində qalaraq Azərbaycanı bolşeviklərin əlindən qurtarmaq hərəkatına başlamaq qərarını verdi. Sovet Rusiyası türk ordusunun Azərbaycan hərəkatını dayandırmaq üçün başqa bir faktordan istifadə etməyə başladı. Belə ki, Rusiya Almaniya-Osmanlı münasibətlərini nəzərə alıb, Bakı neftinin bir hissəsini Almaniyaya verməklə almanların əli ilə türklərin Bakı yürüşünü dayandırmaq niyyətində idi. Odur ki, Brest-Litovsk sülh müqaviləsinə əlavə olaraq 1918-ci il 27 avqust tarixli sovet-alman sazişi imzalandı. Əlavə müqavilənin XIV maddəsinə uyğun olaraq almanlar türk ordusunun Bakı, Şamaxı və Quba qəzalarının sərhədlərini keçməsinə imkan verməməli idi.

Digər tərəfdən, Sovet hökuməti almanların Bakıdakı ingilis qoşunlarına qarşı hərbi əməliyyatlarına reaksiya verməməli idi. Almaniya bir tərəfdən Bakı neftindən pay almaq üçün türk ordusunun Azərbaycan hərəkatına manc olmaq istəyirdi, digər tərəfdən, bütövlükdə Bakı şəhərini ələ keçirmək üçün türklərlə birgə hərəkat etmək məqsədi güdürdü.

Ənvər Paşa Osmanlı ordusunun Azərbaycana hərbi yardımını dayandırmağa yönəlmış alman və sovet təzyiqlərinə əhəmiyyət vermədən bu tarixi fürsətdən məharətlə istifadə edərək ordunun Azərbaycan hərəkatına ciddi yanaşdı. Almanıyanın təkliflərini rədd etməklə, ordunun Azərbaycan hərəkatına hazırlığı davam etdirdi. Almanya-Rusiya sövdələşməsi bütövlükdə Osmanlı dövlətini Cənubi Qafqazdan çıxarmaq məqsədi daşıyırırdı.

Osmanlı ordusunun Azərbaycanda bolşeviklərə qarşı apardığı uğurlu əməliyyatlar Sovet Rusyasını ciddi narahat

edirdi. Rusiya xalq xarici işlər komissarı Ç.Çeçerin Almaniyadakı rus səfiri A.İoffe vasitəsilə Osmanlı əleyhinə Almaniya ilə diplomatik danışqlara başladı. Xalq xarici işlər komissarı Çiçerin bu yolla Bakı Sovetinin sədri S.Şaumyanın kömək üçün ardıcıl olaraq mərkəzi hökumətə müraciətlərini nəzərə alıb diplomatik vədlər verdi. Sovet Rusiyasının Osmanlı əleyhinə Almaniya ilə yaxınlaşması Rusyanın Cənubi Qafqaz siyasetinə dəstək almaq məqsədi daşıyırırdı. Digər tərəfdən bolşevik hökumətini Bakı Sovetində sağ təmayüllü təşkilatların ingilisləri Bakıya dəvət etmək çağırışları narahat edirdi. Sovet Rusiyası Osmanlı əleyhinə olan mövqeyini ingilislərə də şamil edirdi.

Beynəlxalq durumun gərginləşməsi xalq xarici işlər komissarı G.Çiçerini ardıcıl olaraq səfir A.İoffeni təlimatlaşdırmağa vadar etdi. Sovet Rusiyası ilə Almanıyanın diplomatik əlaqələrinin genişlənməsini şərtləndirən amillərdən biri də Almanıyanın Osmanlının hərbi-siyasi durumu ilə bağlı dərin məlumatə malik olması idi.

Ənvər paşa Qafqaz İslam Ordusu komandanına göndərdiyi əmrlərdə Osmanlı ordusunu Azərbaycan hərəkatını dayandırmağa çağırırdısa, istər Şərq Ordular qrupunun komandanı Xəlil paşa, istərsə də Qafqaz İslam Ordusu komandanı Nuru paşa gəndərdiyi gizli təlimatlarda Bakı istiqamətində hərbi genişləndirməyi tələb edirdi. Onun əmri qeyri-rəsmi xarakter daşıdığı üçün İstanbuldakı alman böyük elçisi Bernsdorf türklərin Azərbaycan hərəkatını qeyri-mümkün hesab edirdi. Çünkü Bernsdorf Ənvər Paşa, Tələt paşa və xarici işlər naziri Nəsimi bəylə dəfələrlə görüşlər keçirmişdi. Bu görüşlərdə Osmanlı dövlət adamları türk ordusunun Azərbaycan hərəkatının rəsmi xarakter daşımadığını inandırmağa çalışırdı. Onlar iddia edirdilər ki, olsa-olsa Nuru paşa şəxsi istəyindən Azərbaycan könüllülərinə kömək etmək niyyətindədir. Bu məsələdə isə dövlətin heç bir rolu yoxdur.

**Azərbaycan**  
**Birinci Dünya müharibəsi illərində**

Alman səfiri Osmanlı hökumətinin bu məlumatlarını öz hökumətinə verirdi.

Sovet Rusiyası Almaniya ilə olan diplomatik əlaqələrin nəticəsində bu məlumatı əldə edə bildi. 1918-ci il avqustun 4-də ingilis hərbi hissələrinin Bakıya daxil olması Osmanlı dövlətinin mövqeyini, yəni onların Azərbaycan uğrunda heç bir hərəkatda olmadığını təsdiq edirdi. Lakin Moskvadan bu sahədə rahatlığı uzun sürmədi. Qafqaz İsləm Ordusunun komandanı Nuru paşanın imzası ilə Bakının qeyd-şərtsiz təslim olması haqqında imzaladığı bəyanat yenidən Osmanlı ordusunun Azərbaycan hərəkatını gündəliyə çıxarmış oldu. Bununla əlaqədar olaraq, Osmanlı dövlətinin Moskvadakı səfiri Qalib Kamal bəy 1918-ci il avqustun 8-də Rusiya xalq xarici işlər komissarlığına dəvət olundu. Çiçerinlə səfir Kamal bəyin danışqlarında hər iki tərəf Brest-Litovsk sülh müqaviləsini əsas götürərək biri-birinə qarşılıqlı ittiham irəli sürdü. Qalib Kamal bəy bildirdi ki, Rusyanın daxili vəziyyəti çox qarşıq olduğu üçün Brest-Litovsk sülh müqaviləsinin şərtlərinə əməl olunmasında çətinliklər var. Ona görə də, o belə durumda Moskvada qalmağın məqsədə uyğun olmadığını bildirdi.

Moskvadakı alman səfiri Mirbaxın bir eser tərəfindən öldürülməsi Osmanlı səfirləri daha ciddi narahat etdi. O, özünün və səfirliyin əməkdaşlarının belə təhlükə ilə qarşılaşdığını dərk edərək Moskvani tərk etməyi qərara aldı. 1918-ci il avqustun 8-dən etibarən Moskva ilə İstanbul arasında diplomatik əlaqə kəsildi.

Sovet Rusiyası türk ordusunun Bakı hərəkatını qabaqlamaq üçün Almaniya ilə gizli danışqları davam etdirdi. Rusyanın Almaniyadakı səfiri A.Ioffe iki dövlət arasında müqavilə bağlanmasına nail oldu. 1918-ci il 27 avqust tarixdə imzalanmış Brest-Litovsk sülh müqaviləsinə əlavə olan alman-sovet sazişi birbaşa Azərbaycan Xalq Cümhuriyyəti və Osmanlı dövlətinə qarşı yönəlmüşdi. IV bəndi Qafqaza aid olub

**VII mühazirə**

aşağıdakı maddələrdən ibarət idi:

I. Rusiya Almaniyanın müstəqil bir Gürcüstan dövlətini tanınmasını qəbul edirdi;

II. Almaniya, Gürcüstan istisna olmaqla Brest-Litovsk sülh müqaviləsinə görə Osmanlı dövləti xaricində üçüncü bir tərəfə əsgəri yardım göstərməməli idi;

III. Almaniya, Şamaxı ilə Bakı arasındaki cəbhəni üçüncü bir tərəfin keçməsinə imkan verməməli idi;

IV. Rusiya Bakıdan çıxarılan neftin dörddə birini Almaniyaya verməli idi.

Bütövlükdə, bu müddəələr Almaniyanın müttəfiqi olan Osmanlı dövlətinə xəyanət idi. Almaniya həm mənəvi, həm də siyasi cəhətdən düzgün hərəkət etməmişdi.

Sovet Rusiyasının və Almaniyanın bütün cəhdlərinə baxmayaraq, türk ordusu 1918-ci il sentyabrın 15-də Bakını bolşevik-daşnak rejimindən xilas etdi. Rusiya xalq xarici işlər komissarı bununla əlaqədar olaraq səfir A.Ioffe vasitəsilə Almaniyanın diqqətinə bu fikri çatdırıldı: Bakının türklər tərəfindən işğal olunması ilə Brest-Litovsk sülh müqaviləsi pozulmuş olur və Sovet hökuməti bundan sonra özünü Osmanlı ilə barış vəziyyətində hesab etmir.

Rusiya Brest-Litovsk sülh müqaviləsinin Osmanlıya aid bəndlərinin qüvvədən düşdüyüni bəyan etdi. 1918-ci il 20 sentyabr tarixdə Sovet Rusiyası fransız dilində notanı telegram vasitəsilə yaydı. Notada bolşevik hökuməti Bakının türk ordusu tərəfindən zəbt olunmasına etiraz etdi. Notada Sovet Rusiyası türk qoşunları tərəfindən Bakının zəbt olunmasından təəssüfləndiyini bildirdi... Və Brest-Litovsk müqaviləsinin hüquqi qüvvəsini itirdiyini bəyan etdi. Nota xalq xarici işlər komissarı Çiçerin tərəfindən imzalanmışdı.

Sovet Rusiyası birtərəfli qaydada Qars, Ərdəhan və Batum üzərində Osmanlı dövlətinin hüququnu tanımadığını elan etdi. Yaranmış vəziyyətlə əlaqədar Osmanlı dövlətinin baş

naziri Tələt paşa və xarici işlər naziri Əhməd Nəsimi bəy Almaniya ilə bir daha müzakirələr aparmaq üçün Berlinə gəldi. Berlində onlar Sovet səfiri A.İoffe ilə Bakı məsələsini müzakirə etdilər. Bu görüşdə Tələt paşa Bakı məsələsinin danışıqlar yolu ilə həll olunmasını təklif etdi. Tələt paşa Türkiyənin rus ərazisini işgal etmək niyyətində olmadığını bildirdi. Eyni zamanda türk ordusu tərəfindən Bakının zəbt olunmasının müntəzəm xarakter daşımadığını, Nuru paşanın rəsmi bir şəxs olmadığını və ona dövlət tərəfindən bir səlahiyyət verilmədiyini bildirdi. Görüşlərin sonunda Tələt paşa Qafqaz işlərinə heç bir surətdə qarışmayacağına dair rəsmən yazılı bir təminat verməyə hazır olduğunu da bildirdi.

Həmçinin, türk ordusunun tezliklə Bakıdan çəkiləcəyini bəyan etdi. Tələt paşanın bu cür davranışının müharibənin sonunun yaxınlaşdığını və Osmanlı dövlətinin məğlub olacağına qabaqcadan bir işaret idi. Almaniya tərəfindən Osmanlının Qafqaz siyasəti dəstəklənmədiyi üçün, türk diplomatiyası Rusiyaya bəzi güzəştlərə getməyə hazır olduğunu göstərdi. Tələt paşanın bu mövqeyindən cəsarət alan İoffe 1918-ci il 24 sentyabr görüşündə Bakının tamamən boşaldılmasını və dəymış zərərin ödənilməsini Türkiyə tərəfindən tələb etdi. Sovet səfirinin bu cürətli davranışına qarşı Tələt paşa türklərin hər hansı bir sahəni Sovet Rusiyasına təslim etməyəcəyi fikrini çatdırıldı. Berlində bir ay davam edən görüşlər heç bir nəticə vermədi.

Xarici işlər naziri Əhməd Nəsimi bəy Sovet Rusiyasına verdiyi son notada türk ordusunun Bakını tutmasında haqli olduğunu bildirdi. Nəhayət, Sovet hökumətindən tələb etdi ki, özünün elan etdiyi millətlərin öz müqəddaratını təyin etmə hüquq prinsipinə səmimiidlərsə, bunu Qafqazdakı millətlərə də şamil etsinlər. Çatdırıldı ki, V.İ.Leninin millətlərə öz müqəddaratını təyin elmə hüququ vermə planı Sovet Rusiyasının daxili vəziyyətini düzəldənə qədər istifadə olunan

aldadıcı bir vasitədir.

Birinci Dünya müharibəsi dövründə Almanyanın Azərbaycan siyasəti də diqqəti daha çox cəlb edir. Almanyanın Cənubi Qafqaz siyasətinin maraqlı cəhətləri aşağıdakılardır.

Osmanlı dövləti birinci dünya müharibəsinə bilavasitə Almanyanın təhribi ilə qoşulmasına baxmayaraq, Almaniya müharibənin sonuna qədər öz müttəfiqlik missiyasını şərəflə yerinə yetirmədi. Beləliklə, türk ordusunun Bakı hərəkatı nəinki alqışlandı, əksinə, bu hərəkatın qarşısını almaq üçün Almaniya Sovet Rusiyası ilə bir cəbhədən çıxış etdi.

Almanyanın Qafqaz siyasətinin ağırlıq mərkəzini Bakı neftinin ələ keçirilməsi planı təşkil edirdi. Türk ordu qrupunun Qafqaz yürüyü üçün Gümrü-Tiflis-Gəncə dəmir yolu əhəmiyyət kəsb edirdi. Almanyanın Gürcüstandakı siyasi təmsilçisi olan general fon Kress türk ordusunun bu nəqliyyat dəhlizindən istifadəsinə ciddi mane olurdu. General fon Kressin Gürcüstan hökumətinə tapşırığına uyğun olaraq Gürcüstanın nəqliyyat xətti Osmanlı dövlətinin üzünə bağlandı. Almanya bu yolla həm gürcüləri, həm də erməniləri türklərə qarşı cəbhə yaratmağa vadar edirdi. Çünkü Almanya Gürcüstanda olan qüvvələri ilə Bakını işgal edə bilməyəcəyini yaxşı başa düşürdü. Bakını tutma bilməyəcəyi təqdirdə, heç olmasa türklərlə birlikdə Bakıya girmək niyyətində idi.

Tiflisdə general fon Kress Şərq orduları qrup komandanı Xəlil paşağa göndərdiyi teleqramda bildirirdi ki, Bakı şəhərində asayış qurulmasında, sizin sərəncamınıza bir alman taburu göndərməyə hazırlıq. Bu yolla Almanya bir alman taburu hesabına əldə olunan zəfərdən pay almaq istəyirdi.

Türkiyə tərəfi fon Kressin teleqramına cavabı uzatdı və təkbaşına Bakını tutmaq üçün vaxt qazandı. Almanlar türk ordusunun Azərbaycan hərəkatını qabaqlamaq üçün başqa vasitələrdən də istifadə etmək istəyirdi. Bunun üçün Osmanlı Baş Qərərgahında mühüm vəzifələrdə çalışan alman zabitləri

xüsusi bir plan hazırlamışdı. Bu plana görə türkləri qabaqlamaqla Batum-Tiflis-Bakı dəmir yolu ilə alman hərbi birləşməsini hərəkət etdirmək, Xəzər dənizində donanmanın hesabına nəzarəti ələ almaq və nəhayət, İrandan sıxışdırılmış ingilislərin yerinə Ənzəlidə hərbi qərargah yaratmaq idi. Bu üçbucaqda nüfuzunu artırmaqla almanlar Bakıda hakimiyyəti ələ keçirmək istəyirdi. Bu məsələdə almanlar gürçü və ermənilərə ümid bəsləyirdi.

Təsadüfi deyil ki, Azərbaycan Cümhäriyyətinə Almaniya çox qısqanlıqla yanaşırıdı. Azərbaycan hökumətini tanımayan Almaniya heç azərbaycanlıları da türk qəbul etmirdi. Almaniya hökuməti deyirdi ki, azərbaycanlılar tatardılar. Bu yolla almanlar Azərbaycan ilə Türkiyə arasında olan etnik yaxınlığı inkar etmək istəyirdi.

Ümumiyyətlə, Avropa dövlətlərinin Birinci Dünya müharibəsi illərində Azərbaycana dair siyasetini ümumiləşdirərkən belə nəticəyə gəlmək olur ki, onların Azərbaycana göstərdikləri «qayğı» Osmanlı dövləti istisna olmaqla Azərbaycan xalqının mənayefinə deyil, həmin dövlətlərin geosiyasi maraqlarına xidmət edirdi.

## 8. Birinci Dünya müharibəsi illərində Naxçıvanda yaranmış siyasi vəziyyət

Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olan Naxçıvan torpağı, Birinci Dünya müharibəsi illərində ermənilərin çirkin planlarına görə çətin vəziyyətə düşmüştü.

1917-ci il bolşevik çevrilişindən sonra imzalanan Erzincan mütarəkəsi ilə (18 dekabr 1917) ruslar Şərqi Anadoludan çəkilməyə başladı. Ancaq rus ordusu çəkilərkən işgal etdikləri əraziləri ermənilərə təslim etməyə çalışırdı. Qafqaz cəbhəsini başıpozuq tərk edən rus hərbçiləri silahlarını, regionun xristian əhalisinə, xüsusən ermənilərə təhvil verirdi.

Ermənilər mütəşəkkil ordu yarada bildilər. Bu işdə onlara bolşevik hökuməti yaxından kömək edirdi.

Bolşevik-sovet ordu komandanlığının 26 dekabr 1917-ci il 136 sayılı əmrinə əsasən erməni ordu korpusu təşkil edildi. Korpusun tərkibinə 1-ci və 2-ci piyada diviziyası və erməni könüllü dəstələri daxil idi. Komandiri antitürk məsləkli erməni generalı Andranik idi. 1918-ci ilin əvvəllərində erməni ordusu 17 minə çatdırılmışdı. Ona görə də ermənilər, mərkəzi İravan (Rəvan) olmaqla, Ərzurum, Qars, Van, Bitlis, Muş, Naxçıvan və Zəngəzur daxil olmaqla bölgədə bir erməni dövləti yaratmaq üçün öz birliklərini təşkil etməyə başladı.

Qafqaz müsəlmanları, eləcə də Naxçıvanın əhalisi, erməni komitələrinin bölgədə müsəlmanlara qarşı həyata keçirdiyi vəhşiliyin qarşısını almaq üçün türk ordusunun vəziyyətə münasibət bildirməsini tələb edirdi. Bu arada, davam edən Brest-Litovski danışıqlarında bir nəticə alınmadı. Digər tərəfdən, rus ordusunda baş alıb gedən nizamsızlıq regionda mürəkkəb vəziyyət yaratdı.

Qafqaz regionunun müsəlman-türk əhalisi üçün yaranmış təhlükəli vəziyyətini nəzərə alan türk ordu komandanlığı bəzi tədbirlər gördü. Tərik Vəhip paşanın komandanlığı altında 3-cü türk ordusu yenidən təşkil edildi. Polkovnik Kazım Qarabəkir paşanın komandanlığı altında Türk Qafqaz Ordusu hərbi əməliyyatlara başladı. Aparılan hərbi əməliyat nəticəsində Ərzincan, Trabzon, Ərzurum, Batum işğaldan azad edildi. Kazım Qarabəkir paşa 1918-ci il aprelin 25-nə kimi erməni qüvvələrindən Qarsı boşalmalarını tələb etdi. Qars aprelin 25-də türk qüvvələrinə təslim oldu.

Azərbaycan-türk ərazilərində erməni hərbi birləşmələrinin dinc əhaliyə qarşı həyata keçirdiyi soyqırımı dayandırmaq üçün Türk 3-cü ordu komandanlığı, 1918-ci il may ayının 15-də Arpa çayının şərqində yerləşən Gümrünü ələ keçirmək əmrini aldı. Bu zaman Naxçıvanın cənubunda

yerləşən ermənilər, ingilis və amerikanlardan yardım alaraq türk qüvvələrinə müqavimət göstərməyə çalışırıdı.

I Qafqaz Türk Ordu qrupu Kazım Qarabəkir paşanın rəhbərliyi altında Culfanın şimalından hərəkətə keçərək, erməniləri bu bölgədən çıxardı. Bununla da Araz çayının cənubu ermənilərdən təmizlənmiş oldu.

1918-ci il iyulun 14-də Andranik Naxçıvana gəlib, Azərbaycan kəndlərinə qarşı kütləvi qırğınlar törətməyə başladı. Türk Ordu komandanlığı tərəfindən Naxçıvanın ermənilərdən azad olunması tapşırığı II Qafqaz Türk Ordu qrupuna həvalə olundu.

Naxçıvan 3000 piyada, 500-600-ə qədər erməni atlı silahlı dəstəsinin işgalı altında idi.

1918-ci il iyul ayının 19-da II Qafqaz Türk Ordu qrupu və 35-ci piyada alayı Naxçıvana doğru hərəkətə keçdi. Türk hərbi birləşmələri 1918-ci il iyulun 20-də Naxçıvana girdi. Andranikin dəstəsi darmadağın edildi.

Beləliklə, Naxçıvan erməni işgalı və zülmündən azad oldu. Bundan sonra, Kazım Qarabəkir paşa, 1918-ci ilin avqustunda qərargahını Naxçıvana göçürdü.

Brest-Ltovski sülhünün şərtinə uyğun olaraq, 1918-ci il iyulun 14-də Qars, Ərdahan və Batum əhalisi plebistik (səsvermə) keçirdi. Əhali Osmanlı dövlətinə birləşmək qərarını verdi. 1918-ci il avqust ayının 15-də Sultan Vahidəddin Qars, Ərdahan və Batumun Osmanlıya birləşməsi haqqında fərman imzaladı.

Osmanlı hökuməti, 1918-ci il sentyabr ayının 14-də Batumi və Qars vilayətlərinin təşkili haqqında qərar verdi.

Naxçıvan Qars nahiyəsinə daxil oldu.

I Dünya müharibəsinin Osmanlı dövlətinin məğlubiyyəti ilə nəticələnəcəyini hiss edən İttifaq və Tərəqqi Partiyası istəfa vermək məcburiyyətində qaldı. Əhməd İzzət Paşa kabinet, Türk Ordusunun Qafqaz ərazilərini 1918-ci il dekabr ayının 3-ə

kimi tərk etməsi qərarını imzaladı. Bu birbaşa (30 oktyabr 1918) Mudros barışığı ilə bağlı idi.

Türk ordusu Naxçıvanı da tərk etməli idi.

1918-ci il oktyabr ayının 21-də Baş nazir Əhməd İzzət paşa Gümrü, İğdır və Naxçıvan qəzalarında olan hərbçilərin həmin ərazilərdən çəkilməsini istədi. Bu addım regionun müsəlman-türk əhalisini dəhşətli təhlükə, erməni işgalı ilə üz-üzə qoydu.

Belə olan halda Naxçıvan əhalisi 9-cu Ordu komandanı Yaqub Sevgi paşa müraciət etdi.

Müraciətdə aşağıdakı istəklər irəli sürüldü.

1. Osmanlı ordusu geri çəkilməsin;
2. Əgər əsgərlərin geri çəkilməsi zəruri isə, onda əhalinin mühafizəsi üçün hər qəzada bir qisim əsgər qalsın;
3. Qəzalara gələcək xristianlar tərəfindən müsəlmanların məhv edilməsinin qarşısı alınınsın.

Müsəlman-türk əhalisinin narazılığını haqlı hesab edən Yaqub Sevgi Paşa, durumu İstanbula bildirməyi lən-gitmədi. Lakin İstanbuldan müsbət cavab alınmadı.

Erməni silahlı birləşmələri, yaranmış vəziyyətdən istfadə edərək 27 dekabr 1918-ci il tarixdə Yaponun nəzarətində olan dəstə ilə Naxçıvanın qərbindəki Auş kəndinə hücum edərək 2000 nəfər dinc əhalini öldürdü.

Qarsın güneyindən Ordubada qədər olan bölgə ermənilərin təhdidi altında idi.

Müsəlman-türk əhalisi özünü erməni təcavüzündən qorumaq üçün Naxçıvan başda olmaqla, Şərur, Eçmiəzdin, Sürməli və İrəvanın cənubunda yaşayan müsəlman-türklər Qəmərli kəndinə toplaşdırılar. Qızığın müzakirələrdən sonra, mərkəzi İğdir olmaqla sədr və 6 üzvdən ibarət olan bir hökumət qurdular. Hökumətin sədri Əmir bəy Əkbərzadə, Hərbi nazir – Qarslı Cahangirzadə İbrahim, Maliyyə naziri- Qəmbər Əli bəy Bənanyarlı, Mülkiyyət naziri – Bakır bəy Rizazadə, Xarici işlər

naziri – Həsən ağa Səfazadə, Ədliyyə naziri-Məhəmməd Bəyazadə idi.

Araz Türk hökuməti əhalinin təhlükəsizliyini təmin etmək məqsədi ilə ciddi tədbirlər gördü. 9-cu Ordu komandanı Yaqub Sevgi paşanın yardımını ilə 20 tabur təşkil edildi. Könüllü olaraq bu bölgədə qalan türk əsgər və zabitləri də bu taburlara daxil oldular.

Ermənilərin törətdikləri qətlam, işgəncə və zülmlərin qarşısını mərdliklə alan Araz Türk hökuməti, erməni silahlı dəstələrini Naxçıvandan çıxarmağa müvəffəq oldu.

1918-ci il noyabr ayının 30-da Qars şəhərində böyük bir konqres toplandı.

Ordubad, Naxçıvan, Sərdərabad, İğdır, Qəmərli, Ahiska, Ahilkelek bölgələrindən millət vəkili sıfəti ilə 70 nəfər nümayəndə konqresə qatılmışdı. Konqresin qəbul etdiyi qərara görə, mərkəzi Qars şəhəri olmaqla Batumdan Ordubada, Ağrı dağından Qara dəniz sahillərinə kimi uzanan müsəlman türk ərazilərində Milli Şura hökuməti yarandı. Ahiska hökuməti və Araz Türk hökuməti Milli Şura hökumətinə birləşdi.

12 nazirdən ibarət olan hökumətin başçısı İbrahim bəy Cihangiroğlu idi.

1918-ci il noyabr ayının 11-də Almanyanın təslim olması ilə I Dünya müharibəsində hərbi əməliyyatlar dövrü başa çatdı. Bundan sonrakı mərhələdə Naxçıvan daha mürəkkəb vəziyyət ilə üz-üzə qaldı. Erməni komitələri, ingilis, amerikan və bolşevik yardımı sayəsində Naxçıvan torpaqlarını ələ keçirmək istədi. Lakin qəhrəman Naxçıvan əhalisi, mərdliklə vuruşaraq öz torpaqlarını erməni işgalindən qurtara bildi.

Birinci Dünya müharibəsi nəticəsində Osmanlı dövlətinin ərazisinin Avropa dövlətləri tərəfindən bölüşdürülməsi, dünya neftinin 66%-nə malik olan Yaxın Şərqi Avropa dövlətləri tərəfindən zəbt olunmasıdır.

Bu müharibə Rusiya və Avropa üçün də itkisiz ötüşmədi.

Rusiyada bolşeviklərin hakimiyyətə gəlməsi ilə Rusiya və Almaniya arasında bağlanan Brest-Litovski sülhünün şərtlərinə uyğun olaraq Rusyanın əlindən 3 mln km<sup>2</sup> –ərazi, 62 milyonluq əhali çıxdı. Rusyanın sərhədləri paytaxt şəhəri Sankt-Peterburqa yaxınlaşlığı üçün paytaxt Moskva şəhərinə köçürüldü.

Birinci Dünya müharibəsinin ən önəmli sonuclarından biri Avropanın XVIII əsrən bəri uzun süren uzunmüddətli dəniz və ticarət üstünlüyü təhlükəyə düşdü. Dünya iqtisadiyyatında «Avropa üstünlüyü dönəmi» sona çatdı. Avropa ABŞ-dan asılı vəziyyətə düşdü.

Birinci Dünya müharibəsi Avropaya 350 milyard dollar həcmində zərər vurdı. Avropada 10 milyon insan öldü, 20 milyon yaralanaraq şikət oldu. Təkcə Fransada 20-32 yaş həddində əhalinin yarısı müharibənin qurbanı oldu.

Bütövlükdə Birinci Dünya müharibəsinin sonunda formalasən Versal sistemi dünyaya sülh gətirə bilmədi.

### Ədəbiyyat

1. Baharlı (Vəlili) M.H. Azərbaycan. Bakı: Azərnəşr, 1993, 203s.
2. История Азербайджана по документам и публикациям. Под ред. акад. З.М.Бунятов. Баку: Элм, 1990, 382с.
3. Əliyev H.Z. Türkiyə Birinci Dünya müharibəsi dövründə. Bakı: Azərb SSR EA, 1965, 168s.
4. Həsənov C. Azərbaycan Beynəlxalq münasibətlər sistemində. 1918-1920. Bakı: Azərnəşr, 1993, 362s.
5. Kurat A.H. Türkiyə və Rusiya. Ankara Üniversitesi. Basım evi, 1970, 755s.
6. Qasımov M. Birinci Dünya müharibəsi illərində böyük dövlətlərin Azərbaycan siyasəti (1914-1918-ci illər). Bakı: Adiloğlu, 2001, 406s.
7. Musayev İ. Şimali Azərbaycanda ictimai-siyasi vəziyyət (1907-1920-ci illər). Bakı: 1992
8. Musayev İ. Azərbaycanın Naxçıvan və Zəngəzur bölgələrində siyasi vəziyyət və xarici dövlətlərin siyasəti (1917-1921-ci illər).

**Azərbaycan**  
**Birinci Dünya müharibəsi illərində**

---

- Bakı: 1998, 385 s.
9. Ə.Şıxlinski. Xatırələrim. Bakı: Azərnəşr, 1994.

Dos. A.Z.İbrahimova

### VIII. AZƏRBAYCAN XALQ CÜMHURIYYƏTİ (1918 – 1920)

1. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində ölkədə ictimai-siyasi vəziyyət
2. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və onun ilkin addımları
3. AXC-nin daxili siyaseti
4. AXC-nin xarici siyaseti
5. Azərbaycan Xalq Cümhuriyyətinin süqutu

#### 1. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində ölkədə ictimai-siyasi vəziyyət

Ölkəmizdə bütün siyasi proseslərin gedisi müəyyənləşdirmiş Petroqraddakı 1917-ci il oktyabr çevrilişi nəticəsində bolşeviklərin hakimiyyətə gəlməsi Bakıda da ictimai-siyasi qüvvələr arasında gedən mübarizəni daha da kəsginləşdirdi.

Bakıda hakimiyyət məsələsi müxtəlif ictimai-siyasi qüvvələri çox kəskin şəkildə qarşı-qarşıya qoymuşdu. Əgər eser, menşevik və daşnaklar koalision demokratik bir hökumət, yəni Zaqafqaziyanın müxtəlif şəhərlərində olduğu kimi İctimai Təhlükəsizlik Komitəsi yaratmaq istəyirdilərsə, bolşeviklər hakimiyyətin Bakı Sovetinə verilməsi tələbi ilə çıxış edirdilər. Bu məsələ oktyabr ayında keçirilən Bakı Sovetinin iclaslarında gərgin mübahisə və diskussiyalara səbəb oldu. Esər, menşevik və daşnaklar nə qədər çalışdırlarsa, öz istədiklərinə nail ola bilmədilər. Bakı Sovetinin 26, 27 oktyabr tarixli geniş iclaslarında ictimai təhlükəsizlik komitəsinin yaradılması

haqqında qətnamə qəbul edilsə də bolşeviklər onun əleyhinə çıxdılar və proletariat tərəfindən müdafiə edilmədiyini bildirərək növbəti iclasların keçirilməsinə nail oldular.

Bakı Sovetinin məhz 31 oktyabr və 2 noyabr tarixli iclasları bolşeviklərin qələbəsinin ilkin mərhələsini təmin etdi. Sovetin yeni seçilən İcraiyyə Komitəsi Bakıda ali hakimiyyət orqanı elan edildi. Bakı Soveti İcraiyyə Komitəsinin tərkibinə 43 nəfər üzv və üzvlüyü namizəd seçilmişdi: Şaumyan, Caparidze, Fioletov, Basin, Pinder, Munzafarov, Ovsyannikov, Petruxin, Avakyants, Zarqaryants və b.

Fevral inqilabından sonra olduğu kimi, oktyabr çevrilişindən sonra da Sovetin rəhbər orqanlarının yeniləşdirilməsi ilə mühüm vəzifələrə erməni və rus millətindən olan bolşeviklər təyin olundular.

Eser-menşeviklər Bakı Soveti tərəfindən hakimiyyətin ələ alınmasını qeyri-qanuni saydıqlarından etiraz əlaməti olaraq 2 noyabr tarixli iclası tərk etmişdilər. Nəticədə 488 nümayəndədən 144 nəfəri zalı tərk etmişdi. Yerdə qalan 344 nəfərin eksəriyyəti həqiqi deputatlar deyil, Sovetə cəlb edilmiş mədən-zavod komissiyalarının, polk, rota komitələri nümayəndələri idi. Menşeviklər bildirirdilər ki, demokratik yolla seçilməyən mədən-zavod komissiyaları proletariatın təmsilçisi ola bilməzdi.

Bolşeviklər eser, menşevik, daşnak deputat çoxluğu şəraitində müvəffəqiyyət qazana bilməyəcəklərini başa düşərək mədən-zavod komissiyaları nümayəndələrini Sovetə cəlb edərək onlara səs vermək hüququ vermiş, bu da onlara qələbə qazandırılmışdı.

Fevral inqilabından sonra Müvəqqəti hökumətin yerli orqanı kimi yaranan və hələ də formal olsa da fəaliyyət göstərən İctimai Təşkilatların İcraiyyə Komitəsinin (İTİK) buraxılması haqqında Bakı Sovetində noyabrın 13-də qərar qəbul edilir. Noyabrın 12-də Bakı Sovetinin iclasında İctimai

təhlükəsizlik komitəsinin buraxılması haqqında qərar qəbul edilmişdi.

Sovetin idarə heyətini ələ keçirən bolşeviklər ilk növbədə öz hegemonluqlarını təmin etmək üçün seçkilər keçirməyi qərara aldılar.

Bakı Sovetinə seçkilərə hazırlıq getdiyi bir şəraitdə, noyabrın 11-də Tiflisdə Cənubi Qafqaz diyarının bütün siyasi partiyalarının, milli və içtimai təşkilatların nümayəndələrinin iştirakı ilə keçirilən müşavirədə Cənubi Qafqazı müstəqil idarə edən hakimiyyət orqanının yaradılması haqqında qətnamə qəbul edildi. Noyabrın 15-də diyarın 3 əsas milletinin və siyasi qüvvələrin nümayəndələrinin daxil olduğu Cənubi Qafqaz Komissarlığı yaradıldı. Onun tərkibinə azərbaycanlılardan X.Xasməmmədov, F.X.Xoyski, M.Y.Cəfərov, X.Məlikaslanov daxil idi. Komissarlığa gürcü menşeviki E.P.Qeçəkori rəhbərlik edirdi. Bu orqanın qəbul etdiyi Bəyannamədə «Yeni hökumətin Müəssisələr Məclisi çağrılanadək müvəqqəti olaraq Cənubi Qafqazda hərc-mərcliyə son qoymaq və bolşevik Rusiyasına qarşı mübarizə məqsədi ilə təşkil olunduğu» bildirilmişdi.

Bununla da Azərbaycanda ikihakimiyyətlilik yarandı. Bakı şəhəri və onun ətraf kəndləri Bakı Sovetinin hakimiyyəti altında idisə, Azərbaycanın qalan hissəsi Zaqafqaziya Komissarlığına tabe idi.

Azərbaycanda yaranmış mürəkkəb bir şəraitdə Bakı Soveti tədricən siyasi orqana çevrilən Bakı şəhər duması, müsəlman, erməni Milli Şuraları ilə yanaşı fəaliyyət göstərməyə məcbur idi. Bolşeviklər Dumanı ləğv edə bilmirdilər. Çünkü şəhər təsərrüfatı, xüsusi ilə ərzaq, maliyyə sahələri, milis Dumanın sərəncamında idi. Bakı Sovetinin isə hələ təsərrüfat kadrları yox idi.

Yerli əhali arasında böyük nüfuza malik olan müsəlman Milli Şuraları isə özlərini Komissarlığın yerli səlahiyyətli

orqanları hesab edirdilər. Bolşeviklər Bakı Sovetində öz mövqeyini möhkəmləndirməmiş həmin orqanları ləğv etməyə cürət etmirdilər. Ona görə də əsas diqqət ilk növbədə Bakı Sovetinə seçkilərin keçirilməsinin təşkilinə yönəldilmişdi.

1917-ci il dekabrın 12-16-da Bakı Sovetinə keçirilən seçkilər nəticəsində 51 bolşevik, 41 daşnak, 38 sol eser, 28 sağ eser, 11 menşevik, 21 müsavatçı, yəni bütövlükdə 190 deputat seçilmişdi.

Dekabr seçkiləri kimi Bakı Sovetinin 31 dekabr tarixli iclası da bolşeviklərin Sovetdə öz mövqeyini möhkəmləndirmək işində mühüm rol oynadı. Həmin iclasda İcraiyyə komitəsinin yalnız Sovet hakimiyyətini müdafiə edən partiyaların nümayəndələrindən ibarət təşkil edilməsi haqqında qərar qəbul edildi. Sovetin tərkibinə daxil olan partiya fraksiyaları hakimiyyət məsələsinə öz münasibətlərini bildirərkən sol, sağ eserlərdən, daşnaklardan fərqli olaraq menşeviklər qətiyyətlə hakimiyyətin Sovetlərə verilməsinin əleyhinə çıxdılar. Menşeviklər Sovet ilə Dumanı birləşdirmək və koalision hökumət yaratmaq təklifini irəli sürdülər. Müsavat fraksiyası seçkilərin demokratik keçirilməməsinə etirazlarını bildirsələr də, hakimiyyətin Sovetlərə verilməsi ilə razılaşmalı oldular.

1918-ci ilin əvvəllərində Bakı Sovetinin rəhbərliyi siyasi hakimiyyətini möhkəmlətmək məqsədi ilə müəyyən tədbirlər görüdü. Köhnə inzibati məhkəmə orqanları ləğv edilərək yeniləri yaradıldı. Həmin ilin yanvarında Sovet hərbi inqilabi komitəsi nəzdində inqilabi tribunal təsis edildi. Şəhər Dumاسının fəaliyyəti məhdudlaşdırılaraq maliyyə, əhalinin ərzaqla təchizatı, nəqliyyat, poçt, teleqraf üzərində nəzarət Sovetin ixтиyarına verildi. 1918-ci il 15 yanvar tarixli dekretə əsasən Bakı Soveti silahlı qüvvələrini yaratmağa başladı. Qızıl qvardiya dəstələri cəbhələrdən qayıdan erməni əsgərlərinin hesabına genişdəndirilirdi. Sovet qoşun hissələri erməni daşnak

zabitlərinə tabe etdirildi. Qızıl qvardiya dəstələrinə rəhbərlik etmək üçün yaradılan Mərkəzi ştabın tərkibinə Baqdasarov, Martikyan, Vatsek, Qabişev, Mikoyan, Pleşakov, Solntsev və b. daxil idi.

Bolşeviklər Bakıda öz hakimiyyətlərini bərqərar etdikdən sonra yerlərdə Sovet hakimiyyətini qurmaq planını reallaşdırmağa başladılar. Əhalinin müqavimətinə baxmayaraq Qızıl ordu dəstələrinin təzyiqi altında 1918-ci ilin aprelinde Lənkəranda, Cavadda, Qubada, Şamaxıda da Sovet hakimiyyəti qurulmuşdu.

Azərbaycan qəzalarında Sovet hakimiyyəti qurul-duqdan sonra həmin regionu idarə etmək üçün rəhbər icraedici hakimiyyət orqanının – Xalq Komissarları Sovetinin yaradılması zəruri hesab edildi. 1918-ci il aprelin əvvəllərində Bakı Sovetinin köhnə tərkibi bolşevikləri qane etmirdi. Onlar eser və menşeviklərisiz bir neçə sol eser daxil olmaqla yalnız bolşeviklərdən ibarət bir orqan yaratmaq istəyirdilər. Uzun müzakirələrdən sonra bolşeviklər buna da nail oldular.

1918-ci il aprelin 25-də keçirilən Bakı Sovetinin iclasında S.Şaumyanın rəhbərliyi ilə Bakı XKS-nin yaradılması qərara alındı. Onun tərkibinə yalnız iki azərbaycanlı – N.Nərimanov və M.H.Vəzirov daxil edildilər.

Bakı XKS-nin mayın 1-də dərc edilən bəyannaməsində onun vəzifələri müəyyənləşdirildi. Bəyannamədə deyilirdi ki, Bakı XKS-i RSFSR XKS-nin dekretlərini və göstərişlərini yerinə yetirəcəkdir. Deməli, Bakı XKS faktiki olaraq Rusiya Sovet hökumətinin orqanı kimi yaradılmışdır.

1918-ci ilin əvvəllərində əsas məsələlərdən biri Cənubi Qafqaz Komissarlığının ali qanunverici orqanının yaradılması idi. Rusiyada Müəssisələr Məclisi qovulduqdan sonra yanvarın 12-də Komissarlıq ölkədəki siyasi vəziyyəti müzakirə edərək Seymin çağrılması haqqında qərar qəbul etdi.

Seym Müəssisələr məclisinə 1917-ci ilin noyabrında

keçirilən seçkilərdə iştirak etmiş partiyaların nümayəndələrindən təşkil olduğundan on siyasi partiya orada təmsil edilmişdi. Bütün partiyalar əsasən Cənubi Qafqazda yaşayan üç millətin nümayəndələrindən ibarət idilər. Seymdə çoxluq müsəlman partiyaları blokuna məxsus idi. Belə ki, Azərbaycanın ən nüfuzlu siyasi partiyası olan Müsavat partiyası 30 yer qazanmışdı. Müsavatdan başqa müsəlman sosialist bloku 7 yer, hümmətçilər 4 yer, ittihadçılar 3 yer əldə etmişdilər. Seçkilərdə Müsavat Cənubi Qafqaz müsəlmanlarının 63%-nin səsini almışdı. Bu da onun güclü partiyaya çevrildiyindən xəbər verirdi. Azərbaycanın siyasi partiyaları Seymdə 44 nəfər yer əldə etdilər. Bolşeviklər isə Seymin fəaliyyətində iştirak etməkdən imtina etdilər.

Seym fəaliyyətə başlayan kimi Cənubi Qafqaz Komissarlığı özünü buraxdı. Qeçəkorinin rəhbərliyi altında təşkil edilən yeni hökumətin tərkibinə azərbaycanlılardan N.Yusifbəyli, Məlikaslanov, F.X.Xoyski, M.H.Hacinski, Beybutov L.İ.Heydərov daxil edilmişlər.

1918-ci il fevralın 10-da(23) Cənubi Qafqaz Seymi açıldı. Azərbaycanın deputatları açılışa gəlib çatmadıqlarına görə Sultanovun təklifi ilə iclas təxirə salındı. Fevralın 26-da Seym öz işini bərpa etdi. Çxeidze Seymin sədri təyin olundu.

Seym fəaliyyətə Türkiyə ilə sülh danışıqlarına başlanmasıının zəruriliyini bildirməklə başladı. Seymin 23 fevral iclasında isə sülh konfransının Trabzonda keçirilməsi haqqında qərar qəbul edildi.

Mart ayının 3-də Seym belə bir məlumat alır ki, Almaniya ilə Rusiya arasında bağlanan Brest-Litovsk müqaviləsinə görə Ərdahan, Qars və Batum Türkiyəyə verilir. Zaqafqaziya Seymi Petroqrada Xalq Komissarlar Sovetinin adına göndərdiyi teleqramda Brest sülhünü tanımadığını bildirdi. Belə ki, Zaqafqaziya Seymi nə bolşevik hakimiyyətini, nə də Xalq Komissarlar Sovetini qəbul etmirdi. Türkiyə isə

Brest müqaviləsinin qərarlarına əsaslanaraq Seymə həmin ərazilərin təcili təmizlənməsi haqqında ultimatum təqdim etdi. Məhz belə bir şəraitdə 1918-ci il martın 14-də Trabzonda Türkiyə və Seymin nümayəndələrinin iştirak etdiyi sülh konfransı açıldı.

Martin 8-də Çxenkelinin rəhbərlik etdiyi nümayəndə heyəti Trabzona gəlir. Martin 14-də isə konfrans öz işinə başlayır. Türkiyə nümayəndəliyinin başçısı Rauf Orbay öz geniş nitqində Türkiyənin Cənubi Qafqaz ilə uzun müddətli sülh müqaviləsi bağlamaq istədiyini bildirdi. Türk nümayəndələrinin fikrincə əgər doğrudan da Cənubi Qafqaz hökuməti beynəlxalq hüququn subyekti olmaq istəyirsə, tezliklə Rusiyadan ayrılmalı və öz müstəqilliyini elan etməlidir. Belə olan təqdirdə Türkiyə onunla mehriban qonşuluq münasibətlərinə girməyə hazırlıdır.

Türkiyə Cənubi Qafqazın müstəqilliyinin elan edilməsində maraqlı idi. Cənubi Qafqazın müstəqilliyi Türkiyənin şimaldan təhlükəsizliyini təmin edərdi.

Rauf bəy bildirdi ki, Cənubi Qafqaz hökumətinin Osmanlı imperiyası tərəfindən tanınması o zaman mümkün dür ki, bu hökumət Qars, Batum və Ərdəhana olan iddialarından müqavilə vasitəsi ilə imtina etmiş olsun.

Bir sözlə Trabzon danışqları bir nəticə vermədi. Transqafqaz nümayəndəliyi arasında da birləş yox idi. Odur ki, Çxenkeli Trabzonda qalmağın heç bir əhəmiyyətinin olmadığını görür və Trabzon danışqları müvəqqəti olaraq dayandırılır.

Seymin iclaslarında ermənilər, gürcülər Türkiyənin tələblərini rədd edib onunla mühərabə aparmağa çağırıldılarsa, Azərbaycan fraksiyası qarşılıqlı güzəştərlə əsasında razılığa gəlməyi təklif etdirdi. Gürcü fraksiyasının fikrinə görə Qarsı, Ərdəhanı Türkiyəyə güzəştə getmək olar, Batum isə Cənubi Qafqazda qalmalıdır. Ermənilər Qarsın saxlanmasına tərəfdarı idilər. Azərbaycan fraksiyasına görə Qars və Ərdəhanın

əhalisinin əksəriyyəti türklər olduğundan Türkiyəyə verilməli, Batum isə Cənubi Qafqazda qalmalıdır. Çünkü o dənizə yeganə çıxış yoludur. Onsuz Cənubi Qafqaz keçinə bilməz.

Seymdə mübahisələrin getdiyi bir zamanda türk ordusu Brest sülhünün ona verdiyi hüquqlarını bərpa etməyə başladı. Martin 19-da Ərdəhan alındı və erməni hərbi hissələri tərksilah edildi. Erməni terroruna məruz qalmış müsəlman əhalisi hərbi əməliyyatlarda Türkiyəni müdafiə edirdi.

Martin 25-də hökumət üzvlərinin və Seym liderlərinin birgə keçirdiyi iclasda mühərabə və sülh məsələsinə münasibətdə mövqelər aydınlaşdı. Azərbaycan fraksiyası Türkiyə ilə mühərabə aparılmasının əleyhinə idi. Fraksiya qəti şəkildə bildirdi ki, əgər mühərabə elan edilərsə, azərbaycanlılar türklərə qarşı vuruşmayacaqlar. Artıq ilk iclaslar Azərbaycan partiyaları arasında fikir ayrılıqlarının mövcud olduğunu göstərirdi.

Bu zaman azərbaycanlılara qarşı törədilən vəhşiliklər haqqında Bakıdan alınan xəbər vəziyyəti kəskinləşdirdi və Seymdə olan ziddiyətləri daha da dərinləşdirdi.

1918-ci il mart soyqırımı Azərbaycan tarixinin ən faciəli səhifələrindən biridir. S.Şaumyanın başçılıq etdiyi Bakı Soveti tərəfindən müdafiə edilən terrorçu daşnak dəstələrinin azərbaycanlılara qarşı həyata keçirdiyi kütləvi soyqırım Bakıdakı hadisələrlə başladı. S.Şaumyan müsavatçıların artan nüfuzundan qorxaraq onu siyasi mübarizədən uzaqlaşdırmağa çalışırdı. Bu məqsədlə Martin 30-da Bakı Soveti N.Nərimanovun dediyi kimi müsavatçılara mühərabə elan etdi. Lakin Sovetin rəhbərliyi bunu müsavatçıların Sovet hökuməti üzərinə hücumu kimi qələmə verir və ona vətəndaş mühəribəsi donu geyindirməyə çalışırdı.

Martin 30-da axşam Bakı şəhəri və onun rayonlarında bolşeviklər tərəfindən S.Şaumyan, A.Caparidze, Q.Korqanov, İ.Suxartsev, N.Nərimanovun daxil olduğu inqilabi müdafiə

komitəsi yaradılır.

Bakının küçələrində, xüsusən İçəri şəhərdə, Şamaxı yolunda və Çənbərəkənddə şiddetli döyüşlər başladı. Qüvvələr bərabər deyildi. Bakı Sovetinin silahlı qüvvəsi 6 min nəfərdən ibarət idi. 3–4 minə qədər olan daşnak qoşun hissələri də Bakı Sovetinin ixtiyarına verilmişdi. Heç bir silahlı birləşmələrə malik olmayan müsavatçılar döyüşləri dayandırmağı tələb edirdilər. Daşnak hissələri isə döyüşlərin ikinci günü məlli qırğını qızışdırmağa səy göstərir, şəhərdə dinc əhaliyə, xüsusən azərbaycanlılara divan tutur və onları qəddarlıqla öldürürdülər. Milli qırğına yol verməmək üçün müsavatçılar martın 31-də barışqı haqqında danışığa başlamağı təklif etdilər. İnqilabi müdafiə komitəsi bu təklifə razılıq verərək öz tələblərini irəli sürdü və tələblər qəbul ediləcəyi təqdirdə qırğını dayandıracaqlarını bildirdi. Tələblər əsasən ondan ibarət idi ki, Sovetin hakimiyəti müsavatçılar tərəfindən qəbul edilsin və onun sərəncəmləri yerinə yetirilsin, «Vəhşi diviziya» Bakı və onun rayonlarından çıxarılsın, Bakıdan Tiflisə və Bakıdan Petrovska dəmir yolunun açılması üçün təcili tədbirlər görülsün.

İnqilabi müdafiə komitəsinin irəli sürdüyü şərtlərin müsavatçılar tərəfindən imzalanmasına baxmayaraq, Bakıda silahlı toqquşma dayandırılmadı. Bolşevik–daşnak hissələri tərəfindən «İsmailiyyə» binası, Şərqi ilk teatr olan H.Z.Tağıyevin teatrı yandırılır, Təzə Pir məscidi dağdırılır və dinc əhalı amansızcasına öldürülürdü. Daşnakların vəhşilikləri aprelin əvvəllərində Şamaxıda, Qubada, Göyçayda, Cavadda, Xaçmazda, Ağdaşda Kürdəmirdə, Salyanda, Lənkəranda və digər bölgələrdə davam etdirilirdi. Dinc əhaliyə amansız divan tutulurdu. Təkcə Bakıda üç gün ərzində 10 mindən artıq azərbaycanlı vəhşicəsinə öldürülmüşdü. Qubada 122 kənd məhv edilmiş, 2 min insan qırılmışdı. Şamaxı qəzasının 72 kəndi dağdırılmış və yandırılmışdı. Erməni terrorçu dəstələrinə

Amazasp, Andronik, Lalayan və b. rəhbərlik edirdi. 1918-ci ilin mart-aprel ayları ərzində Azərbaycanda 50 min azərbaycanlı öldürülmüşdü.

Seymin Azərbaycan fraksiyasının üzvləri daşnakların törətdikləri vəhşiliklərə münasibət bildirilməsini və soyqırımın qarşısını almaq üçün tədbirlər görülməsini tələb edirdilər, əks təqdirdə Seymdən çıxacaqlarını bildirdilər. Daşnaklar isə həmən məsələnin Seymdə müzakirə edilməsinə maneçilik törədirdilər. Lakin Azərbaycan fraksiyasının təkidi ilə martın 19-da Zaqafqaziya Seyminin iclasında «Bakıdakı hadisələr» müzakirə edildi. İclasda çıxış edən X.Məlikaslanov, F.X.Yoyski, M.Ə.Rəsulzadə Bakı Soveti tərəfindən əhalinin silahsızlaşdırılmasının müharibə törətmək üçün bir bəhanə olduğunu qeyd etdilər. Bir sözlə, Azərbaycan fraksiyası daşnak boşheviklərin törətdikləri cinayətlərin qarşısını almağı tələb edirdilər.

Cənubi Qafqazda çox gərgin bir vəziyyət yaranmışdı. Belə ki, Seym aprelin 13-də keçirilən iclasda Türkiyə ilə müharibə haqqında qərar qəbul etmişdi və ölkədə hərbi vəziyyət elan olunmuşdu. Ali Müdafiə Şurası yaradılmışdı. Lakin orada Azərbaycan təmsil edilməmişdi. Azərbaycan fraksiyası buna onların hüquqlarının tapdalanması kimi baxırdı. Bu da kəsgin etiraza səbəb oldu. Müsəlman fraksiyası Seymin tərkibindən çıxmak məsələsini müzakirələrə çıxarmağı qərara aldı.

Müharibə haqqında qərar qəbul ediləndən sonra Trabzonda olan Çexenkeli geri çağrılır. Bununla da Trabzon konfransı öz işini dayandırır.

Lakin erməni-gürcü qüvvələri Osmanlı ordusunun qarşısını almağa qadir deyildi. Aprelin 15-də türklər Batumu də tutdular.

Seymin erməni-gürcü çoxluğunun Qafqazın müstəqilliyini elan etmək və Brest Litovsk sülhünü qəbul etməkdən başqa çarəsi qalmadı.

Aprelin 22-də müstəqil Cənubi Qafqaz Federativ Demokratik Respublikasının yarandığı elan edildi. Aprelin 26-da Çxenkelinin başçılığı ilə yeni hökumət təşkil edildi. Azərbaycanın beş nümayəndəsi bu hökumətin tərkibinə daxil oldu. F.X.Xoyski – ədliyyə naziri, X.Məlikaslanov – məlumat vəsitiələri naziri, N.Yusifbəyli – maarif naziri, M.H.Hacinski – ticarət və sənaye naziri, Y.Heydərov – dövlət nəzarəti naziri. Bu hökumət ilk növbədə Türkiyə ilə müharibə məsələsini həll etməli idi.

Çxenkelinin rəhbərlik etdiyi yeni nümayəndə heyəti danışıqları davam etdirmək üçün Batuma yola düşdü.

Batumı danışıqları mayın 11-də başladı. Osmanlı nümayəndə heyətinin başçısı, ədliyyə naziri Xəlil bəy verdiyi bəyanatda qeyd etdi ki, iki dövlət arasında Brest Litovsk müqaviləsindən sonra qan axıldılığı üçün həmin müqavilənin şərtləri indiki danışıqlar üçün əsas ola bilməz. Əhalisi əsasən müsəlmanlardan ibarət olan və Türkiyəyə birləşmək üçün müraciət edən (1918-ci il 13 aprel) Axısqa və Axalkələk nahiyyələri tələb olunurdu. Mayın 26-də Osmanlı nümayəndə heyəti 72 saat müddətində cavabı tələb edilən başqa bir ultimatum verdi. Lakin bu ultimatum Cənubi Qafqaz Respublikasının dağlığı vaxta təsadüf edirdi.

Ümumiyyətlə, müstəqil Cənubi Qafqaz respublikanın yaranması ölkənin nə daxili, nə də xarici vəziyyətində dəyişiklik etmədi. Vahid hakimiyyət yox idi. Təmsil olunan hər millət öz milli mənafeyini ümumqafqaz mənafeyindən yüksək tuturdu. Vahid hakimiyyət olmadığına görə ölkədə anarxiya idi. Fraksiyalar arasında daxili və xarici siyasetin əsas problemləri üzrə yekdil fikrin olmaması onların möhz vahid dövlət çərçivəsində mövcudluğunu mümkün etmirdi. Belə bir şəraitdə Seym özünü buraxmaq qərarına gəlir.

## 2. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması

1918-ci il mayın 26-da Cənubi Qafqaz Seyminin sonuncu iclası keçirildi. İclasda çıkış edən Sereteli Gürcüstanın federasiyadan çıxdığını bəyan etdi və Seym özünün buraxılması haqqında qərar qəbul etdi.

Mayın 26-da Gürcü milli şurası tərəfindən Gürcüstanın müstəqilliyi elan edildi və Ramişvili başda olmaqla hökumət kabinetini yaradıldı. Yeni hökumətin ilk xarici siyasi addımı mayın 28-də Almaniya ilə saziş bağlamaq oldu.

Seymin Azərbaycan nümayəndəliyi mayın 27-də fövqəladə iclas keçirdi. Yaranmış vəziyyətin çətinliyini nəzərə alaraq yekdilliklə Azərbaycanın idarə olunmasını öz öhdəsinə götürməyi qərara aldı və özünü müvəqqəti Milli Şura elan etdi. M.Ə. Rəsulzadə qiyabi olaraq Milli Şuranın sədri təyin olundu. H.Ağayev, M. Seyidov onun müavinləri seçildilər. Sonra Milli Şuranın 9 nəfərdən ibarət İcraiyyə orqanı yaradıldı ki, onun da sədrliyinə F.X.Xoyski seçildi.

Mayın 28-də Milli Şuranın 26 nəfərin iştirakı ilə keçirilən birinci iclasında Seymin buraxılması və Gürcüstanın istiqlaliyyətinin elan edilməsi ilə əlaqədar Azərbaycandakı vəziyyət müzakirə edildi. Şuranın üzvi X.Xasməmmədov məruzə edərək təxirə salınmadan Azərbaycanın müstəqil respublika elan edilməsinin zəruriliyini əsaslandırdı. Şuranın üzvlərindən Yusifbəyli, Şeyxüislamov, Seyidov və b. bu fikrə tərəfdar çıxdılar. Milli Şura 24 səslə Azərbaycanın istiqlaliyyətinin elan edilməsi haqqında qərar qəbul edərək (S.MQəniyev və C.Axundov bitərəf qalmışdı), 6 bənddən ibarət İstiqlal Bəyannaməsini bəyan etdi.

- 1) Azərbaycan tam hüquqlu və müstəqil dövlətdir. Cənubi Qafqazın cənub və şərq hissələrindən ibarətdir. Ali hakimiyyət Azərbaycan xalqına məxsusdur.
- 2) Azərbaycanın siyasi quruluş forması Xalq Cümhuriyyətidir.

- 3) Azərbaycan Xalq Cümhuriyyəti beynəlxalq birliyin bütün üzvləri ilə, xüsusən həmsərhəd xalqlar və dövlətlərlə qonşuluq əlaqələri yaradacaq.
- 4) Azərbaycan Xalq Cümhuriyyəti öz sərhədləri daxilində milliyətindən, dinindən, cinsindən, içtimai vəziyyətindən asılı olmayaraq bütün vətəndaşlarına tam vətəndaşlıq və siyasi hüquqlar verir.
- 5) Azərbaycan Xalq Cümhuriyyəti onun ərazisində yaşayan bütün xalqların sərbəst inkişafına şərait yaradacaq.
- 6) Məclisi – Müəssisan çağrılana qədər Azərbaycanda ali hakimiyyət xalqın səsvermə yolu ilə seçdiyi Milli Şura və Milli Şuranın qarşısında cavabdeh olan Müvəqqəti Hökumət sayılır.

Bundan sonra Milli Şura F.X.Xoyskiyə hökumətin yaradılmasını tapşırıdı. Azərbaycanın ilk müvəqqəti hökuməti belə tərkibdə təqdim edildi: 1)F.X.Xoyski – Nazirlər Şurasının sədri, Daxili işlər naziri; 2) Xosrovpaşa bəy Sultanov – Hərbi nazir; 3) N.Yusifbəyli – Xalq maarifi və Maliyyə naziri; 4) M.H.Hacinski – Xarici işlər naziri; 5) X.B.Məlikaslanov – poçt, teleqraf və yollar naziri; 6) Ə.Seyxülişlamov – Əkinçilik və əmək naziri; 7) X.Xasməmmədov – Ədliyyə naziri; 8) M.Y.Cəfərov – Ticarət və sənaye naziri; 9) Camo Hacinski – Dövlət nəzarəti naziri.

AXC-nin yaradılması bütün türk – müsəlman dünyasında çox mühüm tarixi hadisə idi. Azərbaycan Respublikası dünyəvi təməl üzərində qurulan ilk türk dövləti idi. AXC-nin yaradılması ilə XIX əsrin əvvəllərində itirilmiş dövlətçilik ənənələri bərpa edildi.

Istiqlaliyyət elan edildikdən sonra yaranmış dövlətin sərhədlərini müəyyən etmək lazımdı. On çətin vəziyyətə Ermənistən düşmüşdü. Ermənistən nümayəndələri Azərbaycan hökumətinə müraciət etmişdilər. Mayın 29-da erməni Milli Şurası ilə danışqlar barədə F.X.Xoyski Milli Şuraya məlumat

verir. Qeyd edir ki, Aleksandropol türklər tərəfindən tutulduğdan sonra ermənilərə dövlət yaratmaq üçün siyasi mərkəz lazımdır. Ona görə də Dağlıq Qarabağa olan iddialarından imtina etmək şərti ilə İrəvan şəhəri onlara güzəştə edilə bilər. Milli şuranın iclası İrəvanın ermənilərə güzəştə edilməsi barədə öz razılığını bildirdi. İrəvan Milli Şurasının üzvləri M.Seyidov, B.Rzayev, N.Nərimanbəyov buna özlərinin qəti etirazlarını bildirdilər. Lakin Milli Şura etirazı qəbul etmədi.

Gürcüstan ilə sərhəd məsələsi müzakirə edildi. Zaqtala dairəsi məsələsinin həlli əhalinin ixtiyarına verildi. Yerli əhalinin rəyi ilə bu məsələ Azərbaycanın xeyrinə həll olundu.

Azərbaycan hökumətinin ilk diplomatik addımlarından biri «Osmanlı imperatorluğu hökuməti ilə Azərbaycan Respublikası arasında dostluq» müqaviləsinin imzalanması idi. Müqaviləni Türkiyə tərəfindən Ədliyyə naziri Xəlil Menteşə, Qafqaz cəbhəsinin baş komandanı Vahib paşa, Azərbaycan tərəfdən Xarici işlər naziri M.H.Hacinski və Milli Şuranın sədri M.Ə.Rəsulzadə imzaladılar. Bu, Azərbaycan Cümhuriyyətinin xarici dövlətlə bağlılığı ilk müqavilə idi.

Müqavilədə Osmanlı imperiyası ilə Azərbaycan Respublikası arasında daima sülh və möhkəm dostluğun bərqərar olması, göstərilən hündürlərə əsasən Azərbaycanla Türkiyənin geniş sərhədləri olan dövlət olması, dinclik və asayışı möhkəmləndirmək, ölkənin təhlükəsizliyini təmin etmək üçün əgər ehtiyac olarsa Osmanlı hökumətinin Azərbaycan respublikasına hərbi yardım göstərməyi öz üzərinə götürməsi, dəmiryol yüklerinin daşınmasında tərəflərin öhdəlikləri, azad gediş-gəliş və başqa maddələr irəli sürüldü. Müqavilə Brest Litovsk müqaviləsinin tərəflər arasında qüvvədə olmasından da bəhs edirdi.

İyunun 4-də imzalanmış müqaviləyə əlavə olaraq iki saziş də bağlandı.

1) Bakı-Batum neft kəmərinə aid olub Azərbaycan, Gür-

cüstan, Türkiyə arasında imzalandı. Tərəflər razılığa gəldilər ki, öz ərazilərində neft kəmərinin fəaliyyətini təmin etsinlər. Bu sazişin imzalanması Azərbaycan Neft sənayesinin işinə müsbət təsir göstərib onun xarici bazara çıxışını təmin edirdi; 2) dəmir yollarına aid idi və 4 dövlət: Osmanlı imperiyası, Ermənistən, Azərbaycan, Gürcüstan Respublikaları arasında imzalanmışdı.

Sazişdə deyilirdi: Keçmiş Rus dövlətinin mülkiyyəti olan dəmir yol nəqliyyat vasitələri müqavilə imzalayan tərəflərin ərazi hüdudlarına uyğun olaraq onlar arasında bölüşdürülcək. Gürcüstana məxsus dəmir yolları Türkiyə ilə bərabər 28 may müqaviləsinə görə almanların da istifadəsinə verilirdi. Bununla Almaniya Bakı neftinə doğru əhəmiyyətli addim atmış oldu.

Milli hökumət və Milli Şura iyunun 16-da Tiflisdən Gəncəyə köçür. Milli Şura ölkədə yaranmış real vəziyyəti nəzərə alaraq iyunun 17-də keçirdiyi iclasda 2 mühüm qətnamə qəbul etmişdi.

#### 1) Müvəqqəti Hökumətin səlahiyyətləri haqqında.

Qeyd olunur ki, Müvəqqəti Hökumət dövlət müstəqilliyini, mövcud siyasi azadlıqları ləğv etmək, aqrar və b. mühüm məsələlərə dair inqilabi qanunları dəyişdirmək hüququna malik deyil. O, 6 aydan gec olmayaraq milli məclisi çağırmalıdır. Digər məsələlərdə tam bütün hüquqlara malikdir.

2) Milli Şuranın buraxılması, hakimiyyəti F.X.Xoyski kabinetinə təhvil vermək haqqında.

Gəncədə təşkil edilən ikinci hökumətin tərkibinə – F.X.Xoyski, M.Hacinski, B.Cavanşir, X.Məlikaslanov, Ə.Əmir-canov, X.Sultanov, N.Yusifbəyli, A.Aşurov, X.Rəfibəyli, Ə.Topçubaşov, X.Xasməmmədov, M.Rəfiyev daxil idi.

Bu hökumətdə Müsəlman Sosialist bloku və Hümmət iştirak etmirdi.

Azərbaycan Milli Şurası müvəqqəti olaraq öz işini da-yandırdı və bütün səlahiyyətləri Müvəqqəti Hökumətə verdi, bir şərtlə ki, o, 6 aydan gec olmayaraq Müəssisələr Məclisini

çağıracaq.

İyunun 27-də Azərbaycan dili dövlət dili elan edildi. Dövlət idarələrində rus dilinin işlənməsinə də hələlik icazə verilirdi.

Türk hərbi dəstələrinin Gəncə istiqamətində hərəkəti BXKS-nin böyük narahatlılığına səbəb olmuşdu. 1918-ci il iyunun əvvəllərində Bakı Kommunası Gəncə üzərinə yürüşə hazırlaşırdı. Məqsəd türk hərbi dəstələri toplanana qədər istiqlaliyyətin beşiyi olan Gəncəni dağıtmak idi. Hərbi əməliyyatların aparıldığı ərazilərdə müsəlman əhalisi yeni talanlara məruz qalmağa başladı. İyunun 23-də Azərbaycan hökuməti hərbi vəziyyət elan etdi. İyunun 27-si ilə 1-i arasındaki dörd günlük gərgin vuruşma döyüşün taleyini həll etdi. Göyçay ətrafindəki döyüşlərdə Sovetin qoşunlarının Gəncəyə yürüşünün qarşısı alındı və İslam ordusu Bakı istiqamətində hərəkətə başladı. Bakı Sovetinin qoşunları darmadağın edilərək geri çəkilmək məcburiyyətində qaldılar.

BXKS-nin həyata keçirdiyi antiazərbaycan siyaseti bolşeviklərin tamamilə nüfuzdan düşməsinə və 1918-ci il iyunun 31-də onların istefasına gətirib çıxartdı. Bundan istifadə edən eser-menşeviklər «Sentrokaspi diktaturası» orqanını yaratdılar. Bununla hakimiyyət həmin orqanın və Sovetin müvəqqəti icraiyyə komitəsinin reyasət heyətinin əlinə keçdi. Bu orqan da ilk gündən bolşeviklərə divan tutmaq və ingilisləri Bakıya dəvət etmək mövqeyi tutdu. Yeni hökumət eyni zamanda Bakı Sovetinin antiazərbaycan siyasetini davam etdirməyə başladı. Lakin nə bu yeni hökumət, nə də onların müttəfiqi olan ingilislər Bakının milli qüvvələr tərəfindən azad edilməsinə mane ola bilmədilər.

Azərbaycan hökumətinin əsas vəzifəsi AXC-nin hakimiyyətini ölkənin bütün ərazisində yaymaq və Bakını Azərbaycan xalqının düşmənlərindən azad etmək idi. Sentyabrın 15-də ağır döyüşlərdən sonra, Qafqaz İsləm ordusu

könüllü dəstələrinin köməyi ilə Bakı azad edildi. «Sentrokaspi diktaturası» süqut etdi. Sentyabrın 17-də Milli hökumət Bakıya koçürüldü. Bakı Respublikanın paytaxtı elan edildi. Noyabrın 9-da AXC-nin dövlət bayrağı üç rəngli bayraqla əvəz edildi.

### 3. AXC-nin daxili siyaseti

Azərbaycan hökuməti ölkənin içtimai, siyasi, iqtisadi və mədəni həyatının müxtəlif sahələrindəki quruculuq işlərini genişləndirməyə başladı. F.X.Xoyski hökuməti Müəssisələr Məclisinin çağrılması üçün hazırlıq işləri aparırdı. Onun təklifi ilə Azərbaycan Milli Şurası öz işini bərpa etdi və Məclisin çağrılmasını öz üzərinə götürdü.

Azərbaycan Milli Şurasının 1918-ci il noyabrın 19-də keçirilən ikinci iclasında (1-ci iclas-16 noyabr) Azərbaycanın ali qanunverici orqanının yaradılması haqqında qanun qəbul edildi. Bu qanuna əsasən təkpatalalı parlament 120 nəfərdən ibarət olmalı idi. Milli Şuranın 44 üzvündən əlavə ölkə əhalisinin əksəriyyətini təşkil edən yerli müsəlman əhalisindən (2,75 mln. ümumi əhalinin 1,9 mln-u) daha 36 nümayəndə seçilməsi nəzərdə tutulurdu.

Ölkə əhalisinin çoxmillətli tərkibi nəzərə alınaraq ermənilərə (sayları 500 min) gələcək parlamentdə 21 yer ayrılrırdı. Bakıdan olan rus milli şurasına 10 yer ayrılmışdı (ruslar 230 min idilər). Milli azlıqlardan almanlara, yəhudilərə, gürcü və polyaklara – hərəsinə 1 yer verilirdi. Bakı həmkarlar təşkilatına 3, Bakı neft sənayeçiləri şurası və Ticarət-sənaye ittifaqına – 2 nəfər yer verilmişdi.

Nümayəndələr birbaşa və qapalı seçilə bilərdilər. Qadınlara da islam aləmində ilk dəfə olaraq seçib-seçilmək hüququ verilirdi.

Bolşeviklər parlamenti baykot elan etdilər. Rus Milli

Şurasının bir qrup üzvü onun tərkibindən çıxıb, Rus-Slavyan cəmiyyəti deyilən bir təşkilat yaratdılar. İstiqlalı qəbul etməsələr də, öz nümayəndələrini parlamentə göndərmək qərarına gəldilər. Bir sıra şəhər və mahallarda seçkilər başa çatdırılmamışdı. Naxçıvan və Borçalının gələcəyi məsələsi qaransız qaldığından oradan nümayəndə gəlməmişdi. Odur ki, qanunda nəzərdə tutulduğu 120 deputatin əksəriyyətinin toplanması ilə parlamentin açılışı oldu.

Parlamentin ilk icası 1918-ci il dekabrin 7-də oldu. İclası Milli Şuranın sədri M.Ə.Rəsulzadə açdı. İclasda Tomsonun nümayəndəsi, İranın baş konsulu, onun maliyyə müşaviri, Dağlılar hökumətinin sədri Q.Çermoyev, Gürcüstanın nümayəndəsi Karsevadze, Araz respublikasının nümayəndəsi P.Əliyev iştirak edirdi.

S.Rüstəmbəyovun təklifi ilə Ə.Topçubaşov parlamentin sədri, müavini H.Ağayev, katibi isə R.Vəkilov seçildi.

Nazirlər Şurasının sədri F.X.Xoyski Müvəqqəti hökumətin istefası ilə bütün hakimiyyətin parlamentə təhvil verildiyini elan etdi. Parlament tərəfindən istefa qəbul edildi. İttihad partiyasının üzvü Q.Qarabəylinin parlamentin açılışı münasibəti ilə siyasi məhbuslara əfv-ümumi verilməsi təklifi qəbul edildi. Daha sonra mandat, təsərrüfat, rəqlament komissiyaları üzvlərinin seçilməsi ilə təsis icası bağlandı.

Sonrakı icaslarda maliyyə – bütçə, qanunvericilik təklifləri, aqrar, fəhlə, hərbi işlər və s. komissiyalar yaradıldı.

Parlamentdə hökumətin təşkili məsələsi yenə F.X.Xoyskiyə tapşırıldı. Lakin o, səhhətinin pis olması ilə əlaqədar bundan imtina edirdi. Lakin dekabrin 18-də parlament Xoyskidən belə bir ağır günlərdə kabinetin təşkilini öhdəsinə almağı israr etdi. F.X.Xoyski 10 nəfərdən ibarət kabinetin tərkibini və iş programını hazırlayıb parlamentin müzakirəsinə verdi. Kabinetdə yalnız İttihad partiyası iştirak etməkdən boyun qaçırdı. Dekabrin 26-da F.X.Xoyski kabinetin təsdiq edildi.

General Tomson həmin kabinetin dekabrın 28-də tanıldığını və Azərbaycanda yeganə qanuni hökumət hesab etdiyini bildirdi.

Parlamentin ilk tədbirlərindən biri Paris sülh konfransına nümayəndə heyətinin seçilməsi idi. Nümayəndə heyətinə Ə.Topçubaşov, M.H.Hacinski, Ə.Ağaoğlu, Ə.Seyxülişlamzadə, müşavirlər M.Məhərrəmov, M.Y.Mehdiyev, C.Hacıbəyli, əməkdaşlar Ə.Hüseynzadə, V.Marçevski daxil idi.

Çoxpartiyalı quruluşa malik parlamentdə fraksiyalar (11 fraksiya var idi) öz bəyannamələri ilə çıxış etdilər. Bu bəyanatlarda müəyyən məsələlərdə fikir ayrlılıqları olsa da, ümumi bir məqsəd var idi: gənc Azərbaycan Cümhuriyyətinin müstəqilliyi və ərazi toxunulmazlığını, milli-siyasi hüquqlarını qoruyub saxlamaq, Azərbaycan xalqının, hökumətinin digər xalqlar və dövlətlərlə, xüsusilə qonşu dövlətlərlə əlaqələri möhkəmləndirmək, respublikada hüquqi-demokratik dövlət quruluşunu bərqərar etmək, islahatlar həyata keçirmək, ölkəni müdafiə edə biləcək güclü ordu yaratmaq.

Parlamentin 1919-cu il 3 yanvar tarixli iclasının qərarı ilə qanunverici və icraedici hakimiyyətin bölünməsi prinsipinə uyğun olaraq parlament üzvünün dövlət orqanlarında işləməsi məqbul sayılmadı. Yalnız nazirlərin eyni zamanda parlament üzvü olmasına icazə verilirdi. Dövlət qulluğunda işləyən parlament üzvü bir neçə gün ərzində iki vəzifədən birini seçib, parlamentin rəyasət heyətinə bildirməli idi.

Azərbaycan türkçəsi parlamentin istifadə etdiyi dövlət dili statusuna malik idi.

Parlamentin 140-a qədər ümumi iclası olmuşdur. 315 qanun layihəsi təqdim edilmiş, onlardan bir neçəsi rədd edilmiş, qalanları müzakirəyə verilmişdi. Parlamentin təsdiq etdiyi nizamnamələr sırasında Bakı Universiteti, Azərbaycan Dövlət Bankı, Azərbaycan Dövlət əmanət kassalarının nizamnaməsi, mətbuat haqqında nizamnamə var idi. Başqa dövlətlərlə bağlanmış hər hansı bir sənəd və müqavilə parlamentin

təsdiqindən sonra qüvvəyə minirdi.

1919-cu il iyulun 21-də Azərbaycan Respublikasının Müəssisələr Məclisinə seçkilər haqqında Əsasnamə qəbul edildi. Əsasnamə 4 fəsildən, 116 bənddən ibarət idi. Əsasnaməyə görə Müəssisələr Məclisinə seçkilərdə cinsindən, dilindən, milliyyətindən asılı olmayaraq 20 yaşına çatmış bütün Respublika vətəndaşları iştirak edə bilərdilər. Seçkilər aprelin 20-nə (1920-ci il) təyin edildi. Lakin o zaman Bakıda baş verən hadisələr buna mane oldu.

Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra ordunun yaranması məsələsini ən mühüm məsələ kimi irəli sürmüdü.

1918-ci ilin iyun ayında Azərbaycanda hərbi vəziyyət elan edildi. Müsəlman korpusu «Əlahiddə Azərbaycan korpusu» adlandırıldı. Burada xidmət etmək üçün zabit kadrları hazırlamaq üçün qısa müddətli kurslar açıldı, məcburi hərbi mükəlləfiyyət haqqında fərman verildi. Bütün bunların kifayət etməyəcəyini nəzərə alaraq Nazirlər Şurasının sədri Fətəli xan Xoyski Türkiyə hökumətinə bir diviziya həcmində yardım göstərilməsini xahiş etdi. Bu da 1918-ci il 4 iyun müqaviləsində öz əksini tapmışdı.

Gəncəyə beşinci Qafqaz diviziyası göndərildi. Daha sonra Karpat cəbhəsində götürülmüş 15-ci Çanaxqala diviziyası da Gəncəyə gəldi. Azərbaycan korpusu ilə birlikdə bu hərbi hissələr Qafqaz İslam Ordusu adı altında birləşdi. Bunun da komandanı Nuru paşa idi.

Lakin 30 oktyabr 1918-ci ildə Yunanistanın Mudros şəhərində Böyük Britaniya ilə Türkiyə arasında bağlanan sazişə görə türk qoşunları Cənubi Qafqazdan geri çağrırlırdılar. İngilis qoşunları komandanı general Tomson Nuru paşa və bütün türk zabitlərindən Azərbaycanı tərk etməsini tələb etdi. Yalnız Azərbaycan vətəndaşlığını qəbul edən Nuru paşa və onun silahdaşları Azərbaycanda qaldılar, hökumətə xidmət

edəcəklərini bildirdilər. Mudros sazişi Cənubi Qafqazın qapılarını ingilislərin üzünə açırdı. Həmən sazişin 11-ci bəndinə əsasən Azərbaycan ingilislərin nüfuz dairəsi elan edilir, 15-ci bəndinə əsasən isə Azərbaycanın dəmir yolları və neft mənbələri ingilis komandanlığının ixtiyarına keçirdi.

Noyabrın 17-də ingilis qoşunları Bakıya daxil oldular. Tomson özünü Bakının general gubernatoru elan etdi. Şəhər polisi, liman, neft sənayesi, maliyyə idarələri, mətbuat üzərində nəzarət qoyuldu. Noyabrın 22-də Tomsonun tələbi ilə Azərbaycan korpusunun qərərgahı Gəncəyə köçürüldü.

Dekabrın 25-də general S. Mehmandarov hərbi nazir, bir neçə gün sonra isə Ə.Şixlinski müavin təyin olundu.

1918-ci il noyabrın 15-də təşkil edilən baş qərargahın rəisi isə Suleyman Sulkeviç təyin edilir. Qərargah şöbələrinin zabit kadrları ilə təmin edilməsi problemini həll etmək üçün Azərbaycanda olan rus zabitlərindən istifadə etmək qərara alındı. Türk əsgər və zabitləri ruslarla əvəz edildi. Azərbaycan hökuməti çox çətin bir vəziyyətə düşmüdü. Öz kadrları yox idi. Nuru paşanın vaxtı ilə yaratdığı hərbi məktəbin müdavimləri də ordunun təşkilinə cəlb edildi.

1919-cu ildə 25 mindən ibarət ordu yaratmaq vəzifəsi qarşıya qoyulmuşdu. Ordunun yaradılması ilə bağlı 1919-cu il üçün nəzərdə tutulmuş dövlət bütçesindən 399,4 mln. manat ayrıldı ki, bu da bütçənin 24%-nə bərabər idi.

Milli Ordu yaratmaq işinin sürətləndirilməsini ölkənin hərbi-siyasi vəziyyətinin kəsginləşməsi də tələb edirdi. Belə ki, mayın 25-də general Denikinin könüllü ordusu tərəfindən Petrovsk və Dərbənd tutuldı. Bu da Azərbaycanda böyük həyəcana səbəb oldu. Bakıda Xüsusi Dövlət Müdafiə Komitəsi yaradıldı. Onun tərkibinə N.Yusifbəyli, X.Məlikaslanov, A.Səfikürdski, S.Mehmandarov, M.Y.Cəfərov daxil oldular.

İyunun 11-də bütün Azərbaycanda hərbi vəziyyət elan edildi. DMK-nə ümumi səfərbərlik həyata keçirmək, ölkədə

hərbi, müharibə vəziyyəti elan etmək, digər fövqəladə tədbirlər görmək səlahiyyəti verildi.

Azərbaycan hökuməti başa düşürdü ki, Denikin yürüşünün son məqsədi Azərbaycanı və keçmiş Rusiya imperiyasının digər hissələrini geri qaytarmaq idi. Zaqqafqaziyanın təhlükəsizliyini təmin etmək üçün Azərbaycan hökuməti 1919-cu il iyunun 16-da Gürcüstan ilə hərbi müqavilə bağladı. Həmin müqaviləni Tiflisdə F.X.Xoyski və S.Mehmandarov imzaladılar. Müqavilədə hər iki dövlət öz üzərinə belə bir öhdəlik götürdü ki, bunlardan hər hansı birinə hücum edilərsə, özlərinin bütün hərbi silahlı qüvvələri ilə buna qarşı çıxacaq, öz dövlətlərinin suveren hüquqlarının və müstəqilliyinin qorunmasına yönəlmış diplomatik danışçılar aparacaqlar.

Ölkədə yaranmış gərgin vəziyyət Azərbaycan hökumətini ordu quruculuğu işində qəti addımlar atmağa sövq edirdi.

1919-cu ilin ortalarında Azərbaycan hökuməti Fransa, Polşa, İngiltərədən silah almağa cəhd etdi. Lakin bu cəhdlər boşça çıxdı. 1919-cu ilin sentyabrında general İ.Usubovun başçılığı ilə nümayəndə heyəti İtaliyaya göndərildi. Oradan 25 min dəst yeni geyim, 25 min dəst köhnə geyim alınması tapşırılmışdı. İtaliya hökuməti Azərbaycana hələlik avtomobil, aeroplan, projektor, odeyal yataq vasitəsi sata biləcəyini bildirdi və onların arasında kontrakt bağlandı. Lakin həmin mallar Azərbaycanın sovetləşməsi ərəfəsində gətirildiyi üçün Azərbaycan ordusu ondan istifadə edə bilmədi, Qırmızı Orduya qismət oldu.

1919-cu ilin sonlarında Azərbaycan ordusu iki piyada və bir süvari diviziyalardan ibarət idi. Birinci piyada diviziyanın qərərgahı Gəncədə yerləşmişdi. Bu diviziyanın rəisi general mayor Cavad Şixlinski idi. İkinci piyada diviziyasının qərərgahı Bakıda idi. Rəisi general mayor İ.Usubov idi. Gəncədə yerləşən süvari diviziyyaya general-mayor Teymur

Novruz oğlu başçılıq edirdi. Səlim Sultanovun rəhbərlik etdiyi xüsusi süvari diviziyonu, Yunis Şəkərovun atıcı batalyonu üçüncü süvari diviziyasının tabeliyində idi. Gəncədə birinci və ikinci artilleriya briqadaları yerləşmişdi. Azərbaycan ordusunda bu dövrdə 3 zirehli qatar, 4 hərbi təyyarə, 6 zirehli avtomobil, 2 hərb gəmisi var idi.

Yaranmaqdə olan yeni hissələri zabit kadrları ilə təmin etmək üçün Gəncədəki hərbi məktəb Bakıya köçürülmüş, yenidən qurulub genişləndirilmişdi. Bundan başqa İstehkamçılar məktəbi, Şuşada hərbi feldşer məktəbi, hərbi dəmiryol məktəbi də təsis edilmişdi. 1920-ci il üçün ordunun şəxsi heyətini 40 minə çatdırmaq planlaşdırılmışdı. Orduya könüllü və məcburi 19-24 yaşlı gənclər götürülürdü.

İngilis hərbi hissələrinin Zaqafqaziyanı tərk edən vaxt (1919, avqust) öz silahlarının xeyli hissəsini Azərbaycan ordusuna verməsi, Gürcüstanın Azərbaycana müəyyən qədər silah satması ordunun texnikaya artan tələbatını ödəməyə qadir deyildi.

Hərbi sursatlara olan ehtiyacı ödəmək üçün Hərbi Nazirliyə hərbi zavod yaratmaq fikrində idi. Çünkü mövcud olan emalatxanalarda dəzgahlar, fəhlə alətləri, təmir üçün lazımi materiallar çatışmındı. Ona görə də bu emalatxanalar bəzən kiçik tələbləri də ödəyə bilmirdi. Hərbi nazirlik bu emalatxanaları birləşdirib hərbi zavoda çevirmək qərarına gəlir. Zavodun layihəsi, ştatları, xərcləri 1920-ci il fevralın 23-də parlamentdə təsdiq edildi. Lakin bu zavodun yaradılması üçün böyük qüvvə və külli miqdarda vəsait lazımdı.

Çox mürəkkəb şəraitdə fəaliyyət göstərməsinə baxma-yaraq Azərbaycan hökuməti və parlamenti xalqın milli dövlətinin yaranmasını əbədiləşdirmək üçün elm, təhsil, xalq maarifi və səhiyyə məsələlərinin inkişafını da diqqət mərkəzində saxlayırdı.

AXC-i yarandığı ilk gündən maarif işlərinə xüsusi fikir

vermişdir. 1918-ci il 30 iyun qərarına əsasən Gəncədə Xalq Maarif Nazirliyinin dəftərxanası təşkil edildi. N. Yusifbəyli maarif naziri təyin edilmişdi. Nazirliyin ilk tədbirlərindən biri 1918-ci il 22 sentyabr sərəncamına görə məktəblərin milliləşdirilməsi oldu. 1918-ci il 28 avqust qərarına görə bütün məktəblərdə tədris Azərbaycan dilində keçirilməli idi. Başqa millətlərdən olan uşaqlar üçün rus dilində məktəblər açılması nəzərdə tutulmuşdu. Bu məktəblərdə Azərbaycan dilinin tədrisinə xüsusi əhəmiyyət verilirdi. Ana dili həftədə 4 dəfə tədris edilməli idi.

Müəllimlərə olan ehtiyacı ödəmək üçün 1918-ci ildə Gəncədə, Şəki, Zaqatalada qısa müddətli pedağoci kurslar təşkil edildi və 150 nəfər kurslara qəbul edildi. Bundan əlavə Nazirlik Qori müəllimlər seminariyasının Azərbaycan şöbəsinin müstəqil bir seminariya kimi Qazaxa köçürülməsi haqqında qərar qəbul etdi.

Kadrlar hazırlamaq üçün 1918-ci ildə Göyçayda, Ağdamda, Nuxanın Qutqaşen kəndində ali ibtidai məktəblər açılması haqqında qərarlar qəbul edildi. 1918-ci ildə Zaqatalada 25 ibtidai məktəb açmaq üçün Nazirlik 100 min manat pul ayırmışdı. 1919-cu ilin yayında Bakı, Gəncə, Şəki, Şuşa, Qazax, Qusar, Salyan, Zaqatalada qadın və kişilər üçün pedağoci kurslar açıldı.

1918-ci il-ci ildə Türkiyə ilə bağlanan 4 iyun müqaviləsinə görə Nazirlik Türkiyədən 50 müəllim dəvət etmişdi. 1919-cu il oktyabrın əvvəllərində həmin müəllimlər Azərbaycana gəlib müəllimlik fəaliyyətinə başlamışdilar. Azərbaycan dilində dərsliklərin yazılması və nəşri üçün də xüsusi komissiya ayrılmışdı. Türkiyədən də dərsliklər alınırdı.

Azərbaycan hökuməti ali təhsilin təşkili və yüksək ixtisaslı kadrların hazırlanmasını ən əsas vəzifə hesab edirdi. Bakı Universitetinin, Konservatoriyanın, Pedaqoji Institutun, Gəncədə Kənd Təsərrüfatı İnstitutunun açılması planlaşdırılırdı.

## VIII mühazirə

Siyasi şəraitin əlverişsizliyi və maliyyə çətinlikləri üzündən yalnız bir ali məktəbin – Bakı Universitetinin yaradılması üçün imkan əldə edildi.

Azərbaycan Xalq Maarifi nazirinin müavini Həmidbəy Şahtaxtinski görkəmli rus alimi, Cənubi Qafqaz Universitetinin rektoru Razumovskiyə müraciət edərək Bakı Universitetinin təşkili üçün kömək göstərməsini xahiş etmişdi. Razumovski dəvəti qəbul etmiş və yaradılan komissiyanın sədri seçilmişdi. 1919-cu il mayın 19-da komissiya təsdiq edilir.

Mayın 31-də isə komissiya Bakı Universitetinin yaradılması haqqında qanun layihəsini, Universitet nizamnaməsini, Universitet xərclərini Xalq Maarif nazirliyinə təqdim etmişdi.

Universitetin yaradılması haqqında layihə 1919-cu ilin iyul-avqust aylarında qanunvericilik, maliyyə-büdcə komissiyalarında, parlamentin ümumi iclaslarında müzakirə edildi. Universitet komissiyası avadanlıq, təşkilati və quruculuq işlərinə 3,5 mln. rubl verilməsini xahiş etdi. Maarif naziri Kaplanov həmin məbləği 5 mln.rubl artırmağı lazımlı bildi.

Universitetin açılması məsələsi mübahisələr doğurdu. Mübahisələr Universitetin rus dilində açılması məsələsində fikir müxtəlifliyinin mövcud olduğunu göstərdi. Əhrar, İttihad, bitərəf müsəlman qrupu Universitetin rus dilində açılması əleyhinə çıxdılar.

Universitetin yaradılması işində M.Ə.Rəsulzadə, H.Ağayev, Ə.Pepinov, S. Ağamalı oğlu, C.Hacinski fəal iştirak edirdilər.

Tanınmış maarifçi Məmmədəğa Şahtaxtinski «Azərbaycanda Universitet» məqaləsində qeyd edirdi ki, Bakıda Universitetin açılması zəruridir. Rus dilində açılacaq Universitet tədricən milliləşdiriləcək və türkləşdiriləcək. Universitet Azərbaycan dövlətinə və türk mədəniyyətinə xidmət edəcəkdir.

1919-cu il sentyabrın 1-də parlament Bakı Universitetinin yaradılması haqqında qanunu qəbul etdi. Həmin

## Azərbaycan Xalq Cümhuriyyəti (1918 – 1920)

iclasda 1919/20-ci tədris ili üçün xarici ölkələrin ali məktəblərinə 100 abituriyent və tələbə göndərilməsi haqqında qətnamə qəbul edildi. Bu tələbələr üçün Maarif Nazirliyinin sərəncamına dövlət xəzinəsi vəsaitindən 7 mln. rubl. ayrıldı: Avropaya göndərilən hər bir adam üçün hər ay 400 frank təqaüd, 1000 frank da yol xərci, Rusiyaya göndərilən hər bir adam üçün hər ay 3 min rubl təqaüd, 3 min də yol xərci. Hökumət təqaüdündən istifadə edən tələbələr təhsil müddəti qurtardıqdan sonra hökumətin müəyyən etdiyi yerdə 4 il xidmət etməli idi.

100 nəfərdən 10-u İngiltərəyə, 23-ü İtaliyaya, 45-i Fransaya, 9-u Türkiyəyə, 13-ü Rusiyaya göndərilməli idi.

Qanuna görə Universitetdə 4 fakültə açılmalıdır idi: Tarix-filologiya, tibb, fizika-riyaziyyat, hüquq. Lakin bir il müddətinə iki fakültə üçün (tarix-filologiya, tibb) ştat, smeta müəyyən edildi. Bütün fakültələrdə azərbaycan dilinin keçilməsi məcburi idi. Qəbul zamanı Azərbaycan vətəndaşlarına üstünlük verilirdi. Rektor 3 il müddətinə seçilir və nazirlik tərəfindən təsdiq edilirdi.

1919-cu ilin 15 noyabr günü Universitetdə birinci dərs günü elan edildi.

Bakı Dövlət Universitetinin açılması Azərbaycan hökumətinin mədəniyyət sahəsindəki böyük qələbəsi idi.

1919-cu il oktyabrın 1-dən Qarabağın erməni məktəbləri üzrə xüsusi müfəttişlik yaradıldı və R.N.Şahnazarov müfəttiş təyin edildi. Nazirlər Şurası Qarabağda yaşayan ermənilərin mədəniyyət, xalq maarifi sahəsində öz müqəddərətini təyin etməsi üçün şərait yaratmış, bunu hüquqi cəhətdən əsaslandıraraq 23 maddədən ibarət əsasnamə təsdiq etmişdi. Əsasnamədə deyilirdi ki, Qarabağda olan erməni məktəbləri Şuranın rəhbərliyi altında muxtarİyyətə malikdirlər.

### 4. AXC-nin xarici siyasəti

1918–1920-ci illərdə AXC-nin xarici siyasetinin əsas məqsədi Azərbaycanın müstəqilliyinin gerçəkləşməsindən ibarət idi. Azərbaycan hökuməti Azərbaycanın müstəqilliyinin tanınması və qorunub saxlanmasında Qərb ölkələrinin himayəsini əldə etmək işinə birinci dərəcəli əhəmiyyət verirdi. Azərbaycan hökumətinin üzvü Ə.M.Topçubaşov İstanbul, Vyana, Berlinə, eləcə də Ermənistan və Gürcüstanın mərkəzlərinə səlahiyyətli səfər təyin edilmişdi. Verilən mandata görə Ə.M.Topçubaşov Azərbaycanın maraqları ilə bağlı geniş səlahiyyətlərə malik idi. O, İstanbulda ikən Ukrayna, İran, Rusiya, ABŞ, İtaliya, İsveç, Hollandiya, Ermənistanın rəsmi nümayəndələri ilə görüşmüş, fikir mübadiləsi etmiş və onlara memorandum təqdim etmişdi. Memorandumda Qafqazın coğrafiyası, onun çar dövründə inzibati bölgüsü, regionun demoqrafik vəziyyəti, Azərbaycan respublikasında mövcud vəziyyət, aparılan quruculuq işləri, erməni probleminin mahiyəti, mart soyqırımı, Qarabağ məsələsi barədə məlumat verilir, Azərbaycan Respublikasının müstəqil yaşamağa haqqı olduğu əsaslandırılırdı.

Osmanlı Türkiyəsi də Azərbaycanın müstəqilliyinin tanınması üçün əlindən gələni əsirgiməyəcəyini bildirmişdi. Lakin Mudros sazişindən sonra Osmanlı hökumətinin Azərbaycana köməyi minimuma enmişdi. Türkiye müttəfiqlərindən asılı vəziyyətə düşmüşdü. Müttəfiqlər Osmanlıının Azərbaycana diplomatik nümayəndə təyin etməsinə pantürkizm kimi baxmış, Osmanlı hökumətinə bunu qadağan etmişdi.

1918-ci ilin iyulunda Azərbaycanın İstanbuldakı nümayəndə heyəti buradakı İran konsullüğuna AXC-nin yaranması haqqında bəyannaməni təqdim etsə də, İran konsulu Azərbaycan adlı müstəqil dövləti tanımadığını bildirmişdi. İranın narahatçılığını aradan qaldırmaq üçün Azərbaycan hökuməti beynəlxalq sazişləri imzalayarkən Qafqaz Azərbaycanı

məfhumunu xüsusi ilə vurgulayırdı. 1919-cu il sentyabr ayında İranın yeni xarici işlər naziri Firuz Mirzənin nümayəndə heyətinin başçısı sifəti ilə Avropaya gəlməsindən sonra İran heyətinin Azərbaycan istiqlalına münasibəti tam dəyişdi. Hətta hər iki dövlət arasında siyasi və iqtisadi ittifaqın yaradılmasını nəzərdə tutan sənəd də qəbul edildi.

Azərbaycan hökuməti qonşu dövlətlərlə mehriban qonşuluq münasibətlərinin yaranmasına çalışır və mübahisəli məsələlərin danışqlar yolu ilə həll edilməsi tərəfdarı kimi çıxış edirdi. Gürcüstandan fərqli olaraq Ermənistanla münasibətlər çox çətin qurulurdu. Normal qonşuluq münasibətlərinin yaranmasına ermənilərin torpaq əldə etmək hərisliyi, törətdikləri vəhşiliklər mane olurdu.

Birinci dünya müharibəsindən sonra qalib dövlətlər müharibədən sonrakı dünyadan vacib məsələlərini həll etmək üçün Parisdə sülh konfransının çağrılmasına qərar verdilər. Dekabrin 7-də Azərbaycan parlamentində Parisə getmək üçün seçilən nümayəndə heyəti 1919-cu il yanvarın 20-də İstanbul'a gəldi. Lakin burada Parisə yola düşmək üçün Fransa hökumətindən üç ay yarım icazə gözləməli oldu. Yalnız aprelin 22-ə ingilislərin köməyi ilə Parisə yola düşə bildilər və may ayında Parisə çatdilar.

Mayın 28-də Azərbaycan nümayəndə heyəti ABŞ prezidenti V. Vilsonla görüşə bildi. Vilsondan Azərbaycanın istiqlaliyyətinin tanınması, Vilson prinsiplərinin Azərbaycana aid edilməsi, Azərbaycanın Millətlər Liqasına qəbul olunması, ABŞ-la Azərbaycan arasında diplomatik və iqtisadi əlaqələrin bərqərar edilməsi xahiş edilirdi. Lakin prezident Vilson sülh konfransının dünyadan kiçik hissələrə parçalanmasının əleyhinə olduğunu bildirmiş və Azərbaycan nümayəndələrinə konfederasiya ideyasını müdafiə etməyi məsləhət görmüşdü. Azərbaycan, Gürcüstan və Dağılılar respublikasının nümayəndə heyətləri konfransın rəhbərlərinə göndərdikləri bütün

memorandumlarda Qafqazda konfederasiya ideyasına müsbət yanaşdıqlarını qeyd etmişdilər. Lakin ermənilər ərazi sərhəd məsələsinə daha çox əhəmiyyət verir və konfederasiya ideyası əleyhinə təbliğat aparır, Qafqazdakı vəziyyət barədə Avropa və ABŞ ictimaiyyətində yanlış təsəvvür yaradırdılar. Azərbaycan və Gürcüstan nümayəndələrinin etirazına baxmayaraq ermənilər Türkiyənin 7 şərq vilayətini, keçmiş İrəvan quberniyası, Tiflis və Yelizavetpol quberniyalarının cənubunu və Qars torpaqlarını tələb edirdilər. Azərbaycan nümayəndə heyəti ermənilərin təbliğatına qarşı Avropa və Amerikanın özündə eks-təbliğat işini təşkil etməyə məcbur oldu. Azərbaycan nümayəndələri ingilis, fransız dillərində bir neçə kitabça hazırlayıb çap etdirmiş, Avropada və Amerikada yayılmasını təşkil etmişdilər. Bu kitabçalarda Azərbaycanın tarixi, əhalisinin antropologiyası və etnik tərkibi, təsərrüfatı, Azərbaycan Respublikasındaki vəziyyət, ermənilərin təcavüzkar hərəkətləri haqqında məlumatlar verilirdi. Azərbaycan nümayəndə heyətinin ən əhəmiyyətli təbliğat işlərindən biri «Paris sülh konfransına Qafqaz Azərbaycanı sülh nümayəndəliyinin tələbləri» adlı kitabın hazırlanması idi. Kitabda Azərbaycanın tarixi haqqında dəyərli məlumatlar verilirdi. Bu sənəd üç mühüm tələb ilə bitirdi: 1) Sülh konfransı Azərbaycanın müstəqilliyini tanısın. 2) Nümayəndə heyəti sülh konfransının işinə cəlb olunsun. 3) Azərbaycan Respublikası Millətlər Liqasının üzvlüyünə qəbul edilsin.

Azərbaycan nümayəndə heyətinin diplomatik fəaliyyətinin mühüm uğuru 1920-ci il yanvarın 11-də Paris konfransının Ali Şurası tərəfindən Azərbaycanın istiqlalının de-faktō tanınması və Azərbaycanın beynəlxalq münasibətlərin subyektinə çevrilməsi idi. Bakıda 20-dən artıq xarici dövlətin diplomatik nümayəndəliyi yaradılmışdı.

##### 5. Azərbaycan Xalq Cümhuriyyətinin süqutu

1919-cu ilin sonu və 1920-ci ilin əvvəllərində Azərbaycanda vəziyyət çox gərgin idi. Bir tərəfdən sovet müdaxiləsi təhlükəsi, ictimai qüvvələrin, siyasi partiyaların qütbəşəsməsi, Azərbaycanın inkişaf yollarına dair baxışların, mövqelərin barışmazlığı, iqtisadi və maliyyə böhranının üst-üstə düşməsi Azərbaycan Xalq Cümhuriyyətinin vəziyyətini xeyli gərginləşdirdi.

Parlamentdə və hökumətdə də parçalanma baş verdi. Mövcud quruluşu devirmək yolunu seçən qruplar meydana gəlmişdi.

1920-ci ilin yanварında Antanta ölkələri tərəfindən Azərbaycanın istiqlaliyyətinin tanınması baş verəcək təhlükəni sovuşdurmadı. Sovet Rusiyasının Azərbaycanın daxili işlərinə müdaxiləsi genişləndi. Sovet Rusiyası millətlərin təyini – müqəddərat hüququna dair verdiyi çoxsaylı bəyannamələrə məhəl qoymayaraq Azərbaycanın müstəqilliyini tanımır və onun Rusiyadan ayrılması kimi siyasi bir aktla razılaşmaq istəmirdi.

Bu zaman «Müstəqil Sovet Azərbaycanı» şəhəri və müstəqil Kommunist partiyasının yaradılması məsələsi irəli sürüldü. Bütün kommunist təşkilatlarını: RK(b)P Bakı təşkilatını, «Hümmət», «Ədalət» təşkilatlarını KP halında birləşdirmək lazımdı. 1919-cu ilin mayında keçirilən Ümumbakı partiya konfransında beynəlmiləl prinsip üzrə Azərbaycan KP-nin yaradılmasına rəy verildi.

1920-ci il fevralın 11-də Bakıda fəhlə klubu binasında gizli şəraitdə Azərbaycan kommunist təşkilatlarının 1 qurultayı oldu. Qurultayda bütün kommunist partiyalarının Az. KP-1 adı altında birləşdirildiyi bəyan edildi və 43 nəfərdən ibarət MK seçildi.

RK(b)P-nin bölməsi kimi yaranan Azərb. KP-nin I qurultayı partiya təşkilatlarını mövcud hökuməti, yəni AXC-ni yıxmağa və Sovet hökumətini qurmağa istiqamətləndirdi.

1920-ci ilin yanvar – fevral aylarından Rusiya Azərbaycanı işgal etmək planını hazırlayırdı. Azərbaycanı işgal etmək işini asanlaşdırmaq üçün ermənilərin Qarabağa hücumu təşkil edildi. Qızıl Ordu ilə razılığa gələn ermənilər Novruz bayramı günlərində qəflətən Xankəndi qarnizonuna hücum etdilər. Hərbi Nazirliyin gördüyü təcili tədbirlər nəticəsində erməni hərbi hissələri Xankəndindən kənarlaşdırıldılar. Lakin ermənilər rusların köməyi ilə Əsgəran qalasını ələ keçirdilər. Əsgəran qalasını geri almaq və Qarabağda erməni qiyamını yatırmaq üçün Azərbaycan hökuməti general Həbib Səlimovun başçılıq etdiyi ordunun böyük bir hissəsini Qarabağa göndərməyə məcbur oldu. Əsgəran qalası tezliklə azad edildi və Qarabağ qiyamı artırıldı.

Rusiya Qarabağ hadisələrini təşkil etməklə Azərbaycan hökumətinin diqqətini ora yönəltmək istəyirdi. Belə də oldu. Qarabağda baş verən hadisələr Azərbaycan parlamentində müzakirə edildi. Parlamentin bəzi üzvləri Qızıl Ordunun köməyinin zəruri olduğunu qeyd etdilər. Rusiya Azərbaycan hökuməti daxilində özünə arxa yaratmaq istəyirdi. Buna da müəyyən dərəcədə nail olmuşdu. Azərbaycan hökuməti şimal sərhədlərdə olan qoşunları Qarabağa yönəltməklə Azərbaycana giriş yolunu açmış oldu.

1920-ci il aprelin 25-dən 26-na keçən gecə rus qoşunları Azərbaycana şimaldan hücum etdilər. Xaçmazı, Yalamani tutdular və Bakının girəcəyində dayanaraq Azərbaycan hökumətinə hakimiyyəti təhvil vermək haqqında ultimatum göndərdilər. Ultimatumu müzakirə etmək üçün aprelin 27-də parlamentin iclası keçirildi. İclasda xeyli davam edən müzakirələrdən sonra qan tökülməməsi üçün müəyyən şərtlər daxilində təslim olmağa qərar verildi.

Bununla da, Azərbaycanın 23 aylıq istiqlalına son qoyuldu. Azərbaycan Xalq Cümhuriyyəti az bir müddət yaşadı. Ancaq o, XX əsrə Azərbaycan xalqının həyatında tarixi bir

mərhələ olmuş və xalqımızın gələcəyinin, müstəqilliyinin, azadlığının, suverenliyinin təməlini qoymuşdur.

**Ədəbiyyat**

1. Azərbaycan Demokratik Respublikası. Azərbaycan hökuməti 1918-1920. Bakı: 1990
2. Azərbaycan Xalq Cümhuriyyəti (1918 – 1920). Parlament. 1, II cildlər. Stenoqrafik hesabatlar. Bakı: Azərnəşr, 1998
3. İbrahimov Z.İ. Azərbaycan xalqının ingilis – amerikan işgalçılara qarşı mübarizəsi. Bakı: 1950
4. Nəsibzadə N. Azərbaycan Demokratik Respublikası. Bakı: 1990
5. Rəsulzadə M.Ə. Azərbaycan Cümhuriyyəti. Bakı: 1990
6. Rəsulzadə M.Ə. Əsrimizin Siyavuşu. Bakı: 1991
7. Rystamova Дж. Национальная буржуазия в период Азербайджанской Демократической Республики. Bakı: 2007
8. Süleymanov M. Azərbaycan ordusu. Bakı: 1998
9. Həsənov C. Azərbaycan Beynəlxalq münasibətlər sistemində (1918 – 1920). Bakı: 1993.

Prof. F.F.İbrahimli  
Dos. B.O.Əziz

## IX. AZƏRBAYCAN 20-30-cu İLLƏRDƏ

1. Aprel (1920-ci il) çevrilişi və Azərbaycanda Kommunist hakimiyyətinin qurulması. Sovet işgal rejiminə qarşı mübarizə. Üsyanlar və müqavimət hərəkatı.
2. Respublikanın formal müstəqilliyinin sonu və ərazi bütövlüyünə qəsdələr
3. Azərbaycanda sənayeləşdirmə və kollektivləşmə siyasetinin həyata keçirilməsi.
4. 30-cu illərin siyasi məhkəmə prosesləri və onun Azərbaycan üçün nəticələri.

### 1. Aprel (1920-ci il) çevrilişi.

#### Azərbaycanda kommunist hakimiyyətinin qurulması.

##### Sovet işgal rejiminə qarşı mübarizə.

##### Üsyanlar və müqavimət hərəkatı

1920-ci ilin əvvəllərindən etibarən Azərbaycana qarşı xarici təhlükə gücləndi. Azərbaycanın istiqlaliyyətinin Antanta dövlətləri tərəfindən tanınması Sovet Rusiyasının ölkəmizə qarşı siyasi qısqanlığını daha da artırdı. Cəbhələrdəki qələbələrdən sonra vəziyyəti xeyli yaxşılaşmış Sovet Rusiyasının xarici siyasetində günün vacib məsələlərindən biri kimi «Azərbaycan məsələsi» dururdu. «Новый мир» qəzeti 1920-ci il 13 yanvar tarixli «Tufan qarşısında» adlı məqaləsində yazırırdı: «Azərbaycanda Sovet hakimiyyətini bərpa etmək lazımdır... İngilabi Rusiya təqvimi ilə desək, biz oktyabrqabağı günlər içərisindəyik».

Bu ideoloji təbliğatın və ciddi xəbərdarlığın arxasında çox məkrli niyyət dururdu ki, bu da 1920-ci il aprelin 27-də həyata

keçirildi.

Aprelin 27-də XI Ordunun süngülərinə söykənən komunistlər Azərbaycan milli hökumətini devirib hakimiyyəti ələ keçirdilər. Bu həqiqəti çevrilişi həyata keçirən bolşeviklərin özləri etiraf etdilər. Məsələn: Həmid Sultanov (Xalq Daxili İşlər Komissarı) Azərbaycan K(b)P-nin II qurultayındakı (1920-ci il oktyabr) çıxışında bildirirdi: «Hakimiyyətin devrilməsində mən özüm şəxsən iştirak etmişəm. Mən yaxşı başa düşürdüm ki, arxamızda Yalamada yerləşən qırmızı süngülər dayanır. Mən tələbləri hökumətə təqdim edəndə MK-ya ümid etmirdim ki, o işi ləngidə bilər. Ancaq arxayın idim ki, qırmızı süngülər indi də olmasa sabah, o birisi gün burada olacaqdır. Bu müddətdə məni və mənim yoldaşlarımı öldürsələr belə, Bakı fəhlələri qalxacaq və Sovet hakimiyyətinə hazır şəkildə yiylənəcəklər. Belə də oldu, biz Sovet hakimiyyətini hazır şəkildə aldıq, bizə onu qabda gətirdilər».

Aprelin 28-də AK(b)P MK Azərbaycan Müvəqqəti İnqilab Komitəsini Azərbaycanın ali siyasi hakimiyyət orqanı elan etdi. İnqilab Komitəsi ələ ilk müraciətdən XI Orduya qarşı silahlı müqavimət göstəriləcəyi təqdirdə terrora əl atacığını bəyan etdi. Lakin ilk günlərdə nə xalq, nə də milli ordu tərəfindən XI Orduya qarşı ələ bir ciddi müqavimət göstərilmədi. Bu bir sıra səbəbərlə bağlı idi:

1) hadisələrin mahiyyətini dərk edən və işgalçi qoşunlara qarşı çıxmaga qadir olan qüvvələr başa düşürdülər ki, yaranmış qüvvələr nisbətində müqavimət mənasızdır və saysız qurbanlarla nəticələnə bilər;

2) 1918-ci ilin mart qırğınının dəhşətlərini yaşıyanlar vahimə keçirir, dağlara, meşələrə çekilir və bu işin hansı sonluqla qurtaracağına gözləyirdilər;

3) Azərbaycanda yaşayan çoxsaylı rus, erməni və digər millətlərin nümayəndələri XI Ordunun timsalında özlərinin müdafiəçilərini görür və yaranmış qeyri-milli hökumətə üs-

tünlük verirdilər.

**4)** işgalçi XI Ordunun önündə gələn türkiyəli zabitlər xalqa bildirirdilər ki, ordu Azərbaycanda qalma-yacaq və buradan keçib Anadoluya, ölüm-dirim savaşı aparan Türkiyəyə köməyə gedəcək.

**5)** Azərbaycan hökuməti xalqa baş verən hadisələrlə bağlı müraciət etmədi. Bu səbəbdən xalq ilkin dövrdə nə baş verdiyini anlaya bilmədi.

1920-ci il aprelin 27-dən avqustun 25-dək Azərbaycanın 16 qəzasında İngilab Komitələri təşkil edildi. Bu komitələrdə fəaliyyət göstərən 70 nəfərdən 41-i kommunist idi.

Aprel çevrilişindən sonra Azərbaycanda ilk dövrdə ali qanunverici və icraedici orqan kimi **Müvəqqəti İngilabi Komitə** elan edilmişdi. Onun tərkibi əsasən azərbaycanlılardan ibarət idi: N.Nərimanov – sədr, M.Hüseynov, Ə.Qarayev, H.Sultanov, A.Əlimov (Sovet Rusiyası Xalq Milli İşlər Komissarlığı Kollegiyasının üzvü olan N.Nərimanov Leninin göstərişi ilə Zaqafqaziya müsəlmanlarının işləri üzrə komissar təyin olunmuşdu (O, Bakıya mayın 16-da gəlmışdı). İngilab Komitəsi aprelin 28-də öz qərarı ilə respublikanın yeni hökumətinin – Xalq Komissarları Şurasının tərkibini təsdiq etdi. Yeni hökumətin sədri və Xalq Xarici İşlər Komissarı N.Nərimanov olsa da, bu zahiri xarakter daşıyırırdı.

Əsl həqiqətdə Azərbaycanda aprel çevrilişi nəticəsində hər birinin öz məqsəd və mənafeyi olan müxtəlif siyasi qüvvələr hakimiyyətdə təmsil olunmuşdu. Bunları şərti olaraq aşağıdakı kimi qruplaşdırmaq olar:

- a) Moskvanın siyasi xəttini Azərbaycanda həyata keçirən müxtəlif millətlərin nümayəndələrini təmsil edən qüvvələr;
- b) «Beynəlmiləlçi» azərbaycanlı bolşeviklər;
- c) Xalqın azadlıq yolunu sosializmdə görən milli hissli və milli baxışlı kommunistlər;
- ç) Siyasi çevrilişdən istifadə edib, Respublikada

hakimiyyətə gəlmiş və intiqam hissi ilə fəaliyyət göstərən erməni kommunistlərindən ibarət qüvvələr.

Dəyişikliklər həyata keçirilərkən yerli şəraiti, milli adət-ənənələri, dil və din amillərini nəzərə almağı tələb edən N.Nərimanov hesab edirdi ki, respublika azərbaycanlı kommunistlər tərəfindən idarə olunmalıdır. O, bildirirdi ki, Azərbaycanın milli simasını səciyyələndirən cəhətlər ciddi surətdə saxlanılmalı və gücləndirilməlidir. Azərbaycanın «simasızlaşdırılmasının» qəti surətdə əleyhinə olan N.Nərimanov və onun tərəfdarları bütün hakimiyyəti əslində öz əlində cəmləşdirmiş Kommunist Partiyasının rəhbər orqanlarında azlıq təşkil edirdilər. Azərbaycanda fəaliyyət göstərən kommunistlərin əsas hissəsi qeyri-azərbaycanlılardan ibarət olduğu üçün respublikanın müstəqilliyinin müvəqqəti hal olduğunu öz əməllərində sübut edirdilər. Milliyyətcə erməni olan kommunistlər çox böyük səlahiyyətli Bakı Partiya Komitəsinin ətrafında birləşərək öz məkrli niyyətlərini həyata keçirmək istəyirdilər. Onlar 1920-ci il mayın 5-6-da keçirilmiş birinci Ümumbakı partiya konfransında şəhər partiya komitəsinə və onun bürosuna öz tərəfdarlarının seçilməsinə nail oldular. Beləliklə, respublikada milli, mənəvi və iqtisadi problemlərin həllində qarşıdurmanın əsası qoyuldu.

Azərbaycanda işgalçi Sovet rejimi – proletariat diktaturası üç formada həyata keçirilmişdir. İşgalin ilk günlərindən tətbiq edilən forma inqilab komitələri oldu. Bu orqan malik olduğu səlahiyyət və mahiyyət etibarı ilə çar Rusiyasının Vətənimizdə tətbiq etdiyi komendant üsul idarəsi ilə eyni idi. Bir qədər sonra inqilab komitələrindən yoxsul komitələrinə, daha sonra sovetlərə keçildi.

Bolşeviklərin hakimiyyətə gəlməsinin ilk günlərindən Azərbaycanda diktatura bərqərar oldu. Xalqın adından çıxış edən bolşeviklər yeni yaranan dövləti proletar diktaturası adlandırsa da, əsil həqiqətdə isə bu bir partianın hökmranlığı

idi. Kommunistlər özlərindən başqa bir siyasi qüvvənin mövcudluğuna qarşı barışmaz mövqə tuturdular. Onların təkidilə Aprel çəvrilişindən dərhal sonra «İttihad», «Müsavat», «Əhrar» və digər siyasi partiyalar xalqın düşməni elan edildi. AXC-in tanınmış rəhbərlərinin bir hissəsi həbs olundu, digərləri isə vətəni tərk etməyə məcbur edildi.

Azərbaycan hökuməti tərəfindən terroru həyata keçirən əsas təşkilat **Fövqəladə Komissiya** idi. Bununla yanaşı, respublikada və xüsusilə qəzalarda fəaliyyət göstərən XI Ordunun **Xüsusi şöbəsi** də tam sərbəst fəaliyyət göstərir və hökuməti belə saymırı. Bu şöbənin işçiləri qəzaya qoşun girdikdən sonra varlı adamların bir hissəsini həbs edir, bir hissəsini isə güllələyirdilər. İlk günlərdən, yüzlərlə günahsız adam onların qanlı əməllərinin qurbanı olmuşdu.

Qızıl Ordu tutduğu ərazilərdə özbaşinalıqlar törədirdi. Əsgərlər və zabitlər ən azı bir həftə tutduqları ərazidə soyğunçuluq etdilər. Əhali, banklar talandı. Yiğilan sərvətlər, qızıl-gümüş, 300 min ton neft, 730 min pud pambıq və çoxlu ipək əvəzsiz Rusiyaya daşındı.

Azərbaycanın başqa bir bələsi bolşeviklər tərəfindən həyata keçirilən «müsadirə əməliyyatı» idi. «Müsadirə» adı altında az-çox imkalı adamların, o cümlədən ziyalıların siyahısı tutulur, onların evlərində təhqirəmiz formada axtarışlar aparılırdı. Bu axtarışlar zamanı XI Ordunun **əsgərləri**, **Xüsusi şöbənin** və **Fövqəladə Komissiyanın** əməkdaşları insanların ləyaqətini tapdalayır, onların namus və qeyrət hissələrinə toxunurdular.

Azərbaycanda bolşeviklərin özlərini necə apardıqlarını Rusyanın Azərbaycandakı canişini, Xalq Təsərrüfatı Şurasının sədri **N.İ.Solovyov** daha dəqiq ifadə etmişdir. O, V.İ.Leninə yazdığı **«Çəvrilişdən sonrakı iki ayda (may-iyun) bizim Azərbaycanda siyasetimiz»** adlı hesabat qeydində yazdı: «Azərbaycanın yeni hökuməti – **İnqilab Komitəsi**

azərbaycanlılardan təşkil edilsə də, heç kimə sirr deyil ki, onun üzərində Azərbaycan Kommunist Partiyasının hakimiyyəti vardır. Bu partiyada rəhbərlik erməni-gürcü qrupunun əlin-dədir. Bu rəhbər qrupun üzvləri kütləvi həbs və ən yaxşı nümayəndələri güllələmək yolu ilə sanki Azərbaycan millətini başsız qoymağın qərara almışlar. Bütün müsəlman ziyalıları və milli burjuaziya nümayəndələri güllələnir, küçədə kütləvi şəkildə həbs edilən müsəlmanlara qarşı ermənilərin istehzaları müsavatçıların əvvəlcədən etdiyi belə bir xəbərdarlığı təsdiqləyir ki, Azərbaycanda Sovet hakimiyyətinin qələbəsi, müsəlmanların düşmənlərinin qələbəsidir, ümummilli bədbəxtlikdir».

1920-ci ilin aprelindən 1921-ci ilin avqustuna qədər **48 min** azərbaycanlı (əsasən ziyalılar) məhv edildi. Bütün bu özbaşinalıqlar aprel hadisələrini sükitla qarşılayan Azərbaycan xalqının səbrini tükəndirdi və xalq ayağa qalxdı. Nəticədə 1920-ci il 26 maydan 20 iyunadək Gəncədə, Tərtərdə, Ağdamda, Şuşada və Zaqatalada silahlı üsyən baş verdi.

Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edildikdən və müstəqilliyi əlindən alındıqdan sonra ictimai-siyasi təşkilatlar, partiyalar, milli ordu hissələri sovet rejiminə qarşı mübarizəyə qalxmış, üsyənlər təşkil etmişdilər. Bu mübarizə öz xarakteri etibarı ilə 1875-ci ildən başlayan milli-azadlıq hərəkatının tərkib hissəsi olmaqla onun dördüncü – sonuncu mərhələsini təşkil edir. Sonuncu mərhələ 1920-ci il aprelin 27-dən 18 oktyabr 1991-ci ilə qədərki dövrü əhatə edir.

Qeyd edək ki, işgəlçi XI Qırmızı Orduya qarşı müqavimət onların sərhədimizi keçdiyi ilk gündən başlamışdı. Ordumuzun vətənpərvər döyüşçüləri Yalama, Xudat, Xaçmaz və Xirdalan dəmiryol stansiyalarında işğalçılara qarşı mərdliklə vuruşdular. Quba süvari polkunun proporsiki (giziri) Ağaeli Babazadənin rəhbərliyi altında 4 top və 10 pulemyotla silahlanmış iki rota, 300 nəfərdən ibarət könüllü süvari eskadronu və 200 nəfərlik jandarm dəstəsi Yalama stansiyası yaxınlığında 2 saatə yaxın

istilaçılara qarşı qəhrəmancasına döyüşmişdülər. Xaçmaz stansiyasında döyüşçülərimiz körpünü yandırmış, yoldəyişdiriciləri sıradan çıxarmışdilar. Ancaq işgalçıların qüvvələrinin sayca üstün olmaları nəticəsində XI Ordunun hücumunun qarşısını almaq mümkün olmadı.

Vətənimizdə yadelli işgalçılara qarşı tezliklə bir çox üsyanlar baş verdi. Belə üsyanlardan biri Cavanşir qəzasında baş vermişdi. Belə ki, 1920-ci ilin may ayının 23-də Cavanşir qəzasının Nuxa süvari alayı rus hərbi hissəsinə qarşı hücumu keçib düşmən əsgərlərini tərksiləh etmişdi.

Şübhəsiz, yadellilərə qarşı Gəncə şəhərində baş verən üsyan öz miqyası etibarı ilə digərlərindən seçilirdi. Hələ mayın əvvəllərində Mirzə Davud Hüseynov Gəncədəki 3-cü piyada alayının komandiri, polkovnik Cahangir bəy Kazimbəyova Qərbdəki Milli Ordu hissələrini cəmləşdirib Sovet hakimiyətinin şərtləri altında fəaliyyətə başlamağı əmr etmişdi. Ancaq o heç bir dəyişiklik görmədikdə Azərbaycan ordusunun rəhbərliyini dəyişmək, əsgərləri tərksiləh etmək qərarına gəldi. Əvvəlcə Gəncə komendantı şahzadə Məhəmməd Mirzə Qacar, sonra I piyada diviziyanın rəisi general-major Cavad bəy Şıxlinski və C.Kazimbəyov vəzifədən uzaqlaşdırıldı.

Mayın 12-də şəhərin qubernatoru Xudadat bəy Rəfibəyli həbs edilərək Bakıya aparılmış və mayın 22-də güllələnmişdi. Şimali Qafqazda formalasdırılmış və XI Ordu ilə Gəncəyə gətirilmiş «Şəriət alayı» da özünü burada çox pis aparır, yerli əhali içərisində gündə bir şayiə yayındı. Alayın başçısı Zülfüqar adamların içərisində nifrət qazanmışdı. Bu səbəbdən şəhərdəki üsyən zamanı camaat onu ələ keçirərək parça-parça etmişdi..

May ayının 22-də hərbçilərdən bir qrupu C.Kazimbəyovun təşəbbüsü ilə hələ bolşeviklərin əlinə keçməmiş Nüzgar kəndinə toplaşdı. Onlar silahlı üsyana qalxaraq dəmiryolunu tutmaqla Bakı ilə Qərb bölgəsinin əlaqəsini kəsmək, oradakı Qırmızı Ordu birləşmələrinin geriyə – Azə-

baycanın içərilərinə hərəkətinin qarşısını almaq, bolşevik hakimiyətinə son qoymaq qərarına gəldilər. Üsyan rəhbərləri Qarabağda yerləşən milli ordu birləşmələri ilə əlaqə yatarmaq üçün bölgəyə iki nəfər zabit göndərdi. O dövrdə, Qarabağın bəzi yerlərində yerli əhali əsgərlərin köməyi olmadan kəndlərdən bolşevikləri qova bilmədi. Bundan başqa Gürcüstanla fəaliyyət birliyinə nail olmaq məqsədilə Tiflisə Gəncədə gizli yaşıyan iki gürcü polkovniki də yola salınmışdı.

Beləliklə, bir tərəfdən Gürcüstan Respublikasının, digər tərəfdən isə Zaqatala və Qarabağdakı Milli Ordu birləşmələrinin yardımına arxalanan üsyəncilər uğur qazanacaqlarına inandılar. Şəhərdəki hərbi hissələri xəlvəti döyüşə hazırlıq vəziyyətinə gətirdilər, hiss olunmadan təlim məşqləri keçirilirdi. Bundan xəbər tutan qırmızı ordu hissələri mayın 25-dən 26-a keçən gecə Azərbaycan diviziyası əsgərlərinin qərargahlarına hücumu keçdilər. Bu hücum dəf olunduqdan sonra əsgərlər əks hücumla şəhərin müsəlmanlar yaşıyan hissələrində XI Ordu qruplaşmalarını tərksiləh edərək 600 nəfərdən ibarət şəxsi heyəti əsir götürdülər. Gecə ikən məhbuslar həbsxanalardan azad edildi, şəhər əhalisi silahlandırılaraq 1800 nəfərlik hərbçilərlə birləşdə döyüşə başladı. Döyüşən qüvvənin sayı 12 min nəfərə çatdırıldı.

Mayın 26-da üsyana rəhbərlik etmək üçün general Cavad bəy Şıxlinskinin, Məhəmməd Mirzə Qacarın, Cahangir bəy Kazimbəyovun və başqalarının iştiraki ilə Hərbi Şura yaradıldı. Şəhərin müsəlmanlar yaşıyan hissəsi bir həftə üsyəncilərin əlində qaldı.

Üsyəncilər mayın 26-sı gündüz dəmiryol stansiyasına hücum edərək axşama yaxın oranı tutdular. Bu zaman, Daxili İşlər Komissarı Həmid Sultanovla XI Ordu birləşmələri Gəncəyə gəlib, gecə ikən stansiyani geri ala bildilər.

Mayın 27-də şəhər şimal tərəfdən aramsız top atışınə tutulduğu bir vaxtda Yelenendorf (indiki Goy gol rayonu)

istiqamətindən ermənilər bolşeviklərlə birləşərək şəhərə hücuma keçilər. Ancaq onların hücumları dəf edildi. Belə bir vəziyyətdə bolşeviklər Gəncəyə M.Q.Yefremovun komandanlığı ilə zirehli qatarlar qrupunu. P.V.Kurivşkonun 18-ci süvari diviziyasını, M.D.Velikanovun komandanlıq etdiyi hərbi birləşmələri göndərdi.

Bolşeviklər Azərbaycanın istiqalal günü – mayın 28-də üsyanıclar divan tutmaq qərarına gəlmişdilər.

Səhər tezdən Şəmkir tərəfdən ciddi hücum olacağının xəbərini alan C.Kazimbəyov, alman əsilli polkovnik Hauzen ilə kəşfiyyatdan sonra vəziyyətin gərgin olduğunu görüb əsas qüvvələri Qərb istiqamətlərinə cəmləşdirdi. Üsyanıclar səhər saat 8-də başlanan hücümü 22 pulemyot, 6 topun köməyi ilə dəf edə bildilər. Saat 10-da növbəti həmlə başladı. Elə bu vaxt ermənilərin yenə Yelenendorf istiqamətindən hücumaya keçdikləri barədə xəbər alındı. Qərb cəbhəsindən Yelenendorf mövqeyinə yardım göndərildikdən sonra ermənilər xeyli itki verərək geri çəkildilər. Günortadan sonra şəhər bir neçə istiqamətdən ağır toplardan atəşə tutuldu və şəhərin yarısı artilleriya zərbəsindən dağılsa da üsyanıcları məglub edə bilmədilər. General C.Şixlinski bombardman zamanı yaralandığından onun yerini əslən polyak olan Stankeviç tutmuşdu.

Mayın 29-da XI Ordu şimal və şimal-qərb istiqamətlərindən şəhərin ucqar məhəllələrinə girdi. Əhalinin köməyi ilə üsyanıclar həm bu, həm də cənub və cənub-qərb istiqamətlərindəki həmlələri dəf etdilər.

Ayın 30-u nisbətən sakit şəraitdə keçdi. XI Orduya yenə hərbi yardım gətirilmişdi. İndi onların ixtiyarında 5 atıcı, 6 süvari polk, 7 əlahiddə hərbi hissə, 57 top, 2 zirehli maşın, bir neçə zirehli qatar var idi. Lakin hər tərəfdən mühasirəyə alınmış Gəncəyə heç yerdə yardım gəlmədi, Qarabağdan və Gürcüstandan isə heç bir xəbər yox idi. Qarabağa göndərilən

zabitlər Gəncə-Yevlax yolunda qırmızı əsgərlər tərəfindən saxlanılıb güllənmişdilər. Gürcüstan isə Rusiya ilə müqavilə imzalamışdı və bu xəbər üsyanıclara mayın 28-i axşam çatdı.

Mayın 31-də XI Ordunun əsgərləri şimal istiqamətindən şəhərə şiddetli hücumaya keçilər. Üsyanıclar demək olar ki, hər ev uğrunda mübarizə aparır, düşmən tərəf isə atəş gələn evləri top mərmiləri ilə yerlə-yeksan edirdilər. Ermənilər daha da fəallaşaraq dağıntı və tələfat törədir, fürsətdən istifadə edib müsəlman əhalisini qırırdılar. Onlar Ozan camesinə xeyli adam dolduraraq yandırmışdılardı.

Üsyanıclar mərdliklə vuruşsa da mayın 31 -i axşama yaxın şəhər XI Ordunun nəzarətinə keçdi.

C.Kazimbəyov başda olmaqla hərbçilərdən kiçik bir hissə mühəsirəni yararaq Bərdə istiqamətinə, oradan da Qarabağın içərilərinə irəliləyərək Nuru paşanın hərbi birləşmələrinə qoşuldu.

Yadelli işgalçılara qarşı üsyanda Azərbaycanın görkəmli alimi Firudin bəy Köçərli, o cümlədən qadın, qoca, uşaq, habelə minlərlə vətənpərvər şəhid oldular. Ələ keçmiş üsyanıclarla və yerli dinc sakınlərə divan tutuldu. Bu işdə Daxili İşlər Komissarı, habelə Hərbi İnqilab Komitəsinin Gəncə üzrə fəvqəladə komissarı Həmid Sultanov xüsusi qəddarlığı ilə fərqləndi. Gəncədəki «xidmətlərinə» görə M.Q.Yefremov “Qırmızı Bayraq” ordeni ilə təltif edildi.

Bir qədər sonra Vətənimizdə işgalçı rejimi amansızlıqla bərəqərar etməkdə göstərdiyi xidmətə görə, Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi tərəfindən ikinci dəfə «Qırmızı bayraq» ordeninə layiq görüldü. Azərbaycan SSR adından ona qiymətli daş-qaşla bəzədilmiş qılınc bağışlandı.

Gəncə üsyani və sonrakı «təmizləmə» vaxtı 13 min nəfərdən çox vətənpərvər şəhid oldu. Üsyana yatırıldıqdan sonra başlanan repressiyada 6 general, 6 polkovnik, 3 mayor və 7 kapitan qətlə yetirildi, ümumi sayı 76 nəfərə çatan hərbçi

Narginə aparıllaraq orada güllələndi. Düşmən də 8500 nəfərdən çox itki vermişdi. Üsyan yatrıldıqdan sonra ermənilər rus əsgərləri ilə birlikdə qan içində inləyən şəhəri 3 gün qarət etdilər. Əslində yeni sovet rejiminin XI Qırmızı Ordunun koməyi ilə Gəncə əhalisinə son dərəcə qəddarcasına divan tutmaqdə məqsədi Azərbaycan əhalisinə sovet hakimiyyətini qəbul etməyənlərin aqibətinin necə olacağı barədə dərs vermək və xalqın azadlıq uğrunda mübarizə ruhunu qırmaq idi.

Qeyd edək ki, Gəncə silahlı üsyanı başlayana qədər Qarabağda XI Qırmızı Ordu hissələri ilə Azərbaycan ordusunun əsgərləri arasında bir neçə lokal toqquşmalar baş vermişdi. Hələ mayın 21-də Tərtərdə yerləşən 32-ci piyada diviziyanın 282-ci alayının yerinə yeni gələn Qırmızı Ordu hissələrinə verən zaman özləri ilə bərabər 3-cü süvari Şəki alayının (Milli ordu) atlarını da aparmağa cəhd etdikdə əsgərlər silahlı müqavimət göstərmişdilər, əks tərəf öz növbəsində top atəşləri ilə cavab verdikdə Şəki suvariləri hücumu keçərək 282-ci alayın əsgərlərinin demək olar ki, hamısını qırmışdır. Yeni hərbi birləşmələrlə Tərtərə gələn Çingiz İldirim və Dadaş Bünyadzadə həlak olanların dəfn mərasimində «müsavatçılardan intiqam alacaqlarını» bildirmişdilər. Həqiqətən hadisənin ertəsi gün Tərtər əhalisinə divan tutuldu.

Şəki alayını tələyə salmaq məqsədilə XI Ordunun Yevlaxdakı komandanlığı ona Bərdədən Yevlax istiqamətinə hərəkət etmək əmri verdi. Süvarilər Yevlaxa hərəkətdə ikən Gəncə üsyanı barədə xəbərlər eşitdilər. Bu xəbəri dəqiqləşdirmək üçün Yevlaxa yola düşən alayın komandanı Ehsan xan Naxçıvanski onu müşayiət edən bir neçə hərbçi ilə birlikdə XI Ordu qərargahına gətirilərək dərhal güllələndi. Əsgərlərin əksəriyyəti isə evlərinə getmək qərarına gəldilər. Ancaq 28 nəfər əsgər, 4 nəfər zabit axıradək döyüşmək üçün Qarabağa tərəf hərəkət etdilər. Bu hadisə xalq içərisində və tarixi ədəbiyyatda «32-lərin dastanı» kimi qalmışdır. Onlar

Bərdənin sağ sahilinə keçərək sayı 1200-1500-ə yaxın olan yerli partizanlarla birləşdilər. «32»lər partizanları səfərbərliyə alaraq Bərdənin sağ sahilindəki qüvvələri şəhərin kənarına sıxışdırıb, Qarabağa hərəkət üçün ciddi strateji əhəmiyyət kəsb edən bu mövqeni bir həftəyə qədər nəzarət altında saxlaya bildilər. Üsyançılar XI Ordu hissələri ilə üç gün qanlı döyuşlər apardıqdan sonra məğlub oldular.

Milli Ordunun 6 minə qədər əsgər və zabit heyəti - Nuxa, Cavanşir, Ağdam, Tərtər süvari alayları, habelə Bakı piyada alayı və iki topçu divizionu Qarabağ bölgələrinə nəzarət edirdi. Qırmızı ordunun iki diviziyasına bu milli ordu hissələrini tərksiləh etmək tapşırılmışdı. İyunun 5-də Tərtərdə, Ağdamda və Şuşada istilaçılara qarşı üsyanlar baş verdi. Tərtər üsyançıları rus ordusunun böyük bir alayını darmadağın etdilər. Ağdamda da ruslar böyük təlafat verdilər. Yuxarı Qarabağda daşnaklar rus ordusu ilə əlbir hərəkət edirdilər. Onlar vəziyyətdən istifadə edib əzəli Azərbaycan torpağı olan Qarabağı ələ keçirmək istəyirdilər. Şuşa əhalisini üsyana qaldıran səbəblərdən biri də bu idi.

Bu zaman Şimali və Cənubi Qafqazda Qırmızı imperiyaya qarşı mübarizə aparan qüvvələri birləşdirməyə cəhdlər göstərilirdi. Dağıstandan bir qrup türk zabiti və əsgəri general Nuru paşanın rəhbərliyi ilə Şuşaya üsyan etmiş xalqa koməyə gəldi. Üsyançılar Qarabağda sovet hökumətini devirib Qarabağ inqilab komitəsinin üzvlərini həbs etdilər. Nuru paşa Qarabağın hakimi elan edildi. Onun ətrafında Azərbaycan ordusunun zabitlərindən Zeynalov, Səfiyev, sabiq pristav Kərimbəy Qalabəyov və başqaları var idi. İyunun 6-da yeni hakimin sərəncamı ilə Şuşa İnqilab Komitəsinin sədri B.Vəliyev, Türkiyə kommunisti Süleyman Nuru, qırmızı molla ləqəbli C.Hüseynov güllələndilər. Ancaq XI Ordunun əlavə komək almış hissələri ermənilərin yaxından iştirakı ilə azadlıq uğrunda mübarizəyə qalxmış əliyalın əhalini qırmağa başladı.

Bərdədə və Ağdamda xalqa divan tutan istilaçı ordu iyunun 15-də qüvvələr nisbətinin üstünlüyündən istifadə edərək Şuşanı da ələ keçirdi. Milli ordunun hissələri və Nuru paşa Qaryagın və Cəbrayıllı istiqamətində geri çəkilib ölkəni tərk edərək Xiyabanının nəzarəti altında olan Güney Azərbaycana keçidilər. Onlar heç kimdən və heç bir yerdən kömək almadiqlarından əllərindəki silahları sataraq Türkiyəyə keçib M.Kamal paşanın ordularına qoşuldular.

İyunun əvvəllərində Zaqatala, Nuxa, Goyçay, Quba və başqa bölgələrdə də xalq üsyانıları baş vermişdi.

Zaqatalanın Tala kəndində üsyana başlayan silahlı kəndlilər iyunun 5-də rus qarnizonunu məğlub edib Zaqatalaya daxil oldular. Şəhər qalası ələ keçirildi. Milli ordunun bu bölgədə olan süvari alayı da kəndlilərə qoşuldu. Bu qüvvələrə Molla Hafiz Əfəndiyev və Əhmədiyev rəhbərlik edirdi. İyunun 7-də üsyancılar hücumla Qaxı da azad etdilər. Qum çayı sahilindəki döyüşdə rus ordusu hissələri məğlub edildi. Üsyanyın genişlənməsindən qorxan Sovet hökuməti Qarabağ üsyancılarının yatırılmasını gözləmədən Zaqatalaya xeyli qüvvə göndərdi. İyunun 13-də Levandovski Zaqatala üsyancını yatırmaq üçün bölgədə yerləşən XI Ordu birləklərinə əlavə hərbi yardım göndərilməsi barədə əmr verdi. Taman diviziyanın əsas hissələri, 58-ci piyada briqadası Xaldan istiqamətindən burada olan rus ordusuna köməyə çataraq iyunun 18-də Zaqatalanı yenidən zəbt etdi. Üsyancıların əksəriyyəti Gürcüstana çəkildilər.

Sovet hakimiyyətinin ilk aylarında Azərbaycanın cənub bölgəsini də silahlı üsyancılar bürüdü. Qırmızı orduya qarşı mübarizə aparan qüvvələrə Hüseyn Ramazan və Kərbalayı Şahsevən başçılıq edirdi. 1920-ci ilin iyununda Camal bəy də üsyancılarla qoşuldu və hərəkatın rəhbərlərindən birinə çevrildi. O, hələ 1919-cu ildə Qars və Gümrü əhalisi tərəfindən nümayəndə kimi Bakıya göndərilmişdi. Aprel işğalından sonra

Bakıda Xəlil paşaya qarşı fəal müxalifətdə olduğundan həbs edilmiş, lakin həbsdən qaçıb üsyancılar qoşula bilmədi. Az vaxt içərisində dağınıq fəaliyyət göstərən üsyancılar birləşərək Astaranı və Şahağacını düşməndən azad etdilər. Üsyancıların Lənkəranaya yaxınlaşdığını eşidən Qırmızı ordu hissələri şəhərdən çıxıb Qızıl Ağac körfəzindəki Sarı adasına çəkildi. Üsyancılar quru ərazidə müqavimət göstərməkdən çəkinən yadellilər hərbi gəmilərdən sahili aramsız top atəşinə tutdu. Şahağacı ilə Lənkəran arasında gedən beş günlük şiddetli döyüşlərdən sonra üsyancı amansızlıqla yatırıldı.

1920-ci ilin yayında Şəmkir qəzasının Müskülli kəndi ətrafında silahlı kəndli dəstələri təşkil olunmuşdu. Qırmızı ordu hissələri ilə döyüşlərdə üsyancılar qəhrəmanlıq göstərirdilər. Onlara hətta qadınlar və uşaqlar da köməklik edirdilər. Düşmən say çoxluğundan istifadə edib üsyancı dəstəni məğlub edə bildi. Bu döyüşdə 29 kişi, 40 qadın şəhid olmuşdu.

1920-ci ilin payızında Şəmkir kəndlilərinin yeni üsyancı baş verdi. 500 nəfərdən artıq döyüşçüsü olan bu üsyana Namaz adlı kəndli rəhbərlik edirdi. Onlar düşmən ordusunun bir hissəsini məhv etmiş, qəzanın böyük bir hissəsini nəzarət altına almışdır. Üsyancılar qarşı Qırmızı Ordunun 4 diviziyası göndərildi və üsyancılar yatırıldı. Düşmən bir neçə kəndin əhalisini məhv edib evlərini yandırdı və külünü göyə sovurdu.

Cavanşir qəzasında Sultan bəyin başçılığı ilə silahlı kəndli dəstəsi mübarizə aparırdı. Qəza inqilab komitəsi sədri Adil Sultanov və azərbaycanlılardan ibarət hərbi hissələr də üsyancılarla qoşulmuşdular. Qubada və Lənkərandan da üsyancılar baş vermişdi. 1920-ci ildə qaçaqlar Kürdən Astarayadək bütün Xəzərsahili ovalıqları əldə saxlayırdılar. Yayda Kamal paşanın rəhbərlik etdiyi silahlı kəndlilər rus ordusunun 200 nəfərlik atlı dəstəsini məğlub etdilər. Rus ordusu bu üsyancı çox çətinliklə, yalnız yarımdən sonra yatırıbildi.

Azərbaycanı bürümüş üsyancılar, xalqın fəal müqavimət

göstərməsi işgalçı hökuməti qorxuya saldı. Moskva bir sıra ehtiyat tədbirləri gördü. Rus hökuməti ən pis halda heç olmasa Abşeronu, neft Bakısını əldə saxlamaq üçün 1920-ci il iyunun 2-də hər ehtimala qarşı şəhər ətrafında möhkəmləndirilmiş müdafiə xətti yaradılması haqqında tapşırıq vermişdi. Bundan başqa həmin ilin noyabrında Azərbaycana daha 7 diviziya gətirilmişdi.

1920-ci ildə Azərbaycanı kəndlə çıxışları büründü. Torpaqla birlikdə mal-qaranın, kənd təsərrüfatı vasitələrinin müsadirəsi onuz da vəziyyəti ağır olan kəndliləri sovetlərin növbəti tədbirinə, kəskin müqavimətə sövq etdi. Azərbaycanın demək olar ki, bütün bölgələrində silahlı çıxışlar, qırmızı əsgərlərlə qanlı hərbi toqquşmalar baş verdi. 1920-ci il iyunun 20-də N.Nərimanov Bakı Sovetindəki çıxışında «Azərbaycanda bal ayından sonra qanlı ayın başlanacağını bildiyini» söyləyirdi. Təəssüf ki, «bal ayından» sonra başlanan qanlı ay yox, qanlı illər oldu.

Ümumiyyətlə, 1920-1924-cü illərdə istilaçı rus ordusuna, bolşevik rejiminə qarşı 54 (bəzi mənbələrdə 60) silahlı üsyən baş vermişdi. Lakin qüvvələr qeyri-bərabər olduğundan xalq azadlıq uğrunda nə qədər cəsarət və fədakarlıqla mübarizə aparsa da qalib gələ bilmədi. Üsyənlər, çıxışlar yatırıldıqdan sonra ələ keçən vətənpərvərlərə divan tutulur, güllələnir, qohum-əqrabaları həbs edilir, şəhərlər və kəndlər qarət olunurdu.

Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən partiya və ictimai-siyezi təşkilatların XI Qırmızı ordunun işgalçı yürüşünə və yeni sovet rejiminə münasibəti müxtəlif olmuşdur.

1920-ci il aprelin 27-si gecəsindən müsavatçılar Azərbaycanın işgalini tam aydınlığı ilə başa düşdükleri üçün gizli fəaliyyətə başladılar. Müsavatın fəal üzvlərindən olan Mirzə Bala Məmmədzadə və Əbdülvahab Yurdsevər M.Ə.Rəsulzadənin məsləhəti ilə böyük yazıçı, dramaturq Cəfər

Cabbarlinin şəhər kənarındaki evində istilaçılara qarşı mübarizə aparmaq üçün gizli Mərkəz yaratdılar. Bu gizli təşkilatın sədri M.B.Məmmədzadə, baş katibi C.Cabbarlı, müavini və Bakı Komitəsinin sədri Ə.Yurdsevər, M.S.Quluzadə və M.H.Baharlı oldu.

İşgalla barışmayan partiya üzvləri gizli Mərkəzin tapşırığı əsasında Bakıdakı, qəzalardakı müəssisələrdə və ordu hissələrində gizli siyasi iş aparırdılar. Onlar Bakıda gizli siyasi mətbəə təşkil etmiş və burada qeyri-leqal şəraitdə müxtəlif bülletenlər və «İstiqlal» qəzetiinin 19 sayını çap edib yaya bilmüşdilər. Bu bülletenlərdə müsavatçılar xalqa sovetlərin həyata keçirdiyi islahatların müstəmləkə xarakteri daşıdığını göstərərək onları istilaya, bolşevik avanturasına qarşı birləşib mübarizə aparmağa çağırırdılar.

Müsavatçılar çarizm dövründə istifadə etdikləri gizli iş sistemini bərpa edərək tələbələr, əsgərlər, fəhlələr və kəndlilər arasında təbliğat işi aparırdılar. Ordu hissələrində də gizli müsavat təşkilatları fəaliyyət göstərirdi. Açıq təbliğat vasitələrindən, klub və kitabxanalardan da istifadə edilirdi. Gizli təşkilatlar kiçik qruplar şəklində fəaliyyət göstərirdi. Fəal iş aparan güclü təşkilatlar Bakıda, Gəncədə, Qarabağda və Qazaxda idi. Ümumiyyətlə, 20-30-cu illərdə gizli mübarizə aparan Müsavatın fəaliyyəti apardığı mübarizənin taktikasına görə dörd mərhələyə bölünür. Birinci mərhələ - 1920-1923-cü illərdir. Bu mərhələdə müsavatçılar azadlıq, müstəqillik, millətçilik, islam beynəlmiləllçiliyi və s. sahələrdə təbliğat işləri aparmış, xalqa rusların Azərbaycanda yeritdiyi siyasetin müstəmləkə mahiyyəti daşıdığını, yaratıqları dövlət orqanlarının bu məqsədi reallaşdırmağa xidmət etdiyini başa salmışdır. Bundan başqa müsavatçılar ittihadçılarla birləşərək üsyəncərlərə əlaqəyə girib, kütləvi silahlı üsyənlər təşkil etmişlər.

İkinci mərhələ - 1923-1926-cı illəri əhatə edir. Bu illərdə

yaranmış şəraitə uyğun olaraq Müsavat öz taktikasını qismən dəyişərək ehtiyatlı hərəkətə keçir. Bu dövrdə partiya Türkiyədə M.Ə.Rəsulzadə, İranda M.B.Məmmədzadə ilə əlaqə yaratmaq, mükəmməl strukturlara malik milli hərbi təşkilatlar yaratmaq, maarifçilik, millətçilik tərbiyəsinin təşkili, əlifba islahatına mane olmaq yönündə iş, sovetlərin zəiflətməyə çalışdığı türkçülük şüurunu gücləndirmək, türk dünyasının fərqli əlifbalarla parçalanmasının qarşısını almaq, dövlət aparatının daxildən sarsıdılması, hakimiyyəti ələ keçirməyə hazırlıq, bunun üçün üzvlərini və tərəfdarlarını gizli yollarla Kommunist Partiyasının, eləcə də dövlət aparatının içərilərinə yeritmək sahəsində iş aparmışdır.

Üçüncü mərhələ – 1926-1931-ci illəri əhatə edir. Bu illərdə partiya Müsavatın Xarici Bürosu ilə əlaqə, informasiya mübadiləsi, tövsiyyə və tapşırıqlar alınması, gənclərlə ideyası işi gücləndirmək, milli ruhu yaşatmaq, sovetləşmənin mahiyyətini açmaq, təşkilata yeni üzvlər cəlb etmək, ordu hissələrində təbliğat aparmaq, Azərbaycan mühacirlərinin dərc etdikləri qəzet və jurnalları gətirib yaymaq, sovet hökumətinin siyasetindən narazı olub silaha sarılanlara kömək etmək, onların belə cəhdlərinin genişləndirilməsi və əlaqələndirilməsi sahəsində iş görmüşdür.

Dördüncü mərhələ – 1932-ci ildən II dünya müharibəsinin başlanmasına qədərki dövrü əhatə edir. Bu mərhələdə Müsavatçılar 1930-1931-ci illərdə tam dağıdılmayan təşkilatların (məsələn, «Gənc türkçülər Birliyi»), dərnəklərin ətrafında qruplaşaraq Xarici Büro ilə əlaqə saxlayır, tapşırıqlar və tövsiyələr alıb, ona uyğun hərəkət edir, müstəqillik, türkçülük ideyaları, istiqlaliyyət fikrinin ölməməsi yönündə iş aparır, «sovət mədəniyyəti», - proletkultuluq əleyhinə təbliğati iş aparır, ədəbiyyat və incəsənət adamları, müəllimlər, bütövlükdə ziyanlılar uğrunda mübarizə aparırırlar.

1920-1923-cü illərdə gizli Müsavatın demək olar ki,

Azərbaycanın bütün qəzalarında təşkilatları və özəkləri yaradılıb onlarla MK-nin əlaqəsi qurulmuş, hərbçi zabitlər arasında özəklər formalaşdırılmışdır. Partiya bu illərdə bir tərəfdən silahlı çıxışlar, üsyənlər təşkil edirdisə, digər tərəfdən azadlıq, müstəqillik, millətçilik və respublikaçılıq istiqamətində təbliğat işləri aparırırdı. Onlar sovet rejiminin iqtisadi, maarif və s. sahələrdə həyata keçirdiyi islahatların, müstəmləkə xarakteri daşıdığını, yaratdıqları idarəetmə formasının bu müstəmləkəciliyi möhkəmləndirməsinə xidmət etdiyini əhaliyə izah edirdilər. Bu cəhətdən Müsavatın 1923-cü ilin aprel ayının 27-də xalqın içərisində yaydığı Bəyannamə çox xarakterikdir. Orada deyilir: «Vətəndaşlar! Millətdaşlar!... Üç il bundan əvvəl rus ordusu «inqilab» və «kommunizm» şüarıyla vətənimizə soxulmuşdur. Onlar yerli Azərbaycan türklərindən yaratdıqları ajanların yardımı ilə məmələkətə girmişdir. Bu gün hər kəsə aydın və açıqdır ki, 27 aprel faciəsi komunistlərin hər yerdə bağırıldıqları kimi Azərbaycan köylü və işçilərinin inqilabı deyil, sadə Rusiya ordusunun vəhşicə istilasıdır. Yüz il bundan əvvəl çarlıq Rusiyası eyni vəhşiliklə Azərbaycanı zəbt etmişdi. O zaman Azərbaycan türk xalqı Sisiyanovların kirli çəkmələri altında inləyirdi.

27 aprel faciəsi ilə Azərbaycan ikinci dəfə olaraq Rusiya ordusunun yeni Sisiyanovu olan Orcanikidzenin idarəsi altına girdi. Nəticə hər iki halda eyni idi. O zaman Azərbaycan türk xalqının rəyi və iradəsi qanlara qərq edilirdi. Bu dəfə isə müqəddəs istiqlal haqqından əl çəkmək istəməyən Azərbaycanın dəyərli övladları Gəncə, Qarabağ, Zaqatala, Şamaxı, Göyçay, Cavad və başqa qəzalarda on minlərlə qurşuna düzülür... O dəfə bütün Qafqazyanın mütləq hakimi Vorontsov-Daşkov idi. Bu gün isə bütün Şimali-Cənubi Qafqaziya, yeni Vorontsov-Daşkovun (Orcanikidze və Kirovun) əsiridir. Bütün sərvətimiz Rusiyaya axır. Qəzalarda kommunist fırqəsinin hücrələri birər jandarm vəzifəsini yapır və xalqın

başına hər kiçik fürsətdən istifadə ilə minbir bəla açır...

Bilirsizimi ki, 27 aprel faciəsindən sonra nə qədər oxumuşlarımız, çalışanlarımız, gənclərimiz, zabit və əsgərlərimiz, köylü və işçilərimiz Xəzər dalğalarına qurban olmuşlar...

Nikolay Rusiyası ilə Lenin Rusiyası arasında fərq yalnız bundadır ki, o zaman cahangirlik siyaseti başçısının adı Nikolay, indiki cahangirlik siyasetinin başçısı isə Lenindir. O zamanki zəncirlərin rəngi qara, indiki zəncirlərin rəngi isə qırmızıdır...

İndiki «Şuralar hökuməti» Azərbaycan türk xalqını təmsil edirmi? Buradakıların yüzdə yetmiş yabançılardan ibarət deyilmə?... Oradakıların yalnız yüzdə otuzu türk və müsəlmandır ki, onlar da çoxluqca Azərbaycan türk xalqı ilə əsla əlaqədar olmayan, vicdanlarını, namuslarını, vətən və millətlərini Rusiyaya satmış alçaqlardan ibarətdir...

Rusiya Azərbaycanın Muğan çöllərinə yüz minlərlə rus köylüsünü doldurub yurdumuzu hər zaman üçün rus ölkəsi halına gətirmək istəyir... Yurdun paytaxtı Bakı, Moskvadan izin almadan bir pud neftə belə sahib olmayı... Neft Moskvada daha ucuz fiyatla satılmaqdadır...

Ey türk xalqı! Səni hüriyyətə qovuşduracaq və bəxtiyar yaşadacaq qanlı mücadiləyə, bütün qüvvənlə hazırlaş. Səni bu mücadilə qurtaracaqdır... Azərbaycan istiqlalını bir dəfə qurdun, ikinci dəfə də qurmaq bacarığına maliksən! Düşmənini tani, mili intihabını yüksəlt, haqq səninlədir! Yaşasın Azərbaycan İstiqlalı! Yaşasın üç rəngli bayraqımız! Məhv olsun rus cahangirliyi!».

Sosialist fraksiyasına daxil olan «xalqçı sosialist fırqəsi» bolşevik platformasını qəbul edərək üzvlərini məsul vəzifələrə yerləşdirdi. Ancaq 1922-ci ilin sonlarında bu partiyanın rəhbərləri A.Səfikürdski, R.Qaraşarlı, C.Hacınski, R.Şabanov, K.Feyzullayev, X.Şahverdiyev və digər 26 nəfər Azərbaycan SSR Ali İnqilabi Tribunalının «eser partiyasının Zaqafqaziya

təşkilatının işi» adlı ittihamlarla mühakimə olunub müxtəlif müddətli həbs cəzası aldılar.

Azərbaycanın şimal bölgəsində müəyyən nüfuzu olan «Əhrar» partiyası sovet hakimiyyətinin ilk günlərində özünü buraxmaq haqqında qərar çıxardı. Ancaq bir ildən sonra düzgün mövqe tutmadıqlarını anlayıb onun üzvləri rəsmən Müsavat partiyasına daxil oldular.

İttihadçılar da digər partiyalar kimi ilk günlər özlərini buraxaraq bolşevik platformasına keçdiklərini bəyan etmişdilər. İttihad partiyasının buraxılması haqqında aktda deyilirdi: «Burjua «azadlıq» çərçivəsində Müsavatla açıq mübarizə aparan «İttihad» hesab edir ki, Qırmızı Sovet hissələrinin Azərbaycana gəlməsi müsavatçılarla mübarizədə müsbət həllini tapır. Və öz məqsədinə çatmış İttihad səhnədən gedir. Bu məsələdən bəhs edərkən Ə.Qarayev yazdı: «Bir-birlərinin ardınca başlarını aşağı salaraq menşeviklər, əhrarçılar, bunduçular və ittihadçıların MK-larından gəlib petisiya təqdim edirlər: biz öz partiyalarımızı ləğv etdik, xahiş edirik bizi kommunist partiyasının sıralarına daxil edin». Ancaq 1920-ci ilin sonlarında səhv etdiyini başa düşən İttihad, gizli fəaliyyətə keçərək antisovet bir partiya kimi fəaliyyət göstərməyə başladı. «Vətən və ya ölüm», «Mərkəzi İttihad» və «Quranın əmin-amanlığı» adlı üç müstəqil qrupa bölünən partiya Azərbaycanın qəzalarındakı təşkilatlarını gizli mübarizə şəraitinə keçirmiş, eyni zamanda Dağıstan və İranla əlaqələr yarada bilmisdilər. İttihad 1920-ci ilin axırlarında Zəngəzur və Lənkəran üsyancılarının, həmçinin Dağıstanda İmam Qotsinski və Əlixanovun başçılıq etdiyi üsyancıların köməyi ilə Azərbaycanda silahlı üsyancı yolu ilə sovet hökumətini devirmək üçün fəaliyyətə keçmişdi. Lakin üsyani qabaqlayan Xüsusi Şöbə İttihadın sədri Qarabəy Qarabəyov da daxil olmaqla partiya rəhbərliyinin və fəallarının 155 nəfərini həbs etdi. Onların dörd nəfəri Moskvanın Butırka həbsxanasına

göndərildi. Yerdə qalan fəalları amnistiya hüququndan məhrum edilməklə müxtəlif həbs düşərgələrinə, bəziləri isə dilindən iltizam alındıqlan sonra müvəqqəti azadlığa buraxıldı.

1921-ci ilin əvvəllərindən başlayaraq məramı və xarakterinə görə İttihada yaxın olan, dini təmayülli bir neçə partiyanın da fəaliyyəti gücləndi. Belə partiyalardan biri «İslam» partiyası idi. Onlar İttihadla birləşərək İttihadi İslam (İslam birligi) partiyası yaratdılar. Əsasən kasib və ortabab kəndliləri öz sıralarına cəlb edən İttihadi İslam çox surətlə böyüyürdü. 135 nəfərdən ibarət rəhbərlik heyətinə malik olan yeni birliyin təkcə Şəmkir rayonunda 3000 nəfər üzvü var idi. Bu partiyanın Şəkidə və Lənkəranda da xeyli sayıda üzvü var idi. Partiyanın Bakıdakı rəhbərliyi İsfəndiyar Məmmədov, Nadir Şirinbəyov, Xan Əli Tapdıq oğlu, Miri Mircavadov idi.

İttihadi İslamın Bakı konfransının 1921-ci il 5 may tarixli iclasında «İslam Əl-Quran» adlı təşkilatın da onlara birləşdiyi barədə məlumat verildi. Və göstərildi ki, bu səbəbdən partiyanın adı «Milləti İslam» olur.

1921-ci ilin əvvəllərində Gəncədə «Günəş-Qafqaz» adlı partiya yaranıb fəaliyyətə başlamışdı. Bu təşkilata xeyli türkiyəli zabitlər də daxil olmuşdu. Rəhbərliyinə Cabbar Qoşqarov, Abbas bəy Usubbəyov (Nəsib bəy Yusifbəylinin qardaşı oğlu) və Seyidəli İsrafilverdiyevin daxil olduğu bu partiyanın nəzdində güclü hərbi mərkəz formalaşdırılmışdı.

1921-ci il iyunun 3-də Milləti İslamlı «Günəş-Qafqaz» Gəncə toplantısında birləşmək qərarına gəldilər və bundan sonra partiya «Azərbaycan Milli Müdafiə İslam Firqəsi» (AMMİF) adlandı. Bu partiyaya sədr Cabbar Qoşqarov, sədr müavini Əli Səmədov, katib Abbas bəy Usubbəyov seçildi və partiyanın 21 nəfərdən ibarət MK-si formalaşdırıldı. Lakin 1921-ci il iyunun axırında Az ÇK (FK)-nın apardığı əməliyyat nəticəsində AMMTF-in, rəhbərlik də daxil olmaqla 230 nəfər fəal üzvü həbs edilmişdi. Həbs edilənlərdən 22 nəfər gülələndi,

61 nəfər 5 il, 15 nəfər 1 il müddətinə azadlıqdan məhrum edildi, 14 nəfərə isə 5 il icbari həbs cəzası hökmü oxundu. Partiyanın ələ keçmiş qalan üzvlərinin bir hissəsi sürgünə göndərildi, bəziləri də şərti olaraq azadlığa buraxıldı.

Qeyd edək ki, sovet rejiminə qarşı mübarizə aparan dini təmayülli təşkilatlar 1930-cu illərə qədər müxtəlif adlarla fəaliyyət göstərmişdi. Bunlara misal olaraq «Allahlılar ittifaqı», «Əzrayıl firqəsi», «Həqiqət ordu» və b. göstərmək olar.

İttihadi İslam partiyasının ən güclü təşkilatlarından biri Qarabağda olmuşdu. Bu təşkilatın xüsusən 1926-1927-ci illərdəki fəaliyyəti Azərbaycan sovet hakimiyyətini narahat edirdi. Azərbaycan DSI-nin 1927-ci ilin may-dekabr aylarında apardığı əməliyyat nəticəsində bu təşkilatın 108 nəfər fəal üzvü və rəhbərliyi həbs edilib müxtəlif müddətli həbs cəzasına məhkum edildi və sürgünə göndərildi.

Ümumiyyətlə əsas məramı təbliğatın, silahlı çıxışların köməyi ilə sovet hakimiyyətini devirmək olan İttihadın gizli fəaliyyət dövrünü 3 mərhələyə bölmək olar: birinci - 1920-1923-cü illər, fəal antisovet çıxışlar, silahlı üsyənlər, eyni zamanda məramı və sosial bazası oxşar olan partiyalarla birləşmə; ikinci, 1923-1926-cı illər, nisbətən ehtiyatlı fəalliyət və Müsavatla əsaslı şəkildə yaxınlaşma; üçüncü, 1927-ci ildən başlanan Müsavatla birləşmə mərhələsi.

İttihadçıların Müsavatla birləşməsindən sonra güclü və amansız zor aparatına qarşı milli müqavimət imkanları xeyli artdı.

XI Qırmızı Ordunun işgalindən sonra Tiflisə getmiş Fətəli xan Xoyskinin başçılığı ilə bir qrup siyasi xadim burada Azərbaycan Qurtuluş Komitəsi təşkil etmişdi. Yeni rejimə qarşı ilk üsyənlərin təşkilində, müqavimət hərəkatında onun da rolü olmuşdur.

1923-cü ilin sentyabrında Musavatın gizli mətbəəsi təsadüfən aşkar olundu. Yenidən həbslər başlandı. Ələ

keçirilənlərin ən fəalları şimala - Ağ dənizdə Solovki adalarındaki sovet ölüm düşərgələrinə sürgün edildi.

Yeni iqtisadi siyasetin dayandırılması, iqtisadi və siyasi rəhbərlikdə daha qəddar inzibati-amirlik metodlarına keçirilməsinin cəmiyyətdə doğurduğu narazılıq 1925-1928-ci illərdə yenidən minlərlə adamın həbs edilib zindanlara salınmasına səbəb oldu. 1928-ci ilin sentyabrında Mirzoyanın Bakı partiya təşkilatının iclasındaki təhrikçi çıxışından sonra vətənpərvərlər «müsavatçı» adı ilə kommunist partiyasından, müəssisələrdən, ordudan, məktəblərdən müxtəlif bahənələrlə qovuldular və həbs edilib sürgün olundular.

1929-1931-ci illərdə kəndli üsyənləri irə paralel qaçaq hərəkatı və partizan mübarizəsi də yenidən canlandı.

Gəncə, Zaqatala, Qarabağ, Şəki, Lənkəran və başqa üsyənlər yatırıldıqdan sonra dağlara çəkilərək mübarizəni davam etdirən partizan hərəkatı daha da gücləndi.

Beləliklə, kəndli üsyənlərinin başlanması və ona güc verən qaçaq hərəkatının, partizan mübarizəsinin baş qaldırması ilə Azərbaycanda sovet hakimiyyətinə qarşı mübarizə özünün yeni mərhələsinə qədəm qoydu.

Bu mübarizəni aparma üsuluna görə bir neçə qrupa ayırmak olar:

- kəndlilər hökumətə ərzaq verməkdən imtina edir, quyularda gizlədir, bir sıra hallarda isə tamamilə məhv edirdilər. Mal-qaranı müsadirə olunmamaq üçün dağlara sürüb aparırdılar.

- yerlərə gələn partiya və komsomol nümayəndələrini döyərək kəndlərdən qovur, bəzi hallarda isə idarələri dağıdırdılar.

- kəndlilər silaha sarılaraq hərbi birləşmələrə kəskin müqavimət göstərir, tez-tez isə partizanlarla birləşərək ordu hissələrinə, qatarlara basqınlar təşkil edirdilər.

- 1920-1930-cü illərdə kəndlərdə vəziyyət o qədər

kəskinləşmişdi ki, Zaqafqaziya Diyar rəhbərlərindən biri Ş.Eliava Azərbaycan, Ermənistən, Gürcüstan KP-lərinin birinci konqresində bununla bağlı deyirdi: «Fəqət Azərbaycanda vəziyyət daha ağır və gərgin bir şəkildədir. Naxçıvan, Zaqatala, Şəki vilayətlərində ümumi kəndli üsyənləri baş verdi, hökumət onlarla tam mənasında hərbə girmək məcburiyyətində qaldı».

Naxçıvanda Tuxarekinin komandanlığı altında Qırmızı əsgərlər üsyənci kəndlilərə hücum etsələr də, məglub olub qaçmağa məcbur olmuşdular. Üsyəncilərin xeyli hərbi sursat əldə etdiyi bu toqquşmada əsgərlərdən bir çoxu kəndlilərin tərəfinə keçmişdi.

Qarabağın Cəbrayıl qəzasında 600 nəfərlik rus əsgəri Sirik mahalının üsyənciləri tərəfindən dağıdılmışdı. Sonradan gətirilən əlavə qüvvələrin köməyi ilə üsyən yatırılmış, dinc əhaliyə divan tutulmuşdur. Salamat qalanlar İrana qaçmışlar.

6 aprel 1931-ci ildə Türkiyənin «Axşam» qəzeti Azərbaycanda güclü üsyən başlandığını, üsyəncilərin Bakının 20 verstlinə yaxınlaşaraq Bakı-Tiflis dəmiryolu xəttini ələ keçirdiklərini, üsyən yatırılması üçün ölkə xaricindən hərbi qüvvələrin gətiridiyini bildirmişdir.

Bu dövrə qaçaq hərəkatı da güclənmişdi. Samux, Qazax-Borçalı, Goranboy, Tovuz bölgələrindən Gəncəyə axışib gələn kəndlilərin qaçaqlarla bir yerdə sayı 5 mini keçmişdi. Qaçaqların tanınmış rəhbərlərindən Gəncədə Molla Əhmədi, Sarı Qafarı, Həsən Qoca oğlunu, Ağdamda Mir Fəttahı, Şəkidə Hüseyin Əfəndini, İsmayıл Əfəndini, Qazax-Borçalı zonasında İsa xanı, Lənkəranda Cankışını, Xankışını və başqalarını göstərmək olar. Bu dəstələrdə 70-100, bəzi hallarda daha çox adam olmuşdu. Belə dəstələrin ən böyüyü Zaqatalada, Lənkəranda, Qarabağda, xüsusən Gəncədə fəaliyyət göstərmişdi.

1930-cu ilin avqustunda Dağıstan, Gürcüstan və Azərbaycandakı qaçaq birliklərinin bir çoxunun başçıları

Zaqatalaya toplaşaraq birgə fəaliyyət haqqında qərar qəbul etdilər.

1920-ci illərin sonlarında kəndli çıxışları Azərbacyanın bir çox qəzalarını bürümüşdü. Belə ki, 1926-1929-cu illərdə Qazax rayonunda antisovet hərəkat baş vermişdi. «Həqiqət ordusu» adlı gizli təşkilat yaradılmışdı. Onun «Əzrayıl firqəsi» adlı terrorçu qrupu da fəaliyyət göstərirdi. Hərəkatın ictimai bazası geniş idi. Ona varlı kəndlilərdən tutmuş yoxsullara qədər kənd əhalisi, din xadimləri, müəllimlər, hətta sovet idarəsi işçiləri də qoşulmuşdu. 1929-cu ilin baharında təşkilatın «Haqq idarəsi» adlı rəhbər mərkəzi Qazaxda intibahnamələr yayaraq bolşeviklərdən dinə qarşı mübarizədən çəkinmək, camaata ticarətlə məşğul olmaq hüququ vermək tələb olunmuşdu. Təşkilatın məqsədi imperiyada vəziyyət gərginləşən zaman, müharibə başlanarsa silahlı antisovet çıxışlar təşkil etmək, bolşeviklərə qarşı terror aktları həyata keçirmək idi. Lakin bu təşkilat tezliklə aşkarlaşıb ləğv edildi.

1930-cu ilin fevralında Naxçıvanın Keçili kəndində sovet hökumətinə qarşı üsyana qalxdı. Tezliklə qonşu Badamlı, Səlasuz, Tirkeş, Cəhri və b. kəndlərin əhalisi də üsyana qoşuldu. Üsyancı dəstədə 200-dək adam birləşmişdi. Onlar xaricdə olan Kəlbəli xanın dəstələri ilə birləşib Naxçıvanda Sovet hökumətini devirmək istəyirdilər. Bolşeviklərin xalqa zidd siyasetindən narazı olanların hamısı - varlılar, ortabablar, hətta yoxsullar, bəzi partiya və komsomol işçiləri belə üsyana qoşulmuşdular. Sovet ordusunun Naxçıvandakı sərhəd dəstələri və milis üsyani yatırı bilmədi. Buraya ordunun xüsusi səhra qoşun hissələri çağırıldı. Üsyancılar bir neçə həftə ordu və milis hissələri ilə qəhrəmancasına döyüsdülər. Qeyri-bərabər döyüslərdə 100 nəfər üsyancı şəhid oldu və 120 nəfər həbs edildi. Lakin hökumət qüvvələri üsyancı dəstələri tam məhv edə bilmədi. 30-40 nəfər üsyancı daqlara çəkildi. Onlar camaati yenidən üsyana qaldırmaq istəyirdilər. 1931-ci ilin qışında onu

məhv etmək üçün hətta dağ artilleriyası da Sovet ordusuna kömək edə bilməmişdi. Lakin 1932-ci ilin aprelində üsyancı dəstə Sarı dağın ətəyində mühəsirəyə alındı və ələ keçdi.

Nuxada 1930-cu il aprelin 13-dən 16-dək davam edən kəndli üsyani da hökumətin cəza dəstələri tərəfindən qan içində boğuldı. Vətənpərvər qüvvələr xalqı təşkil edib mübarizəyə qaldırmaq üçün müxtəlif vasitələrdən istifadə edirdilər. Belə ki, onlar ruhanilərlə birlikdə 1930-cu ilin martında Şamxor (Şəmkir-red.) rayonunun Bitdili kəndində dini pərdə adı altında sovet hakimiyyətindən narazı olan minlərlə adamı buraya topladılar. Qorxuya düşən hökumətin cəza orqanları qocaya, qadına, uşağa, şikəstə baxmadan buraya toplaşanlara divan tuttu.

1920-ci illərdə işgalçılardan Vətənimizdə müstəmləkə siyasetini siyasi, iqtisadi və mənəvi sahələrdə qəddarcasına tətbiq etməkdə idilər. Maraqlı idi ki, bu zaman onlar Sovet Rusiyasına can-başla xidmət edən azərbaycanlılara qarşı da bəzən amansızcasına davranırdılar. Azərbaycanı simasızlaşdırmaq, xalqın müqavimət gücünü qırmaq siyasetini həyata keçirməklə yadellilərin əlində alət rounu oynayan AK (b) P-nin 2-ci qurultayında deyilirdi: «... Müsəlmana etibar etmək olmaz, o ola bilsin ki, yaxşı kommunistdir, ancaq müsəlmandır, onun qəlbində müsavat ruhu vardır».

Qeyd edək ki, bolşevik rejiminin bütün cəhdlərinə baxmayaraq, xalq kütlələri içərisində milli azadlıq ideyalarını onların qəblələrindən tam silib atmaq mümkün olmadı.

## 2. Respublikanın formal müstəqilliyinin sonu və ərazi bütövlüyünə qəsdlər

Aprel çevrilişindən sonrakı ilk illərdə Sovet Rusiyasının Azərbaycana münasibəti bərabərhüquqlu dövlətlərin münasibəti

təsirini bağışlayırdı. Belə ki, 1920-ci ilin sentyabrında Bakıda – müstəqil Azərbaycanın paytaxtında Şərqi xalqlarının birinci qurultayının keçirilməsi, 1920-ci il sentyabrin 30-da RSFSR ilə Azərbaycan arasında Moskvada hərbi-iqtisadi ittifaq haqqında müqavilənin bağlanması Azərbaycanı müstəqil dövlət kimi səciyyələndirən addımlar idı. Bu addımlarda hansı məqsədlər güdüldürdü? Şərqi aləmində kommunist ideyalarını yaymaq məqsədi güdən Şərqi xalqlarının I qurultayında qarşıya qoyulmuş məqsədin mənasızlığı tez bir zamanda məlum oldu. Şərqdə «dünya inqilabı» ideyalarının yayılması mənasız görünən kimi, Azərbaycanın da müstəqillyi Rusiyanın nəzərində mənasızlaşdı. Ermənistanda (1920-ci il noyabr) və Gürcüstanda (1921-ci il fevral) Sovet hakimiyyətinin elan edilməsi ilə müstəqillik oyunu sona çatdı. Ortaya yeni bir ideya Zaqqafqaziya respublikalarını vahid bir dövlət çərçivəsində birləşdirmək ideyası atıldı.

Bəzi yerli kommunistlərin müstəqil davranış meyllerinin qarşısını alan vahid Zaqqafqaziya idarəcilik orqanının yaradılmasına sadıq rus canişini Orconikidze rəhbərlik edirdi. Məsələ siyasi cəhətdən elə qoyulurdu ki, guya vahid Zaqqafqaziya yaratmaq ideyası yerli kommunistlərin öz arzu və istəyidir. Əslində isə belə bir federasiyanın yaradılmasının layihəsi Moskvada tərtib edilmişdi. V.İ.Lenin 28 noyabr 1921-ci ildə «Zaqqafqaziya federasiyasının yaradılması haqqında təklifin layihəsi»ni yazmış və həmin sənəddə göstərmişdi ki, «1. Zaqqafqaziya respublikalarının federasiyası prinsipcə tamamilə düzgün və hökmən yaradılmalı hesab edilsin; dərhal əməli surətdə yaradıcılıq mənasında isə hələ vaxtı çatmamış hesab edilsin, yəni onun müzakirə və təbliğ edilməsi, habelə aşağıdan sovetlər vasitəsilə keçirilməsi üçün müəyyən müddət tələb olunur; 2. Gürcüstan, Ermənistən və Azərbaycan Mərkəzi Komitələrinə (Qafqaz Bürosu vasitəsi ilə) təklif edilsin ki, federasiya məsələsini daha geniş surətdə partiyanın, fəhlə və

kəndli kütlələrinin müzakirəsinə qoysunlar, federasiya uğrunda ciddi təbliğat aparsınlar və onu hər bir respublikanın sovetlər qurultayları vasitəsilə keçirsinlər». Elə belə də oldu.

Bu yeni siyasi addımın xalqın istək və tələbi kimi qələmə verilməsi təsadüfi deyildi. Çünkü Gürcüstanda, Azərbaycanda və Ermənistanda məsələnin mahiyyətini dərk edən və milli hissələri daha güclü olan kommunistlər buna qarşı etiraz səslərini qaldırırdılar. Lakin onlar «millətçi» möhürü ilə damğalanır və sosializmin düşmənləri elan olunurdular.

Beləliklə, respublikada saysız-hesabsız yığıncaqlar keçirildi. Qorxu altında keçirilən bu yığıncaqlarda əsas qərarlar birmənalı oldu. Yəni xalq guya federasiya istəyir. Məsələn, 1921-ci il dekabrın 1-də AHİMŞ-nin plenumunun qəbul etdiyi qətnamədə deyilirdi: «Azərbaycan proletariati Zaqqafqaziya respublikalarının birləşdirilməsi ideyasını alqışlayır və inanır ki, Zaqqafqaziya federasiyasının təşkili işi bu yaxınlarda başa çatdırılacaq və Zaqqafqaziyanın inkişafında yeni və parlaq bir səhifə açacaqdır. Yaşasın vahid Zaqqafqaziya! Yaşasın vahid Zaqqafqaziya proletariati!».

1921-ci il dekabrın 25-də toplanmış Qazax partiya təşkilatının V Konfransının qəbul etdiyi qətnamədə deyilirdi: «...Yalnız belə bir birləşmə yolu ilə biz qüvvələrimizi birləşdirib Qafqazın dağlımış təsərrüfatını bərpa edə bilərik. ...Yaşasın RSFSR-in Sovet Qafqazı ilə six ittifaqı!».

Azərbaycan kommunistləri, partiya, sovetlər, komsomol, həmkarlar təşkilatları, bütün kütləvi informasiya vasitələri Zaqqafqaziya federasiyasının yaradılmasını canfəşanlıqla təbliğ edir və bu məsələnin xalq kütlələrinin istəyi olduğu bildirilirdi. IV Ümumazərbaycan Sovetlər qurultayında qeyd edildi ki, Azərbaycanda elə bir qəza, elə bir kənd olmamışdır ki, orada bitərəf kütlələr – fəhlə və kəndlilər yığışib Zaqqafqaziya federasiyasının yaradılması lehinə qətnamə qəbul etməsinlər.

Beləliklə, aşağıdakılardan istəyi adı altında Zaqqafqaziya

federasiyasının yaradılması yolunda ilk addım 1921-ci ilin aprelində atıldı. Belə ki, Azərbaycan, Gürcüstan və Ermənistan dəmir yol idarəciliyinin, iyulda isə Xarici Ticarət orqanlarının birləşdirilməsi haqqında saziş imzalandı.

1921-ci il noyabrın əvvəllərində RK(b)P Qafqaz bürosu Azərbaycan, Gürcüstan və Ermənistan arasında federativ ittifaqın yaradılması təklifini irəli sürdü, həmin ayın axırında RK(b)P MK-nin Siyasi bürosu Zaqqafqaziya federasiyasının yaranması haqqında qətnamə qəbul edildi. AK(b)P-na rəhbərlik edən S.M.Kirov Zaqqafqaziya federasiyası ideyasını inadla müdafiə edir və bu ideyanı əzmlə həyata keçirirdi.

1922-ci ilin fevralında Zaqqafqaziya partiya təşkilatlarının I qurultayı çağırıldı. Fevralın 23-də Orconikidze Zaqqafqaziya ölkə komitəsinin birinci katibi seçildi. Zaqqafqaziya ölkə Komitəsinin Rəyasət heyətinə Orconikidze, Kirov, Oraxelaşvili üzv, Myasnikov isə namizəd seçildi. Elə ilk tərkibdən ölkə komitəsinin əsil mahiyyəti özünü bürüzə verdi. Zaqqafqaziya Ölkə Komitəsinin 1922-ci il aprel plenumu rəyasət heyətinin tərkibinin sayını 5 nəfərə qaldırdı. Myasnikov və Maxaradze rəyasət heyətinin üzvü, Yaqubov isə namizəd seçildi. Yalnız iyun ayında Nərimanov rəyasət heyətinin tərkibinə daxil edildi.

1922-ci il martın 12-də üç respublikanın Mərkəzi Komitələrinin səlahiyyətli konfransı hazırlanmış ittifaq müqaviləsini təsdiq etdi.

1922-ci il aprelin 28-də öz işinə başlamış II Ümum-azərbaycan Sovetlər qurultayı Azərbaycan zəhmətkeşləri adından Zaqqafqaziya respublikalarının federativ dövlət ittifaqında birləşməsini bəyəndi.

1922-ci il dekabrın 4-13 arasında keçirilmiş I Zaqqafqaziya Sovetlər qurultayı – Zaqqafqaziya Sovet Federativ Sosialist respublikası təşkil etmək haqqında qərar qəbul etdi. Qurultayda Ali qanunvericilik orqanı – Zaqqafqaziya Mərkəzi İcraiyyə Komitəsi seçildi.

AK(b)P-nin V qurultayında (1923-cü il mart) S.M.Kirov və digər partiya liderləri tərəfindən Zaqqafqaziya federasiyasının yaradılmasının əsil bolşevik mahiyyəti açıqlandı: «Bizim siyasi və iqtisadi şəraitimiz elə deyildir ki, biz hər bir millətə imkan verək ki, tam ayrılsın. Bizim milli münasibətlər tarixi sizin yaxşı yadınızdadır. 1917-ci ildə kommunistlər hakimiyyətə gələn zaman çar imperiyası necə oldu – o tam dağıldı. Nəinki hər bir millət ayrıldı və onlar hətta özlərini siyasi cəhətdən dövlət elan etdilər. Bu ilk anlar idi ki, biz elan etmişdik hər bir millət ayrıla bilər. Hami özünü azad və müstəqil hiss etdi, hər bir icma necə deyərlər özünü dövlət kimi hiss etdi. ... Sosialist respublikaları birləşməlidir. O, bir mərkəzdən idarə olunmalıdır. Ordu, ordunun gücü və rəhbərliyi bir mərkəzdən almalıdır. ... Zaqqafqaziya federasiyasının yaranmasını bizim bir illik mövcudluğumuzun ən başlıca siyasi anı hesab etmək olar». Şərhə ehtiyac yoxdur.

Digər sovet respublikalarının münasibətlərini formalasdırmaq məqsədilə 1922-ci il avqustunda PK(b)P MK tərəfindən İ.Stalinin başçılığı ilə xüsusi komissiya yaradıldı. Stalinin «muxtarriyyatlaşdırma» planı daha çevik planla – bərabərhüquqlu respublikalar ittifaqı planı ilə əvəz edildi.

1922-ci il dekabrın 30-da Moskvada açılan SSRİ I Sovetlər qurultayı SSRİ-nin təşkili haqqında bəyannaməni və müqaviləni təsdiq etdi. Qurultay Sovet dövlətinin ali orqanı – SSRİ Mərkəzi İcraiyyə Komitəsini seçdi.

1923-cü il yanvarın 2-də keçirilən SSRİ MİK-nin birinci sessiyası MİK-nin rəyasət heyətini və sədrlərini seçdi. Azərbaycan respublikasından bura N.Nərimanov seçildi. Bununla da Sovet Rusiyasının Azərbaycanda yeritdiyi siyasetin «əl-ayağına dolaşan» N.Nərimanov respublikadan uzaqlaşdırıldı və sovet dövründəki formal müstəqilliyinə son qoyuldu.

O dövrün sənədlərində Zaqqafqaziya federasiyasının

yaradılmasını ən çox iqtisadi amillə bağlayır, məsələnin əsil mahiyyəti gizlədilməyə cəhd edilirdi. Məsələn, PK(b)P Qafqaz bürosunun 1921-ci il noyabrında keçirilən plenumunun qətnaməsində deyilirdi: «... Üç respublikada çoxlu xalq komissarlıqları və müəssisələrinin mövcud olması böyük qüvvə və vəsaitin sərf edilməsinə səbəb olur və bu bir çox orqanların işində lazımsız paralellik yaradır. Buna görə də, dövlət həyatının başlıca və vacib sahələrində ümumi qüvvə ilə inzibati idarəcilik etmək sovet işini məhsuldar edir və qüvvətləndirir».

Yaxud, 1921-ci il dekabrın 2-də Bakı Sovetinin iclasında deyilirdi ki, Zaqqafqaziya respublikalarında, onların hər birində 15 komissarlıq olmaqla 45 komissarlıq vardır. Bu Zaqqafqaziyanın bütçəsini ağırlaşdırır, cətinləşdirir və başqa bir sahədə istifadə edilməsi mümkün olan bir çox məsul işçiləri zəruri olan işdən ayırrı.

Əlbəttə, bütün bunlar bolşevik təbliğatı idi, əsil həqiqətdə isə Azərbaycanın bütün hüquqları əlindən alınmışdı. Belə ki, xarici işlər, hərbi-dəniz, yol-rabitə, poçt və teleqraf, maliyyə, xarici ticarət, ərzaq və neft komissarlıqları ləğv edilib, onların funksiyaları ZSFSR və SSRİ-nin müvafiq xalq komissarlıqlarına verilmişdi. 1921-ci ildə I Ümumazərbaycan Sovetlər qurultayında qəbul edilmiş Azərbaycan Konstitusiyası əsasında yaradılmış 17 xalq komissarlığı saxlanılmışdı.

Elə bu vaxtlar N.Nərimanov V.İ.Leninə yazırı: «Əziz Vladimir İliç, görəsən «Müstəqil Azərbaycan» sözü sizin ağıznızdan çıxmayıbmı? ... Çoxmilyonlu xalqın hüquq və hissəleri ilə zarafat etmək olmaz».

Lakin bu zarafat deyil, Rusiya imperyasını bərpa etmək yolunda həyata keçirilən siyasətin real təcəssümü idi. Məhz bu siyasətlə nəinki Azərbaycanın müstəqilliyi əlindən alındı, hətta onun ərazi bütövlüyüne də qəsd edildi.

Azərbaycanın bolşevikləşməsindən sonra Qarabağa, Naxçıvana, Zəngəzura və b. bölgələrə erməni təcavüzü davam

edirdi.

Əslində Azərbaycan ərazisi Sovet Rusiyası tərəfindən hərraca çıxarılmışdı. 1920-ci il avqustun 18-də Şuşada Zəngəzur qəza və sahə İnqilab Komitələrinin fəal iştirakı ilə Zəngəzur və Qarabağ nümayəndələrinin qurultayı keçirildi. Bu qurultayda sovetlərin təkidi və təklifi ilə gələcəkdə ermənilərin bu torpaqları daha asan yolla ələ keçirə bilmələri üçün Zəngəzur iki hissəyə – Bərgüşad (Aşağı Zəngəzur) və Gorus (Yuxarı Zəngəzur) rayonlarına parçalandı. Beləliklə, Yuxarı Zəngəzurun Azərbaycandan ayrılmاسının əsası qoyuldu. Bununla da Sovet Rusiyası Ermənistən və Azərbaycan arasında mübahisəli məsələlərin həllindən Azərbaycanı kənarlaşdırıldı, onu təmsil etməyi öz üzərinə götürdü. Sovet Rusiyası ilə Ermənistən Respublikası arasında sülh müqaviləsi layihəsi hazırlanarkən Azərbaycanın hüquqları pozulmuş, Zəngəzur və Naxçıvanın Ermənistəna verilməsi planlaşdırılmışdı.

1920-ci ilin yayında Azərbaycanın siyasi vəziyyətinin mürəkkəbliyindən istifadə edən Ermənistən hökuməti təcavüzü gücləndiridi. İyulun axırlarında erməni hərbi hissələri Zəngibasarı dağıtdı və Naxçıvana doğru irəlilədi. Lakin türk qoşunu tərəfindən Naxçıvanın nəzarət altına alınması ermənilərin qabağında sıpər oldu. İyunun 6-da XI Ordu hissələri Zəngəzur istiqamətində hücumu keçən erməni qoşunlarının qarşısını aldı. Lakin iyulun axırları – avqustun əvvəllərində Ermənistanda möglüb olmuş üsyancıları təqib etmək bəhanəsi altında Ermənistən qoşunları Zəngəzura yenidən hücum etdi və Zəngəzurun böyük bir hissəsini zəbt etdi. Bu vaxtlar Azərbaycanda baş verən üsyancılar işgalçı XI Orduda elə hiddət yaratmışdı ki, onlar ermənilərin Azərbaycan sərhəddinə təcavüzünə və onların törətdiyi cinayətlərə biganə qalırdı. Səbəb də məlum idi. Ermənilər tərəfindən azərbaycanlılar nə qədər çox sıxışdırılsa, yerli əhalinin XI Orduya itaəti bir o qədər artardı. Həmçinin Sovet Rusiyasını o torpaqların

hansı millətin əlində olması deyil, bütün Qafqazı bolşevik təsirinə salmaq maraqlandırırıdı. Məlumdur ki, Azərbaycandan sonra Rusyanın növbəti hədəfi Ermənistan və Gürcüstan idi. 1920-ci il noyabrın 29-da Ermənistanda «inqilab» baş verdi. Noyabrın 30-da AK(b)P MK-nin siyasi və təşkilat bürolarının birgə iclası keçirildi. İclasda Q.Orconikidze, Sarkis, Y.Stasova, Q.Katipski və b. iştirak edirdilər. Məhz onların təzyiqi ilə Azərbaycanın əleyhinə olan qərar qəbul edildi. N.Nərimanova xüsusi bəyanatla çıxış etmək tapşırıldı. Bəyanatda deyilirdi: «Zəngəzur və Naxçıvan qəzalarının ərazisi Sovet Ermənistانının bələndməz ərazisidir; Dağlıq Qarabağın əməkçi kəndlilərinə isə öz müqəddəratını təyin etmək hüququ verilir. Zəngəzurun hüdudlarında bütün hərbi əməliyyatlar dayandırılır, Sovet Azərbaycanının qoşunları isə buradan çıxarıllır».

Əslində bu, o demək idi ki, Azərbaycan Zəngəzurun bir hissəsinin və Naxçıvanın işğalı ilə razılaşır. Bəyanatın digər prinsipinə əsasən Azərbaycan Qarabağın dağlıq hissəsinə öz müqəddəratını təyin etmək hüququ verirdi.

1920-ci il dekabrın 1-də elan olunmuş belə bir məsuliyyətsiz bəyanat nəticəsində Azərbaycan ermənilərin işğalı ilə razılaşdı. Lakin ermənilərin və onların havadarlarının iştahası daha böyük idi. Qarabağın dağlıq hissəsi və Naxçıvan məsələsi gündəlikdə qalırdı.

Naxçıvan əhalisi bu qərara tabe olmadı, kəskin etiraz çıxışları baş verdi. Ermənistanın nümayəndələri diyara buraxılmadı. B.Vəlibeyov dekabrın 24-də Yerevana çağırıldı, həm də Ermənistən İnqilab Komitəsi tərəfindən Naxçıvanda Fövqəladə Komissar təyin edildi. Ancaq xalq onun gəldiyi vaqonu Şah taxtı stansiyasında qatardan açaraq Naxçıvana buraxmadı. Dekabrın 28-də Ermənistən İnqilab Komitəsi Naxçıvanı müstəqil Sovet Respublikası kimi tanıdı. 1921-ci ilin əvvəllərində burada RSFSR, Azərbaycan və Ermənistən nümayəndələrinin iştirakı ilə əhalinin rəy sorğusu (referendum)

keçirildi. Naxçıvan camaatının 90%-i Azərbaycanın tərkibində qalmaq arzusunu bildirdi. 1921-ci ilin yanvarında Naxçıvan İnqilab Komitəsi əvəzinə Naxçıvan Ölkə İnqilab Komitəsi təşkil edildi. Naxçıvanın statusu 1921-ci il martın 16-da Naxçıvan RSFSR və Türkiyə arasında imzalanmış xüsusi müqavilə ilə həll olundu. Tərəflər razılaşdırıldı ki, Naxçıvan ərazisi Azərbaycanın tərkibində qalmaq şərti ilə Naxçıvan SSR təşkil edilə bilər. Müqavilədə (III bənd) göstərilirdi ki, bu torpağı üçüncü dövlətlə güzəştə getmək olmaz, əks təqdirdə onun hər hansı bir hissəsi Türkiyəyə güzəşt edilə bilər. Aprel ayında Türkiyə qoşunları Naxçıvanı tərk etdilər. Naxçıvan Ölkə İnqilab Komitəsi 1921-ci il sentyabrın 10-da səlahiyyətlərini Naxçıvan MSK və XKS-nə verdi. 1921-ci il oktyabrın 13-də Qarsda Rusyanın iştirakı ilə bir tərəfdən Türkiyə, o biri tərəfdən Azərbaycan, Gürcüstan və Ermənistən respublikaları birlikdə (Moskva onların hər birinin ayrılıqda müqavilə bağlamasına icazə verməzdə) dostluq haqqında müqavilə imzaladılar. Qars müqaviləsinin 5-ci maddəsində qeyd olunurdu ki, Naxçıvan vilayəti Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil edir. Xəritə çəkildi və orada Naxçıvanın ərazisi dəqiq göstərildi.

Dövlət aparatının saxlanılmasının iqtisadi çətinlikləri ilə bağlı 1923-cü ilin əvvəllərində Naxçıvan Respublikasının respublika muxtariyyəti ləğv edildi, ona ölkə muxtariyyəti verildi. Naxçıvan Ölkə İcraiyyə Komitəsi yaradıldı. 1924-cü il fevralın 9-da isə Azərbaycan MİK Naxçıvan Ölkəsinin Azərbaycan SSR tərkibində Naxçıvan Muxtar SSR-ə verilməsi haqqında qərar qəbul etdi.

1921-ci ilin II yarısında Yuxarı Zəngəzur –Gorus Ermənistən əlinə keçdi. Azərbaycanlılar buradan sıxışdırılaraq öz doğma torpalarından didərgin salındılar. Ermənistən Aşağı Zəngəzuru –Bərgüşədi da ələ keçirməyə çalışırıdı. Hacisanlıda Sultan bəyin dəstələri, Sovet Ordusu

tərəfindən 1921-ci ilin iyununda tərksiləh edildikdən sonra buna daha münasib şərait yaranmışdı. Qubadlı qəzasına Ermənistən səlahiyyətli nümayəndə təyin etdiyi Ocaqqulu Musayev özünü yerli silahlı dəstələrin baş komandanı elan etmişdi. Lakin düşmən bu dəfə istəyinə nail ola bilmədi.

1921-ci ildə daşnaklar Ermənistanda qiyam qaldıranda Yapon adlı qiyamçının silahlı quldur dəstələri Noraşen dəmiryol stanışasını tutmaq üçün hückum edib Sədərək, Yayçı, Cəfərli və Arpaçay kəndlərini ələ keçirmişdi. Erməni quldurları dinc əhaliyə yenə olmazın zülm edirdilər. Düşmənə qarşı Abbasqulu bəy Şadlinskinin rəhbərliyi ilə «Qırmızı tabor» qəhrəmanlıqla vuruşdu. Darzik ətrafında döyüşdə daşnak quldur dəstələri darmadağın edildi.

Gürcüstənda sovet hakimiyyəti qurulduğdan sonra Moskvanın təzyiqi ilə Azərbaycanın Borçalı ərazisi də Gürcüstəna güzüştə gedildi. Eyni zamanda Bakını Azərbaycandan ayırib Rusiyaya vermək planları hazırlanırdı. Lakin bu hiylə baş tutmadı.

1929-cü ildə yenidən 13 min hektar Azərbaycan ərazisi – Nüvəndi, Tutut və Ernazar kəndləri, habelə Naxçıvandan 9 kənd (582,9 des.), Qaymaqlı və Kürümüzlü arasında sahələr (228,9 ha) Ermənistana verildi.

1938-ci ildə Ermənistənla Azərbaycan arasında sərhəddi dəqiqləşdirmək bəhanəsi ilə «bərabərtərəfli» komissiya yaradıldı. Azərbaycan tərəfdən də komissiyaya erməni, torpaq komissarlığının sədri İsaxanyan rəhbərlik edirdi. Martın 5-7-də imzalanmış protokola əsasən Laçının Qaragöl yaylası, Qubadlınin Çayzəmi adlanan sahəsi, Qazağın Kəmərli kəndi və Kəlbəcərin Zod sahəsi Ermənistana verildi. Azərbaycan SSR Ali Soveti 1938-ci il mayın 5-də bu protokolu təsdiq etdi. Lakin buna baxmayaraq, azərbaycanlılar müqavimət göstərir, öz torpaqlarını əldən vermirdilər.

Əhalisinin milli ruhu hələ də yüksək olan Azərbaycanı

parçalamaq, onu ciddi problemlər qarşısında qoyub tam asılı vəziyyətdə saxlamaq üçün Moskva yeni tədbirlər görürdü. Yuxarı Qarabağda milli münaqışə ocağı qızışdırılırdı. Ermənistən hökuməti 1921-ci ilin iyununda Azərbaycanın suveren hüquqlarını kobudcasına pozaraq, guya onun razılığı ilə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında dekret verdi. Azərbaycanın razılığı haqqında fikrin ağ yalan olduğu AK (b) MK siyasi təşkilat bürosunun iclasında ifşa olundu.

1921-ci il iyunun 27-də AK(b)P MK özünün siyasi və təşkilat bürosunun birgə iclasında bu məsələyə baxmağa məcbur oldu. Bu dəfə milliyyətcə azərbaycanlı olan kommunistlər birləşərək yekdilliliklə Ermənistən iddialarını rədd etdi.

Lakin PK(b)P-nin Qafqaz bürosu rəhbərliyinin erməni və gürcü çoxluğu Qarabağ məsələsini Ermənistən xeyrinə həll etmək fikrindən əl çəkmədi. 1921-ci il iyunun 4-5-də PK(b)P Qafqaz bürosunun iclasında Qarabağ məsələsi müzakirə edildi. İclas səs çoxluğu ilə Dağlıq Qarabağ Ermənistən SSR-in tərkibinə daxil etmək haqqında qərar qəbul etdi. Lakin iclasda N.Nərimanovun təkidi ilə Qarabağ məsələsinin Azərbaycan SSR üçün böyük əhəmiyyətə malik olduğunu nəzərə alaraq bu məsələnin PK(b)P MK-nin qəti qərarına keçirilməsi haqqında qərar qəbul edildi. N.Nərimanov V.İ.Leninə bu məsələ ilə bağlı telegram vurdu və məktub yazdı. Məktubda deyilirdi: «Əziz Bladimir İliç: Teleqrammada göstərdiyimi təkrar etməyə məcburam. Vəziyyət dəhşətlidir. Mərkəz Azərbaycanın, Ermənistən və Gürcüstən müstəqilliyini qəbul edib. İndi isə mərkəz Azərbaycanın mübahisəsiz ərazisini Ermənistəna verir. Əgər bu ərazi Gürcüstəna verilsəydi, buna ictimai-siyasi don geydirmək olardı. Lakin bu ərazinin Ermənistəna, daşnaklara verilməsi düzəlməyən səhvdir. Bizim oradakı nümayəndəmiz bu məsələ ilə bağlı sizə ətraflı məlumat verəcəkdir. ... Əziz

Bladimir İliç, görəsən «Müstəqil Azərbaycan» sözü sizin ağızınızdan çıxmamışdır mı?

... Bütün vaxtlar Denikini müdafiə edən Ermənistən müstəqillik, əlavə olaraq ərazi alır. İki siyaset yeridən Gürçüstan müstəqillik qazanır. Sovet Rusiyasına ilk meyl edən Azərbaycan isə həm müstəqilliyyini, həm də ərazisini itirir. Çoxmilyonlu xalqın hüquq və hissələri ilə zarafat etmək olmaz.

... Mən qəti bildirirəm: Əgər bizim fikirlərimiz əhəmiyyət verməsəniz biz geri çağırılmağımız haqqında məsələ qaldıracaqıq.

... Mən sizin diqqətinizə çatdırmaq istəyirəm ki, əgər mərkəz qısa müddətdə daşnak kommunistlərinin iyrəncliynə son qoymasa bütün müsəlman şərqi bizdən üz döndərəcəkdir».

Bu sətirlər bolşevik ideyalarının toruna düşmüş Azərbaycan rəhbərinin fəryadı idi. Lakin istəfa vermək imkanı olmayan N.Nərimanov Moskvani Şərqi ondan üz döndərməsi ilə hədələsə də, heç bir nəticə əldə edə bilmədi.

1921-ci il iyulun 5-də MK-nin Qafqaz bürosunun plenumu PK(b)P MK-nin rəyini nəzərə alaraq aşağıdakı qərarı qəbul etdi: «Müsəlmanlarla ermənilər arasında milli barışığın zəruriliyi, yuxarı və aşağı Qarabağın iqtisadi əlaqəsi əsas götürülərək Dağlıq Qarabağ Azərbaycan SSR-in hüdudlarında saxlanılsın; ona inzibati mərkəzi muxtar vilayətin tərkibindəki Şuşa şəhəri olmaqla, geniş vilayət müxtariyyatı verilsin».

1921-ci il sentyabr ayında AK(b)P MK-nin Təşkilat və Siyasi Bürosunun iclasında Qafqaz Bürosundan Dağlıq Qarabağ geniş vilayət Muxtariyyatı verilməsi haqqında məlum qərarına yenidən baxılmasını xahiş edən qətnamə qəbul edildi. 1921-ci ilin oktyabrında Qarabağın məsul işçilərinin konfransının qəbul etdiyi qərarda deyilirdi ki, Dağlıq Qarabağa ayrıca vilayət Muxtariyyatının verilməsi məqsədə uyğun hesab edilməsin.

Lakin respublikanın bu məsələdə fikri mərkəz üçün

həllədici deyildi.

PK(b)P MK-nin Zaqafqaziya ölkə komitəsinin 1923-cü il iyunun 23-27-də keçirilmiş plenumu Q.Orconikidzenin təzyiqi ilə ultimatum formasında bir aylıq müddət ərzində Dağlıq Qarabağ vilayət muxtariyyatının verilməsi barədə AK(b)P MK-ya tapşırıq verdi. Həmin qərarı yerinə yetirməyə məcbur olan Azərbaycan MİK 1923-cü il iyulun 7-də Azərbaycan SSR-in tərkibində mərkəzi Xankəndi olmaq şərti ilə «Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında» dekret verdi. Lakin ermənilər 1923-cü il 10 avqust tarixli fərmanla bu qədim Azərbaycan şəhərinə xalqımızın qəddar düşməni olan Şəumyanın şərəfinə Stepanakert adını verdilər (1991-ci il noyabrın 26-da Azərbaycan Milli Məclisi bu qərarı ləğv etdi və yaşayış məntəqəsinə əvvəlki adı verildi).

Qarabağın dağlıq hissəsinə muxtariyyat statusunun verilməsi Azərbaycan tərəfindən bu torpaqların ermənilərə məxsus olmasının qismən də olsa etirafı idi. Bu isə Ermənistana və onun himayədarlarına gələcək siyasi oyunlar üçün bir «əlyeri» qoymaq idi. Əslində elə belə də oldu.

Sovetlər İmperiyasının yaranmasında istifadə edilən Qarabağ oyunundan bu imperiyanın dağılması ərəfəsində və sonralar da məharətlə istifadə edildi. Belə ki, Rusiya hərbi qüvvələrinin köməyi ilə Ermənistən silahlı qüvvələri 1992-ci ilin əvvəllərində Dağlıq Qarabağdakı azərbaycanlıları yaşadıqları sonuncu yaşayış məntəqəsini tərk etməyə məcbur etdi. Rusyanın hərbi qüvvələrinə və Qərb himayədarlarına arxalanan ermənilər Azərbaycanın 20 faiz torpağını işğal etdi və bir milyon insan öz vətənində qaçqına çevrildi. Dünyanın gözü qabağında baş verən bu hadisəyə çox təəssüf ki, böyük dövlətlər susur. Nəinki susurlar, hətta bu hadisədən Azərbaycana qarşı «məkrli niyyətlərini» həyata keçirilməsi üçün yararlanmağa çalışırlar.

### 3. Azərbaycanda sənayeləşdirmə və kollektivləşdirmə siyasetinin həyata keçirilməsi

Yeni iqtisadi siyasetə keçid (1921-ci il) nəticəsində ölkə və respublika daxilində nisbi və iqtisadi sabitlik əldə edildi. Nəticədə, bolşevik istəyinə uyğun olmayan iqtisadi və siyasi proseslər başlandı. Sovet hakimiyəti əsas diqqətini iqtisadiyyatın tənzimlənməsində inzibati üsulların gücləndirilməsinə yönəltdi.

ÜİK(b)P-nin XIV qurultayında (1925-ci il) Yeni iqtisadi siyaset prinsiplərini möhkəmləndirmək kursu təsdiq edilsə də, artan iqtisadi çətinliklər iqtisadiyyatda inzibati metodların tətbiqini labüb etdi.

1926-ci ilin fevralında respublikada sənayeləşdirmə üzrə xüsusi komissiya yaradıldı. Komissiyanın tərkibinə Q.Musabəyov (sədr), H.Sultanov və b. daxil oldu. Respublikanın əlaqədar orqanları Azərbaycan sənayesinin 1926-30-cu illər üçün inkişaf planını hazırladılar. Sənayeləşdirmənin başlanması ərəfəsində heç də bütün sənaye sahələri bərpa edilmədi. Belə ki, neft hasilisi, dəmir emalı, ipəkçilik sənayesi və s. bərpa işi başa çatdırılmadı.

Artıq 20-ci illərin sonları üçün Azərbaycan sənayesində nəzərə çarpacaq dəyişikliklər var idi. Neft sənayesində mühüm nailiyyətlər əldə edilmişdi. 1928-ci ildə **Yeni Qaraçuxur** mədəninin istismarı başladı. 1928-ci ildə SSRİ miqyasında ilk dəfə olaraq Bakıda güclü trubalı kerosin-benzin zavodu, sulfat turşusu, karbid və yağı zavodu tikildi.

Maşınqayırma sahəsində də mühüm nailiyyətlər əldə edildi. 1927-ci ildə Leytenant Şmidt (indiki Səttarxan) adına zavodda ilk elektrik poladəritmə sobası işə salındı.

Bu dövrə, Gəncə Azərbaycanın ikinci sənaye mərkəzinə çevrildi. 1928-ci ildə Gəncədə əyirici toxuculuq kombinatı və pambıqtəmizləmə zavodu işə düşdü, Ucar və Yevlaxda pambıqtəmizləmə zavodları tikildi, Şəki və Xankəndində baramaaçma müəssisələrinin tikintisinə başlandı.

1927-1928-ci illərdə respublikanın elektrikləşdirilməsi sahəsində mühüm nailiyyətlər əldə edildi. Bu dövrə, Salyan, Füzuli, Nuxa istilik elektrik stansiyalarının tikilişi başa çatdırıldı.

Sənayeləşmə dövründə Azərbaycan xalqı çox ağır çətinliklərlə üzləşməli oldu. Sənayeləşdirməni maliyyələşdirmək üçün dövlət kütlələrin olan-olmaz vəsaitini talan etdi. Bu dövrə, bir-birinin ardınca keçirilən 3 sənayeləşdirmə istiqrazi xalqın vəziyyətini daha da pisləşdirdi. Fəhlələr bəzən bir, yaxud 2 aylıq əmək haqqını sənayeləşmə fonduna keçirməli olurdular. Sənayeləşdirmə xəttinin həyata keçirilməsi üçün Sovet dövləti günahsız məhkum edilmiş insanların fiziki əməyindən istifadə etməkdən çəkinmirdi.

Ümumiyyətlə, Azərbaycanda sənayeləşmə xətti 2 sahəni – neft sənayesini və elektrikləşməni əhatə etdi. Azərbaycan Sovet imperiyasının xammal bazasına çevrildi. Sənayeləşdirmə xətti ağır sənayenin inkişafını nəzərdə tutduğu halda, respublikada yüngül sənaye daha sürətlə inkişaf etmişdi.

Bütün bunlara baxmayaraq sənayeləşmə respublikanın iqtisadiyyatında müsbət dəyişikliklərlə nəticələndi. Belə ki, sənayeləşmə illərində fəhlələrin sayı artıb, 47 min nəfərdən 208 min nəfərə çatdı. Azərbaycan aqrar respublikadan aqrar-sənaye respublikasına çevrildi.

1929-cu ilin may ayında keçirilən SSRİ-nin V Sovetlər qurultayında xalq təsərrüfatının inkişafı üzrə birinci beşillik plan (1928/29-1932/33) qəbul edildi. Əsasən, ağır sənayenin inkişafını nəzərdə tutan bu beşillik plan Azərbaycanda neft, kimya, toxuculuq sənayesinin inkişafını, kənd təsərrüfatının

sosialist əsasları üzrə yenidən qurulmasını nəzərdə tuturdu. Beşillik ərzində Azərbaycanda 35 yeni sənaye müəssisəsi işə düşdü, bir sıra sənaye müəssisəsi yenidən quruldu və istehsalı genişləndirildi. Respublikada kimya, tikinti materialları, yüngül, yeyinti və s. sənaye sahələri üzrə yeni obyektlər işə salındı. I beşillikdə nəqliyyat inkişaf etdirildi. Ələt stansiyasından Culfaya 409 km uzunluğunda dəmiryol xəttinin çəkilişi başa çatdırıldı. Hava yolları, aeroportların tikintisinə başlandı.

Beşillik dövründə Azərbaycanın yeni sənaye mərkəzləri – Gəncə, Xankəndi, Nuxa və s. inkişaf etməyə başladı.

1920-ci illərin sonu 30-cu illərin əvvəllərində Azərbaycanın inzibati-ərazi quruluşunda da dəyişikliklər baş verdi.

1929-cu ilin aprelində keçirilmiş VI Ümumazərbaycan Sovetlər qurultayının qərarı ilə respublikada 13 qəza ləğv edildi, onun yerinə 8 mahal (Bakı, Quba, Lənkəran, Şirvan, Muğan (Salyan), Zaqatala-Nuxa, Gəncə və Qarabağ) yaradıldı. Lakin 1930-cu il iyulun 23-də SSRİ MİK və XKS «Mahalların ləğv edilməsi haqqında» qərar qəbul etdiyindən mahallar ləğv edildi. Onun yerinə 63 inzibati rayon yaradıldı. Lakin 1932-ci ildə rayonlar böyüdüldü və onların sayı 47-ə endirildi.

**Kollektivləşmə:** Azərbaycanda kollektiv təsərrüfat formalarının inkişafını şərti olaraq 5 mərhələyə bölmək olar:

1. 1921-1922-ci illər: Bu illərdə kollektiv təsərrüfatlar içərisində əsas yeri kommunalar və artellər tuturdu.
2. 1922-1924-cü illər: Yeni iqtisadi siyaset nəticəsində əvvəlcədən tələm-tələsik yaradılmış kommunalar dağıldı. 1924-cü ildə respublikada 1 kommunə və 2 kənd təsərrüfatı arteli yaradıldı.
3. 1924-1926-cı illər: Bu illərdə ən çox yoldaşlıq cəmiyyətləri və **nepmanlar** yaranır.
4. 1927-ci il: Kəndə təsir forması kimi maşın şirkətlərinin fəaliyyətinə geniş yer verilir.

5. 1928-ci il və sonrakı illər: Bu dövrdə ÜİK(b)P-nin XV (1927-ci il) qurultayının kənd təsərrüfatının kollektivləşdirilməsi haqqında qərarı qəbul edilir və kolxoz hərəkatının inkişafında yeni mərhələ başlayır. Qolçomaqlar üzərinə hücum kəndlərdə siyasi vəziyyəti kəskinləşdirir.

Qolçomaqların bir sinif kimi ləgvi məsələsi İ.V.Stalinin 1929-cu ildə Ümumittifaq aqrar-marksistlərin konfransında etdiyi «**SSRİ-də aqrar siyaset məsələsinə dair**» nitqində qəti şəkildə irəli sürüldü.

Qolçomaqların bir sinif kimi ləgvi məsələsi partiya qərarlarında ilk dəfə 1930-cu il yanvarın 5-də ÜİK(b)P MK-nin «Kollektivləşmənin sürəti və kolxoz quruculuğuna dövlət tərəfindən yardım edilməsi tədbirləri haqqında» ki qərarında elan olundu.

Qolçomaqlar üç kateqoriyaya bölündürdü:

1. Əksinqilabçı, terror aktlarının təşkilatçısı, kolxoz əleyhinə çıxışların təşkilatçısı hesab edilənlərə qarşı həbs və sürgün cəzası tətbiq edilirdi;
2. İkinci kateqoriyaya daxil edilənlər siyasi idarə xətti ilə başqa yerlərə köçürülməli;
3. Kolxozlardan kənarda yeni ərazilərə köçürülməli.

Tətbiq edilən cəza tədbirləri SSRİ-nin digər yerlərində olduğu kimi Azərbaycanda da ciddi əks-səda doğurdu.

1930-cu ilin yazında Naxçıvan, Nuxa-Zaqatala bölgəsində qiyam baş verdi. Lakin bu qiyam amansızlıqla yatırıldı. Respublikanın Gəncə, Qarabağ, Quba, Cəbrayıl, Lənkəran, Biləsuvar və s. yerlərində müqavimət dəstələri fəaliyyət göstərirdi.

Ölkədə vəziyyətin ağırlığını görən rəhbərlik çıxış yolu axtardı. 1930-cu il martın 17-də «Kolxoz hərəkatında partiya xəttini əymək hallarına qarşı mübarizə haqqında» partiya qərarı qəbul edildi.

Artıq bu vaxt Şimali Qafqazın dağlıq rayonlarında

üsyançılar bəzi aulları ələ keçirib Kislovodskiyə çatmışdılar. İş o yerə çatmışdı ki, Qazaxstandan Stalinin adına daxil olan teleqramda kütləvi çıxışlara qarşı ordu hissələrindən istifadə etməyə icazə istənilirdi.

Belə vəziyyət Azərbaycanda da yarandı. Nuxa-Zaqatalada hərbi hissələr üsyançılara qarşı əməliyyat apardı, 80-ə qədər üsyançı öldürdü.

Naxçıvanda əhali Sovet hakimiyyətini devirib yerli hökumət yaratdı. Yalnız Sovet qoşunlarının ciddi təzyiqindən sonra Naxçıvanda Sovet hakimiyyəti bərpa edildi.

1930-cu ildə (mart) Gəncə qəzasında hökumət qoşunları ilə xalq arasında toqquşma baş vermiş, günahsız qanlar axıdilmişdi.

Kollektivləşməyə qarşı xalqın ümumi narazılığı İttifaq məqyasında elə bir vəziyyət yaratdı ki, Sovet hökumətinin taleyi hansı xətti götürəcəyindən asılı idi. Elə bu vaxt – 1930-cu il aprelin 2-də MK «Partiya xəttinin əyilməsinə qarşı mübarizə ilə əlaqədar olaraq kolxoz hərəkatının vəzifələri» adlı xüsusi məktub qəbul etdi. Yeridilən siyasetə bərəət qazandırılan bu məktubda hesab edildi ki, baş verənlər partiya xəttini əyənlərin günahı ucbatındandır.

Miqyasına və sayına görə böyük qurbanlarla nəticələnən kollektivləşmə siyasetindən partiya imtina etmədi.

#### 4. 30-cu illərin siyasi məhkəmə prosesləri və onun Azərbaycan üçün ağır nəticələri

30-cu illərin əvvəllərindən başlayaraq cəza tədbirləri dalğası bütün ölkəni bürüməyə başladı. 1931-32-ci illərdə və 1933-cü ilin birinci yarısında bütün partiya üzvlərinin 65 faizini əhatə edən 13 diyar təşkilatı üzrə 40 minə qədər adam partiya əleyhinə və opportunist təmayüllər üstündə məsuliyyətə cəlb

edildi.

Cəza tədbirlərinin yeni dalğası 1934-cü ilin dekabrında Kirovun Leninqradda öldürülməsi ilə başladı və 1937-ci ildə özünün kulminasiya nöqtəsinə çatdı. 1938-ci il dekabrın 12-də tək bir gecədə Stalin 3187 nəfərin güllələnməsinə aid olan 30 siyahıya imza etmişdi.

30-cu illərin siyasi məhkəmə prosesləri və cəza tədbirləri Azərbaycanda ağır nəticələr verdi. Azərbaycanın siyasi rəhbərliyində və hüquq mühafizə orqanlarında özünə yer tapmış Akopov, Yemelyanov, Markaryan, Qriqoryan, Sumbatov-Topuridze, Bolşov, Asaturov və b. Stalinin və Berianın göstərişlərini qəddarlıqla yerinə yetirirdilər.

1937-ci ildə R.Axundov, Ə.Qarayev, S.M.Əfəndiyev, Q.Musabəyov, H.Vəzirov, D.Bünyadzadə, H.Səfərov və baş-qalarından ibarət «əksinqilabi millətçi mərkəzin işi», yenə həmin ildə H.Sultanov, X.Hüseynov, İl.Ibrahimov, A.Avalov, Ə.Məmmədov, Ə.Əmirov, A.Kələntərov, C.Cəbiyev və b. ibarət «əksinqilabçı» cəsus terrorçu, burjua-millətçi təşkilatın işi (Şamaxıda), 1938-ci ildə Azərbaycan SSR Xalq Torpaq Komissarlığında «əksinqilabçı-burjua millətçi, üsyankar-terrorçu, ziyankar təşkilatın işi Gəncədə, Q.Vəzirov və digər hərbçilərin işi, «Azneft işi» ilə əlaqədar məhkəmə proseslərində Azərbaycanın dövlət xadimlərinə, alim və yazıçılara, fəhlə və kəndlilərə qarşı əsassız saxta ittihamlar irəli sürüldü.

Saxtalaşdırılmış ittihamlar əsasında partiya və dövlət xadimləri – Azərbaycan KP MK katibləri Ə.Qarayev, R.Axundov, M.Nərimanov, Zaqqfederasiya XKS sədri S.M.Əfəndiyev, respublika XKS-nin sədri H.Rəhmanov və XKS-nin müavini D.Bünyadzadə, xalq komissarları H.Sultanov, A.Sultanova, Q.Cuvalinski və b. cəza tədbirlərinin qurbanı oldular.

Təkcə bir məhkəmə prosesi – R.Axundov və H.Sultanovla bağlı uydurma «əksinqilabçı-üsyançı-terrorçu mərkəzin işi» ilə

əlaqədar 1700 adam, o cümlədən 20 xalq komissarı və müavini, 34 rayon icraiyyə komitəsinin sədri, 52 raykom katibi, 8 professor cəzalandırıldı.

«Azneft işi» ilə bağlı Xəzər gəmiçiliyində 3300 nəfər adam cəzalandırıldı.

Azərbaycan Yazıçıları İttifaqının 1937-ci ildə iyun ayında keçirilmiş iclası H.Cavidi, H.Sanılını, M.Müşviqi xalq düşməni kimi İttifaqdan xaric etdi, Y.V.Çəmənzəminlinin, S.Mumtazın, S.Hüseynin, S.M.Qənizadənin, Qurban Musayevin Yazıçılar İttifaqında qalmasını qeyri-mümkin hesab etdi.

Ümumiyyətlə, 1937-38-ci illərdə Azərbaycanda saxta ittihamlarla 40 minə yaxın adam cinayət məsuliyyətinə cəlb edilmişdi. 1937-1940-ci illərdə orta hesabla hər il 12 min adam həbs edilmişdi.

30-cu illər ərzində öz doğma yerlərindən «kulak» adı ilə Sibirə və Qazaxstana minlərlə adam sürgün edildi. 40-ci illərin sonuna dek davam edən bu proses nəticəsində Sibir və Qazaxstanda xüsusi kulak **arxipelaqları** yaradılmışdı. 50-ci illərin ortalarından etibarən geri qayıdanları nəzərə almaq şərti ilə, hazırda təkcə Qazaxstanda 100 mindən çox sürgün edilmiş azərbaycanlı yaşayır.

Azərbaycan tarixinin faciəli səhifələrini təşkil edən bütün bu proseslər 20-30-cu illərin siyasi proseslərinin mahiyyətindən irəli gəlirdi.

### Ədəbiyyat

- İbrahimov Z. Lenin və Azərbaycanda sosialist inqilabının qələbəsi. Bakı: 1970
- Yenə onun. Sosialist inqilabı uğrunda Azərbaycan zəhmətkeşlərinin mübarizəsi. Bakı: 1957
- Əhmədov X. Azərbaycanda Sovetlərin yaranması və möhkəmləndirilməsi (1920-1925). Bakı: 1961
- Bünyadov Z. Qırmızı terror. Bakı: 1993
- Quliyev C. K istorii obrazovanię Vtoroy respubliki

- Azerbaydjana. Bakı: 1997
- Əliyev X., Əlimirzəyev X. Azərbaycanda kənd təsərrüfatının kollektivləşdirilməsi tarixindən. Bakı: 1957
  - Əziz B. Azərbaycanda sovet işgal rejiminə qarşı mübarizə (1920-1991). Magistr hazırlığı üçün program. Bakı: 2008
  - Vəkilov M. Büyük Oktyabr inqilabı və Azərbaycanda sosialist mədəniyyətinin çıxklənməsi. Bakı: 1955
  - Məmmədov E. Kənd təsərrüfatının elliklə kollektivləşməsi ərəfəsində Azərbaycan kəndində sinfi mübarizə (1927-1929) Bakı: 1961
  - N.Nərimanov. Ucqarlıarda inqilabımızın tarixinə dair. Bakı: 1992
  - İbrahimli F. Azərbaycan kəndində sosial-siyasi proseslər (1920-1930). Bakı: 1996
  - Yenə onun: 20-ci illərin əvvəllərində Azərbaycan kəndində ictimai-siyasi vəziyyət. Bakı: 1995
  - Yenə onun: Azərbaycan kəndində sovetləşmə siyaseti. Mütərcim, 1996
  - Yenə onun: Sovet hakimiyyəti, yoxsa hakimiyyətsiz Sovetlər. Bakı: 1997
  - Yenə onun: Sovetləşmə siyaseti, yoxsa yandırma əməliyyatı. (Tariximizin qaranlıq səhifələrindən) Tarix və onun problemləri jurn. Bakı: 2000, №1
  - Yenə onun: Millətçi pasportu kimlərə verilirdi. Tarix və onun probl. Bakı: №1, 1999
  - Yenə onun: Tarixi şəxsiyyətlərə ədalətli münasibət lazımdır. «Mütərcim» jurn. №1, 1999.
  - «Bakinskiy raboçiy» qəzeti, 6 noyabr, 2 dekabr, 25 dekabr 1921-ci il
  - Azərbaycan Respublikası EA elmi arxiv, f. I, siy. 9, iş 4798, v. 230, v.231, v.235
  - Azərbaycan Respublikası SPİH MDA, f. I, siy. 74, iş 7, v 31
  - Azərbaycan Respublikası SPİH MDA N.Nərimanov fondu. F.609, siy. I, iş 71, v. 1-7
  - XX əsr Azərbaycan tarixi. II c, Bakı: 2004
  - Qaffarov T. Azərbaycan tarixi (1920-1991), Bakı: 1999
  - Məmmədzadə M.B. Köylü hərəkatı. Lenin milli siyaseti. Bakı:

2007

25. Məmmədzadə M.B. Milli Azərbaycan hərəkatı. Bakı: 1992.
26. İbrahimli X. Azərbaycan siyasi mühacirəti. Bakı: 1998.
27. Həsənov C. Ağ «ləkə»lərin qara kölgəsi. Bakı: 1991.
28. Qafqazda sovet totalitarizmi (20-30-cu illər). Bakı: 1998
29. Rəsulzadə M.Ə. Bolşeviklərin şərq siyasəti. Bakı: 1994.
30. Rəsulzadə M.Ə. Azərbaycan Cümhuriyyəti. Bakı: 1990.

## X. AZƏRBAYCAN İKİNCİ DÜNYA MÜHARİBƏSİ DÖVRÜNDƏ

1. İkinci dünya müharibəsinin başlanması. Faşist Almaniyasının SSRİ-yə hücumu və Azərbaycan müharibə edən ölkələrin hərbi-siyasi planlarında
2. Respublika iqtisadiyyatının hərbi tərzdə yenidən qurulması. Bakı şəhərinin hərbi sənaye və tibbi xidmət potensialı. Cəbhənin yanacaqla təmin edilməsində Azərbaycan neftçilərinin rolü
3. Müharibə illərində milli diviziyaların yaradılması, azərbaycanlı döyüşülərin cəbhədə, partizan və antifaşist müqavimət hərəkatında iştirakı.
4. Azərbaycan mühacirəti müharibə illərində. Milli legionların yaradılması.
5. Azərbaycan mədəniyyəti müharibə illərində. İkinci dünya müharibəsinin geosiyasi nəticələri

### 1. İkinci dünya müharibəsinin başlanması. Faşist Almaniyasının SSRİ-yə hücumu və Azərbaycan müharibə edən ölkələrin hərbi-siyasi planlarında

1939-cu il sentyabrın 1-də sübəcəği faşist Almaniyası «Vays» («Ağ») şərti adı altında Polşaya hücum planına uyğun olaraq müharibəyə başladı və sürətlə Varşavaya doğru irəlilədi. Faşist Almaniyasının Polşaya hücumu ilə İkinci dünya müharibəsi başlandı və çox qısa bir zamanda Avropanın, Asyanın, Afrikanın, Amerikanın bir çox ölkələrini özünə cəlb etdi, Hind və Sakit okean sahillərinə, Atlantik okeanı və Şimal buzlu okeanı sahillərinə, Uzaq Sakit okean adalarına,

## Azərbaycan İkinci dünya müharibəsi dövründə

İndoneziya və Avstraliya sahilərinədək geniş əraziyə yayıldı. Öz orbitinə planetin bir çox dövlətlərini cəlb edən İkinci dünya müharibəsi bəşər tarixində ən dağlıdırıcı və ən dəhşətli müharibə olmuşdur. Onu Birinci dünya müharibəsi ilə müqayisə etsək aşağıdakı faktların və rəqəmlərin şahidi olaraq. Əgər Birinci dünya müharibəsində 1 milyard nəfər əhalisi olan 38 dövlət iştirak etmiş, silahlı qüvvələri 70 milyon nəfər olan cəmi 14 dövlətin ərazisində döyüşlər aparılmışdısa, İkinci dünya müharibəsinə 1 milyard 700 milyon nəfər əhalisi olan 61 dövlət cəlb edilmiş (Yer kürəsi əhalisinin 80 faizini), altı il davam etmişdir. Birinci dünya müharibəsində 10 milyon nəfər, İkinci dünya müharibəsində isə təqribən 60 milyon nəfər adam həlak olmuşdur.

Birinci dünya müharibəsi kimi, İkinci dünya müharibəsinin də bir çox səbəbləri var idi. Bu, hər şeydən əvvəl iri kapitalist dövlətlərinin mənafə dairələrinin toqquşması, dünyanın siyasi xəritəsinin yenidən dəyişdirilməsi, sivilizasiyaya hakim olmaq iddiası idi. İkinci dünya müharibəsinin labüdüyü mahiyyətcə 30-cu illərin ortalarına yaxın tarixi reallığa çevrildi. Faktlara və tarixi hadisələrə müraciət edək: 1931-1932-ci illərdə Yaponiya Şimal-Şərqi Çini zəbt etdi, sonra isə 1937-ci ildə Mərkəzi Çinə soxuldu və bütün Çini işgal siyasətinə başladı. 1935-ci ildə İtaliya Həbəştanına basqın etdi, 1936-1938-ci illərdə respublikaçılar İspaniyasına Almaniya-İtaliya müdaxiləsi oldu və nəticədə 1939-cu ildə general Franko diktaturası quruldu ki, o da Faşist Almaniyası ilə əməkdaşlıq etməyə başladı. 1938-ci ilin martında Avstriya Almaniyaya birləşdirildi. 1936-ci ildə Almaniya ilə Yaponiya arasında «antikomintern paktı» imzalandı və bir il sonra İtaliya da bu pakta qoşuldu ki, bununla da Berlin-Roma-Tokio üçbucagi yarandı və dünyani müharibə ilə hədələməyə başladı. Bu dövlətlər 1940-ci ilin sentyabrında dünyani bölüşdurmək məqsədi ilə «üçlü paktı»nı imzaladılar.

Faşist Almaniyasının iştahı daha büyük idi və Hitler Çexoslovakıyanın Sudet vilayətini ələ keçirməyə can atırdı, böyük dövlətlərin rəvacı ilə istəyinə nail oldu. 1938-ci ildə biabırçı Münhen sövdələşməsinə imza atan Hitler, Mussolini, Daladye və Çemberlen Çexoslovakıyanın parçalanmasına razılıq verdilər. Ancaq Hitler bununla kifayətlənmədi və 1939-cu ilin martında bütövlükdə Çexoslovakıyanı işgal etdi. Bundan sonra Rumınıyanı özündən asılı vəziyyətə saldı.

Avropanın mərkəzində siyasi və hərbi hadisələr sürətlə cərəyan edir və anbaan dəyişirdi. 1938-ci ilin sentyabrında Almaniya ilə İngiltərə arasında, dekabrında isə Almaniya ilə Fransa arasında hücum etməmək haqqında müqavilələr, həmin ilin martında isə İngiltərə və Yaponiya arasında saziş imzalandı. 1939-cu ilin mayında Fransa ilə Polşa arasında, az sonra isə İngiltərə ilə Polşa arasında hərbi ittifaq müqaviləsi imzalandı. 1939-cu ilin martında SSRİ ilə İngiltərə və Fransa arasında danışqlara başlanıldı. Beş aydan çox davam edən danışqlar heç bir nəticə vermədi, İngiltərənin və Fransanın təqsiri ucbatından danışqlar dayandırıldı. Beləliklə, Sovet İttifaqı əslində dünya birliyindən təcrid edilmiş vəziyyətə düşdü. Belə bir vaxtda Almaniya höküməti SSRİ-yə hücum etməmək haqqında müqavilə bağlamağı təklif etdi və özünün rəsmi nümayəndələrini Moskvaya göndərdi. Avqustun 23-də Almanıyanın Xarici İşlər Naziri İ.Fon Ribbertrop Moskvaya gəldi.

Aparılan gərgin danışqlardan sonra 1939-cu il avqustun 23-də Almaniya ilə SSRİ arasında hücum etməmək barədə Moskva müqaviləsi imzalandı. Müqavilə 10 il müddətinə nəzərdə tutulmuşdu. Yeri gəlmışkən onu da deyək ki, 1939-cu il 23 avqust müqaviləsi uzun müddət təqnid obyekti olmuşdur və onun alternativinin olub-olmaması barədə, habelə müqavilinin imzalanması prosesində Stalinin və Molotovun səhvləri geniş müzakirə mövzusu olmuşdur. Zənnimcə, həmin

vaxt Avropada və dünyada təklənmiş bir dövlət olan Sovet İttifaqının müqaviləni imzalamadan başqa çərəsi qalmamışdı. Hətta Hitler bu təklifi irəli sürərkən Stalinə xəbərdarlıq etmişdi ki, əks təqdirdə SSRİ «Polşa-Almaniya böhranı»na cəlb oluna bilər. Stalin müqaviləni imzalamaq məcburiyyətində qalır. Lakin müqavilənin imzalamasından təqribən bir həftə sonra xalqdan və dövlətdən gizlədilən məxfi protokollar da imzalanır ki, həmin sənədlərdə Almanıyanın və SSRİ-nin «nüfuz dairələri» öz əksini tapırı. Digər tərəfdən 1939-cu il sentyabrın 28-də Almaniya ilə SSRİ arasında bağlanmış «dostluq və sərhəd» haqqında müqavilə hələ o zaman da, bu gün də kəskin mənfi münasibət doğurmuşdur. Həmin sənədlərdə Stalin və Molotov düzgün mövqə tutmamış, ayrı-ayrı xalqların və millətlərin mənafeyinə zidd hərəkət etmişlər. Ziddiyyətli hadisələrin sonrakı dinamikası deyilənləri təsdiq etdi. Sentyabrın 1-də Almaniya Polşa üzərinə hücumu keçdi. Bu hadisədən az sonra – sentyabrın 3-də İngiltərə və Fransa hökümətləri imzaladıqları müqaviləyə uyğun olaraq Almaniyaya müharibə elan etdilər. Beləliklə, İkinci dünya müharibəsi başlandı. Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi, müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin dediyi kimi, «... İkinci dünya müharibəsi alman faşizminin, Hitler ordusunun dünyaya hakim olmaq iddiası ilə başlandı». Müharibə qızışdı və hitlerçi qoşunlar sürətlə SSRİ sərhədlərinə yaxınlaşmağa başladılar. Belə bir vaxtda SSRİ özünün müdafiə tədbirlərini görməyə məcbur oldu. 1939-cu ilin sentyabrında Qərbi Ukrayna və Qərbi Belarusiya Sovet Ukraynası və Sovet Belarusiyası ilə birləşdirildi. Bessarabiya və Şimali Bukovina SSRİ-yə birləşdirildi, Rumınıyanın ərazisi hesabına müstəqil Moldova Respublikası yaradıldı. Leninqradın təhlükəsizliyini möhkəmləndirmək məqsədilə mənasız müharibəyə başlanıldı. 1939-cu ilin noyabrından 1940-cı ilin martına qədər Sovet – Fin

müharibəsi aparıldı. Bu mənasız müharibədə SSRİ-dən 75 min adam öldü, 16 min adam itkin düşdü, 170 min adam yaralandı. Sovet-Fin müharibəsində Azərbaycandan gedən döyüşçülər də iştirak edirdilər. 1940-ci ilin avqustunda Baltikyanı ölkələr «kö-nüllü» olaraq SSRİ-yə qatıldılar.

Almaniya Avropanın mərkəzində çox böyük sürətlə hərbi əməliyyatlar həyata keçirirdi. Alman-faşist qoşunları 1940-ci ilin aprelində Danimarkanı, Norveçi, İsveçi, may-iyun aylarında Belçikanı, Lüksenburqu, Hollandiyani işğal etdilər, iyunun 22-də Fransa biabircasına təslim oldu. Hitler orduları Finlandiya, Ruminiya və Bolqarıstanı, 1941-ci ilin aprelində Yuqoslaviyani, Yunanistanı, Albaniyanı işğal etdilər. Beləliklə, demək olar ki, bütün Avropa hitlerçilər tərəfindən əsarət altına alındı. Ümumiyyətlə, 1938-1941-ci illərdə faşist Almaniyası Avropanın 12 dövlətini işğal etmiş, Fransanı isə diz çökdürmüdü.

İkinci dünya müharibəsinin alovları planetə yayılırdı.

1941-ci il iyunun 22-də gecə saat 4 radələrində faşist Almaniyası hücum etməmək haqqında 1939-cu il müqaviləsini kobudcasına pozaraq, böyük zərbə qüvvəsi ilə —190 diviziya, 5,5 milyon canlı qüvvə, 4300 tank, 4980 döyüş təyyarəsi, 190 döyüş gəmisi, 47,2 min müxtəlif silah və minomyot ilə Sovet İttifaqına basqın etdi. Güclü döyüş texnikasına və müasir hərbi təcrübəyə malik olan alman-faşist orduları, «Barbarossa planı» əsasında ildirim sürətilə SSRİ-yə 3 istiqamətdə — «Şimal», «Mərkəz» və «Cənub» istiqamətlərdə hücumuna keçdi, çox qısa zamanda Pribaltikanın, Ukrayna və Belarusiya SSR-nin xeyli hissəsini, Krımı ələ keçirdi, Moskva istiqamətində irəliləməyə başladı. Almaniya Barents dənizindən Qara dənizdək 5 min kilometrlik cəbhə boyu irəliləyirdi. Beləliklə, SSRİ üçün Böyük Vətən Müharibəsi başlandı və SSRİ xalqları 1418 gün ağır sınaqlara, dözləməz məşəqqətlərə, qəhrəmancasına sinə gərdi, ağrılı-acılı günlərə dözdü, bütün qüvvələrini və ehtiyat

imkanlarını maksimum səfərbəliyə aldı, nəhəng qüvvəyə malik olan düşmənlə ölüm-dirim savaşına qatıldı.

Tarixçilər İkinci dünya müharibəsinin tarixini 5 dövrə, Böyük Vətən müharibəsinin tarixini isə 4 dövrə ayırlar.

**Birinci dövr** – 1939-cu il sentyabrın 1-dən 1941-ci il iyunun 21-dək;

**İkinci dövr** – 1941-ci ilin iyunun 22-dən 1942-ci il noyabrın 18-dək;

**Üçüncü dövr** – 1942-ci il noyabrın 19-dan 1943-cü il dekabrın 31-dək;

**Dördüncü dövr** – 1944-cü il yanvarın 1-dən 1945-ci ilin mayın 9-dək;

**Beşinci dövr** – 1945-ci il mayın 9-dan sentyabrın 2-dək.

Uzun müddət sovet tarixşunaslığında faşist Almaniyasının SSRİ-yə «qəflətən» hücumu haqqında müddəə əsaslanıldırmış müddəə kimi qəbul edilmişdi. Bizcə bu, düzgün müddəə deyil. Ona görə ki, faşist Almaniyasının SSRİ-yə hücumunun dəqiq vaxtı və günü barədə Stalinin əlində səhīh məlumatlar var idi. Hətta Hitler 1940-ci il dekabrın 18-də «**Barbarossa planı**» haqqında 21 nömrəli direktivi imzalayarkən cəmi 2 gün sonra bu, Moskvaya məlum oldu. Bundan başqa SSRİ-nin Avropa və Polşa sərhədlərinə güclü alman texnikasının cəmləşdirilməsi, hücum ərəfəsində Qara dənizdə Sovet donanmasının almanlar tərəfindən top atəşinə tutulması, sovet kəşfiyyatının xaricdən əldə etdiyi və mərkəzə ötürdüyü dəqiq məlumatlar bir daha onu göstərir ki, artıq mühəribə labüddür və o qaçılmazdır. Ancaq tarixi faktlar onu sübut edir ki, Stalin nə sovet-fin müharibəsində müdriklik göstərmədi və nə də Moskvaya məlum olan faktlara inanmadı. Beləliklə, fitnələrə uymamağa çalışan Stalin və onun komandası nə kəşfiyyatın məlumatına inanmır, nə də sovet sərhədlərində cəmləşən külli miqdarda düşmən qruplaşmalarının və döyüş texnikasının reallığını ya görmür, ya

da dərk etmirdilər. Bütün bunlar isə Sovet İttifaqına baha başa gəldi ki, bununla da Stalinin və onun ətrafindakı məmurların təqsiri böyükdür. Öz yalnız fikirlərində son dərəcə inadkarlıq göstərən Stalin ölkənin müdafiə sistemini möhkəmlətmək və hərbi qüvvələri sərhədlərə gətirdib onların sayıllığını və döyüş hazırlığı vəziyyətinə gətirilməsi kimi zəruri tədbirlərin həyata keçirilməsinə tələsmir, yaranmış hərbi-siyasi şəraiti operativ qiymətləndirmirdi. Mühəribənin ilk günlərində Stalinin çəşqinligi, qətiyyətsizliyi və ləng tərpənməsi, belələiklə, çox qiymətli vaxtin itirilməsi ölkəyə və xalqa ağır itkilər hesabına başa gəldi. Bundan da istifadə edən alman ordusu böyük sürətlə ölkənin içərilərinə doğru irəliləyə bildi, xeyli əraziləri işğal etdi və Moskvanın lap yaxınlığında qərar tutdu.

Deməli, faşist Almaniyasının SSRİ-yə hücumunun «qəflətən» olması barədə müddəası doğru deyildir. O taktiki cəhətdən qəbul edilsə də, strateji cəhətdən qətiyyən qəbul edilə bilməz. Artıq mühəribə reallığa çevrilmişdi və Hitler SSRİ daxilində baş verən prosesləri diqqətlə izləyirdi. SSRİ-də həyata keçirilən ağır represiyalar ordudan və donanmadan da yan ötməmişdi. Stalinin cəza və represiya tədbirləri ölkəyə çox ağır başa gəlmişdi. 5 nəfər Sovet İttifaqı Marşalından 3 nəfəri, 5 nəfər birinci dərəcəli Ordu komandanından 3 nəfəri, 10 nəfər ikinci dərəcəli Ordu komandanının hamısı, 57 nəfər korpus komandirindən 50 nəfəri, 186 nəfər diviziya komandirindən 154 nəfəri, 16 nəfər birinci və ikinci dərəcəli ordu komissarlarından hamısı güllələnmişdi. Ən qorxulu burası idi ki, bu güllələnmə mühəribə dövründə də davam etdirilirdi. Şiddətli döyüşlər gedir, əsgər və zabitlər doğma torpağın hər qarşı uğrunda inadla vuruşur, cəza konveyeri isə öz «xişindən» qalmırıldı. Bunu düşmənin ən hiyləgər agentləri də edə bilməzdilə və şübhəsiz ki, təcrübəli hərbi mütəxəssislərin kütləvi şəkildə məhv edilməsi haqqında Hitler xəbərdar idi. Belə şəraitdə faşist Almaniyasının hücum etməsi reallaşırıldı.

Bir vacib məsələyə də aydınlıq gətirmək yerinə düşər. Uzun müddət sovet tarixşünaslığında belə bir müddəə əsaslandırılmışdır ki, guya Sovet İttifaqı mühəribəyə hazırlaşmırı. Bizcə bu müddəə da düz deyil. Ona görə ki, 30-cu illərin ortalarından başlayaraq və xüsusilə üçüncü beşilliyin ilk üç ilində SSRİ-də güclü iqtisadi potensial yaradılmış, sənayeləşdirmə planı həyata keçirilmiş, müdafiə və hərbi sənaye xeyli artırılmış, aviasiya, ağır maşinqayırma, gəmiqayırma, tank istehsalı, müxtəlif silahların istehsalı çoxalmışdı. Ölkənin maddi-texniki bazası xeyli güclənmiş, sənayenin və istehsalın potensialı artmışdı. Ümumi sənaye məhsulu 1913-cü ilə nisbətən 1940-ci ildə 7,7 dəfə, istehsal vasitələri istehsalı 13,4 dəfə, maşinqayırma və metalurgiya sənayesi 30 dəfə, enerji istehsalı 5 dəfə, elektrik enerjisi 8 dəfə, əmək məhsuldarlığı 3,8 dəfə artmışdı. Ümumi maşinqayırma sənayesi istehsalına, neft hasilatına və traktor istehsalına görə SSRİ Avropada birinci yerə, dünyada isə ikinci yerə çıxdı. Elektrik enerjisi, çuqun və polad istehsalına görə isə SSRİ Avropada ikinci, daş kömür və sement istehsalına görə isə üçüncü yerə çıxdı. 1940-ci ildə Sovet İttifaqında 14,9 mln.ton çuqun (1913-cü ildəkindən 3,5 dəfə çox), 18,3 mln.ton polad (4,3 dəfə çox), 166 mln.ton daş kömür (5,7 dəfə çox), 31,1 mln.ton neft (3 dəfə çox) istehsal edilmişdi. Kənd təsərrüfatı məhsulları da xeyli artmışdı. 1940-cı ildə ölkədə 95,6 mln. ton taxıl (1913-cü ildə 86 mln.ton), 2,24 mln.ton pambıq (1913-cü ildə 0,74 mln.ton) istehsal edilmişdi. Ölkədə 7069 MTS, 531 min traktor, 182 min kombayn, 228 min yük avtomobili var idi. Ölkənin müdafiəsini möhkəmləndirmək məqsədilə 1939-cu ildə yeni komissarlıqlar yaradıldı, «ümumiəsgəri vəzifə haqqında» qanun qəbul edildi. 1939-1941-ci illərdə SSRİ-də 17 mindən artıq hərbi təyyarə, 7,6 min tank, 80 mindən çox top və minomoyot, 200 mindən çox pulemyot və avtomat istehsal edilmişdi. 1941-ci ilin ortalarında SSRİ-nin Silahlı

Qüvvələrində 5 milyondan çox canlı qüvvə var idi.

Bələliklə, gətirilən faktlar və rəqəmlər onu göstərir ki, SSRİ-də həyata keçirilən fundamental dəyişikliklər qarşısındakı müharibəyə ciddi hazırlıqla əlaqədar olmuşdur. Odur ki, müharibəyə hazırlaşmamaq barədə Stalinin uydurduğu mif qəbul edilməzdır.

Hitler Almaniyasının SSRİ-yə hücumu dünya imperializminin başlıca zərbə qüvvəsi rolunu oynayan faşist ordularının tərəqqipərvər bəşəriyyətə və sovet xalqlarına qarşı əvvəlcədən düşünülmüş və hərtərəfli razılaşdırılmış təcavüzkarlıq aktı və cinayət aksiyası idi. Faşist Almaniyasının tabeliyində olan Rumeiniya, Finlandiya, İtaliya, Slovakya və Macarıstan dövlətləri də SSRİ-yə qarşı müharibəyə başladılar. Bələliklə, Sovet İttifaqı faşist Almaniyasının və onun əlaltılarının nəhəng hərb maşını ilə qarşı-qarşıya dayandı. Hitlerin «ildırımsürətli» müharibə təzyiqinə o zaman kiminsə tab gətirməyi və hər hansı bir dövlətin müqavimət göstərməyi həqiqətən inanılmaz idi. Böyük Britaniyanın baş naziri U.Çerçil yazmışdı: «...Bütün məsul hərbi mütəxəssislərin fikrincə, rus orduları tezliklə məğlub olacaq və əsasən məhv ediləcəklər».

Müharibənin başlanması ilə Sovet dövlətinin və sovet xalqlarının ağır sınaq dövrü başlandı. Sovet xalqlarının vahid ailəsinə qatılan və SSRİ-nin subyektlərindən biri olan Azərbaycan SSR müharibənin ilk günlərində müsəlləh əs-gər kimi ayağa qalxdı, möhkəm dayandı və düşmənlə ölüm-dirim savaşına girdi. Bəri başdan deyək ki, alman-faşist ordularının darmadağın edilməsində, bəşəriyyətin faşizm taunundan xilas edilməsində və Böyük tarixi Qələbənin qazanılmasında Azərbaycan xalqının çox böyük rol və xidmətləri olmuşdur. Təsadüfi deyildi ki, Hitler Almaniyasının işgal planlarında Azərbaycan, Neft Bakısı xüsusi yer tuturdu. Hitlerin «Ost» planında Bakının işgal edilməsi diqqət mərkəzində dayanırdı. Qafqazı ələ keçirmək məqsədilə alman-faşist ordusunun

qərargahı «Edelweys» adlı xüsusi plan hazırlamışdı (Edelweys – mürəkkəbçiçəklilər fəsiləsindən çoxillik bitki cinsidir, maraqlı çiçək növüdür – red.) Bu plana görə düşmən üç istiqamətdə hücum edib, Qərb istiqamətində Qara dəniz sahillərinə çıxmaq və oradan Zaqafqaziyaya hücum etmək, Şərqi istiqamətində Qroznı, Mahaçqala və Bakını zəbt etmək, mərkəzi istiqamətində Böyük Qafqaz aşırımı keçərək Tbilisi və Kutaisini ələ keçirmək isteyirdi. Hitler «Mənim mübarizəm» kitabında yazdı ki, onlar (yəni turkdilli xalqlar) ali irqin qullarına çevriləlidirlər.

Ümumiyyətlə, faşist Almaniyasının Şərqi siyasəti «Ost» planında öz eksesini tapmışdı. «Ost» adlı işgal planının müəllifi Rozenberqin başçılığı ilə yaradılan Şərqi işləri üzrə nazirliyin nəzdində olan komissarlıqlardan biri də «Qafqaz» Komissarlığı idi. Rozenberqin «Qafqazın idarə olunması planı»na görə Azərbaycanda icraedici orqan olan «komissarlıq» yaradılmalı və iqamətgahı Tbilisidə yerləşəcək Qafqaz reyxkomissarlığına tabe edilməli idi. Hələ 1941-ci il martın 27-də Almanıyanın «Kontinental neft cəmiyyəti»nə Bakıda neftin çıxarılması, emalı və daşınması ilə məşğul olacağı tapşırığı verilmişdi. Artıq Azərbaycandakı iri sənaye müəssisələrinə «ali irqdən» rəhbər adamlar da təyin edilmişdi. Onlara ucuz işçi qüvvəsi hesabına Bakı neftinin Almaniyaya çatdırılması tapşırığı verilmişdi. Hələ 1941-ci il aprelin 29-da yaradılmış Oldeburq iqtisadi qərargahı tərəfindən tərtib edilmiş planda Qafqazın, o cümlədən Azərbaycanın və Bakının işgalini nəzərdə tutulmuşdu. «Edesveys» planına görə Qafqazın işğalı feldmarşal Listin «A» qrupu ordusuna tapşırılmışdı. Həmin plana görə Qafqaz 5 işgal rayonuna bölünməli idi. Onlardan biri də Azərbaycan rayonu idi. Qafqaz uğrunda döyüslərdə «Ost» planında Bakının işgalini 1941-ci il sentyabrın 25-nə müəyyən edilmişdi. Faşist işgalindən sonra Bakı nefti alman neft şirkətinin («Ost-oyl», «Kontinent-oyl» və b.) sərəncamına verilməli idi. Bakıda neftin

çıxarılması, emalı və daşınması Almaniyanın «Kontinental» neft cəmiyyətinə tapşırılmışdı. Hitler 1941-ci il iyulun 16-da rəsmi yığıncaqdə bildirmişdir ki, Bakı alındıqdan sonra hərbi məntəqəyə çevrilməlidir. Faşist Almaniyasının işgal planları geniş idi. Hitlerin işgal planına görə SSRİ üzərində tam qələbədən sonra türk xalqları yaşayış ərazilərdən ibarət «Böyük Türküstan» dövləti yaradılmalı idi. Bu dövlətin ərazisinə Şimali və Cənubi Azərbaycan, Başqırdıstan, Tatarıstan, Krım, Şimali Qafqaz, Qərbi Çin və Əfqanıstanın daxil olması nəzərdə tutulurdu. Hitler Bakını faşist Almaniyasını yanacaqla təmin edən mərkəzə çevirmək niyyətində idi.

Diqqəti cəlb edən əsas amillərdən biri də o idi ki, SSRİ ilə müttəfiq olan və faşizmə qarşı eyni koalisiyada birləşən dövlətlər də neft Bakısını ələ keçirməyə çalışırdılar. Bu baxımdan ABŞ və İngiltərənin Qafqaz siyasetində Azərbaycan və Bakı neftinə sahib olmaq marağın özünü qabarıq göstərirdi. ABŞ və İngiltərə hər vasitə ilə Azərbaycana və Bakıya yiyələnməyə, onu özünün nüfuz dairəsinə çevirməyə ciddi cəhdələr göstərildilər. Onların hazırladıqları «Vilvet» planına görə Sovet ordusu Qafqazdan çıxarılıb Stalinqrada aparılmalı, burada isə faşistlərə qarşı ingilis-amerikan hərbi hissələri vuruşmalı idi. Beləliklə, Azərbaycan və xüsusən Bakı nefti istər düşmən qüvvələrinin və istərsə də «müttəfiq»lərin xarici siyaset diplomatiyasında və işgalçılıq planlarında diqqət mərkəzində idi.

**2.Respublika iqtisadiyyatının hərbi tərzdə yenidən qurulması. Bakı şəhərinin hərbi sənaye və tibbi xidmət potensialı.**

**Cəbhənin yanacaqla təmin edilməsində Azərbaycan neftçilərinin rolü**

Böyük Vətən müharibəsinin başlandığı ilk gündən Azə-

baycan xalqıaya qalxdı, səfərbər edildi, müsəlləh əsgər kimi döyüşə atıldı və SSRİ-nin başqa xalqları ilə ciyin-ciyinə alman-faşist işgalçılara qarşı mübarizəyə başladı. Azərbaycan K(b)P MK 1941-ci il iyunun 28-də bütün partiya komitələrinə, yerli təşkilatlara və hakimiyət orqanlarına məktub göndərdi. Məktubda bütün iş formalarını və hərəkət mexanizmini müharibənin tələblərinə uyğun yenidən qurmaq, xalqın sayıqlığını yüksəltmək, ehtiyat qüvvələrini səfərbər etmək barədə ciddi tapşırıqlar verildi. DMK-nin qərarına uyğun olaraq, respublikamızda ordu üçün sürətlə ehtiyat qüvvələri hazırlamaq və 16 yaşından 50 yaşındakı kişilərə məcburi hərbi təlim vermək sahəsində iş aparılırdı. Xalq təsərrüfatını hərbi qaydada yenidən qurmaq məsələsi Azərbaycan dövlətinin fəaliyyətində diqqət mərkəzində dayanırdı. Bununla belə Azərbaycan xalqı və Azərbaycan Respublikası çətin vəziyyətə düşmüdü. Ona görə ki, təcrübəli kadrlar, işi bacaran qabaqcıl mütəxəssislər, hətta idarə və müəssisə rəhbərləri cəbhəyə getmişdilər. Azərbaycan neftçilərinin 45 faizi orduya getmişdi. Onları isə təcrübəsi olmayan, az yaşlı uşaqlar, qızlar və qadınlar əvəz etmişdilər. İşi bacarmadıqlarına görə bəzi sənaye sahələri, neft mədənləri fəaliyyətini dayandırmaq məcburiyyətində qaldı. Vaxt isə gözləmirdi. Mərkəz Bakıdan çoxlu yanacaq və digər ərzaq məhsulları tələb edirdi. 1941-ci ilin noyabrında Azərb.K(b)P MK və Bakı Komitəsinin plenumunda sənayenin işi haqqında məsələ müzakirə olundu və xalq təsərrüfatını hərbi qaydada yenidən qurmaq üçün yerli partiya və hakimiyət orqanlarına konkret tapşırıqlar verildi. 1941-ci ilin dekabrında Azərb.K(b)P MK plenumu respublikanın xalq təsərrüfatını hərbi qaydada yenidən qurmağa dair ciddi tapşırıqlar verdi.

Müharibənin ilk gündən Azərbaycan xalqı «Hər şey cəbhə üçün, hər şey qələbə üçün!» şəhəri ilə alman faşizminə qarşı mübarizəyə qalxdı. İyunun 22-də Bakıda izdihamlı mintinq keçirildi. Hamı bir nəfər kimi cəbhəyə getmək barədə

öhdəliklər götürdü. Respublikanın bütün rayonlarında hərbi komissarlıqlara gedib könüllü cəbhəyə göndərilmələrini xahiş edən on minlərlə gənc növbələrə dayanırdılar. Mühəribənin birinci üç günündə Azərbaycandan 18 min nəfər könüllü ordu sıralarına yola düşdü. İlk günlərdə Azərbaycanın 40 mindən çox gənc oğlan və qızı cəbhəyə getmək üçün hərbi komissarlıqlara ərizə verdi. Qısa müddətdə 186.704 nəfər xalq qoşunu dəstələrinə yazılıdı. Bakı şəhərində xalq qoşunu dəstələrinə 61.780 nəfər yazılmış və 20 rota təşkil olunmuşdu. Bakı ətrafında yarıdlımış müdafiə zonası xalq qoşunu dəstəsində 12 min döyüşçü fəal iştirak edirdi. 1941-ci ilin avqustunda Bakıda üç – 101, 102 və 103-cü xalq qoşunu diviziyaları yaradıldı. Bu diviziyalarda 21.259 nəfər döyüşçü vardı. DMK-nin qərarına uyğun olaraq 16-50 yaşlarında olan kişilərə ümumi hərbi təlim keçirildi. 1941-ci ilin oktyabrından 1942-ci ilin dekabrınadək respublikada 172.209 nəfər hərbi təlim keçmiş, 29.925 atıcı, 1255 snayper, 363 minamyoçtu, 747 pulemyotçu və b. hazırlanmışdı. Azərbaycanda 1941-1945-ci illərdə ümumi icbari hərbi təlim xətti ilə 6500 nəfərdən çox tibb bacısı, 51.254 nəfər döyüşçü hazırlanmışdı. Yaradılan qırıcı batalyonlarda işləmək üçün 12 min nəfər səfərbər edilmişdi. 1941-ci ilin iyul-oktyabr aylarında respublikada 30.480 nəfər səfərbər olundu. 1943-cü il yanvarın 1-nə qədər respublikada 464 min nəfər orduya çağrılmışdı. Respublikada 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi, 15 min nəfərlik HHM (hava hücumundan müdafiə) dəstələri yaradıldı.

Ümumiyyətlə, 1941-1945-ci illərdə Azərbaycandan orduya 700 minə qədər adam səfərbər olunmuşdu ki, onların 11 mindən çoxu qadın idi.

Rus dilini bilməmək Azərbaycanlı döyüşçülər üçün çətinlik törədirdi. Bunu nəzərə alaraq Azərb.KP MK-nin hərbi şöbəsi 1941-ci il oktyabrın 23-də Zaqafqaziya cəbhəsinin Siyasi İdarəsinə müraciət etdi. Bundan sonra azərbaycanlı döyüşçülərə

90 saatlıq program tədris edildi ki, bunun da çox böyük əhəmiyyəti oldu.

Bakıda, Naxçıvanda, Gəncədə və respublikanın digər bölgələrində müdafiəyə hazırlıq işləri görülür, hətta pioner və məktəblilər də səfərbər edilmişdir. Yaşayış məntəqələrini qorumaq üçün xalq druğına dəstələri, tibb dəstələri yaradıldı. Naxçıvan şəhərində 185 dərnək təşkil edilmiş, onlara 6.212 nəfər cəlb edilmiş, 31 özünümüdafiə qrupu yaradılmışdı. Bakının on minlərlə əhalisi müdafiə mövqelərinin yaradılmasına cəlb edilmişdi. Gəncədə 12 sənaye müəssisəsi mühəribənin tələbləri əsasında yenidən qurulmuş, 26 adda hərbi məhsul istehsal edilirdi. Ölkənin müdafiə fonduna Azərbaycandan 1941-1942-ci illərdə 5457 yük maşını, 672 minik avtomobili, 476 traktor, 50 min at göndərilmişdi. Azərbaycan neftçiləri təkcə 1941-ci ildə 23.481 min ton neft çıxarmışlar. Bu, respublika neft sənayesi tarixində rekord göstərici idi.

Beləliklə, mühəribə başlanan gündən Azərbaycan xalqı cəbhəyə bütün varlığı ilə kömək edir, onu yanacaq və ərzaqla təmin edir, canlı qüvvə və müxtəlif texnika ilə yardım edir, ağır vəziyyətdə olmasına baxmayaraq fədakarlıq, mətinlik, düzümlülük, əzmkarlıq və əsil qəhrəmanlıq nümayiş etdirirdilər.

Mühəribə illərində Sovet Ordusunun silahla, döyüş sursatı ilə, ərzaqla, yanacaqla təchizatının ən güclü cəbbəxanalarından biri Sovet Azərbaycanı, neft Bakısı idi. Bakı sözün əsil mənasında Sovet Silahlı Qüvvələrinin və döyüşən cəbhənin cəbbəxanası idi. O qanlı-qadılı illərdə neft sənayesinin rolu xüsusilə artmışdı. Bakı şəhərində hərbi sənaye potensialı, neft sənayesinin müxtəlif sahələri, tibbi xidmət sahəsi güclü inkişaf etmişdi. Mühəribə başlanan kimi Bakının bir çox sənaye müəssisələri funksiyalarını dəyişdirib fasiləsiz olaraq hərbi məhsul istehsal etməyə başladılar. Bakı döyüşən

ordunun əsil cəbbəxanası, «motorlar müharibəsi»ni aparan hərbi texnikanı yanacaqla təmin edən güclü və etibarlı baza, 130 növ silah istehsal edən potensial cəbbəxana idi. Bütün bunları Hitler bilirdi və ona görə də Bakının işgalinə xüsusi diqqət verirdi. «...Hitlerin ad gününə hazırlanmış böyük tortun üzərində Azərbaycanın xəritəsi, Bakı göstərilmişdi. Həmin o vaxt deyilmişdi ki, Bakını ələ keçirə bilsək, qələbəni əldə etmiş olcağıq».

Bakıda fəaliyyət göstərən xalq təsərrüfatı əhəmiyyətli zavodlar cəbhə və döyüşən ordu üçün silah və hərbi sursat istehsal edirdilər. 1941-ci ilin dekabrında noyabrla müqayisədə 50 mm minomyot istehsalı 6 dəfə, əl qumbarası 5 dəfə, PPS avtomat silahı 20 dəfə artdı. Kütləvi döyüş sursatı hesab olunan mina, aviasiya bombası, əl qumbarası istehsalına başlanıldı. 1941-ci ilin dekabından «Yak-3» qırıcı bombardmançı təyyarələrin istehsalına başlandı. 1942-ci ilin əvvəlindən başlayaraq cəbhənin sıfarişlərini yerinə yetirən təyyarə təmiri zavodu tikildi. «Motorlar müharibəsi» deyilən müharibənin lap əvvəlindən Bakı ölkənin başlıca yanacaq bazasına çəvrilib, döyüşən ordunu fasiləsiz olraq yanacaqla, neft və benzinlə, mazut, vazelein və digər sürtgü yağları ilə təmin edirdi. Neft məhsullarına və birinci növbədə motor yanacağına, sürtgü yağlarına və yüksək oktanlı benzinə cəbhənin tələbatını ödəmək məqsədilə qısa müddətdə geniş benzin – liqroin fraksiyasını təkrar emal edən bir sıra qurğular istifadəyə verildi. Aviasiya yağlarının alınmasının yeni texnologiyası işlənib hazırlanı, xüsusi təyinatlı sürtgü yağlarının istehsalı artdı, keyfiyyəti yaxşılaşdı.

Neft sənayesinin maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə DMK-nin qərarı ilə ölkənin Cənub və Qərb rayonlarından Bakıya 20 iri müəssisə qurğuları, o cümlədən 250 dəzgah, 12 vaqon maye tökən cihaz, 53 metalkəsən dəzgah və digər alətlər gətirildi. 1942-ci ilin

əvvəlindən başlayaraq «Qırmızı proletariat», «Dzerjinski» adına zavod, «Şmidt» adına maşinqayırma zavodunda poladəritmə sexi işə düşdü. Beləliklə, Bakı cəbhənin hərbi sıfarişlərini yerinə yetirməyə başladı və qısa müddətdə güclü strateji və hərbi bazaya çəvrildi.

Bakıda aviabombaların istehsalına başlayan gəmi təmiri zavodunun, avtomobil təmiri zavodunun və başqa zavodların kollektivi 18-20 saat işləyir, müxtəlif cür silahlar istehsal edirdilər. Şmidt adına zavodda düşməni vahiməyə salan «katyuşa» hissələri istehsal olunurdu.

Bakı neftçiləri böyük əzmkarlıq və əmək xarüqələri göstərirdilər. «Böyük çətinliklərə baxmayaraq, neftçilərimiz fədakarlıqla çalışır, cəbhəni və iqtisadiyyatın bütün sahələrini yanacaqla təmin edirdilər... 1941-ci ildə neftçilərimizin gərgin səyləri nəticəsində Azərbaycanın tarixində rekord həcmidə – 23,5 milyon ton neft hasil olundu ki, bu da ittifaqda çıxarılan neftin 71,4 faizini təşkil edirdi». Bakı nefti Qızıl Ordunun ən etibarlı dayağı idi. Ölkədə istehsal edilən neftin **70-75%-ni**, aviasiya benzini istehsalının **85-90%-ni** Bakı verirdi. Ümumiyyətlə, müharibə illərində Bakı neftçiləri **75 milyon ton neft, 22 milyon ton benzin, 22 milyon ton sürtgü yağları, 6,5 milyard kubmetr qaz** istehsal etmişdilər. Tanınmış dövlət xadimi N.Voznesenski yazırı: «Bakı cəbhəni və ölkənin xalq təsərrüfatını neft məhsulları ilə fasiləsiz təmin edir, havada və yerdə yüz minlərlə motoru hərəkətə gətirirdi». Görkəmli Sovet sərkərdələri və marşalları G.G.Jukov, R.Y.Malinovski, F.İ.Tolbuxin və b. Bakının Böyük Vətən müharibəsində mühüm rolunu dönə-dönə qeyd etmişlər. Marşal G.G.Jukov yazırı: «Bakı neftçiləri cəbhəyə və ölkəyə vətənimizin müdafiəsi üçün, düşmən üzərində tezliklə qələbə üçün nə qədər lazımdı, o qədər yanacaq vermişdilər».

Xəzər Dəniz Gəmiçiliyi İdarəsi və Bakının neft daşıyan donanması müharibə illərində böyük əmək xarüqələri, igidlik

və qəhrəmanlıq göstərmişlər. 1941-ci il iyunun 1-nə olan məlumatə görə Bakının Gəmiçilik İdarəsində 69 tanker və 76 yük gəmisi var idi. Bundan əlavə SSRİ Dəniz Donanması Xalq Komissarlığının göstərişi ilə sərnişin daşımış məqsədilə 11 tanker ayrılmışdı. «Dağıstan», «Türkmənistan», «Qırğızistan» sərnişin teploxdolları yaralıları daşımış üçün üzən qospitala çəvrilmişdi. 1941-ci ilin avqustunda Xəzər Dəniz Gəmiçiliyinin 30 gəmisi döyüş əməliyyatlarında fəal iştirak etmişdi. 1942-ci ilin ortalarında Xəzər dənizində vəziyyət xeyli mürəkkəbləşmişdi. Stalinqrad istiqamətində və Qafqaz uğrunda aparılan döyüslərlə əlaqədar faşist təyyarələri gəmilərimizi bombalayırdılar. Bu zaman Xəzər nəqliyyat donanmasında xüsusi cədvəl tərtib edilmiş və cəbhəyə göndərilən qoşunların və yüklərin daşındığı qatar və gəmilərin növbədənəkənar hərəkəti nəzərdə tutulmuşdu. Həmin vaxtlarda Bakı dəmir yol qovşağına yüzlərlə vəqonlarla yük gəlir və Xəzər dənizi vasitəsilə gəmilərdə külli miqdarda döyüş sursatı, neft məhsulları yola salınırdı. Belə bir vaxtda Bakı neftinin daşınması çox təhlükəli və qorxulu idi. Ancaq Bakı neftçiləri eyni zamanda həm də düşmənə müqavimət göstərən igid bahadırlara çəvrilirdilər. Neftdaşıyan donanmanın hava basqınlarından qorumaq üçün tankerlərə müdafiə topları və zenit pulemyotları qoyulurdu.

Bakı neftçiləri dünya təcrübəsində ilk dəfə olaraq neftlə doldurulmuş sisternləri gəmilərin yedəyinə alıb aparırdılar. Bu üsulla Xəzər dənizçiləri Bakıdan Krasnovodska 35 neftdaşıyan dəmiryol sistemi, Mahaçqaladan Krasnovodska hər birinin ağırlığı beş ton olan neft çənləri daşımışdılar. Rəşadətli əməyinə, qəhrəmanlığına və igidiyyinə görə Xəzər Gəmiçiliyinin 1534 işçisi SSRİ orden və medalları ilə təltif olunmuş, 160 dəfə DMK-nin və SSRİ Neft Komissarlığının keçici Qırmızı Bayrağını almışdır. Bakı neftçiləri 280 dəfə Ümmüttifaq sosializm yarışının qalibi olmuşdur. Neftin hərbi-

strateji əhəmiyyətini nəzərə alaraq DMK-nin qərarı ilə minlərlə gənc ordu sıralarına çağırışdan azad edilərək neft sənayesinə göndərilirdilər. Onlardan Sosialist Əməyi Qəhrəmanları Qurban Abbasov, Ağa Nemətulla, Musa Bayramov, Yusif Fərzəliyev, Məmməd Qəmbərov, Qaraş Əmirov, Məmməd Dünyamaliyev, görkəmli mədən qazma ustaları olan Baba Qafar Muradov, Rüstəm Rüstəmov, Gülbala Əliyev və b. yüksək ad-sən çıxarmış, böyük şöhrət qazanmışdır.

Müharibə illərində Bakı əməkçiləri döyüşən orduya çoxlu yeyinti məhsulları, ərzaq və geyim məmulatı göndərmişlər. Müharibə illərində Bakıdan cəbhəyə 1260 vəqon suxarı, 1100 vəqon makaron məmulatı, 1300 vəqon tütün və siqaret, 1800 vəqon konserv, 350 vəqon ərinmiş yağı, külli miqdarda ət məhsulları, ət-süd məmulatı göndərilmişdi. Bakıda güclü qospital (hərbi xəstəxana) bazası yaradılmışdı və burada minlərlə döyüşçü müalicə olunur, yenidən həyata qaytarıldı. 1942-ci ilin sonunda Bakıda 31400 yerlik 41 hərbi xəstəxana var idi. Müharibə illərində Bakıda yaralıları müalicə edən çoxlu qospitallar fəaliyyət göstərirdi. Bu qospitallarda 441 mindən çox yaralı və xəstə müalicə olunmuşdu. Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş 44 tibb işçisinin 2-si azərbaycanlı idi. Bakının ayrı-ayrı zavodlarında çoxlu dərman preparatlari, müalicə üçün lazımlı tibbi ləvazimat istehsal olunurdu. Bakılılar 1942-ci ilin aprelində ölkənin müdafiə fonduna 20 milyon manat pul, çoxlu qızıl, gümüş, istiqraz və b. qiymətli əşyalar köçürümlər.

Müharibə illərində Azərbaycan Dəmir yoluun Bakı şöbəsindən 1 milyondan artıq vəqon yola salılmışdı. Alman faşizmi üzərində qələbənin əldə edilməsində böyük roluna və xidmətlərinə görə SSRİ Ali Soveti Rəyasət Heyətinin 1977-ci il 24 noyabr tarixli fərmani ilə Bakı Lenin ordeni ilə təltif edildi. Ancaq bakılılar və bütün Azərbaycan xalqı gözləyirdi ki, doğma Bakımıza obyektiv qiymət veriləcək və Qəhrəman Şəhər

adına layiq görülcəkdir. Bakılıların buna tam mənəvi haqqı var. Ancaq nədənsə bu fəxri ad verilmədi. Bu da mərkəzin qeyri-obyektiv mövqeyidir.

Müharibə Azərbaycan xalqının dinc əməyini dayandırıldı və bütün respublika ərazisində yeni iş rejiminə keçildi. Sutkanın 18-20 saatını işləməyə başladılar. Müharibə Azərbaycan kəndindən də yan ötmədi. Azərbaycanın kənd əməkçiləri üzərində ağır yük qoyuldu. Qəhrəman və mərd Azərbaycan xalqı bütün varlığı ilə müharibədə iştirak edirdi. 1941-1943-cü illərdə Azərbaycan xalqı ölkənin müdafiə fonduna 15,5 kq qızıl, 952,5 kq gümüş, 311 milyon manatlıq istiqraz verdi, müharibə dövründə 1,5 milyard manatlıq istiqraz və lotareya aldı, tank və təyyarə dəstələri fonduna 230 milyon manat pul ayırdı. Müharibə illərində Azərbaycan əməkçiləri cəbhəyə 1 milyon 419 min ədəd şinel, 4 milyon 227 min dəst yay geyimi, 3 milyon 97 min alt paltarı, 1 milyon 977 min cüt çəkmə, 1 milyon 417 min patron çantası, 1 milyon 468 min dəst trikotaj məmulatı, 1,6 milyon ədəd müxtəlif əşya 125 min vaqon isti paltar göndərmişdi.

Azərbaycanın kənd əməkçiləri üzərinə ağır və məsuliyyətli yük düşmüdü. Əli silah tutan kişilər cəbhəyə getmiş, onları isə qadınlar və qızlar əvəz etmişlər. Onların təcrübəsi, iş qabiliyyəti və əmək məhsuldarlığı təbii ki, aşağı idi. Buna baxmayaraq kənd qadınları, analarımız, nənələrimiz və azyaşlı qızlar ağır əmək növbələrində dayanır, gündüzlər tarlalarda işləyir, gecələr isə döyüşən cəbhəcilər üçün isti paltar tikir, corab və əlcək toxuyurdular. Qadınların hazırladıqları belə isti paltarlar banderollara doldurulub, ünvansız yerlərə – «ancaq cəbhəyə» sözü altında göndərilirdi. Yəni fərqi yox idi ki, kimə çatacaq, əsas o idi ki, ön cəbhədə döyüşən kim idisə, o isti paltar alacaq, ondan istifadə edəcəkdir. Ön cəbhədə döyüşən hər bir əsgərə övlad məhəbbəti ilə yanaşan kənd əməkçilərimiz onunla təsəlli tapırıdlar ki, gecələr yatmayıb, toxuduqları isti

paltarı əyninə geyinən döyüşü qələbə çalacaq. Deməli, qazanılan qələbədə Azərbaycanın kənd əməkçilərinin çox böyük payı və xidmətləri olmuşdur. Müharibənin ilk ilində Azərbaycandan 5457 yük maşını, 672 digər avtomasınlar, 476 traktor və 50 mindən artıq at cəbhəyə göndərilmişdi. Buna baxmayaraq kənd əməkçilərimiz kolxozlarda və sovxozlarda gecə-gndüz işləyərək «cəbhəyə və ölkəyə daha çox çörək, ət və sənaye üçün xammal verək!» şəhəri altında fədakarlıqla çalışırdılar. Respublikada sosializm yarışına qoşularaq kənd təsərrüfatı qabaqcıllarının hərəkatı geniş vüsət aldı. 1941-ci il dekabrın 1-nə Azərbaycan kolxozçuları Müdafiə Fonduna 2850 baş iribuynuzlu və 23120 baş xirdabuynuzlu heyvan, 1079 baş donuz, 10640 sentner taxıl, 36140 litr süd, 20439 kilogram yağ, 130 ton kartof, 194 ton göyərti, 62200 ədəd yumurta və digər məhsullar vermişdilər.

Azərbaycanın kənd zəhmətkeşləri məhsul istehsalını müntəzəm artırmağa nail olurdular. 1942-ci ildə respublikanın kolxoz və sovxozları dövlətə 1941-ci ildən 2 583 934 pud artıq taxıl, 282 962 pud ət, 40 965 pud yun təhvil verdilər. 1943-cü ildə Azərbaycanın kənd zəhmətkeşləri dövlətə plandan əlavə 1000 pud taxıl, 21,5 min pud ət, 2,2 min pud yun verdilər. 1942-ci ildə Gəncədə kənd təsərrüfatı maşınlarını təmir və ehtiyat hissələri istehsal edən zavod yaradıldı. Bakının maşınqayırma zavodları kəndə hamiliyi genişləndirdilər, Bakıdan kəndlərə ixtisaslı kadrlar göndərildi. 1943-cü ildə qəhrəman əməyinə görə Azərbaycanın 485 nəfər kənd təsərrüfatı işçisi SSRİ-nin orden və medalları ilə təltif olundu. Müharibə illərində heyvandarlığın inkişafında qazandığı müvəffəqiyyətlərə görə Azərb.SSR 4 dəfə DMK-nin Qırmızı Bayrağını almış, 45 min adam orden və medallarla təltif edilmişdi. Təltif edilənlər içərisində kənd qabaqcıllarından Bəsti Bağırova, Şamama Həsənova, Qüdrət Səmədov və b. var idi. 1943-cü il 12 dekabr tarixli «Pravda» qəzetinin baş

məqaləsində deyilirdi: «Azərbaycan kolxoçularının və kolxoçu qadınlarının qiymətli təcrübəsi diqqətlə öyrənilməlidir...».

Azərbaycanın kənd əməkçiləri azad edilmiş rayonlara – Leninqrada, Aşağı Volqaya, Şimali Qafqaza, Ukraynaya və b. yerlərə kömək olaraq 1943-1944-cü illərdə 177 vaqon tikinti materialı, 200 toxumsəpən maşın, 40 avtomobil, 315 traktor, 315 traktorçu, 60 traktor briqadası, 13 mexanik, 12 agronom göndərmişdi. 1944-cü ildə respublikanın heyvandarları dövlətə plandan əlavə 20 min baş iribuyuzlu qaramal, 150 mindən artıq xırda buynuzlu heyvan verdilər.

Beləliklə, faşizm üzərində tarixi qələbənin təmin edilməsi üçün Azərbaycanın kənd əməkçiləri yalnız fədakarlıqla çalışmaqla kifayətlənmir, eyni zamanda müxtəlif vasitələrlə cəbhəyə və orduya kömək əli də uzadırdılar. Kənd əməkçilərimiz müdafiə fonduna öz şəxsi istifadələrində olan 18 min baş mal-qara, 152 min pud taxıl, 170 min pud müxtəlif növ məhsul vermiş, cəbhəyə 742 min bağlama, 146 vaqon kənd təsərrüfatı məhsulları yola salmışlar. Bütün bunlar Böyük tarixi Qələbəyə mühüm kömək idi.

### **3. Müharibə illərində milli diviziyaların və legionların yaradılması, azərbaycanlı döyüşülərin cəbhədə, partizan və antifaşist müqavimət hərəkatında iştirakı**

Dünya ağalığı iddiasında olan və ildirim sürətilə hücumu keçən Hitler orduları özlerinin möglübedilməzliyi haqqında əfsanəni bütün Avropaya yayaraq elə güman edirdilər ki, onlara qarşı müqavimət göstərə biləcək qüvvə yoxdur. Ancaq Hitler və onun generalları yanılmışdı. Faşistlər müharibənin ilk günlərindən sovet xalqlarının yetişdirdiyi əsgərlərin, ölümü gözünün altına alan və vətən torpağı uğrunda inadkar savaşa qatılan igid bahadırlarının sərt müqaviməti ilə qarşılaşdırılar.

Müharibənin elə ilk dəqiqlərində faşist ordularının basqınına məruz qalmış əfsanəvi Brest qalasının müdafiəsində 40 nəfərdən çox həmyerlimiz iştirak etmişdi. Onlardan M.Qədirovun, İ.Səfərovun, D.Abdullayevin, İ.Dadaşovun, A.İmanovun, M.Məmmədovun, A.Qafarovun, Ə.Mansurovun, Ə.Əliyevin və bir çox başqalarının göstərdikləri mərdlik və igidlikləri indi də iftixar hissi ilə xatırlanır.<sup>9</sup> 1941-ci il iyunun 30-da düşmən mühəsirəsindən çıxməq uğrunda əlbəyaxa döyüşdə A.İmanov və İ.Səfərov igidlik göstərmiş, faşistləri geri oturtmuşdular. Leytenant D.Cəfərovun başçılığı altında kiçik döyüşçü dəstəsi 7 gün düşmən hücumuna sinə gərib onlarla faşisti məhv etmişdi. Prut çayı yaxınlığında gedən döyüşdə siyasi işçi Kamal Qasımov 6 döyüşçü ilə birlikdə 3 gecə arasıkəsilməyən atəş altında 3 körpünü partladaraq düşmənin çaydan keçməsinin qarşısını almış, dördüncü gün igidliklə həlak olmuşdu.

Leninqrad müdafiəcisi, snayperçi M.İsmayılov iyulun 22-də Sovet sərhədini keçmək istəyən 11 düşməni sərrast atəşlə məhv etmiş və igidliyinə görə Lenin ordeninə layiq görülmüşdü. Azərbaycanlı şahin, dəniz aviasiyası leytenantı Hüseynbala Əliyevin əfsanəvi igidliyi heç vaxt unudulmayacaq. Bu cəsur təyyarəçi Leninqrad səmasında gedən ilk döyüslərdə 4 faşist təyyarəsini vurub yerə salmışdı. 1941-ci il iyulun 17-də Hüseynbala Əliyev döyüş tapşırığını uğurla yerinə yetirib geri qayıdarkən 3 düşmən təyyarəsi ilə üz-üzə gəlir. Qeyri-bərabər döyüşdə sərrast atəşlə düşmən təyyarələrinin üçünü də məhv edən cəsur döyüşçü 17 yaramasına baxmayaraq öz qırıcısını yerə endirə bilməşdi. Hüseynbalanın hava döyüşünü və onun aldığı ölümcul yaralara baxmayaraq, yerə enmək bacarığını müşahidə edən döyüş yoldaşları onun qəhrəmanlığına heyran qalmışdır. Göstərdiyi igidliyə görə H.Əliyev ölümündən sonra Lenin ordeni ilə təltif edildi. Digər təyyarəçi Yusif Quliyev 1941-ci ilin yayında Leninqrad müdafiəsində yüksək cəsarət göstərmişdi. Yusif 4 faşist təyyarəsi ilə təkbaşına

döyüşə girərək onlardan ikisini məhv etmişdi. Mühəribənin dördüncü günü, iyunun 25-də Qara Dəniz Donanmasının 63-cü aviasiya briqadasının təyyarəçisi Məzahir Abbasov hitlerçilərin bazasını bombalamaq tapşırığını yerinə yetirərkən düşmən təyyarələrinin hücumuna məruz qalır. Qorxmaz şahin təyyarəsini düz düşmən təyyarəsinin üstünə şığıyır, onlardan birini vurub yerə salır, digər düşmən təyyarəsini isə qaçmağa məcbur edir. Ancaq təyyarəsinin yandığını görən Məzahir onu ustalıqla dənizə endirə bilmiş və bir neçə gün su üzərində qalmışdı. Göstərdiyi igidliyinə görə Qırmızı Bayraq ordeni ilə təltif edilmişdi. Baltık səmasının qorunmasında Rizvan Zeynalov da fərqlənmiş və igidlik göstərmişdi. Məzahir Abbasov və Rizvan Zeynalov 1941-ci ildə ilk dəfə olaraq Berlinin bombardman edilməsində iştirak etmişlər.

1941-ci ilin yayında Poltava yaxınlığında gedən döyüşlərdə R.Rəfiyevin tankçılar bölməsi düşmənin 2 tankını, 16 topunu, 50-dən artıq əsgərini məhv etmişdi.

Mühəribənin ilk günlərində Qərb cəbhəsində gedən döyüşlərdə 11 min həmyerlimiz iştirak etmiş, böyük igidliklər göstərmişlər. Moskva uğrunda qanlı vuruşmalarda Azərbaycan döyüşüləri fərqlənmişdilər. Tank hissəsinin komandiri, kapitan Həzi Aslanov qeyri-adi sərkərdə bacarığına və göstərdiyi qəhrəmanlıqla görə Qırmızı Ulduz ordeni ilə təltif olundu. 1941-cü ilin noyabrında Moskva ətrafında göstərdiyi şücaətə görə Müseyib Allahverdiyev Qırmızı Ulduz ordeninə layiq görülmüşdü. Leytenant M.Paşayevin zenitçiləri Moskva ətrafında 10 düşmən təyyarəsini vurmuşdu. M.Paşayev Qırmızı Ulduz ordeni ilə təltif olunmuşdu. Pulemyotçu İdris Vəliyev Borodino çölündə ağır yaralanmasına baxmayaraq, 75-dən artıq faşisti məhv etmişdi. İ.Vəliyev Qırmızı Bayraq ordeni ilə təltif edilmişdi. Moskva uğrunda gedən döyüşlərdə baş serjant İsrafil Məmmədovun əfsanəvi igidliyi bütün ölkəyə yayıldı. İ.Məmmədovun dəstəsi Novgorod vilayətinin Pustinka kəndi

yaxınlığında mövqe tutmuşdu. Güclü top atışından sonra minə qədər faşist bu mövqeyə hücum etdi. İ.Məmmədov cəsarətlə əmr verdi: düşmən 10-15 metr məsafəyə buraxılsın. 10 saat qanlı vuruşma getdi, sonra əlbəyaxa vuruşma başladı. Döyüşlərdə yüksək iradə və qəhrəmanlıq göstərən İ.Məmmədov özü təkbaşına 700 faşist öldürdü. Göstərdiyi igidliyə görə İsrafil Məmmədova 1941-ci il dekabrin 11-də Sovet İttifaqı Qəhrəmanı adı verildi. İsrafil Məmmədov Sovet İttifaqı Qəhrəmanı adını alan ilk azərbaycanlı idi.

Düşmənə qarşı ölüm-dirim mübarizələrində göstərdiyi şücaətə və igidliklərə görə gənc zabit N.Bağirov Qırmızı Ulduz, kapitan A.Abbasov Qırmızı Bayraq ordenlərinə layiq görülmüşdülər. Stalinqrad yaxınlığında döyüşlərdə fərqlənən pulemyotçu Ə.Rəcəbov Lenin ordeni ilə, A.Axundov Qırmızı Bayraq və Qırmızı Ulduz ordenləri ilə, təyyarəçi qadın Züleyxa Seyidməmmədova «Stalinqradın müdafiəsi uğrunda» medalı ilə təltif edilmişlər. Stalinqrad ətrafında 55-ci xüsusi tank alayının komandiri podpolkovnik Həzi Aslanov mahir hərbi sərkərdə istedadı nümayiş etdirdi. Həzi Aslanovun tank briqadası ağır döyüşlər apararaq bir neçə yaşayış məntəqəsini düşmənlərdən azad etdi. Bu döyüşlərdə düşmənin 49 tankı, 14 minamyon batareyası, 3 piyada rotası, 50 avtomobili məhv edildi, 1400 hitlerçi əsir götürüldü. 1942-ci il dekabrin 31-də SSRİ Ali Sovetinin Rəyasət Heyyətinin fərmanı ilə Həzi Aslanova Sovet İttifaqı Qəhrəmanı adı verildi.

Qeyd etmək lazımdır ki, Sovet ordusu Stalinqrad uğrunda gedən vuruşmada alman-faşist qoşunlarına sarsıcı zərbə endirdi, Hitlerin ən çox inandığı, feldmarşal Paulüs başda olmaqla 24 general, 330 min nəfər əsgər və zabit əsir alındı. Faşistlər Stalinqrad uğrunda gedən döyüşlərdə 1,5 milyon canlı qüvvə, 3 mindən çox tank, top və minamyon, 4,4 min döyüş və nəqliyyat təyarişi itirdilər. Stalinqrad döyüşlərində böyük və həllədici dönüş baş verdi və Sovet ordusunun əks - hücum

əməliyyatları genişləndi.

Kəşfiyyatçı Əli Kərimov və baş leytenant Həmzə Sadıxov qorxmaz kəşfiyyat işləri apararaq feldmarşal Paülsün əsir alınmasında fəal iştirak etdiklərinə görə Qırmızı Ulduz ordeninə layiq görülmüşlər. 1600-dən artıq azərbaycanlı «Stalinqradın müdafiəsi uğrunda» medalı ilə təltif olunmuşdur.

Hitlerin işgal planında Qafqaz, o cümlədən Azərbaycan, xüsusilə Bakı diqqət mərkəzində idi. Moskva yaxınlığında darmadağın edilən faşist orduları Hitleri qəzəbləndirdi və cənub istiqamətində güclü hücum planını hazırladı. Stalinqrad və Qafqaz uğrunda ağır döyüslər aparılırdı. Qafqaz uğrunda döyüslər 1942-ci ilin iyulunda başlandı. Qafqazı işgal etmək üçün Hitler nəhəng ordu və canlı texnikanı bu istiqamətə yeritdi. Qafqaz xalqlarının ağır günləri başlandı. Zaqafqaziya xalqlarının faşist əsarəti altına düşmək təhlükəsi ilə bağlı Azərbaycanda mürəkkəb vəziyyət yarandı. Cəbhəni təchiz etmək üçün şimaldan əlaqə kəsildi. Mərkəzlə əlaqə Orta Asiya vasitəsilə saxlanırırdı. Bu isə işi xeyli çətinləşdirirdi. Belə bir zamanda Azərbaycanda olan iri müəssisələrlə yanaşı, xırda müəssisələr də gecə-gündüz işləmək zorunda qaldı. 1942-ci il avqustun 23-də Tbilisidə Zaqafqaziya xalqlarının antifaşist mitinqi keçirildi. Mitinqdə Səməd Vurğun alovlu nitq söylədi və bütün Zaqafqaziya xalqlarını düşmənə qarşı ölüm-dirim mübarizəsinə səslədi. Beş ay davam edən Qafqaz uğrunda döyüslərdə (25 iyul – 31 dekabr 1942) yüz mindən çox həmyerlimiz həlak oldu.

Qafqaz uğrunda gedən döyüslərdə Xanqulu Sadıqov bir döyüşü ilə 1942-ci ildə avqustun 25-dən 29-dək düşmənin 300 canlı qüvvəsini məhv etmişdi. X. Sadıqov igidliyinə görə Lenin ordeni ilə təltif olundu. 1942-ci ilin oktyabrında Qafur Məmmədov şücaət və igidlik göstərərək 13 faşisti məhv etdi. Qafur Məmmədov alman avtomatçısının rota komandiri Z. Santskini nişan aldığıni görərək, sürətlə irəli atıldı və öz

həyatı bahasına onu xilas etdi. 1943-cü il martın 31-də SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Qafur Məmmədova ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adı verildi.

«Bir addım da geri çəkilməməli, irəli, yalnız irəli!»- deyə döyüşü yoldaşlarını qələbəyə ruhlandıran və döyüş meydanında igidlik göstərən İdris Süleymanov Mozdok rayonunda qəhrəmanlıq nümunələri göstərmişdir. 13 dekabr 1942-ci il tarixli fərmanla İ. Süleymanov Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.

Mozdok rayonunda 402-ci atıcı diviziyanın 833 sayılı alayının komandiri Akim Abbasovun döyüşüləri düşmənin 96 tankını, 2 zirehli maşını və çoxlu faşist məhv etmişdi. Göstərdikləri igidliyə görə alayın 72 döyüşüsü orden və medallarla, mayor A. Abbasov isə Qırmızı Bayraq ordeni ilə təltif olunmuş, ona podpolkovnik hərbi rütbəsi verilmişdi.

Qafqazın müdafiəsi uğrunda döyüslərdə leytenant Ziya Bünyadovun bölməsi düşmənin xeyli canlı qüvvəsini və texnikasını məhv etmişdi. Göstərdiyi igidliyə görə Z. Bünyadov Qırmızı Ulduz ordeni ilə təltif olunmuşdu. 1945-ci ilin yanvarında Plitsa çayı üstündəki körpü uğrunda göstərdiyi şücaətə görə Ziya Bünyadova Sovet İttifaqı Qəhrəmanı adı verildi. Tibb işçisi Qüdrət İsmayılov igidliyinə görə Qırmızı Ulduz ordeni ilə təltif edilmişdi.

İgid şahin Adil Quliyev düşmənin 18 təyyarəsini məhv etdiyinə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü. Kursk qövsündə 800 faşisti məhv edən və qeyri-bərabər döyüşdə özü də qəhrəmancasına həlak olan İ. İlyasova ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adı verilmişdi. Pulemyotçu Ağasırin Cəfərov 500-dən artıq faşist öldürmüştü. Göstərdiyi igidliyə görə A. Cəfərov 1943-cü il 1 noyabr tarixli fərmanı ilə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü. 1943-cü ilin oktyabrında 300 hitlerçini məhv edən Mehdi Quliyev 1943-cü il 17 noyabr tarixli fərmanla Sovet İttifaqı

Qəhrəmanı adına layiq görülmüşdü. 1943-cü il 26 oktyabr tarixli Fərmanla Məmməd Ələkbərov Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü. Ukrayna torpaqlarının azad edilməsində Məlik Məhərrəmovun adı iftixarla çəkilir. Dneprin keçilməsində göstərdiyi igidliyə görə 1943-cü il sentyabrın 27-də Məlik Məhərrəmova Sovet İttifaqı Qəhrəmanı adı verildi. Dneprin keçilməsində igidliyinə görə Məmməd Məhərrəmova və Səlahəddin Kazimova Sovet İttifaqı Qəhrəmanı adı verilmişdi. Kiyevin azad edilməsində igidliyə görə Xıdır Mustafayev 1944-cü il 10 yanvar tarixli Fərmanla Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Döyüşdə göstərdiyi igidliyə görə Əmir Piriyev 1944-cü il mayın 7-də Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir.

Belarusyanın azad olunmasında qvardiya general – mayoru, Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun komandanlıq etdiyi tank briqadasının döyüşçüləri böyük müvəffəqiyyətlər qazandılar. Həzi Aslanovun tank briqadası və şəxsən özü əsl igidlik və qəhrəmanlıq nümunələri göstərdilər. Onun briqadası Ali Baş Komandanın təşəkkürünə layiq görüldü. Həzi Aslanov ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. Lakin ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı ona çox gec – 1991-ci il iyunun 21-də verildi. 1945-ci il yanvarın 24-də Həzi Aslanov müəmmalı şəkildə yaralandı və həlak oldu.

Döyüşlərdə göstərdikləri qəhrəmanlığa görə Qəzənfər Əkbərov, Bəhyəddin Mirzəyev, Yusif Sadıxov və başqaları Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşlər.

Böyük Vətən Müharibəsi illərində Azərbaycanda yaradılan dörd milli diviziya – 77-ci, 223-cü, 402-ci və 416-ci diviziylər şərəflə döyüş yolu keçərək Azərbaycan xalqının və Böyük Vətən Müharibəsi tarixinə qızıl hərflərlə daxil oldu. Bu diviziylardan başqa 227-ci və 271-ci diviziylər da komplektləşdirildi ki, onların da şəxsi heyyətinin 30%-dən

70%-ə qədəri azərbaycanlı idi. Simferopolun azad edilməsində göstərdiyi qəhrəmanlığa görə 77-ci diviziyaya SSRİ Ali Soveti Rəyasət Heyyətinin 24 aprel 1944-cü il tarixli Fərmanı ilə «Simferopol diviziyası» fəxri adı verilmiş, onun şərəfinə Sapundağda abidə ucaldılmışdı. Tarixə 77-ci Simferopol diviziyası adı ilə daxil olan bu şanlı hərbi birləşmə 1922-ci il iyulun 6-da Azərbaycan Xalq Hərbi Dəniz Komissarlığının 207/a nömrəli əmri ilə yaradılan Azərbaycan atıcı diviziyanının varisidir. Vaxtilə bu diviziyaya Cəmşid Naxçıvanski rəhbərlik etmişdi. Qambay Vəzirov, Cabir Əliyev, Rəhim Aslanov kimi azərbaycanlı hərbiçilər bu diviziyada böyük hərbi məktəb keçmişlər. Qafqazın müdafiəsində və bütövlükdə Şimali Qafqazın azad edilməsində, habelə Krımın və Ukrayna torpaqlarının düşməndən təmizlənməsində 77-ci diviziyanın böyük rolu və tarixi xidmətləri olmuşdur. Suvorov ordenli 77-ci diviziya müharibə illərində 10.900 km-lik döyüş yolu keçmiş, yüzlərlə kənd və şəhəri faşistlərdən azad etmişdir. Diviziyanın 11.237 nəfər əsgər və zabiti orden və medallarla təltif olunmuşdur. 77-ci diviziyanın döyüşçüləri düşmənin 26.400 əsgər və zabitini məhv etmiş, 14.300 nəfəri əsir götürmüş, 2333 avtomobilini, 18 təyyarəsini məhv etmişlər.

416-ci Suvorov ordenli Taqanroq atıcı diviziyası 1942-ci il noyabrın 30-dan 1945-ci il mayın 2-dək olan dövrdə – 27 ay fasiləsiz vuruşmalarda 2500 km-dən artıq şərəflə döyüş yolu keçmiş, 7900 kv.km-lık Sovet ərazisini düşməndən azad etmiş, 40 çayın üzərindən adlamış, düşmənin 22 mindən artıq canlı qüvvəsini məhv etmiş, 5474 nəfəri əsir götürmiş, onlarla tankını, 195 topunu, 210 pulemyotunu, 31 minomyotunu, 800 atəş nöqtəsini, 68 anbarını məhv etmiş, 17 tank, 8 özüyəriyən qurğu, 297 top, 1067 əl pulemyotu, 818 avtoməşin, 240 parovoz ələ keçirmişdi. 416-ci diviziyanın 8 döyüşçüsü Sovet İttifaqı Qəhrəmanı adını almış, 11 nəfəri Lenin ordeni, 358 nəfəri Qırmızı Bayraq ordeninə layiq görülmüşdür. Diviziyanın

14.369 nəfər döyüşçüsü orden və medallarla təltif olunmuşdur. Taqanroq şəhərini azad etdiyinə görə ali Baş Komandanın əmri ilə 416-ci diviziyyaya «Taqanroq» fəxri adı verilmişdi. Qafqazdan Berlinədək şərəfli döyüş yolu keçən 416-ci Taqanroq diviziyyası 1945-ci il mayın 2-də Berlinin Brandenburq darvazasına qələbə bayrağı sancmışdı.

Azərbaycan diviziyaları Ukraynanın, Belorusiyanın, Polşanın, Çexoslovakıyanın, Ruminiyanın, Macarıstanın, Yuqoslaviyanın azad edilməsində fəal iştirak etmişlər. Ukrayna ərazilərinin alman – faşist işgalçılardan azad olunmasında fəal iştirak edən 223-cü Azərbaycan diviziyyası Bolqarıstanın, Macarıstanın, Ruminiyanın, Yuqoslaviyanın azad edilməsində böyük xidmətlər göstərmişdir. Bu diviziya Yuqoslaviyanın paytaxtı Belqrاد uğrunda göstərdiyi rəşadətə görə "Belqrاد diviziyyası" fəxri adına layiq görülmüşdü. 223-cü diviziya 3660 km qəhrəman döyüş yolu keçmiş, 8200 kv km ərazini işgalçılardan azad etmiş, düşmənin 55 min əsgər və zabitini məhv etmiş, faşistləri ağır itkilər verməyə məcbur etmişdir. Diviziyanın döyüşçüləri 9 dəfə Ali Baş Komandanlıq tərəfindən qiymətləndirilmişdir. 3-cü Ukrayna cəbhəsinin komandanı, marşal F.İ.Tolbuxin diviziyanın döyüşçülərinin qəhrəmanlığını xüsusi qeyd etmişdir.

271-ci Azərbaycan diviziyyası Polşanın və Çexoslovakıyanın faşistlərdən təmizlənməsi uğrunda aparılan döyüslərdə fərqlənmişlər. 1943-cü ilin sentyabrında "Donetsk" əməliyyatında göstərdiyi rəşadətə görə 271-ci diviziyyaya fəxri "Qorlovka" adı verilmişdi. Diviziyanın ığid döyüşçülərindən olan Z.Bünyadov, A.Vəzirov, M.Abdullayev və b. Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşlər.

Şəxsi heyətinin 70 faizə qədəri azərbaycanlı olan 227-ci atıcı diviziya Taman yarımadasının faşistlərdən azad edilməsində fərqləndiyinə görə ona «Temyurq» fəxri adı verilmişdi. 1944-cü ilin aprelində Yalta və Feodosiya uğrunda

vuruşmalarda 227-ci diviziyanın döyüşçüləri düşmənin 5000 əsgər və zabitini məhv etmiş, 8000 nəfərini əsir götürmüş, 400 avtomobilini, 7000 at və çoxlu qənimət ələ keçirmişlər. Göstərdiyi şücaətə görə diviziya Qırmızı Bayraq ordeni ilə, 2300 döyüşçü isə müxtəlif orden və medallarla təltif olundu, üç alay isə fəxri «Sevastopol»» adına layiq görüldü. Diviziya Yassı-Kişinyov əməliyyatında, Macarıstan və Çexoslovakıyanın azad edilməsində iştirak etmişdir.

Azərbaycanın oğul və qızları partizan müharibələrində və antifaşist müqavimət hərəkatlarında da böyük qəhrəmanlıqlar göstərmişlər. Əfsanəvi qəhrəman «Mixaylo» ləqəbli Mehdi Hüseynzadənin İtaliyada və Yuqoslaviyada şərəfli mübarizəsi bütün nəsillərə nümunədir. Bu gün onun məzarı milyon – milyon insanların ziyarətgahına çevrilmişdir. 1957-ci il aprelin 11-də ona Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir. Fransız generalı Şarl-De Qollun rəhbərlik etdiyi müqavimət hərəkatı tarixinə şanlı səhifələr yazmış, Xarqo təxəllüsü ilə tanınan Əhmədiyyə Cəbrayılov Fransanın Milli Qəhrəmanı adına, dövlət bayrağından irəli getmək şərəfinə layiq görülmüşdür. Azərbaycan övladları Vətəndən uzaqda olmalarına baxmayaraq, onların faşizmə qarşı nifrəti bir an belə səngiməmiş, bütün vasitələrdən istifadə edərək düşmənlə ölüm-dirim mübarizəsinə qalxmış xalqlara qoşularaq, bir sıra bölgələrdə belə mübariz və döyüşən dəstələrə rəhbərlik etmişlər.

#### 4. Azərbaycan mühacirəti müharibə illərində.

##### Milli legionların yaradılması

Müharibənin başlanması, ilk vaxtlarda alman-faşist ordularının müvəffəqiyyətləri ilə əlaqədar azərbaycanlı döyüşçülərin bir hissəsində yeni bir düşüncə tərzi yaratdı və onlar

itirilmiş müstəqilliyi bərpa etmək uğrunda mübarizəyə başlayaraq sanki bolşevik Rusiyasından və Stalindən intiqam almaq istəyirdilər. Sovet rejimi ilə razılaşmaq istəməyən bir çox azərbaycanlı döyüşçülər qəsdən əsir düşür və Azərbaycanın milli istiqlalını yenidən bərpa etmək ümidi ilə alman əsgərləri ilə birlikdə bolşevizmə qarşı birgə mübarizə aparırdılar. Eyni zamanda bolşevik istilasından sonra Almaniyada və digər Avropa ölkələrində mühacir olmuş azərbaycanlılar Vətən həsrəti ilə yaşayırırdılar. Mühacirlər əsir düşmüş azərbaycanlıların içərisində ayrıca milli legionların yaradılması və ən mühümü isə Almanyanın Azərbaycanın müstəqilliyinin tanımı istiqamətində intensiv iş aparırdılar. Əsir düşənlər isə çox idi. Alman tədqiqatçısı P.Mühlen yazırı ki, 1941-ci il noyabrın 1-nə qədər 2 milyondan artıq sabiq Qırmızı Ordu döyüşüsü əsir düşmüştü. Şərq Nazirliyinin rəhbəri Rozenberq əsir düşənlərin 3,6 milyon olduğunu göstərirdi. Ə.Fətəlibəyli-Düdənginskinin məlumatlarına görə əsir düşənlərin 150 min nəfəri Azərbayan türkü, 1 milyona qədəri isə bütün türklərin və qafqazlıların olduğu göstərilir.

Qeyd etməliyik ki, əsir düşənlərlə alman komandanlığı «ali irq» ideologiyası ilə davranır, onların qaldığı düşərgələrdə kütləvi xəstəliklər yayılır və on minlərlə adam acıdan, soyuqdan məhv olurdu. Təkcə bir düşərgədə 30 min əsirdən 28 min nəfəri tif xəstəliyindən ölmüşdü. Belə ölüm hallarının qarşısını almaq məqsədi ilə də Milli legionların yaradılmasının əhəmiyyəti böyük idi. Milli legionların yaradılmasında görkəmli vətənpərvər, xalqını və Vətənini sevən mayor Əbdül Rəhim bəy Fətəlibəyli-Düdənginskinin böyük xidmətləri olmuşdur. Ə.Fətəlibəyli-Düdənginski (Naxçıvanın Dündəngə kəndində doğulmuşdu) 1940-cü ildə Moskva Hərbi Akademiyasını bitirmiş və ailəsi ilə birlikdə Litvaya getmişdi. O, Baltikyanı döyüşlərin birində almanlara əsir düşmüş və 1941-ci ilin noyabrında Hitlerə məktub yazaraq Azərbaycan

legionlarının yaradılması fikrini bildirmişdi. İlk əvəl Hitler bu məsəlyə diqqət vermədi. Çünkü sürətlə irəliləyən alman ordusu 1941-ci ilin sonuna qədər müharibəni başa çatdırmaq fikrində idi. Ancaq məlumdur ki, Moskva yaxınlığında alman orduları ağır məğlubiyyətə uğradı və müharibə uzandı. Bundan sonra müxtəlif legionların, o cümlədən Azərbaycan legionlarının yaradılmasına Hitler və onun komandanlığı razılıq verdi, sovet ordusuna qarşı döyüşlərdə müxtəlif xalqların gücündən istifadə etməyə başladı.

Rozenberqin təklifi illə Hitler 1941-ci il dekabrin 22-də Milli legionların yaradılması haqqında əmr verdi. 1942-ci ilin baharında Milli legionların yaradılması işinə başlandı. İlk legionlar işğal altında olan Polşada yarandı. Legionlara rəhbərlik edənlərin 20-25 faizi alman zabitləri idi. Həmin legionlarda 1941-ci ildə Almaniyaya dəvət olunan M.Ə.Rəsulzadənin «Üçrəngli bayraq» əsəri əldən-ələ gəzirdi. Sabiq legionçulardan Məhəmməd Gəngərli və Kərrar Ələsgərlinin məlumatlarına görə «Boz qurd», «Cavad xan», «Aslan» və b. taburlarda qruplaşdırılan Azərbacyan legionerlərinin sayı 70 mindən çox idi. Hər bir Milli legionda almanlar tərəfindən maliyyələşdirilən «Azərbaycan», «Milli birlik», «Hücum» qəzətləri nəşr olunurdu. Qəzet səhifələrində «bolşeviklərə qarşı mübarizəyə» ruhlandırılan məqalələr, Ə.Cavad, M.Müşfiq, A.İldirim və başqalarının şeirləri dərc edildi.

Bütün legionerlər alman forması geyinməyə məcbur edilirdi. Lakin onların sol qollarında üç rəngli bayrağımız və ay-ulduz həkk olunmuş fərqlənmə nişanı var idi.

Ə.Fətəlibəyli-Düdənginski yazırı ki, Stalin Hitlerlə Polşanı bölən, Baltik ölkələrinin müstəqillyini əlindən alan, Finlandiyani darmadağın edən vaxt biz nəfəsimizi içimizə çəkib gözləyirdik... biz atalarımızın ənənələrini tapdalayıb xalqımızı kölə halına salmış Büyük Rusiya uğrunda vuruşa bilməzdik... Buna görə də bolşevizmin kölə etdiyi xalqlarla yanaşı,

azərbaycanlılar da almanların tərəfinə keçərək, onlarla birlikdə Vətənin azadlığı və müstəqillyi uğrunda mübarizəyə qoşulurdu və bu əhval-ruhiyyə əsir düşənlərin qəlbinə hakim idi.

1942-ci ilin əvvəllərindən formallaşmağa başlayan Azərbaycan legionları döyüslərdə bir sıra ciddi uğurlar qazanmış, Kubana, Şimali Qafqaza qədər gəlib çıxa bilmədi. K.Ələsgərli yazdı: «Gün kimi yadımdadır. Şimali Qafqazda aqsaqqal çeçenlər və b. bizi ata-baba qaydalarınca qarşılamaga çıxmışdır. Mümkün qədər tezliklə Azərbaycana çatmaq və ölkəmizi bolşeviklərdən azad etməyə can atırdıq. Bizə bolşevizmi məhv etmək, repressiya illərində öldürülən qohum-qardaşlarımıza görə Stalindən intiqam almaq hissi hakim kəsilmişdi. Legionerlərdən çoxu döyüslərdə göstərdikləri qəhrəmanlığa görə orden və medallarla təltif edilmişdirələr.

Azərbaycanlı legionerlərin döyüslərdə ilk uğurları Qafqaz cəhbəsində qazanılmışdı. Bu döyüslərdə F.Düdənginski xüsusilə fərqlənmişdi. Azərbaycanlı legionerlərin bu uğurları alman komandanlığı tərəfindən yüksək qiymətləndirilmişdi. Azərbaycanlı legionerlərin qəhrəmanlığını qiymətləndirmək üçün iki orden: «Azərbaycan istiqlaliyyəti» və «Boz Qurd» ordenləri təsis olunmuşdu. Azərbaycanlı legionerlərin qəhrəmanlığı barədə məlumatlı olan Hitler erməni və gürcülərə nisbətən müsəlmanlara daha çox üstünlük verirdi. Məhz bu inama görə alman komandanlığı legionerləri yalnız döyük cəbhəsinə deyil, hətta kəşfiyyata da göndərirdi.

Almaniya Xarici İşlər Nazirliyində Şərq mütəxəssisi olan, keçmiş Moskva səfiri Şulenberq Hitlerlə razılaşaraq 1942-ci ilin aprelində Avropa ölkələrində məskunlaşan tanınmış mühacirlərlə Berlinin məşhur «Adlon» otelində görüş təşkil etdi. Bu tarixi görüş «Adloniada» adlandırıldı və mayda təşkil edildi. Görüşə M.Ə.Rəsulzadə də dəvət olunmuşdu. Onu da qeyd edək ki, Hitlerin «ali irq» ideologiyasını və türk-tatarlara qarşı mövqeyini kəskin tənqid edənlərdən biri M.Ə.Rəsulzadə

idi. M.Ə.Rəsulzadənin rəhbərliyi altında Milli Azərbaycan Komitəsi fəaliyət göstərirdi. M.Ə.Rəsulzadə Almaniya ordu rəhbərliyi, Xarici İşlər Nazirliyi və Şərq Nazirliyi ilə uzunuzadı danışıqlar apardı. Bu danışıqlarda əsas məsələ Almaniya tərəfindən Azərbaycanın müstəqilliyinin tanınması idi. Lakin danışıqların bir nəticə vermədiyini görən M.Ə.Rəsulzadə 1942-ci ilin sonlarında Almaniyani tərk etdi.

Rozenberqin istəyinə rəğmən üç nəfərdən ibarət təşkil olunan Azərbacyan «İrtibat Heyəti»nə mayor Ə.Fətəlibəyli, «Qafqaz» qrupunun fəali Fuad Əmircan və 1920-ci ildə Azərbaycan Parlamenti tərəfindən Paris Sülh konfransına göndərilən Abbas bəy Ataməlibəyov daxil edildilər. Ə.Fətəlibəyli-Düdənginski böyük enerji ilə azərbaycanlıların hüquqlarını müdafiə edir, almanlarla o qədər də asan olmayan iş birliyi yaradır, mürəkkəb tarixi şəraitdə Azərbaycanın müstəqilliyinin tanınmasına çalışırdı. Bu məqsədlə 1943-cü ilin noyabrında Berlində 300 nəfər soydaşlarımızın iştirak etdiyi qurultay oldu. Qurultayda Rozenberq də iştirak edirdi. Qurultayda hələ Azərbaycanın müstəqilliyini tanımayan Almanıyanın siyaseti tənqid edildi. Qurultayda Ə.Fətəlibəyli-Düdənginskinin məruzəsi üzrə 5 bənddən ibarət qərar qəbul edildi.

Qurultayda qəbul edilən qərarların böyük əhəmiyyəti oldu. Hitlerin müsəlmanlara inamı artdı. 1943-cü ilin payızında Berlində mühacir Azərbacyan Parlamenti və Azərbaycan Hökuməti yaradıldı. Hökumətin başında Ə.Fətəlibəyli-Düdənginski dururdu. Almaniya hökuməti «Mühacir Azərbaycan hökuməti»ni tanıdı. Bu hökumət 1944-cü ilin qışınadək fəaliyyət göstərmişdi.

Azərbaycan Milli legionu Fransanın cənubunda almanlarla birlikdə müttəfiqlərin qoşunlarına qarşı döyüslərdə iştirak etdi. 1944-cü ilin iyununda ikinci cəbhə açılandan sonra almanların vəziyyəti ağırlaşdı, amerikan qoşunları Atlantik sahillərini ələ keçirdi. Bu zaman geri çəkilən almanlarla

birlikdə Azərbacyan Milli legionu da geri çekildi. Müharibə qurtardıqdan sonra azərbaycanlı legionçular dünyanın müxtəlif ölkələrinə səpələndilər. Almaniyadan məğlubiyyətindən sonra Azərbaycan Milli Hökumətinin prezidenti Ə.Fətəlibəyli-Düdənginskinin ağır mühacirət dövrü başlayır. O, əvvəl Misirə, sonra Türkiyəyə gedir. «Bolşevizmə qarşı mübarizə» məqsədilə ABŞ ideoloji təbliğat vasitəsi olan «Azadlıq» radiosunu təşkil edir və Ə.Fətəlibəyli-Düdənginskini Azərbaycan redaksiyasının redaktoru vəzifəsinə dəvət edir. «Azadlıq» radiostansiyasının açılışı Stalinin ölümü günü - 1953-cü il martın 5-də olur. 1954-cü ildə Ə.Fətəlibəyli-Düdənginski sovet cəsusu tərəfindən xaincəsinə öldürülür.

Əbdül Rəhim bəy Fətəlibəyli-Düdənginski özünün mənali ömrünü xalqına həsr etmişdi. Onu tanıyanlar və onun rəhbərliyi altında işləyənlərin xatirələrindən bir daha aydın olur ki, bu cəsur insan elmlı və savadlı, böyük təşkilatçılıq qabiliyyətinə malik rəhbər, parlaq bir şəxsiyyət, öz xalqını sevən bir insan olmuşdur. Güclü qüvvəyə malik olan Azərbaycanlı legionerlər Azərbaycanın müstəqilliyi xəttini yürüdükləri üçün xalqımızın tarixində şərəfli yer tutmağa tam layiqdirlər.

## **5. Azərbaycan mədəniyyəti müharibə illərində. İkinci dünya müharibəsinin geosiyasi nəticələri**

Müharibə illərində Azərbaycanın elm və mədəniyyət xadimləri, maarif, ədəbiyyat və incəsənət nümayəndələri, çoxsaylı Azərbaycan ziyalıları öz fədakar əməyi və zəhməti ilə faşist Almaniyasına qarşı ədalətli mübarizəyə, böyük tarixi qələbəyə həllədici kömək və yardım etmiş, arxa cəbhə ilə ön cəbhənin möhkəm və sarsılmaz birliyinin təmin edilməsinin uğurlu həlli yolunda səylə və yorulmadan çalışmışlar. Azərbaycan alim və ziyalılarının müharibə illərindəki fəaliyyəti

həqiqətən təqdirəlayıqdır və unudulmazdır. Faşizm üzərində böyük tarixi qələbənin qazanılmasında Azərbaycan alımlarının, elm və mədəniyyət nümayəndələrinin özünəməxsus payı, rolu və xidmətləri vardır. Müharibənin ilk günlərində SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının bir qrup əməkdaşı xalqa və dövlətə müraciətində yazmışdı: “Bakının bütün əməkçiləri ilə birlikdə biz alımlar də var qüvvəmizi düşməni tamam darmadağın etmək üçün, qəhrəman Qızıl Ordunu, igid tankçıları, sovet şahinlərini neft və benzinlə təmin etmək işinə verəcəyik”.

Müharibə dövründə xüsusilə Azərbaycanın kimyaçı və tibb alımları misilsiz işlər görmüş, müxtəlif növ silahlar və partladıcı hərbi sursatlar hazırlamış, bir çox qiymətli təkliflər irəli sürmüştərlər. 1941-ci ilin yayında Bakıda ilk hidrogen birləşmələri qrupu hazırlandı. Yusif Məmmədəliyevin rəhbərliyi ilə bir qrup alım 28 gün laboratoriyadan çıxmayaq, neft-kimya elmində böyük hadisə olan yüksək oktanlı aviasiya benzini əldə etdi. Akademik Y.H.Məmmədəliyevin sədrliyi ilə görkəmli Azərbaycan alımları R.H.İsmayılov, H.X.Əfəndiyev, Ə.M.Quliyev, H.B.Şaxtaxtinski, S.C.Mehdiyev, V.S.Qutirya, Ş.A.Məmmədov və başqalarından ibarət kimya problemləri üzrə nüfuzlu və səlahiyyətli bölmə yaradıldı. Neft emalı müəssisələrində 75 laboratoriya fəaliyyət göstərirdi. Alımlarımız mühüm hərbi əhəmiyyəti olan xlorlu metal, müxtəlif partladıcı maddələr, təyyarə, tank və hərbi maşınlar üçün sürtgü yağıları, metalkəsən dəzgahlar, avtomat qurğu silahları və digər silah növləri hazırlayırdılar. Kimyaçı alımlarımızı n köməyi ilə 100 növ neft-kimya məhsulları, o cümlədən 38 növ sürtgü yağı, 9 adda təyyarə benzini, 8 növ dizel yağı istehsal edildi.

Respublikamızın bioloq alımları Azərbaycan ərazisində bitən bitkilərdən ucuz başa gələn və həm də keyfiyyətli müxtəlif dərman növləri icad etdilər. Onların köməyi ilə efir

yağı əldə edilirdi. Professor Mustafa Topçubaşov tibb elminə, xüsusən cərahiyyə elminə böyük yeniliklər gətirmişdi.

Azərbaycan alımları Mirəli Qaşqayın və Şamil Əzizbəyovun rəhbərliyi ilə strateji xammal – odadavamlı gil, fosforit yataqları aşkar edildi. “Azneft” geoloqları tərəfindən aparılmış kəşfiyyat işləri nəticəsində 850 neft mənbəyi kəşf edildi. Professor Əziz Əliyevin sədrliyi ilə 1942-ci ildə “Yaralı döyüşülərə və xəstələrə komək komitəsi” yaradıldı.

Ictimai və humanitar elmlər sahəsində çalışan alımlar xalqın qəhrəmanlıq tarixində bəhs edən əsərlər yazırlılar. Məharibə illərində tarixçi alim, professor Zülfəli İbrahimovun «Babek» tarixi kitabı nəşr olundu. H.Hüseynov və M.N.Dadaşzadənin redaktəsi ilə «Azərbaycan ədəbiyyatı»nın qısa tarixi» nəşr edildi. Bundan başqa “Azərbaycan tarixinin qısa ocerkləri”, dörd cildlik “Rusca-azərbaycanca lüğət”, “Azərbaycan xalq musiqisinin əsasları”, Nizami və Fizulinin yaradıcılığından bəhs edən əsərlər, Azərbaycan xalqının qəhrəman keçmişindən, xalqlar dostluğundan, döyük qəhrəmanlıqlarından bəhs edən əsərlər yazılmışdı. Səməd Vurğun, Süleyman Rüstəm, Məməd Səid Ordubadi, Rəsul Rza, Mirzə İbrahimov, Süleyman Rəhimov, Osman Sarıvəlli, Məmməd Rahm, Zeynal Xəlil, Əhməd Cəmil, Mirvarid Dilbazi, Nigar Rəfibəyli, Cəfər Xəndan, Mircəlal Paşayev, Tələt Əyyubov və b. böyük təbliğat işlərində fəal iştirak edir, xalqı qələbəyə ruhlandırıran yeni-yeni əsərlər yaradırdılar.

Azərbaycan incəsənətinin görkəmli xadimləri və bəstəkarları yeni-yeni musiqi əsərləri, marş, simfoniya, mahni və balladalar yaradırdılar. Üzeyir Hacıbəyov, Səid Rüstəmov, Süleyman Ələsgərov, Bülbül, Cahangir Cahangirov, Niyazi və başqları yaratmışları musiqi ilə cəbhələrdə döyükülərə mənəvi ruh və qida verir, onlarda qələbəyə möhkəm inam və əqidə yaradırdılar.

1945-ci il martın 23-də SSRİ Elmlər Akademiyasının

Azərbaycan filialı əsasında Azərbaycan SSR Elmlər Akademiyası yaradıldı ki, bu da respublikamızda elmin inkişafında mühüm rol oynadı.

Böyük Vətən müharibəsi illərində Azərbaycan ədəbiyyatı, mədəniyyəti və incəsənəti respublikamızın görkəmli ziyanlarının qələm tutan əli ilə daha təsirli idi və qələbəyə ruhlandırıldı. Məharibənin ilk günlərində Səməd Vurğun yazdığı “Vətən keşiyində”, “Şəfqət bacısı”, “Qızıl şahinlər”, “Komsomol marşı”, “Vətən eşqi” və b. şerləri ilə ön və arxa cəbhədə vuruşan döyükü əsgərlərimizi, kənd əməkçilərini qələbəyə ruhlandırır, adamlara mənəvi dəstək verirdi. Moskva, Leninqrad, Sevastopol, Stalinqrad, Volqa, Qafqaz uğrunda gedən döyükülər zamanı əsgərlərimizi ruhlandırıran Azərbaycan poeziyasının yeni-yeni nümunələri yazıldı. Səməd Vurğunun “Moskva”, “Salam Moskva”, “Rus orduşu”, M.Rahimin “Rus”, “Nataşanın ölümü”, M.Dilbazinin “Sevastopolun qəhrəman döyükülərinə”, “Sevinc” adlı şeirləri xalqlar dostluğunun qələbəyə ruhlandırıran mövzusuna həsr edilmişdi. 1941-1945-ci illərdə partizan mübarizəsinə həsr edilmiş şeirlər yazılmışdı. S.Vurğun «İgid şahin», «Qəhrəmanın hünəri», «Partizan Babaş», Ə.Cəmilin «Bəxtiyar», Z.Xəlilin «On üç dost», M.Rahimin «Onu Don qucaqladı» və b. şeirləri yazıldı.

Məharibə illərində qadın əməyinə, qadın hünərinə və qadın qəhrəmanlığına həsr edilmiş bir çox əsərlər işıq üzü görmüşdü. S.Vurğunun «Ananın öyüdü», R.Rzanın «Əsgər anasının sözləri», S.Rüstəmin «Ana və poçtalyon», «Qocanın dedikləri», M.Rahimin «Sevgilimin arzusu», Ə.Cəmilin «Tez ol sevgilim, tez ol!» şeirləri qadın və qızlarımızın qəhrəmanlığına, pak və ülvə məhəbbətinə həsr edilmişdir ki, belə təmiz sevgi ilə əsgərləri qələbəyə, qadın və qızlarımızı isə onlara mənəvi yardım etməyə hədsiz dərəcədə ruhlandırırdı.

Azərbaycan yazıçıları və dramaturqları, o cümlədən Mir Cəlalin «Ananın köməyi», «Ananın yarışı», M.Hüseynin

«Nişan üzüyü», S.Rəhimovun «Medalyon», M.İbrahimovun «Məhəbbət», R.Rzanın «Vəfa», M.Hüseyn və İ.Əfəndiyevin «İntizar», A.Şaiqin «Vətən», Z.Xəlilin «İntiqam» əsərlərində qadınların qəhrəmanlığı, döyükçülərin igitliyi vəsf edildi. Həmin vaxt S.Vurğun «Fərhad və Şirin», M.Hüseyn «Nizami», M.S.Ordubadi «Dumanlı Təbriz» kimi monumental əsərlərini yaradılar.

Müharibə illərində Azərbaycan incəsənətinin inkişafında, qələbəyə ruhlandırıran mahnı və simfoniyaların, gözəl musiqi balladalarının yaradılmasında, ifa tərzinin yüksəldilməsində və təbliğat – təşviqatın genişləndirilməsində Ü.Hacıbəyovun, Bülbül Məmmədovun, Ə.Bədəlbəylinin, Niyazinin, S.Rüstəmovun, A.Abbasovun, F.Əmirovun, S.Hacıbəyovun, C.Hacıyevanın, Q.Qarayevin və başqalarının böyük xidmətləri olmuşdur. Bu böyük musiqi korifeylərimizin yaratdığı fundamental əsərlər döyükçüləri qələbəyə, əməkçiləri isə daha çox məhsul istehsal etməyə ruhlandırdı.

Güclü hücuma keçən Qırmızı Ordu hissələri 1945-ci il aprelin sonlarına yaxın düşməni son nöqtəsinə qədər sıxışdırıb darmadağın etdi lər və strateji Berlin əməliyatını uğurla başa çatdırıldılar. Aprelin 30-da Reystaq üzərinə qələbə bayrağını sancılar. Həmin gün alman dəftərxanasının yeraltı bunkerində gizlənən Hitler özünü öldürdü. Mayın 2-də Berlin hücumla alındı, Berlin qarnizonu silahı yerə qoydu, təslim oldu. Mayın 8-də Berlində Almaniya Ali Komandanlığının nümayəndələri danışsız təslim olmaq haqqında akta imza atdılar. Mayın 9-u tarixə **Qələbə Günü** kimi daxil oldu.

1945-ci il iyunun 24-də Moskvada Qızıl Meydanda Azərbaycan döyükçülərinin nümayəndələrinin də iştirak etdiyi Sovet Ordusunun Qələbə paradı keçirildi.

1945-ci il iyulen 17-dən avqustun 2-dək Berlin yaxınlığında Potsdam şəhərində SSRİ, ABŞ və Büyük Britaniya dövlət başçılarının – Stalin, Trumen və Çerçillin

iştirakı ilə beynəlxalq konfrans oldu. Potsdam konfransında dünyanın geosiyasi məsələləri müzakirə olundu. Konfransdan az sonra, götürdüyü təhhüdə uyğun olaraq SSRİ 1945-ci il avqustun 9-da Yaponiyaya müharibə elan etdi. Yaponiyaya qarşı müharibədə 223-cü Azərbaycan diviziyası, bir çox Azərbaycan döyükçüləri iştirak edirdilər. Göstərdikləri rəşadətə görə Qara Sarıev, Aslan Aslanov, Hacı Hacıyev, Niyaz Hüseynov, Hacı Rzayev, Ələkbər Səfərov və başqaları «Yaponiya üzərində qələbəyə görə» medalı ilə təltif olunmuşdular.

Sovet qoşunları sürətlə hücuma keçərək Yaponianın Kvantun ordusunu darmadağın etdi. 1945-ci il sentyabrın 2-də Yaponiya hökuməti Tokio körfəzində yerləşən ABŞ-ın «Mis-suri» xətt gəmisində təslim aktına qol çəkdi. Beləliklə, 2194 gün davam edən İkinci dünya müharibəsi başa çatdı. Müharibədə «Ox» dövlətləri adlandırılan faşist bloku, onun aparıcı qüvvəsi olan nasist Almanyası və militarist Yaponiya darmadağın edildilər və məğlubiyyətə uğradılar. Bu, İkinci dünya müharibəsinin əsas yekunlarındandır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dediyi kimi, müharibə illərində «... dünya xalqlarının güclü antifaşist birliyi yarandı. Yalnız bunun sayəsində, antifaşist qüvvələrin fədakarlığı nəticəsində bəşəriyyəti böyük təhlükədən, ağır fəlakətdən xilas etmək mümkün oldu».

İkinci dünya müharibəsi bəşəriyyəti böyük tələfata, maddi və mənəvi məhrumiyyətlərə və ağır sarsıntılarla müşahidə etdi. Müharibədə itirak edən ölkələrdən 60 milyona yaxın adam həlak oldu. Onlardan keçmiş SSRİ 27-28 milyon, Almaniya 13,6 milyon, Polşa 6 milyon, Çin 5 milyon, Yaponiya 2,5 milyon, İndoneziya 2 milyon, Yuqoslaviya 1,7 milyon, Filippin 1 milyon, Fransa 600 min, İngiltərə 375 min, ABŞ 300 min, Avstraliya və Yeni Zelandiya 40 min adam itirmişdir.

Bəşəriyyəti faşizm taunundan xilas edənlər, öz həyatlarını

azadlıq uğrunda qurban verənlər bəşər tarixinin yaddaşında əbədi yaşamağa layiqdirlər. Milyon-milyon insanların həyatı, 100 milyonlarla adamların gecəli-gündüzlü narahatlığı, fədakar əməyi və qəhrəmanlığı hesabına başa gələn böyük tarixi QƏLƏBƏ. Bu tarixi Qələbənin qazanılmasında Azərbaycan xalqının çox böyük xidmətləri və rolu vardır. 1941-1945-ci illərdə cəbhəyə Azərbaycandan 700 min nəfərə yaxın döyüşçü göndərilib. Onlardan 300 minə qədəri qəhrəmanlıqla döyüş cəbhələrində həlak olub. Geri qayıdan 400 min nəfərin yarısına qədəri isə şikəst və əllil olmuşdur. Müharibədə göstərdikləri ığidliklərinə və şücaətlərinə görə 130 nəfər həmyerlimiz Sovet İttifaqı Qəhrəmanı adı almış, 30 nəfər isə Şöhrət ordeninin hər üç dərəcəsi ilə təltif olunmuşdur. Döyüşlərdə iştirak edən həmyerlilərimizin 200 min nəfərdən çoxu orden və medallarla təltif edilmişdir. Sovet İttifaqı Qəhrəmanı adına layiq görünlənlərdən 43 nəfəri azərbaycanlıdır.

İkinci Dünya və Böyük Vətən Müharibələri Azərbaycan xalqına olduqca baha başa gəldi. Müharibə illərində döyüşən cəbhəyə Zaqqafqaziya respublikalarından daha çox adam Azərbaycandan getmiş, ancaq nədənsə müqayisədə qəhrəmanlıqla ad çıxaran həmyerlilərimizə fəxri adlar az verilmişdir. Halbuki onların qəhrəmanlıqları barədə Ali Baş Komandanlığı təqdimatlar göndərilirdi. Ancaq Mərkəz bəzi hallarda məhz «azərbaycanlı» olduğu üçün onlara qısqanlıqla yanaşırdı. Daha sonra, məlumdur ki, müharibə illərində Sovet ordusunun döyüşən texnikasının yanacağının təqribən dördədə üç hissəsini Bakı neftçiləri göndərirdilər. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev demişdir: «Faşizm üzərində qələbənin əldə edilməsində Bakı nefti həlledici amillərdən biri olmuşdur. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, o dövrdə hər beş təyyarə, tank və avtomaşından dördü Bakı benzini ilə işləyirdi». Bakı neftçilərinin qəhrəman əməyi Sovet marşalları və dövlət xadimləri tərəfindən dəfələrlə qeyd edilmişdi. Marşal

Jukov yazırı: «Bakı nefti SSRİ-ni müdafiə etməyə və düşmən üzərində tezliklə qələbə calmağa tam kifayət edirdi». Bu baxımdan bakılıların haqqı var ki, desinlər, nəyə görə Bakıya «Qəhrəman şəhər» adı verilmədi? Mərkəzin qeyri-obyektivliyinə görə müharibə illərində Azərbaycan xalqının qəhrəmanlığı layiqli qiymətini almamışdır.

İkinci dünya müharibəsinin ciddi geosiyasi nəticələri və siyasi dərsləri oldu. Ən mühüm iibrət dərsi o oldu ki, hər hansı müharibəyə yol verməməyin yeganə amili müharibə törədən təcavüzkar qüvvələrə qarşı birləşmək, onlara qarşı mütəşəkkil hərəkət etmək, xalqların sayıqlığını artırmaqdır. Bu gün tügyan edən erməni faşizmi bəşəriyyətə xəbərdarlıq olmalıdır. Ona görə ki, «...alman faşistləri kimi, hitlerçilər kimi ermənilər də Azərbaycanın işgal edilmiş torpaqlarında hər şeyi dağıdıblar.. erməni işgalçlarının alman faşizmindən heç də fərqi yoxdur. Ona görə də bəzi ölkələr, dövlətlər və xalqlar İkinci dünya müharibəsindən və onun nəticələrindən iibrət dərsi götürməlidirlər».

İki əsrə yaxındır ki, «Dənizdən – dənizə», monoetnik «böyük Ermənistən» yaratmaq xulyası ilə yaşayan erməni millətçiləri Azərbaycan torpaqları və sərvətlərinə sahib olmaq üçün dəridən-qabıqdan çıxaraq, öz avantürist niyyətlərini həyata keçirmək üçün tarixdə görünməmiş cinayət və vəhşiliklərdən, kütləvi qırğınlar və vandalizmdən istifadə etmişlər. Erməni təcavüzkarları tərəfindən yeridilən bu mənfur siyaset Azərbaycan xalqına qarşı ölüm, işgəncə, məşəqqət və məhrumiyyətlərə müşayət olunan faciə dolu qaçqın, didərgin həyatı, yarası dövr-dövr qövr eləyən el-oba dərdi, torpaq və yurd həsrəti gətirmişdir. Azərbaycan torpaqlarının 20 faizini işgal edən erməni cəlladları 1,2 milyon azərbaycanlı qəçqına və didərginə çevirmişdir.

Ermənistən hərbi birləşmələri Qarabağ müharibəsini genişləndirərək Azərbaycanın əzəli və əbədi torpağı olan Dağlıq

Qarabağ ərazisini, 7 ətraf rayonu (Laçın, Kəlbəcər, Zəngilan, Qubadlı, Cəbrayıl, Ağdam, Fizuli) işgal edib xarabazara çevirmişlər. Təcavüzkarlar bununla kifayətlənməyib Azərbaycanın qərb bölgəsində yerləşən Gədəbəy, Tovuz, Qazax, Akstafa rayonlarının kəndlərini də dağıtmışlar. Hal-hazırda 12 rayonun 17 min kv.km. ərazisi (Azərbaycan ərazisinin 1/5 hissəsi) erməni silahlı qüvvələrinin işğalı altındadır.

Bu gün tügyan edən və özünün işgalçılıq planlarını genişləndirən erməni faşizmi bütün dünya ölkələrinə, dövlət və hökumət başçılarına və bəşəriyyətə ciddi xəbərdarlıq siqnali olmalıdır. Ona görə ki, vaxtilə 60 milyon insanın məhvinə, yüz milyonlarla adamın sıkəst və əlil olmasına, yüz minlərlə şəhər və kəndin xarabalığa çəvrilməsinə, külli miqdarda zavod, fabrik, müəssisə və mədəniyyət ocaqlarının məhvinə bais olan faşizm taun xəstəliyinin qarşısının alınmaması bəşər tarixində dəhşətli faciələrə səbəb oldu və ciddi geosiyasi nəticələr yaratdı. Məhz buna görə də «dənizdən-dənizə» adlı «böyük Ermənistən» imperiyasının yaradılması utopiyası və qonşu dövlətlərə (Azərbaycana, Gürcüstana, Rusiya Federasiyasına, İrana) qarşı torpaq iddiası erməni millətçilərinin xəstə təxəyyülünün sərsəm planlarının tərkib hissəsidir. Onların bu məkrili niyyətinin qarşısının alınması üçün dünya dövlətləri vaxtında xəbərdar edilməli və bəşər tarixinin təcrübəsindən ibrət dərsi alınmalıdır.

### Ədəbiyyat

1. H.Ə.Əliyev. Azərbaycan XX əsrin və üçüncü minilliyin ayrıncında. «Respublika» qəz., Bakı, 30 dekabr, 2000-ci il.
2. H.Ə.Əliyev. Tariximizin heç bir səhifəsini unutmamalıyıq. Qələbənin 56-cı ildönümü münasibətlə təntənəli mərasimdə nitq: «Respublika» qəz., Bakı, 11 may 2001-ci il.
3. Azərbaycan tarixi. 7 cilddə, VII cild, Bakı: 2003, səh.51.
4. Q.Mədətov. Azərbaycan Böyük Vətən müharibəsində (1941-1945-ci illər). Bakı: 1965.

5. İ.Ismayılov. Azərbaycan Moskva uğrunda döyüslərdə. Bakı: 1991
6. Xaləddin İbrahimli. Azərbaycan siyasi mühacirəti (1920-1921). Bakı: 1996
7. Ə.Bağırzadə. Azərbaycan ziyalıları Böyük Vətən müharibəsi illərində. Bakı: 1970
8. M.Alicanov. Azərbaycan döyüşçülərinin partizan hərəkatında iştirakı. Bakı: 1975.
9. İ.Ismayılov. Azərbaycanlıların İkinci dünya müharibəsində iştirakı. Bakı: 2000.
10. Q.Orucov. Azərbaycan Qafqaz döyüslərində. Bakı: 1984.
11. N.Məmmədov. Azərbaycan Hitler Almaniyasının işgalçılıq planlarında. «Respublika» qəz., 5 may 2005-ci il.
12. N.Məmmədov. tarixi qələbənin qazanılmasında Bakı neftinin rolü. «Respublika» qəz., 7 may 2005-ci il.
13. H.Hacıyev. İkinci dünya müharibəsində qələbənin qazanılmasında Azərbaycanın rolü. «Respublika» qəz., 15 may 2001-ci il.
14. Великая Отечественная война (1941-1945 гг.) Энциклопедия. M.: 1985.

prof. İ.X.Zeynalov  
dos. X.R.Səfərova

## XI. ŞİMALİ AZƏRBAYCAN İKİNCİ DÜNYA MÜHARİBƏSİNĐƏN SONRAKİ DÖVRDƏ (1946-1960-cı illərdə)

1. İctimai-siyasi həyat (1946-1960-cı illərdə). Respublikada totalitar rejimin daha da güclənməsi.
2. 1948-1953-cü illərdə azərbaycanlıların Qərbi Azərbaycan torpaqlarından növbəti deportasiyası.
3. Müharibənin ağır nəticələri və onların aradan qaldırılması. Azərbaycan iqtisadiyyatı 50-60-cı illərdə.
4. Respublikanın sosial-mədəni həyatı 1946-60-cı illərdə.

### 1. İctimai-siyasi həyat (1946-1960-cı illər).

#### Respublikada totalitar siyasi rejimin daha da güclənməsi

Bəşəriyyəti daha ağır iqtisadi dağıntıya, tənəzzülə məruz qoyan, 65-67 milyon insanın məhvini səbəb olan, dünyanın geosiyasi mənzərəsində, ictimai-siyasi və sosial həyatında kəskin dəyişikliklərə səbəb olan **II Dünya müharibəsi** sona çatdıqdan sonrakı illərdə sosializm bir ölkə çərçivəsindən çıxaraq dünya sisteminə çevrildi. Bu illərdə Sovet imperiyasının nüfuzu daha da artdı. O, çox güclü hərbi-siyasi qüvvəyə, atom və nüvə silahlarına malik olan dövlətə çevrildi.

II Dünya müharibəsi, onun tərkib hissəsi olan Böyük Vətən müharibəsindən sonra da **ölkədə bütün siyasi hakimiyyət Stalinin əlində cəmləşmişdi**.

1946-cı ilin fevralında SSRİ Ali Sovetinə yeni seckilər keçirildi. Həmin ilin martında SSRİ Ali Soveti Xalq Komissarları Sovetini Nazirlər Sovetinə çevirmək haqqında

qanun qəbul etdi. İ.V.Stalin SSRİ Nazirlər Sovetinin söri təsdiq edildi. Real hakimiyyət isə yenə də ÜİK(b) P MK Siyasi Bürosunun əlində idi. Stalin ölkəni hər vasitə ilə təkbaşına idarə etməyə çalışırdı. Respublikalarda isə hakimiyyət öz idarəçilik fəaliyyətlərini Stalinin istəklərinə uyğunlaşdırılan Kommunist Partiyası Mərkəzi Komitələri Birinci katiblərinin əlində cəmləşmişdi.

Yerlərdə rəhbər işlərə kadrlar şəxsi sədaqətə görə gətirilirdi. Kadrların işgüzarlığı, şəxsi keyfiyyətləri, tələbkarlığı və digər fərqləndirici vəziyyətləri nəzərə alınmadı.

Stalinin şəxsiyyətinə daha da güclənən pərəstiş, onun əlaltılarının partiyaya, dövlətə zidd hərəkətləri və özünü Stalinə ən yaxın adam, rəhbər kimi göstərən avantürist Berianın cinayətkar fəaliyyəti, həmçinin müharibədən sonrakı dövrə həyata keçirilmiş bir sıra tədbirlər – 1949-cu ilin aprelinde şəhər və milis orqanlarında siyasi idarələrin yaradılması, həmin ilin avqustunda paytaxtlarda, o cümlədən Bakıda, milisə xüsusi hüquqların verilməsi, oktyabrın 13-də milisin SSRİ Dövlət Təhlükəsizlik Nazirliyinin tabeliyinə keçirilməsi və digər tədirlər SSRİ-də totalitar rejimin gücləndirilməsinin əsas təzahürlərindən idi.

Totalitar rejimin güclənməsinin ən ağır nəticələri özünü elm, ədəbiyyat, incəsənət və mədəniyyətin digər sahələrində daha qabarıq şəkildə göstərirdi. Ölkənin ictimai-siyasi və sosial həyatında hər şey kommunist ideologiyasının inhisarına alınmışdı.

«Hakim millət» və «hakim ideologiya» başlıca şüara çevrilmişdi. Elmin müxtəlif sahələrində, o cümlədən fəlsəfə, biologiya, fiziologiya, siyasi, iqtisadi, diçilik sahələrində açılmış elmi diskussiyalar formal xarakter daşıyırdı. Elmin bütün sahələrində marksist ideologiya hökm sürdü.

Şəxsiyyətə pərəstişin ağır nəticələri humanitar, biologiya, xüsusiylə də tarix elmində özünü daha bariz göstərirdi. Elm,

ədəbiyyat və incəsənət üzərində «hakim» ideologiya getdikcə güclənirdi. 1946-1950-ci illərdə fəlsəfə, tarix, siyasi iqtisad, biologiya, fiziologiya, dilçilik və digər elm sahələri üzrə diskussiyalar açılsa da, bunlar formal xarakter daşıyırırdı.

Totalitar rejimin inkişafına və möhkəmləndirilməsinə xidmət edən, «hakim ideologiya»ya tabe olan ictimai, humanitar, xüsusilə də tarix elmində şəxsiyyətə pərəstişin nəticələri özünü daha çox göstərirdi.

II Dünya müharibəsindən sonrakı dövr Azərbaycanın ictimai-siyasi həyatında çox ziddiyətli və mürəkkəb dövr olaraq qalırdı. 1946-1950-ci illərin əvvəllərində respublikada gedən siyasi proseslər, bütün hallarda Mircəfər Bağırovun nəzarəti altında olmuş və «qurama» işlər üstündə 30-cü illərin repressiyaları bu dövrdə də davam etdirilmiş, yüzlərlə günahsız insan, ilk növbədə, görkəmli ictimai-siyasi və elm, təhsil xadimləri həbs edilib cəzalandırılmışdı.

Azərbaycanda Mircəfər Bağırovun qüsurlu rəhbərlik metodu davam etməkdə idi. M.Bağırovun əlaltıları –xalqımızın düşmənləri – Yemelyanov, Borşov, Markaryan, Qriqoryan, Sumbatov-Topuridze, Atakişiyev xalqımızın ən görkəmli ziyalılarına, şəxsiyyətlərinə çox qəddar münasibət bəsləyirdilər. Həmin dövrdə xalqımızın ən qabaqcıl nümayəndlərindən olan neftçi alimlərimiz Ə.Əlizadə, B.Sultanov, Ə.M.Cəmil, filosoflarımız Heydər Hüseynov, Əli Əlizadə, yazıçı Ə.Əlekberzadə, şair S.Vurğun, bəstəkar Ü.Hacıbəyov və digərləri təqiblərə məruz qaldılar.

Həmçinin ədəbi jurnallar, teatr repertuarları və kino sənəti haqqında ÜİK(b) P MK-nin 1946-1948-ci illərdə qəbul etdiyi qərarlarda bədii formanın sosialist ideyalarına tabe edilməsinə şərait yaradılmışdı.

Xalqın nadir incilərindən olan Azərbaycan dastanları feodal münasibətləri təbliğ etməkdə ittihad olunurdu. «Kitabi-Dədə Qorqud» dastanı «irticaçı feodal-xan eposu»

adlandırılmış və onun tədqiqatçıları təqiblərə məruz qalmışdı. A.A.Bakıxanov idealizmdə, xan və bəyləri müdafiə etməkdə günahlandırılmış, M.M.Kazım bəy «çarızmin sadiq qulu», akademik M.A.Dadaşzadə «Türkiyə casusu» adlandırılmışdı.

Mərkəzi hökumət azərbaycanlılara etibar etməməkdə davam edirdi. Dövlət, hökumət, xüsusilə güc orqanlarında mühüm vəzifələrə azərbaycanlılar buraxılmırdı.

Müharibədən sonrakı dövrdə inzibati-amirlik üsuli-idarəsinin güclənməsi, sözdə verilmiş «demokratik» hüquqların təmin olunmaması ictimai-siyasi və sosial həyatda yeni problemlər yaradır, insanları fəal həyat mövqeyindən uzaqlaşdırırırdı.

Bütün bunlara baxmayaraq, mərkəzin totalitar idarə üsuluna qarşı gizli narazılıqlar, çıxışlar baş verirdi. Siyasi dünyagörüşü yüksək olan gənclər arasında mövcud quruluşun ziddiyətlərini, problemlərini dərk etməyə çalışanların sayı artırdı. Gizli təşkilatlar yaranırdı. Belə təşkilatlardan birinin – «İldirim» təşkilatının üzvlərindən İsmixan Rəhimov, Gülhüseyn Abdullayev (Hüseynov), Hacı Zeynalov, Kamal Əliyev, Aydın Vahidov və digərləri Azərbaycanın müstəqilliyi üçün xalqa onun qüvvələrini birləşdirə biləcək güclü, tanınmış bir rəhbərin başçılıq etməsini vacib bilərək S.Vurguna gizli məktubla müraciət etmişdilər. Lakin təşkilata qarşı təzyiq və təqiblər gücləndiyindən, 1947-ci ildə o, fəaliyyətini dayandırmışdı. 1948-1949-cu illərdə «İldirim» təşkilatının fəal 8 üzvü həbs edildi və sonra sürgün olundu.

Müharibədən sonrakı dövrdə xarici ölkələrdə fəaliyyət göstərən siyasi mühacirlərin də Azərbaycandakı Sovet rejiminə qarşı mübarizəsi xeyli güclənmişdi. Xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan mühacirləri «əski» və «yeni» mühacirlər adlanan qruplara bölünmüştülər, çox təəssüf ki, onlar arasında birlik yox idi.

M.Ə.Rəsulzadə 1949-cu ildə Ankarada «Azərbaycan

kültür dərnəyi»ni yaratmışdı. Əsas məqsədi maarifçiliyi təbliğ etmək idi. Onun rəhbərliyi ilə 1952-ci ildən Ankarada «Azərbaycan» jurnalı da nəşr olunurdu.

Bolşevizmə qarşı mübarizədə 1945-1954-ci illərdə Almaniyanın Münhen şəhərində fəaliyyət göstərən «Azadlıq» radiostansiyasının da rolu böyük olmuşdu. «Azadlıq» radiosunda Azərbaycan şöbəsinin redaktoru Ə.Fətəlibəyli-Düdənginski idi. O, 1954-cü ildə Sovet casusu tərəfindən öldürülmüşdü.

Sovet rejiminə qarşı mübarizə aparanlardan biri də Mirzə Bala Məmmədzadə idi. Onun fəaliyyətində maarifçilik başlıca yer tuturdu. Ankarada M.B.Məmmədzadə Azərbaycan tarixinə dair bir neçə kitabı nəşr olunmuşdu.

Beləliklə, II dünya savaşından sonrakı illərdə dünyanın geosiyasi mənzərəsində çox ciddi dəyişikliklər baş verdi. Milli müstəmləkə sistemi dağıldı, müstəqil dövlətlər yarandı, milli-azadlıq hərəkatı, dünyanın inkişafı özünün yeni mərhələsinə daxil oldu. Dünya sosializm sistemi yarandı. 1946-cı ildən başlayaraq iki sistem – Dünya kapitalizm və Dünya sosializm sistemi arasında «soyuq» müharibə başladı.

Digər tərəfdən, dünya sosializm düşərgəsinə rəhbərlik edən SSRİ-də, o cümlədən, onun tərkibinə daxil olan Azərbaycanda totalitar, inzibati idarə üsulu, həyatın bütün sahələrində kommunist ideologiyasının inhisarı daha da gücləndi.

50-ci illərin ikinci yarısı – 60-ci illərdə respublikanın həyatında siyasi sistemin təkmilləşdirilməsi ilə bağlı edilən cəhdələr mühüm yer tutur. Xüsusilə, İ.V.Stalinin ölümündən (1953-cü il 5 mart) sonra N.S.Xruşşov Sov.İKP MK katibi kimi nəzarət etdiyi partiya aparatının və ali hərbi rəhbərlərin köməyi ilə siyasi rəqiblərinə – L.P.Beriyaya, Q.M.Malenkova və digərlərinə qalib gələrək Sovet dövlətinə rəhbərliyi ələ keçirdi, 1953-cü ilin sentyabrında Sov. İKP MK-nin birinci katibi seçildi.

N.S.Xruşşov hakimiyyətdə olduğu (1953-1964) dövr-də nüfuzlu dövlət başçısı səviyyəsinə yüksələ bilmədi. Xaraktercə olduqca zəif olan Xruşşov partiya aparatında oyuncaga çevrildi. O, başladığı işləri sona çatdırı bilmədi. N.S.Xruşşov Stalinin şəxsiyyətinə pərəstişi tənqid etməklə, bu yolda bir sıra yarımcıq tədbirlər həyata keçirməklə özünü göstərməyə, tanınmağa, nüfuz qazanmağa çalışırı. O, Sovet cəmiyyətində, siyasi sistemdə mövcud olan qüsurları Stalinin şəxsiyyətinə pərəstişlə bağlayır, partiya həyatında «Lenin normalarının» pozulmasının təzahürü kimi qələmə verməyə çalışırı.

1956-cı ildə Sovet İttifaqı Kommunist Partiyasının (Sov.İKP) XX qurultayında o, «Sosialist demokratiyasını dərinləşdirməklə» partiyanın xalqla əlaqəsini genişləndirməklə partiyani daha da möhkəmləndirmək kimi qeyri-real bir xətt götürdü. Qurultay «Şəxsiyyətə pərəstiş və onun nəticələrini aradan qaldırmaq haqqında» qərar qəbul etdi. Stalinin şəxsiyyətinə pərəstiş tənqid olundu, onun təzahürləri göstərildi.

Nöqsanların, qüsurların böyük bir hissəsi Stalinin şəxsiyyətinə pərəstişdən irəli gəlmış və bir qismi də Beriyanın himayəciliyi ilə Azərbaycanda rəhbər partiya, dövlət vəzifələrinə soxulmuş məmurların, 1934-1953-cü illərdə Azərbaycana rəhbərlikdə birinci şəxs olmuş M.C.Bağirovun fəaliyyəti ilə bağlı olmuşdur. M.C.Bağirovun cinayətkar əməli ilə görkəmli partiya və dövlət xadimləri (29 min nəfəri ziyan olmuş), elm və mədəniyyət işçiləri, böyük mütəxəssislər həbs olunaraq məhv edilmişdir.

M.C.Bağirov cinayətkar əməllerinə görə 1953-cü ildə tutduğu vəzifəsindən uzaqlaşdırıldı. O, bir müddət Kuybişev Neft Birliyinin rəis müavini vəzifəsində işlədi və sonra Bakıda SSRİ Ali Məhkəməsinin hərbi kollegiyası tərəfindən mühakimə edilib, 1956-cı il aprel ayında xalq düşməni kimi ölüm cəzasına – güllələnməyə məhkum olundu.

Məhkəmə prosesində M.C.Bağirov öz günahlarını etiraf

edərək demişdi: «O illərdə Azərbaycan XDİK orqanları tərəfindən həbs olunmuş partiya-sovet fəallarının bu qədər çox olması mənə indi aydın olur. O vaxtlar mən bunu o qədər də hiss etmir, buna nəzarət etmir, MDİK-nin işini yoxlamırdım. Bu da kökündən səhv və yolverilməzdir. An-caq bu, məhz belə olub. Mənim bu səhlənkarlığım ciddi tənbehə və cəzaya layiqdir».

M.C.Bağirov həm də qeyd edirdi ki, «Mənim əsas səhvim odur ki, Beriya və onunla bağlı olan və onun düşmən mövqeyini müdafiə edən orqanlarda birgə iş üzrə onunla uzun illər boyu əlaqədar olan Sumbatova, Borşevə, Qriqoriyana, Markaryana və digərlərinə göz yummuşam, onların iç üzünü tanımamışam.

Mən onlara inararaq XDİK orqanlarını onlara etibar etmişəm. Bu işdə xalqın qarşısında günahlarım o qədər böyükdür ki, məni güllələmək azdır, asmaq lazımdır, məni şaqqlamaq, parça-parça eləmək lazımdır».

Geniş repressiyalar dövründə respublikada bütün bu cinayətlərin törədilməsində günahlandırılan Bağırovla birlikdə onun ən yaxın əlaltıları – Azərbaycan SSR Fövqəladə Komissiyası, Baş Siyasi İdarəsi, Xalq Daxili İşlər Komissarlığı, Dövlət Təhlükəsizlik Nazirliyi orqanlarında məsul vəzifələrdə çalışmış Sumbatov-Topuridze, Atakişiyev, Markaryan, Qriqoryan, Borşev, Yemelyanov həbs edilib mühakimə olundular. SSRİ Ali Məhkəməsinin hərbi kollegiyası Borşev Timofey Mixayloviçi, Markaryan Ruben Ambarsumoviçi, Qriqoryan Xoren İvanoviçi güllələnməyə məhkum etdi.

Məhkəmə prosesində Xoren Qriqoryanın 1937-ci ildə Bakıdan atasına yazdığı məktub oxundu. O, məktubda 100 nəfərin güllələndiyini, 500 nəfərin isə növbə gözlədiyini bildirmişdi.

1953-cü il martın 27-də SSRİ Ali Sovetinin amnistiya haqqında fərmanı oldu. Siyasi məhbuslar saxlanılan düşərgələrə

rəhbərlik edən İslah Əmək Düşərgələri Baş İdarəsi – «QULAQ» ləğv edildi. Repressiyaya məruz qalanların işinə yenidən baxılmasına üçün komissiyalar yaradıldı.

1956-cı il iyunun 22-də SSRİ Ali Məhkəməsinin cinayət işləri üzrə məhkəmə kollegiyası İsmixan Rəhimovun, Gülhüseyn Abdullayevin, Hacı Zeynalovun, Aydin Vahidovun, Azər Ələsgərovun, Musa Abdullayevin, Kamal Əliyevin, Kamil Rzayevin işlərində cinayət tərkibi olmadığı üçün Azərbaycan SSR Ali Məhkəməsinin 1949-cu il 21-22 mart tarixli hökmünü ləğv etdi.

1949-cu ildə H.N.Hüseynovun «XIX əsr Azərbaycanda ictimai və fəlsəfi fikir tarixindən» adlı kitabı nəşr olunmuş və əsərdə Şeyx Şamil hərəkatı çar Rusiyasına qarşı milli-azadlıq hərəkatı kimi verilmişdi. Bu ideya M.C.Bağirovu möhkəmcə qəzəbləndirmişdi. O, H.Hüseynovun kitabına cavab olaraq «Müridizm və Şamilin hərəkatının xarakteri haqqında məsələyə dair» adlı məqalə çap etdirmişdi və H.Hüseynovun bu əsərini tənqid etməklə, ona iftiralar yağıdılmış, Şeyx Şamili ingilis casusu adlandırmışdı. Hətta H.Hüseynov bütün vəzifələrdən azad edilmiş, ona verilən Stalin mükafatı geri alınmış, Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvlüyündən çıxarılmış, özü isə nəzarət altına götürülmüşdü. Bütün bunlara dözə bilməyən filosof intihar etmişdi.

Azərbaycan Xalq Cümhuriyyəti – bütün Şərqdə ilk Demokratik Respublika xalqa burjua respublikası kimi təq-dim edilmişdi. «Kitabi-Dədə Qorqud» dastanına xalqdan uzaq feodal-xan eposu damğası vurulmuş, dastanın tədqiqatçıları isə təqiblərə məruz qalmışdı. Azərbaycanın böyük tarixçi-sərqsünsəsi M.M.Kazım bəy «çarızmin sadıq qulu» hesab edilmişdi. Həmçinin, Azərbaycanın onlarla şairi, yazarı, mədəniyyət və dövlət xadimləri, o cümlədən yazarı M.İbrahimov, professor A.O.Makolevski elmi-siyasi sayıqlığı itirməkdə günahlandırılmış, Azərbaycan SSR Elmlər

Akademiyasının akademiki M.A.Dadaşzadə «Türkiyə casusu» adlandırılmışdı. Xalq şairi S.Vurguna da hücumlar edilmişdi. M.C.Bağirov Azərbaycan K(b) P-nin XIX qurultayında (1952-ci il) Səməd Vurğunun sözünü kəsərək demişdi: «Sən ləngimədən kommunizmin əlifbasından başlamalısan, yoxsa məhv olacaqsan». Həmin qurultayda M.İbrahimov, Səid Rüstəmov, Şəmsi Bədəlbəyli və digərləri M.C.Bağirovun ölümlə hədələyən təqiqidlərinə məruz qalmışdır.

1953-cü il iyulun 12-13-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin və Bakı Komitəsinin birləşmiş plenumu Sov. İKP MK iyul (1953-cü il) plenumunun yekunlarını müzakirə edərək Azərbaycan partiya təşkilatlarının işində mövcud olan nöqsanları, qüsurları aşkar etdi. Partiya təşkilatlarında kollektiv rəhbərlik prinsipinə əməl edilməsi, respublika Daxili İşlər Nazirliyinin, onun yerlərdəki orqanlarının fəaliyyətində nəzarətsizliyə son qoyulması tələbləri qarşıya qoyuldu. 1954-cü ilin fevralında Azərbaycan KP-nin XX qurultayında Azərbaycan KP MK-nin işi yartımaz hesab edildi.

Azərbaycan KP MK-nin plenumu İmam Daşdəmir oğlu Mustafayevi Azərbaycan KP MK-nin birinci katibi seçdi. (İmam Daşdəmir oğlu Mustafayev (1910-1997) Zaqatala qəzasının Qax kəndində anadan olub. O, Azərbaycan SSRİ EA-nın akademiki (1950) olmuş, 1934-1940-cı illərdə AKTİ-də işləmiş, 1940-1953-cü illərdə Az.SSR Dövlət Nəzarəti Komissarının 1-ci müavini, Xalq Torpaq Komissarının 1-ci müavini, Az.SSR kənd təsərrüfatı naziri, AKP Gəncə Vilayət Komitəsinin 1-ci katibi, 1954-1959-cu illərdə isə AKP 1-ci katibi işləmişdir). Sadix Rəhimov Az.SSR Nazirlər Sovetinin sədri, yazıçı Mirzə İbrahimov isə Ali Sovetin Rəyasət Heyətinin sədri təyin olundular. Onu da qeyd edək ki, təkpartiyalı siyasi sistemdə yüksək hakimiyyət pilləsində olan rəhbərin şəxsi keyfiyyətlərindən çox şey asılı olur.

Respublikanın ictimai-siyasi həyatında yeni bir mərhələ – milli oyanış, dirçəliş başladı.

İ.Mustafayevin həyata keçirdiyi ən böyük tədbirlər-indən biri Bakı şəhərində əhalinin etnik tərkibində azərbaycanlıların sayının artırılması ilə bağlı gördüyü işlər idi. Belə ki, XX əsrin 50-ci illərinin əvvəllərində Bakı şəhərində azərbaycanlıların sayı o qədər də çox deyildi. Respublika rəhbərinin düzgün sosial və iqtisadi siyaseti nəticəsində Bakı şəhərində sənaye sürətlə inkişaf etdirilməklə çoxlu sayıda yeni iş yeri açıldı. Kəndlilər bu iş yerlərinə cəlb olundu. Bütün bunların nəticəsində Bakıda azərbaycanlıların sayı xeyli artı, demoqrafik vəziyyət dəyişdi. Bu, Moskvanın, N.S.Xruşşovun və onun erməni dostlarının beynəlmiləl şəhər olan Bakını Azərbaycanın tərkibində çıxarıb müstəqil inzibati bölgü kimi birbaşa Mərkəzə tabe etmək planını pozdu.

50-ci illərin ikinci yarısında görülən tədbirlər içərisində bir çox ziyalılarımızın, geniş xalq kütləsinin milli əhval-ruhiyyəsinin yaranmasına gətirib çıxaran hadisələrdən biri 1956-ci ilin avqustunda dil haqqında qanunun qəbul edilməsi oldu. Həmçinin, 1956-cı il avqustun 21-də Azərbaycan SSR Konstitusiyasına Azərbaycan SSR dövlət dili barəsində maddə əlavə edildi və həmin maddə aşağıdakı kimi yazıldı: Maddə 151. «Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir». Azərbaycan SSR ərazisində yaşayan millətlərin həm mədəniyyət idarələrində, həm də dövlət idarələrində ana dilini sərbəst inkişaf etdirmək və işlətmək hüququ təmin edildi.

Azərbaycan SSR-in şəhər və kənd yerlərində yeddiillik ümumi təhsilin həyata keçirilməsi ilə əlaqədar, habelə orta məktəblərin yuxarı siniflərində, orta ixtisas məktəblərində və ali məktəblərdə təhsil pulunun ləğv edilməsilə əlaqədar olaraq, Azərbaycan SSR Konstitusiyasının 128-ci maddəsinə müvafiq dəyişikliklər edildi və 12-ci maddədə göstərildi ki, Azərbaycan SSR vətəndaşları təhsil hüququna malikdirlər.

Milli dilin, mədəniyyətin, milli dəyərlərin itib-batmaq səviyyəsinə çatlığı bir dövrdə bunları xilas etmək üçün Azərbaycan dili haqqında qanunun qəbul edilməsi çox böyük cəsarət idi.

Rəsul Rza öz çıxışında yana-yana bildirirdi: «Doğma Azərbaycan dilinin formal yox, əsl həqiqətdə bütün həyat və işimizdə özünə layiq olan yeri tutmasını təmin etmək lazımdır. Milli siyasetimizin ruhuna uyğun olaraq dilimizin tərəqqi və inkişafi uğrunda mübarizə aparmaq lazımdır».

Azərbaycan dili haqqında qanunun qəbul edilməsindən sonra Bəxtiyar Vahabzadənin «Gülüstan», Rəsul Rzanın «Qızıl gül olmayıyadı» poemaları, İsa Hüseynovun ilk povestləri yazıldı.

Respublikada rəsmi sənədlərin, karguzarlıq işlərinin Azərbaycan dilində aparılması üçün konkret tədbirlər görüldü. 1957-1959-cu illərdə «İncəsənət» almanaxı, 1958-ci ildə «Bakı» axşam qəzeti, uşaqlar üçün «Göyərçin» jurnalı nəşr olunmağa başladı. 1956-cı ildə Bakı televiziyası işə düşdü.

Ali Sovetin Rəyasət Heyəti bir sıra fərمانlar qəbul etmişdi. Həmin fərمانlardan birinə əsasən 2 aprel 1956-cı ildə Dəstəfur rayonunun adı dəyişmiş və rayon mərkəzinin adına uyğun olaraq Daşkəsən rayonu adlandırılmışdı.

Respublikada həm şəhərdə, həm də kənddə ümumi yeddiilik təhsil həyata keçirilmiş, iri şəhərlərdə isə, əsasən onillik təhsil tətbiq olunmuşdu. Hökumətin qərarı ilə orta ixtisas məktəblərində və ali məktəblərdə təhsil pulu ləğv edilmişdi.

Lakin bütün bu nailiyyətləri mərkəz qısqanlıqla karşılaşır, bu proseslərə rus şovinizminin gözü ilə baxırdı. Həmçinin Azərbaycanda milli dirçəliş meylləri mərkəzdə rus şovinizminin güclənməsinə səbəb olur və ciddi müqavimətə rast gəldi.

Azərbaycan dili haqqında qanun partianın milli si-

yasətinə zidd hal kimi qiymətləndirildi və əhalidə millətçi əhval-ruhiyyə yaradılması kimi səciyyələndirildi.

İ.Mustafayevə millətçi damgası vurulsa da, məhz o, Azərbaycana rəhbərlik etdiyi dövrdə (1954-1959-cu illər) öz əməli və dövlətçilik fəaliyyəti ilə dərin milli hissələrə malik dövlət rəhbəri olduğunu sübut etdi. O, kənd təsərrüfatına, sənayeyə, ideoloji işə rəhbərlik sahəsində, kadrların seçilməsi, yerləşdirilməsi və tərbiyəsi işində çox işlər görmüşdü.

1954-1958-ci illərdə kənd təsərrüfatı məhsulları istehsalında artım əvvəlki beşillik dövrünə nisbətən aşağıdakı kimi olmuşdur: pambıq istehsalı - 28,5 faiz, taxıl - 19,2 faiz, tütün - 31,5 faiz, yaşıl çay yarpağı - 2,4 dəfə, üzüm - 1,5 dəfə, tərəvəz - 2 dəfə, barama - 11,2 faiz, süd istehsalı 1953-cü ildəkinə nisbətən 1958-ci ildə 230 min tondan 402 min tona, ət istehsalı 50 min tondan 64,5 min tona, yun istehsalı 5,9 min tondan 8 min tona çatdırılmışdı.

Mərkəz isə hər şeyi qeyri-obyektiv izah etməyə çalışıraq texniki bitkilərin, xüsusilə də taxıl bitkilərinin daha sürətlə inkişaf etdirilməsində İmam Mustafayevin səhvə yol verdiyini iddia edirdi

Son anda mərkəz İ.D.Mustafayevi vəzifədən götürmək qərarına gəldi. Bu cəza isə «əssaslandırılmalı» idi. Bu baxımdan da N.S.Xruşşovun göstərişi ilə Azərbaycan partiya təşkilatının işini yoxlamaq üçün Sov.İKP MK təşkilat şöbəsi müdirinin müavini Şikinin başçılığı ilə 26 nəfərdən ibarət komissiya göndərildi. Komissiya iftiralarla dolu, mərkəzi təmin edən bir hesabat yazdı. Yoxlamanın nəticələri Azərbaycan KP-də müzakirə olunmadan, Azərbaycan rəhbərliyinə göstərilmədən Moskvaya təqdim edildi. Yoxlama materialları İ.D.Mustafayevi vəzifədən götürmək üçün əsas oldu. Yoxlamada önə çəkilən iradlardan bəzilərini xatırlatmaq yerinə düşərdi. Guya Azərbaycanda Əzizbəyovun ev-muzeyi əzəmətli bir binada yerləşdiyi halda, S.M.Kirovun adına olan muzey çox görkəmsiz

bir binada yerləşir. Halbuki, Kirovun ev-muzeyi onun Bakıda yaşadığı ikimərtəbəli yaraşıqlı daş evdə olduğu halda, Əzizbəyovun ev-muzeyi birmərtəbəli binada, birbaşa küçədən girişi olan bir dəhlizdə yerləşirdi.

İttihamlardan biri də o idi ki, Azərbaycanda guya oktyabr inqilabının tarixi obyektiv öyrənilmir, yazılmır.

Daha sonra dil haqqında: guya Azərbaycan SSR Ali Sovetinin sessiyasının müzakirəsinə verilmiş qanun layihəsində deyildi ki, bütün məktəblərdə uşaqların təhsili ancaq Azərbaycan dilində aparılmalıdır.

Digər bir iradda göstərilirdi ki, başqa ittifaq respublikalarında neft sənayesi nazirliyi ləğv olunduğu halda, Azərbaycanda İ.D.Mustafayev onun ləğvinə imkan verməmişdir. Sənayedə isə «planların» yerinə yetirilməsi ilə kifa-yətlənilir. Bütün iradlar bu cür qeyri-obyektiv xarakter daşıyırırdı.

Guya əməkçi insanların beynəlmiləl təbiyəsinə, xalqlar dostluğu ideyalarının təbliğinə də diqqət tələb olunan səviyyədə deyildi və s.

İ.D.Mustafayevin vəzifədən uzaqlaşdırılmasına yuxarıdakı «səbəblərlə» yanaşı, N.S.Xruşşovun partiya, sovet və təsərrüfat orqanlarının əsassız olaraq yenidən qurulması, xalq təsərrüfatının planlaşdırılması ilə bağlı göstərişlərinin birmənalı qəbul edilməsi, Azərbaycanda ancaq pambıqçılığın yox, kənd təsərrüfatının başqa sahələrinin də inkişaf etdirilməsində təkid edilməsi və buna nail olunması və s. məsələlər də səbəb olmuşdur. O da məlumdur ki, «müttəfiq» respublikalara rəhbərlərin təyinatı və onların işdən azad olunması bilavasitə Moskvada həll edildi. Ancaq guya İ.D.Mustafayev 1959-cu ilin iyulunda keçirilən Azərbaycan KP MK IX plenumunun qərarı ilə vəzifədən uzaqlaşdırıldı.

Azərbaycan KP MK IX plenumunda çıkış edən «deputat yoldaş»larının ikili xarakterə malik olmaları burada üzə çıxdı.

Azərbaycan dili haqqında qanun qəbul edilərkən onlar İ.Mustafayevi alqışlamış, dilimizin zənginliyindən, üstünlüyündən danışmışdır.

Məsələn, Azərbaycan SSR Ali Sovetinin üçüncü sessiyasında Mirzə İbrahimovun çıxışından: «Biz hamımız - bütün məsul işçilərimiz ana dilini mükəmməl surətdə bilməlidir və ana dilini bilməmək eyibdir. Dövlət idarələrinin və ictimai təşkilatların ana dilində idarə olunması milli siyasetin tələbatı əsasında aparılan işlərdir».

Cəfərovun çıxışından: «Sovet hakimiyyəti illərində xalqımızın əldə etdiyi böyük nailiyyətlərdən biri də budur ki, respublikada Azərbaycan dili dövlət dili səviyyəsinə qalxmışdır və şübhəsiz, bu vəziyyət getdikcə daha da möhkəmlənəcəkdir. Bütün bunları nəzərə alaraq Azərbaycan dilinin respublikamızda dövlət dili olması barədə Konstitusiyamıza xüsusi bir maddə əlavə etmək məqsədəuyğundur».

Rəsul Rzanın dediklərindən: «Azərbaycan dilinin formal yox, əsl həqiqətdə bütün həyat və işimizdə özünə layiq olan yeri tutmasını təmin etmək lazımdır. Milli siyasetin ruhuna uyğun olaraq dilimizin tərəqqi və inkişafi uğrunda mübarizə aparmaq lazımdır».

Onu da qeyd etməliyik ki, Mirzə İbrahimov məşhur əsərlərindən biri olan «Azərbaycan dili» kitabını da həmin dövrdə (1957-ci il) yazmış, dilimizin zənginliyindən, onun mənəvi qüdrət və vüsətindən danışaraq göstərmişdir ki, Azərbaycan dili hər zorakı təsirə qarşı uzun əsrlər boyu ciddi mübarizə aparmış və həmişə qalib gəlmışdır. Bu dildə hələ yüz illər bundan əvvəl dünya ədəbiyyatı xəzinəsinin ən gözəl inciləri yaradılmış, böyük elmi əsərlər yazılmışdır.

Çox təəssüf ki, bu dilin zənginliyindən danışmış Mirzə İbrahimov Mərkəzin təzyiqi nəticəsində öz fikrinin üstündə dayana bilməmiş, bu işdə İ.Mustafayevi günahlandırmışdı.

Halbuki Azərbaycan dili haqqında qanunun qəbulunda Mirzə İbrahimovun xüsusi təşəbbüsü olmuşdu. Qanun da onun Ali Sovetin Rəyasət Heyətinə sədrliyi altında qəbul edilmişdi.

Mirzə İbrahimov Xruşçovun Azərbaycan SSR Ali Sovetinin sonuncu sessiyasında qəbul edilmiş təhsil sisteminin yenidən təşkil edilməsi haqqındaki qanunu, şagirdlərə dilin tədrisi məsələsinə tənqid barədə «ədalətli olaraq bizim yoldaşı tənqid edib» söyləmişdi.

İ.Mustafayev guya dil məsələsində çox inadkarlıq göstərib, heç kimi eşitməyib. Plenumda səslənən çıxışlarda göstərilirdi ki, İ.Mustafayev yalnız kənd təsərrüfatı mütəxəssisidir, təhsil, məktəb, dil məsələlərində təcrübəsizdir.

Vəli Axundovun çıxışından belə aydın olurdu ki, Azərbaycanda dövlət dilinin Azərbaycan dili olması mərkəzin yeritdiyi siyasetin pozulması və İ.Mustafayevin, M.İbrahimovun siyasi cəhətdən yetkin olmamasının nəticəsidir.

Plenum onu da qeyd etdi ki, radio verilişlərində respublikanın çoxmillətli əhalisi nəzərə alınmir. Respublika radiosunda verilişlərin efir vaxtı 13 saat nəzərdə tutulub ki, Azərbaycan dilində verilişlər 12 saat on dəqiqə, rus və erməni dillərdə isə 28 dəqiqə vaxt ayrılib. Plenum bunu həmin xalqlara qarşı hörmətsizlik kimi qiymətləndirmişdi.

Məhz bütün bunları nəzərə alan Mərkəz 1959-cu ilin iyul ayında İ.Mustafayevi millətçilikdə təqsirləndirərək Azərbaycan KP MK-nin birinci katibi vəzifəsində uzaqlaşdırıldı. Vəli Axundov Azərbaycan KP MK-nin birinci katibi vəzifəsinə təyin edildikdən sonra həyata keçirdiyi ilk tədbirlərdən biri kimi, Azərbaycan SSR-in təhsil haqqında 1959-cu il qanununa respublikada təhsilin rus dilində aparılmasına geniş imkan açan əlavələr edildi.

60-cı illərdə mərkəzi orqanların düzgün olmayan siyasəti nəticəsində Ermənistana Azərbaycan arasında münasibətlərdə yenidən gərginlik yarandı. Mərkəzdən müdafiə olunan,

Mikoyan və Suslov kimi imperiya rəhbərlərinin dəstəklədiyi ermənilər Dağlıq Qarabağ məsələsini yenidən ortaya atdır. Ermənistana Respublikasının və Azərbaycanın Dağlıq Qarabağ Vilayətinin erməni əhalisi Dağlıq Qarabağın Ermənistana verilməsini tələb etməyə başladı. Həmçinin, Ermənistanda antitürk əhval-ruhiyyəsi yenidən qızışdı. «Qarabağ hərəkatı» gizli təbliğatdan açıq fəaliyyətə keçməyə başladı. Hətta «Qarabağ hərəkatı»na rəhbərlik edən «Daşnakşüyun» partiyasının qərarına görə, «Böyük Ermənistana» dövləti yaratmaq, bu işdə başlıca əngəl olan bütün türkdilli xalqları kölə vəziyyətinə salmaq, tədricən məhv etmək məqsədilə «Ermənistana azadlığı uğrunda erməni gizli ordusu» (ASALA) – terrorçu siyasi silahlı təşkilati yarandı.

1960-cı illərin sonunda ermənilərin tələbi ilə Dağlıq Qarabağın Ermənistana verilməsi məsələsi hətta Sov.İKP MK-nin müşavirəsində müzakirə edildi. Müşavirədə qızığın diskussiya oldu. İmparicianın başçısı N.S.Xruşçov bu məsələnin arzuolunmaz nəticələrə gətirib çıxara biləcəyini dərk edə bildi və ermənilərin tələblərini rədd etdi.

1964-cü ilin əvvəlində SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri A.İ.Mikoyan 1954-cü ildə Krimin Ukraynaya birləşməsindən ruhlanaraq, hesab etmişdi ki, Dağlıq Qarabağı da Ermənistana vermək mümkünür. Bu baxımdan da o, Dağlıq Qarabağın Ermənistana verilməsini imperiya rəhbərindən – N.S.Xruşçovdan xahiş etmişdi. N.S.Xruşçov isə «müdriklik» göstərərək bildirmişdi ki, «mən DQMV ermənilərinin bir sutka ərzində Ermənistana köçürülməsi üçün 12 min hərbi yük maşını verməyə hazırlam».

Bütün bunlara baxmayaraq, ermənilərin Dağlıq Qarabağ niyyəti tamamilə məhv olmadı. Azərbaycanlılar öz vətənində – Dağlıq Qarabağda sixışdırılırdı. 1967-ci ildə burada – Stepanakertdə (Xankəndində) azərbaycanlılara divan tutulmuş, bir neçə nəfər isə qətlə yetirilmişdi. Bütün bunlar Azərbaycanın

dövlət başçısı V.Axundovun gözü qarşısında baş verirdi. Hətta onun razılığı ilə Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti 1969-cu il 7 may tarixli qərarı ilə sərhəd rayonlarında 2 min hektardan çox Azərbaycan torpağının Ermənistana verilməsi haqqında hələ 1938-ci il mayın 5-də verilmiş qərarı təsdiq etdi, lakin 1969-cu ilin iyulunda Azərbaycanda hakimiyyətə gələn H.Ə.Əliyev bu qərarın icra olunmasına yol vermədi.

Sov.İKP MK-nin 1964-cü il 4 oktyabr plenumunda N.S.Xruşşov tutduğu vəzifədən uzaqlaşdırıldı. L.İ.Breznev Sov.İKP MK-nin birinci katibi (1966-ci ildən baş katibi) seçildi.

Partiya inzibati amirliyi yenidən gücləndi. Partiya, sovet, həmkarlar ittifaqları və komsomol orqanları təşkilatca yenidən ərazi prinsipi üzrə quruldu.

Mərkəzdə gedən bu «yenidənqurma» öz təsirini Azərbaycana da göstərdi. 50-ci illərdəki demokratik meylləri yenidən inzibati amirlik əvəz etməyə başladı. Respublikanın iqtisadi və sosial hüquqları yenidən pozuldu.

## 2. 1948-1953-cü illərdə azərbaycanlıların Qərbi Azərbaycan torpaqlarından növbəti deportasiyası

Sovet hakimiyyətinin ölkənin müxtəlif regionlarında, o cümlədən Qafqazda Azərbaycan, erməni, gürcü və başqa xalqları bir-birinə qarşı qoymaq siyaseti çar Rusiyasının məqsədli siyasetinin davamı idi. Bu siyaset mərkəzə qeyri-rus xalqlar, xüsusilə də müsəlman və türklər üzərində öz hakim mövqeyini qoruyub saxlamaq üçün lazımdı.

Azərbaycanlılar və digər türklər yaşayan torpaqların işgali hesabına «Böyük Ermənistən» dövləti yarartmaq xəstəliyinə tutulan ermənilər özlerinin heç vaxt mümkün olmayacaq məqsədlərinə çatmaq üçün bütün vasitələrdən istifadə etməyə

çalışırdılar.

Moskvadakı havadarlarının köməyi ilə mərkəzdəki və xarici ölkələrdəki erməni və ermənipərəst lobbilərinə arxalanan erməni – daşnaklar müharibədən sonrakı illərdə də vaxtaşırı azərbaycanlıların Ermənistən SSR-dəki öz tarixi etnik ərazilərindən sixışdırılıb çıxarılması, ilk növbədə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi tələbi ilə çıxış edirdilər. 40-cı illərin ortalarında Mərkəzin, bilavasitə Moskvadakı erməni lobbisinin lideri və rəhbəri A.Mikoyanın təşəbbüsü ilə Ermənistanda kommunistlərin fəal iştirakı ilə gizli «Qarabağ hərəkatı» və «Qarabağ komitəsi» yaradılmışdı. 1945-ci ilin payızında Ermənistən rəhbərliyi partiya elitasının köməyi ilə növbəti dəfə ÜİK(b) P MK qarşısında Azərbaycan torpaqlarının bir hissəsinin – Dağlıq Qarabağ bölgəsinin Ermənistəna birləşdirilməsi haqqında məsələ qaldırıldı. Ermənistən K(b) P MK və XKS Stalinə müraciət edərək heç bir elmi, tarixi əsası olmadan bildirdilər ki, Dağlıq Qarabağ ərazisi guya iqtisadi cəhətdən daha çox Azərbaycanla deyil, Ermənistənla bağlıdır. Mərkəzdə bu məsələyə dərhal münasibət bildirildi.

Belə ki, Moskvanın nümayəndəsi ÜİK(b) P MK katibi ermənipərəst K.M.Malenkov 28 noyabr 1945-ci ildə Azərbaycan K(b) MK-nin 1-ci katibi Mircəfər Bağırovə məktub yazaraq bu məsələ haqqında – ermənilərin istəyi ilə bağlı məlumat verir və onun rəyini bilmək istəyir.

M.Bağırov isə öz növbəsində 10 dekabr 1945-ci il tarixdə K.M.Malenkovun məktubuna cavab göndərir. Cavab məktubunda Ermənistən Dağlıq Qarabağla bağlı irəli sürdüyü bu iddiaların heç bir elmi, tarixi əsası olmadığı və Dağlıq Qarabağın Azərbaycanın qədim torpağı olduğu sanballı faktlarla sübut edilirdi. M.Bağırov bildirirdi ki, əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil edən Şuşadan başqa, Yuxarı Qarabağ ərarizisi o halda Ermənistəna verilə bilər ki, Zəngəzur bölgəsi bütövlüklə Azərbaycana qaytarılsın. Buna isə nə

Moskva, nə də Ermənistən razı olmadı, çünki Türkiyə ilə Azərbaycan hesabına yaradılmış «erməni ərazisi» bununla ləğv edilərdi.

Sovet hakimiyyəti dövründə ilk dəfə olaraq Azərbaycan rəhbərlərindən M.Bağirov itirilmiş tarixi Azərbaycan torpaqları problemini önə gətirir. O, K.M.Malenkova cavab məktubunda bildirir ki, Dağlıq Qarabağın Ermənistana güzəştə gediləcəyi halda müxtəlif zaman kəsiyində Ermənistana, Gürcüstana və Rusiyaya verilmiş bir çox tarixi Azərbaycan torpaqlarının onun özünə qaytarılmasını qətiyyətlə tələb edir.

M.Bağirov yaxşı bilirdi ki, ermənilər buna razı olmayacaq və həm ermənilərin, həm də havadarlarının – Mos-kvanın planı pozulacaq. Moskva problemin nə qədər təhlükəli olduğunu anladı. Problemin həllini mümkün hesab etməyən Mərkəz ermənilərin iddialarını rədd etdi. Bununla yanaşı, Moskva Türkiyə ilə sərhəddə ermənilərin mövqeyini möhkəmləndirmək üçün işə başladı. Hələ 1943-cü il noyabrın 28-dən dekabrın 1-dək SSRİ, ABŞ və İngiltərənin iştirakı ilə Tehranda keçirilən konfransda Sovet-İran məsələsi müzakirə edilərkən ermənilərlə bağlı məsələyə toxunulmuşdur. Belə ki, gələcəkdə «Böyük Ermənistən» dövləti yaratmaq arzusunda olan ermənilər konfrans zamanı SSRİ xarici işlər naziri V.Molotova müraciət edib, İranda yaşayan ermənilərin SSRİ-yə köçürülməsini xahiş etmişdir. V.Molotov İ.Stalinin razılığını aldıqdan sonra İranda yaşayan ermənilərin Ermənistən SSR-ə köçürülməsinə icazə verilmişdi. 1946-ci il oktyabrın 19-da SSRİ Ali Soveti Rəyasət Heyəti xarici ölkələrdə yaşayan ermənilərin Ermənistən SSR ərazisinə köçürülməsi haqqında qərar qəbul edildi.

Bu köçürülmə azərbaycanlıların yaşadıqları torpaqların boşaldılması hesabına həyata keçirilməli idi. Yəni azərbaycanlıların öz ata-baba torpaqlarından qovulması və onların yaşadıqları əraziyə köçürürlən ermənilərin yerləşdirilməsi nəzərdə tutulurdu. Bu işə «Daşnaksütyn»

partiyası ilə birlikdə Qriqorian kilsəsi də öz xeyir-duasını vermişdi.

Lakin Molotovun təklifi o zaman Ermənistən KP MK-nın 1-ci katibi Q.H.Harutyunovla Stalinin razılığa gəlməsindən sonra xeyli dəyişdirildi. Qərara alındı ki, köçürülcək ermənilər Ermənistanda yerləşdirilsinlər, əvəzində isə Ermənistən SSR ərazisində yaşayan azərbaycanlılar Azərbaycana köçürülsünlər.

Bununla da Mərkəzin rəhbərliyi və xeyir-duası ilə azərbaycanlıların Ermənistən SSR ərazisindəki ata-baba torpaqlarından qovulmasının növbəti mərhəlesi başlandı. Köçürülmənin həyata keçirilməsi 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Sovetinin «Ermənistən SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalisinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında» qəbul etdiyi 4083 sayılı qərarla rəsmiləşdirildi. Daha sonra SSRİ Nazirlər Sovetinin 1948-ci il 10 mart tarixli «Ermənistən SSR-dən kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar tədbirlər haqqında» yeni bir qərarı ilə bu prosesin həyata keçirilməsini sürətləndirmək üçün konkret tədbirlər planı hazırlanı. Qərarda göstərilirdi ki, bu, «SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli qərarına əlavədir». Bu qərara görə, 100 min azərbaycanlı 1948-1950-ci illərdə; 1948-ci ildə 10 min, 1949-cu ildə 40 min, 1950-ci ildə isə 50 min nəfər «könüllülük prinsipinə əsasən» Azərbaycana köçürülməli idi. Qərarin on birinci maddəsində göstərilirdi ki, Ermənistən SSR Nazirlər Sovetinə icazə verilsin ki, azərbaycanlıların köçürülməsi ilə bağlı onların boşaltdıqları tikililərdən, yaşayış evlərindən xarici ölkələrdən Ermənistən SSR ərazisinə köçürürlən erməniləri yerləşdirmək üçün istifadə etsinlər. O zaman Ermənistən SSR-də öz ata-baba torpaqlarında 0,5 (yarım) milyondan çox azərbaycanlı yaşayirdi. 1948-ci ildə Ermənistən SSR-dən planlı və mütəşəkkil şəkildə Azərbaycan SSR-ə 1.799 təsərrüfat, 7.747 nəfər azərbaycanlı

köçürülmüşdü. Köçürülmə zorakılığa, təzyiqlərə məruz qalmaqla həyata keçirilirdi. Bu üsulla 1948-ci ildə 429 azərbaycanlı ailəsi (2.834 nəfər) pərakəndə halda Azərbaycana köçürülmüşdü. 1948-ci ilin payızına qədər köçürünlərin sayı 10.584 nəfərə çatmışdı.

SSRİ NS-nin 1948-ci il martın 10-da qəbul etdiyi qərarda köçürülmə ilə bağlı konkret tədbirlərdən bəhs olunurdu: köçürünlən əhali əsas istehsal vəsítələrini – kənd təsərrüfatı maşınlarını, avadanlığı, canlı və mexaniki qosqu vəsítələrini, ev heyvanlarını və s. apara bilərdi. Həmçinin SSRİ NS-nin qərarlarından irəli gələn vəzifələri yerinə yetirmək üçün Azərbaycan SSR Nazirlər Soveti 1948-ci il fevralın 2-də və aprelin 14-də xüsusi qərarlar qəbul etmişdi.

Köçürməni qısa müddətdə başa çatdırmaq üçün xüsusi köçkünlər komissiyası yaradılmışdı. Komissiya üzvlərinə göstəriş verilmişdi ki, camaat arasında izahat işi aparsınlar və bu «siyasi» kampaniya tezliklə başa çatdırılsın. Komissiyanın tərkibinə azərbaycanlılardan – Yerevan şəhəri Spandaryan rayon soveti icraiyyə komitəsinin sədri Rza Şeyxzadə, Qarabağ rayon partiya komitəsinin katibi İlbiş Abbasov, «Sovet Ermənistani» qəzetinin redaktoru Rəhim Allahverdiyev, Keşikçənd rayonu partiya komitəsinin 2-ci katibi Əziz Cəfərov və b. daxil idilər.

Azərbaycan SSR və Ermənistən SSR rəhbərləri arasında (respublika əhalisinin rəyi nəzərə alınmadan) əldə olunmuş razılaşmaya görə, 1949-cu ildə 15.713 nəfər (5420 nəfər yazda, 10.293 nəfər isə payızda) və 3818 təsərrüfat köçürülməli idi. Lakin SSRİ Nazirlər Soveti Azərbaycan SSR və Ermənistən SSR hökumətləri arasında əldə edilmiş razılaşmani təsdiq etmədi. Mərkəzin rəsmi nümayəndəsi S.Çeremuşin Azərbaycan SSR Nazirlər Sovetinin sədri T.Quliyevdən Ermənistən SSR-dən Azərbaycana əvvəlcədən müəyyənləşdirilmiş 40.000 nəfər azərbaycanının köçürülməsini tələb etdi.

Azərbaycan hökuməti vəziyyətin çətinliyini görüb Mərkəzi hökumətə – SSRİ Nazirlər Soveti sədrinin müavini K.M.Malenkova müraciət etdi. Müraciətdə bildirildi ki, bir dəfəyə 40.000 nəfər əhalinin köçürülməsi və yerləşdirilməsi üçün Azərbaycanın imkanı yoxdur. Müraciətdə həm də 1949-1950-ci illər üçün əvvəllər müəyyənləşdirilmiş köçürülmə planlarına yenidən baxılması və «Ermənistən SSR-dən olan azərbaycanlı kolxozçuların və digər əhalinin 10 min nəfərinin 1949-cu ildə, 15 min nəfərinin isə 1950-ci ildə köçürülməsinə icazə verilməsi» xahiş edildi.

Bu məsələdə Azərbaycan rəhbərliyi qətiyyətsizlik göstərdi. Köçürülməsi nəzərdə tutulan əraziyə Ermənistən 22 rayonu, əsasən azərbaycanlıların ata-baba torpaqları olan Basarkeçər, Zəngibasar, Noyemberyan, Mikoyan, Dilican, Astarxan, Kirovakan daxil idi. Bu ərazilər azərbaycanlıların yiğcam şəkildə yaşıdlıları dağlıq və dağətəyi bölgələrdən ibarət idi.

Ermənistən SSR-dən köçürünlən azərbaycanlılar Azərbaycan SSR-in Kür-Araz ovalığında və digər rayonlarda yerləşdirilirdilər. Deportasiya edilmiş azərbaycanlılar Kür-Araz ovalığında yaşayan ermənilər tərəfindən təqib olunurdular. Bu cür böhtanlar nəticəsində ermənilər Azərbaycan SSR Şamxor (Şəmkir) rayonuna deportasiya edilmiş 150 nəfər azərbaycanının öz təsərrüfatları ilə birlikdə ra-yondan sürgün edilməsinə nail olmuşdular. Ermənilərin Azərbaycanda özbaşinalığına respublika rəhbərinin gözü qarşısında şərait yaranan respublikanın XDİN-də, partiya və sovet orqanlarında rəhbər vəzifə sahibi olan Markaryan, Qriqoryan, Yemelyanov, Borşov və başqları idi. Onlar deportasiya olunan azərbaycanlıların ermənilərin six yaşıdlıları Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisində və onun ətraf rayonlarda yerləşdirilməsinə imkan vermiş, M.Bağirova saxta, böhtan xarakterli arayışlar təqdim edirdilər. Respublika Təhlükəsizlik

Nazirliyinin rəhbəri Yemelyanovun hazırlayıb M.Bağirova təqdim etdiyi rəsmi arayışda deportasiya olunan azərbaycanlıların ermənilər tərəfindən sixşdırılmaları barədə kollektiv imza ilə göndərdikləri məktub və ərizələri «millətçilik», «siyasi təxribat» kimi xarakterizə edilirdi. Bunlara isə M.Bağrov inanırdı.

Bələliklə, 1949-cu ildə Ermənistən SSR ərazisindən – qədim Qərbi Azərbaycan torpaqlarından 15.276 nəfər adam Şimali Azərbaycana deportasiya edildi. Deportasiya olunanlar Şimali Azərbaycanın Saatlı, Mirbəşir (Tərtər), Göyçay, İmişli, Əli-Bayramlı, Zərdab, Salyan, Kürdəmir, Xaldan, Sabirabad, Jdanov (Beyləqan), Yevlax, Ucar, Bərdə, Gədəbəy rayonlarında yerləşdirildi. Ən çətinini, dözülməzi ondan ibarət idi ki, dağlıq və dağətəyi ərazilərdə dünyaya göz açıb, yaşayan bu əhalisi indi birdən-birə çox isti olan Kür-Araz ovalığına köçürüldü.

Sonrakı ildə – 1950-ci il martın 14-də və avqustun 25-də daha 3419 təsərrüfatın və 14.361 nəfər azərbaycanının Ermənistən SSR-dən Azərbaycana köçürülməsi haqqında Azərbaycan və Ermənistən respublikalarının hökumətləri birgə qərar qəbul etdilər.

Köçürünlərin sosial və məişət problemlərinə vaxtında diqqət yetirilmirdi. Bunun nəticəsi idi ki, 1950-ci ildən başlayaraq Kür-Araz ovalığından əhalinin bir hissəsi Ermənistana – öz keçmiş ata-baba yerlərinə qayıtmaga başlamışdı. Deportasiya olunanların digər bir qismi isə Azərbaycan hökumətinə və Mərkəzə şikayət məktubları göndərir və onlara olan diqqətsizlikdən, qeyri-insani münasibətdən söz açırdı. Lakin onların şikayət və tələblərinə cavab verən tapılmırıldı. Əksinə, 1950-ci ilin payızında Ermənistən SSR ərazisindən Azərbaycana yeni 2907 təsərrüfat və 12.332 nəfər adam köçürülmüşdü.

Bütün bunlara baxmayaraq, erməni millətçiləri, onların himayədarları SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il və

10 mart 1948-ci il tarixli qərarlarının icra olunması vəziyyətindən narazılıq edirdilər. Nəticədə, onların təkidi ilə 28 fevral 1951-ci ildə SSRİ Nazirlər Soveti «1951-ci ildə köçürülmə planı haqqında» 605 sayılı tam məxfi olan yeni qərar qəbul etməli olmuşdu. Qərarda köçürülmənin sürətləndirilməsi və qısa müddətdə başa çatdırılması öz əksini tapmışdı. Lakin bu qərar da erməniləri təmin etmədi. Çünkü erməni millətçilərinin istəyinə rəğmən deportasiya olunanların geriyə qayıtması ara vermir, əksinə, artırdı.

1952-1953-cü illərdə Ermənistən SSR ərazisindən daha 3155 təsərrüfat və 1.376 nəfər azərbaycanlı Azərbaycana köçürüldü. Bununla yanaşı geri qayıdanların sayı da artırdı. Bunun başlıca səbəbi Azərbaycanın Kür-Araz ovalığında adı şəraitin olmaması idi.

Dövlət sənədlərində göstərilir ki, 1953-cü ildə köçürünlənlərdən 1115 ailə geri qayıtmışdı.

Bələliklə, 1948-1953-cü illərdə Ermənistən SSR ərazisində yaşayan 150 min nəfər azərbaycanlı öz doğma torpaqlarından zorla köçürüldü. Bu, mərkəzin və Ermənistən hökumətinin qeyri-insani fəaliyyətindən, qatı millətçilikdən, şovinist münasibətdən başqa bir şey deyildi. Bu, adı insan hüquqlarının kobudcasına pozulması, anti-demokratik hərəkət idi.

Köçürülmə sonrakı illərdə də davam etdi. 1954-1956-ci illərdə 1316 təsərrüfat, 5876 nəfər azərbaycanlı Ermənistəndən deportasiya olunmuş, etnik təmizləmənin növbəti mərhələsi keçirilmişdi.

Onu da təəssüflə qeyd edək ki, deportasiya olunanların hər üç nəfərindən biri yeni şəraitə, isti və quru iqlimə, adı məişət təminatsızlığına dözə bilməyib, acliq və xəstəlikdən ölürdü.

Bələliklə, 1948-1956-ci illərdə Stalin-Beriya-Mikoyan üçlüyünün məkrli, antiazərbaycan siyasəti və M.Bağirovun

qətiyyətsizliyi nəticəsində Ermənistan SSR-də azərbaycanlıların sayı xeyli azaldı. Vaxtilə Vedi, Keşikçənd rayonlarının əhalisinin etnik tərkibinin 72 faizini azərbaycanlılar təşkil etdiyi halda, deportasiyadan sonra orada cəmi 15-17 faiz azərbaycanlı qalmışdır. Azərbaycanda isə əksinə, ermənilərin sayı artırdı. Azərbaycanın əsas iri şəhərlərində – Bakıda, Sumqayıtda, Gəncədə, Əli-Bayramlıda, Mingəçevirdə, Daşkəsəndə və s. şəhərlərdə ermənilərin sayının artması ilə yanaşı, erməni gizli təşkilatları yaranırdı.

1948-1956-ci illərdə Ermənistan SSR-dən, öz tarixi torpaqlarından köçürülmən azərbaycanlıların bu faciəsi hüquqi cəhətdən 1948-ci ildə BMT-nin İnsan Hüquqları Komissiyasının qəbul etdiyi qərarın II maddəsinə uyğun olaraq soyqırımı və etnik təmizləmə kimi qiymətləndirilməli idi, lakin hələ bu günə qədər buna beynəlxalq miqyasda hüquqi qiymət verilməyib.

80-ci illərin sonunda isə soydaşlarımız Ermənistan SSR-dən sonuncu nəfərinədək zorla qovuldu və ermənilər tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə sona çatdırıldı.

Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın faciəsinə düzgün qiymət ilk dəfə olaraq Azərbaycan Respublikasının Prezidenti, ümummilli liderimiz Heydər Əliyev tərəfindən verildi. O, 1997-ci il dekabrın 18-də «1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında» fərman imzalandı. Bu fərmanla Ermənistan SSR ərazisində azərbaycanlılara qarşı tətbiq edilən etnik təmizləmə və soyqırımı siyasetinin mürtəcə mahiyyəti dünya sivilizasiyasına çatdırıldı.

### **«1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası**

### **haqqında» Azərbaycan Respublikası Prezidentinin FƏRMANI**

Son iki əsrə Qafqazda azərbaycanlılara qarşı məqsədönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyaseti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyaset nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılın ərazidən – min illər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından dörgün salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılib viran edilmişdir.

SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli 4083 nömrəli və 1948-ci il 10 mart tarixli 754 nömrəli qərarları Azərbaycan xalqına qarşı növbəti tarixi cinayət aktı olmuşdur. Bu qərarlar əsasında 1948-1953-cü illərdə 150 mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki dədə-baba yurdlarından kütləvi surətdə və zorakılıqla sürgün olunmuşdur. Adı hüquq normalarına zidd olan bu qərarların icrası zamanı avtoritar-totalitar rejimin mövcud repressiya qaydaları geniş tətbiq edilmiş, minlərlə insan, o cümlədən qocalar və körpələr ağır köçürülmə şəraitinə, kəskin iqlim dəyişikliyinə, fiziki sarsıntırlara və mənəvi genosidə dözməyərək həlak olmuşlar. Bu işdə erməni şovinist dairələrinin və SSRİ rəhbərliyinin cinayətkar siyaseti ilə yanaşı, o dövrkü Azərbaycan rəhbərliyinin öz xalqının taleyinə zidd mövqeyi, soydaşlarımıza qarşı törədilən cinayətlərin təşkilində və həyata keçirilməsində iştirakı da az rol oynamamışdır.

Təəssüf ki, 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindən deportasiya olunması faktı ötən 50 il ərzində lazıminca araşdırılmamış, bu hadisələrə hüquqi-siyasi qiymət verilməmişdir.

Yuxarıda göstərilənləri nəzərə alaraq qərara alıram:

1. 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistən SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyasının hərtərəfli tədqiq edilməsi, Azərbaycan xalqına qarşı dövlət səviyyəsində həyata keçirilmiş bu tarixi cinayətə hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə dövlət komissiyası yaradılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu fərmanın icrası ilə bağlı məsələləri həll etsin.

**Heydər ƏLİYEV,  
Azərbaycan Respublikasının Prezidenti  
Bakı şəhəri, 19 dekabr 1997-ci il**

### **3. Müharibənin ağır nəticələri və onların aradan qaldırılması. Azərbaycan iqtisadiyyatı 50-60-cı illərdə**

II Dünya savaşı dünya əhalisinin 4/5 hissəsinin yaşadığı 61 ölkəni əhatə etmiş, 22 milyon kvadrat kilometr ərazidə hərbi əməliyyatlar aparılmışdır. Müharibədə iştirak edən ölkələrdə 60 milyondan çox adam həlak oldu. Onun da təxminən 27 milyonu keçmiş SSRİ-nin payına düşdü. Müharibə zamanı (1939-1945-ci illər) Almaniya 13,6 milyon, Polşa 6 milyon, Çin 5 milyon, Yaponiya 2 milyon, Yuqoslaviya 1,7 milyon, Fransa 600 min, İngiltərə 370 min, ABŞ 300 min nəfər adam itirmişdir. II Dünya savaşı bəşəriyyətə 4 trilyon dollara başa gəlmişdi. Müharibədə iştirak edən bütün ölkələrdə məhv edilmiş maddi sərvətlərin ümumi də-yəri 316 milyard dollara bərabər olmuş, bu məbləğin 41 faizi SSRİ-nin payına düşmüştü.

Müharibə Azərbaycana və onun təsərrüfatına da ağır zərbə vurmuşdu. Müharibə illərində səfərbərliyə alınmış 640 mindən çox adəmin 420 minə qədəri cəbhədə həlak olmuşdu.

Minlərlə ziyalı, mütəxəssis, ixtisaslı kadr müharibədən qayıtmadı.

1941-1945-ci illərdə Azərbaycan öz milli sərvətlərinin üçdə – bir hissəsində məhrum edildi. Müharibə zamanı adamlar doğmalarını, yaxınlarını itirmiş, sahibsiz uşaqların, başsız ailələrin sayı artmışdı.

Müharibə dövründə kənd təsərrüfatının bir çox sahələrində, o cümlədən texniki bitkilər sahəsində istehsalın səviyyəsi aşağı düşmüştü. Respublikada təkcə pambıq istehsalı 154 min tondan 65 min tona qədər azalmışdı.

Müharibə respublika əhalisinin sayına da ciddi təsir göstərmişdi. Əhalinin 1940-ci ildəki sayı 3304,1 min nəfər idi. Bu rəqəm müharibənin sonuna 17,6 faiz azalmışdı, əmək qabiliyyətli əhalinin sayı kəskin şəkildə aşağı düşmüştü. Fəhlə və qulluqcuların sayı 1940-ci ildəki 456 min nəfərdən 1945-ci ildə 396 minə enmişdi. Müharibə Azərbaycanın əmək ehtiyatlarının istifadəsinə də mənfi təsir göstərmişdi. Respublikanın xalq təsərrüfatında fəhlə, kolxo佐u və qulluqcuların sayı xeyli azalmışdı, yerlərdə işçi qüvvəsi çatışmındı.

Iqtisadiyyatın müxtəlif sahələrində texniki avadanlığa ehtiyac arımışdı. Müharibə dövründə bir sıra kənd təsərrüfatı texnikası və digər avadanlıqlar istehsal edən müəssisələr profilini dəyişdiyindən, bu sahədə də istehsalın səviyyəsi azalmışdı.

Sənayenin istehsalı, o cümlədən aparıcı sahə olan neft hasilatı və emalı 2,1 dəfə azalmışdı. Kənd təsərrüfatı sahəsində də istehsalın dinamikası aşağı düşmüştü.

Respublikanın xalq təsərrüfatının bərpası işinə müharibənin gedisində, hələ işgal olunmuş ərazilər azad edilərkən başlanılmışdı. 1945-ci il mayın 26-da SSRİ Dövlət Müdafiə Komitəsi «Silah istehsalının azaldılması ilə əlaqədar olaraq sənayeni yenidən qurmaq sahəsində tədbirlər haqqında»

qərar qəbul etdi. Azərbaycan hökuməti respublika xalq təsərrüfatının, xüsusilə neft sənayesinin bərpası və inkişafi üçün xeyli işlər gördü. Azərbaycanda neft sənayesinin bərpası və inkişaf etdirilməsində Mərkəz də çox maraqlı idi. Odur ki, 1945-ci il mayın 28-də SSRİ DMK «Bakıda neft hasilatını artırmaq tədbirləri haqqında» qərar qəbul etdi. Bu, hər şeydən əvvəl, mərkəzin Azərbaycanın sərvətlərini acgözlük lə istismar etməsinə yönəldilmişdi.

Mərkəzin Azərbaycan nefti ilə bağlı qəbul etdiyi qərarda neft sənayesini mümkün qədər çox inkişaf etdirməyin (mənimsəməyin) programı hazırlanmışdı. Müharibədən sonra iş rejimində dəyişiklik oldu. Belə ki, müharibə dövrünün qaydaları, o cümlədən iş vaxtından artıq işləmək ləğv oldu. 8 saatlıq iş rejimi və illik məzuniyyətlər bərpa edildi. 1945-ci il dekabrın 1-dən müharibə illərində istifadə edilməmiş məzuniyyətlərin əvəzi ödənilməyə başlandı.

Respublika sənayesinin aparıcı sahələrindən biri olan maşınqayırma sənayesi bərpa olunmağa başladı. Bu sahədə neft-mədən və yeni neft avadanlıqları istehsalına başlanıldı. 1946-ci ilin əvvəlindən başlayaraq «Aznetfmaş» trestinin işi yenidən quruldu və müharibədən əvvəlki istehsal vəziyyəti bərpa olundu, bir sıra yeni növ neft-maşınqayırma avadanlıqlarının buraxılışına başlanıldı.

Neft-maşınqayırma avadanlıqlarının istehsalını artırmaqla yanaşı, təmir və ehtiyat hissələrinin hazırlanmasına diqqət artırıldı. Geoloji kəşfiyyat və quyuların bərpası işi sürətləndirildi. Nəticədə neft hasilatı 1948-ci ildə 4 faiz artdı.

Müharibədən sonrakı 1946-1950-ci illərdə Azərbaycanın iqtisadiyyatı dinc quruculuq dövrünün qanunlarına uyğun yenidən quruldu. Artıq 1948-ci ildə sənayedə məhsul istehsalı müharibədən əvvəlki səviyyəyə çatdı. Fəhlə, kolxozçu və qulluqçuların sayı xeyli artdı. Neft sənayesində yeni texnologiya və texnika tətbiq edilməyə başladı. Müharibədən

sonrakı illərdə SSRİ-nin 80-dən çox zavodu Azərbaycan neft sənayesinin sifarişlərini yerinə yetirirdi. 1946-1950-ci illərdə Hövsan, Qaradağ, Qum adası, Girovdağ, Buzovna, Maştağa, Gürgandəniz, Gəncə (1947-ci il), Umbakı (1948-1950-ci illər), Neft daşları (1950-ci il), Darvin bankası (1950-ci il) və sairə yeni neft-qaz yataqları kəşf edilmiş və sənaye üsulu ilə işləmək üçün istifadəyə verilmişdi. Bu onu göstərir ki, Azərbaycanın neft sənayesinin bərpa və inkişaf etdirilməsi SSRİ hökumətinin diqqət mərkəzindədir.

1946-ci ildən başlayaraq respublikanın neft mədənlərində turbin qazma üsulu genişləndirilməyə başladı. 1946-1950-ci illərdə Azərbaycan neft sənayesində yeni texnikanın, üsulların və quyuların istismar işinin sürətləndirilməsi hesabına böyük uğurlar əldə edildi, neft hasilatı əhəmiyyətli dərəcədə artdı. Bu müvəffəqiyyətə 1948-1950-ci illərdə 2800-ə qədər dayanmış quyuların bərpa edilməsinin də böyük təsiri olmuşdu.

Keçmiş Sovet imperiyasının əsas neftçixarma mərkəzi sayılan Azərbaycan artıq müharibədən sonrakı dövrdə bütün ölkənin – SSRİ-nin yanacağı olan tələbatını ödəyə bilmirdi. Bu, Xəzər neft yataqlarının kəşf edilməsi və istifadəyə verilməsini zərurətə çevirdi.

Bir çox mütəxəssislər əsaslandırmağa çalışırdılar ki, Xəzərdə neftçixarma iqtisadi cəhətdən səmərəli ola bilməz. Buna baxmayaraq, 1949-cu ildə dünyada ilk dəfə Azərbaycanda açıq dənizdə neft çıxarılmasına başlanıldı. Beləliklə, Azərbaycan neftçilərinin çox gərgin əməyi nəticəsində onların qazdığı kəşfiyyat quyusu 1949-cu il noyabrın 7-də fontan vurdu.

Dəniz neft yataqlarında qazma işlərini genişləndirmək üçün 1949-cu ildə «Azneft» Birliyi nəzdində «Dəniz qazma» tresti yaradıldı. Həmin il mayın 7-də SSRİ Nazirlər Soveti «Azərbaycan SSR-də dəniz neft yataqlarının kəşfini və işlənməsini üzən vasitələrlə təmin etmək haqqında» qərar qəbul

etdi.

Daha sonra dəniz mədənlərinin yaradılması və inkişafında «Azərbaycan SSR-də dəniz neft yataqlarının kəşfi və işlənməsi üzrə işlərin təşkilini yaxşılaşdırmaq tədbirləri haqqında» SSRİ Nazirlər Sovetinin 1949-cü il 31 oktyabr tarixli yeni qərarı qəbul edildi. Bu qərardan sonra dəniz neft yataqlarının işlənməsini gücləndirmək və bu işə rəhbərliyi yaxşılaşdırmaq məqsədilə 1950-ci ildə SSRİ Nazirlər Sovetinin qərarı ilə yeni neft Birliyi – «Azərdənizneft» yaradıldı. Bundan əlavə, dünyada ilk dəfə olaraq açıq dənizdə neft-mədən estakadalarından istifadə olunmağa başlandı. Artıq 1948-ci ildə tikintisinə başlanılmış estakadanın uzunluğu 1950-ci ildə 18,9 km-ə çatdı. Nəticədə qısa müddətdə neft hasilatı 1,4 dəfə artdı. Neft hasilatı artıqca neft emalı sənə-yesi də inkişaf edirdi. Neft emalı zavodları yeniləşdirilir, yeni texnologiya tətbiq edilirdi.

Bakıda elektrik təmiri və 1949-cü ildə Binəqədi boru təmiri zavodlarının da tikilib istifadəyə verilməsi neft mədənlərinin istismar-qaldırıcı mexanizmlər ilə təmin edilməsində mühüm rol oynadı.

Neft sənayesinin inkişafı Azərbaycanda digər əlaqədar sənaye sahələrinin, o cümlədən maşınqayırma, kimya sənayesinin də inkişafına əhəmiyyətli təsir göstərirdi.

Maşınqayırma sənayesi inkişaf etdiçə, onun yeni istehsal sahələri yaranır, istehsal gücü artırıldı. 1946-1950-ci illərdə neft maşınqayırma zavodları 438 növ yeni maşın, mexanizm və yeni avadanlıqlar istehsal etmişdi. 1947-ci ildə Bakı elektrik maşınqayırma zavodu, Bakı diyircəklər zavodu, yeni cihazqayırma və elektromexanika məmulatı zavodu tikilib istifadəyə verilmişdi.

1946-cı ildən başlayaraq Azərbaycanda elektrik enerjisinin istehsalına olan tələbatı ödəmək üçün mühüm işlər görülmüşdü. İlk növbədə, enerji sisteminin işi yenidən quruldu, yeni enerji istehsalı yaradıldı. O cümlədən, Sumqayıt İstilik

Elektrik Stansiyasının istehsal gücü xeyli artırıldı.

SSRİ XKS-in 1945-ci il mayın 6-da qəbul etdiyi qərara uyğun olaraq Mingəçevir SES-in tikintisi bərpa edildi. Su qovşığının əsas obyektlərinin tikintisini sürətləndirmək məqsədilə 1948-ci ildə «Mingəçevir-SES tikinti» idarəsi yaradıldı. Bu idarə Mingəçevir SES-in tikintisinin qısa müddətdə başa çatdırılmasında mühüm rol oynadı.

1946-1950-ci illərində Azərbaycanda sənayenin digər sahələri – tikinti materialları, yüngül, toxuculuq, yeyinti və yerli sənaye bərpa olunur, quruculuq işləri sürətlə inkişaf etdirilirdi. Yüngül və toxuculuq sənayesinə vəsait qoyuluşu xeyli artırılmış, onların yeni texnika və texnologiya ilə təchiz edilməsi genişləndirilmişdi. Nəticədə əsas istehlak mallarının istehsalı 1950-ci ildə müharibədən əvvəlki səviyyəni ötüb keçmişdi.

1946-1950-ci illərdə respublikada iqtisadiyyatın mühüm sahəsi olan kənd təsərrüfatının bərpa və inkişaf etdirilməsi sahəsində də uğurlu işlər görülmüşdü. ÜİK(b) P MK-nin 1947-ci il fevral Plenumu «Mühəribədən sonrakı dövrdə kənd təsərrüfatını yüksəltmək tədbirləri haqqında» məsələ müzakirə etmiş və müvafiq qərar qəbul edilmişdi. Qərardan irəli gələn vəzifələrin həyata keçirilməsinin nəticəsi kimi Azərbaycanın kənd təsərrüfatının istehsalat-texniki bazası xeyli möhkəmləndirildi. Respublika kənd təsərrüfatına qoyulan əsaslı vəsait artırıldı.

1946-1950-ci illərdə Azərbaycana 4200 traktor, 273 taxıl kombaynı və çoxlu miqdarda digər kənd təsərrüfatı maşını gətirilmişdi. Bu texnikanın sayı durmadan artırılırdı. Xüsusilə, MTS-lərin şəbəkəsi genişlənmiş, 12 MTS və 3 maşın – heyvandarlıq stansiyası təşkil olunmuşdu.

Bərpa illərində suvarma sistemi, irriqasiya tikintisi genişləndirildi. Kür-Araz ovalığında, Samur-Dəvəçi kanalı zonasında və respublikanın digər regionlarında suvarma işini yaxşılaşdırmaq üçün mühüm tədbirlər görüldü.

Kənd təsərrüfatının inkişafında koxozların təşkilat-təsərrüfatca möhkəmləndirilməsi sahəsində də əhəmiyyətli tədbirlər həyata keçirildi. «Kolxozlarda kənd təsərrüfatı arteli Nizamnaməsinin pozuntularını ləğv etmək tədbirləri haqqında» SSRİ XKS və ÜİK(b) P MK-nın 1946-ci il 19 sentyabr tarixli qərarının respublikada həyata keçirilməsi nəticəsində kolxozların ictimai mülkiyyətini möhkəmləndirmək, torpaqdan istifadəni yaxşılaşdırmaq, işin və əməyin səmərəliliyini artırmaq, kənd təsərrüfatının ictimai mülkiyyətini daha da inkişaf etdirmək, kolxozçuların əmək fəallığını artırmaq mümkün olmuşdu.

Azərbaycanda kənd təsərrüfatının inkişaf etdirilməsi və koxozçuların təşkilat-təsərrüfatca möhkəmləndirilməsində SSRİ Nazirlər Sovetinin «Xırda kolxozların iriləşdirilməsi haqqında» 1950-ci il 7 iyun tarixli qərarının da əhəmiyyəti az olmamışdı. Artıq 1950-ci ilin sonunda respublikanın kənd təsərrüfatında kolxozlarla yanaşı, sovxozlar da meydana gəlirdi. Respublikada 3136 artel, 1615 kolxoz və 46 sovxozi var idi. Kolxozların iriləşdirilməsi nəticəsində onların sayı azalaraq 1951-ci ildə 1359-a enmişdi.

1947-ci ildə dövlətin kolxozlara münasibəti dinc dövrə uyğunlaşdırılmamış qalırdı. MTS-lər bərpa olunsa da, onların işi yaxşı təşkil olunmamışdı.

Müharibədən sonra tikinti işləri yenidən qurulurdu. Bu işlərini icra etmək üçün fəaliyyətdə olan «Azərneftzavodtikinti», «Qaqfazneftenerjitetikinti» kimi iri tikinti təşkilatları ilə yanaşı, «Mingəçevirtikinti», «Daşkəsənfiltzikinti», «Kür-Arazsutikinti», «Bakı tikinti-quraşdırma» tresti, «Azneftdəniztikinti» və digər tikinti təşkilatları işə salılmışdı.

Müharibədən sonrakı dövrdə Zaqafqaziyada ən böyük Daşkəsən dəmir filizi yatağı əsasında filiz-mədən sənayesi yaradılmağa başlandı. Burada əmək məhsuldarlığının

artmasında mühüm rol oynayan Daşkəsən dəmir mədəninin əsası qoyuldu. Müharibə ilə əlaqədar tikintisi dayandırılmış Daşkəsən mədəninin tikintisi bərpa edildi.

Azərbaycanda nəqliyyat və rabitə sahələri də inkişafa başladı. 1945-ci ildə SSRİ Xalq Komissarları Sovetinin qərarı ilə ayrıca Azərbaycan Dəmiryol İdarəsi təşkil olundu. Bu da Azərbaycanın müxtəlif bölgələrini birləşdirən dəmiryol şəbəkəsinin genişləndirilməsində, əhalinin nəqliyyat vasitələrinə olan ehtiyacının təmin edilməsində az rol oynamamışdı.

1946-1950-ci illərdə respublika daxilində su, avtomobil və hava nəqliyyatı da xeyli inkişaf etmişdi. Onların texniki təchizatı yaxşılaşmışdı ki, bu da yük dövriyyəsini və sərnişin daşımاسını artırmağa imkan vermişdi.

Rabitə müəssisələrinin şəbəkəsi, poçt mübadiləsi genişlənirdi. Teleqraf-telefon rabitəsi yenidən quruldu.

Beləliklə, 1946-1950-ci illərdə Azərbaycanın xalq təsərrüfatında bərpa işləri, əsasən, başa çatdırıldı, sənaye və kənd təsərrüfatı işləri dinc dövrə uyğun olaraq yenidən quruldu, tikinti, nəqliyyat, rabitənin texniki səviyyəsi yüksəldildi. Sənayenin ümumi məhsulu 78 faiz artdı.

Azərbaycanın neft-qaz sənayesinin inkişafı nəticəsində neft hasilatı 28, qaz çıxarılması isə 26 faiz çoxaldı. Neft emalı zavodlarının istehsal gücü artırıldı. Neft emalının həcmi 1,3, bütün əlvan neft məhsullarının həcmi 14 dəfə, aviasiya benzin növləri 7,5, dizel yanacağı 6,5, bütün növ yağların istehsalı isə 1,75 dəfə çoxaldı.

Kənd təsərrüfatı bitkilərinin əkin sahələri genişləndirildi. Ümumi məhsulun istehsalı 1950-ci ildə 1946-ci ilə nisbətən 32 faiz çox oldu.

Heyvandarlıqda irəliləyişlər baş verdi. Bütünlükdə isə maldarlıqla münasibət o qədər də yaxşı deyildi. Heyvandarlığın inkişafında kolxoz və sovxozların imkanlarından tam istifadə

olunmurdur.

Respublikada tikinti-quraşdırma işləri genişləndirilmiş, tikinti təşkilatlarının texniki və maddi bazası inkişaf etmişdi. Bununla yanaşı, ixtisaslı kadrlar çatışmirdi. Mədəni-maarif, tibb ocaqlarının tikintisi, abadlaşdırma işləri ləng gedirdi. Nəqliyyat, rabitə sistemində xeyli uğurlar əldə olundu.

XX yüzilliyin 50-60-cı illərində Azərbaycan keçmiş Sovetlər Birliyinin tərkibində olduğundan ölkənin xalq təsərrüfatı da mərkəzləşdirilmiş qaydada idarə olunurdu. O vaxt Azərbaycanda xalq təsərrüfatının bütün sahə strukturlarının yaradılması, planlaşdırılması və idarə edilməsi mərkəzin qərarı ilə nizamlanırdı.

1955-ci ilin iyulunda Sov. İKP Mərkəzi Komitəsi istehsalın texniki səviyyəsini yüksəltməyə dair xüsusi program qəbul etdi. Xalq təsərrüfatının idarə edilməsi yenidən qurulmağa başladı. 1956-ci ilin mayında Sov.İKP MK və SSRİ Nazirlər Sovetinin qərarı ilə xalq təsərrüfatının idarə olunmasında müttəfiq respublikaların rolü artırıldı. Əsaslı tikinti, maddi-texniki təchizat, əmək məhsuldarlığı, məhsulun maya dəyəri və satışı, habelə maliyyə məsələləri ilə indi respublikalar özləri məşğul olmağa başladılar. Kənd təsərrüfatı idarələri ləğv edildi.

Sov. İKP MK-nin 1957-ci il fevral plenumunun və SSRİ Ali Sovetinin həmin ilin mayında keçirilən sessiyasının qərarlarına əsasən, sənaye və tikintinin idarə olunması yenidən qurulmağa başladı. Təsərrüfat nazirləkləri ləğv edildi. Operativ idarəciliyin mərkəzdən yerlərə verilməsi üçün iqtisadi rayonlarda Xalq Təsərrüfatı Şurası yaradıldı və 400-dən çox sənaye müəssisəsi onun ixtiyarına verildi. Sənaye məhsulunun, demək olar ki, hamısı respublikaya tabe olan müəssisələrdə istehsal olunurdu. SSRİ Ali Sovetinin 1958-ci il 31 mart tarixli qanununa əsasən, MTS ləğv olunmuş, onların texnikası kolxozlara satılmışdı. Bu, təsərrüfatların iqtisadi vəziyyətini

seyli pisləşdirmişdi.

1955-ci ildə istehsal vasitələri istehsalı 1950-ci il səviyyəsindən beşinci beşillik planda nəzərdə tutulan 80 faiz əvəzinə, 84 faiz olmuşdu. Xam və dincə qoyulmuş torpaqlardan müvəffəqiyyətlə istifadə edilirdi. Taxıl istehsalı 1954-cü ildəkindən 135 mln. pud artıq istehsal edilmişdi. Heyvandarlıq məhsullarının istehsalı və tədarükü artmışdı. Ağır sənaye-yenin və kənd təsərrüfatının əldə edilmiş artımı yüngül sənayenin və yeyinti sənayesinin müvəffəqiyyətlə inkişafı üçün, zəhmətkeşlərin maddi rifahının və mədəni səviyyəsinin yüksəldilməsi üçün möhkəm təməl yaratmışdı.

1954-1955-ci illərdə respublikaların, demək olar ki, bütün sənaye sahələri dövlət plan və tapşırıqlarının yerinə yetirilməsini təmin etmişdi. 1955-ci ilə nisbətən 1957-ci ildə sənayenin ümumi məhsul istehsalı 43,5 faiz artmışdı.

Respublikada sənayenin əsas sahəsi olan neft sənayesi ilə yanaşı, qara və əlvan metal sənayesi, kimya sənayesi, enerji istehsalı sənayesi də sürətlə inkişaf etmişdi.

Ağır sənayenin inkişaf etdirilməsi ilə bərabər, yüngül və yeyinti sənayesinin inkişafına da böyük diqqət verilirdi. Mingəçevirdə iri toxuculuq kombinatı, Bakıda kamvol fabriki və digər yerlərdə bir sıra müəssisələr tikilmişdi.

1956-ci ildə ümumi sənaye məhsulu 1954-cü ilə nisbətən 7, 1955-ci ilə nisbətən 13,5 faiz artmışdı. Plandan əlavə 259,7 mln. manatlıq məhsul verilmişdi. Respublikada 1913-cü ildəkindən 13,7 dəfə artıq sənaye məhsulu buraxılmışdı. Prokat istehsalı 5,5 dəfə, elektrik enerjisi istehsalı 6 faiz, açıq neft məhsulları istehsalı 17 faiz və etil spiriti istehsalı 56 faiz artmışdı. Elektrik enerjisi istehsalı üst-üstə Türkiyə, İran, Pakistan, Əfqanistanda istehsal edilən elektrik enerjisindən təqribən bir dəfə yarım və Rusiyada istehsal edilən elektrik enerjisindən 2,5 dəfə artıq idi.

Sov.İKP MK fevral plenumunun və SSRİ Ali Soveti

yeddinci sessiyasının qərarlarına uyğun olaraq 1957-ci ilin iyulunda Azərbaycan Xalq Təsərrüfatı Şurası təşkil edilmişdi. Ləğv edilən ittifaq - respublika və respublika nazirliklərinin bütün müəssisələri respublika Xalq Təsərrüfatı Şurasına verilmişdi. Xalq Təsərrüfatı Şurasının ixtiyarında 381 müəssisə vardı ki, bundan 269-u sənaye müəssisələri idi.

Respublikada bir sıra yeni istifadə qurğuları, Sumqayıt boru-prokat zavodunda prokat sexi, Sumqayıt sintetik kauçuk zavodunda kauçuk bölməsi və s. işə salınmışdı. Kirovabad (Gəncə) alüminium oksidi zavodunun, zəylik alunit mədəninin, Bakı Şin zavodunun tikilməsinə başlanılmışdı. Respublikada elektrotexnika malları istehsal edən dörd ixtisaslaşdırılmış zavod və elektrotexnika sənaye elmi-tədqiqat institutu təşkil edilmişdi.

Ağır sənayenin inkişaf etdirilməsi ilə yanaşı, yüngül sənayenin və yeyinti sənayesinin inkişaf etdirilməsinə çox fikir verilirdi. Mingəçevir şəhərində böyük toxuculuq kombinatı, Bakıda kamvol fabriki, Əli-Bayramlı rayonunda yağı kombinatı və bir sıra başqa müəssisələr tikilmişdi. İstehsal texnologiyasının təkmilləşdirilməsi, qabaqcıl təcrübənin tətbiq edilməsi, istehsal prosesinin mexanikləşdirilməsi nəticəsində iki il ərzində ümumən bütün respublika sənayesində əmək məhsuldarlığı planı artıqlaması ilə yerinə yetirilmişdi. 1957-ci ildə əmək məhsuldarlığı 1955-ci ilə nisbətən 12 faiz artmışdı.

50-ci illərin ortalarından başlayaraq SSRİ-nin əsas neftçixarma mərkəzi sayılan Azərbaycan bütün ölkənin neft məhsullarına olan ehtiyatını ödəyə bilmirdi. Buna görə də, Xəzər neft yataqlarının aşkar edilməsinə başlanıldı. Bu isə Azərbaycan neft sənayesinin inkişafında çox böyük hadisə oldu.

Dəniz neft yataqlarının istismarı üçün «Azneft» Birliyi nəzdində «Dəniz qazma» təstişi yaradıldı.

Girovdağ, Qaradağ, Zəyli, Mişovdağ kimi neft və qaz

yataqlarının kəşf edilməsi, sənaye miqyasında işlədilməyə başlanması, habelə «Neft Daşları», «Palçıqtəpə» sahələrində neft yataqlarının tapılması neft çıxarılmasını artırmaq işində çox böyük rol oynamışdı. Bütün bunlar respublikada neft və qazın sənaye ehtiyatlarını xeyli artırmışdı.

Qeyd olunan nəticələrin əldə olunmasında 1949-cu il mayın 7-də «Azərbaycan SSR-də dəniz neft yataqlarının kəşfini və işlənməsini üzən vasitələrlə təmin etmək haqqında», dəniz mədənlərinin yaradılması və inkişafında «Azərbaycan SSR-də dəniz neft yataqlarının kəşfi və işlənməsi üzrə işlərin təşkilini yaxşılaşdırmaq tədbirləri haqqında» 1949-cu il oktyabrın 31-də SSRİ Nazirlər Sovetinin qəbul etdiyi qərarların, həmçinin 1950-ci ildə SSRİ hökumətinin qərarı ilə yeni neft Birliyinin - «Azərdənizneft»in yaradılmasının mühüm əhəmiyyəti oldu.

Azərbaycan neft sənayesinin inkişafında 1953-cü ildə neftçixarma sənayesinə rəhbərlik edən üç birliyin – «Azdənizneft», «Azneftkəşfiyyat» və «Azneft» Birliyində birləşdirilməsinin, 1954-cü ildə isə Azərbaycan SSR Neft Sənayesi Nazirliyinin yaradılmasının çox böyük əhəmiyyəti oldu.

1954-cü il iyunun 9-da SSRİ Nazirlər Sovetinin «SSRİ neft sənayesinin daha da inkişaf etdirilməsinə dair tədbirlər haqqında» qəbul etdiyi qərara uyğun olaraq, əsas diqqət SSRİ-nin yeni neft rayonlarının yaradılmasına yönəldildiyi halda, Azərbaycan neft sənayesinə diqqət azaldı və Azərbaycan neft hasilatı üzrə SSRİ-nin ən perspektivsiz rayonları sırasına daxil edildi.

Görülüş tədbirlər nəticəsində 50-ci illərdə Xəzər dənizində neft sahələrinin aşkar edilməsi və işlənməsi xeyli sürətləndi. Darvin bankası, Cilov adası, Neft daşlarının şimal-şərqi hissəsi, Qum adası və digər neftli yataqların istismarına başlanıldı ki, bu da dənizdə neft hasilatının sürətlə artmasına səbəb oldu. 1960-cı ildə neft hasilatı 17,8 mln. ton təşkil

etmişdir.

60-cı illərdə respublika sənayesində aparıcı sahələrdən biri neft-maşınqayırma sənayesi idi. Bu sahədə xeyli irəliləyişlər baş vermişdi. Azərbaycan maşınqayırma sənayesi öz məhsullarını təkcə respublikaya deyil, həmçinin bütün SSRİ-yə ixrac edirdi.

Respublikada maşınqayırmanın yeni sahələri meydana gəlmişdi. 1954-cü ildə «Mingəçevir kəndmaş» kənd təsərrüfatı maşınqayırma zavodu işə salındı. 50-ci illərdə Bakıda güclü ekskavator təmir zavodu, elektrotexnika sənayesinin «Azərkabel» zavodu, «Azərneftkəşfiyyat» təmir-mexaniki zavodu bazasında «Bakıqazaparət» zavodu, Bakı elektrik təmiri zavodu, Mingəçevir SES-in birinci növbəsi işə salındı.

50-60-cı illərdə Azərbaycanda enerji istehsalı, əhalinin enerjiyə olan təminatı xeyli gücləndi. 1954-cü ildə Şüvələnda «Şimal» DRES fəaliyyətə başladı. 1959-cu ildə Əli-Bayramlıda yeni istilik-elektrik stansiyası istismara verildi.

Respublikada ilk dəfə 20 kilovatlıq Mingəçevir-Xirdalan elektrik xətti çəkildi. 60-cı illərdə respublikada kimya sənayesi daha sürətlə inkişaf edirdi. 1952-ci ildə katalizator fabriki, 1953-cü ildə Yeni Bakı neftayırma zavodu, Sumqayıt sintetik kauçuk zavodunun işə salınması ilə neft-kimya sənayesinin əsası qoyuldu və inkişaf etdirildi. 1958-ci ildə kimya və neft-kimya sənayesinin ümumi məhsulunun həcmi 1950-ci ildə nisbətən 8,9 dəfə artmışdı.

XX yüzilliyin 60-cı illəri filiz-mədən sənayesinin inkişafı ilə əlamətdar olmuşdur. 1954-cü ildə Daşkəsən dəmir mədəninin tikintisi başa çatdırıldı vaxtdan respublikanın iqtisadiyyatında filiz-mədən sənayesi mühüm rol oynamağa başladı.

Daşkəsən dəmir mədəninin işə salınması, elektrik dəmir yolunun çəkilməsi, zəylik-alunit yatağının alüminium filizindən istifadə etməyə imkan yaratdı. Yeni metallurgiya müəssisələri

istifadəyə verildi. Sumqayıt boru-prokat zavodu ilk məhsul istehsal etdi, iki marten sobası istifadəyə verildi.

1958-1959-cu illərdə qazlı-neftli Zirə yatağının kəşfi və sənaye miqyasında işlənməsi ilə respublikada qaz sənayesi əhəmiyyətli dərəcədə inkişaf etdi. 60-cı illərin əvvəllərində Bakı-Tbilisi-Yerevan magistral qaz kəmərinin tikintisi başa çatdırıldı.

Respublikada energetika bazası iki il ərzində xeyli genişlənmişdi. Mingəçevir su elektrik stansiyasının altı aqreqatının hamısı işə salınmış, Şimal dövlət rayon elektrik stansiyasının birinci növbəsi istifadəyə verilmişdi. Elektrik stansiyalarının gücü 1920-ci ildəkinə nisbətən 1958-ci ildə 40 dəfə, elektrik enerjisi istehsalı 50 dəfə artmışdı. Elektrik enerjisi istehsalının artması nəticəsində 1958-ci ildə respublikada əhalinin hər nəfərinə 1600 kilovat-saat elektrik enerjisi düşmüdü.

Sov.İKP MK və SSRİ Nazirlər Sovetinin 1954-cü il iyulun 13-də «1955-1960-cı illərdə Azərbaycan SSR-in kənd təsərrüfatını daha da inkişaf etdirmək tədbirləri haqqında», 1957-ci ilin iyulunda «Azərbaycan SSR-in dağlıq, dağətəyi və sərhəd rayonları kolxozlarına kömək göstərmək haqqında» qəbul etdiyi qərarları Azərbaycanın kənd təsərrüfatında mövcud olan bir sıra problemlərin aradan qaldırılmasında mühüm rol oynamış, ilk növbədə, kənd təsərrüfatına vəsait qoyuluşu xeyli artırılmışdı.

Həyata keçirilən tədbilər nəticəsində kolxozların maddi-texniki bazası xeyli möhkəmləndi, onların birləşdirilməsi hesabına daha iri, genişləndirilmiş təsərrüfatlar yaradıldı. Belə ki, 1950-ci ildə Azərbaycanda 1615 kolxozi var idisə, onların birləşdirilməsi hesabına bu rəqəm 992-yə endi.

50-60-cı illərdə Azərbaycanda kolxozi quruculuğu ilə yanaşı, sovxoz quruculuğu da inkişaf etdirilirdi. Sovxoziların sayı 1950-ci ildə 46-dan 1970-ci ildə 406-ya çatdırılmışdı.

Kənd təsərrüfatının bir sıra sahələrində müvəffəqiyyətlər əldə edilsə də, pambıqcılıq sahəsində görülən tədbirlər istənilən nəticəni verməmişdi. Pambıq istehsalı azalmış, dənli bitkilər sahəsində müvəffəqiyyətlər 1955-1956-ci illərdə xeyli aşağı düşmüşdü, məhsul yığımı 1954-cü ildəkindən az olmuş, hər hektardan götürülən məhsul 2,5 sentner azaldılmışdı.

Respublikanın Qazax, Şəmkir, Ağstafa, Tovuz kimi çox məhsul götürən rayonlarında da pambıqın məhsuldarlığı xeyli aşağı düşmüşdü.

Respublikada dənli bitkilər əkinində qarğıdalı əsas yer tuturdu. 1953-cü ildə 105 min hektar qarğıdalı əkildiyi halda, 1958-ci ildə 109 min hektar qarğıdalı əkilmişdi. Bu sahədə Zaqatala, Balakən, Qax, Lənkəran, Nuxa rayonları müsbət nailiyyətlər əldə etmişdilər.

1957-ci ildə respublikada 11231 min hektar əkin sahəsinin 781 min hektarı, yəni 64 faizi dənli bitkilərdən ibarət idi. Taxıl təsərrüfatı əkin sahəsinə görə respublikanın kənd təsərrüfatı istehsalında əsas yer tuturdu. Bütün əkin sahələrinin 66 faizində taxıl əkilirdi.

Kənd təsərrüfatının başqa sahələri olan tütün, çay, tərəvəz məhsulları istehsalı da artmışdı. Respublikada tərəvəz-bostan bitkilərinin yetişdirilməsinə də xüsusi fikir verilirdi. 1958-ci ildə tərəvəz-bostan bitkilərinin əkin sahəsi 1953-cü ilə nisbətən 42 faiz artmışdı. 1955-ci ildə ümumi tərəvəz məhsulu 1950-ci ildəki 67 min tona qarşı 123,1 min ton olmuş, təqribən 2 dəfə artmışdı.

Respublikada heyvandarlığı inkişaf etdirmək və mal-qaranın məhsuldarlığını yükseltmək üçün bir sıra tədbirlər görülmüşdü. Heyvandarlıqda süd və et məhsuldarlığı artmışdı. 1957-ci ildə kolxozlarda 778 min ton, yəni hər inəkdən 787 kilogram süd sağlanmışdı.

Respublikanın kolxoz və sovxozlari qoyunçuluğu hər vasitə ilə inkişaf etdirmək və yun istehsalını artırmaq haqqında

Nazirlər Sovetinin qərarını yerinə yetirərək qoyunçuluğu inkişaf etdirmək və onun məhsuldarlığını artırmaq sahəsində bir sıra tədbirlər görmüşdü. Respublikada təqribən 4 mln. baş, o cümlədən kolxozlarda 30345 min baş qoyun var idi.

Mal-qaraya baxılması, onun yemlənməsi və saxlanması işinə, heyvandarlıq üçün yem bazası yaradılmasına, çox qiymətli yem bitkisi olan qarğıdalının yayılmasına çox diqqətlə yanaşılmış, onun inkişafı üçün bir sıra tədbirlər görülmüşdü.

Respublikanın sənaye və tikinti təşkilatları da müsbət nəticələr əldə etmişdi. Respublika sənayesi elə bir səviyyəyə çatmışdı ki, bir çox məhsullar xaricə ixrac edilirdi.

1962-ci ildən başlayaraq sənaye sahələrində, o cümlədən neft sənayesində gerilik özünü göstərməyə başlamışdı. Düzgün olmayan iqtisadi siyasət ona gətirib çıxarmışdı ki, respublikanın sosial-iqtisadi inkişafında nöqsanlar və çətinliklər yaranmış, həllini gözləyən problemlərin yığımı əmələ gəlmişdi.

1964-cü ildən başlayaraq, neftçixarmada, ilk növbədə geoloji kəşfiyyat və qazma sahələrində işlərin yarıtmaz təşkili üzə çıxmışdı. Bu problemlərin həlli ilə bağlı görülən tədbirlər də heç bir nəticə verməmişdi.

1965-ci ilin sentyabrında respublika sənayesinin idarə olunmasının yaxşılaşdırılmasına, planlaşmanın təkmilləşdirilməsinə və iqtisadi amillərin rolunun gücləndirilməsinə yönəldilmiş tədbirlər; sahə nazirliklərinin təşkili; planlaşdırmanın elmi əsaslarının yüksəldilməsi və digər iqtisadi amillər də uğursuzluqla nəticələndi.

XX əsrin 60-ci illərində iqtisadiyyatın ən aparıcı sahələrindən biri kimi, kənd təsərrüfatı sahəsində əsas vəzifə kolxozları təşkilat-təsərrüfatca möhkəmləndirməkdən, elektrikləşdirməkdən, kolxoz və sovxozlarda aqrotexniki və suvarma sistemini və onun xidmətini yaxşılaşdırmaqdən ibarət idi. 50-ci illərin sonunda respublikada hakimiyyətə gələn yeni qüvvələrin qeyri-mütəsəkkil, düşünülməmiş, reallıqdan uzaq

iqtisadi siyaseti respublikanın sosial-iqtisadi həyatında böhranlı vəziyyət yaratdı. Vəziyyətdən çıxmaq üçün cəhdlər göstərilsə də, bunlar bir nəticə vermədi.

XX yüzilliyin 60-cı illərinin sonunda, demək olar ki, bütün mikroiqtisadi və digər istehsal göstəricilərinə görə, Azərbaycan keçmiş ittifaqın bütün müttəfiq respublikaları içərisində sonuncu pillədə durardı.

1969-cü ilin iyul plenumunda V.Axundovun fəaliyyəti tənqid olundu və o, Azərbaycan KP MK-nin birinci katibi vəzifəsindən azad edildi, plenum H.Ə.Əliyevi Azərbaycan KP MK-nin birinci katibi seçdi. H.Ə.Əliyevin Azərbaycana rəhbərliyi dövründə – 1969-1982-ci illərdə respublikanın ictimai-siyasi və sosial-iqtisadi həyatında köklü dəyişikliklər baş verdi.

#### 4. 1946-60-ci illərdə respublikanın sosial-mədəni həyatı

50-60-cı illərdə respublikamızda sosial və mədəni quruculuğun bütün sahələrində xeyli nailiyyətlər əldə edilmiş, yeni sosial və mədəniyyət sahələri yaradılmışdı. Elmdə, təhsildə, incəsənətdə və sosial siyasetdə bir sıra yeniliklər edilmişdi. İqtisadiyyatda baş verən müsbət dəyişikliklər əhalinin sosial tərkibinə, istehlak tələblərinin ödənilməsi səviyyəsinə təsir göstərmişdi. 60-cı illərin sonunda əhalinin sayı artaraq 5 milyonu ötüb keçmişdi. 70-ci illərin əvvəllərində isə bu rəqəm 5.117 mln. nəfər olmuşdu. Elmi nailiyyətlərin istehsalata tətbiqi, savadlı, universal kadrların hazırlanması, iqtisadi strukturların elmi prinsiplər üzrə qurulması və inkişaf etdirilməsi sosial mədəniyyət sahəsində siyasetin başlıca tələbləridir. İnsanların sağlamlığının qorunması, onların həyatının və əməyinin mühafizəsi sosial siyasetin başlıca şərtlərindəndir. Bəhs etdiyimiz dövrdə respublikada təhsil və

maarif sahəsində ciddi irəliləyişlər baş vermiş, bu sahənin inkişafı yeni mərhələyə daxil olmuşdu. Təhsilin səmərəli inkişafı gənc nəslin təlim və tərbiyəsi sahəsində başlıca əhəmiyyətə malikdir. Həmin dövrdə dövlət və hökumət orqanları öz fəaliyyətlərində bu sahənin hərtərəfli inkişafına xüsusi diqqət yetirmişdi. Respublikada məktəblərin sayı xeyli artmış, onların tədris, maddi bazası yaxşılaşmışdı. Respublikanın 15 ali məktəbində 92 ixtisas üzrə 34 mindən artıq tələbə oxuyurdu.

Ali məktəblər hər il 5000-ə qədər mütəxəssis buraxırdı. Respublikada 76 elmi-tədqiqat idarəsi, təqribən, 5000 elmi işçi, o cümlədən 162 elmlər doktoru, 1664 elmlər namizədi vardı. Şərqşunaslığı daha da inkişaf etdirmək, şərq xalqlarının tarixini, mədəniyyətini, iqtisadiyyatını öyrənmək üçün Azərbaycan Elmlər Akademiyasının yanında Şərqşunaslıq İnstitutu yaradılmışdı. Neft-kimya, neft emalı, energetika, fizika, riyaziyyat, mexanika və başqa elm sahələrində müsbət nəticələr əldə edilmişdi.

50-ci illərin ikinci yarısında Azərbaycanda çoxlu yeddiillik və onillik musiqi məktəbləri, Dövlət Konservatoriyası və Bəstəkarlar İttifaqı yaradılmışdı. Həmin dövrdə Azərbaycanda (1956-ci ildə) komediya teatrı bərpa edilmiş və 1958-ci ilə qədər 11 tamaşa göstərilmişdi. Azərbaycanın musiqi incəsənətinin xəzinəsi daha bir görkəmli əsərlə - bəstəkar Qara Qarayevin «İldirimli yollarla» baleti ilə zənginləşmişdi. Fikrət Əmirovun «Sevil» operasını da xüsusi qeyd etmək lazımdır. Bu illərdə mətbuatda milli dəyərlərə uyğun inkişafa diqqət xeyli artmışdı. Respublikada 160 min nüsxə ilə 18 журнал, 175 min nüsxə ilə 111 respublika, vilayət, şəhər, rayon qəzeti və çoxtirajlı qəzet nəşr edilmişdi. 1958-ci ilin yanvar ayından başlayaraq «Bakı» axşam qəzeti çıxmaga başladı. Həmin qəzətdən sonra «Göyərçin» jurnalı çapdan çıxdı.

Azərbaycan tarixinin tədrisinə ayrılan saatların miq-darı

artırılmalı, eyni zamanda, ali məktəblərdə, texnikomlarda və başqa orta ixtisas məktəblərində tədrisin keyfiyyətinin yüksəldilməsinə və bütün tədris-tərbiyə işinin kökündən yaxşılaşdırılmasına nail olunmalı, həm də tələbələrin tədris-istehsalat təcrübəsinin yaxşılaşdırılmasına xüsusi diqqət verilməli və bu sahədə ciddi tədbirlər görülməli idi. Respublikanın ali məktəblərində 2088 nəfər elmi-pedaqoji işçi vardı. Respublikanın elmi-tədqiqat idarələrində və ali məktəblərində 4304 nəfər elmi işçi, o cümlədən 162 nəfər elmlər doktoru, 1476 nəfər elmlər namizədi işləyirdi. Elmlər Akademiyasının 22 nəfər həqiqi üzvü, 13 nəfər müxbir üzvü var idi. Akademianın elmi idarələrinin maddi-texniki bazasını möhkəmləndirmək üçün bir sıra tədbirlər görülmüşdü. 1954-cü ildə Akademiya şəhərciyi tikilməyə başlamışdı. Elmlər Akademiyasının institutları bir sıra elmi problemlər işləyib hazırlamış, çoxlu elmi əsərlər və monoqrafiyalar, o cümlədən Geologiya, Torpaq, Azərbaycanın heyvanat aləminə dair əsərlərini nəşr etdirmişdilər. Azərbaycanda hər cür təhsil növü ilə 750 mindən artıq adam əhatə olunmuşdu. Fəhlə və kəndli gənclər, habelə yaşlılar məktəblərə daxil olmaqla ümumtəhsil məktəblərində oxuyanların sayı 1958-1959-cu dərs ilində 1957-ci ilə nisbətən 18 min nəfərdən çox artmışdı. Respublikada orta məktəblərin sayı 77 ədəd çoxalmışdı. Ali və orta ixtisas məktəblərində 63 min tələbə oxuyurdu. 1958-ci ilin payızında ali məktəblərin gündüz şöbələrinə qəbul edilmiş tələbələrin 23 faizini orta məktəbi qurtardıqdan sonra əməli iş stajı olan şəxslər təşkil edirdi. 1958-ci ildə Azərbaycanda mədəni-maarif ocaqları şəbəkəsi genişlənmiş, klubların sayı 22 ədəd və yaxud 2 faiz, kütłəvi kitabxanaların sayı 88 ədəd, yaxud 10 faiz artmışdı. Respublikada səhiyyənin, əhaliyə tibbi xidmətin yaxşılaşdırılması üçün mühüm tədbirlər görülmüşdü. Səhiyyənin təşkilinin müxtəlif səmərəli formalarından istifadə olunmuşdu. Xəstəxanaların, poliklinikaların, tibb

məntəqələrinin işi qaydaya salınmış, onların maddi-texniki bazasının möhkəmləndirilməsinə dövlət idarəetmə orqanları daha yaxından kömək göstərmişdi. Respublikada səhiyyə bütçəsi 28,5 faiz artmışdı. Respublikada 479 xəstəxana, 666 ambulatoriya və poliklinika, 305 həkim və feldşer məntəqəsi, 74 sanatoriya və istiharət evi vardı. Kənd yerlərində tibbi xidməti yaxşılaşdırmaq üçün bu dövrdə respublikanın rayonlarına 518 həkim, 3000 nəfər orta tibb işçisi göndərilmişdi. 1500 nəfərə qədər həkim, 19 min nəfərdən çox orta tibb işçisi əhaliyə tibbi xidmət göstərirdi. XX yüzilliyin 50-60-cı illərində respublikada tikinti işləri genişləndirilir, yeni konstruksiyalar tətbiq edilir, tikinti prosesləri mexanikləşdirilirdi.

Bu illərdə iqtisadiyyatda nəqliyyat infrastrukturunu da inkişaf etdirilirdi. Burada dəmir yolu nəqliyyatı yüklerin daşınmasında başlıca vasitə olaraq qalırdı. 1955-ci ildə Azərbaycanda Dəmir yol İdarəsi yaradıldı. Nəqliyyat infrastrukturunda dəniz və hava nəqliyyatı da önəmli yer tuturdu. Dəniz nəqliyyatı ilə yük göndərilməsi və su yolu ilə respublikaya yük gətirilməsi xeyli artmışdı. Azərbaycanda avtomobil yük nəqliyyatı da sürətlə inkişaf edirdi. 60-cı illərdə avtomobil yollarının yenidən qurulmasında, şosse yollarının çəkilməsində əhəmiyyətli işlər görülürdü. Sərnişindən keyfiyyətcə yaxşılaşmış, yüklerin daşınması xeyli artmışdı. Dəmir yolu, dəniz, avtomobil nəqliyyatının və Milli Hava Donanmasının işləri nəzərə çarpacaq dərəcədə yaxşılaşmışdı. 1957-ci ildə Azərbaycan dəmir yolunda yükdaşımı 1955-ci ilə nisbətən 22 faiz artmışdı. 1958-ci ildə dəmir yolu ilə hər cür yükler göndərilməsi 1957-ci ilə nisbətən 8 faiz artmışdı. Neft və neft məhsulları, habelə hər cür filiz göndərilməsi tapşırığı 102 faiz, mineral tikinti materialları göndərilməsi tapşırığı 117 faiz, qara metal qırıntıları göndərilməsi tapşırıqları 96 faiz yerinə yetirilmişdi. Azərbaycan SSR Avtomobil Nəqliyyatı

Nazirliyinin ümumi istifadədə olan avtomobil nəqliyyatının yük dövriyyəsi planı 111 faiz yerinə yetirilmişdi. 1957-ci ilə nisbətən yük dövriyyəsi 24 faiz, daşınması isə 31 faiz artmışdı, sərnişin daşınması planı 103 faiz və sərnişin dövriyyəsi planı 102 faiz yerinə yetirilmişdi. 1957-ci ilə nisbətən sərnişin daşınması 19 faiz, sərnişin dövriyyəsi 25 faiz artmışdı. Rabitə vasitələri, radiolaşdırma və televiziyanı inkişaf etdirməkdən ötrü 1956 və 1959-cu illər üçün müəyyən edilmiş planlar yerinə yetirilmişdi.

1956-ci il fevradın 14-də Azərbaycan televiziyası fəaliyyətə başlamış, Bakıda və Naxçıvanda televiziya studiyaları istifadəyə verilmişdi. Onlarca radio, telefon xətti çəkilmiş, ötürücü stansiyalar qurulmuşdu. Şəhər və kəndlərdə 185 mindən çox telefon nömrəsindən istifadə olunurdu. Mənzillərin (xüsusən də kənd yerlərində) telefonlaşdırma işi çox ləng gedirdi. Kommunikasiya vasitələrinin texniki səviyyəsi aşağı idi. 1957-ci ildə dövlətin əsaslı xərclərinin həcmi 1955-ci ilə nisbətən 26 faiz, tikinti-qurşadırma işlərinin həcmi isə 20 faiz artmışdı. 1956-1959-cu illərdə çoxlu sənaye, energetika, su təsərrüfatı obyektləri tikilib istifadəyə verilmişdi. Təxminini məlumatə görə, 1957-ci ildə bütün dövlət idarələri və təşkilatları tərəfindən 240 min  $m^2$ -dən artıq mənzil sahəsi tikilib istifadəyə verilmişdi.

1955-1957-ci illərdə şəhərlərdə və şəhərtipli qəsəbələrdə 329 min  $m^2$  fərdi mənzil sahəsi, o cümlədən Bakı şəhərində 10.35  $m^2$  mənzil sahəsi, Azərbaycan neft zavodları birliliyinin müəssisələri tərəfindən 6.217  $m^2$ , Xəzər dənizçiliyi idarəsi tərəfindən 1000  $m^2$ -dən artıq mənzil sahəsi tikilib istifadəyə verilmişdi. 50-ci illərin ikinci yarısında (1958-ci ildə) mənzil tikintisi xeyli artmışdı.

Ümumiyyətlə, dövlət vəsaiti hesabına 6756 şagird oxuya biləcək 18 məktəb, 169 çarpayısı olan 21 uşaq bağçası və körpələr evi, 2406 tamaşaçı tutan 7 kinoteatr və bir çox başqa mədəni-məişət obyekti tikilib istifadəyə verilmişdi. Kolxozlарın

vəsaiti hesabına və onların qüvvəsilə 14479 şagird oxuya biləcək 90 məktəb, 30361 tamaşaçı tutan 174 klub və mədəniyyət evi və bir çox başqa obyektlər tikilmişdi.

1958-ci ildə dövlətin əsaslı xərcləri hesabına respublika bütçəsi üzrə mənzil tikintisinə 342,6 mln. manat pul buraxılmışdı. Bu, 357 min  $m^2$  mənzil sahəsinin istifadəyə verilməsini təmin etməli idi. 1957-ci ilə nisbətən kapital qoyuluşu neft və qaz sənayesində 18 faiz, kimya sənayesində 14 faiz, əlvan metallurgiyada 2,3 dəfə, tikinti materialları sənayesində 16 faiz, tikinti sənayesində 64 faiz, kənd təsərrüfatında 20 faiz, mənzil tikintisində 24 faiz artmışdı. 1958-ci ildə tikinti sənayesi daha da inkişaf etdirilmişdi. Respublikanın podratçı təşkilatları 1958-ci ildə tikinti-quraşdırma işləri planını 102 faiz yerinə yetirmişdi. 1957-ci ilə nisbətən planın yerinə yetirilməsi faizi xeyli artmışdı. Respublikanın tikinti təşkilatları 1957-ci ildə tikintiyə sənaye üsulları və tikinti işlərinin kompleks mexanikləşdirilməsini geniş tətbiq etmişdilər. 1958-ci ildə bu cür konstruksiyalar buraxılışı 1957-ci ilə nisbətən 1,2 dəfə çoxalmışdı. Sənayenin və tikintinin idarə olunması yenidən təşkil edilərkən podratçı iri tikinti təşkilatları, Zaqafqaziya sənaye müəssisələri tikinti tresti, Kirovabad (Gəncə) alüminium müəssisələri tikintisi tresti və Mingəçevir su tikintisi idarəsi 1957-ci il noyabr ayında Azərbaycan SSR Xalq Təsərrüfatı Şurasına verilmiş və onun tərkibində sahə tikinti idarəsi yaradılmışdı. Dövlət tikinti təşkilatları tərəfindən, habelə şəhərlərdə, şəhərtipli qəsəbələrdə, sovxozlarda əhalinin öz vəsaiti hesabına dövlət kredit köməyi ilə fərdi mənzil tikintisi yolunda 500 min  $m^2$ -dən çox ümumi sahəsi olan yeni evlər tikilib istifadəyə verilmişdi.

Dövlət və kooperativ ticarətinin pərakəndə mal dövriyyəsinin ümumi həcmi 1958-ci ildə 8,5 mlrd. manat olmuş və 1957-ci ilə nisbətən 6 faiz artmışdı. Kənddə ticarət 2,4 mlrd. manat olmuşdu və 1952-ci ilə nisbətən 10 faiz artmışdı.

Azərittifaq pərakəndə mal dövriyyəsi planını 103 faiz yerinə yetirmişdi. Azərittifaq komisyon ticarətinin dövriyyəsi 108 min manat olmuşdu və ya 1952-ci ilə nisbətən 13 faiz artmışdı. İllik komisyon ticarəti planı 94 faiz yerinə yetirilmişdi. 1958-ci ildə əhaliyə ən mühüm ərzaq malları və digər mallar satışı 1957-ci ilə nisbətən bu qədər artmışdı: ət və quş satışı 4 faiz, mal-qara yağı satışı 20 faiz, şəkər satışı 10 faiz, qənnadı mallar satışı 11 faiz, tikili mallar satışı 9 faiz, trikotaj mallar satışı 10 faiz, gün ayaqqabı sahəsi 11 faiz.

1958-ci ilə nisbətən 1959-cu ildə bütçənin həcmi 425 mln. 700 min manat və ya 8,7 faiz artmışdı. 1957-ci ildə respublikada dövlət bütçəsi mədaxil üzrə 4 mlrd. 541 mln. 300 min manat məbləğində və ya 103,2 faiz yerinə yetirilmişdi. Məxaric üzrə bütçə 4 mlrd. 298 mln. manat məbləğində və ya 98,2 faiz icra edilmişdi. Bütçənin mədaxil hissəsi bütövlükdə və əsas mənbələr üzrə artıqlaması ilə yerinə yetirilmişdi, bu bütçəyə plandan əlavə 142 mln. 800 min manat daxil olmuşdu. Keçmiş SSRİ-də yaşayan 231.8 milyon əhalinin 107.1 milyon nəfəri, yəni 46 faizi, respublikamızda isə 4660 min nəfər əhalinin 2332 min nəfəri və ya 50 faizi kənd yerlərində yaşayırırdı. Əhalinin son siyahıyalma məlumatlarına görə, kənd təsərrüfatında çalışanların sayı 85 faiz idi. Lakin kənd əhalisi içərisində əmək qabiliyyətlilərin miqdarı şəhərdəkinə nisbətən xeyli az idi. Burada əhalinin bir hissəsinə əmək iqtidarına malik olmayanlar, yəni qocalar, əllillər və yeniyetmələr təşkil edirdi.

50-ci illərin əvvəllərində Bakı şəhərində azərbaycanlılar əhalinin az hissəsini təşkil edirdi. Sənayenin sürətlə inkişafı, yeni iş yerlərinin açılması, kəndli gənclərin buraya axını nəticəsində, Bakıda azərbaycanlıların sayı xeyli artdı, demoqrafik şərait dəyişdi. 50-ci illərin sonlarında respublika əhalisinin sayı müharibədən əvvəlki səviyyəyə çatmışdı. 1959-cu illərin əvvəllərində Azərbaycanda 3.698 min nəfər yaşadığını halda, 60-ci illərin axırlarında bu rəqəm 5 milyonu ötüb keç-

mişdi. Respublika əhalisinin sosial tərkibində də mühüm dəyişikliklər baş vermişdi. Şəhər əhalisinin sayı artmışdı. 70-ci illərin əvvəllərində respublika əhalisinin yarısı şəhərlərdə yaşayırırdı. Bu illərdə sənaye müəssisələri və sovxozlərin inkişafı ilə əlaqədar fəhlələrin sayı çoxalmış, kolxozçu kəndlilərin sayı isə, əksinə, xeyli azalmışdı. 60-ci illərin axırında Azərbaycan SSR-də əmək qabiliyyətli əhalinin 72,5 faizi ictimai müəssisələrdə fəaliyyət göstərirdi. Şəhər yerlərində yaşayan əhalinin 62,1 faizi, kənd əhalisinin isə 53 faizi əmək qabiliyyətli yaşında olan adamlar idı.

Kolxoz və sovxozlarda kifayət qədər işçi qüvvəsi çalışırırdı. Respublikanın kolxozlarda əmək ehtiyatlarından istifadə edilməsi daha zəif idi. Burada il ərzində hər bir əmək qabiliyyətli kişi 187, qadın 121, yaşı ötmüşlər 72, yeniyetmələr isə 47 adam-gün məşğul olurdu. Respublikanın kənd təsərrüfatında 6.2 min nəfər ali və orta təhsilli agronom, zootexnik, baytar həkimi, meşəşunas, 5.7 min nəfər isə iqtisadçı-plançı, iqtisadçı-statist vardi. Halbuki inqilabdan əvvəlki dövrdə Azərbaycanda cəmi 10 nəfər agronom və 15 nəfər baytar həkimi olmuşdur. 60-ci illərdə Azərbaycanda sosial-mədəni quruculuğun sürəti 50-ci illərlə müqayisədə xeyli azalsada da, bu illərdə Akademiya, universitet şəhərcikləri, Bakı Hava Limanı, Akademik Dram Teatrı, Mərkəzi Univermaq və Dövlət Sirkinin binaları tikilib istifadəyə verilmişdi. 1967-ci ildə Bakı metropoliteninin 6 stansiyası işə düşmüştü. Bu illərdə Azərbaycanda 45 şəhər, 116 şəhərtipli qəsəbə mövcud idi. Bunlarla yanaşı, 60-ci illərdə rayonların kəndlərində məişət-kommunal xidmətinə diqqət olduqca zəif olmuşdu. Xüsusilə, dağ rayonlarında mədəni quruculuq işlərinin səviyyəsi həddən artıq aşağı idi. Yüzlərlə kənd boşalmış, əhalisi isə respublikanın şəhərlərinə köç etmişdi. Əhalinin miqrasiyası xeyli sürətlənmişdi. Bu, dağ rayonları əhalisinin sosial-iqtisadi vəziyyətinin dözülməzliyi ilə bağlı idi. Əhaliyə məişət-

komunal xidməti sahəsində tələbatla müqayisədə sosial-mədəni quruculuq çox ləng və keyfiyyətsiz idi. Şəhər əhalisinin mənzilə olan ehtiyacı ödənmirdi. Tikilən evlərdə (Xruşşov evləri, dəmir-beton planlı evlər) yararsız idi. Kənd rayonlarında elektrik enerjisiniə olan tələbat çox aşağı səviyyədə ödənilirdi. Yüzlərlə kənd enerjidən istifadə imkanından məhrum idi.

### Ədəbiyyat

1. Əliyev H.Ə. «1948-1953-cü illərdə azərbaycanlıların Ermənistən SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında» Azərbaycan Respublikası prezidentinin fərmanı. 18 dekabr, 1997
2. Dulayeva Z.N. Sumqayıt Azərbaycanın sənaye mərkəzidir. Bakı: 1962
3. Həsənli C. SSRİ-Türkiyə: Soyuq müharibənin sınaq meydani. Bakı: 2005
4. Həsənli C. Azərbaycanda milli məsələ: siyasi rəhbərlik və ziyalılar (1954-1959). Bakı: 2008
5. İmanov R. Daşkəsən. Bakı: 1979
6. Mir Cəfər Bağlırov xatırılardə. Bakı: 2006
7. Zeynalov I.X. Azərbaycanın iqtisadi və sosial inkişafı (70-80-ci illər). Bakı: 1996; Yenə onun. Azərbacyanın sosial-iqtisadi inkişafı XX əsrin II yarısında. Bakı: Azərnəşr, 2005; Qasimli M. Azərbaycanın Baş nazirləri. Bakı: 2005
8. Исмаилов Э.Р. Власть и народ. Послевоенный сталинизм в Азербайджане. Баку: 2003
9. Исмаилов Э.Р. Азербайджан: 1953-1956 гг. Первые годы «оттепели». Баку: 2006.
10. Гасанлы Дж. Хрущевская «оттепель» и национальный вопрос в Азербайджане (1954-1959). М.: 2009.

prof. İ.X.Zeynalov  
dos. X.M.Abbasova

## XII. AZƏRBAYCAN SSR XX YÜZİLLİYİN 70-80-ci İLLƏRİNDE

1. Siyasi həyat. H.Ə.Oliyevin Azərbaycan SSR-ə birinci rəhbərlik dövrü
2. Azərbaycan SSR-in sənayesi 70-80-ci illərdə
3. 70-80-ci illərdə respublika iqtisadiyyatında kənd təsərrüfatının xüsusi çəkisinin artması
4. Sosial-mədəni quruculuq

### 1. Siyasi həyat. H.Əliyevin Azərbaycan SSR-ə birinci rəhbərlik dövrü

XX yüzilliyin 60-cı illərinin sonuna yaxın Azərbaycanın sosial-iqtisadi həyatını dərin böhran bürüdüyü, olduqca mürəkkəb, ağır bir şəraitdə, respublikamızın iqtisadi inkişaf göstəricilərinə görə keçmiş Sovetlər Birliyində sonuncu yerdə olduğu bir zamanda, 1969-cu ilin iyulunda hakimiyyətə gələn Heydər Əliyev 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etmişdir. Uzun illər Dövlət Təhlükəsizlik Komitəsində işləyən, 1967-1969-cu illərdə bu orqana rəhbərlik edən Heydər Əliyev respublikada idarəciliyi gücləndirməyə, rüşvətxorluğa, korrupsiyaya qarşı barışmaz mübarizə aparmağa başladı. Heydər Əliyev mərkəzdəki nüfuzundan respublikanın sosial-iqtisadi, mədəni inkişafı üçün səmərəli istifadə etməyə çalışırdı.

Heydər Əliyevin təşəbbüsü ilə 1969-cu il avqustun 5-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (Azərb.KP MK) plenumu oldu. Burada Azərbaycanın tarixində ilk dəfə olaraq respublikanın sosial-iqtisadi, siyasi və mədəni həyatı dərindən, hərtərəfli təhlil olundu, uzun illərdən bəri yüksəlib

qalmış problemlər müzakirə eldildi və çıxış yolları müəyyənləşdirildi. Həmin vaxtdan da Azərbaycanda tənəzzüldən tərəqqiyə dönüş başladı. Cəmiyyətin keyfiyyətcə irəliyə, milli özünüdərkə, milli özünə qayıdaşa dönüş mərhələsinin başlangıcı qoyuldu. 1969-cu ildən respublikanın ictimai-siyasi, iqtisadi və sosial-mədəni həyatında intibah dövrü başlandı. Az müddətdə respublikanın idarəcilik sistemi xeyli möhkəmləndirildi. Heydər Əliyev Sovetlər Birliyində, onun mərkəzi aparatında işgüzar, prinsipial bir dövlət xadimi kimi böyük nüfuz qazandı, o, fenomenal siyasi və dövlət xadiminə çevrildi. Onun Azərbaycana rəhbərlik etdiyi birinci mərhələ – 1969-1982-ci illər XX əsr Azərbaycanının ictimai-iqtisadi, siyasi və mədəni inkişaf tarixində ən parlaq dövr hesab edilir. Bu illərdə əldə edilmiş uğurlar, Heydər Əliyevin uzaqgörən siyasetinin düzgünlüyünü və həyatılılığını göstərir. 1969-1982-ci illərdə Azərbaycan SSR-də qazanılan nailiyətlər müstəqil Azərbaycan Respublikasında hüquqi, dünyəvi və demokratik dövlət quruculuğu üçün mühüm təməl oldu.

Heydər Əliyev kiçik fasılərlə XX əsrin son otuz ilində Azərbaycana rəhbərlik etmişdir (1969-1982-ci illər və 1993-2003-cü illərdə Azərbaycana rəhbərlik etmiş, 1982-1987-ci illərdə SSRİ Nazirlər Sovetinin birinci müavini işləmiş, iyun 1990-1993-cü illərdə isə Naxçıvan MR Ali Məclisinin sədri, Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini olmuşdur).

Heydər Əliyev hakimiyyətə gəldiyi vaxtdan respublikanın bütün təşkilatlarını dövlət və əmək intizamını möhkəmləndirməyə, respublikada mənəvi-psixoloji mühiti sağlamlaşdırmağa çağırırdı. O, Azərbaycan KP MK-nin plenumlarında, qurultaylarında, zona müşavirələrində və digər toplantılarda etdiyi məruzə və çıxışlarında, bir qayda olaraq, təsərrüfat və mədəni quruculuq məsələlərini təhlil edir, nöqsanları aşkarlayır, onları aradan qaldırmanın yollarını müəyyənləşdirirdi. Bu illər Azərbaycanın iqtisadi, ictimai-siyasi

həyatında dönüş başlıdı, respublikanın dinamik inkişafı üçün kompleks proqramlar hazırlanıdı.

Azərbaycan Kommunist Partiyası XXVIII qurultayının qəbul etdiyi qətnamədə deyilirdi: «Partiya, sovet və təsərrüfat orqanlarının fəaliyyətində yol vermiş böyük nöqsanlar, mədəniyyət və təsərrüfat quruculuğu işlərində, kadrların seçilməsində və yerləşdirilməsində respublikanın əvvəlki rəhbərliyi tərəfindən buraxılmış ciddi səhvər nəticəsində respublika iqtisadiyyatı uzun müddət ləng, ittifaq üzrə orta səviyyədən xeyli geri qalan bir sürətlə inkişaf etmişdir, sənaye və kənd təsərrüfatı istehsalının tam bir sıra göstəriciləri üzrə Azərbaycan SSR ölkədə axırıncı yerlərdə olmuşdur».

1969-cu il avqust plenumunda, sonrakı plenum və qurultaylarda, müşavirələrdə Heydər Əliyevin çıxışlarında, nitqlərində respublikanın iqtisadi, siyasi həyatında mövcud olan vəziyyət təhlil edilmiş, rəhbərlik prinsiplərində ciddi dəyişikliklər olunmuş, kadrlara qarşı tələbkarlıq gücləndirilmişdi.

Tezliklə mərkəzdə böyük nüfuz qazanan, öz rəhbərlik prinsipləri ilə fərqlənən Heydər Əliyev 1976-ci ildə Sov.İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd və 1982-ci ildə Sov.İKP MK Siyasi Bürosuna üzv seçilmişdir. Heydər Əliyevin hakimiyyəti dövründə (1969-1982-ci illərdə) 250-dən çox zavod, fabrik, istehsal sexləri və digər istehsal müəssisələri istifadəyə verilmiş, 630 min yeni iş yeri açılmışdı. Müasir istehsal sahələri yaradılmış, metallurgiya, radiotexnika elektrotexnika sahələri inkişaf etdirilmişdi. Heydər Əliyevin şəxsi təşəbbüsü və qayğısı nəticəsində yapon texnologiyası əsasında məişət kondisionerləri zavodu tikilib istifadəyə verilmişdir. Bakı, Gəncə, Sumqayıt və digər şəhərlərdə yeni istehsal sahələri açılmış, abadlaşdırma aparılmışdı.

1969-1982-ci illərdə Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə əldə edilən sosial-iqtisadi nəticələr XX əsrin

90-cı illərinin ortalarından başlayaraq respublikamızda müstəqil dövlət quruculuğunun həyata keçirilməsində bünövrə rolunu oynamışdır.

XX əsrin 70-80-ci illəri Azərbaycanın tarixində ən parlaq zaman kəsiyidir. 70-ci illərin əvvəllərindən başlanan iqtisadi inkişaf, sosial, milli-mədəni dirçəliş, milli özünüdərk getdikcə gücləndi və 80-ci illərin sonlarından başlanan milli dövlətçilik ideyasının formalaşmasına, milli-azadlıq mübarizəsinə böyük təsir göstərdi.

1982-ci ildə Heydər Əliyev görkəmli, böyük iş təcrübəsinə malik, mərkəzdə böyük nüfuzu olan bir siyasi xadim kimi Sovetlər Birliyində yüksək vəzifəyə seçildi. SSRİ Ali Soveti Rəyasət Heyətinin 22 noyabr 1982-ci il tarixli qərarı ilə Heydər Əlirza oğlu Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edildi və 1987-ci il oktyabrin 21-ə kimi bu vəzifədə yüksək bacarıqla işlədi.

1987-ci il oktyabrin 21-də Sov.İKP MK-nın plenumu «Səhhətinə görə pensiyaya çıxmazı ilə əlaqədar Sov.İKP MK Siyasi Bürosunun üzvü vəzifəsindən azad edilməsi barədə H.Ə.Əliyev yoldaşın xahişini təmin etmişdir».

Həmin il oktyabrin 24-də «Pravda» qəzetində dərc olunmuş məlumatda bildrilirdi: «SSRİ Ali Soveti Rəyasət Heyəti səhhətinə görə pensiyaya çıxmazı ilə əlaqədar SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən azad edilməsi barədə Heydər Əliyev yoldaşın xahişini təmin etmişdir».

1988-ci ildən isə Dağlıq Qarabağ hadisələri başladı. XX əsrin 80-ci illərin ikinci yarısından keçmiş SSRİ-də gedən ictimai-siyasi proseslər Azərbaycanın da sosial-iqtisadi və siyasi həyatına təsir etməyə başladı. Azərbaycanda dövlət müstəqilliyi uğrunda mübarizəyə yol açıldı.

1977-ci ildə Dağlıq Qarabağ məsələsi yenidən qaldırılsa da, onun qarşısı alındı. 70-80-ci illərdə SSRİ-də inzibati-amirlik daha da gücləndi, ictimai-təşkilatların, o cümlədən partiya,

komsomol, həmkarlar təşkilatlarının fəaliyyətində formalizm daha da dərinləşdi. Yerli Sovetlərin, deputatların statusu haqqında bir neçə qanun qəbul edildi. Həmçinin 1977-ci ildə qəbul olunmuş SSRİ konstitusiyasına müvafiq olaraq 1978-ci ilin aprelində Azərbaycan SSR-in, may ayında isə Naxçıvan MSSR-in yeni Konstitusiyaları qəbul edildi.

80-ci illərin ortalarından başlayaraq Azərbaycanın da içtimai-siyasi həyatında durğunluq və geriləmə prosesi başladı. İctimai təşkilatların, o cümlədən ilk partiya təşkilatlarının, komsomolun, həmkarlar ittifaqlarının, sovetlərin hüquqları məhdud xarakter daşıyırıdı. 1977-ci ildə qəbul edilmiş SSRİ və 1978-ci ildə qəbul edilmiş Azərbaycan SSR konstitusiyalarının 6-cı maddəsində göstərilir ki, Kommunist partiyası sovet cəmiyyətinin rəhbər və istiqamətverici qüvvəsidir. O illərdə demokratianın genişləndirilməsindən danışılırdı, lakin bu, haykündən başqa bir şey deyildi.

Yüksək vəzifə tutmaq üçün partianın üzvü olmaq başlıca şərt idi.

Bu illərdə – 70-80-ci illərdə respublika mərkəzin xammal mənbəyinə çevrilmişdi. 1982-ci ilin 10 noyabrında Heydər Əliyev Sov.İKP MK Siyasi Bürosuna üzv seçilib, Moskvaya, SSRİ Nazirlər Sovetinin birinci müavini vəzifəsinə tə-yin edildi və Azərbaycanda rəhbərliyə Kamran Bağırov gətirildi. Onun dövründə dövlətçilik, idarəetmə zəiflədi, siyasi sistemdə çürümə prosesi başladı. Mərkəzdə isə Heydər Əliyevə qarşı çıxan qüvvələr, onun nüfuzunu zəiflətməyə çalışırdılar, bu isə alınmadı.

1987-ci ildə Heydər Əliyevin Moskvada vəzifədən uzaqlaşdırmasından sonra respublikada siyasi vəziyyət daha da mürəkkəbləşdi, daxili sabitlik pozulmağa başladı. Bir il sonra 1988-ci ildə isə mərkəzin himayə etdiyi ermənilərin Azərbaycana qarşı ərazi iddiaları yenidən baş qaldırdı. Dağlıq Qarabağ problemi yarandı.

## 2. Azərbaycan SSR-in sənayesi 70-80-ci illərdə

XX yüzillikdə Azərbaycanın sosial-iqtisadi və mədəni inkişafının ən yüksək mərhələsi 70-ci illərlə 80-ci illərin birinci yarısına düşür.

Sovetlər Birliyi dövründə ittifaq respublikalarının hər birinin iqtisadiyyatı ümumi xüsusiyyətlərlə yanaşı, çox mühüm fərqləndirici cəhətlərə malik idi. 1969-1982-ci illərdə respublikaya rəhbərlik etmiş Heydər Əliyevin iş təcrübəsi əsasında Azərbaycanın iqtisadi həyatında əldə edilən böyük uğurlar ölkəmiz üçün fərqləndirici haldır.

Azərbaycan KP MK-nın 1969-cu və 1970-ci il avqust plenumlarında respublikada iş intizamı, iqtisadiyyatda yaranmış uzun sürən geriliyin, mövcud nöqsanların, qüsurların səbəbləri müzakirə edilmiş, onların aradan qaldırılmasının yolları açıqlanmışdı. Plenumlardan sonra Heydər Əliyevin rəhbərliyi altında respublika iqtisadiyyatının dinamik inkişafını təmin etmək üçün kompleks tədbirlər görülmüşdür. Respublika rəhbəri kimi Heydər Əliyev mərkəzdə olan nüfuzundan istifadə edərək Sov.İKP MK və SSRİ Nazirlər Soveti tərəfindən Azərbaycan SSR-in iqtisadi, sosial və mədəni həyatında köklü dəyişiklikləri, intensiv inkişafi təmin edən, respublika əhalisinin maddi həyat səviyyəsinin yüksəlməsinə gətirib çıxaran bir sıra mühüm qərarların qəbuluna nail olmuşdu: 1) 1970-ci il iyulun 23-də «Azərbaycan SSR xalq təsərrüfatını inkişaf etdirmək tədbirləri haqqında»; 1970-ci il iyulun 25-də «Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını daha da inkişaf etdirmək tədbirləri haqqında»; 3) 1975-ci il iyulun 9-da «Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını daha da intensivləşdirmək tədbirləri haqqında»; 4) 1976-ci il iyulun 27-də «1976-1980-ci illərdə respublika sənayesinin ayrı-ayrı sahələrinin inkişaf etdirilməsinə dair Azərbaycan KP MK-nın təkliflərinin nəzərdən keçirilməsi

nəticələri barəsində»; 5) 1979-cu il fevralın 22-də «Azərbaycan SSR-də kənd təsərrüfatını daha da ixtisaslaşdırmaq, üzümçülüyü və şərabçılığı inkişaf etdirmək tədbirləri haqqında» və s.

70-ci illerin əvvəllərindən respublika sənayesinin inkişafında yeni mərhələ başladı. Sənayenin strukturunda əsaslı dəyişikliklər baş verdi. 1970-ci ildə sənaye məhsulu istehsalı 8,6 faiz artdı.

Bu illərdə neft sənayesində uzun illərdən bəri yüksəlib qalmış problemlər həll edilmiş, Azərbaycan neft sənayesinin inkişafı yeni mərhələyə daxil olmuşdu. Respublikada neft tariximizin son yüzilində 1 milyard ton neft çıxarılmışdı. Təkcə, 1971-ci ildə 18 milyon tondan çox neft hasil olunmuşdu. Geoloji kəşfiyyat işlərinin genişləndirilməsi nəticəsində üç yeni neft yatağı: Siyəzəndə Zəyli-Zeyvə, Cənubi Kür vadisində Kürsəngi, Muradxanlı yataqları kəşf olunmuşdu. Sov.İKP MK-nın 1971-ci il 5 yanvar tarixli «Neft sənayesində və geoloji kəşfiyyat təşkilatlarında qabaqcıl qazma briqadalarının iş təcrübəsinin yayılması haqqında» qərarına uyğun olaraq, «Azneft»in və «Xəzərdənizneft»in işi təkmilləşdirilmişdir.

70-ci illərdə Azərbaycana yeni texnologiya və «Şelf-2», «Şelf-3», «Şelf-4», «Şelf-5» qazma qurğuları gətirildi. Bu, respublikada yeni neft sahələrinin açılmasına – «İstiqlal» və «Dədə Qorqud» qurğularının işə salınmasına səbəb oldu. Xəzərdə «28 aprel», «Bahar», «Azəri», «Günəşli» və digər zəngin neft və qaz kondensatı yataqları aşkar edildi. Sualtı neft kəməri çəkildi. Dənizdə qazma işləri yeni texnologiya əsasında daha da təkmilləşdirildi. Dənizdə 2800-6500 metr dərinlikdə neft quyuları qazılmağa başlandı.

Azneft və Xəzər Dəniz Neft Birliklərinin, respublika Neft sənayesi Nazirliyinin fəaliyyəti daima diqqət mərkəzində idi. Geoloji kəşfiyyat işlərinin genişləndirilməsinə diqqət daha da artırılmışdı.

Neft hasilatında azalmanın qarşısı xeyli alınmış, yəni 7,2

faizdən 2,3 faizə enmişdi.

Neft sənayesində neft emalı da aparıcı yer tutur. Bu sahədə mövcud olan qüsurlar və nöqsanlar Azərbaycan KP MK-nın 1969-cu il avqust plenumunda açıqlanmış və onların aradan qaldırılması ilə bağlı kompleks tədbirlər görülmüşdü. Nəticədə neft emalı müəssisələri inkişaf etdirilmiş, 1976-cı ildə Yeni Bakı Neftayırma, 1982-ci ildə isə Bakı neftayırma zavodunda neftin ilkin emalı üçün ELOU-AVT qurğusundan istifadəyə başlanılmışdı. Bu müəssisələrdə 90 adda müxtəlif neft məhsulları – təyyarə, reaktiv qurğu, avtomobil, dizel yanacağı, sürtkü yağları, aşqarlar, bitum, neft-kimya sənayesi üçün xammal istehsal olunurdu.

A – 76, Aİ – 93 markalı benzin istehsalı 12,5 faiz çoxalmış, bütövlükdə neftayırma sənayesində məhsul istehsalı 1,4 dəfə artmışdı.

70-80-ci illərdə respublikanın neft maşınqayırma sənayesi öz inkişafının yeni mərhələsinə daxil olmuş, sahənin strukturunda ciddi dəyişikliklər baş vermiş, əsas sexlər yenidən qurulmuş, yeni istehsal sahələri işə salınmışdı. 1985-ci ildə Dərin dəniz özülləri zavodu, 1983-cü ildə Qroznı-Bakı neft kəməri istifadəyə verilmişdi.

1969-1982-ci illərdə əlvan metallurgiya sənayesində məhsul istehsalı 2,2-2,5 dəfə artmışdı.

70-80-ci illərdə Azərbaycanın iqtisadi xəritəsi, təqribən, 100 sənaye sahəsini əhatə edirdi. Onlardan biri də kimya sənayesi idi.

Müasir sənaye inkişafını kimyasız təsəvvür etmək mümkün deyil. Hal-hazırda kənd təsərrüfatında, tikintidə, nəqliyyatda, sənayenin digər sahələrində kimyanın nailiyyətlərindən geniş istifadə olunur. Kimyəvi maddələr bir sıra qiymətli məhsulları, o cümlədən müxtəlif növ yunu, ipəyi, pambığı, mineral gübrələri, boyaq vasitələrini əvəz edir.

Maddi istehsalın inkişafında kimya sənayesinin

əhəmiyyətli üstünlükleri vardır.

Kimya sənayesinin inkişafında neft və qaz mühüm xammal mənbəyidir.

70-80-ci illərdə respublikanın neftayırma zavodlarında neftdən dvidstirol, kauçuk, sintetik etil spirti, kaustik soda, yağ aşqarları, xlorid turşusu, kükürd turşusu, yod, kalium-yod, bromlu dəmir və bir sıra digər kimyəvi məhsulların istehsalına mühüm diqqət yetirilmişdir.

Bu illərdə həmçinin kükürd, plastik kütlə, sintetik qatranların, bitki qoruyan kimyəvi vasitələrin istehsalında da böyük irəliləyişlər olmuşdur. Bu sahədə Sumqayıt kimya sənaye müəssisələri birliyinin fəaliyyəti sintetik kauçuk zavodunun işində böyük dönüş yaratmışdır.

70-80-ci illərdə neft-kimya sənayesində əmək məhsuldarlığının yüksəldilməsi sahəsində də xeyli irəliləyişlər baş vermişdir. Həmçinin mineral gübrələr, herbisid, kaustik soda, sulfat turşusu, alüminium-xlorid, sulfanol, butil, kauçuk və s. kimyəvi məhsullar istehsalında bir sıra geriliklər aradan qaldırılmışdır.

70-ci illərdə Sumqayıt Kimya Sənayesi Müəssisələri Birliyində iri komplekslər, Bakı Şin zavodunda yeni avtokamera sexi, VPM-2-200 tipli iki avtomat xətt, Salyan Plastik Kütlələr zavodu və bir sıra digər istehsal obyektləri istifadəyə verilmişdir.

80-ci illərin ortalarından meydana gəlməyə başlayan bir sıra mənfi meyllər, geriləmə prosesləri özünü neft, neft emalı, neft-kimya, kimya sənayesi sahələrində də göstərməyə başladı. İstehsalın səviyyəsi 70-ci illərlə müqayisədə aşağı düşdü.

70-80-ci illərdə respublika sənayesinin ən mühüm sahələrindən biri olan maşinqayırma sənayesinin də inkişafında yeni mərhələ başladı. Respublikada Neft Maşinqayırma Birliyinin nəzdində 20 müəssisə fəaliyyət göstərirdi ki, bunlardan da 15-i iri zavod idi. Bu zavodlarda maşınlar, maşın-

hissələri, avadanlıqlar, neftçixarma avadanlıqları, müxtəlif təyinatlı dəzgahlar və s. istehsalı sürətlə inkişaf edirdi. Həmin illərdə Heydər Əliyevin rəhbərliyi altında 60-ci illərdə bu sahədə yaranmış nöqsanlar aradan qaldırıldı, maşinqayırma sənayesinin işini təkmilləşdirmək, modernləşdirmək üçün təsirli tədbirlər görüldü, respublika Maşinqayırma Sənayesi Nazirliyinin qarşısında konkret vəzifələr qoyuldu.

1969-cu ilin avqust plenumunda Maşinqayırma Sənayesi Nazirliyinin işi ciddi təqnid edildi, burada mövcud olan nöqsanların, geriliyin səbəbləri aşkarlandı və onları aradan qaldırmanın yolları müəyyənləşdirildi.

Nəticədə 70-80-ci illərdə Neft-Mədən Maşinqayırma Müəssisələri Birliyinin maşinqayırma sahəsində işində ciddi dönüş yarandı.

70-80-ci illərdə keçmiş Sovetlər Birliyinin neft maşinqayırma avadanlıqlarına olan tələbatının 70 faizdən çoxunu Azərbaycan neft maşinqayırma müəssisələri ödəyirdi. Bu sahədə L.Şmidt (Səttarxan), P.Montin (Bakı neft-mədən), Kirov (Bakı), Dzercinski (Suraxanı), Keşlə, Y.Qasimov adına və d. maşinqayırma zavodlarının rolü böyük olmuşdur.

Bu illərdə elektrotexnika, cihazqayırma, radiotexnika və digər müasir və yeni sahələrin inkişafı da maşinqayırma zavodlarının yeni texnika ilə təmin olunmasında, genişləndirilməsində, yenidən qurulmasında mühüm rol oynayırırdı.

Maşinqayırma sənaye istehsalının özündə elektrotexnika, radiotexnika, cihazqayırma və b. mühüm sənaye sahələrinin xüsusi çəkisi artan sürətlə yüksəlmiş, 1970-ci ildəki 29,1%-dən, 1975-ci ildə 38,2%-a, 1980-ci ildə isə 51,2 faizə çatmışdı.

Respublika Maşinqayırma sənayesinin inkişafında «İttifaqneftmaş» - Ümumittifaq Neft Maşinqayırma Sənayesi Birliyinin rolü böyük olmuşdur. Bu birləşik 13 zavoddan, 3 elmi-tədqiqat konstruktur təşkilatından ibarət idi.

1978-ci il oktyabrın 26-da Azərbaycan KP MK və Nazirlər Sovetində «1978-1980-ci illərdə maşinqayırmanın inkişaf etdirilməsi haqqında» məsələ müzakirə edilmiş və burada qəbul edilmiş müvafiq qərarların yerinə yetirilməsi sahənin inkişafını daha da sürətləndirmişdi.

1971-1980-ci illərdə 4400 yeni növ maşın, cihaz, dəzgah, müxtəlif avadanlıq, o cümlədən bunlardan 400 növü keçmiş SSRİ-də ilk dəfə, istehsal olundu. 1981-1985-ci illərdə respublika maşinqayırma sənayesinin dinamik inkişafı davam etdirilmişdi.

1970-1980-ci illərdə maşinqayırma sənayesi ilə yanaşı, digər sənaye sahələri də sürətlə inkişaf edirdi: 1975-ci ildə istifadəyə verilmiş Bakı məişət kondisionerləri zavodu keçmiş SSRİ-də ən iri zavod idi və ildə 400 min sünə iqlim apparatı buraxırdı. Bu illərdə respublikada radio, maşinqayırma, iri elektrotermik soba zavodları, məişət cihazlarını avtomatik idarəetmə qurğuları istehsal edən zavodlar, cihazqayırma zavodunun ikinci növbəsi tikilib istifadəyə verilmişdi.

70-80-ci illərdə yeni yaradılan istehsal sahələrindən biri də əlvan metallurgiya sənayesi olmuşdu. Sumqayıtda alüminium istehsalına başlanmış, Gəncə alüminium zavodunda alüminium oksidi, sulfat turşusu və kalium sulfat alınmaqla alunitlərin kompleks emalı dünyada ilk dəfə olaraq mənimsənilmişdi. SSRİ-də ilk dəfə Bakı alüminium prokati zavodunda külçəsiz prokat texnologiyası tətbiq edilmişdi. Respublikanın boru-prokat zavodlarının işi yenidən qurulmuş, onun istehsal həcmi xeyli genişlənmişdi.

70-80-ci illərdə Azərbaycanda 18 elektrik stansiyasından ibarət energetika kompleksi yaradılmışdı.

1976-1980-ci illərdə Kür çayı üzərində 380 min kilovat gücündə Azərbaycan DRES-in və 120 min hektar sahəni suvarmaq üçün dəryaça tikilib istifadəyə verilmişdi.

Bu illərdə əlvan metallurgiya sahəsində məhsul istehsalı

2,2 dəfə çoxalmış, sahədaxili əlvan metallar prokati, xalq istehlakı mallarının istehsalı daha üstün inkişaf etmişdi.

1970-1985-ci illərdə Naxçıvan MSSR-də sənaye istehsalının həcmi 4,5 dəfə, DQMV-də 3 dəfədən çox, Bakıda 2,3 dəfə, Gəncədə (Kirovabad) 3,2 dəfə, Sumqayıtda 2,5 dəfə, Mingəçevirdə 4,1 dəfə, Əli Bayramlıda 1,8 dəfə artmışdı.

80-ci illərin birinci yarısında respublika sənayesi inkişafının ən yüksək səviyyəsinə çatdı. Keçmiş İttifaq üzrə sənaye istehsalının həcmində Azərbaycanın payı 1,5 dəfə, milli gəlirdə 1,6 dəfə artdı.

70-80-ci illərdə (1970-1985-ci illərdə) elektrotexnika sahəsində istehsalın həcmi 72%, kimya və neft kimya sənayesində 205%, maşinqayırma və metal emalı sənayesində 432% artmışdı. Bu illərdə qara və əlvan metallurgiya sənayesi 166%, meşə və ağaç emalı sənayesi 186%, tikinti materialları istehsalı 161%, yüngül sənaye 170 faiz artmışdı. 70-80-ci illərdə respublikada sənayenin maddi-texniki bazası möhkəmlənmiş, əsas istehsal fondları 1,4 dəfə artmış, 64 iri müəssisə istifadəyə verilmişdi.

Ümumi gücü iki milyon kilovatt olan Şamxor (Şəmkir) SES, Azərbaycan DRES Zaqafqaziya energetika sisteminə birləşdirilmişdi.

**Yüngül və yeyinti sənayesi.** Əhalinin ən başlıca problemlərindən biri də onun maddi və sosial həyat şəraitinin təmin edilməsi, gündəlik tələbat mallarına olan ehtiyaclarının ödənilməsidir.

70-80-ci illərdə respublika ərazisində fəaliyyət göstərən 1005 sənaye müəssisəsindən 531-i ağır sənayenin, 38-i energetikanın, 18-i yanacağın, 12-i metallurgianın, 164-ü maşinqayırmanın, 25-i kimya və neft kimyasının, 204-ü yüngül sənayenin, qalanları isə yeyinti sənayesinin payına düşdü.

70-80-ci illərdə həyata keçirilən tədbirlər nəticəsində 60-ci illərdə sənayenin bu sahələrində yaranmış çətinliklər və

problemlər aradan qaldırıldı. Yüngül və yeyinti sənayesinin inkişafında yeni mərhələ başladı. Yüngül sənayenin inkişafında ipək emalı, pambıqtəmizləmə, pambıq emalı, toxuculuq və digər sahələrin inkişafına diqqət xeyli artırılmışdı.

1976-1980-ci illərdə 38 yeni yüngül sənaye müəssisəsi, o cümlədən Gəncədə (Kirovabad) qənnadı fabriki, ət kombinatı, Bakıda tikiş fabriki, bulka-maya kombinatı, ayaqqabı hissələri fabriki, Sumqayıtda üst trikotaj paltarları fabriki, Xudatda və Lənkəranda konserv zavodları və digər istehsal müəssisələri işə salınmışdı. Bu illərdə respublikanın müxtəlif regionlarında 16 şərab zavodu tikilmişdir və respublikada üzüm emal edən qurğuların gücü üç dəfə artmışdır. Həmçinin yeyinti və yüngül sənaye sahələri texniki cəhətdən yenidən qurulmuş, yeyinti məhsulları sənayesi müəssisələrində müasir texnika və texnologiyanın tətbiqi, istehsal prosesinin avtomatlaşdırılması sahəsində 800-dən çox tədbir həyata keçirilmişdi. Ət və süd istehsalı sahəsində uğurlar daha böyük olmuşdu.

1976-1980-ci illərdə yüngül və yeyinti məhsulları istehsalı 1,4 dəfə, mədəni-məişət və təsərrüfat malları istehsalı 2,7 dəfə yüksəlmışdır. İstehlak mallarının çeşidi genişlənmiş, buraxılan məhsulların 4 mindən çoxu yeni, ilk dəfə buraxılmışdır. Gəncə Xalça Kombinatının işi yeniləşdirilmişdir.

1976-1980-ci illərdə yeyinti sənayesi məhsulları istehsalı 2,6 dəfə artmışdır.

Respublikada ilkin çay emalı fabriklarının sayı 11-dən 14-ə çatmış, iki çay çəkici-büküçü fabriki istifadəyə verilmişdir.

Bu illərdə Azərbaycanda konserv məhsulları istehsalı da böyük sürətlə inkişaf etmişdi. 1980-ci ildə 450 milyon banka konserv buraxılmışdı ki, bu da 1970-ci ildəkinə nisbətən 2,4 dəfə çox idi.

1980-ci ildə Azərbaycanda 76,4 min ton ət, 29,1 min ton kolbasa məmulatları, 219,6 min ton üzlü süd məhsulları, 54,8 min ton bitki yağı, 94,9 min ton qənnadı məmulatı, 164,1

milyon yarımlitirlik şüşə qabda mineral sular, 117,8 min ton duz, 18,6 min ton təbii çay istehsal olunmuşdu.

70-80-ci illərdə üzüm emalı və satışı sahəsində də xeyli irəliləyiş olmuşdu.

Bu illərdə Azərbaycanda üzüm satışı 2,1 dəfə çoxalmışdı.

Azərbaycanda şərabçılığın sonrakı inkişafında Sov. İKP MK və SSRİ Nazirlər Sovetinin «Azərbaycan SSR-də kənd təsərrüfatını daha da ixtisaslaşdırmaq, üzümçülüyü və şərabçılığı inkişaf etdirmək tədbirləri haqqında» 1979-cu ildə qəbul etdiyi qərar mühüm rol oynadı.

1970-80-ci illərdə respublikanın Şamxor (Şəmkir), Xanlar, Lerik, Yardımlı, İsmayıllı, Ağsu, Dəvəçi, Zəngilan və Abşeron rayonlarında şərabçılıq sənayesi istehsalı üzrə aqrar birliklər, Cəlilabad, Tovuz, Şamaxı, Qazax və Füzuli rayonlarında isə aqrar-sənaye komplekslərindən ibarət olan sovxo-zavodlar yaradıldı.

Nəticədə, 1970-ci ildə respublikada 22,7 milyon dekalitr şərab, 526 min dekalitr konyak istehsal edildiyi halda, 1980-ci ildə şərab istehsalı 70,7 milyon dekalitr, konyak istehsalı 1,16 milyon dekalitr çatmışdı. 70-80-ci illərdə Azərbaycanda 2 milyon tonluq müasir tipli ilkin şərab emalı zavodları tikilib istifadəyə verilmişdi. Bakıda fəaliyyət göstərən 1 və 2 sayılı şərab zavodları yenidən qurulmuş, istehsal edilən şərabların növü isə 40-dan 60-a çatdırılmışdı.

70-80-ci illərdə Azərbaycanda yeyinti və yüngül sənayenin digər sahələri də xeyli inkişaf etmişdi. Lakin 80-ci illərin ikinci yarısında keçmiş SSRİ-də gedən proseslər Azərbaycanda da bu sahənin inkişafına ağır zərbə vurmuşdu.

### **3. 70-80-ci illərdə respublika iqtisadiyyatında kənd təsərrüfatının xüsusi çəkisinin artması**

XX yüzilliyin 70-80-ci illərində respublikanın kənd təsərrüfatında əsaslı dönüş yaranmış, bu sahəyə diqqət xeyli artmışdı.

Respublika rəhbəri Heydər Əliyevin təşəbbüsü ilə çağırılmış Azərbaycan KP MK-nın 1969-cu il avqust plenumunda iqtisadiyyatın başqa sahələrində olduğu kimi, kənd təsərrüfatında da yaranmış vəziyyət ciddi təhlil edilmiş, geriliyin, nöqsanların səbəbləri aşkar edilmiş, mövcud vəziyyəti aradan qaldırmaq üçün yollar müəyyənləşdirilmiş, kompleks tədbirlər görülmüşdü.

Azərbaycan SSR-də kənd təsərrüfatının inkişafında Sov. İKP MK və SSRİ Nazirlər Sovetinin 1970-ci ilin iyulunda «Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını inkişaf etdirmək tədbirləri haqqında», 1975-ci ilin iyulunda qəbul etdiyi «Azərbaycan SSR-də kənd təsərrüfatını daha da intensivləşdirmək tədbirləri haqqında», 1979-cu ilin fevralında qəbul etdiyi «Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını daha da ixtisaslaşdırmaq, üzümçülük və şərabçılığı inkişaf etdirmək tədbirləri haqqında» qərarlar mühüm rol oynamışdı. Bu qərarlarda respublikada kənd təsərrüfatının vəziyyəti hərtərəfli təhlil olunmuş, onun inkişaf perspektivləri müəyyənləşdirilmiş, əkinçilik və heyvandarlığın inkişafında mövcud olan nöqsanların aradan qaldırılması üçün tədbirlər planı hazırlanmış, kənd təsərrüfatının dinamik inkişafını təmin etmək məqsədilə intensivləşmənin tətbiqinə əsaslı vəsait qoyuluşunun artırılmasına xüsusi diqqət verilmişdi.

70-ci illərdə və 80-ci illərin birinci yarısında respublika rəhbəri Heydər Əliyevin fədakar əməyi nəticəsində respublikanın iqtisadiyyatında kənd təsərrüfatının xüsusi çəkisi artmış, kənd təsərrüfatında, o cümlədən bitkiçilikdə, tərəvəzçilikdə, bostançılıqda, əkinçilikdə, heyvandarlıqda uzun sürən geriliyə son qoyulmuş, kənd təsərrüfatının bütün sahələrində dinamik inkişafa nail olunmuş, həmçinin bu sahənin gələcək illərdə daha intensiv inkişafi üçün möhkəm bünövrə qoyulmuşdu.

1969-1979-cu illərdə respublikanın kənd təsərrüfatında çox böyük irəliləyişlər baş vermişdi. Bu illərdə taxıl istehsalı 2,1 dəfə, pambıq istehsalı 2,5 dəfə, üzüm istehsalı 3,8 dəfə, tərəvəz istehsalı 2,4 dəfə, tütün istehsalı 2,1 dəfə, çay istehsalı 2,1 dəfə artmışdı.

Heydər Əliyevin prinsipial rəhbərliyi və iş təcrübəsi əsasında 1969-1982-ci illərdə İttifaq üzrə kənd təsərrüfatının ümumi məhsulunun 1,5-1,7 faizi respublikamızın payına

düşürdü, hansı ki, bu rəqəm 60-cı illərdə 1 faiz idi. Kənd təsərrüfatının ümumi məhsulu 2 dəfədən çox artmış, o cümlədən taxılçılıqda məhsuldarlıq 48 faiz, pambıqçılıqda 29 faiz, üzümçülükdə 51 faiz, tərəvəzçilikdə 37 faiz, heyvandarlıqda 31 faiz yüksəlmişdi.

70-80-ci illərdə kənd təsərrüfatında pambıqçılığın, üzümçülüğün və taxılçılığın xüsusi çökisi artmış, bu sahələrdə ixtisaslaşma və mərkəzləşdirmə həyata keçirilmiş və möhkəm maddi-texniki baza yaradılmışdır.

Pambıqçılıqda 70-ci ilə qədər orta illik məhsul yığıımı 327,7 min ton olmuşdursa, 1971-1975-ci ildə bu rəqəm 440,8 min ton, 1981-1985-ci illərdə 653,8 min ton, 1976-1980-ci illərdə isə Heydər Əliyev tərəfindən yaradılan möhkəm maddi-texniki baza əsasında 706,7 min ton olmuşdu. Hər hektardan məhsuldarlıq 35 sentnerə çatmışdı. Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 1969-1982-ci illərdə pambıqçılığın ixtisaslaşdırılması, onun daha əlverişli təbii-iqlim şəraitinə uyğun rayonlarda yetişdirilməsi təmin edilmişdi. Hesablamalar göstərir ki, pambıqçılıq Bərdə, Ağcabədi, Sabirabad, Beyləqan, Göyçay, Ağdaş, Ağsu rayonlarında daha yaxşı inkişaf etmişdi.

1981-ci ildə respublikamızda 1 milyon 15 min 300 ton pambıq istehsal olunması pambıqçılığın ən gəlirli sahə olduğunu, Azərbaycanda pambıqçılığın yüksək inkişafını təmin etməyin mümkünüyü sübut etdi.

1979-cu ildə Azərbaycanda 1,4 milyon hektar suvarılan torpaqdan 1982-ci ildə 305,7 min hektarda pambıq əkilirdi. Heydər Əliyevin böyük və zəngin iş təcrübəsi əsasında pambıq istehsalçıları ilə pambıq emalı müəssisələrinin six əməkdaşlığı yarandı və emal müəssisələrinin maddi-texniki bazası möhkəmləndi.

Pambıqçılıq respublikada və bütün keçmiş SSRİ məkanında böyük şöhrət qazandı. Respublikada pambıqçılıq sahəsində çox zəngin, qabaqcıl təcrübə məktəbi yarandı.

Nəticədə Orta Asiya pambıqçıları ilə təcrübə mübadiləsi genişləndi.

1970-ci ildən başlayaraq 80-ci illərin ortalarına qədər respublikada pambıq istehsali ilbəil artaraq, pambıq istehsali ən gəlirli sahəyə çevrilmişdi. 1971-1975-ci illərdə orta illik pambıq istehsali 440,8 min ton, 1976-1980-ci illərdə 627,5 min ton və 1981-1985-ci illərdə 706,7 min ton təşkil etmişdir. Hər hektardan məhsuldarlıq 1966-1970-ci illərdə 16,0 sentner, 1971-1975-ci illərdə 21,6 sentner, 1976-1980-ci illərdə 30,3 sentner, 1981-1985-ci illərdə 37,1 sentner olmuşdur. Respublikada 1981-ci ildə pambıq istehsali 1 milyon 315 min tona çatdırılmışdı. 1980-ci illərdə istehsal olunan pambığın 43 faizi Bərdə, Ağcabədi, Sabirabad, Beyləqan, Salyan rayonlarının payına düşündü. 1970-1979-cu illərdə əvvəlki on ildəkindən 2 milyon tondan çox pambıq istehsal olunmuş, orta illik artım 1,6 dəfə artmışdır.

1970-1980-ci illərdə respublikada 5,5 milyon ton pambıq istehsal olunmuşdu.

1983-cü ildən başlayaraq respublikada pambıq istehsali azalmağa başlamış və 1986-ci ildə istehsalın miqdarı 783,7 min tona, 80-ci illərin sonunda isə 350-400 min tona enmişdi.

Kənd təsərrüfatının ən gəlirli sahələrindən biri kimi, respublikada üzümçülüğün bərpa və inkişaf etdirilməsinə çox ciddi diqqət və qayğı göstərilmişdir. Hər şeydən əvvəl, bu illərdə H.Əliyevin rəhbərliyi və şəxsi köməyi ilə bir tərəfdən üzümçülükdə vəziyyətin yaxşılaşdırılmasına yönəldilmiş kompleks tədbirlər həyata keçirilmiş, digər tərəfdən isə geniş miqyasda yeni üzümlüklər salınmışdı. Həmçinin üzümçülük iqlim və torpaq xüsusiyyətlərində asılı olmayaraq respublikanın bir sıra rayonlarında və bölgələrində cəmləşdirildi. 60-ci illərdə üzümçülükdə yaranmış ağır vəziyyəti qısa müddətdə aradan qaldırmaq üçün təxirəsalınmaz tədbirlər görüldü. Azərbaycan KP MK-nin bürosunda «Üzümçülüğün

inkışafında ciddi nöqsanlar və respublikada üzüm istehsalını və şərabçılığı daha da yüksəltmək sahəsində qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsini təmin etmək tədbirləri haqqında» məsələ müzakirə olunmuş və əhəmiyyətli qərar qəbul edilmişdi.

Görülən kompleks tədbirlər sayəsində 1969-1982-ci illərdə üzümçülük misli görünməmiş sürətlə inkişaf etdi. 1969-cu ilə qədər orta illik üzüm istehsalının həcmi 232 min ton olduğu halda 1971-1975-ci illərdə bu rəqəm 431,9 min ton, 1976-1980-ci illərdə isə 945,0 min ton olmuşdu. 1982-ci ildə respublikada 1815,6 min ton üzüm istehsalı olunmuşdu. Məhsuldarlıq isə 1969-cu ildəki 43,6 sentnerdən 1982-ci ildə 101,5 sentnerə, əkin sahəsi isə 57,1 min hektardan 174,9 min hektara çatmışdı.

Üzümçülükdə ixtisaslaşma və təmərküzləşmə başa çatdırılmışdı. Belə ki, bu sahə Cəlilabad, Şamaxı, Qazax, Tovuz, Xanlar, Şəmkir, Cəbrayıl, Füzuli və digər rayonlarda cəmləşdirilmişdi. Təkcə 1975-ci ildə 1970-ci ilə nisbətən 2 dəfə çox məhsul istehsal edilmişdi. 1971-1975-ci illərdə Heydər Əliyevin qayğısı və köməyi ilə üst-üstə 353 min ton üzümü ilkin emal edən şərab zavodları tikilib istifadəyə verilmişdi.

Həmçinin respublikada üzümçülüyün 1976-1982-ci illərdəki inkişafında H.Əliyevin prinsipial mövqeyi və tələbi əsasında Sov. İKP MK-nın SSRİ Nazirlər Sovetinin «Azərbaycan SSR-də kənd təsərrüfatını daha da intensivləşdirmək haqqında» və 1979-cu il fevralın 22-də «Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını daha da ixtisaslaşdırmaq, üzümçülüyü və şərabçılığı inkişaf etdirmək tədbirləri haqqında» qərarlar əhəmiyyətli rol oynamışdır. Məhz bu qərarların həyata keçirilməsi və H.Əliyevin fədakar əməyi nəticəsində respublikada üzüm əkinin sahəsi 174,9 min hektara, üzüm istehsalı isə 1 milyon 815 min tona çatmışdı. Üzümün emalı və şərabçılıq genişlənmişdi. 1970-1979-cu illərdə

respublikada bir məhsul yiğimi ilində 860 min ton üzüm emal edən çoxsaylı zavodlar tikilmişdi. Ümumiyyətlə, 1971-1975-ci illərdə respublikada 28 yeni şərab zavodu istifadəyə verilmişdi. Bu zavodlar içərisində şampan və konyak zavodları müasir texnologiyaya daha uyğun idi. Bakı şampan zavodu ilk məhsulunu 1944-cü ildə buraxmışdı. Bu zavodda 1944-cü ildə 53 min şüşə şampan buraxılmışdı. 1965-ci ildə 739 min, 1970-ci ildə 1,129 min, 1979-cu ildə isə 2.400 min şüşə şampan istehsal edilmişdi.

70-ci və 80-ci illərin birinci yarısında şərab emalında konyak istehsalı da mühüm yer tutmuşdu. Bu içki növünün tələbat çox olduğundan həmin illərdə respublikada konyak spirti və konyak istehsalı ilbəil artmışdı. Əgər 1970-ci ildə 0,5 milyon litr konyak istehsal edilmişdisə, 1979-cu ildə bu rəqəm 1,3 milyon litrə çatdırılmış və 4,3 dəfə artmışdı. 70-ci illərdə və sonrakı dövrə respublikada «Moskva», «Şirvan», «Göygöl», «Azərbaycan» «Yubiley», «Gəncə» və s. adlı yeni konyaklar buraxılmışdı.

1980-ci ildə Dövlət Üzümçülük və Şərabçılıq Komitəsinin nəzdində 375 müəssisə və təşkilat, o cümlədən 298 ixtisaslaşdırılmış üzümçülük sovxozu var idi ki, bunlardan da 105-i üzümün ilkin emalı zavodu idi. Respublikada 8 müstəqil zavod var idi ki, onlar da üzümün birinci və ikinci emalı ilə məşğul olurdu. Həmçinin, il ərzində respublikada tədarük edilən üzümün 86,6%-i Dövlət Üzümçülük və Şərabçılıq Komitəsinin tabeliyində olan sovxoziların payına düşürdü.

«Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını daha da intensivləşdirmək tədbirləri haqqında» keçmiş Sov.İKP MK-nın və SSRİ Nazirlər Sovetinin 1975-ci il 9 iyul tarixli qərarında və 1977-1980-ci illərdə respublikanın iqtisadi və sosial inkişaf planında müəyyən olunmuş tapşırıqların müvəffəqiyyətlə həyata keçirilməsi nəticəsində, 1979-cu ildə

üzüm istehsalı 1,045 min tona çatdırıldı.

Dövlətə üzüm satışı 1969-cu ildəkinə nisbətən 1983-cü ildə 8,4 dəfə artmış, həmçinin bu ildə keçmiş İttifaq üzrə üzüm tədarükündə Azərbaycanın payı 4,3 dəfə çoxalıb 7%-ə çatmışdı.

1976-1980-ci illərdə dövlətə, təqribən, 5 milyon ton üzüm satılmış, Azərbaycanda iri üzümçülük rayonları yaranmışdı ki, bu da onların iqtisadi və sosial tərəqqisində çox böyük irəliləmə və perspektivlərə gətirib çıxarırdı. 1980-ci ildə yalnız Cəlilabad və Şamaxı rayonları dövlətə 1969-cu ildə bütün respublikanın təhvil verdiyindən 1,6 dəfə çox üzüm satmışdı.

1984-cü ildə respublikada üzüm istehsalı 2 milyon tona, hər hektardan məhsuldarlıq 95 sentnerə çatdırılmışdı.

Sərxoşluğu və alkoqolizmi aradan qaldırmaq haqqında keçmiş Sov.İKP MK-nın məlum qərarı ilə əlaqədar olaraq üzümçülüyün istiqamətini dəyişdirmək sahəsində görülən tədbirlərin uğursuzluqları respublikada üzümçülüyün son-rakı inkişafına pis təsir göstərmiş, min hektarlarla bol məhsul verən üzüm bağları məhv edilmiş, üzümçülüyə diqqət xeyli azalmış və nəticədə, iqtisadiyyatın bu mühüm sahəsində məhsul istehsalının, onun emalının inkişaf dinamikası pozulmuşdu.

Üzümçülüyün inkişaf etdirilməsinin yenidən qurulması programı qəbul edilsə də, bu sahədə görülən tədbirlər sənətə çatdırılmamışdı. Həmçinin üzümçülüyün üzləşdiyi yeni problemlərin həllində aidiyyatlı orqanlar və təşkilatlar lazımı qətiyyət və ardıcılıq göstərmirdilər. Nəticədə, üzümçülüyə pis münasibət yarandı. 80-ci illərin sonuna yaxın böyük əmək və zəhmət hesabına, külli miqdarda dövlət vəsaiti hesabına yaranmış aqrar bölmənin aparıcı sahələrindən biri olan üzümçülük təsərrüfatı məhv olmaq təhlükəsi ilə üzləşdi.

### Problemlər və çətinliklər

80-ci illərin ortalarından respublika iqtisadiyyatında dinamik inkişaf pozulmağa, istehsalın sürəti aşağı düşməyə

başladı. Bunun səbəbi, ilk növbədə, keçmiş SSRİ-də gedən ictimai-siyasi proseslərlə, həm də respublikaya rəhbərliyin zəifləməsi ilə bağlı idi.

70-ci illərə nisbətən 80-ci illərin ikinci yarısında istehsalın artım surəti sənayedə 1,8-2, kənd təsərrüfatında isə 2,3 dəfə azalmışdı.

İnzibati-amirlik metodu ilə rəhbərlikdən uzaqlaşa bilməyən sovet hökumətinin iqtisadiyyatda yaranmış problemləri, çətinlikləri həll etmək cəhdini baş tutmadı.

**Taxılçılığın inkişafı.** Respublikada taxılçılığı daha da inkişaf etdirmək üçün əlverişli iqlim və təbii şəraitin olmasına baxmayaraq 60-ci illərdə bu sahəyə diqqət zəif idi.

Azərbaycan KP MK-nın avqust (1969-cu il) və sonrakı plenumlarında taxılçılığa bəslənən yanlış və zərərli münasibət ciddi tənqid edildi, həmçinin taxılçılığın inkişaf perspektivləri göstərildi.

Respublikada kənd təsərrüfatının inkişafını yüksəltmək məqsədilə keçmiş Sov.İKP MK-nın və SSRİ Nazirlər Sovetinin qəbul etdiyi «Azərbaycan SSR-in kənd təsərrüfatını inkişaf etdirmək tədbirləri haqqında» 1970-ci il 23 iyul tarixli, «Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını daha da intensivləşdirmək tədbirləri haqqında» 1975-ci il 9 iyul tarixli qərarlarının həyata keçirilməsi nəticəsində Azərbaycanda taxılçılığın inkişafına diqqət xeyli artırılmışdı.

70-ci illərdən başlayaraq taxılçılıq, əsasən, aran və dağətəyi rayonlarda cəmlənmişdi.

Respublikanın ümumi torpaq sahəsi 8 mln. 642 min hektardır. Bunun 191 min hektarı kənd təsərrüfatı üçün yararlıdır. 70-ci illərdə bu sahənin 1 milyon 348 min hektarı əkin, 255 min hektarı isə çoxillik bitkilər – bağlar, üzümlüklər altında olmuşdur. Respublikada suvarılan torpaqların ümumi sahəsi 1 milyon 142 min hektar olmuş və bunun da 860 min hektarından əkin üçün istifadə edilmişdir.

Nəticədə 1970-1982-ci illərdə taxılçılıqda böyük irəliliyişlər baş vermişdi. Belə ki, əgər taxıl əkinini 1969-cu ildə 604,1 min hektar, istehsal 573,9 min ton, hektardan məhsuldarlıq isə 9,5 sentner təşkil edirdi, 1982-ci ildə 511,9 min hektar əkin sahəsindən 1.211,3 min ton taxıl əldə edilmiş, məhsuldarlıq 24,6 sentnerə çatdırılmışdı.

Respublikada taxıl istehsalı 1980-ci ildə 136,5 min ton, 1981-ci ildə 1150,8 min ton, 1982-ci ildə isə 1211,3 min ton təşkil etmişdi. Dövlətə taxıl satışı 1980-ci ildə 360,9 min ton, 1981-ci ildə 402,7 min ton, 1982-ci ildə isə 353 min ton olmuşdu.

1982-ci illərə qədərki dövr üçün qəbul edilmiş ərzaq programının yerinə yetirilməsi taxılçılığın durmadan inkişafını tələb etsə də, həmin illərdə respublikada bu sahənin integrasiyasına, dinamik, sabit inkişafına diqqət zəif olmuşdu.

Yalnız 1985-ci ildə respublikada taxıl istehsalı 1.300 min ton, orta illik məhsuldarlıq 25 sentner olmuşdu. İnkar etmək olmaz ki, əvvəlki illərlə müqayisədə taxıl istehsalında artım olmuşdu. Lakin respublika əhalisinin taxila olan ehtiyacı baxımından taxıl əkinini genişləndirmək, ümumi taxıl yığımını milyon tona çatdırmaq olardı. Bu nəticəni əldə etmək üçün taxıl əkinini sahələrini genişləndirmək, becərmə qaydalarına, meliorasiya işlərinə başlıca diqqət yetirmək, torpaqdan səmərəli istifadə etmək, hər hektardan məhsuldarlığı 40-45 sentnerə çatdırmaq, məhsul yığımını qısa müddətə və itkisiz başa çatdırmaq lazımdı.

Respublika əhalisinin taxıl məhsullarına olan tələbatına uyğun istehsal strukturu müəyyənləşdirilməli idi. Respublika əhalisinin taxila olan tələbatını tam ödəmək üçün 3,6 milyon ton taxıl istehsal etməli idi. Bu məlum olduğu halda, nədənsə uzun müddət respublikamızda taxıl istehsalına başlıca diqqət yetirilməmişdi.

80-ci illərin sonuna yaxın bu sahəyə diqqət bir qədər də

zəifləmişdi. Yalnız SSRİ-nin iflasından sonra müstəqillik əldə etmiş respublika hökuməti iqtisadi strukturda taxılçılığın inkişafına diqqəti artırmağa başladı. Taxıl əkinini sahələri genişləndirildi. Nəticədə, 1992-ci ildə 1 milyon 363 min ton taxıl istehsal edildi. Bu da respublikada taxila olan ehtiyacın 30-33%-ni təşkil edirdi. Respublikada taxılçılığın inkişafına münasibət kökündən dəyişməlidir.

**Bostançılıq və tərəvəzçiliyin inkişafı.** 1970-1980-ci illərdə respublikada kənd təsərrüfatını kompleks inkişaf etdirmək tədbirləri sistemində bostançılıq və tərəvəzçiliyin inkişafı özünəməxsus yer tutmuşdu. 70-ci illərdə bu sahənin inkişafı üçün görülən tədbirlər daha geniş miqyas almış, respublikamızda tərəvəz istehsalının ixtisaslaşdırılması və təmərküzləşdirilməsi sahəsində səmərəli iş aparılmışdı. Bu məqsədlə respublikamızda 1975-ci ildə təşkil edilmiş Azərbaycan Tərəvəz və Meyvə İstehsalı, Tədarükü, Emalı və Satışı Aqrar-Sənaye Birliyinin iş təcrübəsi müsbət olmuşdu. Tərəvəzçilik və meyvəçilik sovxozlari, çay yetişdirən sovxozlari, konserv, tədarük, nəqliyyat və tara müəssisələri, çay emali müəssisələri, elmi-tədqiqat meyvəçilik və tərəvəzçilik institutları, iki sovxozi-texnikum onun ixtiyarına verilmişdi. 17 rayonda aqrar-sənaye və aqrar-satış birliyi təşkil edilmişdi.

«Azərmeyvətərəvəzsənaye» Aqrar-Sənaye Birliyi 160 ixtisaslaşdırılmış sovxoza, 14 konserv zavoduna, 12 aqrar-sənaye və 7 aqrar-satış birliyinə mərkəzləşdirilmiş qaydada rəhbərlik etmişdi.

70-80-ci illərdə təsərrüfatlararası birlik və müəssisələrin təşkili əməyin xarakterində dərin keyfiyyət dəyişiklikləri yaradılmasını sürətləndirmişdi. Bu faktı demək kifayətdir ki, «Azərmeyvətərəvəzsənaye» Birliyi respublika üzrə kənd təsərrüfatı məhsullarının 13,3%-ni verirdi və respublikada tərəvəz istehsalının 83%-i burada cəmləşmişdi. 70-ci illərin ikinci yarısında tərəvəzçiliyin inkişafına diqqət daha da

gücləndirilmişdi. Tərəvəz, orta illik istehsalı 835 min tona çatmış, 70-ci illərin birinci yarısına nisbətən 58% artmış, 1980-ci ildə hər hektardan məhsuldarlıq 198 sentner olmuşdu.

1981-ci ildə isə dövlətə 644 min ton tərəvəz təhvil verilmişdi. Respublikanın əkinçilik məhsulunda tərəvəzçiliyin xüsusi çəkisi 70-ci illərdə ilbəil artmışdı. 70-ci illərin ikinci yarısı (1976-1980-ci illərdə) respublikada tərəvəzçiliyin inkişafında daha yeni, yüksək mərhələ olmuşdur. 1980-ci ildə hər hektardan məhsuldarlıq 1975-ci ilə nisbətən 27% çoxalmışdı. Tərəvəzin çeşidi genişlənmiş, keyfiyyət isə bir qədər yüksəlmişdi. Tərəvəzçiliyin rentabelliyi 65%-ə çatdırılmışdı. 1976-1980-ci illərdə tərəvəzçiliyin inkişafı sahəsində Lənkəran, Masallı, Xaçmaz və digər rayonlar mühüm rol oynamışdı.

Respublikada 1970-ci ildə 234,3 min ton tərəvəz istehsal edilmişdi, 1971-1975-ci illərdə orta illik istehsal 324,1 min ton, 1975-ci ildə 369,5 min ton, 1976-1980-ci illərdə 477,1 min ton, 1980-ci ildə 458,1 min ton, 1981-1985-ci illərdə 522,9 min ton və 1985-ci ildə 540,2 min ton, 1986-ci ildə 508,4 min ton, 1987-ci ildə 443,9 min ton olmuşdu.

1980-ci ildə tərəvəz məhsulları tədarükü 1975-ci ildəkinə nisbətən 36%-ə qədər artmış, 1976-1980-ci illərdə respublikanın tərəvəzçilik təsərrüfatlarında 4,2 mln ton məhsul istehsal olunmuşdu. Digər tərəfdən, tərəvəzin məhsuldarlığı da bu illərdə xeyli artmış, orta hesabla illik məhsul istehsalı hər hektardan 200 sentner olmuşdu ki, bu da 1966-1970-ci illərdəki göstəriciləri 1,7 dəfə, 1971-1975-ci illərdəki göstəriciləri 1,4 dəfə ötürüb keçmək demək idi.

1981-1985-ci illərdə respublikada kənd təsərrüfatının kompleks inkişafı üçün dövlət tərəfindən 1 milyard 350 milyon manat, meliorasiya təsərrüfatı qurğuları tikintisi üçün 1 milyard 200 milyon manat məbləğində əsaslı vəsait ayrılmışdı. Bunun nəticəsində su təminatı yüksək və sabit tərəvəz məhsulu

götürmək üçün möhkəm təməl yaradılmışdı. Nəticədə, 1985-ci ildə tərəvəzçilik məhsulları tədarükü 1975-ci ilə nisbətən 36%-dən çox artmışdı. Lakin bu inkişaf sürətini uzun müddət saxlamaq mümkün olmamışdı. Tezliklə iqtisadiyyatın ayrı-ayrı sahələrində müşahidə olunan mənfi meyllər öz təsirini tərəvəzçiliyin inkişafında da bürüzə vermişdi.

80-ci illərin ikinci yarısından başlayaraq, bostançılıqda və tərəvəzçilikdə yenə də nöqsanlar və neqativ hallar yaramağaya başlamışdı. Belə ki, tərəvəzçiliyin inkişafında mühüm əhəmiyyəti olan istixana təsərrüfatının gücündən daha məhsuldar istifadə edilməmiş, örtülü təsərrüfatlarda – torpaqda tərəvəz istehsalına lazıminca diqqət yetirilməmişdi. Nəticədə, 1986-ci ildən başlayaraq tərəvəzçiliyin inkişafında – istehsalda geriləmə başlamış, sabit inkişaf dinamikası pozulmuşdu. Su ehtiyatlarının azlığı da istehsala pis təsir göstərmişdir. Həmçinin, istehsalın azalmasının qarşısının alınması üçün kompleks şəkildə heç bir tədbir görülməmiş, belə bir şəraitdə istehsala köhnə münasibətlər, arxayıncılıq psixologiyası özünü göstərmişdi.

1976-1980-ci illərdə, demək olar ki, kənd təsərrüfatında əmək məhsuldarlığının orta illik artımı 6,7% olmuşdu. 1980-ci ildə kənd təsərrüfatında əmək məhsuldarlığı 1975-ci ilə nisbətən 138% artmışdı. O cümlədən, hər hektardan məhsuldarlıq aşağıdakı inkişaf səviyyəsində olmuşdu:

1970-1980-ci illərdə kənd təsərrüfatı məhsulları istehsalı əhəmiyyətli dərəcədə artmış, istehsalın rentabelliyi yüksəlmüşdi. Məsələn, 1976-1980-ci illərdə kolxoz və sovxozlardan xalis gəliri 1971-1975-ci illərə nisbətən 2,1 dəfə, 1966-1970-ci illərə nisbətən isə 5 dəfə çoxalmışdı. 1980-ci ildə kənd təsərrüfatında rentabellik keçmiş İttifaqın orta səviyyəsindən yuxarı qalxmış, kolxozlarda 35%, sovxozlarda 30% olmuşdu.

70-ci illərdə respublikanın kənd təsərrüfatı istehsalı sürətlə artmış və nəticədə, keçmiş İttifaq üzrə olan göstəriciləri

ötüb keçmişdi. Beləliklə, respublikanın iqtisadiyyatında kənd təsərrüfatı istehsalının xüsusi çəkisi xeyli yüksəlmışdı.

70-ci illərin ikinci yarısında birinci yarımilliyə nisbətən ölkəyə 1,5 dəfə çox taxıl, pambıq, tərəvəz, 2,2 dəfədən çox üzüm, 16% çox ət, 20% çox yun, 36% çox yumurta və 33% çox süd verilmişdi.

Bununla yanaşı, faktiki və statistik sənədlər göstərir ki, 80-ci illərin ortalarına yaxın iqtisadiyyatın başqa sahələrində olduğu kimi, kənd təsərrüfatının aparıcı sahələrində də obyektiv və subyektiv səbəblərdən artım sürəti pozulmuş, istehsal azalmağa başlamışdı. Buna başlıca səbəb Sovet cəmiyyətində baş verən ictimai-siyasi proseslər, iqtisadiyyatın idarə edilməsində yaranan mənfi meyllər, ciddi nöqsanlar, həm də respublikanın öz daxilində kənd təsərrüfatına qeyri-ciddi münasibətin, arxayıncılığın yaranması idi.

**70-80-ci illərdə Azərbaycan SSR-də tütünçülük, baramaçılıq, çayçılıq.** 1969-cu il avqust və sonrakı plenumlarda respublikada tütünçülüyü, baramaçılığın və çayçılığın vəziyyəti geniş təhlil olundu, uzun sürən geriliyin səbəbləri müəyyənləşdirildi və bu təsərrüfat sahələrinin inkişaf perspektivləri göstərildi.

Azərbaycanda tütün, barama və çay istehsalının vəziyyəti və daha da inkişaf etdirilməsi ilə bağlı məsələlərin müzakirəsi Azərbaycan KP MK-nin XVIII, XXIX, XXX və XXXI qurultaylarının qərarlarında da öz əksini tapdı.

70-80-ci illərdə respublikada tütün istehsalına diqqət xeyli gücləndi. Bu illərdə tütünçülük təsərrüfatlarında kompleks tədbirlər görüldü, mərkəzləşmə və sahənin ixtisaslaşması aparıldı. Tütünçülük əsasən Qəbələ, Qazax, Lerik, Qubadlı, Balakən, Oğuz, Şəki, Zaqatala, Zəngilan və digər rayonlarda cəmləşdirildi.

Respublika rəhbəri Heydər Əliyevin düzgün, məqsədyönlü siyasəti nəticəsində 70-80-ci illərdə tütünçülükdə böyük

irəliləyişlər başladı. Respublikada tütün istehsalı 1969-cu ildəki 24,4 min tondan 80-ci illərin ortalarında 67 min tona, məhsuldarlıq müvafiq olaraq 18 və 35,3 sentnerə çatdırılmışdı.

**70-80-ci illərdə çayçılıq.** Azərbaycanın kənd təsərrüfatının ən mühüm sahələrindən biri də çayçılıqdır. 70-80-ci illərdə çayçılığın inkişafına böyük diqqət yetirilmişdir. 70-ci ilə qədər respublikada cəmi 7,5 min hektar sahədə çay bitkisi əkilmiş, bu sahədən 9,9 min ton yaşıl çay yarpağı istehsal olunmuşdu. Bu zaman bir hektardan orta məhsuldarlıq 16,9 sentner təşkil etmişdir. Respublika rəhbəri Heydər Əliyev kənd təsərrüfatı işçilərinin respublika toplantılarında kənd təsərrüfatının digər bölmələri ilə yanaşı, çayçılığın da inkişaf etdirilməsi üçün konkret göstərişlər vermiş, təkliflər irəli sürmüştü. Nəticədə, çayçılığın zonalar üzrə ixtisaslaşdırılması və təmərküzləşdirilməsi istiqamətində böyük işlər görülmüşdü. 1978-ci ildə dövlətə 48 min ton yaşıl çay yarpağı təhvil verilmiş, əmək məhsuldarlığı 1970-ci ilə nisbətən 31,3 faiz artmışdı. 70-80-ci illərdə çayçılıq sahəsində Lənkəran, Astara, Masallı rayonları ixtisaslaşdırılmışdı. 1977-ci ildə Azərbaycanda 14,2 min ton yaşıl çay yarpağı tədarük edilmişdi ki, bu da 1940-ci ildəkindən 33 dəfə çox idi.

70-80-ci illərdə respublikada istehsal olunan çay yarpağının 97 faizi Azərbaycan Tərəvəz və Meyvə İstehsalı, Tədarükü, Emali və Satışı Aqrar Sənaye Birliyinin sovxozlarında istehsal edilmişdi və Aqrar sənaye ineqrasiyası əsasında çaybecərmənin ixtisaslaşdırılması Lənkəran, Masallı və Astara rayonlarının iqtisadiyyatının inkişafına böyük təsir göstərdi. Bu rayon təsərrüfatlarında «Azərbaycan – 2», «Azərbaycan – 4» və Gürcüstandan gətirilmiş «Kolxida» kimi məhsuldar çay sortlarının əkinin genişləndirildi.

70-ci illərdə Azərbaycan çayı keçmiş sovet imperiyasının 200-dən çox şəhərinə, xarici ölkələrə göndərilirdi.

1979-cu ildə çay istehsalı 20 min tona çatdırıldı ki, bu da

1969-cu ildəkindən 2,1 dəfə çox idi.

Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Soveti 1982-ci il dekabrın 2-də «1982-1985-ci illərdə respublikada çay təsərrüfatının və çay sənayesinin inkişafına dair» 533 sayılı qərar qəbul etmişdi ki, bu da çayçılığın sonrakı inkişafında başlıca rol oynamışdı. Nəticədə, 1981-1985-ci illərdə respublikanın çayçılıq təsərrüfatlarında 108,4 min ton əvəzinə 146 min ton yaşıl çay yarpağı toplanmışdı. Bu illərdə respublikada çay becərilən sahələr 12,3 min hektara, hektardan məhsuldarlıq isə 45 sentnerə çatdırılmışdı.

Azərbaycan çayı dəfələrlə beynəlxalq yarmarkalarda və sərgilərdə, o cümlədən 1975-ci ildə Macarıstanda, 1982-ci ildə Anqolada, Efiopiada, Çexoslovakiyada və digər ölkələrdə nümayiş etdirilmiş və mükafatlar almışdı.

Lakin 1988-ci ildən respublikada yaşıl çay yarpağı istehsalı ilbəil azalmağa başlamışdı.

**Baramaçlıq.** 70-80-ci illərdə Azərbaycan kənd təsərrüfatının ən gəlirli sahələrindən biri olan baramaçlılığın inkişafına da diqqət artırılmışdı. Bu illərdə baramaçlılığın inkişafından daha səmərəli istifadə olunmasının yolları müəyyən edilmiş, yeni baramaçlıq təsərrüfatları yaradılmışdı.

Heydər Əliyevin rəhbərliyi altında 1971-ci ilin 17 martında Azərbaycan KP MK və respublika Nazirlər Sovetinin «Azərbaycan SSR-də ipəkçiliyi inkişaf etdirmək tədbirləri haqqında» qərar qəbul olundu ki, bu da ipəkçiliyin sonrakı inkişafında böyük əhəmiyyətə malik oldu.

İpəkçilik Bərdə, Zaqatala, Şəki, Balakən, Göyçay, Ağdaş, Cəbrayıllı və digər rayonlarda cəmləşdirildi. 70-80-ci illərdə Azərbaycan ipəyinin şöhrəti özünə qaytarıldı.

Respublikada barama istehsalı 1969-cu ildəki 3569 tondan 1982-ci ildə 5272 tona çatdırıldı. 1970-1982-ci illərdə dövlətə satılan baramanın miqdarı 1,4 dəfə artmış, barama istehsalı 1983-cü ildə 5039 ton, 1986-cı ildə isə 5678 ton təşkil

etmişdi. Sonrakı illərdə respublikada barama istehsalına diqqət zəiflədiyindən istehsalın miqdarı azalmağa başlamışdır. 1993-cü ildə barama istehsalı 3202 tona endi.

1969-1982-ci illərdə respublika iqtisadiyyatında, o cümlədən sənaye və kənd təsərrüfatında sıçrayışlı, misilsiz inkişaf, maddi istehsalın öz strukturunda mütərəqqi keyfiyyət dəyişiklikləri, həm də əhalinin maddi rifah halının durmadan yaxşılaşmasını təmin etmiş, həyat səviyyəsi, mədəni və mənəvi həyatı yüksəlmişdi. İqtisadi həyatdakı uğurlar əhalinin milli gəlirinin artmasına səbəb olmuşdu. 1970-ci ildə Azərbaycanda adambaşına milli gəlir orta ittifaq səviyyəsinin 62 faizini təşkil edirdisə, 1980-ci ildə bu rəqəm 80 faizə yüksəlmişdi.

Respublikada milli gəlir 1965-ci ilə nisbətən 1975-ci ildə 2 dəfə, 1982-ci ildə 4,1 dəfə artmışdır.

Xalq təsərrüfatında çalışan fəhlə və qulluqçuların orta aylıq əmək haqqı 1970-ci ildəki 125 manatdan 1982-ci ildə 164 manata qaldırılmışdır. Kolxozçuların orta aylıq əmək haqqı müvafiq olaraq 80 manat və 208 manat olmuşdu.

«Baş verən dəyişikliklərin miqyasına, iqtisadi və sosial sahələrdə aparılan dərin struktur islahatlarının xarakterinə, xalqın maddi rifah halının keyfiyyətcə yeni mərhələyə keçirilməsinə görə IX, X və XI beşilliliklər Azərbaycanın yeni tarixində ən mühüm yer tutur». 80-ci illərin ortalarından başlayaraq, respublika rəhbərlərinin bacarıqsızlığı və səhlənkarlığı nəticəsində, keçmiş ittifaqda gedən proseslərin təsiri altında respublikada 1969-1982-ci illərdə formalasmış iqtisadi inkişaf dinamikası pozulmuş, intensiv inkişaf ekstensiv xarakter almış, istehsalın səviyyəsi bütün sahələrdə aşağı düşməyə başlamışdır.

Cədvəl 1  
**1969-1982-ci illərdə Azərbaycanda barama istehsalı barədə**

İllər	İstehsal (ton)	İllər	İstehsal (ton)
1969	3569	1976	4856
1970	3661	1977	5007
1971	4055	1978	4740
1972	4095	1979	4848
1973	4456	1980	4984
1974	4455	1981	4901
1975	4385	1982	5272

Cədvəl 2

**1969-1982-ci illərdə  
Azərbaycan Respublikasında mal-qaranın sayı  
(ilin axırına min baş)**

İllər	Mal	O cümlədən inək, camış	Davar	Qus
1960	1373,0	505,3	48845	7422,0
1965	1460,3	576,3	3864,9	6850,5
1969	1560,3	615,0	3960,6	8623,8
1970	1576,8	605,1	4371,2	8780,8
1980	1806,2	675,8	5361,6	20687,6
1982	1887,1	723,1	5332,4	24470,0

**70-80-ci illərdə kənd təsərrüfatının ən əhəmiyyətli sahələrindən** biri **heyvandarlıq** idi. Bu illərin səciyyəvi xüsusiyyətlərindən biri də ondan ibarət idi ki, heyvandarlığın inkişafında ciddi kəmiyyət və keyfiyyət dəyişiklikləri baş vermişdi.

Digər tərəfdən, əhalinin ərzəga ola ehtiyacının ödənilməsində heyvandarlığın inkişaf etdirilməsi mühüm əhəmiyyətə malikdir. Bu sahədə geriliyin aradan qaldırılması, heyvandarlıq təsərrüfatının mexanikləşdirilməsi, ixtisaslaşdırılması, möhkəm yem bazasının yaradılması, mal-qaranın tərkib və cinsinin yaxşılaşdırılması, zoobaytarlıq xidmətinin yüksəldilməsi və s. məsələlər dövlət və hökumət orqanlarının daha çox diqqət yetirdiyi problemlər olmuşdu.

Respublikada heyvandarlığın inkişafında Azərbaycan KP MK-nın avqust (1969-cu il), Sov.İKP MK-nın və SSRİ Nazirlər Sovetinin «Azərbaycan SSR-in kənd təsərrüfatını inkişaf etdirmək tələbləri haqqında» 1970-ci il 23 iyul tarixli, «Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını daha da intensivləşdirmək tədbirləri haqqında» 1975-ci il 9 iyul tarixli, «Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını daha da ixtisaslaşdırmaq, üzümçülüyü və şərabçılığı inkişaf etdirmək tədbirləri haqqında» 1979-cu il 22 fevral tarixli və sonrakı digər qərarlarının yerinə yetirilməsi başlıca rol oynamışdı.

1975-ci il 25 sentyabrda Naxçıvan Muxtar Respublikası Nazirlər Sovetinin iclasında «Muxtar Respublikanın kolxoz və sovxozlarda iribuynuzlu mal-qara üzrə inkişaf vəziyyəti haqqında» məsələ müzakirə edilmişdi. Qeyd olunmuşdu ki, 1975-ci ildə 1974-cü ilə nisbətən iribuynuzlu mal-qaranın sayı 845 baş artlığı halda, Naxçıvan rayonunda inək-camışın ümumi sayı 245 baş, Ordubad rayonunda 70 baş, Şahbuz rayonunda 62 baş, Culfa rayonunda 68 baş azalmışdı.

1975-ci il dekabrın 30-da Naxçıvan Muxtar Respublikasının Nazirlər Sovetində «1974-1975-ci illərdə ictimai heyvandarlıq sahəsində baş vermiş cinayət hadisələri haqqında» məsələyə baxılarkən qeyd olunmuşdu ki, bu müdəddətə 19 cinayət hadisəsi baş vermiş, dövlətə 27371 manat zərər dəymiş və onun 20672 manatı cinayətkarların hesabına ödənilmişdir. 1974-cü ildə 277 baş xırdabuynuzlu, 40 baş iribuynuzlu mal-qara və 1975-ci ilin 9 ayında 702 baş xırdabuynuzlu, 56 baş iribuynuzlu mal-qara mənimşənilmişdi.

Məhsuldar mal-qaranın cinsləşdirilməsinə respublikanın heyvandarlıq təsərrüfatlarında diqqət xeyli artırılmış, SSRİ-nin müxtəlif yerlərindən respublikaya 34 min baş məhsuldar cins mal-qara gətirilmişdi. Nəticədə, respublika üzrə 1975-ci ildə 1965-ci ilə nisbətən ət istehsalı 1,3 dəfə, süd istehsalı 1,8 dəfə artmışdı.

Heyvandarlığın inkişafı sahəsində qazanılmış nailiyyətlərin nə dərəcədə böyük ictimai-iqtisadi və siyasi əhəmiyyətə malik olduğunu daha ətraflı, dolğun təsəvvür etmək üçün, qısaca da olsa, 70-ci illərə qədərki on illik dövrdə respublikamızda kənd təsərrüfaftının bu mühüm sahəsinin – heyvandarlığın inkişaf səviyyəsinə nəzər yetirək: 1959-1965-ci illərdə kolxozlarda, təsərrüfatlararası müəssisələrdə, sovxozlarda və digər dövlət təsərrüfatlarında heyvandarlıq məhsullarının orta illik istehsalı 169,2 milyon manata, 1966-1970-ci illərdə isə 175,5 milyon manata bərabər idi. Həmçinin, heyvandarlığın məhsuldarlıq göstəriciləri çox aşağı idi. 1969-cu ildə kolxoz və sovxozlarda hər inək və camışdan cəmi 677 kq süd sağılmış, hər yumurtlayan toyuqdan 92 yumurta alınmışdı. Dövlətə satılmış hər baş qaramalın orta diri çəkisi cəmi 209 kq idi. Hər 100 doğar inəkdən 49 buzov, hər 100 ana qoyundan 43 quzu alınmışdı.

Respublikada ictimai heyvandarlığın sonrakı illərdə inkişaf prinsipləri keçmiş Sov. İKP MK-nin və SSRİ Nazirlər Sovetinin «Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını daha da intensivləşdirmək tədbirləri haqqında» 1975-ci il iyulun 9-da qəbul etdiyi qərarda öz əksini tapmışdır. Bu qərar respublikanın mərkəzi və yerli idarəetmə orqanlarında geniş şəkildə müzakirə edildi. Müəyyən olundu ki, hələ də bir çox heyvandarlıq təsərrüfatlarında ciddi nöqsanlar qalmaqdadır. Süründürməçilik, rəqəmlərin şişirdilməsi, saxta sənədləşmə və s. heyvandarlıq təsərrüfatında tam ləğv edilməmişdi.

1979-cu ildə respublikanın heyvandarlıq təsərrüfatları 136 min ton ət, 768 min ton süd, 690,4 milyon ədəd yumurta istehsal etmişdi. 1975-ci ilə nisbətən 1980-ci ildə süd istehsalı - 31%, ət - 14%, yumurta - 26% və yun - 21% artmışdı.

1980-ci ildə dövlətə 121,2 min ton mal-qara və quş əti, 326,1 min ton süd, 278,4 milyon yumurta, 11,8 min ton yun tədarük edilmişdi. Heyvandarlığın inkişafı ilə bağlı

materialların və sənədlərin təhlili göstərir ki, kolxoz və sovxozlarda 1980-ci ildə 10 il əvvəldəkinə nisbətən 1,5-3 dəfə çox heyvandarlıq məhsulu istehsal edilmişdi.

70-ci illərin ikinci yarısında respublikada heyvandarlıq məhsulları istehsalı 641 milyon manata, ictimai təsərrüfatlarda isə 286 milyon manata çatmışdı ki, bu da 1966-1970-ci illər üzrə müvafiq göstəricilərdən 203 və 110,4 milyon manat çox idi. 1976-1980-ci illərdə isə kənd təsərrüfatı müəssisələrində heyvandarlıq məhsulları istehsalının 1971-1975-ci illərə nisbətən mütləq artımı 65 milyon manat olmuşdu ki, bu da 1959-1970-ci illərdəki müvafiq göstəricidən 10 dəfə çox idi.

Görülmüş tədbirlər nəticəsində, 1976-1980-ci illərdə respublikamızda heyvandarlıq məhsullarının tədarükü də yaxşılaşmış, məsələn, mal-qara və quş əti tədarükü 14%, yumurta tədarükü 26%, süd tədarükü 31%, yun tədarükü 21% artmışdı.

80-ci illərdə zoobaytarlıq xidmətinin aşağı səviyyədə olması, mal-qara üçün bina və tövlə təminatının pis olması kimi nöqsanlar və çətinliklər də mövcud idi. Belə nöqsanlar Yardımlı, Zərdab, Sabirabad, Ucar, Göyçay rayonlarının heyvandarlıq təsərrüfatlarında daha dözülməz vəziyyət əmələ gətirmişdi.

80-ci illərdə respublikada heyvandarlığın inkişafı ilə bağlı bir sıra mühüm qərarlar qəbul edilmişdi. 1981-ci ilin martında «Heyvandarlıq məhsullarının istehsalının artırılması, dövlətə satılması və yem bazasının möhkəmləndirilməsi sahəsində Abşeron, Şəki, Xanlar, Beyləqan və İsləməlli rayonlarının heyvandarlarının təşəbbüsü haqqında», 1981-ci ilin iyununda «Sov. İKP XXVI qurultayının tələbləri ilə əlaqədar ictimai heyvandarlığın inkişafı sahəsində Abşeron və Balakən rayonlarının partiya təşkilatlarının işi haqqında» Azərbaycan KP MK və Respublika Nazirlər Sovetinin qəbul etdiyi qərarlar Azərbaycanda heyvandarlığın inkişafı sahəsində təsərrüfat orqanlarının fəaliyyətinin güclənməsinə səbəb olmuşdu.

Heyvandarlığın intensiv inkişafını təmin etmək üçün möhkəm yem bazasının yaradılmasına xüsusi əhəmiyyət verən Şamaxı heyvandarları yem bitkiləri əkinlərini genişləndirmişdilər. Rayonda tez-tez heyvandarların müşavirələri keçirilirdi. Müşavirələrdə bu sahənin problemləri ciddi şəkildə müzakirə edilir, nöqsanları aradan qaldırmağın yolları müəyyənləşdirilirdi. 1983-1984-ci illərdə rayonun 27 təsərrüfatında 21 yem seksi istifadəyə verilmişdi.

Sənaye prinsipləri əsasında heyvandarlığın mexanikləşdirilməsi sahəsində Qazax, Şəmkir, Saatlı, Bərdə rayonlarının təsərrüfatlarında müsbət iş təcrübəsi əldə edilmişdi. 1984-cü ilin dekabrında keçirilmiş rayon heyvandarlarının iclasında qeyd edilmişdi ki, rayonun heyvandarlıq təsərrüfatlarında mal-qaranın cinsləşdirilməsi 40%-ə çatdırılmış, bir yem zavodu istifadəyə verilmişdir, 10 yem seksi tikilmiş, əl əməyi mexanikləşdirilmişdir.

80-ci illərdə əvvəlki illərlə müqayisədə respublikada heyvandarlığın intensiv inkişafi, mexanikləşdirilməsi, möhkəm yem bazasının yaradılması, fermalarda maddi-texniki bazarın möhkəmləndirilməsi nəticəsində, heyvandarlıq məhsullarının istehsalı xeyli artmışdı.

80-ci illərin birinci yarısında – 1982-ci ildə qəbul edilmiş ərzaq programının heyvandarlıq məhsulları istehsalına və tədarükünə dair tapşırıqlar, əsasən, yerinə yetirilmişdi. Ət, süd, yun, yumurta istehsalı xeyli inkişaf etmişdi. Quşçuluqda yumurta və ət istehsal edən iri komplekslər yaradılmışdır. Quş əti satışı 1985-ci ildə 20,4 min ton olmuşdu ki, bu da 1980-ci ildəkindən dörd dəfə çox idi. Keçmiş DQMV, Abşeron, Ağdam, Xaçmaz, Saatlı, Şamaxı, Şəki, İmişli, Qazax rayonlarının təsərrüfatları respublikada heyvandarlıq problemlərinin həllinə xeyli kömək göstərmişdi.

Lakin heyvandarlıq məhsullarının inkişaf dinamikasında 80-ci illərin ortalarında yalnız yun istehsalı azalmağa

başlamışdı. 80-ci illərin sonlarına yaxın isə heyvandarlıq məhsullarının digər sahələrində də istehsal aşağı düşməyə başlamışdı.

1975-1985-ci illərdə respublikada yaradılmış 150-dən çox heyvandarlıq kompleksinin gücündən süd istehsalında cəmi 40%, ət istehsalında 50% istifadə olunmuşdu.

Azərbaycan KP MK-nın iyun (1984-cü il) plenumunda kənd təsərrüfatı məsələlərinə dair respublika partiya-təsərrüfat fəalları yığıncağında heyvandarlığın idarə edilməsində ciddi nöqsanlar olduğu göstərilmişdi.

80-ci illərin sonuna yaxın bir sıra obyektiv və subyektiv səbəblərdən heyvandarlığın inkişafında yaranmış problemləri və çətinlikləri həll etmək mümkün olmadı.

#### 4. Sosial-mədəni quruculuq

Respublikanın iqtisadi inkişafi əhalinin sosial-mədəni həyatını və onların maddi rifah vəziyyətini müəyyən edirdi.

70-80-ci illərdə bu sahədə əsaslı dönüş başlamışdı. 1989-cu il siyahıya alınmasına görə, respublikada 7,1 milyon əhali yaşayırırdı.

**Əhali.** 70-80-ci illərdə Azərbaycanın iqtisadi inkişafi əhalinin sosial strukturunda ciddi dəyişikliklərə, əhalinin sayının artmasına səbəb oldu.

1970-1988-ci illərdə Azərbaycan əhalisinin artım dinamikası aşağıdakı cədvəldə öz əksini tapmışdır:

İllər	Əhalinin sayı (min)	Şəhər əhalisi	Kənd əhalisi
1970	5117	2564	2553
1971	5227	2632	2595
1972	5339	2707	2632
1973	5444	277	2667
1974	5544	2854	2690
1975	5644	2921	2728

**XII mühazirə**

<b>1976</b>	<b>5734</b>	<b>2993</b>	<b>2741</b>
<b>1977</b>	<b>5828</b>	<b>3065</b>	<b>2763</b>
<b>1978</b>	<b>5924</b>	<b>3128</b>	<b>2796</b>
<b>1979</b>	<b>6028</b>	<b>3200</b>	<b>2828</b>
<b>1980</b>	<b>6112</b>	<b>3254</b>	<b>2858</b>
<b>1981</b>	<b>6202</b>	<b>3313</b>	<b>2889</b>
<b>1982</b>	<b>6303</b>	<b>3373</b>	<b>2930</b>
<b>1983</b>	<b>6399</b>	<b>3429</b>	<b>2970</b>
<b>1984</b>	<b>6506</b>	<b>3486</b>	<b>3020</b>
<b>1985</b>	<b>6614</b>	<b>3553</b>	<b>3061</b>
<b>1986</b>	<b>6708</b>	<b>3617</b>	<b>3091</b>
<b>1987</b>	<b>6811</b>	<b>3678</b>	<b>3133</b>
<b>1988</b>	<b>6917</b>	<b>3748</b>	<b>3169</b>

Cədvəldən göründüyü kimi, əhalinin sayı 1970-ci ildəki 5117 min nəfərdən 1988-ci ildə 6917 min nəfərə çatmışdır. Şəhər əhalisi respublika əhalisinin ümumi sayının 54 faizini, kənd əhalisi isə 46 faizini təşkil edirdi. Müvafiq olaraq 1970-ci ildə kişilərin sayı əhalinin ümumi sayının 49 faizini, qadınlar isə 51 faizini təşkil edirdisə, bu rəqəm 1988-ci ilə qədər dəyişməmişdir.

Respublika əhalisinin milli tərkibi 1989-cu ildə aşağıdakı kimi olmuşdur:

- |                   |                    |
|-------------------|--------------------|
| - azərbaycanlılar | - 5805,0 min nəfər |
| - ruslar          | - 392,3 min nəfər  |
| - ermənilər       | - 390,5 min nəfər  |
| - ləzgilər        | - 171,4 min nəfər  |
| - avarlar         | - 44,1 min nəfər   |
| - ukraynalılar    | - 32,4 min nəfər   |
| - tatarlar        | - 28,6 min nəfər   |
| - yəhudilər       | - 25,3 min nəfər   |
| - talişlər        | - 17,7 min nəfər   |
| - türklər         | - 17,7 min nəfər   |
| - gürcülər        | - 14,2 min nəfər   |
| - kürdlər         | - 12,2 min nəfər   |
| - tatlar          | - 10,2 min nəfər   |
| - udinlər         | - 6,1 min nəfər    |
| - dağ yəhudiləri  | - 5,5 min nəfər    |

**Azərbaycan SSR XX yüzilliyin  
70-80-ci illərində**

- başqa millətlər - 44,6 min nəfər.  
Cədvəldən göründüyü kimi, 1989-cu ildə respublikada 1 milyon 216 min nəfər qeyri-azərbaycanlı yaşayırırdı.  
1990-ci ildə respublika əhalisi 7,037,9 min nəfərə, 2001-ci ildə 9 milyon 81 min nəfərə çatmışdı. Onlardan 51 faizini şəhər (4 milyon 107 min nəfər), 49 faizini (3 milyon 974 min nəfər) isə kənd əhalisi təşkil etdirdi.

Doğum, ölüm, nigaha daxil olma, nigahın pozulması halları da əhalinin təbii artımına təsir edən amillərə daxildir.

1970-ci ildə respublikada doğulanların ümumi sayı 151,0 min nəfər idisə, bu rəqəm 1987-ci ildə 184,6 min nəfər olmuşdur. 1970-ci ildə əhalinin hər 1000 nəfərinə 6,8 nigah qeydə alınmışdır. Bu rəqəm 1980-ci ildə 9,8, 1987-ci ildə isə 9,9 təşkil etmişdir. Müvafiq olaraq, nigahın pozulması 1,3; 1,2; 1,2 olmuşdur.

70-80-ci illərdə əhalinin təhsil səviyyəsi: 1970-ci ildə əhalinin hər 1000 nəfərindən 471 nəfəri ali və ya orta təhsilli idisə, 1979-cu ildə bu rəqəm 652 nəfər, 1986-ci ildə isə 741 nəfər təşkil edirdi.

70-80-ci illərdə respublika əhalisinin xalq təsərrüfatı sahələrində işləyən hissəsinin sayı 20,2 faiz artmışdı və onların 75,3 faizi maddi istehsal sahələrində çalışırdı. Qeyri-istehsal sahələrində çalışanların sayı 25,0 faizdən 26,1 faizə qalxmışdı. Xalq təsərrüfatında çalışan ali və orta ixtisas təhsilli mütəxəssislərin sayı artaraq 1970-ci ildəki 274 min nəfərdən 1987-ci ildə 625 min nəfərə çatmışdı. Onlardan ali təhsilli mütəxəssislərin sayı 366 min nəfər, orta ixtias təhsillilərin sayı isə 129 min nəfər idi.

70-80-ci illərdə istehsal sahələrində işləyən ziyalılarının üçdə iki hissəsi sosial mənşeyinə görə fəhlələr və kəndlilər içərisində çıxmışdı. 1970-ci ildə əhalinin ümumi sayında fəhlələrin sayı 51,5 faiz, qulluqcuların sayı 27,4 faiz və kolxozçuların sayı 20,6 faiz təşkil edirdisə, 1986-ci ildə

fəhlələrin sayı 26 faiz və kolxozçuların sayı 13 faiz olmuşdu.

70-80-ci illərdə əhalinin maddi rifah halı xeyli yaxşılaşmışdı. İşçilərin əmək haqqı, pensiyalar, təqaüdlər və müavinətlər və s. artmışdı. Əhalinin qaza, elektrikə, suya olan ehtiyaclarının təmin olunmasında xeyli işlər görülmüşdül. İstehlak mallarına olan ehtiyacın ödənilməsinə diqqət artırılmışdı. Mənzil tikintisi sahəsində əvvəlki on illə müqayisədə böyük irəliliyişlər var idi.

70-80-ci illərdə respublikada ümumi sahəsi 38 milyon kv.m. olan yaşayış evləri tikilmişdi. Lakin yenə də əhalinin mənzilə olan ehtiyacı ödənilmirdi. Mənzillərin tikintisi tələbatdan 2,4 dəfə geri qalırdı.

70-80-ci illərdə abadlıq işləri xeyli genişlənmişdi.

**Maarif və elm.** XX əsrin 70-80-ci illərində Azərbaycanda elm və maarif sahəsində ciddi irəliliyişlər baş vermiş, təhsilin inkişafına diqqət xeyli güclənmişdi.

1972-ci il avqustun 10-da Azərbaycan KP və Nazirlər Soveti «Gənclərin ümumi orta təhsilə keçməsinin başa çatması və ümumtəhsil məktəblərinin işinin daha da inkişaf etdirilməsi haqqında» qərar qəbul etmişdi.

Qərarın icrası əsasında təkcə 1973-cü ildə respublikada 49 yeni məktəb binası tikilib istifadəyə verilmişdi.

1971-1975-ci illərdə Azərbaycanda 146.581 yerlik 254, o cümlədən kənd yerlərində 65.488 yerlik 173 məktəb binası tikilib istifadəyə verilmişdi. Qeyd olunan illərdə 23250 yerlik məktəbəqədər müəssisə, məktəblərin nəzdində 1780 yerlik internat binaları, müəllimlər üçün 1575 kvadrat metr yaşayış binası tikilmişdi.

Bu illərdə məktəblər əyani və metodik vəsaitlərlə təmin olunmuş, kitabxana şəbəkələri genişləndirilmişdi.

70-80-ci illərdə tədrisin keyfiyyəti də əhəmiyyətli dərəcədə yaxşılaşmışdı.

1971-1975-ci illərdə 8 fənn üzrə kabinetlər təşkil olunmuşdu.

70-80-ci illərdə axşam və qiyabi təhsil məktəblərinin geniş şəbəkəsi yaradılmışdı. Orta və ali məktəblərin fəaliyyəti kökündən yaxşılaşdırılmış, tədrisin keyfiyyətinə diqqət artmışdı.

1975-1984-cü illərdə ümumtəhsil məktəblərinin şəbəkəsi xeyli genişləndirilmişdi. Respublikada fəaliyyət göstərən 4280 ümumtəhsil məktəbindən 3437-i, yaxud 76,1%-i kənd yerlərində yerləşirdi. 1982-ci ildə Bakı şəhərində 142 orta məktəb fəaliyyət göstərirdi.

70-80-ci illərdə aparılmış məktəb islahatı ixtisaslarının artırılmasına, tədrisin keyfiyyətinin yüksəldilməsinə, təlim-tərbiyə işləri səviyyəsinin gücləndirilməsinə gətirib çıxardı.

70-ci illərdə və 80-ci illərin birinci yarısında Azərbaycanda təhsil sisteminin inkişafı ilə bağlı xeyli əhəmiyyətli tədbirlər keçirilmişdi. Nəticədə, respublikada təhsil sistemində 70-ci illərə qədər mövcud olan nöqsanların aradan qaldırılması sahəsində, inkişafında, əhalinin təhsil səviyyəsinin, işləyənlərin tərkibində ali və orta təhsillilərin xüsusi çəkisinin artmasında, təhsil ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsində, təhsil alanlarının hərtərəfli biliklərə yiyələnməsində, hazırlıqlı mütəxəssislərin hazırlanmasında böyük işlər görülmüş, əhəmiyyətli nailiyyətlər əldə edilmişdi.

1970-1980-ci illərdə respublikada təhsil sisteminin dinamik inkişafı ilə bağlı əldə edilmiş nailiyyətlər və mövcud olan vəziyyət haqqında aşağıdakı cədvəldə verilmiş statistik rəqəmlər tam aydın təsəvvür yaradır:

Ali və orta ixtisas təhsili müəssisələrinin sayı	Ali məktəblərin sayı	Ali məktəblərdə oxuyanların sayı (min nəfərlə)	Əhalinin 10000 nəfərinə düşən tələbələrin sayı	Orta ixtisas məktəblərinin sayı	Orta ixtisas məktəblərində oxuyanların sayı (min nəfərlə)
1970/1971	13	100.1	192	79	70.8
1980-1981	17	107.0	173	75	79.0
1985/1986	18	105.9	158	77	76.2

**XII mühazirə**

1986/1987	18	105.7	155	77	75.7
-----------	----	-------	-----	----	------

**Gündüz ümumtəhsil məktəblərinin sayı  
(dərs ilinin başlangıcında)**

	1970/71	1980/81	1985/86	1986/87
Məktəblərin sayı	4343	3973	4301	4317
O cümlədən: İbtidai sinif məktəbləri	1221	369	608	599
Natamam orta məktəblər	1821	1577	1396	1363
Orta məktəblər	1287	2004	2274	2332
Əlil uşaqlar üçün məktəblər	14	23	23	23
Oxuyanların sayı (min nəfərlə)	1.356	1.422	1.347	1.320
O cümlədən: İbtidai sinif məktəblərində	66	9	12	11
Natamam orta məktəblərdə	470	284	208	203
Orta məktəblərdə	817	1.122	1.120	1.100
Əlil uşaqlar üçün məktəblərdə	3	7	7	6
Müəllimlərin sayı (min nəfərlə)	71	108	120	123

**Axşam ümumtəhsil məktəbləri**

	1970/71	1980/81	1985/86	1986/87
Məktəblərin sayı	753	264	224	117
Axşam və qiyabi məktəblərdə oxuyanların sayı (min nəfərlə)	82	45	115	52
O cümlədən: 9-11-ci siniflərdə oxuyanların sayı (min nəfərlə)	63	150	103	49

**Müxtəlif təhsil ocaqlarında oxuyanların sayı (min nəfərlə)**

	1960/61	1970/71	1980/81	1985/86	1986/87
Cəmi təhsil alanlar	878	1808	2361	2342	2271
O cümlədən: Ümumtəhsil məktəblərində	725	1438	1567	1462	1372
Gündüz məktəblərində	673	1356	1422	1347	1320
Axşam və qiyabi məktəblərdə	52	82	145	115	52

**Azərbaycan SSR XX yüzilliyin  
70-80-ci illərində**

Texniki-peşə məktəblərində	9	46	101	116	116
Orta ixtisas məktəblərində	27	71	79	76	76
Ali məktəblərdə	36	100	107	106	106

**Elmi işçilərin sayı (ilin sonu üçün: adam)**

	1960	1970	1980	1985	1986
Cəmi elmi işçilər (ali məktəblərin elmi-pedaqoji mütəxəssisləri daxil olmaqla)	7226	17082	21993	23182	23060
O cümlədən: Elmlər namizədi	189	655	907	975	9642
Elmlər doktoru	1983	5346	5186	9356	1019
Akademiklər, həqiqi üzvlər, müxbir üzvlər, professorlar	204	506	708	757	834
Dosentlər	743	1141	2174	2758	2795
Baş elmi işçilər	774	1197	1515	1743	1853
Kiçik elmi işçilər	682	2042	2323	2069	1756

Cədvəllər üzrə verilmiş statistik rəqəmlərdən aydın görmək olur ki, 70-ci illər və 80-ci illərin birinci yarısında elmi-texniki tərəqqinin təsiri altında ümumi orta ixtisas və ali təhsil sistemləri şəbəkəsi xeyli genişlənmiş, əhalinin ümumtəhsil hazırlığı, ali və orta ixtisas təhsili səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlmiş, elmi biliklərə yiyələnmə kütləvi xarakter almışdır.

Bütün respublikada hamılıqla orta təhsilə keçilməsi başa çatdırılmışdır.

1976-1980-ci illərdə xalq təsərrüfatı üçün 189,8 min nəfər ali və orta ixtisas təhsilli mütəxəssis hazırlanmışdır. Qeyd olunan vaxtda 3.863 gənc İttifaqın müxtəlif ali məktəblərinə təhsil almağa göndərilmişdi ki, bu da 1971-1974-cü illərdəkinə nisbətən 25 dəfə çox idi. Elmi işçilərin sayı da xeyli artaraq, 2,14 mindən 21,9 minə qalxmış, 1985-ci ildə isə onların sayı 23182 nəfər olmuşdur.

**Səhiyyə.** Müasir dövrün ən qlobal problemlərindən biri də əhalinin sağlamlığının qorunmasıdır. Bu istiqamətdə 70-80-ci illərdə respublikada səhiyyənin, əhaliyə tibbi xidmətin yaxşılaşdırılması sahəsində mühüm tədbirlər görülmüşdür.

Respublika Nazirlər Sovetində 1977-ci il 22 sentyabr-da «Xalq səhiyyəsini daha da yaxşılaşdırmaq tədbirləri haqqında», 1982-ci il 18 avqustda «Əhalinin sağlamlığının qorunmasının yaxşılaşdırılması sahəsində təxirəsalınmaz tədbirlər haqqında» və digər məsələlər müzakirə edilmiş və səhiyyənin, tibbi xidmətin inkişafına təsir edən qərarlar qəbul olunmuşdur. Daha sonra Səhiyyə Nazirliyinin işində olan nöqsanların aradan qaldırılması ilə bağlı 1979-cu ilin iyununda Azərbaycan KP MK-nin bürosunda məsələ müzakirə edilmişdir. Bütün bunlar səhiyyənin inkişafında əhəmiyyətli rol oynamışdır.

XX əsrin 70-80-ci illərində respublika səhiyyəsinin inkişafını əks etdirən vəziyyət aşağıdakı cədvəldə verilmişdir.

	1970	1980	1985	1986
1	2	3	4	5
1. Bütün ixtisaslar üzrə həkimlərin sayı (min nəfərlə)	13,1	20,7	25,3	26,2
2. Əhalinin hər 10000 nəfərinə düşən həkimlərin sayı (ali təhsilli)	25	33,4	37,8	38,4
3. Orta təhsilli tibb işçilərinin sayı (min nəfərlə)	39,7	52,2	62,1	63,7
4. Əhalinin hər 10000 nəfərinə düşən orta təhsilli işçilərin sayı	76,1	84,3	92,5	93,5
5. Xəstəxanaların sayı	779	756	743	747
6. Xəstəxana çarpaylarının sayı (min ədədlə)	48,8	60,6	65,9	66,5
7. Hər 1000 nəfərə düşən çarpayının sayı	93,4	96,8	98,3	97,7
8. Qadın məsləhətxanalarının, poliklinikaların və ambulatoriyaların sayı	313	651	1093	972

Cədvəldə verilmiş rəqəmlər göstərir ki, 1970-1980-ci illərdə respublikada əhaliyə tibbi xidməti yaxşılaşdırmaq üçün səhiyyə

seyli iş görmüşdü. Respublikanın şəhər və kəndlərində müalicə-profilaktika müəssisələrinin, elmi-praktik mərkəzlərin şəbəkəsi genişlənmiş, çoxlu miqdarda yeni xəstəxanalar, poliklinikalar, qadın məsləhətxanaları və ambulatoriyalar tikilib istifadəyə verilmişdi. Əhalinin hər 10000 nəfərinə düşən həkimlərin, orta tibb işçilərinin, çarpayıların sayı artmışdı.

70-ci və 80-ci illərdə bir çox xəstəxana kompleksləri, dispanserlər, sağlamlıq ocaqları salınmış, ən yeni avadanlıq və tibb texnikası ilə təchiz edilmiş bir sıra ixtisaslaşdırılmış mərkəzlər yaradılmışdı.

**Din.** Sovet imperiyası dövründə dinə münasibət kəskin xarakter daşıyırıldı. Xüsusiylə, islam dini sixşdırılırdı. Xalqın dini-mənəvi ənənələri özgələşdirilirdi. Dini bayram və mərasimlər qadağan edilmişdi. Ateizmin inkişafına diqqət artırılmışdı. Lakin bütün bunlara baxmayaraq, əhali gizli də olsa, öz dini adət və ənənələrini qoruyub saxlamağa çalışırdı. Novruz bayramının keçirilməsinə rəsmi icazə verilmirdi.

Respublikada yüzdən çox müqəddəs pir və ocaq var idi.

70-ci illərdə Azərbaycanda dini birliklərin sayı xeyli artmışdı. Onların əksəriyyəti gizli fəaliyyət göstərirdi.

Orta və ali məktəblərdə dinin tədrisi birtərəfli xarakter daşıyırıldı. O, tənqid olunur, ateizmin tədrisinə və təbliğinə geniş yer verilirdi. Dini birlikləri nəzarətdə saxlamaq üçün Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti 1976-ci ildə «Azərbaycan SSR-də dini birliklər haqqında Əsasnamə» qəbul etmişdi.

Dini birliklərin çoxu sonralar rəsmi məscidlərə çevrildi.

Dinin, o cümlədən islamın inkişafına yalnız Azərbaycan müstəqillik əldə etdikdən sonra şərait yaradıldı.

**Kütləvi informasiya vasitələri və ədəbiyyat.** Sovetlər dövründə kütləvi informasiya vasitələri, o cümlədən dövri ədəbiyyat və mətbuat üzərində ciddi nəzarət həyata keçirildi. Bu sahələrin inkişafı kommunist ideologiyasının tələblərinə

uyğunlaşdırılmışdı. Azərbaycanda 1946-1960-ci illərdə 90-a yaxın qəzet, 29 jurnal və digər mətbuat orqanları fəaliyyət göstərirdi. «Kirpi» jurnalı (1952), «Bakı» (1958), «Baku» axşam qəzetləri, «Pioner» (1946), «Göyərçin» (1958), «Elm və həyat» (1961), «Ulduz» (1967), «Qobustan» (1969) jurnalları 40-60-ci illərdə nəşr olunmağa başlamışdır.

Ümumiyyətlə, 1989-1991-ci illərdə Azərbaycanda 168 qəzet, 91 adda jurnal və digər dövri nəşrlər çap olunurdu.

1946-80-ci illərdə Azərbaycanda kitab nəşri də xeyli inkişaf etmişdi. 1988-ci ildə 1349 adda kitab və kitabça, monografiya nəşr olunmuşdu. Dərsliklərin, dərs vəsaitlərinin çapına diqqət xeyli artırılmışdı. On iki cildlik «Azərbaycan Sovet Ensiklopediyası», üç cildlik «Uşaq ensiklopediyası»da 70-80-ci illərdə nəşr olunmuşdu.

Bu illərdə Azərbaycanda klassik şair və yazıçıların əsərləri külliyyatı, 20 cildlik klassik Azərbaycan ədəbiyyatı kitabxanası, 50 cildlik dünya uşaq ədəbiyyatı kitabxanası, «Azərbaycan nağılları» və digər dəyərli əsərlər işq üzü görmüşdü.

XX yüzilliyin 70-80-ci illərində Azərbaycan ədəbiyyatı sosialist ideyalarının, kommunist ideologiyasının tələblərinə uyğun olaraq inkişaf etsə də, ədəbiyyatda tənqidi realizm də mövcud idi.

Müharibədən sonrakı dövrdə də ədəbiyyatda sosializm realizmi, partiyalılıq-xəlqilik prinsipləri davam etməkdə idi.

### **Ədəbiyyat**

1. H.Ə.Əliyev. Sovet Azərbaycanı. Bakı, 1981
2. H.Ə.Əliyev. Azərbaycan XXI əsrin və üçüncü minilliyin ayıncında. «Respublika» qəz., Bakı: 30 dekabr 2000
3. İ.H.Əliyev. «Heydər Əliyev və Azərbaycanın kənd təsərrüfatı». Bakı: 1997
4. Azərbaycanın iqtisadiyyatı. Bakı: 1988
5. Dulayeva H.T. Azərbaycan SSR-in kənd təsərrüfatı 60-80-ci

illərdə.

6. Zeynalov İ.X. Azərbaycanın iqtisadi və sosial inkişafı (70-80-ci illərdə). Bakı: 1996
7. Zeynalov İ.X. Azərbaycanın sosial-iqtisadi inkişafı XX əsrin II yarısında. Bakı: Azərnəşr, 2004
8. Hüseynova İ. Müstəqil Azərbaycan dövlətinin qurucusu. Bakı: 2004
9. XX əsr Azərbaycan tarixi. Bakı: 2004
10. Azərbaycan tarixi. 7 cilddə, VII c., Bakı: Elm, 2000

Dos. A.Ə.Rzayev,  
dos. N.Z.Məmmədov,  
dos. R.G.Həsənov,  
b/m. V.R.Nəbiyev

### **XIII. MÜSTƏQİL AZƏRBAYCAN RESPUBLİKASININ YARANMASI, ONUN DAXİLİ VƏ XARİCİ SİYASƏTİ**

1. Sovet İttifaqının dağılması və onun səbəbləri
2. Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin elan edilməsi. İctimai-iqtisadi və hərbi-siyasi vəziyyət (1991-1993-cü illər)
3. Müstəqil Azərbaycan dövlətinin yeni neft strategiyası
4. Azərbaycanın iqtisadi, siyasi və mədəni həyatında yeni mərhələnin başlanması (2003-2008-ci illər)

#### **1. Sovet İttifaqının dağılması və onun səbəbləri**

Yer kürəsinin ən böyük dövlətinin – Sovet Sosialist Respublikaları İttifaqının dağılması XX əsrin sonlarında bəşər tarixinin ən mühüm hadisələrindən biri idi. Cox yüksək sənaye istehsalı sürətinə, güclü iqtisadiyyata, ABŞ-ın hərbi-texniki potensialı ilə uğurla rəqabət aparan nəhəng hərbi-sənaye kompleksinə malik olan SSRİ kimi nəhəng imperiya dövləti niyə dağıldı?

SSRİ-nin dağılması ilə bağlı hadisələr müasir tədqiqatçılar tərəfindən olduqca ziddiyyətli şəkildə qiymətləndirilir. Eyni zamanda, artıq bu gün bizim keçilmiş yolu ətraflı şəkildə təhlil etmək, o zaman gözlərimiz qarşısında, bizim fəal, yaxud passiv iştirakımızla sürətlə inkişaf edən proseslərə aid müxtəlif nəzər-nöqtələrini müqayisə etmək im-

kanımız var.

Sovet İttifaqının dağılması və məhvinin səbəblərinin izahı, sanki tamamilə aydın: sosialist nəhəngi, əslində, gil ayaqlar üzərində dayanmışdı. bununla belə, zahirən qüdrətli görünən bir dövlətin XX əsrin 80-ci illərinin axırlarında belə bir duruma düşməsinin səbəblərini anlamaq o qədər də asan deyildir.

Dərhal bir haşıyə çıxaq: SSRİ-nin sürətli aqoniyası mövcudluğunun son onilliyində Sovet dövlətinin həyatının bütün sahələrini – iqtisadiyyatı, siyaseti, o cümlədən milli, sosial-mədəni və mənəvi həyatını bütünlük kompleks və çoxsahəli böhran baxımından geniş izah olunandır.

XX əsrin 80-ci illərinin ortalarında SSRİ-də partiya-dövlət rəhbərliyinin təşəbbüsü ilə ölkənin iqtisadi əsaslarının, siyasi quruluşunun və mənəvi mühitinin yeniləşdirilməsi prosesi başlandı.

Başlangıcını Sov.İKP MK-nin aprel (1985) Plenumunun qoyduğu bu proses yenidənqurma adlandırıldı. Sov.İKP-yə 1985-ci ilin yazından rəhbərlik etməyə başlayan M.S.Qorbaçovun fikrincə, xalqın və partiyanın maraqları sosializmdə stalinizm və durğunluq dövrlərində meydana çıxan əyintilərin aradan qaldırılmasını, Leninin nüfuzunun, inqilabi, sosialist dəyərlərə hörmətin bərpasını tələb edirdi. Onun fikrincə, yenidənqurma siyaseti «sosializmi yaxşılaşdırılmalıdır» idi.

Bir çox tarixçilərin fikrincə, yenidənqurma aşağıdakılara nail olmalı idi:

- iqtisadi özünütənzimləmə sisteminə mərkəzləşdirilmiş planlaşdırmanın işin öhdəsindən gələ bilmədiyi yerlərə, dövlət və onun rəhbərliyi üçün ikinci dərəcəli əhəmiyyətə malik sahələrə daxil etməklə, əsas strateji vəzifələrin həlli üçün lazım olan quvvə və vaxt əldə etmək;
- bunun üçün ideologiyani iqtisadiyyat və sağlam düşüncə ilə əhəmiyyətli dərəcədə sıxışdıraraq, şəxsi mülkiyyət, bazar və

- «sex sahiblərinin» - iqtisadiyyatın dövlət üçün təhlükəsiz olan və ilkin mərhələdə formallaşan bazarın təməlini təşkil edə bilən hissəsinin leqallaşdırılması;
- cəmiyyət, iqtisadiyyat və dövlət arasında bütün əks əlaqələr sistemini əhəmiyyətli dərəcədə təkmilləşdirmək, həmçinin sonuncu ilə bağlı siyasi demokratiyaya imkan yaradaraq, senzuranın zəiflədilməsi, perspektivdə çoxpartiyalı sistemə imkan verilməsinə və Sov.İKP-nin «partiya» kimi belə bir sistemə, yaxud onun mərkəzi hissəsinə çevriləməsi;
  - bütün bunlardan ötrü Sov.İKP-nin cəmiyyətdəki rolu və yerini önəmli şəkildə zəiflətmək, onun gələcək iqtisadiyyatın bazar hissəsinə müdaxiləsi risqini minimuma endirmək; mahiyyət etibarilə, partiya aparatının mütləq hakimiyyətini məhdudlaşdırmaq;
  - bütün sadalananlar partyanın fundamentalist qanadının neyträallaşdırılması üzrə islahatların başlanması, bunun üçün isə siyasi-təbliğati və ideoloji durumun aradan qaldırılması lazım idi ki, bu da «daha çox sosializm» şəvari, ümumavropa evi və ümumbəşəri dəyərlər ideyaları ilə qismən (bütövlükdə alınmadı) əldə edildi.

SSR İttifaqının partiya-siyasi rəhbərliyi dəyişikliklərin əsas vasitəsi kimi, ölkənin sosial-iqtisadi inkişafının sürətləndirilməsini müəyyənləşdirmişdi. Sürətləndirmənin uğuru elm və texnikanın nailiyyətlərindən daha fəal istifadə, xalq təsərrüfatının idarə edilməsində mərkəzləşdirmənin aradan qaldırılması, müəssisələrin səlahiyyətlərinin genişləndirilməsi, təsərrüfat hesabının tətbiqi, istehsalatda qayda-qanun və intizamın möhkəmləndirilməsilə əlaqələndirilirdi. Əsas diqqət maşınqayırma sahələrinə yönəldilirdi. Onların dirçəldilməsilə bütün xalq təsərrüfatı kompleksinin texniki cəhətdən yenidən qurulmasına nail olmaq, islahatlar aparılmış iqtisadiyyat əsasında mühüm sosial məsələləri, ilk növbədə, mənzil və ərzaq məsələlərini həll etmək nəzərdə tutulurdu.

İctimai-siyasi sahədə dəyişikliklər aşkarlıq siyasetinin həyata keçirilməsilə başladı. Senzura çökdü və yeni qəzetlərin nəşrinə icazə verildi. Bu, əhalinin ixtiyarı fəallığının böyük bir dalğasını doğurdu. Yenidənqurmanı müdafiə edən çoxsaylı ictimai birliklər meydana çıxdı. Sürətləndirmə ideyası əhalinin müxtəlif təbəqələri arasında həm razılıq, həm də etirazlarla qarşılandı. Yeni kursun əleyhdarlarına partiya-dövlət aparıcı işçiləri arasında da rast gəlinirdi. Yenidənqurmanın vəzifələrinin reallaşdırılması üçün partiya və sovet rəhbərlərinin bir hissəsinin əvəzlənməsi həyata keçirildi.

Sov.İKP-nin XXVII qurultayı (1986-ci ilin fevralı) ölkə rəhbərliyi tərəfindən başlanmış iqtisadiyyatda sürətləndirmə, siyasi qurumların işinin forma və metodlarının yeniləşməsi kursunun düzgünlüyünü təsdiq etdi. Əvvəller olduğu kimi, bu kurs yenə də sosialst cəmiyyətinin təkmilləşdirilməsi vəzifəsinin həllilə əlaqələndirilirdi.

80-cı illərin sonlarında dəyişikliklər dövlət hakimiyyəti qurumlarına da şamil edildi. Bunun başlangıcını XIX Ümumittifaq partiya konfransı (1988-ci ilin iyulu) qoydu. Konfransda yenidənqurmanın tərəfdarları ilə əleyhdarları arasında ölkənin inkişaf məsələsi və onun vəzifələrilə bağlı sərt ideya mübarizəsi başlandı. Nümayəndələrin çoxu M.S.Qorbaçovun iqtisadi islahatlara başlanması və cəmiyyətin siyasi sisteminin dəyişdirilməsi zərurəti barədə fikirlərini müdafiə edirdi. Konfrans ölkədə hüquqi dövlətin yaradılması kursunu təsdiq etdi. Onun formallaşdırılmasında əsas rol siyasi islahatlara verilirdi. Siyasi islahatların mahiyyəti partiya orqanları və sovetlərin səlahiyyətlərinin dəqiq bölüşdürülməsindən, hakimiyyətin kommunist partiyasından alınıb, sovetlərə verilməsindən ibarət idi. Bu qərarın həyata keçirilməsi cəmiyyətin yeni siyasi qurumlarının təsdiq olunmasından sonra saxlanıldı. Yeni hakimiyyət orqanı – SSRİ xalq deputatlarının qurultayı təsis edildi. Onun iştirakçılarından

daimi fəaliyyət göstərən parlament olacaq Ali Sovet seçilirdi. Müttəfiq respublikalarda da müvafiq qurumlar yaradılırdı. Yenidənqurmanın ilk illərinin mövcud iqtisadi sistəmə təsiri az oldu.

İqtisadiyyatın ağır durumunun və orada hökm sürən sahibsizliyin göstəricilərindən biri 1986-cı ildə Çernobil AES-dəki qəza oldu. Qəza barədə məlumat əhaliyə və dünya ictimaiyyətinə heç də dərhal çatdırılmışdı. Bu isə fəlakətin nəticələrinin qlobal xarakter almasının səbəblərindən biri oldu.

Çernobil AES-dəki qəza iqtisadi islahat xəttinin qəbul edilməsini (1987-ci il) sürətləndirdi. Onun əsas istiqaməti inzibati-amirlikdən bazar iqtisadiyyatına keçidən ibarət idi. Fərdi əmək fəaliyyətinə və bir sıra malların istehsalı üzrə kooperativlərin yaradılmasına icazə verildi. Müəssisələr plan-dan əlavə istehsal etdikləri məhsulu müstəqil satışa çıxarmaq imkanı əldə etdi. Lakin iqtisadiyyatda bazar mexanizmlərinin olmaması bu müddəanın həyata keçirilməsi yolunda çətinliklər yaradırdı.

İqtisadi islahatlar SSRİ-nin xalq təsərrüfatında vəziyyəti yaxşılaşdırmadı. 1989-1990-ci illərdə sənaye məhsullarının artım tepmləri kəskin şəkildə aşağı düşdü (bax: cədvəl 1).

Cədvəl 1

**Sənaye artımının sürəti  
(keçən illə müqayisədə %-lə)**

1985	1986	1987	1988	1989	1990
+3,4	+4,1	+3,8	+3,9	+1,7	+1,2

Cədvəldə göstərilən rəqəmlər əyani surətdə göstərir ki, 80-ci illərin axılarının sovet iqtisadiyyatı üçün təkcə 1990-1991-ci illərdə artım sürətinin azalması və istehsal obyektlərinin zəifləməsi yox, həm də milli sərvətlərin «yeməyə sərf edilməsi», dövlət büdcəsinin kəsirinin böyüməsi, işsizlik

səviyyəsinin artması (rəsmi məlumatlara əsasən, 1990-ci ilin əvvəlində ölkə üzrə işsizlərin sayı 6 mln. nəfərə çatmışdı) səciyyəvi iddiadır.

**Qoznak** (pul kəsilməsinə cavabdeh olan idarə- red.) üç növbədə işləyirdi, rublun bir neçə qəpik real dəyəri qalmışdı, qızıl ehtiyatı yeyilib qurtarmışdı, idarəetmə çökmüşdü. 1991-ci ilin sonunda qızıl ehtiyatı son dərəcə aşağı səviyyəyə – 287,9 tona (çar hökuməti iki il yarımlıq ağır müharibədən sonra 1917-ci il islahatlarına qədər 1,3 min ton qızıl ehtiyatını qoruyub saxlamış və Müvəqqəti hökumətə təhvil vermişdi) qədər azaldı.

Demokratikləşmə və aşkarlıq siyaseti, mətbuatda əvvəlki qadağa və məhdudiyyətlərin ləğvi Sovet dövləti və Sov.İKP-nin bütün institutlarının ünvanına yönəldilən tənqid dalğası yaratdı. Onlar isə nə cavab verməyə, nə də məsuliyyətə hazır deyildilər. Bu, rejimin legitimliyi barədə şübhələrin sürətlə yayılmasına gətirib çıxardı. 1980-ci illərdə Sov.İKP rəhbərliyində olan şəxslərin böyük bir qismi onsuz da sosializm ideyalarının fanatlarından deyildi, bir çoxları isə Sov.İKP-nin və onun ideologiyasının dağılmاسını özləri üçün şans hesab edirdi. Təkcə ehkamçılıq yox, həm də Sov.İKP kadrlarının önəmli hissəsinin çökməsi partiyanın müqavimət gücünü məhv etdi. 80-ci illərin sonlarında Sovetlər ölkəsində marksizm-leninizmin ideoloji düstürəna az adam inanırdı. Bu isə bütün zahiri qüdrətinə baxmayaraq, Sov.İKP-ni olduqca çətin vəziyyətə salırdı. Sadalanan amillərin mənətqi nəticəsi kimi, 1990-ci ilin martında SSRİ Konstitusiyasında Sov.İKP-nin cəmiyyətdə aparıcı rolu barədə 6-cı maddə ləğv edildi. Bu vaxt artıq ölkədə çoxlu siyasi partiya və liberal sosial-demokrat yönümlü təşkilatlar fəaliyyət göstərirdi.

1980-ci illərin axırlarındaki demokratikləşmə və aşkarlıq Sovet İttifaqında milli problemlərin müzakirəsinə imkan yaratdı (halbuki əvvəllər rəsmi ideologiya SSRİ-də milli problemlərin tam və birdəfəlik həll olunduğu iddia edirdi; Sov.İKP MK

strukturunda milli məsələlərlə məşğul olan şöbə və bölmələr ləğv edilmişdi, Elmlər Akademiyası sistemində isə yalnız Etnoqrafiya İnstitutu qalmışdı.

Tezliklə Baltikyanı ölkələrdə, Gürcüstanda və Ukraynanın qərb bölgələrində həm ziyalılarının, həm etnonomenklaturanın bir qisminin, həm də adı vətəndaşların əksəriyyətinin müstəqilliyə meylli olduqları meydana çıxdı.

1989-cu ilin avqust-sentyabr aylarında Baltikyanı ölkələrdə nümayişlər başlandı. Nümayişçilər respublikalarının SSRİ-nin tərkibindən çıxmاسını tələb edirdilər. 1990-cı ilin fevralında Litva SSR parlamenti mütləq səs çoxluğu ilə müstəqil Litva Respublikasının bərpasını və Litva SSR, həmçinin SSRİ Konstitusiyasının Litva ərazisində fəaliyyətinin dayandırıldığını bəyan etdi. Bununla əlaqədar, SSRİ xalq deputatlarının III qurultayı 15 mart 1990-cı ildə Litva SSR Ali Sovetinin qərarının hüquqi qüvvəyə malik olmadığını elan etdi və İttifaq rəhbərliyinə Litva SSR ərazisində SSRİ-nin hüquq və maraqlarının təmin edilməsini tapşırıdı. Bədnam İctimai Qurtuluş Komitəsinin xahişilə Vilnüsə Sovet Ordusunun Baltikyanı ölkələrdə yerləşən qoşun hissələrinin yeridilməsindən sonra durum daha da təhlükəli oldu. 13 nəfər öldürdü, 160 nəfərdən çox adam yaralandı.

SSRİ-nin digər bölgələrinə gəldikdə, onların əksəriyyətinin SSRİ-dən ayrıılmaq uğrunda radikal üsullarla mübarizə etmək üçün nə istəyi, nə də imkanı vardı. Qərbi Ukraynada güclü antirus millətçiliyi baş qaldırmışdı, gürcü millətçiliyi osetinlər və abxazlara qarşı yönəlmüşdi, Ermənistən Azərbaycana qarşı Dağlıq Qarabağla bağlı tamamilə əsassız iddia irəli sürdü, Moldaviya və Tacikistani daxili ziddiyyətlər sarsıldı. Bütün respublikaların təmsilçiləri xalq deputatlarının ilk qurultaylarında və Ali Sovetin iclaslarında iştirak edir, onların ən radikallarının da tələbləri vahid dövlət çərçivəsində təsərrüfat müstəqilliyindən uzağa getmirdi. Bu zaman xırda

tələblər və kiçik şəxsi güzəştlər taktikası seçilmişdi.

1990-cı ildə Ali Sovet respublikaların SSRİ tərkibindən çıxmasi ehtimalı ilə əlaqədar qayda və proseldurlar barədə xüsusi qanun qəbul etdi. Qanun bu məsələ ilə bağlı mütləq referendum keçirilməsini, respublika vətəndaşlarının 2/3 səs çoxluğunu və sivil «ayrılma» üçün 5 illik müddət nəzərdə tuturdu. Həmin müddətin sonunda daha bir referendum keçirilməli idi. Qanunun hazırlanması və müzakirəsi zamanı sovetlər ölkəsinin rəhbərliyi inanırdı ki, ayrılma hüququndan birinci Baltikyanı respublikalar istifadə edəcək. Lakin ideoloji böhran və yenidənqurmanın 90-cı illərin ortalarında artıq aydın müşahidə edilən süqutu digər respublikalarda da əhalinin böyük hissəsinin əhval-ruhiyyəsini dəyişdi. Millətçiliyə həm də Rusiyanın bir çox bölgələrini bürümüş separatçılıq da əlavə olundu. Tataristan, Çeçenistan, Kalmık Respublikasında müstəqillik uğrunda hərəkatlar başladı, «Ural», «Sibir» və «Primorsk» respublikaları layihələri meydana çıxdı. Bir çox, bəlkə də bütün hallarda, separatçılıq və millətçilik irrasional və emosional xarakterə malik idi, çünki Mərkəzdən tam müstəqillik tələb edən bölgələrin əksəriyyəti müstəqil dövlət kimi mövcud ola bilməzdi.

Baltikyanı respublikaların, Gürcüstan, Moldaviya, Orta Asiya respublikalarının rəhbərliyi Moskvadan narazılığını bildirir, yerli əhaliyə Mərkəz hər şeyi əllərindən almasa («əslində, bu elə belə idi»), daha yaxşı yaşayacaqlarını açıqlayırdılar. Bunun ardınca, millətlərarası münaqışələr baş qaldırdı, İttifaqın idarə olunması pozuldu. Səbəb yenidənqurma ideya və layihələrinin uğursuzluğu, ölkədə iqtisadi və maliyyə böhranı, siyasi iradənin tənəzzülü, müttəfiq respublikalarda və Sov.İKP MK-da hakimiyyətin iflici idi. On beş respublikanın hər birinin İttifaqdan çıxmaq imkanı olduğu bir ölkədə ali təbəqə arasındakı təlatüm və ziddiyyətlərin dağıdıcı nəticələrə gətirib çıxarması qaçılmaz idi. Bu təhlükələr, üstəlik, SSRİ-nin idarə

olunması imkanlarının itirilməsi ölkə rəhbərliyini dövlət idarəciliyinin, ittifaqdaxili münasibətlərdə islahatlar aparılmasının yeni formalarının axtarmasına gətirib çıxardı. Müttəfiq respublikaların elitasının zəiflədilməsinə təşəbbüs göstərildi. 1990-cı ilin noyabrında dövlətin əsasını təşkil edən müqavilələrin təzələnməsi qərara alındı. Bütün muxtar respublikalar yeni İttifaq müqaviləsinin yeni iştirakçıları olmalı idi. Onları Federasiya Sovetinə daxil etdilər. Beləliklə, İttifaqdan çıxmış hüququna malik 15 respublika əvəzinə, bu hüquqa malik olmayan 35 subyektdən ibarət İttifaq yaranacaqdı. Bu subyektlərdən 20-si Rusiya Federasiyası, ikisi Gürcüstan, biri Özbəkistan, biri Azərbaycanda idi.

İttifaq müqaviləsinin ilk layihəsinin Novooqaryovoda müzakirəsi zamanı müttəfiq respublika rəhbərlərindən bir qismi yeni İttifaq Müqaviləsinin əleyhinə çıxmışdı.

B.Yeltsin, L.Kravçuk, N.Nazarbayev, İ.Kərimovun sisində Rusiya, Ukrayna, Qazaxıstan, Özbəkistan rəhbərliyi bildirdi ki, layihə beynəlxalq hüquq normalarını kobud şəkildə pozur: 1922-ci ildən sonra ittifaq müqaviləsinin iştirakçısı hüququna yalnız həmin müqavilənin subyektləri malikdi və müqaviləyə yalnız onlar düzəliş edə bilərlər.

Bu sənədin qəbulu digər respublikalar üçün fəlakət doğurmadığı halda, Rusiya üçün «muxtariyyətlərə, yaxud onlarsız?» sualı olduqca önəmlidi, çünki o zaman Rusiya Federasiyasının tərkibində 16 muxtar respublika vardı, onlar Rusiya ərazisinin 51%-dən çoxunu tuturdu, burada 18 milyon insan yaşayırırdı və təbii sərvətlərin demək olar ki, üçdə ikisi həmin ərazilərdə yerləşirdi.

SSRİ-nin «muxtariyyətləşdirilməsi» planı əməli surətdə Rusiya Federasiyasının ləğvi anlamını verirdi. 1990-cı ilin iyununda RSFSR xalq deputatlarının I qurultayı Rusyanın dövlət müstəqilliyi haqqında Bəyannamə qəbul etdi. Bəyannamədə respublika qanunlarının ittifaq qanunları

üzərində üstünlüyü qanunvericilik səviyyəsində təsbit edilirdi..

Tezliklə «müstəqilliklər paradı» başladı – bütün keçmiş ittifaq respublikaları «dövlət müstəqilliyi haqqında bəyannamə»lər qəbul etdi (Azərbaycan Respublikası müstəqillik haqqında bəyannaməni 30 avqust 1990-cı ildə qəbul etdi). Hüquqi baxımdan, müttəfiq respublikaların dövlət müstəqilliyi haqqında bəyannamə qəbul etmələri vahid sovet dövlətinin dezinteqrasiya prosesinin 1990-cı ilin axırlarında böhran nöqtəsini keçməsi demək idi: ittifaq həm faktiki, həm də hüquqi baxımdan mərkəzdən və bir-birindən də asılı olmayan 15 suveren hissəyə parçalandı.

Dövlətçilik böhranının öhdəsindən federal qanunlar və konstitusiyaya dəyişikliklər vasitəsilə gəlmək imkanları tükəndikdə, əvvəlcədən uğursuzluğa məhkum bir təşəbbüs – yeni, müstəqil respublikaları yeniləşmiş federasiyasının təməlini təşkil edəcək İttifaq müqaviləsini imzalamaga inandırmağa cəhd göstərildi.

1991-ci ilin yayında Sovetlər ölkəsi o vaxta qədər görünməmiş bir hadisə – dövlət çəvrilişi siyasetilə üzləşdi. Avqustun 19-na keçən gecə SSRİ prezidenti hakimiyətdən uzaqlaşdırıldı. Bir qrup dövlət xadimi səhhətilə əlaqədar, M.S. Qorbaçovun president səlahiyyətlərini icra etməsinin mümkün olmadığını, ölkədə 6 ay müddətinə fövqəladə vəziyyət elan edildiyini, FVDK – SSRİ-də Fövqəladə Vəziyyət üzrə Dövlət Komitəsi yaradıldığını bəyan etdi. Komitənin tərkibinə vitse-prezident Q.I.Yanayev, baş nazir V.S.Pavlov, DTK sədri V.A.Kryuçkov, müdafiə naziri D.Q.Yazov və hakimiyət strukturlarının, digər nümayəndələri daxil oldu. FVDK iqtisadi və siyasi böhranın, millətlərarası və vətəndaş qarşıdurmalarının və anarxiyanın aradan qaldırılmasını öz vəzifələri elan etdi. **Bu sözlərin arxasında 1985-ci ilədək SSRİ-də mövcud olmuş münasibətlərin bərpası vəzifəsi dururdu.**

Avqust hadisələrinin mərkəzi Moskva idi. Şəhərə qoşun

yerildi, komendant saatı tətbiq eddi. Əhalinin geniş kütlələri FVDK-ni dəstəkləmədi və 22 avqust 1991-ci ildə onun üzvləri həbs edildi.

Avqust çəvrilişi məğlubiyyətə uğrasa və M.S.Qorbaçov Kremlə qayıtsa da, Sovet İttifaqının əvvəlki vəziyyətə qayıtması və status-kvonun bərpası baş vermədi! M.S.Qorbaçovun özünün fikrincə, avqust çəvrilişi suveren dövlətlər arasında yeni ittifaq münasibətlərinin formallaşması prosesini pozdu və yalnız dövlətin deyil, cəmiyyətin də dezinteqrasiyasını sürətləndirərək, ona dönməz xarakter verdi.

Avqust hadisələrindən sonra ittifaq respublikalarının liderləri real siyasetdə «suverenlik» anlayışını yalnız dövlət mystəqilliyi anlamında işlətməyə başladılar: 12 respublika 1991-ci ilin 20 avqustundan 17 dekabrına qədər bu barədə konstitusiya aktları qəbul etdi. Azərbaycanda belə sənəd 18 oktyabr 1991-ci ildə qəbul edildi. Xüsusilə, söhbət yen rəhbərliyin iqtisadiyyat və hakimiyyət sahəsində maraq və üstünlüklerinin mümkün məhdudlaşdırılmasından söhbət getdikdə, artıq heç kəs aza razı olmurdu. Odur ki, Baltikyanı ölkələrin hesabına bir qədər kiçilmiş SSRİ ərazisində «qiyamdan» sonra vahid dövləti qoruyub saxlamaq tərəfdarlarının federasiya-konfederasiya yaratmaq üzrə səyləri (Xalq Deputatları Qurultayının 2 sentyabr 1991-ci ildə səs verdiyi Suveren Dövlətlər İttifaqı ideyası) puça çıxdı. Müstəqil Dövlətlərin Birliyinin yaradılması barədə Rusiya, Ukrayna və Belorusiya liderlərinin 8 dekabr 1991-ci ildə imzaladığı və 21 dekabrda daha 8 respublikanın dəstəklədiyi Belovejsk razılaşması mərkəz və müttəfiq respublikalar arasında «suverenliklə» bağlı mübahisələrə son qoydu. Tale belə gətirdi ki, sovet dövlətçiliyinin təməlində duran etno-ərazi suverenliyi ideyası 74 ildən sonra SSRİ-nin dağılmışında həllədici rol oynadı.

SSRİ-nin dağılmışının heç də sonuncu olmayan

səbəblərindən biri də xarici amillə – Sovet İttifaqının «soyuq müharibə»də məğbiyyətilə bağlıdır.

Amerikalı politoloq P.Şveyner yazırıdı: «Sovet İttifaqı öz-özünüə, zaman bizim tərəfimizdə olduğundan iflasa uğramadı. Kreml SMT-nin (strateji müdafiə təşəbbüsü – müəl.) kumumetiv təsiri, müdafiə xərclərinin artması, Polşa və Əfqanistanda geosiyasi maneələrlə, enerji daşıyıcıları ixracından sabit valyutada on milyonlarla dollar itirilməsi, texnologiyalardan istifadənin məhdudlaşdırılması ilə üzləşməsəydi, onun bu təlatümlərə duruş gətirəcəyini məntiqi şəkildə təxmin etmək mümkün idi. Sovet kommunizmi istənilən beynəlxalq mühitdə özünü məhv etmə bacarığına malik olan orqanizm deyildi. Amerika siyaseti sovet tarixinin kursunu dəyişdirə bilərdi və dəyişdirdi də».

Amerikanın məşhur dövlət və ictimai xadimlərinin: «Amerikanın «soyuq müharibədə» qələbəsi ABŞ-in Sovet İttifaqının dağıdılmasına yönəldilmiş məqsədyönlü, planlı və çoxsəhəli strategiyasının nəticəsi idi» kimi açıq etirafları məlumdur. Məsələn, C.Vulsi MKİ-yə direktor vəzifəsinə təyin olunması ilə bağlı Senat dirləmələrində keçmiş Sovet İttifaqı barədə demişdi: «Bəli, nəhəng əjdahanı biz öldürmüşük». ABŞ-in o zamankı prezidenti C.Buş İttifaq dağıldıqdan sonra qeyd etmişdi ki, «bu, bizim qələbəmişdir, MKİ-nin qələbəsidir». B.Skaukrozm (Buşun milli təhlükəsizlik üzrə məsləhətçisi) «Nezavisimə qazeta»nın müxbirinə müsahibəsində bildirirdi ki, «Kreml üzərində sovet bayrağının birdəfəlik endirilməsinə ilk reaksiyam, bunun əldə edilməsində öz rolumuz üçün duyduğum qürur hissi oldu. Biz Sovet İttifaqını bu istiqamətə yönəltmək üçün səylə işləyirdik».

Bunun arxasında, hələ II Dünya müharibəsinin sonunda SSRİ ilə mübarizə strategiyasına dair A.L.Dallesin təkliflərindən başlayaraq, əvvəlki rəhbərliklərin məşhur göstərişləri bir yana, prezidentlər R.Reyqan, C.Buşun xüsusi

programları dayanırdı.

SSRİ-yə qarşı «soyuq müharibə» aparılmasına dair bütün bu planların təməlində Sovet İttifaqını daxildən, dünyanın özü kimi köhnə olan, bir xalqı digərinin əleyhinə qaldırmaq üsulları vasitəsilə dağıdılması göstərişi dururdu. Təkcə ABŞ-in deyil, Qərbin digər dövlətlərinin də məqsədi, sadəcə, planetə yayılmaqda olan kommunizmi məhv etmək yox, həm də Sovet İttifaqını zəiflətmək, parçalamamaq, dünya iqtisadiyyatının qloballaşması şəraitində onun nəhəng təbii ehtiyatlarına yiyələnmək idi. Deməli, bu, nəhənglərin dünya hegemonluğu uğrunda geosiyasi, ümumdünya-tarixi səciyyə daşıyan mübarizəsi idi.

Bələliklə, SSRİ-nin dağılmasının səbəbləri (tarixi meyllilik, daxili aşınma, xarici «dünya» təcavüzü) uzunmüddətli köklərə malik idi və 1991-ci ildə onun avtomatik süqutu kimi açıqlana bilməz. Dəqiq proqrama malik olmayan və ölkədə xaosa gətirib çıxaran Qorbaçov yenidənqurması da bu məsələdə taleyülü rol oynadı. Bələliklə, SSRİ-nin sürətli süqutu Sovet dövlətinin mövcudluğunun sonuncu onilliyində həyatının bütün tərəflərini: iqtisadiyyatı, siyaseti, o cümlədən milli, sosial-mədəni və mənəvi mühiti bürümüş kompleks və çoxqatlı böhran kontekstində tamamilə izah olunandır.

## **2. Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin elan edilməsi. İctimai-iqtisadi və hərbi-siyasi vəziyyət (1991-1993-cü illər)**

Qədim tarixə və zəngin dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqı XX yüzilliynin son onilliyinə müstəqil bir dövlət kimi daxil oldu və qısa zaman kəsiyində özünün müstəqil dövlətini dünyaya tanıda bildi. Bu, xalqımızın azadlıq və müstəqillik uğrunda apardığı prinsipial mübarizəsində qazandığı parlaq nailiyyət və böyük tarixi qələbəsi idi.

Müstəqillik uğrunda genişlənən azadlıq hərəkatı 8 milyonluq Azərbaycan xalqını ayağa qaldırdı və onun qarşısında tarixi bir vəzifə qoydu. Azadlıq və müstəqillik uğrunda xalqımızın inadla apardığı prinsipial mübarizənin mənqətiqi nəticəsi olaraq nəhayət, 1991-ci il oktyabrın 18-də Azərbaycan Dövlət Müstəqiliyi haqqında Konstitusiya Aktrının qəbul edilməsi ilə ölkəmiz öz müstəqilliyini yenidən qazandı və əsrin əvvəllərində itirilmiş müstəqilliyimiz bərpa olundu. Xalqımızın ümummilli lideri Heydər Əliyevin dediyi kimi, «Müstəqil Azərbaycan Respublikası bizim ən böyük tarixi nailiyyətimizdir və Azərbaycanın müstəqilliyi daimidir, dönməzdır, əbədidir».

Konstitusiya Aktrında qeyd edildi ki, Azərbaycan dövləti müstəqil, unitar və dünyəvi dövlətdir, siyasi hakimiyyət xalqa məxsusdur, bütün vətəndaşlar seçib-seçilmək hüququna malikdir, dünya dövlətləri ilə siyasi, iqtisadi və mədəni əlaqələr qurur, demokratik yolla dövlət strukturları yaradır. Bələliklə, müstəqillyini yenicə bərpa edən gənc Azərbayan Respublikasının qarşısında yeni tarixi vəzifələr qoyuldu. Bu tarixi vəzifələr əsasən aşağıdakılardan ibarət idi: Yenicə yaradılmış dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi dünyəvi dövlət qurulması, ölkənin ərazi büiövlüyünün bərpa edilməsi; Ermənistan-Azərbaycan müharibəsinin və Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli; daxildə sakitliyin və sabitliyin bərpası; əhalinin təhlükəsizliyinin, sosial və mədəni rifahının təmin edilməsi; bazar iqtisadiyyatına doğru dərin islahatların həyata keçirilməsi; milli və dövlət strukturlarının yaradılması; əsaslandırılmış daxili və xarici siyaset kursunun hazırlanması və i.a.

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsi gənc dövlətin qarşısında çox mühüm və vacib olan bir sıra vəzifələr qoydu. Müstəqil Azərbaycan Respublikasının yaşaması və möhkəmlənməsi, onun daimiliyi və əbədiliyi şübhəsiz ki, aparılan uğurlu xarici siyaset və diplomatik

münasibətləri ilə möhkəm surətdə əlaqədardır. Müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsi və inkişaf etdirilməsi, uğurlu xarici siyasi, iqtisadi və mədəni əlaqələrin yaradılması, respublikanın beynəlxalq nüfuzunun genişləndirilməsi və Dağlıq Qarabağ münaqişəsinin həlli kimi məsələlər bu vəzifələrdən idi. Müstəqil dövlətimizin mövcudluğuna təminat verən həmin vəzifələrin öhdəsindən gəlmək üçün respublika rəhbərliyindən yüksək peşəkarlıq və böyük təcrübə tələb olunurdu.

«Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya aktı»nın qəbul olunmasından keçən sonrakı dövrü şərti olaraq üç mərhələyə ayırmak olar: 1) 1991-ci ilin oktyabrından 1992-ci ilin iyununadək olan dövr – müstəqilliyin ilk illəri; 2) 1992-ci ilin iyunundan 1993-cü ilin iyununadək olan dövr – Azərbaycan Xalq Cəbhəsinin hakimiyəti dövrü; 3) 1993-cü ilin iyunundan bu günədək olan dövr – böyük dövlət xadimi Heydər Əliyevin "böyük siyaset"ə qayıdışı, Azərbaycana rəhbərliyi və prezident İlham Əliyev tərəfindən bu kursun davam və inkişaf etdirilməsi mərhələsi.

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsi nə qədər çətin şəraitdə mümkün olmuşdursa, yeni dövlətin xarici siyaset doktrinasını hazırlamaq bir o qədər mürəkkəb, məsuliyyətli və çətin məsələlərdən idi. Qeyd etmək lazımdır ki, nə 1991-1992-ci illərdə, nə də 1992-1993-cü illər AXC hakimiyəti dövründə milli xarici siyaset konsepsiyasının hazırlanması məsəlesi özünün müsbət həllini tapa bilmədi. Milli dövlətçiliyimizin möhkəmləndirilməsi və inkişaf etdirilməsində böyük tarixi əhəmiyyətə malik olan xarici siyaset programının elmi cəhətdən əsaslandırılmış bütöv bir konsepsiyasının hazırlanması və onun ayrı-ayrı istiqamətlərinin müəyyənləşdirilməsi vəzifəsinin öhdəsində yalnız və yalnız müdrik siyasetçi Heydər Əliyev gələ bilərdi və gəldi. Tarix bunu sübut etdi.

Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra uzun müddət xarici siyaset programını və onun istiqamətlərini qura bilmədi. Bunun obyektiv və subyektiv səbəbləri vardır. Məlumdur ki, Azərbaycan uzun müddət çar Rusiyasının, sonra isə SSRİ-nin təsiri altında olduğundan özünün müstəqil xarici siyaset programı olmamış və bu mühüm dövlət xətti Mərkəz tərəfindən idarə edilmişdi. Azərbaycanın xarici siyaseti formal xarakter daşıyırı və Moskvadan maraqlarına uyğun formada «yuxarıdan» istiqamətləndirilirdi. Buna görə də ikitərəfli və çoxtərəfli əməkdaşlığı dair xarici siyaset məsələlərini hazırlamaq ilk vaxtlar çətin idi. Xüsusilə, milli kadrların və təcrübəli mütəxəssislərin olmaması bu işi daha da çətinləşdirirdi. Bundan başqa, müstəqillik qazandıqdan sonra Azərbaycanın geniş miqyaslı xarici siyaset fəaliyyəti bir çox çətinliklərlə qarşılaşırı. Bunlardan **birincisi**, idarə aparatının, müvafiq təcrübəyə malik kadrların olmaması; **ikincisi**, Azərbaycanın Ermənistən tərəfindən müharibəyə cəlb edilməsi ilə əlaqədar səy və qüvvələrin məhz bu işə cəlb edilməsi; **üçüncüüsü**, xarici siyaset idarəsinə rəhbərlik edən adamların naşılığı, işi dərindən bilməməsi, dövlətçilik işində səriştəsizliyi; **dördüncüüsü**, iyirminci yüzilliyin sonlarında bəşəriyyətin siyasi həyatında baş verən qlobal dəyişikliklərdən düzgün məntiqi nəticələr çıxarılmaması; **beşincisi**, diplomatiya və dövlətçilik sahəsində böyük təcrübəyə malik olan Heydər Əliyevin respublika rəhbərliyindən uzaqlaşdırılması; **altıncısı**, Sovet İttifaqının çökməsi ilə əlaqədar mərkəzdənqəçmə meyllerinin pərakəndə formada güclənməsi; **yeddinci**, Qordi düşünü kimi, mürəkkəb bir problemə çevrilmiş Qarabağ probleminin kəskinləşməsi və diqqətin daha çox bu problemə yönəldilməsi; **səkkizinci**, konkret xarici siyaset doktrinasının hazırlanma bilməməsi və i.a. Bütün bu səbəblər və digər amillər nəticəsində 1991-ci ildən – müstəqilliyimiz qazanılan gündən 1993-cü ilin iyununa qədər dövlətimizin xarici siyaset

konsepsiyasında istənilən nəticələr alınmadı və ciddi nöqsanlara yol verildi. Ona görə ki, müstəqilliyimizin ilk illərində Azərbaycanın bəzi rəsmi rəhbərlərinin məsuliyyətsiz və düşüncəsiz bəyanatları ölkəmizin regional və dövlətlərarası münasibətlərinə ciddi zərbə vurmuş, beynəlxalq nüfuzuna xeyli təsir etmişdi.

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin möhkəmləndirilməsi və güclü xarici siyaset aparmasının müvəffəqiyyəti onun dünya birliyi ölkələri tərəfindən tanınmasından, diplomatik münasibətlər qurulmasından daha çox asılı idi.

Doğrudur, dövlət müstəqilliyinin elan edilməsindən keçən iki il ərzində xarici siyaset sahəsində müəyyən uğurlar qazanılmışdı, ancaq dövlətimizin möhkəmləndirilməsi üçün bunlar kifayət edə bilməzdi. Belə ki, 1991-ci ildə Azərbaycan Respublikası İslam Konfransı Təşkilatına üzv qəbul olunmuş və BMT Təhlükəsizlik Şurasının 1992-ci il 14 fevral tarixli müvafiq tövsiyyəsilə və bu təşkilata üzv qəbul olunmaq barədə Azərbaycan Respublikasının ərizəsinə baxıldıqdan sonra BMT Baş Məclisi 1992-ci il martın 2-də özünün 46-cı sessiyasının 82-ci plenar iclasında Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatına üzv qəbul olunması barədə qətnamə qəbul etmişdi. 112 dövlətin adından irəli sürülmüş bu qətnaməyə BMT-nin bütün üzvləri yekdilliklə səs vermişdilər. Həmin ilin mart ayının 4-də Almaniya bundestaqının, başda Hans Yozef Fokel olmaqla sosial-demokrat deputatlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfəri müsbət addım idi. Səfər zamanı iki ölkə arasında diplomatik əlaqələrin yaradılması və səfirliliklərin açılması məsələləri müzakirə olunmuşdur.

1991-1993-cü illərdə Azərbaycanın xarici siyasetində çox ciddi və bağışlanılmaz səhvələrə yol verilmişdi. Belə ki, xalqımızın milli mənafələrinə xidmət edən, müstəqil dövlətçi-

liyimizin və ərazi bütövlüyümüzün qorunmasına, təhlükəsiz həyat şəraitinə təminat verən xarici siyaset doktrinası yaradılmamış, dövlətimizin xarici siyaseti diplomatiyadan uzaq diletantlara tapşırılmış, qonşu dövlətlərlə, xüsusilə, Rusiya ilə normal münasibətlər qurulmamış, yaxın və uzaq xarici ölkələrdə səfirliliklərin açılması yubadılmış və respublikamızın kütləvi informasiya vasitələri informasiya blokadasını dəf edə bilməmiş və Azərbaycan həqiqətlərini dünya ölkələrinin çatdırılması istiqamətində operativ işləməmişdir. Məhz, qeyd etdiyimiz nöqsanlar və digər qüsurlar müstəqil Azərbaycan dövlətini 1993-cü ilin iyun ayında dərin sosial-iqtisadi, siyasi və hərbi böhrana gətirib çıxardı. Ölkəmiz bütün sahələrdə iflic vəziyyətinə düşdü, AXC hökuməti isə bu şəraitdən çıxış yolu tapa bilmədi. Buna görə də xalqımız ümidi lərini Naxçıvan Ali Məclisinin Sədri, təcrübəli dövlət xadimi, müdrik siyasetçi Heydər Əliyevə bağladı və onun ölkə rəhbərliyinə gətirilməsini təkidlə xahiş etdi. Beləliklə, xalq böyük xilaskar Heydər Əliyevin timsalında özünün nicat yolunu tapdı.

Azərbaycanın Müstəqillik Aktı qəbul edildikdən sonra qarşıda hələ çətin və mürəkkəb vəzifələr durardı. Bir tərəfdən erməni təcavüzü genişlənir, torpaqlarımız işğal edlir, digər tərəfdən isə ölkə daxilində hakimiyyət uğrunda siyasi çəkişmələr güclənir və nəticədə xalq ağır itkilər verirdi. Dağlıq Qarabağ problemi və Ermənistən-Azərbaycan müharibəsi respublika iqtisadiyyatına ağır zərbə vurdu, onu iflic vəziyyətinə saldı. Gündən-günə maddi nemətlər istehsalı azalır, iqtisadi tənəzzül dərinləşirdi. Bakıda, Gəncədə, Naxçıvanda, Lənkəranda, Şamaxıda, Şəkidə, Qubada, Şəmkirdə, Qazaxda və respublikanın bütün bölgələrində zavodlar və fabriklər dağıdırılır, onların avadanlıqları amansızcasına talan edilir, əsas istehsal vasitələri və maşinqayırma avadanlıqları, neft maşinqayırma zavodları işi dayandırır və onların eksəriyyəti məhv edilirdi. Respublikanın aparıcı sənaye müəssisələri ağır

iflic vəziyyətə düşmüş, dərin iqtisadi böhran genişlənirdi. Respublikanın kənd təsərүatına da güclü zərbə vuruldu. Ölkənin bütün rayonlarında və kəndlərdə kolxoz və sovzozlar məhv edilir, əvəzində isə yeni yaradılan fermer təsərrüfatları gözlənilən nətcələri vermirdi. Kolxoz və sovxoşların maşın-tarktor parkları, kənd təsərrüfat avadanlıqları, meliorasiya qurğuları sıradan çıxmış, suvarma kanalları bərbad hala düşmüştür. Torpaqların çoxu becərilmədiyindən yararsız hala düşmüş və çox hissəsi şoranlaşmışdı.

Iqtisadiyyatda hərc-mərclik baş alıb gedirdi, yalançı rəhbərlər və idarə müdirləri işə məsuliyyətsiz yanaşır, nəzarətsizlik artır və nəticədə iqtisadiyyata böyük ziyan dəyirdi. Respublika talanır, xalqın sərvəti dağıdıldı. Müəssisələrin avadanlığı sökülb xaricə daşınındı, hətta Bakı metrosunun ehtiyat kabelləri də oğurlanıb satılmışdı.

Nadir ağaclar olan meşələrimiz talanır və qırılıb məhv edildi. 1992-ci ildə pambıq sahələrindən 100 min tondan çox məhsul yiğilməmiş, çoxlu üzüm məhsulları bağlarda qalıb xarab olmuşdu.

Respublika Prezidenti cənab İlham Əliyev həmin dövrün konkret təhlilini verərək demişdir ki, 90-cı illərin əvvəllərində Azərbaycanda «...iqtisadi böhran, siyasi böhran, hərbi böhran, vətəndaş müharibəsi, Ermənistanın Azərbaycana qarşı etdiyi təcavüz, torpaqlarımızın işgal olunması, vətəndaş qarşidurması. Bütövlükdə Azərbaycan dövlətçiliyi sual altında idi».

Müəssisələr bağlanır, işsizlik artır, əhalinin güzəranı və sosial vəziyyəti sürətlə pişləşirdi. Ölkənin maliyyə sistemi bərbad vəziyyətə düşmüş, inflyasiya dərinləşmişdi. Ölkənin qızıl fondu olan ixtisaslı mütəxəssis kadrları işlərindən uzaqlaşdırılmış, yerinə səriştəsiz və naşı adamlar gətirilmişdi. Beləliklə, ölkənin iqtisadiyyatı ciddi sarsıntılarla məruz qalmış, dərin iqtisadi və sosial-siyasi böhran yaranmışdı. Azərbaycanın belə ağır bir vaxtında ayrı-ayrı bölgələrdə yaranan silahlı

qruplaşmalar ölkəni parçalamaq və hakimiyyəti ələ keçirmək niyyəti ilə çıxışlar və qiyamlar etməyə başladılar. Beləliklə, gənc müstəqil dövlətin müqəddarəti Azərbaycan prezidenti cənab İlham Əliyevin dediyi kimi, «bütövlükdə Azərbaycan dövlətinin taleyi sual altında idi».

Azərbaycan xalqının və Azərbaycan dövlətinin belə ağır bir vaxtında erməni silahlı qüvvələri hücumlarını davam etdirərək Azərbaycanın ərazilərini və torpaqlarını dalbadal işğal edirdilər. Bu zaman Azərbaycanda yaradılan yeni-yeni müdafiə və könüllü dəstələri erməni silahlı qüvvələrinə ciddi və inadlı müqavimət göstərsələr də, ancaq istənilən nəticələr alınmadı. 1991-ci ilin noyabrında rayon və şəhər özünü müdafiə dəstələri yaradıldı. Tərkibi yerli əhalidən ibarət olan bu dəstələrə tabur komandirləri başçılıq edirdilər. Onlar yerli rayon və şəhər icra hakimiyyət başçılarının hərbi məsələlər üzrə müavinləri idilər. Bundan başqa Bakı, Gəncə, Laçın, Göyçay, Ucar, Ağdam və Mingəçevirdə xüsusi təyinatlı dəstələr yaradıldı. Onlar ikili tabeçilik prinsipinə, yəni həm rayon icra hakimiyyətinə və həm də Müdafiə Nazirliyinə tabe idilər. Bu ikili tabelik təbii ki, işə mane olurdu.

Beləliklə, respublikanın hərbi və müdafiə sistemində vahid komandanlığın olmaması ciddi uğursuzluğa gətirib çıxardı. 1991-ci ilin dekabrında erməni silahlı qüvvələri Kərçəcahanı işğal etdi. 1992-ci ilin yanварında Qeybəli kəndi işğal edildi. Həmin vaxt uğursuz Daşaltı əməliyyatı hərbi siyasi böhranı dərinləşdirdi. Azərbaycan müdafiə sistemində mövcud böhrandan istifadə edən erməni silahlı qüvvələri 1992-ci ilin fevralında Malibəylini, Aşağı Quşçuları, Yuxarı Quşçuları işğal etdilər.

Erməni silahlı yaraqlıları Rusyanın Xankəndində olan 366-ci motoatıcı alayının hərbi texnikasından və canlı silahlı qüvvələrindən istifadə edərək 1992-ci il fevralın 26-da Xocalı şəhərini işğal etdilər. 9 min nəfər əhalisi olan Xocalı şəhəri

Erməni vəhşiləri tərəfindən yerlə yeksan edildi. Erməni cəlladları öz alçaq və yaramaz hərəkətləri, qanlı cinayətləri ilə bəşər tarixində Xocalı soyqırımı tövərdilər. Erməni vəhşiliyi nəticəsində 613 nəfər Xocalı sakini şəhid oldu, 1275 nəfər əsir götürüldü, 487 nəfər şikət oldu. Şəhid olanların 106 nəfəri qadın, 83 nəfəri isə azyaşlı uşaq idi. Erməni vəhşilərinin tövərdiyi bu cinayətdə 56 nəfər xüsusi qədarlıqla və amansızlıqla diri-diriyə yandırılmış, başlarının dərisi soyulmuş, başları kəsilmiş, gözləri çıxarılmış, hamilə qadınların qarınları süngi ilə deşik-deşik edilmişdi. Erməni cinayətkarları meyitlər üzərində dilə gətiriləsi mümkün olmayan təhqiramız həqarətlər tövərtmişdilər.

Erməni silahlı qüvvələri 1992-ci ilin mayında Şuşa və Laçını da işğal etdilər. Azərbaycan xalqının belə ağır vəziyyətində ölkənin başı üzərini təhlükəli bir vəziyyət aldı. Həmin dövrün ətraflı təhlilini verən Heydər Əliyev demişdir: «Vəziyyət elə təhlükəli xarakter almışdır ki, 1991-ci ildə yaranmış müstəqil dövlətimiz qəsdən və yaxud səriştəsizlikdən yaranan idarəsizlik nəticəsində real itirilmək təhlükəsi ilə üz-üzə qalmışdı. Beləliklə, 1991-1993-cü illər Azərbaycanın müstəqillik tarixində nəinki itirilmiş illər hesab olunur, həm də bu illərdə Azərbaycan «ölüm, ya olum» dilemməsi qarşısında qalmışdı.

Erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etdikləri bir zamanda Azərbaycanda hakimiyyəti ələ keçirmək və hakimiyyət uğrunda mübarizə ehtirasları qızışındı. 1992-ci il martın 5-6-da Azərbaycan Respublikası Ali Sovetinin fəvqəladə sessiyasında A.Mütəllibov istefa verdi. Həmin sessiyada Ali Sovetin Sədri Elmira Qafarova da istefa verdi, onun yerinə deputat Yaqub Məmmədov seçildi. Az sonra mayın 14-də Ali Sovetin sessiyası azlıqda qalan demblockun etirazına baxmayaraq Ayaz Mütəllibovu vəzifəsinə qaytardı. Lakin mayın 15-də Azərbaycan Xalq Cəbhəsinin fəallarının təzyiqi ilə

A.Mütəllibov vəzifədən uzaqlaşdırıldı və o, gizlincə Rusiyaya qaçıdı. Ali Sovetin mayın 18-də keçirilmiş sessiyasında Ali Sovetin sədri Y.Məmmədovun istefası qəbul edildi. Bu vəzifəyə bir qrup deputatın təkidli tələbi ilə İsa Qəmbərovla yanaşı Heydər Əliyevin də namizədliyi irəli sürüldü, lakin guya Naxçıvanla telefon əlaqəsi yaratmaq mümkün olmadı və buna görə də İ.Qəmbərov Azərbaycan Ali Sovetinin Sədri seçildi. 1992-ci ildə iyunun 7-də keçirilmiş prezident seçimlərində AXC sədri Əbülfəz Elçibəyin qalib gəldiyi elan olundu. Beləliklə, AXC Azərbaycanda hakimiyyəti ələ keçirdi.

Bir illik hakimiyyəti dövründə AXC ölkəni idarə etməkdə acizlik, zəiflik və səriştəsizlik göstərdi. Naşı adamlar hakimiyyətə gətirildi. İxtisaslı kadrlar vəzifədən uzaqlaşdırıldı. Ölkənin ayrı-ayrı yerlərində siyasi qüvvələr hakimiyyəti ələ keçirmək üçün fəallaşdırılar, hətta silahlı çıxışlar etməyə başladılar. Gəncədə, Qazaxda, Lənkəran, Masallı, Astara bölgələrində və digər yerlərdə silahlı dəstələr hakimiyyəti ələ keçirməyə cəhd göstərdilər. Ölkədə kəskin ictimai-siyasi vəziyyət və hərbi-siyasi böhran yarandı. Talış Muğan respublikasının yaranması haqqında həyəcanlı xəbərlər bütün Azərbaycan xalqını narahat etməyə başladı. Vətən parçalanma təhlükəsi qarşısında idi. Vəziyyət son dərəcə təhlükəli xarakter almış, cəbhələrdə isə erməni silahlı qüvvələri kənd və şəhərlərimizi bir-birinin ardına işğal edirdilər. Azərbaycan xalqının və Azərbaycan dövlətçiliyinin taleyi, müstəqil gənc dövlətimiz təhlükə qarşısında qalmışdı. Belə ağır və məsuliyyətli bir zamanda Azərbaycan xalqının və Azərbaycan ziyalılarının diqqəti müdrik el ağaqqalı, görkəmli dövlət xadimi, xalqımızın milli lideri və Naxçıvan Ali Sovetinin Sədri vəzifəsində çalışan Heydər Əliyevə yönəldi. Ancaq o, 1992-ci ildə Azərbaycana rəhbər vəzifəyə gəlmək arzusunda olmadığını elan etdi. Əslində Heydər Əliyev Naxçıvanda Ali Sovetin Sədri vəzifəsində çalışarkən məhz Naxçıvandan Azərbaycanın

qurtuluş hərəkatına başçılıq etməyə başlamışdı. Naxçıvanda işlədiyi müddətdə Heydər Əliyev müstəqilliyimizin ilk addımlarının atılmasının rəhbəri oldu və Azərbaycanın qurtuluş mücadiləsinə başçılıq etdi. Heydər Əliyevin təşəbbüsü ilə:

1. Muxtar respublikanın adından «Sovet Sosialist» sözü çıxarıldı.
2. Naxçıvan Muxtar Respublikasının «Ali Soveti» «Ali Məclis» adlandırıldı.
3. ADR-ın üç rəngli bayraqı ilk dəfə Naxçıvan Muxtar Respublikasının dövlət bayraqı kimi qəbul olundu.
4. Kommunist Partiyasın və onun yerli orqanlarının fəaliyyəti dayandırıldı.
5. SSRİ-nin saxlanılması barədə referendumdan imtina edildi.
6. 20 yanvar faciəsinə Muxtar Respublikanın Ali Məclisində ilk dəfə siyasi qiymət verildi.
7. 31 Dekabr Dünya azərbaycanlılarının həmrəylik gününün qeyd olunması barədə qərar qəbul edildi.

Beləliklə, belə cəsarətli addımların atılması Naxçıvanı qurtuluş mücadiləsinin önünə çıxartdı.

Azərbaycanın nicatını və qurtuluşunu məhz Heydər Əliyevdə görən Azərbaycan ziyahlarının 91 nəfəri 1992-ci il oktyabrın 16-da «Səs» qəzeti vasitəsilə Heydər Əliyevə «Azərbaycan Sizin sözünüüz gözləyir» - deyə müraciət etdi. Həmin müraciətdə Yeni Azərbaycan Partiyasının yaradılması və ona Heydər Əliyevin rəhbərlik etməsi təkidlə xahiş olunurdu. Azərbaycan ziyahlarının müraciətinə diqqətlə və hörmətlə yanaşan Heydər Əliyev dərhal oktyabrın 24-də cavab göndərdi. Heydər Əliyevin göndərdiyi cavab əslində tarixi bir sənəddir. 5 bənddən ibarət olan bu tarixi sənəddə göstərilirdi ki, əsas vəzifə dövlətin formallaşmasını, müstəqil Azərbaycanın suverenliyini, təhlükəsizliyini təmin etmək və vətəndaşlara azad, xoşbəxt, firavan həyat şəraiti yaratmaqdan ibarətdir. Heydər Əliyev bu tarixi sənəddə əslində Azərbaycanın ictimai,

siyasi, sosial, iqtisadi və hərbi-strateji vəziyyətinin konkret təhlilini verdi və bildirdi ki, yaradılacaq YAP müstəqil dövlətimizin «ictimai-siyasi həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbayan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər». Beləliklə, dahi öndər YAP-ın fəaliyyətində fəal iştirak etməyə hazır olduğunu rəsmən bildirdi.

YAP-ın təsis konfransının Bakıda keçirilməsinə imkan vermədilər. Buna görə də konfrans 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində keçirildi. Təsis konfransında Azərbaycanın müxtəlif regionlarından təəssübkeş qrupların 550-dən çox nümayəndəsi iştirak edirdi. YAP-ın təsis konfransını giriş sözü ilə təşkilat komitəsinin sədri Heydər Əliyev açdı. Konfrans YAP-ın yaradılması haqqında qərar qəbul etdi. YAP-ın şəxsən Heydər Əliyev tərəfindən hazırlanmış program və nizamnaməsi qəbul edildi. Heydər Əliyev yekdilliklə YAP-ın sədri seçildi. YAP-ın rəhbər orqanları olan siyasi şura, təftiş komissiyası və 12 nəfərdən ibarət idarə heyəti yaradıldı. Beləliklə, Heydər Əliyevin rəhbərliyi ilə YAP-ın yaradılması Azərbaycan xalqının ictimai-siyasi həyatında və tarixi müqəddərətində mühüm rol oynadı. YAP-ın vəzifələri, məqsədi və prinsipləri geniş şərh edildi və göstərildi ki, YAP dövlət müstəqillyinin möhkəmləndirilməsi, ərazi bütövlüyü, sivilizasiyalı, hüquqi, demokratik dövlətin yaradılması, möhkəm əmin-əmanlıq və ictimai həmrəylik, sabit və sosial istiqamətli iqtisadiyyat yaratmaq, bütün vətəndaşların hüquq və azadlıqlarının hərtərəfli inkişafı və etibarlı müdafiəsinə təmin etmək məqsədilə geniş demokratik islahatların həyata keçirilməsi uğrunda çıxış edən parlament tipli siyasi partiyadır.

1993-cü ilin yazında Azərbaycanda ictimai-siyasi vəziyyət gərginləşdi, hakimiyyət böhranı dərinləşdi, vətəndaş qarşıdurması təhlükəli həddə çatdı və əslində vətəndaş müharibəsi təhlükəsi yarandı. 1993-cü ilin may-iyun aylarında Azə-

baycanda yaranan kriminal vəziyyət ölkəni iflic vəziyyətinə saldı. Ciddi və dərin sosial-iqtisadi və hərbi-siyasi böhran yarandı. Artıq vətəndaş müharibəsi başlanmış, günahsız adamlar öldürülmüşdü. Cənub bölgəsində «Talış Muğan Respublikası»nın yaranması haqqında xəbərlər bütün Azərbaycan xalqını ciddi narahat etməyə başladı. Ölkə fəlakət qarşısında idi. Azərbaycanın müstəqilliyi sual altında idi. Bir çox hakimiyyət strukturları iflic vəziyyətinə düşdü. İş o yerə çatdı ki, Azərbaycanın Baş naziri, Milli Məclisin Sədri, bütün güc nazirlərinin rəhbərləri istefaya getdi. Əslində ölkə heç bir qurum tərəfindən idarə olunmurdı. Ölkə od içində idi. Gəncədə başlanan qiyam vətəndaş müharibəsinin başlanmasından xəbər verirdi. Başlanmış təhlükəli proseslərin qarşısını almaqda gücsüzlüyünü dərk edən iqtidar son anda kömək üçün Heydər Əliyevə müraciət etdi. Öz acizliyini duyan Ə.Elçibəy xalqın tələbi ilə hesablaşmaq məcburiyyətində qalaraq Heydər Əliyevə müraciət etməli oldu və öz şəxsi təyyarəsini Naxçıvana göndərdi. Lakin Heydər Əliyev yenidən Azərbaycanda siyasi hakimiyyətə qayitmaq fikrində olmadığını bildirərək bu təklifi qəbul etmədi. İyunun 7-8-də Naxçıvana göndərilmiş xüsusi təyyarə ilə Bakıya gəlməkdən imtina edən bu dahi şəxsiyyət respublikada vəziyyətin getdikcə daha da gərginləşərək dövlətçilik üçün təhlükəli xarakter kəsb etməsini və xalqın arzusunu nəzərə alaraq Ə.Elçibəyin təkidli xahişi ilə nəhayət, iyunun 9-da Bakıya gəldi.

Yaranmış gərgin tarixi şəraiti xalq, dövlət və bütün insanlar çox gözəl anlayırdı. Belə bir zamanda dövlətçiliyi qorumağa qadir şəxsiyyət yalnız Heydər Əliyev ola bilərdi. Belə ağır bir zamanda millətə tarixi və şanlı keçmişinin varlığını anladan, milli yaddasını oyadan məhz Heydər Əliyev şəxsiyyəti- milli lider ola bilərdi. Xalq yanılmamışdır və çox gözəl anlayırdı ki, onu belə ağır bələdan ancaq və ancaq Heydər Əliyev şəxsiyyəti xilas edə bilərdi. Heydər Əliyev Naxçıvandan

Bakıya Azərbaycan dövlətinin rəhbəri kimi deyil, xalqın milli lideri kimi, xalqın və dövlətçiliyin xilaskarı kimi gəlmişdi. Bakıya gələrkən Heydər Əliyev çox ciddi və ziddiyətli problemlərlə, ağır siyasi durumla, kəskin ictimai, siyasi və iqtisadi böhranla üzləşdi. Ordu yox idi. İqtisadiyyat dağılmışdı, cəbhədə uğursuzluqlar kəskin hərbi-siyasi böhran yaratmışdı, könüllü hərbi birləşmələr mərkəzə tabe olmaq istəmirdilər, vahid və mərkəzi komandanlıq yox idi, Bakıda isə güc strukturları və hakimiyyət rəhbərləri öz vəzifələrini «dondurmuşdular». Bir sözlə, ölkədə anarxiya və siyasi hakimiyyət böhranı hökm süründü. Bakıya gələn kimi dərhal öz şəxsi həyatını təhlükədə qoyaraq və böyük bir cəsarət nümayiş etdirərək Gəncəyə getdi, hadisələrlə yaxından tanış oldu, adamlarla görüşdü, aqsaqqal tövsiyyələrini verdi və yaranmış problemlərin həlli yollarını müəyyənləşdirdi. Sonra Bakıya qayıdır Ali Sovetdə millət vəkilləri qarşısında ətraflı məlumat verdi. Elə həmin gün iyunun 15-də yekdiliklə Ali Sovetin (Milli Məclisin) Sədri seçildi. Həmin gün Azərbaycan xalqının tarixinə milli **Qurtuluş Günü** kimi daxil oldu. 1993-cü ilin oktyabrın 3-də ümumxalq səsverməsi yolu ilə Azərbaycan Respublikasının Prezidenti seçildi.

Dövlət başçısı kimi fəaliyyətə başladığı ilk gündən Heydər Əliyev ölkəmizin daxili və xarici siyaset programını hazırladı, dağıdılmış iqtisadiyyatın bərpa və inkişaf etdirilməsinin strategiyasını müəyyənləşdirdi, azad bazar iqtisadiyyatına doğru dərin və əhatəli sosial-iqtisadi, siyasi və mədəni islahatlar kursunu inkişaf etdirdi. Prezident Heydər Əliyev qısa zamanda ölkənin sosial-iqtisadi, siyasi və mədəni inkişafının əsaslandırılmış programını hazırladı. Dünya sivilizasiyasının inkişaf programından və təcrübəsindən istifadə edərək milli iqtisadiyyatın inkişafının spesifik cəhətləri, xüsusiyyətləri və milli mentalitetimizə uyğun bütün parametrləri nəzərə alınaraq yeni-yeni layihələr və dövlət

programları hazırlandı.

1993-cü ildən başlayaraq prezident Heydər Əliyevin həyata keçirdiyi düzgün və əsaslandırılmış daxili və xarici siyaset Azərbaycanın demokratik inkişaf yolu ilə sürətlə irəliləməsinə geniş istiqamət açmış, iqtisadiyyatın dirçəlməsinə səbəb olmuş, Azərbaycan xalqının qurtuluşuna nail olunmuşdur.

Tarixi təcrübə öyrədir ki, bütün zamanlarda və bütün dövlətlərdə yeni dövlət və hakimiyət strukturları yaratmaq və formalasdırmaq, dərin islahatlar həyata keçirmək, daxili sabitliyə nail olmaq, əhalinin sosial problemlərini həll etmək nə qədər çətin və mürəkkəb vəzifələrdir. Ancaq prezident Heydər Əliyev belə çətin problemlərin həlli yollarını müəyyənləşdirə bildi.

İyirminci yüzilliyin 90-cı illərində Azərbaycanda həyata keçirilən dərin sosial-iqtisadi islahatların tədqiqi, onların həlli yollarının araşdırılması və qiymətləndirilməsi bu gün böyük elmi və praktiki əhəmiyyət kəsb edir, Azərbaycanın çağdaş tarixinin öyrənilməsində mühüm əhəmiyyətə malikdir. Araşdırmalar nəticəsində aydın olur ki, Heydər Əliyevin hakimiyətə qayıdışından sonra ölkəmizdə fundamental əhəmiyyətə malik olan tədbirlər həyata keçirildi. Zənnimizcə həmin tədbirlər əsasən aşağıdakılardır:

**Birincisi**, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası ilə əldə edilən nailiyyətlər və 90-ci illərin əvvəllerində ölkədə yaranmış dərin siyasi hakimiyət böhranı, Dağlıq Qarabağ və Ermənistan-Azərbaycan müharibəsi, erməni millətçi silahlı birləşmələri tərəfindən torpaqlarımızın işğalı dövlət müstəqilliyimin taleyini təhlükə qarşısında qoydu. Belə ağır və mürəkkəb vaxtda Azərbaycan xalqının təkidli xahişi ilə Heydər Əliyevin yenidən hakimiyətə qayıdışı xalqımızın tarixinə **Milli Qurtuluş günü** kimi daxil oldu.

**İkincisi**, Heydər Əliyevin hakimiyətə başladığı ilk gündən əsas diqqət ölkə daxilində siyasi parçalanmanın qarşısının alınmasına, sakitliyə və sabitliyə, cəbhədə atəşkəsə nail olunmasına, sürətlə artmaqdə olan infilyasiyanın qarşısının alınmasına, azad bazar iqtisadiyyatına doğru dərin sosial-iqtisadi, siyasi və mədəni islahatların həyata keçirilməsinə yönəldildi.

**Üçüncüsü**, Heydər Əliyevin qətiyyəti, prinsipiallığı, diplomatik səyi və böyük dövlətçilik təcrübəsi sayəsində dövlətçiliyimizə və müstəqilliyimizə qarşı edilən bütün qəsdlərin qarşısı müvəffəqiyyətlə alındı, dövlətimizə qarşı törədilən qəsdlər ləğv edildi. Azərbaycanın dövlət müstəqilliyinə qarşı yönəldilmiş qəsdlərin aradan qaldırılması istiqamətində həyata keçirilən qətiyyətli tədbirlər bir daha real faktlarla sübut etdi ki, respublikamızda qiyam üçün sosial və siyasi baza yoxdur, xalq öz prezidentini ürəkdən sevir, onun müdrük daxili və xarici siyasi xəttini bəyənir və dəstəkləyir.

**Dördüncüsü**, Qısa zamanda Heydər Əliyev tərəfindən Azərbaycan Respublikasının xarici siyaset strategiyasının konseptual, elmi əsasları yaradıldı, bütöv bir təlimin beynəlxalq münasibətlər sisteminə uyğunlaşdırılması istiqamətləri, prinsip və vəzifələri, düşünülmüş taktiki yolları, dünya dövlətləri ilə əlaqələrin yaxın və uzaq strategiyası müəyyənləşdirildi. Hazırlanan Proqramda sülsevərlik, məhrİban qonşuluq və dinc yanaşı yanaşmaq prinsipləri, başqasının daxili işlərinə qarışmamaq, qarşılıqlı faydalı əməkdaşlıq kimi yüksək bəşəri dəyərlər öz əksini tapdı.

**Beşinci**, Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruculuğunun həyata keçirilməsində, milli dövlət strukturlarının yaradılmasında və formalasmasında Yeni Konstitusiyanın (1995-ci il) qəbul edilməsinin böyük əhəmiyyəti oldu. Milli Konstitusiyamızın qəbul olunması Azərbaycanda dövlət müstəqilliyinin daimi, əbədi olunmasını

bir daha dünyada sübut etdi, demokratik vətəndaş cəmiyyəti quruculuğuna insanların azad və sərbəst yanaşmalarına, insan haqları və hüquqlarının genişlənməsinə əlverişli şərait yaratdı.

*Altıncısı*, Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri olan «Əsrin müqaviləsi» sazişlərinin imzalanması Heydər Əliyev dövlətinin düşünülmüş və uzaqgörən diplomatiyasının böyük və tarixi qələbəsi, neft strategiyası siyasetinin parlaq uğuru idi.

*Yedinciisi*, İyirminci yüzilliyin 90-cı illərinin ortalarından başlayaraq Respublika iqtisadiyyatında köklü dəyişikliklər aparıldı, azad bazar iqtisadiyyatına doğru dərin sosial-iqtisadi, siyasi və mədəni islahatlar keçirildi. Bu baxımdan dövlət mülkiyyətinin özəlləşdirilməsi, sahibkarlığın inkişaf etdirilməsi, aqrar islahatların həyata keçirilməsi istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirildi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Dünya azərbaycanlılarının I Forumuna (02.06.2006) göndərdiyi təbrikdə deyildiyi kimi, ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü siyaset Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlayaraq daha da möhkəmləndirdi və dinamik inikşaf yoluna çıxardı.

Bu gün çox böyük inamlarla, faktlarla, dəlil və sübutlarla deyə bilərik ki, Azərbaycan xalqının qurtuluşu məhz ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Çünkü Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsinin, xalqımızın xösbəxt və firavan yaşamasının, qurtuluş yollarında tarixi zəfərlərin qazanılmasının, bizim haqq səsimizin və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasının etibarlı qaranti, qüdrətli rəhbəri, yenilməz sərkərdəsi, cənabi Allahın xalqımıza bəxş etdiyi bir ərmağanı və mözücsəsidir. «Həyatımın mənasını ancaq xalqa sədaqətlə xidmətdə görürəm»-deyən H.Ə.Əliyev bu gün bütün Azərbaycan xalqının ümid yeri, güman yeri, inam və

iman yeridir, gələcək müvəffəqiyyətlərimizin və uğurlarımızın, potensial qələbələrimizin başlıca təmiantçısıdır.

### 3. Müstəqil Azərbaycan dövlətinin yeni neft strategiyası

XX yüzilliyin sonuncu onilliyində müstəqil Azərbaycanımızın həyatında xalqımızın ümummilli lideri Heydər Əliyevin başçılığı və uzaqgörənliyi nəticəsində öz miqyasına və əhəmiyyətinə görə analoqu olmayan tarixi bir hadisə baş verdi.

Belə ki, 2008-ci ilin sentyabrın 20-də 14 illiyini qeyd etdiyimiz «Əsrin müqaviləsi»nin imzalanması ilə Müstəqil Azərbaycanımızın yeni neft strategiyasının əsası qoyuldu.

Daha doğrusu, 1994-cü il sentyabrın 20-də Bakının «Güllüstan» sarayında Azərbaycan Dövlət Neft Şirkəti (ADNS) ilə Amerikanın «AMOKO», «Yunokal», «Pennzoil», «Makdermot», Böyük Britaniyanın «British Petroleum» və «Remko», Norveçin «Statoyl», Rusyanın «LUKoil», Türkiyənin «Türk petrolları», Səudiyyə Ərəbistanının «Delta» şirkətlərinin yaratdığı konsorsium arasında Azərbaycanın Xəzər dənizi bölgəsində yerləşən «Azəri», «Çıraq» və «Günəşli» yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi, istismarı və pay bölgüsü haqqında «1+10» və sonralar isə tarixə «Əsrin müqaviləsi» adı ilə daxil olmuş neft müqaviləsi imzalandı.

Sonradan bu müqaviləyə Yaponianın «İtoçu» və Amerikanın «Eksson» və «Amerada Hess» şirkətləri də qoşuldu. Yeri gəlmışkən, onu da qeyd edək ki, 2007-ci ilin avqustunda Cənubi Koreyanın neft şirkəti də bu müqavilədə iştirak etməyə başlamışdır.

«Əsrin müqaviləsi»nin imzalanması mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev təbrik nitqində demişdir: «Biz ötən dövrlərdə nə qədər neft

çıxarsaq da, nə qədər böyük nailiyyətlər əldə etsək də, bir həqiqəti nəzərə çatdırmalıyiq ki, son vaxtlaradək, yəni Azərbaycanın müstəqilliyi əldə olunan dövrlərdək xalqımız heç vaxt öz təbii sərvətinin sahibi olmamışdır. İndi isə biz yeni bir mərhələdə yaşayırıq. Azərbaycan xalqı öz təbii sərvətlərinin sahibidir. Bu sərvətlərdən necə istifadə edilməsini xalqımızın özü sərbəst surətdə müəyyənləşdirir. Yəni Azərbaycan Respublikası hər bir ölkə ilə, o cümlədən neft şirkətlərinin mənsub olduqları ölkələrlə müstəqil surətdə danışqlar aparır və Azərbaycanın dünyəvi ölkə olduğunu nümayiş etdirir.

Bu müqavilə Azərbaycanın öz müstəqilliyini bərpa etdikdən sonra onun müstəqil və sərbəst dixili və xarici siyaset yeritməsinin bariz nümunəsi olan və 30 illik müddətə bağlılığı ilk beynəlxalq müqavilə idi.

Müqavilənin imzalanmasından iki gün sonra, yəni 1994-cü il sentyabrın 22-də Azərbaycan televiziyası və radiosu ilə çıxışında bu müqavilənin böyük tarixi əhəmiyyətə malik olduğundan bəhs edən Heydər Əliyev demişdir: «O, ötən 150 ildə Azərbaycan neft sənayesinin tarixində ilk belə böyük müqavilədir. Xarici neft şirkətləri rəhbərlərinin fikrincə, ümumiyyətlə öz xüsusiyətlərinə görə bu, nadir bir müqavilədir, dünyada oxşarı olmayan bir müqavilədir. Bu da ondan ibarətdir ki, Azərbaycan Dövlət Neft Şirkəti dönyanın yeddi böyük neft şirkətlərinin daxil olduğu konsorsium ilə müqavilə bağlayıb. Həmin şirkətlər ABŞ, Böyük Britaniya, Rusiya, Norveç və Türkiyə mənsubdur, sonradan Səudiyyə Ərəbistanının «Delta» neft şirkəti də onlara qoşulub. Yeddi neft şirkəti bir konsorsiuma daxil olub. Azərbaycan Dövlət Neft Şirkəti ilə 30 il müddətinə müqavilə imzalayıb.

Demək bu konsorsium həm yeddi neft şirkəti, həm də Amerika Birləşmiş Ştatları, Rusiya, Böyük Britaniya, Türkiyə, Norveç və Səudiyyə Ərəbistanı kimi ölkələri təmsil edir. Biz həm neft şirkətləri ilə müqavilə bağlamışq, həm də bu şirkətlər

bizim həmin dövlətlərlə iqtisadi və digər əlaqələrimizin gələcək inkişafi üçün əsas yaratmışlar».

«Əsrin müqaviləsi»nın imzalanması münasibətilə ABŞ prezidenti B.Klinton 1994-cü il sentyabrın 20-də Vaşinqtondan – Ağ Evdən göndərdiyi teleqramda yazdı: «Birləşmiş Ştatlar tarixdə bu növ sazişlər arasında ən böyüyü olan bu müqaviləni alqışlayır. O bütün tərəflər üçün mənfiətli olacaq və ölkələrimiz arasında artmaqdə olan iqtisadi-ticarət əlaqələrinin möhkəmləndirilməsinə xidmət edəcəkdir. Azərbaycan neftinin işlənməsi Dağlıq Qarabağ regionu daxilində və onun ətrafında uzun müddət sürən münaqişənin həll olunması ilə yanaşı, Azərbaycan xalqı üçün sabitlik, iqtisadi inkişaf və firavanlıq gətirilməsində mühüm rol oynaya bilər. Biz çox şadıq ki, siz qudrətli iqtisadi gələcəyə doğru bu həlledici addımı atdırınız».

Müqavilənin imzalanmasından sonra Türkiyənin dövlət naziri Nəcməddin Cövdət prezident Heydər Əliyev tərəfindən qəbul olunarkən o, böyük bir tarixi hadisənin şahidi olduğunu qeyd etmiş, heyrətamız bir ifadə ilə öz fikrini açıqlayaraq demişdi: «Əgər istiqlaliyyətiniz əlinizdə olmasaydı, bu imza bu gün Bakıda atılmazdı... Neft müqaviləsinə atdingiz bu gündü imza əslində üçrəngli bayraqınızın təsdiqinə atılmış imzadır».

Azərbaycan bu müqaviləni imzalamaqla Azərbaycan Respublikasının suveren hüquqlarının bərqərar olduğunu, Azərbaycanın tam müstəqil dövlət olduğunu dünyaya bir daha nümayiş etdirdi. Bu müqavilənin imzalanması ilə Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına, azad bazar iqtisadiyyatına qoşulması üçün əsas yaranırdı.

Müqavilənin imzalanması xarici ölkələrin Azərbaycana investisiya qoyması üçün böyük yol açdı. Belə ki, bundan sonra Azərbaycan neft sənayesinə xarici kapitalın axını başlandı. İlk vaxtlarda Azərbaycanda neft sənayesini inkişaf etdirmək üçün pul vəsaitinin çatışmadığı şəraitdə belə əlverişli şərtlərlə müqavilənin imzalanması Azərbaycan tərəfinin qələbəsi kimi

qiymətləndirilir. Azərbaycan neft sənayesinə böyük bir həcmidə kapitalın qoyulması ümumən ölkə iqtisadiyyatının inkişafına təsir göstərən amil olacaqdır.

Onu da qeyd etməliyik ki, müqavilənin ilk variantının hazırlanması müstəqilliyimizin ilk illərində Azərbaycan hakimiyyətində olan və dövlət idarəciliyində, eləcə də siyasetdə peşəkarlığı olmayan səriştəsizlərin dövründə olduğu üçün o, xalqın ümumi mənafeyinə cavab verməmiş və əsas etibarı ilə xarici şirkətlərin, eləcə də ayrı-ayrı şəxslərin marağına uyğun hazırlanmışdı.

Müqavilənin beş illiyi münasibətilə İlham Əliyevin «Müstəqil Azərbaycan dövlətinin yeni neft strategiyası uğurla həyata keçirilir» mövzusundakı məruzəsində qeyd olunduğu kimi, «1993-cü ilin yazında Azərbaycanın əvvəlki rəhbərliyi tərəfindən elə bir müqavilə varianstı hazırlanmışdı ki, əgər o imazalansaydı, ölkə iqtisadiyyatına böyük zərər gətirmiş olardı».

Yalnız 1993-cü ilin ikinci yarısında xalqımızın ümumməlli lideri Heydər Əliyevin ikinci dəfə Azərbaycanın siyasi hakimiyyətinə qayıdırışından sonra müqavilənin ilk variantının 1993-cü il iyunun 21-nə təyin olunmuş imzalanmasından imtina edilmiş və onun Azərbaycanın milli mənafeyinə uyğun olaraq yenidən işlənib hazırlanmasına sərəncam verilmişdir.

Odur ki, müqavilənin yeni varianstı Heydər Əliyevin iştirakı və rəhbərliyi ilə hazırlanmış, müqavilədə iştirak edəcək şirkət rəhbərləri ilə müzakirələr zamanı qarşıya çıxan çətinliklər aradan qaldırılırlaraq, nəhayət imzalanmağa təqdim olunmuşdur.

«Əsrin müqaviləsi»nin əhatə etdiyi «Azəri», «Çıraq» və «Günəşli» yatağının dərinlikdə yerləşən hissəsi sahəsində ilkin neft ehtiyatları 511 milyon ton səviyyəsində qiymətləndirilmişdi. Lakin sonradan aparılan qazma işləri nəticəsində müəyyən olunmuşdur ki, neft ehtiyatları 640

milyon ton, səmt qazı ehtiyatları 100 milyard kubmetr, sərbəst təbii qaz ehtiyatları isə 100-150 milyard kubmetrdir.

Bütün bunları üzə çıxarmaq və istifadə həddinə çatdırmaq üçün layihənin ilk illərində 7,5 milyard dollaradək kapital qoyuluşu və 30 il ərzində təxminən 14 milyard dollar istismar xərcləri nəzərdə tutulmuşdur.

Müqavilənin şərtlərinə görə Azərbaycan kapital qoyuluşunda 20 faiz pay qoymaqla çıxarılan neftdən gələn gəlirin 80 faizini (253 milyon ton neft), xarici şirkətlər isə bütün investisiyanın 80 faizini qoymaqla neftdən gələn gəlirin 20 faizini, başqa sözlə, təxminən 65 milyon ton neftin sahibi olacaqlar. Qalan neft kapital xərclərinin, neftin dünya bazarlarına çıxarılması üçün maliyyə və nəqliyyat xərclərinin ödənilməsinə sərf olunacaqdır.

Deyilən faizləri neftin satış qiymətinə çevirdikdə təxmini belə mənzərə alınır. Belə ki, hesablamalara görə neftdən ümumi gəlir bu gün üçün (yəni 30 il ərzində inflasiya prosesi nəzərə alınmaqla) təqribən 157, 6 milyard dollar olmalıdır ki, bunun 81, 7 milyard dolları Azərbaycanın payına, 19,5 milyard dolları xarici şirkətlərin payına, qalanları isə yuxarıda qeyd etdiyimiz kimi, kapital, istismar, maliyyə və nəqliyyat xərclərinin ödənilməsinə sərf ediləcəkdir. Əslində Azərbaycanın qazancı daha çox olacaq, çünkü burada Azərbaycanın 55 milyard kubmetr neftli qazdan – səmt qazından əldə edəcəyi gəlir (bu isə ekvivalentdə əlavə olaraq aži 50 mln. ton neftə bərabərdir), eləcə də 90 milyard kubmetr ehtiyatı olan sərbəst qaz ehtiyatları istismar ediləcəyi halda qazanacağı gəlir nəzərə alınmir. Bu qazdan yalnız Respublika təbii qaza öz ehtiyaclarını ödəmək üçün istehsal barədə qərar qəbul etdikdən sonra istifadə olunacaqdır.

Bütün bunlardan savayı layihəyə görə respublikamıza 300

milyon dollar bonus\* veriləcəyi nəzərdə tutulmuşdur.

Müqavilənin layihəsinə görə kapital qoyuluşunun dinamikasına müvafiq olaraq bütövlükdə neft hasilatı planı da tərtib olunmuşdur. 2000-ci ildə kontrakt sahəsindən 10 milyon ton neftin istehsalı, sonrakı illərdə isə bunun hər il 3-5 milyon ton artırılması nəzərdə tutulmuşdur. Layihəyə görə neft hasilatı 2003-2014-cü illərdə özünün zirvəsinə çatacaq, maksimum hasilat 2006-2010-cu illərdə hər il 34-35 milyon ton səviyyəsində planlaşdırılır. Bütövlükdə, əgər kontrakt sahəsində məhsuldar qatın altındakı laylarda yeni kəşflər edilməsə, çıxarılması proqnozlaşdırılan ehtiyatların tam istismarı 2025-ci ildə başa çatacaq.

Müqavilə 1994-cü il sentyabrın 20-də imzalandıqdan və respublika parlamenti tərəfindən 1994-cü il noyabrın 15-də ratifikasiya olunub və ratifikasiya sənədi Azərbaycan dövlətinin qanunu kimi 1994-cü il dekabrın 12-də Azərbaycan Prezidenti tərəfindən imzalandıqdan sonra qüvvəyə minmiş və işə başlanılmışdır.

1995-ci ilin yanvarın 24-də rəhbər komitənin ilk iclası keçirilmiş, orada illik iş programı və 1995-ci il üçün 105 milyon dollar məbləğində bündə təsdiq olunaraq, eyni zamanda nəzərdə tutulan işlərin həyata keçirilməsi üçün tərkibi tərəfdəş xarici neft şirkətlərinin nümayəndələrindən və həm də Azərbaycan mütəxəssislərindən ibarət olan Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) yaradılmışdır.

Proqrama uyğun olaran ABƏŞ 1995-ci ilin əvvəlindən mühəndis geologiyası, geofiziki tədqiqatlar sahəsində işə başlamışdır.

\* Bonus termini altynda йатагларын истисмари ццн контракт цзя газа-нылмыш щцгугларын тясдигиня эюя яъниби ширкятляр консорсиумунун юядийи мцайян мядлья вя яа мцкафат баша дцищлр вя нефт-газ йатагларынын ахтарышы заманы контракт сащисинде АРДНШ-нин чякийи хяръярин явзи кими гийматляндирiliр. Онун неяя вя щара сярф едиляяяи ися республика ряшбярлийиндяя асылыдыр.

Məcburi işlərin minimum programının tərkib hissələrindən biri müqavilənin əhatə etdiyi sahədə kəşfiyyat quyularının qazılması idi. Müqaviləyə uyğun olaraq «Xəzərdənizneft» (indiki «Dədə Qorqud») yarımdalma qazma qurğusunun vəziyyətinin qiymətləndirilməsi və lazımı qaydada yenidən qurulması məqsədi ilə ARDNŞ və ABƏŞ arasında müqavilə imzalanmışdır. ABŞ-in «Santa-Fe» şirkəti qurğunu işlek vəziyyətə gətirmək, dənizin dərinliyi 475 metrə çatan yerlərdə dərinliyi 7500 metr olan quyular qazmaq üçün onun Qərb standartlarına uyğun şəkildə modernləşdirilməsinə və təmirinə başlamış və bu işi 1996-cı il avqustun 24-də başa çatdırılmışdır.

Onu da qeyd etməliyik ki, təmir və modernləşdirmə işlərində iştirak edən 356 nəfər adamın yalnız 50 nəfəri əcnəbi, qalanları isə Azərbaycan mütəxəssisləri olmuşdur. Eyni zamanda bizim mütəxəssislərin yeni texnologiyaları öyrənmələri üçün təlim prosesi təşkil olunmuş, bir çoxları «Santa-Fe» şirkətinin Şimal dənizində, ABŞ-da, Küveytdə və dünyanın digər ölkələrində yerləşən eynitipli qazma qurğularında təcrübə keçmişlər. 1996-cı il sentyabrın 11-də qurğu «Şelflayihətikinti»ni tərk etmiş və sentyabrın 17-dən quyunun qazılmasına başlanılmışdır.

Məcburi işlərin minimum programında ətraf mühitin mühafizəsi məsələlərə xüsusi diqqət yetirilmişdir. Bunun üçün ətraf mühitin qorunması üzrə yardımçı komitə və onun nəzdində monitoring və elmi tədqiqat işləri üzrə iki işçi qrupu yaradılmışdır. ABƏŞ-in sifarişi ilə Azərbaycan EA-nın coğrafiya, geologiya, biologiya, zoologiya institutları, radioaktiv tədqiqatlar bölməsi və seysmologiya mərkəzi, ekologiya və hidrometerologiya komitələri, digər idarə və təşkilatlar tərəfindən müqavilə əsasında sahənin ilkin ekoloji vəziyyətinə dair mövcud elmi-texniki məlumatların xülasəsi, həmçinin ABƏŞ-in tapşırığı ilə Amerikanın «Vidvord Klayd»

şirkəti respublikanın alım və mütəxəssislərinin iştirakı ilə geniş elmi-tədqiqat programı hazırlanmışdır.

Ekoloji sistemdə fasilələrlə əlaqədar dəyişikliklərin baş verməsini nəzərə alaraq 1995-ci il sentyabr və dekabr aylarında iki ekspedisiya təşkil olunmuş və müqavilənin əhatə etdiyi sahədən külli miqdarda su, hava və süxur nümunələri götürülmüşdür.

Müqavilənin əhatə etdiyi sahənin neft-qaz ehtiyatlarının işlənməsi prosesində baş verəcək qəzaların vaxtında ləğv olunması, yəni neft tullantılarının lokalizə edilib suyun səthindən yiğilması məqsədi ilə xüsusi texniki avadanlığa malik xidmət sahəsi yaradılması işi Şotlandiyanın «Briç Marni» şirkətinə həvalə olunmuşdur.

Göstərilənlərlə yanaşı, 1995-ci ildə əsas vəzifələrdən biri ilkin neft hasilatı layihəsini gerçəkləşdirməyin mümkünlüyünü öyrənmək olmuşdur. Bu məqsədlə 1995-ci ilin birinci yarısında ABƏŞ-in və ARDNŞ-nin mütəxəssisləri «Braun ənd rut» şirkətindən olan mühəndislərlə birlikdə «Çıraq-1» platformasının və dayaq blokunun hərtərəfli yoxlanması, texniki və kompyuter modernləşdirilməsi üçün tədqiqat işləri aparmışlar. Nəticədə «Çıraq-1» dayaq blokunun təkmilləşdirilməsi platformanın üst modullarının təmiri və təchizi işlərinin planı hazırlanmışdır.

Ancaq ilkin neftin hasilatı layihəsini həyata keçirmək üçün xam neftin ixracı sahəsində 1995-ci ildə görüləcək işlərin mərkəzsində «Çıraq-1» platformasından çıxarılaçaq neftin ixracı üçün alternativ variantları müəyyənləşdirmək kimi məsələlər durardı.

İlkin neftin ixrac marşrutuna dair ortalığa çıxan variantlardan ikisi haqqında 1995-ci ilin sentyabrınadək aparılan danışıqlar müvəffəqiyyətlə nəticələnmiş və oktyabr ayında rəhbər komitə ilkin neftin ixrac marşrutları kimi Şimal və Qərb variantlarından istifadə etmək haqqında qərar qəbul

etmişdir. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ilkin neftin ixracı üçün Rusiya ərazisindən keçən Şimal marşrutunun seçildiyini təsdiqləyən məktubu Rusiyanın baş naziri Viktor Çernomirdinə çatdırılmış və nəhayət, Rusiya ilə Azərbaycan arasında dövlətlərarası müqavilə 1996-ci il yanvarın 18-də Azərbaycan Respublikasının Prezidenti H.Əliyev və Rusiyanın baş naziri V.Çernomirdin tərəfindən imzalanmışdır.

1996-ci il fevralın 18-də «Transneft», ARDNŞ və ABƏŞ arasında nəqletmə sazişi və nəqletmə haqqında himayədarlıq sazişi də imzalanmışdır. Eyni qayda üzrə 1996-ci ilin martında Azərbaycan Prezidenti Heydər Əliyev və Gürcüstan Prezidenti Eduard Severnadze ilkin neft ixracının Gürcüstan ərazisindən keçən Qərb marşrutu haqqında Azərbaycan və Gürcüstan arasında dövlətlərarası müqavilə imzaladılar.

Göründüyü kimi, neftin ixrac sisteminin iki boru kəmərindən – Şimal və Qərb kəmərlərindən ibarət olması qərara alındı.

Şimal sistemi Sənqəçal terminalından Novorossiyskə qədər, Rusiya Federasiyasının boru kəmərləri sistemi daxil olmaqla 1411 kilometr məsafədən ibarətdir. Rusiya –Azərbaycan sərhədinədək olan 224 km-lik məsafənin 198 kilometlik hissəsinin mövcud boru kəmərindən istifadə olunması, 26 km məsafə üzrə isə yeni boru kəmərinin çəkilməsi qərara alınmışdır. Boru kəməri gündə 105 min barrel (ildə 5 milyon ton) neftin nəqli üçün nəzərdə tutulmuş, neftin həcmini ölçən, uçutunu aparan nəzarət stansiyaları, Mərkəzi Dispetçer İdarəsi bütün xətt boyu sızmaların aşkar olunması üçün monitorinq sistemi və kompyuter rabitəsi ilə təchiz edilmişdir.

Marşrutun Qərb sisteminin də buraxılış gücü gündə 105 min barreldir. Sənqəçaldan Qara dənizədək (Supsa limanına qədər) boru kəmərinin uzunluğu 926 kilometrdir. Layihəyə görə 788 kilometrlik boru hissəsinin mövcud kəmərdən istifadə

edilməsi, ümumi uzunluğu 138 km olan yeni neft kəmərinin çəkilməsi qərara alındı. Bundan əlavə boru kəməri xəttində 6 nasos stansiyasının və təhvil verilən neftin uçota alınması sisteminin qurulması, Supsa limanında yeni neft terminalının tikilməsi, bütün sistemdə mərkəzləşdirilmiş idarəetmə və rabitə sisteminin yaradılması nəzərə alınmışdır.

Yuxarıda qeyd etdiklərimizlə yanaşı sonradan görülən işlərin nəticəsində «Əsrin müqaviləsi» artıq reallaşmağa başlamışdır. Belə ki, 1994-cü il sentyabrın 20-də Bakının Gülüstan sarayında imzalanmış və dünyada «Əsrin müqaviləsi» kimi tanınmış müqaviləyə əsasən «Çıraq-1» yatağında ilkin quyudan 1997-ci il noyabrin 7-də neft fontan vurmuş və noyabrin 12-də ilkin neftin hasilatına başlanılmışdır. Bu, müstəqil respublikamızın həyatında baş verən çox mühüm bir tarixi hadisədir.

Bu tarixi hadisə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev başda olmaqla Azərbaycanın uzaqqorən dövlət siyasetinin, Xəzərin neft sənayesi tarixində ilk beynəlxalq konsorsiumda öz səylərini birləşdirmiş bir çox ölkələrin neft şirkətləri ilə müstəqil Azərbaycan Respublikasının birləşfəaliyyətinin əməli nəticəsidir.

Diqqətəlayiq haldır ki, bu tarixi hadisə Azərbaycan xalqının Azərbaycan Konstitusiyası gününü bayram etdiyi bir gündə baş vermişdi. İki bayramın bir günə təsadüf etməsi bu hadisələrin bir-biri ilə üzvi surətdə bağlı olmasından xəbər verir, çünkü ölkənin ilk demokratik Konstitusiyasının qəbul edilməsi də, öz mahiyyəti etibarilə tarixi hadisə olan və respublikanın neft sənayesinin inkişafında yeni dövr açan «Əsrin müqaviləsi»nin imzalanması da Azərbaycanın öz müstəqilliyini qazandıqdan sonra mümkün olmuşdur. Bu müqavilə Azərbaycanın son dərəcə zəngin energetika ehtiyatlarına malik olduğunu nümayiş etdirməklə yanaşı, həm də Xəzər bölgəsindəki bütün dövlətlərin iqtisadi dirçəlişinə yol

açımsıdır.

1997-ci il noyabrin 12-də Respublika Sarayında Xəzər dənizinin Azərbaycan sektorunda xarici şirkətlərlə birləşən işlənilən neft yataqlarından ilkin neftin çıxarılması münasibətilə təntənəli mərasim keçirilmişdir. Mərasimdə Azərbaycanın dövlət və hökumət nümayəndələri ilə yanaşı xarici neft şirkətlərinin prezidentləri və digər rəsmi şəxslər də iştirak etmişdir.

Təntənəli mərasimi açan Respublika Prezidenti Heydər Əliyev geniş nitq söyləyərək 1994-cü il sentyabrın 20-də Azərbaycanda tarixi bir hadisənin baş verdiyini, dünyanın 7 ölkəsinə mənsub olan 11 böyük şirkətin bir araya gələrək konsorsium yaratdığını və keçən üç il müddətində program əsasında nəzərdə tutulmuş işlərin hamısının yerinə yetirildi-yini, bütün icbari işlərin görülməsi nəticəsində «Çıraq» neft yatağında yaradılmış nəhəng platforma vasitəsilə ilkin neftin hasil olduğunu böyük fərəh və iftixar hissi ilə qeyd etmişdir.

Göründüyü kimi müqavilənin imzalanmasından keçən üç il müddətində ABŞ-in təşkilindən başlamış «Çıraq-1» neft yatağından ilkin neftin çıxarılmasına qədərki dövrdə böyük işlər görülmüşdü. Bu müddətdə sahilin 120 km-liyində yerləşən və suyun dərinliyi 120 metr olan yerdə nəhəng və ən yüksək standartlara uyğun olan «Çıraq-1» platforması quraşdırılmış, 3 min metr dərinlikdə bir quyu qazılmış və həmin quyudan noyabrin 12-də ilkin neftin hasilatına başlanılmışdır.

Platforma ilə yanaşı çıxarılan neftin dərhal ixrac olunması üçün bütün maddi-texniki baza yaradılmışdır. Belə ki, yataqdan Neft Daşlarındanadək 48 km uzunluğunda 16 düyümlük qaz kəmərinin və yenə də yataqdan Sənqəçaldakı qəbul terminalına qədər çəkilmiş 176 km uzunluğunda 24 düyümlük neft kəmərinin tikintisi başa çatmışdır.

Bunlardan əlavə, tikintisi başa çatdırılmış və ümumi gücü 64000 barrel (101740 ton) olan Sənqəçal terminalında iri neft

çənləri, avtomatlaşdırılmış idarəetmə qurğuları, təhlükəsizlik texnikası vasitələri quraşdırılmışdır.

İlkin neftin ixrac edilməsi üçün tikilməsi planlaşdırılmış iki neft kəmərindən Şimal istiqamətində – Rusiya ərazisindən Qara dənizin Novorossiysk limanında çəkilməsi nəzərdə tutulan birinci neft kəməri böyük çətinliklərdən son-ra işə başlamış və 1997-ci il oktyabrın 25-də konsorsiuma aid olan yataqlardan neft hasil olunanadək Azərbaycan nefti şərti diametri 720 mm olan Bakı-Qroznı neft kəməri vasitəsilə Novorossiysk istiqamətində nəql edilməyə başlanılmışdır. «Çıraq» yatağından çıxarılan neft isə həmin boru ilə (Bakı-Qroznı-Novorossiysk) 1998-ci ilin fevral ayında Novorossiysk limanına çatdırıldı.

Görülən bu işlər dönyanın bir çox şirkətlərini Azərbaycana gətirib çıxarıb və onlar burada fəaliyyət göstərirlər. Belə ki, «Əsrin müqaviləsi» üzrə programın həyata keçirilməsi üçün dönyanın ayrı-ayrı ölkələrindən cəlb olunmuş 400-dən artıq şirkət iştirak edir. Sevindirici haldır ki, müştərək iş görən bu şirkətlərin içərisində 72 müəssisə Azərbaycan Respublikasının sənaye və yaxud tikinti müəssisələridir. ABŞ və onun podratçıları 3000 nəfər Azərbaycan vətəndaşını da işlə təmin etmişdir.

Diqqəti cəlb edən cəhətlərdən biri də odur ki, bu işlərin həyata keçirilməsində xaricdən cəlb olunan yüksək dərəcəli mütəxəssislərin sayı get-getə azalır, Azərbaycan Respublikasının özündən olan mütəxəssislərin sayı isə çoxalır. Əlbəttə, bu da çox təbii bir haldır, çünki Azərbaycan neft sənayesi sahəsində böyük elmi-texniki potensiala malikdir.

«Əsrin müqaviləsi» üzrə «Çıraq-1» platformasından ilkin neftin istehsalı ilə əlaqədar 1997-ci ilin noyabrın 12-də keçirilmiş təntənəli iclasda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev müstəqilliyimizin əhəmiyyəti və əbədiliyindən danışaraq, bir daha dünyaya bəyan etmişdir:

«1994-cü ilin sentyabr ayında biz ilk böyük neft müqaviləsini imzalayarkən dünyaya nümayiş etdirdik ki, Azərbaycan müstəqil dövlətdir və müstəqil dövlət kimi öz təbii sərvətlərinin sahibi olaraq onlardan istifadə edilməsi haqqında qərarlar qəbul edir. Üç il keçəndən sonra biz bir daha təsdiq edirik ki, Azərbaycan müstəqil dövlətdir, Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir və biz artıq bu müstəqilliyimizin gözəl bəhrələrini görürük.

Bizim bu gün gördükümüz işlər XXI əsr, gələcək nəsillər üçün görülən işlərdir. Biz bu gün ilkin neftin alınmasını bayram edirik. Gələn il «Çıraq» neft yatağından 2 milyon ton neft çıxarılmacaqdır. Ancaq bir neçə ildən sonra 5-6 milyon ton, 5-6 ildən sonra 40-50 milyon ton neft hasil olunacaqdır. Ondan sonra daha çox neft çıxarılmacaqdır. Demək, XXI əsrde Azərbaycanın iqtisadiyyatı bu neft sənayesi vasitəsilə yüksələcək və dirçələcəkdir».

Beləliklə, bütün bu görülən işlər, əldə edilən nailiyyətlər yalnız və yalnız Azərbaycanın dövlət müstəqilliyinin qazanılmasından sonra mümkün olmuşdur və Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev uzaqgörənliyinin nəticəsidir.

1994-cü ildən indiyədək 33 xarici şirkətlə 28 neft-qaz müqaviləsi imzalanmışdır. Bu müqavilələr ölkə iqtisadiyyatının bütün sahələrinin, habelə sosial infrastruktur obyektlərinin inkişafına əsaslı təkan vermişdir.

2006-ci ildə Azərbaycanda 32 milyon ton neft çıxarılmışdır ki, bu da ölkəmizin neft sənayesi tarixində rekord nəticə hesab olunur.

Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin istifadəyə verilməsi və onun artıq dünya iqtisadiyyatının vacib bir hissəsinə, Avropanın enerji təhlükəsizliyi sisteminin ayrılmaz hissəsinə çevrildiyi, onun coğrafi-siyasi əhəmiyyəti indi bütün dünyada etiraf olunur.

BTC-nin istifadəyə verilməsi barəsində bəziləri üçün əfsanə kimi görünən iş artıq reallığa çevrilmişdir.

2007-ci il sentyabrın 1-nə olan məlumata görə ilin əvvəllərindən BTC kəmərinə 18 milyon 864 min ton neft vurulmuş, Ceyhan limanından dünya bazarlarına 18 milyon 922 min ton neft göndərilmişdir. Ümumiyyətlə, istismara verildiyi gündən bəri isə BTC vasitəsilə 28 milyon 133 min ton neft nəql olunmuşdur ki, bunun da 26,6 milyon tonu dünya bazarlarına yola salınmışdır.

BTC kəməri Mərkəzi Asiya neftinin də dünya bazarlarına çıxarılmasına imkan verir. Belə ki, 2007-ci ilin avqustunda Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstan rəsmi səfəri çərçivəsində ARDNŞ və Qazaxıstanın dövlət şirkəti olan «KazMinayQaz» arasında iki sənəd – neft-qaz sahəsində strateji əməkdaşlığa dair saziş və Transxəzər layihəsinin gerçəkləşdirilməsi haqda birgə memorandum imzalanmışdır. Bununla da Azərbaycan təkcə neft ixracatçısı kimi deyil, həm də tranzit ölkə kimi dünyadakı mövqelərini möhkəmləndirəcəkdir.

2006-ci ildə iqtisadi əhəmiyyətinə görə BTC-dən heç də geri qalmayan *Cənubi Qafqaz qaz kəmərinin tikintisi də başa çatdırılmış*, ən azı 1,2 trilyon kubmetrdən artıq qaz, 300 milyon tondan çox kondensat ehtiyatlarına malik «Şahdəniz» yatağından qaz hasilatına başlanılmışdır. Hazırda (2007-ci ilin sentyabrı üçün) yataqda istismar olunan 3 quyudan sutkada 15 milyon kubmetr qaz, 4 min tondan artıq kondensat hasil edilir, 4-cü quyuda isə tamamlama işləri aparılır. Bu quyu da tezliklə istismara veriləcəkdir.

(2007-ci ilin yanvar-sentyabr ayları ərzində yataqdan 1 milyard 500 milyon kubmetr qaz hasil edilmişdir. Hazırda «Şahdəniz»dən ölkənin enerji dəhlizinə sutkada 5,5 milyon kubmetr qaz ötürülür. 2007-ci ilin sentyabrına qədər yataqdan Azərbaycana 870 milyon kubmetrdən artıq qaz verilmişdir.

2007-ci ilin iyulun 3-də «Şahdəniz» qazı Bakı-Tbilisi-Ərzurum marşrutu üzrə Cənubi Qafqaz boru kəməri ilə Türkiyənin qaz kəmərləri sisteminə daxil olmuşdur. Sentyabr ayının 1-nə olan məlumata əsasən, kəmərlə **Gürcüstana 136,9 milyon kubmetr, Türkiyəyə isə 258 milyon kubmetr təbii qaz** ixrac edilmişdir.

Onu da qeyd edək ki, bu kəmər həm Azərbaycanın, həm də Türkiyə və Gürcüstanın təbii qaza olan tələbatını tam ödəmək iqtidarındadır. *Kəmərin strateji əhəmiyyəti ondan ibarətdir ki*, Cənubi Qafqaz boru kəmərinin istismara verilməsindən sonra Azərbaycan neft ixracatçısı olmaqla yanaşı, həm də *qaz ixrac edən bir ölkəyə çevrilir*.

«Şahdəniz» yatağında ehtiyatların əhəmiyyətli hissəsi hasil olunaraq Türkiyəyə, oradan isə Avropa bazarlarına – Yunanistan, İtaliya, Pribaltika ölkələrinə çatdırılacaqdır. Onu da qeyd etmək xoşdur ki, artıq bu işin də bir hissəsi yerinə yetirilirdi. Belə ki, 2007-ci ilin noyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyənin Baş Naziri Rəcəb Tayyib Ərdoğan və Yunanistanın Baş naziri Konstantin Karamanlisin iştirakı ilə iki ölkə arasındakı sərhəddə Türkiyə-Yunanistan qaz kəmərinin açılışı oldu və bununla da Azərbaycan qazının Yunanıstanaya ötürülməsinə başlanıldı.

«Ösrin müqaviləsi»nin imzalanmasından keçən 14 il ərzində xarici şirkətlərlə aparılan birgə işlər yeni texnologiyaları mənimsemək, qabaqcıl istehsalat təcrübəsinə malik olmaq baxımından neftçilərimiz üçün də faydalı olmuşdur. Ötən müddət ərzində aparılan geofiziki və geoloji işlər, neft və qaz ehtiyatlarının dəqiqləşdirilməsi məqsədilə tətbiq olunan yeni üsullar, maili qazma işlərinin aparılması, quyuların neftvermə əmsalının artırılması ilə bağlı həyata keçirilən tədbirlərin nəticəsidir ki, 2007-ci ildə Azərbaycanda neft hasilatı 43 milyon tona çatdırılacaq. Həmin neftin isə 8 milyon 800 min

tonu ARDNŞ-in payına düşəcək.

2007-ci ilin 8 ayı ərzində Dövlət Neft Şirkəti üzrə (birgə müəssisələr və əməliyyat Şirkətləri istisna olmaqla) 142 min 468 metr qazma işləri həyata keçirilmişdir ki, bunun da 138 min 246 metri istismara, 4 min 222 metri isə kəşfiyyata aid olmuşdur.

2007-ci ilin yanvar-avqust ayları ərzində Dövlət Neft Şirkəti üzrə neft hasilatına dair proqnoz tapşırığa 100,4% əməl edilərkən 5 milyon 884,9 min ton neft hasil edilmişdir. Bunun da 5 milyon 95,15 min tonu «Azneft» İstehsalat Birliyinin, 789,75 min tonu isə müştərək müəssisələr və əməliyyat şirkətilərinin payına düşmüştür.

2007-ci ilin əvvəlindən sentyabr ayına qədərki dövrədə dövlətə 5 milyon 833,68 min ton neft təhvil verilmişdir. Ötən 8 ay ərzində ölkədə 6 milyard 543,7 milyon kubmetr qaz hasil edilmişdir ki, bunun da 3 milyard 756 milyon kubmetri ARDNŞ-in payına düşmüştür. Bundan əlavə, ABƏŞ-dən qəbul olunan səmt qazının həcmi 1 milyard 922,6 milyon kubmetr təşkil edilmişdir. Yanvar-avqust ayları ərzində ARDNŞ dövlətə 3,2 milyard kubmetr təbii qaz təhvil vermişdir.

2007-ci ilin əvvəllərindən başlayaraq Rusiyadan qaz idxlərinin dayandırılması ilə əlaqədər Dövlət Neft Şirkətinin üzərinə düşən məsuliyyət daha da artmışdır. Bununla əlaqədar olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qaz hasilatının artırılması ilə bağlı göstəriş və tövsiyyələrini əldə rəhbər tutaraq ARDNŞ 2007-ci ildə əlavə 500 milyondan 1 milyard kubmetrədək qaz əldə etməyi qarşıya vəzifə qoymuşdur. Xüsusilə qeyd etmək lazımdır ki, 2007-ci il iyunun 5-də ARDNŞ-in mədənlərindən dövlətə qaz təhvili sutkada 15 milyon kubmetrlik həddi keçmişdir. Belə ki, 2007-ci ilin sentyabrına olan məlumatə görə şirkət sutkada 15,5 milyon kubmetr qaz hasil edir.

Zəngin qaz-kondensat potensialına malik «Günəşli»,

«Bahar», «8 mart» və «Bulla-dəniz» yataqlarında yeni qazılacaq quyular çox dərin olduğu üçün programda bu yataqlarda müasir texnika və texnologiyalardan, qabaqcıl dünya təcrübəsindən istifadə edilməsi, xarici şirkətlərlə səmərəli əməkdaşlıq əlaqələrinin qurulması nəzərdə tutulmuşdur. Görüləcək işlər nəticəsində cari ilin (2007-ci il) sonuna kimi ARDNŞ tərəfindən dövlətə 5,1 milyard kubmetr həcmində qazın təhvil verilməsi planlaşdırılmışdır.

Onu da qeyd edək ki, ildən-ilə artan qaz ehtiyatlarının istehlakçılarına çatdırılması üçün yeni-yeni kəmərlərin inşasına zərurət yaranır. Odur ki, təbii qazın Azərbaycan istehlakçılarına təhvili üçün diametri 750 millimetr, uzunluğu 4500 metr olan qaz kəməri istismara verilmişdir.

Bundan əlavə, «Şahdəniz» qazının Azərbaycan daxilində nəqli məqsədilə ARDNŞ Sənqəçal terminalından «Azərqaz»ın qəbul sisteminin yerləşdiyi Sənqəçal baş qurğularınınadək 4,5 kilometr uzunluğunda olan 30 düyməlik qaz kəmərinin çəkilişini də başa çatdırılmışdır.

Bundan başqa, «Günəşli» yatağında 500 millimetrik iki sualtı qaz kəmərinin çəkilişi başa çatdırılıb. 26 kilometr uzunluğunda olan birinci kəmər yüksək təzyiqli qazın «Cünəşli» yatağındakı 14 nömrəli platformadan «Neft Daşları»ndakı qazpaylayıcı məntəqəyə nəql edilməsi üçün nəzərdə tutulub. 20 kilometr uzunluğunda ikinci kəmər isə «Günəşli»dəki 4 nömrəli platformadan aşağı təzyiqli qazın «Neft Daşları»ndakı 2 nömrəli sixicə kompressor stansiyasına ötürülməsi üçün layihələşdirilib.

Daha sonra, neftçilərin peşə bayramı ərəfəsində «Şahdəniz» qazının ölkənin ucqar bölgələrinə nəqli üçün nəzərdə tutulmuş 47 kilometlik Sənqəçal-Qazıməmməd qaz kəmərinin tikintisi başa çatdırılıb. 48 düyməlik həmin kəmərin ötürmə qabiliyyəti sutkada 5-6 milyon kubmetrdir. Kəmərin 41 atmosfer təzyiq altında istismarı nəzərdə tutulub.

ARDNŞ həmçinin, 2007-ci ilin sonunadək «Neft daşları»ndakı qaz-yığım məntəqəsindən «Bahar» yatağınadək uzunluğu 66,5 kilometr, diametri 508 millimetr, ötürmə qabiliyyəti isə sutkada 5-5,5 milyon kubmetr olan yeni sualtı qaz kəmərinin inşasını planlaşdırılmışdır. Bu ilin sonuna kimi istismara verilməsi nəzərdə tutulmuş həmin kəmərlə «Günəşli» yatağından hasil edilən qaz sahilə nəql olunacaqdır.

Neft və qaz hasilatında artıma nail olmaq üçün yeni platformaların inşasına da xüsusi önəm verilir. MDB məkanında yeganə bu tipli müəssisə olan Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun bu baxımdan özünəməxsus əhəmiyyəti vardır. Yeni neft strategiyasının uğurla həyata keçirilməsində mühüm rol oynamış bu zavod «Ösrin müqaviləsi» çərçivəsində bir sıra müasir qurğu və obyektlərin tikilib istifadəyə verilməsi, dənizin dərinliklərində qazma işlərini aparan nəhəng stasionar özüllərin və onların dayaq bloklarının inşası kimi mühüm işlər görür.

Bir faktı da xüsusi qeyd etmək lazımdır ki, 2005-ci ildə bu zavod 888 ton metal işlətdiyi halda, 2006-cı ildə 4 min 130 ton metal işlətmiş, 2007-ci ildə isə bu pəqəmin 14 min tona çatdırılması nəzərdə tutulmuşdur ki, bunun da 9 min 400 tonu artıq yanvar-avqustr ayları ərzində işlənmişdir.

Zavodun məhsullarının beynəlxalq standartlar səviyyəsinə qaldırılması istiqamətində də müəyyən işlər görülmüş və görülməkdədir.

Dövlət Neft Şirkəti «Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı» çərçivəsində gerçəkləşdirilən layihələrdə də fəal iştirak edir.

Sosial yönümlü dövlət proqramlarına uyğun olaraq şirkət regionlarda əhalinin sosial rifahının yaxşılaşdırılması məqsədi ilə şirkətin maliyyə vəsaiti hesabına yeni məktəblərin, kitabxanaların, xəstəxana və müalicə-diaqnostika mərkəzlərinin, idman qurğularının, istirahət obyektlərinin tikintisi, park və

xiyabanların salınması işini uğurla davam etdirir.

Qeyd etmək lazımdır ki, 2007-ci il üçün tərtib edilmiş kapital qoyuluşu programına əsasən bu il qeyri-sənaye sahələri üzrə tikinti işlərinə 85 milyon 479, 1 min manat məbləğində vəsaitin xərclənməsi nəzərdə tutulmuşdur.

Respublikanın 10-dan artıq bölgəsində ən müasir standartlara cavab verən müalicə-diaqnostika mərkəzlərinin tikintisi dinamik şəkildə həyata keçirilir. Lənkəranda və Naxçıvan Muxtar Respublikasındaki mərkəzlər artıq istifadəyə verilmiş və region əhalisinə uğurla xidmət göstərir.

Hazırda şirkətin maliyyə vəsaiti hesabına Şirvan, Gəncə, Bərdə, Zaqatala, Qəbələ və Quba müalicə-diaqnostika mərkəzlərində tikinti işləri davam etdirilir. 2007-ci ildə həmçinin Cəlilabad və Şamaxı müalicə-diaqnostika mərkəzlərinin təməlqoyma mərasimləri keçirilmişdir. Şirkət həmçinin Balakən rayonunda 235 çarpayılıq mərkəzi xəstəxananın 2008-ci ildə istifadəyə verilməsini planlaşdırılmışdır.

ARDNŞ ölkə rəhbərinin 27 fevral 2006-cı il tarixli sərəncamı ilə təsdiqlənmiş «Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər Proqramı»nın həyata keçirilməsində də fəal iştirak edir.

Bələ ki, Əzizbəyov rayonunun Şüvəlan qəsəbəsindəki 230 sayılı, Qaradağ rayonunda 288 sayılı orta məktəblərin, Lökbatan qəsəbəsindəki mədəniyyət sarayıının əsaslı təmiri başa çatdırılıb. 2007-ci il iyun ayının 14-də Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ARDNŞ-in maliyyə vəsaiti hesabına müasir standartlara uyğun yenidən qurulmuş Mərdəkan Mədəniyyət Sarayının təntənəli açılış mərasimi keçirilmişdir.

Hal-hazırda Lökbatandakı Əli Əmirov adına Mədəniyyət Sarayında da ən yüksək standartlara uyğun təmir-bərpa işləri sona

çatmaq üzrədir. Suraxanı rayonunda yerləşən Səttar Bəhlulzadə adına və Əzizbəyov rayonunun Pirallahi qəsəbəsində yerləşən Vaqif Mustafazadə adına Mədəniyyət saraylarında əsaslı-təmir bərpa işlərinə başlanılıb. Sabunçu rayonunun Zabrat qəsəbəsində kəskin qəza vəziyyətində olan binalar sökülərək yenidən tikilmiş, Bibiheybət qəsəbəsində təmizləyici qurğu isə istismara verilmək ərəfəsindədir.

ARDNŞ Heydər Əliyev Fondunun təşəbbüsü ilə gerçəkləşdirilən «Yeniləşən Azərbaycana yeni məktəb» programı çərçivəsində Naxçıvan Muxtar Respublikasında, Qaradağ, Balakən, Zaqatala, Xanlar, eləcə də Bakının bir sıra rayonlarında beynəlxalq tələblərə cavab verən, müasir avadanlıqlarla təchiz olunmuş onlarla yeni məktəb binası inşa edilmiş, bir çox köhnə məktəb binalarının təmir olunması istiqamətində mühüm işlər görülmüşdür.

Ümumiyyətlə, ARDNŞ 2007-ci il ərzində təhsilin inkişafı istiqamətində həyata keçirdiyi layihələrdə 6 milyon 172,7 min manat vəsait xərcləməyi nəzərdə tutmuşdur.

Göründüyü kimi, ARDNŞ-in qəhrəman əməkçiləri bütün fəaliyyət sahələri üzrə üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmiş, Vətənimizin iqtisadi qüdrətinin yüksəlişi yolunda sanballı nailiyyətlərə müvəffəq olmuşlar.

#### **4. Azərbaycanın iqtisadi, siyasi və mədəni həyatında yeni mərhələ (2003-2008-ci illər)**

Azərbaycanın daxili sabitliyinə, yüksək iqtisadi, siyasi, elmi, mədəni inkişafına və düzgün xarici siyasət strategiyasına nail olan Heydər Əliyev kimi böyük tarixi şəxsiyyətdən sonra ölkəni idarə etmək asan məsələ deyildi. Bu missiyani yalnız Azərbaycan reallıqlarını düzgün qiymətləndirə bilən və Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirməyə qadir olan

şəxs yerinə yetirə bilərdi.

Belə bir vəziyyətdə 2003-cü il oktyabr ayının 15-də Azərbaycan Respublikasının Prezidenliyinə alternativ əsasda keçirilən seçkilərdə Yeni Azərbaycan Partiyası sədrinin birləşməsi müavini İlham Əliyev böyük səs çoxluğu ilə qələbə qazandı. O, prezident seçildikdən sonra Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirəcəyini bildirərək respublikanın taleyüklü məsələlərinin həllinə cəsarətlə girişdi. İlk olaraq ölkə başçısı 24 noyabr 2003-cü il tarixli «Azərbaycan Respublikasında sosial iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında» fərman imzaladı. Az bir müddət ərzində xalq təsərrüfatının bütün sahələrində müsbət irəliləyişlər özünü göstərdi.

Bunun ardınca Prezident İlham Əliyev 11 fevral 2004-cü il tarixli «Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının təsdiq edilməsi haqqında (2004-2008-ci illər)» fərman verdi. Əsl fəaliyət proqramına çevrilən bu fərmanda irəli sürülnən vəzifələrin həyata keçirilməsi regionların kompleks inkişafına, infrastruktur sahələrinin yenidən qurulmasına, yeni istehsal və emal müəssisələrinin, obyektlərin yaradılmasına, iş yerlərinin açılmasına, əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsinə təkan verdi. Belə ki, 2003-2006-ci illər ərzində ümumi daxili məhsul istehsalı 84 faiz, o cümlədən sənaye məhsulu 2 dəfə, kənd təsərrüfatı məhsulu 11,3 faiz, inşaat işlərinə yönəldilmiş investisiya 83,8 faiz, yük daşınması 79,4 faiz, rabitə 2,3 dəfə, əmtəə dövriyyəsi 44 faiz artmışdır.

Həmin müddətdə sənaye müəssisələrinin və fərdi sahibkarların birgə səyi nəticəsində sənaye məhsulu istehsalı hər il orta hesabla 28,5 faiz artaraq 26,8 milyard manata çatmışdır. İstehsal edilmiş sənaye məhsulunun 61,3 faizi mədənçixarma, 33 faizi emal sənayesi, qalan hissəsi isə elektroenergetika, qaz və suyun istehsalı və bölüşdürülməsi müəssisələrinin payına düşmüştür. Azərbaycanda 63,4 milyon

ton xam neft, 16,5 milyard kubmetr qaz hasil edilmiş, 66,4 milyard kvt-saat elektrik enerjisi, 2,6 milyon ton avtomobil benzini, 5,8 milyon ton dizel yanacağı, 2,1 milyon ton ağ neft, 182,6 min ton etilen, 97,8 min ton propilen, 4,3 milyon ton sement, 420 min kubmetr kərpic, 853,5 min ton alüminium oksidi və sair məhsullar istehsal olunmuşdur. Bundan əlavə şəkər tozu, soyuducu avadanlığı hissələrinin, kənd təsərrüfatı məhsullarının təmizlənməsi və seçilməsi üçün məhsulların, beton qarışdırıcılarının, çörəkbışirmə və şirniyyat sobalarının, heyvanlar üçün yem hazırlayan maşınların, avtomobilərin, televizorların və sair yeni, əvvəllər ölkəmizdə istehsal olunmayan məhsulların istehsalına başlanılmışdır.

Respublikamızda qeyri neft sektorunun inkişafına da xüsusi diqqət yetirilməsi nəticəsində bir sıra müəssisələr, o cümlədən Bakıda yüksək keyfiyyətli müxtəlif gön-dəri məmulatları istehsal edən «Gön-dəri» ASC, Şamaxıda müasir standartlara cavab verən, müxtəlif ölçülü televizorlar istehsal edən Türkiyə, Cənubi Koreya və Çin ilə birgə müəssisə olan «Star LTD» zavodu, İmişlidə şəkər istehsal edən «Azərbaycan şəkər İstehsalat Birliyi» MMS, Astara və Şəkidə elektrik enerjisi istehsal edən mobil tipli stansiyalar, Gəncə və Şamaxıda avtomobil zavodları istismara verilmişdir. Bunun nəticəsində ki, 2003-2006-ci illərdə qeyri-neft sektorunda sənaye məhsulu istehsalı hər il orta hesabla 10,8 faiz artmışdır.

Fəaliyyət göstərən sənaye müəssisələrinin, o cümlədən xarici və müstərək müəssisələrin sayı ilbəil çoxalmışdır. Əgər 2003-cü ildə ölkədə 192 xarici investisiyalı müəssisə işləyirdi, 2006-cı ildə onların sayı 208-ə çatmışdır. Bütün bunlar sənayenin inkişafında qeyri-dövlət bölməsinin getdikcə artan rolunu müəyyən edir. Belə ki, 2003-cü ildə sənaye məhsulunun ümumi həcmində qeyri-dövlət müəssisələrinin məhsulu 57 faizlik paya malik olmuşdursa, 2006-cı ildə istehsalın səviyyəsi 2,5 dəfə artaraq 75,8 faiz təşkil etmişdir.

Uğurla həyata keçirilən məqsədöyölü iqtisadi siyaset nəticəsində bütün sahələrdə olduğu kimi kənd təsərrüfatının inkişafına da xüsusi diqqət yetirilmiş, sahibkarlığa qayğı isə dövlətin vacib məsələsi kimi gündəmdə olmuşdur.

«Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 23 oktyabr tarixli sərəncamı aqrar sahədə qarşıda duran başlıca vəzifələrdən biri olan istehsalçının zəruri kənd təsərrüfatı texnikası ilə təchizatının yaxşılaşdırılması, keyfiyyətli məhsul yetişdirilməsi və onun itkisiz yığılması məqsədini nəzərdə tutur.

Fərmanda irəli sürürlən vəzifələrin həyata keçirilməsi nəticəsində 2003-cü illə müqayisədə 2006-cı ildə taxil istehsalı 3 faiz, pambıq istehsalı 33,7 faiz, tütün istehsalı 24,8 faiz, kartof istehsalı 25,4 faiz, tərəvəz istehsalı 4,5 faiz, yumurta istehsalı 12,3 faiz, yun istehsalı 5,5 faiz, iribuyuzlu mal-qaranın, qoyun və keçilərin sayı isə 9,1-9,5 faiz artmışdır.

Tikinti sahəsində də mühüm uğurlar qazanılmışdır. Belə ki, 2003-2006-ci illər ərzində 28 iri sənaye müəssisəsi - «Borubetonlaşdırma» zavodu, Abşeron rayonunda «Azbetonit», Xaçmaz rayonunda «Qafqaz» konserv, Neftçala rayonunda nərə bağlı yetişdirmə zavodları, Akstafa rayonunda yumşaq mebel fabriki, Lənkəran rayonunda tərəvəz emalı və pivə zavodları, Şimal DRES-də buخار-qaz turbinli elektrik stansiyası, Yenikənd SES-də turbin, Mingəçevir SES-də generator, Vayxır Hidroqoşağında su anbarı, Bakı «İstilik Elektrik mərkəzi-1»də turbinli istilik elektrik və buخار istehsal edən qurğular, Şamaxı rayonunda televizor, Masallı rayonunda şəkər istehsalı, Şəki şəhərində meyvə şirəsi emalı və İmişli rayonunda şəkər zavodları, Naxçıvanda meyvə qurusu emal edən və halva istehsal edən sexlər, Astara və Şəki rayonlarında mobil tipli elektrik stansiyası, Astara və Lənkəran rayonlarında tomat istehsalı zavodları, Qax rayonunda findiq emalı sexi, Naxçıvan

şəhərində çörək zavodu və süd məhsulları emal edən müəssisə, Şərur, Culfa, Ordubad, Sədərək və Şəki rayonlarında dəyirmənlar, Babək rayonunda beton istehsal edən zavod, habelə ümumi sahəsi 5,1 milyon kvadratmetr yaşayış evləri, Həzi Aslanov adına metro stansiyası, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Yük Terminalı, Naxçıvan Beynəlxalq Aeroportu, Culfa-Naxçıvan magistral qaz kəməri, Naxçıvan Muxtar Respublikasının ərazisində yeni qaz kəməri, Tiber-Optik magistral kabel xətti, Ələt-Qazıməmməd və Gəncə-Qazax yolunun bir hissəsi, Biləsuvar rayonunda avtomobil yolu, ölkənin müxtəlif bölgələrində 477,4 min nömrəlik avtomat telefon stansiyaları tikilib istifadəyə verilmişdir.

Ölkədə məskunlaşmış qəçqinlər və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılmasına xüsusi qayğı göstərilərək Biləsuvar rayonunda 2560, Füzuli rayonunda 2021, Ağdam rayonunda 126, Yevlax rayonunda 65, Şəmkir rayonunda 126, Bakı şəhərinin Ramana qəsəbəsində 160, Mehdiabad qəsəbəsində 50, İsmayıllı şəhərində Qarabağ müharibəsi əlləri üçün 27 mənzilli yeni yaşayış evləri tikilmiş və 2007-ci ildə artıq bütün çadır şəhərcikləri ləğv edilmiş, soydaşlarımız yeni mənzillərə köçürülmüşlər. Bərdə, Quba, Lənkəran, Şamaxı və Masallı rayonlarında Olimpiya İdman Kompleksiləri, İmişli rayonundakı İdman Kompleksi, Lənkəran rayonunda isə 15 min yerlik stadion tikilib istifadəyə verilmişdir.

Respublikamız üçün önemli əhəmiyyət kəsb edən və ümummülli liderimiz Heydər Əliyevin səyi nəticəsində ərsəyə gələn Bakı-Tbilisi-Ceyhan neft ixrac boru kəmərinin 2006-ci ilin may ayında istismara verilməsi Prezident İlham Əliyevin ən böyük nailiyyətlərindəndir. Bundan başqa Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilişi uğurla başa çatdırılmış və artıq 2007-ci ilin birinci rübündən başlayaraq «Şahdəniz» yatağından çıxarılan Azərbaycan qazı bu qaz kəməri vasitəsilə ixrac

edilməyə başlamışdır. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilişi isə 2007-ci il fevralın 7-də Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyənin dövlət başçılarının görüşündən sonra reallaşmış və hal-hazırda tikintisi davam edir.

Bakıda avtomobil yollarında tixacların karşısını almaq üçün beynəlxalq standartlara cavab verən körpülərin və yeraltı keçidlərin tikintisi uğurla davam etdirilir.

TRASEKA programı çərçivəsində fəaliyyət göstərən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi əsas beynəlxalq dəhlizlərdən birinə çevrilmişdir. 2003-2006-ci illər ərzində dəhlizin Azərbaycan hissəsində 133,3 milyon ton və ya nəqliyyat sektorunda bütün daşımaların 35,4 faizi qədər yük daşınmışdır. Hazırda bu dəhliz vasitəsilə yük daşımاسında dəmir yolu nəqliyyatı 59,2 faiz, avtomobil nəqliyyatı 26,7 faiz, dəniz nəqliyyatı isə 14,1 faiz paya malikdir.

Ölkədə fəaliyyət göstərən hər beş müəssisədən biri kompyuterə malikdir və bu müəssisələrdə çalışan 60,2 min işçi kompüterdən, 11,1 min işçi isə internetdən istifadə edir.

2003-2006-ci illər ərzində Azərbaycan 140-dan çox dövlətlə xarici ticarət əməliyyatları aparmış və bu sahədə əldə olunmuş nailiyyətlər nəticəsində xarici ticarət dövriyyəsinin ümumi həcmi 22,7 milyard ABŞ dollarına, o cümlədən idxl 11,1 milyard dollara, ixrac isə 11,6 milyard dollara çatmışdır. Ölkə iqtisadiyyatına yönəldilmiş xarici investisiyanın həcmi nəzərəçarpacaq qədər artmışdır. Bu dövrdə iqtisadiyyatımızın inkişafına 14 milyard dollar məbləğində xarici investisiya cəlb edilmişdir.

Ölkə iqtisadiyyatında ardıcıl aparılan və iqtisadi islahatların dərinləşməsində mühüm əhəmiyyət kəsb edən özəlləşdirmə prosesinin həyata keçirilməsi nəticəsində 2004-2005-ci illərdə və 2006-ci ilin birinci yarısında ümumi dəyəri 29,4 milyon manat olan 6043 kiçik müəssisə və obyekt, o cümlədən 114 sənaye, 474 ticarət, 248 məişət xidməti, 166 iaşə

müəssisəsi, 88 tikinti təşkilatı, 29 yanacaqdoldurma məntəqəsi, 2105 nəqliyyat müəssisəsi və nəqliyyat vasitəsi, 62 kommunal təsərrüfatı obyekti və 2757 digər obyekti və avadanlıqlar özəlləşdirilmişdir.

Ümumiyyətlə Azərbaycan iqtisadiyyatının dinamik inkişafi sonrakı illərdə də uğurla davam etdirilmişdir. Belə ki, təkcə 2007-ci ildə ölkəmizdə ümumi daxili məhsul istehsalı təxminən 25 faiz artmış, 42 milyon ton neft hasil edilmişdir.

Respublikamızın gələcək inkişafi üçün zəruri olan bütün məsələlər ölkə başçısının fərman və sərəncamlarında öz əksini tapmışdır. Bu baxımdan iqtisadi təhlükəsizlik konsepsiyası haqqında Prezident İlham Əliyevin imzaladığı 23 may 2007-ci il tarixli sərəncamı xüsusi əhəmiyyət kəsb edir. Bu konsepsiya bazar iqtisadiyyatının inkişafı, onun hüquqi əsaslarının təkmilləşdirilməsi, iqtisadi sabitliyin təmin olunması məqsədilə daxili və xarici sərmayələr üçün əlverişli şəraitin yaradılması, təbii sərvətlərdən səmərəli istifadə edilməsi, davamlı iqtisadi inkişaf, ətraf mühitin qorunması, tədris, elmi və texnoloji potensialın artırılması yolu ilə Azərbaycan xalqının gələcək inkişafının, əhalinin layiqli həyat səviyyəsinin və fiziki sağlamlığının təmin edilməsi kimi taleyüklü problemlərin həll edilməsini Azərbaycan dövləti qarşısında bir vəzifə kimi qoyur.

Dövlət başçısı İlham Əliyev Azərbaycanın ərzaq təhlükəsizliyi məsələsini də daim diqqətdə saxlamışdır. Onun «Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminata dair dövlət Proqramının hazırlanması haqqında» 1 may 2008-ci il tarixli sərəncamı böyük əhəmiyyətə malikdir. Sərəncamda ölkəmizdə əhalinin zəruri ərzaq məhsulları ilə təmin edilməsi dövlətin iqtisadi siyasetində mərkəzi yer tutur. Bu məqsədlə ölkədə ərzaq istehsalı sahəsində, xüsusilə aqrar bölmədə bir sıra köklü islahatlar aparılmış, kompleks tədbirlər sistemi həyata keçirilmişdir.

Prezident İlham Əliyevin səmərəli fəaliyyəti nəticəsində

2003-2008-ci illərdə ölkəmizdə yeni istehsal sahələrinin yaradılması istiqamətində çox böyük işlər görülmüşdür. İstər Bakıda, istərsə də bölgələrdə günün tələblərinə cavab verən müəssisələr, zavod, fabrik tikilmiş, firma və şirkətlər açılmış, həm dövlət investisiyaları, həm də özəl sektorun fəaliyyəti nəticəsində nəhəng infrastruktur layihələri icra olunmuşdur. Ötən müddət ərzində ölkə başçısı İlham Əliyev regionların bütün rayonlarını əhatə etməklə 127 səfər etmiş, yerlərdə görünlən işlərlə, xalqımızın həyat səviyyəsi ilə maraqlanmış, tapşırıq və tövsiyələrini vermiş, respublikamızın abadlaşması və inkişafi üçün əhəmiyyəti olan 500-dək müəssisə və obyektin təməlqoyma və açılış mərasimlərində iştirak etmişdir.

Bütün bunların nəticəsində ötən müddət ərzində Azərbaycan iqtisadiyyatı 2,6 dəfə, sənaye istehsalı 2,5 dəfə, əmək haqqı 8,3 dəfə, təqaüdlər 4 dəfə artırılmış, adambaşına düşən gəlir 5500 dollar olmuşdur. Həm də 5 il ərzində respublikamızda 766 min yeni iş yeri açılmışdır ki, onun da 548 mini daimidir. Açılmış iş yeriinin 80 faizi regionların payına düşür. Respublikamızın yoxsulluq səviyyəsi 2003-cü ildəki 49 faizdən 2008-ci ilin sonunda 13,2 faizə düşmüşdür. Valyuta ehtiyatı isə 18 milyard dollardan artıqdır.

Ümumiyyətlə regionların sosial iqtisadi inkişafı Dövlət Proqramı vaxtından əvvəl və daha böyük həcmdə icra olunmuş 2003-2008-ci illər ərzində programda nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapmışdır. Belə ki, 5 il müddətində respublikamızın regionlarında 632 ATS, 610 yeni poçt məntəqəsi, 10-dan çox olimpiya-idman kompleksi tikilib istifadəyə verilmişdir.

Ötən müddət ərzində ölkə iqtisadiyyatının inkişafı ilə yanaşı səhiyyə, elm, təhsil, mədəniyyət, ədəbiyyat sahələrində, həmçinin milli-mənəvi, dini dəyərlərin qorunması və möhkəmləndirilməsi istiqamətində də mühüm uğurlara nail olunmuşdur.

Səhiyyənin inkişafı dövlətin qarşısında duran ən mühüm vəzifələrdən biri kimi daim diqqət mərkəzində olmuşdur. Belə ki, son 5 ildə respublikamızın müxtəlif regionlarında müasir tipli avadanlıqlarla təchiz edilmiş onlarla xəstəxanalar, diaqnostika mərkəzləri, ambulatoriya-poliklinika müəssisələri tikilib istifadəyə verilmişdir. Son illər səhiyyənin inkişafının sürətləndirilməsi sahəsində bir sıra qanunlar və dövlət proqramları qəbul olunmuş, pulu xidmət isə ləğv edilmişdir. Bütün bunlar respublika səhiyyəsinin gələcək inkişafına öz təsirini göstərməkdədir.

Xalqımızın həyatında təhsilin önəmli rol oynadığını diqqətdə saxlayan ölkə başçısı bu sahənin inkişafına xüsusi qayğı göstərmişdir. Buna görədir ki, son beş il ərzində respublikamızda müasir tələblərə cavab verən 1600 yeni məktəb tikilib istifadəyə verilmiş və hamısı da kompyuterlə təmin olunmuşdur. Bu məktəblərin 1300-ü regionların payına düşür. Bu sahəyə ayrılan dövlət xərcləri də artırılaraq bir milyard manatdan artıq olmuşdur.

Təhsildə ən mühüm nailiyyatlardan biri kimi onu qeyd etmək lazımdır ki, bütün I-XI-sinif şagirdlərinin dərsliklərlə pulsuz təminatı başa çatdırılmış, məktəblərin bir hissəsi kompyuterlərlə təmin edilmiş və bu iş uğurla davam etdirilir.

Ötən müddət ərzində tələbə mübadiləsinə də xüsusi diqqət yetirilmişdir. Belə ki, hazırda 1182 nəfər azərbaycanlı gənc xarici ölkələrin aparıcı universitetlərində ölkəmiz üçün zəruri olan ixtisaslara yiyələnmiş, respublikamızın ali məktəblərində isə 38 xarici ölkədən 3613 nəfər tələbə təhsil almışdır. Ölkə başçısının 2007-ci il 16 aprel tarixli «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı»nın təsdiq edilməsi barədə imzaladığı fərman bu sahəyə olan diqqətin bariz nümunəsidir.

Bu dövrдə mədəni quruculuq sahəsində də mühüm addımlar atılmışdır. Yeni parklar və istirahət guşələri salınmış,

Avropa standartları səviyyəsində otellər, ticarət və xidmət obyektləri yaradılmışdır. Kitabxanalar və teatr binaları yüksək səviyyədə təmir edilmiş, tanınmış dövlət, elm və mədəniyyət xadimlərinin yubileylərinin keçirilməsi üçün prezident fərmanları imzalanmışdır.

Ölkə rəhbərliyinin idmana olan qayğısı nəticəsində mühüm nailiyyətlər qazanılmışdır. Belə ki, idmançılarımız Olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında, beynəlxalq yarışlarda idmanın ayrı-ayrı növlərində böyük uğurlar qazanmışlar. Bir sıra beynəlxalq yarışların, Avropa və dünya çempionatlarının Azərbaycanda keçirilməsi ölkə idmanının nüfuzundan xəbər verir.

Azərbaycanda elmin, təhsilin, mədəniyyətin, səhiyyənin və idmanın inkişafında Heydər Əliyev Fondunun rolunu xüsusi qeyd etmək lazımdır. Milli Məclisin deputati YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi bu fond qəçqin və məcburi köçkünlərin, uşaq evlərinin, internat məktəblərinin, müxtəlif ağır xəstəliklərdən əziyyət çəkən insanların problemlərini daim diqqətdə saxlamışdır. Fondun həyata keçirdiyi «Uşaq evləri və internat məktəblərinin inkişafı Proqramı» bilavasitə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə hazırlanmışdır. Bakıda və ətraf qəsəbələrdə yerləşən uşaq evləri və internat məktəblərində mövcud olan problemlər öyrənilmiş, onların aradan qaldırılması üçün əməli işlər görülmüşdür. Fond tərəfindən səhiyyə sahəsində həyata keçirilən layihələr içərisində talassemianın müalicəsi və profilaktikası üçün milli proqramlar hazırlanması və həyata keçirilməsi önemli əhəmiyyətə malikdir.

Heydər Əliyev Fondu ölkəmizin inkişafında təhsilin önəmli rol oynadığını nəzərə alaraq bu sahədə də bir neçə iri-miqaylı layihə hazırlayaraq həyata keçirmişdir. Bunlardan ən mühümü «Yeniləşən Azərbaycana yeni məktəb» proqramıdır. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə hazırlanan bu proqram

çərçivəsində, əsasən ucqar bölgələrdə, dağlıq rayonlarda 132 məktəb tikişlərək istifadəyə verilmişdir.

Fond tərəfindən həcminə və keyfiyyətinə görə ölkədə analoqu olmayan «Azərbaycan» informasiya portalı yaradılmış, ingilis dilində «Qarabağ həqiqətləri» toplusu, fransız, alman, ərəb və rus dillərində hazırlanmış və «Qarabağın tarixi haqqında məlumat», «Qarabağ münaqişəsinin başlanması», «Xocalı soyqırımı», «Azərbaycana qarşı erməni təcavüzünün nəticələri», «Erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti» adları altında bukletlər nəşr olunmuşdur.

Heydər Əliyev Fondunun Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstитutu mütəxəssisləri ilə birgə hazırladıqları «Pirlər və mühərabə» kitabında Azərbaycanın Ermənistən silahlı qüvvələri tərəfindən işğal olunmuş rayonlarında düşmən tapdağı altında qalan ziyarətgahlar, dağidlımiş tarixi memarlıq abidələri, pirlər haqqında ətraflı məlumatlar öz əksini tapmışdır. 2005-ci ildən başlayaraq fond bir sırə xarici nəşrlərin Azərbaycan dilinə tərcüməsi üzərində də işlər aparmışdır. Fondun ən mühüm işlərindən biri kimi Azərbaycan muğamı və aşiq sənətinin inkişafı yolunda önəmlı addımlar atmasıdır. Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun 120, akademik Yusif Məmmədəliyevin 100 illik yubileyləri də fond tərəfindən qeyd edilmişdir.

Son illərdə Heydər Əliyev Fondu tərəfindən əsası qoyulan irimiqyaslı layihələrdən biri də Azərbaycan regional muzeyinin yaradılmasıdır. Burada əsas məqsəd Azərbaycanın tarixi kecmişini, sosial-iqtisadi vəziyyətini, flora və faunasını, mədənini abidələrini, təsərrüfat həyatını, yerli adət-ənənələrini, etnik qruplarını əks etdirməklə yanaşı ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər ərzində bu regionların inkişafı üçün görülmüş işlərin, nəsillərə miras qalmış zəngin irlərin təbliğindən ibarətdir.

Heydər Əliyev Fondu yuxarıda qeyd edilən mühüm

layihələrin həyata kecirilməsi ilə yanaşı, problemlərinin həllinə nail ola bilməyən vətəndaşların müraciətlərinə də diqqətlə yanaşmışdır. Ölkə prezidenti İlham Əliyevin respublikanın regionlarına ardıcıl səfərlərini müşaiət edən Mehriban xanım Əliyeva ayrı-ayrı ucqar əyalətlərdə məktəblərə, xəstəxanalara, uşaq təhsil tərbiyə müəssisələrinə baş çəkmiş, yerli sakinlərlə görüşüb onların problemlərini dinləmiş və görüşlər zamanı diqqətə catdırılan sosial mədəni problemlər az sonra Heydər Əliyev Fondu tərəfindən öz həllini tapmışdır.

Ümumiyyətlə, Azərbaycanın taleyüklü məsələlərinin həllində Heydər Əliyev fondunun və şəxsən onun rəhbəri Mehriban xanım Əliyevenin coxşahəli və səmərəli fəaliyyəti ölkə ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanır. Ölkəmizdə son illərdə ixtisaslı gənc kadrların işlə təmin edilməsi sahəsində önəmlı addımlar atılmışdır. Belə ki, respublikamızın ayrı-ayrı dövlət müəssisələrinə və hüquq mühafizə orqanlarına işçi qəbulu Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən test üsulu ilə həyata keçirilmişdir ki, bu da bacarıqlı gənclərin seçilib yerləşdirilməsində xüsusi rol oynamışdır.

Respublika Prezidenti İlham Əliyev öz fəaliyyəti dövründə Heydər Əliyev siyasi kursunu uğurla davam etdirməklə yanaşı, ulu öndərin idarəçilik metodlarından da yaradıcılıqla istifadə etmişdir. Belə ki, ölkə başçısı xalqın problemlərinə həssaslıqla yanaşmış və dövlət məmurlarından da bunu tələb edərək demişdir: «Tutduğu vəzifədən asılı olmayaraq hər bir rəhbərin başlıca vəzifəsi xalqa, millətə xidmət etməkdir. Mən vəzifəli şəxslərə, xalqın onlara olan münasibətinə görə qiymət verəcəyəm». Bu ideyanı öz fəaliyyətində əsas götürən dövlət başçısının qətiyyəti sayəsində ölkəmizin hərtərəfli inkişafi üçün uğurlu nəticələr qazanılmışdır.

Ötən müddət ərzində respublikamızın müdafiə qabiliyyətinin gücləndirilməsi sahəsində də önəmlı addımlar atılmış və artıq Azərbaycanda müasir tələblərə cavab verən ordu

formalaşmışdır.

Göründüyü kimi, ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi strategiya 2003-cü ildən ölkəmizə inamla rəhbərlik edən Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilmişdir. Bu strategiyanın yeni dövrün tələblərinə uyğun əhəmiyyətli dərəcədə zənginləşdirilməsi milli iqtisadiyyatın regional və qlobal sınaqlara dayanıqlığını artırmış, sosial-iqtisadi islahatlarla müəyyən edilmiş, məqsədlərə nail olunmasını, o cümlədən həmin siyasətin əsasını təşkil edən əhalinin sosial vəziyyətini yaxşılaşdırılmasını təmin etmişdir.

Dünya iqtisadiyyatının dərin böhran keçirdiyi və neft qiymətlərinin kəskin şəkildə aşağı düşdüyü bir dövrdə ölkəmiz böyük inamla öz dinamik inkişafını davam etdirir. İqtisadiyyatımızın bütün sahələrdə müsbət meyllər daha da güclənir. Məhz elmi əsaslara söykənən iqtisadi inkişaf strategiyasının uğurla reallaşdırılması nəticəsində respublikamız dünya iqtisadi böhranından yan keçməyə müvəffəq olmuşdur. Burada qeyri-neft sektorunun inkişafi xüsusi rol oynamışdır.

Ulu öndərimiz Heydər Əliyevin tarazlaşdırılmış xarici siyaset kursu ötən müddət ərzində Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilmiş və Azərbaycan dövlətinin xarici siyaset xətti dəyişməz və dönməz olmuşdur. Belə ki, respublikamızın inkişafi, nailiyyətləri barədə dünya birliyinin ətraflı məlumatlandırılması, xaricdəki diasporumuzun fəaliyyətinin gücləndirilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin maraqlarına uyğun nizamlanması üçün müasir təbliğat metodlarından yaradıcılıqla istifadə edilərək əcəvik diplomatik addımlar atılması Azərbaycanın xarici siyasetində öz əksini tapmışdır.

Ölkəmizin Qərb ailəsinə integrasiyasının reallaşdırılması, bölgədə təhlükəsizliyin və regionun inkişafi naminə əməkdaşlıqda maraqlı olan dövlətlərlə daha geniş münasibətlər

yaratmaq sahəsində də önəmli addımlar atılmış, beynəlxalq terrorizmə və digər bu kimi elementlərə qarşı mübarizədə isə Azərbaycan həmişə ön sıradə olmuşdur. Ən mühüm vəzifələrdən biri kimi böyük dövlətlərlə sıx əlaqələr yaradılması təmin edilmiş və bütün ölkələrlə münasibətləri beynəlxalq hüquq normalarına uyğun tərzdə qurmaq üçün əməli işlər görülmüşdür. Azərbaycan dünyadakı müxtəlif beynəlxalq və regional təşkilatların işlərinə fəal qoşulmaqla böyük dünya siyasetində özünün lazıminca iştirakına nail ola bilmişdir. Eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda bəzən Azərbaycana qarşı tətbiq edilən ikili standartları aradan qaldırmaq üçün qətiyyətli addımlar atılmışdır.

Ümumiyyətlə, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda ictimai-siyasi sabitliyin bərqərar olması, bütün sahələrdə aparılan demokratik islahatların uğurlu nəticələri ölkəmizin beynəlxalq nüfuzunu daha da artırmış və onu dünyanın aparıcı dövlətlərindən birinə çevirmişdir.

### Ədəbiyyat

1. Azərbaycan öz inkişafının yeni mərhələsinə qədəm qo-yur. Xəzər şelfində yataqların birgə işlənməsi haqqında Bakıda ARDNŞ ilə xarici neft şirkətlərinin konsorsiumu arasında müqavilə imzalanmışdır. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi. «Azərbaycan» qəz., 1994, 23 sentyabr.
2. Əliyev H.Ə. Müstəqilliyimiz əbədidir. Bakı: 1997
3. Əliyev H.Ə. Müstəqillik yolu. Bakı: 1997
4. Tarixi ipək yolunun bərpası üzrə TRASEKA programı çərçivəsində Bakıda keçirilən beynəlxalq Konfransda Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi. «Azərbaycan» qəz., 1998, 8 sentyabr.
5. Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi //

- «Dirçəliş-XXI əsr» jurnalı. №15, 1999.
- 6. Dövlətimizin düşündürmiş və uzaqgörən siyasetinin bəhrəsi. «Əsrin müqaviləsi»nin beşinci ildönümünə həsr olunmuş təntənəli mərasimdə Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi. «Azərbaycan» qəz., Bakı: 1999, 21 sentyabr
  - 7. Bakı-Ceyhan boru kəmərinin əsas memarı Azərbaycandır, Prezident Heydər Əliyevdir və onun neft strategiyasıdır. ARDNŞ-nin birinci vitse-prezidenti, millət vəkili İlham Əliyev ilə müsahibə. «Azərbaycan» qəz., 1999, 5 dekabr
  - 8. İlham Əliyev. Ümumi Vətənimiz Azərbaycanı möhkəmləndirək, zənginləşdirək və qüdrətli dövlətə çevirək. Dünya azərbaycanlılarının II qurultayında nitqi. «Respublika» qəz., Bakı: 2006, 17 mart
  - 9. Bayramov Q.M. Heydər Əliyev və Azərbaycan tarix elmi. Bakı: 2004
  - 10. Əziz Boran. Xocalı soyqırımı: səbəbləri, həyata keçirmə üsulları, nəticələri // Tarix və onun problemləri, Bakı: 2002.
  - 11. Həsənov R.C. «Əsrin müqaviləsi» - Azərbaycan Prezidentinin uzaqgörən siyasetinin nəticəsidir. Bakı Universitetinin xəbərləri, №1, 1998, s.110-119
  - 12. Mehdiyev R.Ə. Azərbaycan 2003-2008: zaman haqqında düşünərkən. Bakı: 2009
  - 13. Həsənova L.L. Azərbaycan əhalisi XX yüzilliyin ikinci yarısında. Bakı: 2003
  - 14. Hüseynova İ.M. Müstəqilliyyimizin təminatçısı. Bakı: 2003.
  - 15. Hüseynova İ.M. Heydər Əliyev və Qafqazda sülh prosesi. Bakı: 2008
  - 16. Qasımlı M. SSRİ-Türkiyə münasibətləri (Türkiyədə 1960-cı il çevrilişindən SSRİ-nin dağılmışınadək). I c., 1960-1979, Bakı: 2007; II c., 1979-1991. Bakı: 2008
  - 17. Mahmudov Y.M. Azərbaycan dövlətçiliyinin xilaskarı, Bakı: 1998
  - 18. Mahmudov Y.M. Şükürov K.K. Qarabağ: Real tarix.

- Faktlar. Sənədlər. Bakı: 2005
- 19. Məmmədov N.Z. Heydər Əliyev və Azərbaycanın qurtuluşu. BDU-nun xəbərləri. Hum. elm. ser. 2003, №1
  - 20. Məxtiiev P.A. Azərbайджан: вызовы глобализации. Уроки прошлого, реалии настоящего и перспективы будущего. Баку: 2004
  - 21. Mehdiyev R.Ə. Milli məfkurə, dövlətçilik, müstəqillik yolu ilə. c.1,2. Bakı: 2007.
  - 22. Mehdiyev R.Ə. Demokratiya yolunda: irs haqqında düşünərkən. Bakı: 2008
  - 23. Mehdiyev R.Ə. Yeni siyaset: inkişafa doğru. c.1, 2. Bakı: 2008
  - 24. Nəsirov E. Azərbaycan neft və beynəlxalq müqavilələr (1991-1999). Bakı: 1999
  - 25. Rövnəq Abdullayev. «Azərbaycan neft strategiyası ulu öndər Heydər Əliyevin uzaqgörən siyasetinin nəticəsidir» - «Xalq» qəz., 20 sentyabr 2007.
  - 26. Prezident İlham Əliyev və mədəniyyət. c.1,2, Bakı: 2008
  - 27. Axundova E.Q. Heydər Əliyev. Şəxsiyyət və zaman. I, II hissə, Bakı: 2007

b/m S.A.İsmayılova

#### XIV. CƏNUBİ AZƏRBAYCAN 1917-ci il – XXI ƏSRİN ƏVVƏLLƏRİNĐƏ

1. 1917-20-ci illərdə Cənubi Azərbaycanda milli-azadlıq hərakatı.
2. Cənubi Azərbaycanda milli hərəkatın fəalllaşması. «21 Azər» inqilabı. S.C.Pişəvərinin ictimai-siyasi baxışları və onun Azərbaycan milli hərəkatında rolu.
3. 1950-ci illərin sonu – 60-ci illərin əvvəllərində İranda sosial-iqtisadi və siyasi böhranın dərinləşməsi. Cənubi Azərbaycan «Ağ inqilab» illərində.
4. 1978-79-cu illər İran inqilabı və Cənubi Azərbaycan

##### 1. 1917-1920-ci illərdə Cənubi Azərbaycanda milli-azadlıq hərəkatı

1917-ci ildə Rusiyada fevral inqilabı baş verərkən Cənubi Azərbaycan rus qoşunlarının işğali altında idi. Çarizmin devrilməsi Cənubi Azərbaycanda milli-azadlıq hərəkatının canlanmasına şərait yaratdı. Müharibə dövründə baş verən ümumi iqtisadi böhran və əhalinin vəziyyətinin ağırlaşması, xarici işgalçılardan ağalığı və hökumətin ölkəni fəlakətdən xilas etməyə qadir ola bilməməsi İranda, o cümlədən Cənubi Azərbaycanda xalqın narazılığına, tez-tez baş verən həyəcanlara səbəb olmuşdu.

Cənubi Azərbaycanda əhalinin çıxışlarına əsas siyasi orqan – İran Demokrat Partiyasının (İDP) əyalət komitəsi istiqamət verirdi\*. Azərbaycan əyalət komitəsi bu təşkilatın

\* İDP – İran Demokrat Partiyası 1909-yü il növbəryn 15-də yaradılmışdır. Țənubü Azyrbaijanın eñorxamlı ingilabçıları Şeydər xan Yəmiyolu, C.M.Yəbusiyya, Bəyır xan Gafragizi və b. partiyasının yaranmasına məsələ rol oynamışlardır.

#### Cənubi Azərbaycan 1917-ci il – XXI əsrin əvvəllərində

mətbuat orqanı kimi «Təcəddüb» («Yeniləşmə») qəzetini nəşr etməyə başladı. Qəzeti ilk nömrəsi (fars dilində) 1917-ci il aprelin 9-da çıxdı.

1917-ci il mayın 1-dən başlayaraq Təbrizdə mitinq və nümayişlər keçirilməyə başladı.

1917-ci il avqustun 24-də Təbrizdə İDP-nin əyalət komitəsinin konfransı açıldı. 480 nümayəndə iştirak edirdi. Konfrans Azərbaycan Demokrat Partiyasını (ADP) müstəqil elan etdi. Şeyx Məhəmməd Xiyabani<sup>\*\*</sup> başda olmaqla onun Mərkəzi Komitəsini seçdi. ADP-nin fəaliyyət dairəsi genişləndi. Astara, Miyanə və b. şəhərlərdə, kəndlərdə və Bakıda partiyanın təşkilatları yarandı.

1918-ci ilin noyabrında Türkiyə Cənubi Azərbaycanda yerləşdirdiyi 9-cu ordusunu buradan çıxartıldıdan sonra ingilislər yenidən İranın şimal-qərbini ələ keçirdilər. Vüsüqüddövlənin hökuməti ilə 1919-cu il avqustun 9-da İrani İngiltərədən tam asılı hala salan saziş bağlanması Cənubi Azərbaycanda genişlənən milli-azadlıq hərəkatının yeni pilləyə qalxmasına təkan verdi. Əyalətdə ingilis imperialistlərinə və İran hökumətinə qarşı mübarizə siddətləndi.

1920-ci il aprelin 7-də Təbrizdə üsyən başlandı. Ümumi sayı iki minə yaxın olan süvari və piyada kazak dəstələrindən başqa Təbrizdəki silahlı qüvvələrin hamısı üsyana qoşuldu. Üsyana rəhbərlik etmək üçün İctimai İdarə Heyəti (İİH) yaradıldı. Mirzə Tağıxan Rəfət, Zeynalabdin Qiyami və b. ibarət bu heyətə Şeyx Məhəmməd Xiyabani başçılıq edirdi.

Təbrizdə üsyən qalib gəldi. Hakimiyyət İİH-nin əlinə

\*\* Şeyx Məşəmməd Xiyabani (1880-1920). İngilabılıkla ełmiliyin yozçndə birşəhərdir. Səyasi xadim olub 1905-1911-yy ilklär Məşrutə İngilabına dövründə səyasi şayata gədəm gəlmüş, 1911-yy ilinin dekabryndə İrən tərk eidi. Gafragaza keçməyə meybur olub. 1914-yy ilde Təbrixə gələndən sonra səyasetləşməyə başlamışdır. «Təbrixə» gəzətinin yaxşırı səyaları onun baş redaktorluğunu və ya nüshə eidi. Onun «Azyrbaijan» və «Azyrbaijan demokratikası» məgala-eccesində vətənşəhərliyə, milli gərur, məzbarizlik dərsi veriliydi.

keçdi. Xiyabani İranın daxilindən və xaricindən olunan bir sıra hərbi yardım təkliflərini rədd etdi. Müəyyən hadisələr buna səbəb olmuşdu. Gilandakı hərəkatın xoşagəlməz cəhətləri, Sovet rəhbərlərinin 1920-ci il mayın 18-də yenidən İранa-onun Xəzərsahili limanı Ənzəliyə hərbi hissələr çıxarması Xiyabanının bolşeviklərə olan inamını qırmışdı. O, bolşevizmi «çarizmin o biri üzü» adlandırdı.

Xiyabani başda olmaqla hərəkatın əsas tələbi İranı demokratik respublikaya çevirməklə onun tərkibində Cənubi Azərbaycana muxtariyyət verilməsindən ibarət idi. İranın əsas Qanununa uyğun olaraq Əyalət Ənciməni yaradılması haqqında müraciəti Tehran qəbul etmədi. Hakimiyyətin yerlərdə demokratların əlinə keçməsinə istinadən üsyən rəhbərliyi iyunun 24-də muxtar hüquqlara və silahlı qüvvələrə malik Milli Hökumət (MH) yaratdı. Xiyabanının rəis seçildiyi Milli Hökumət iyunun 24-də «Təcəddüb» qəzeti redaksiyası binasından mərkəzi dövlət idarələrinin yerləşdiyi və vəliəhdin iqamətgahı olan binaya - Ala Qapiya köçürüldü.

Yerli icraiyyə orqanı olan Milli Hökumət demokratik respublika qaydalarına əsaslanırdı. Milli Hökumətin tərkibinə ADP-nin üzvlərindən 20 nəfər daxil idi. Onlar əsasən ticarət burjuaziyasının və ya bir qismi Xiyabani kimi ticarət burjuaziyası ilə bağlı olan ziyalı təbəqəsinə mənsub idi.

MH kənd təsərrüfatı, maarif, maliyyə, səhiyyə, ədliyyə, vəqf, hərbi işlər və s. sahələrdə islahatlar və b. tədbirlər həyata keçirməyə başladı, bu sahələr üzrə idarə və nazirliklər yaratdı.

Lakin torpaq məsələsi məhdud şəkildə həll edildi. Layihədə təkcə dövlət torpaqlarının kəndlilər arasında bölünməsi nəzərdə tutulurdu ki, onlar da əkin üçün yararlı olan sahənin yalnız 4 faizini təşkil edirdi. Tolpağın əsas hissəsi isə mülkədarların, ruhanilərin və qismən ruhani idarələrinin əlində toplanmışdı.

Nə üçün Xiyabani Azərbaycanı «Azadistan» adlandırdı?

Tarixşünaslıqda bu barədə müxtəlif fikirlər var. Onlardan biri də sosialist inqilabının cənuba doğru irəliləməsi və Qafqazda Azərbaycan Sovet respublikasının təşkilinə qarşı müdafiə mövqeyi tutmaqdır. 1920-ci ildə Təbrizə gəldiyi günün sabahı sentyabrın 8-də Xiyabani ilə görüşən Cəlil Məmmədquluzadə isə «Molla Nəsrəddin» jurnalı səhifələrində üsyən dövründəki Cənubi Azərbaycanı «Azərbaycan cumhuriyyəti» adlandırdı.

Tehranda Böyük Britaniya nümayəndəliyi isə mərkəzi hökumətin Azadistana (Azərbaycana) hazırladığı silahlı həcum planının təşkilatçısı idi. Sentyabrın 11-də Təbriz üzərinə qəfil həcum təşkil edildi. Əksinqilabi qüvvələr sentyabrın 12-də Ala Qapını ələ keçirdilər, sentyabrın 14-də isə «Təcəddüb» qəzeti binasını dağıtdılar. Əksinqilabi qüvvələrin sayca üsyəncılardan çox olmasına baxmayaraq, üsyəncilər sentyabrın 14-dək son damla qanlarına qədər qəhrəmancasına vuruşdular. Sentyabrın 14-də Xiyabani vətənin azadlığı və istiqlali uğrunda mübarizədə şəhid oldu.

Üsyəncilərə amansızcasına divan tutuldu. İran irticasının başçısı Müşirüddövlə isə Cənubi Azərbaycanda və İranın müxtəlif yerlərində xalq hərəkatının yatırımasındakı «xidmətlərinə» görə şah tərəfindən birinci dərəcəli «Taci Kəyan» nişanı ilə təltif edildi.

Bələliklə, Xiyabanının başçılığı ilə həyata keçirilmiş bu üsyən İrandakı imperialist ağalığına, şahlıq quruluşuna qarşı və azərbaycanlıların öz milli istiqlaliyyəti uğrunda mübarizə tarixində böyük əhəmiyyətə malik oldu. Ş.M.Xiyabanının siyasi fəaliyyəti, nəzəri-fəlsəfi baxışları Azərbaycan xalqının milli-azadlıq və demokratik hərəkatı tarixində dərin iz buraxmışdır.

**2. Cənubi Azərbaycanda milli hərəkatın fəallaşması.  
«21 Azər» inqilabı. S.C.Pişəvərinin ictimai-siyasi baxışları  
və onun Azərbaycan milli hərəkatında rolü**

Bütün İranda mərkəzi dövlət hakimiyyətini möhkəmləndirmək adı altında əslində hərbi diktatura quruluşu yaratmış Rza xan 1925-ci ilin sonlarında (31 oktyabr) Qacar sülaləsini devirdi. Rza xan dekabrın 12-də özünün Rza şah Pəhləvi\* soyadı ilə İranın irsi şahı elan edilməsinə nail oldu.

Rza şahın dövlət səviyyəsinə qaldırıldığı paniranizmə söykənən milli siyaseti Azərbaycan türklərinə qarşı maddi və mənəvi həyatın bütün sahələrində həyata keçirilirdi. Azərbaycan türklərini bir millət kimi məhv etmək sahəsində istifadə edilən ən təsirli vasitə onları öz türk dilindən məhrum etmə siyaseti idi. Rza şah bütün idarələrə gizli sərəncam da göndərmişdi. «Soyu türk olan və türkçə danışan şəxsləri dövlət idarələrində məsul vəzifələrə təyin etməmək, mövcud olanları da bəhanə tapıb xaric etmək....».

Rza şahın Azərbaycana göndərdiyi istər fars, istərsə də qeyri-fars məmurlar «vahid İran milləti» anlayışının əhaliyə təlqin edilməsində xüsusi canfşanlıq göstərildilər. Əski türk kitabları, daşbasma əsərləri, əlyazmaları yığışdırılıb yandırıldı.

Rza şahın göstərişi ilə 10-cu çağırış İran Milli Məclisi 1937-ci ildə «Parçala, hökmranlıq et!» prinsipi əsasında ölkənin yeni inzibati-ərazi bölgüsü haqda qanun qəbul etdi. Əyalətlər tarixi adları ilə yox, nömrələrlə sıralandı, tarixi Azərbaycan torpaqları Azərbaycanın inzibati ərazi bölgüsündən kənardə saxlanıldı. Sonrakı illərdə də belə inzibati-ərazi siyaseti davam etdirildi. Hazırda Azərbaycan adı altında ancaq Şərqi Azərbaycan (Mərkəzi Təbriz) və Qərbi Azərbaycan (Mərkəzi Urmia) ərazi vahidləri qalmışdır. Ərdəbil, Zəncan, Qəzvin,

\* Rza şah Pışçlavı. 1920-yyı illərinin əvvəllərinde İran kazak briгадası zabiti Rza xan 1921-yyi ilde şəxsi nazir, 1923-yyi ilde baş nazir olmuşdur. 1922-23-yyi illərdə onun mərkəzlişdirilmə cünasatına garşı çıxmış Şəhsevən, Talysh, Xalxal xanlıqlarını tabe etdi. 1924-yyi ilde Maku xanlıqlarını ləyəv etdi. 1925-yyi ilde Rza şah Pışçlavı soy adı ilə İranın şahı elan edildi.

Həmədan, Astara, Savə və digər şəhər, rayon, yaşayış məntəqəsi Azərbaycandan təcrid edilmişdir.

Azərbaycanda Rza şahın siyasetindən narahiq çox idi və 20-ci illərdə bu siyasetə qarşı bir sıra üsyənlər baş vermişdi; 1926-ci ildə kəndlə və əsgər üsyənləri, 1927-ci ildə Təbrizdə təhsil sisteminin farslaşdırma siyasetinə qarşı etiraz çıxışları və s. 30-cu illərdə Rza şahın zoraklığına və milli zülmə qarşı çıxan vətənpərvərlər zindanlara salındı, ailələri kütləvi şəkildə sürgünə göndərildi.

Lakin təzyiqlər ölkənin digər xalqlarında olduğu kimi Azərbaycan türklərində də milli özünüdərketmə prosesinin qarşısını ala bilmədi, əksinə, onlarda milli müqavimət hissələrinin artmasına gətirib çıxardı.

Milli burjuaziyanın orta və aşağı təbəqələrindən tutmuş geniş kəndlə kütləsinədək hamı, mütərəqqi ziyanlılar, ruhanilər rejimin zoraklıq və özbaşinalığından cana gəlmişdilər. Belə bir şəraitdə Şəhriyar hadisələri baş verdi. Yəni şəhriyar ayında (1941-ci il avqustun 23-dən sentyabrın 23-nə kimi) 1941-ci il avqust ayının 25-də 1921-ci il Sovet-İran müqaviləsinin 6-ci maddəsinə əsaslanan sovet ordusu (daha sonra İngiltərə və 1942-ci ildə ABŞ-in hərbi qüvvələri) İranə daxil oldu. Rza şahın öz oğlu Məhəmməd Rzanın xeyrinə istəfa verməsi (16.09.1941), şahın İranı tərk etməyə (17.09.1941) məcbur olması nəticəsində irtica geriyə çəkilməli oldu. Rza şahın hərbi-polis rejimi iflasa uğradı.

Bütün bunlar Cənubi Azərbaycanda demokratik və milli qüvvələri yeni mübarizəyə ruhlandırdı. Azərbaycanlı vətənpərvərlər müxtəlif partiyalar və cəmiyyətlərdə, o cümlədən 1941-ci il sentyabrın 29-da Tehranda yaradılmış İran Xalq Partiyasının (İXP) Azərbaycan təşkilatlarında, İran Həmkarlar İttifaqında, antifaşist cəmiyyət və birliklərdə, müxtəlif millimədəni cəmiyyətlərdə fəaliyyətə başladılar. İXP-nin əsas tələbləri bunlar idi: demokratik azadlıqların həyata keçməsi,

İranın milli azadlığının möhkəmləndirilməsi, bütün müttəfiqlərlə dostluq əlaqələrinin möhkəmləndirilməsi, əmək haqqında qanunun qəbulu və s.

«Azərbaycan» cəmiyyətinin fəaliyyəti demokratik və milli qüvvələrin səfərbər edilməsində xüsusilə çox faydalı olmuşdur. 1941-ci ilin oktyabrında azərbaycanlı ziyahıların demokratik nümayəndələrini öz siralarında birləşdirmiş cəmiyyət noyabrın 1-dən Azərbaycan və fars dillərində «Azərbaycan» qazetinin nəşrinə başladı. Fəaliyyətdə olduğu qısa müddət ərzində (1942-ci ilin əvvəllərində cəmiyyət və onun orqanı mərkəzin irticaçı qüvvələri tərəfindən qadağan edilmişdi) İranda Azərbaycan türklərinin milli özünüdərkinin dərinləşməsində, milli mədəniyyətin inkişafında böyük rol oynadı.

Ancaq İranda Sovet faktorunun Cənubi Azərbaycandakı hadisələrə təsirini də nəzərə almaq lazımdır. II Dünya müharibəsi başlanandan və Qərbi Belarus, Qərbi Ukrayna, Bessarabiyani zəbt etdikdən sonra Cənubi Azərbaycan Stalinin işgalçi planlarında xüsusü yer tuturdu. Demokratik ziyahıların milli dircəliş uğrunda mübarizəsi, Şimali Azərbaycandaki həmvətənləri ilə yaxınlığa can atmaları da Stalinin planları ilə üst-üstə düşürdü. Sovet ordusunun İrana yeridilməsi ilə eyni zamanda Sovet Azərbaycanı, M.C.Bağirov başda olmaqla rəhbər partiya və dövlət işçiləri, ziyahılar, hərbi qulluqçular üzərinə fövqəladə bir missiya – Cənubi Azərbaycanda millimədəni və siyasi dircəlişə yardım vəzifəsi qoyulmuşdu. 1941-ci il oktyabrın 11-dən Təbrizdə Azərbaycan türkçəsində «Vətən yolunda», Urmiyada «Qızıl əsgər» qəzetlərinin nəşri, oktyabrın ortalarından Azərbaycan Opera və Balet teatrının qastrolları, müxtəlif musiqi kollektivlərinin səfərləri və b. tədbirlər bu qəbildən idi. Cənubi Azərbaycana göndərilmiş qrupa MK-nin 3-cü katibi Əziz Məmmədkərim oğlu rəhbərlik etdi.\*

\* Ялиев Язиз Мяммадкярим олы (1897-1962). Partiiya və dövvlət xadimi, sənətçi, təşkilatçısı olub, 1938-yyi illər tibb elmləri doktoru idi. Azərb.

Cənubi Azərbaycan üzrə xalq hərəkatına rəhbərlik etmək üçün bir təşkilat lazım idi. Bu təşkilat 1945-ci ilin sentyabr ayının 3-də S.C.Pişəvərinin\* başçılığı altında yaradılmış Azərbaycan Demokrat Fırqəsi (partiyası) idi. ADP-nin müraciətnaməsi nəşr olundu. Onu görkəmli azadxahlardan 77 nəfər imzalamışdı. Müraciətnamə vasitəsilə yeni bir siyasi partiya yaradıldığı, onun məqsəd və vəzifələri xalqa çatdırıldı. Burada Azərbaycan xalqının milli azadlığı və İranın siyasi üsul-idarəsinin demokratikləşdirilməsi məsələləri irəli sürülür, İran dövlətinin Azərbaycan xalqına etdiyi milli zülm ifşa olunurdu. Göstərilirdi ki, Azərbaycan xalqı öz zəngin torpaqlarında yabançı kimi yoxsul halda yaşa-maqdadır. Xalqın milli azadlığı yolunda görüləcək işlər 12 maddədən ibarət şəklində verilmişdi.

Müraciətnamədə göstərilirdi ki, İranın istiqlal və ərazi bütövlüyü saxlamaq üçün Azərbaycana daxili azadlıq və mədəni muxtarıyyət verilməlidir. Bundan ötrü də tezliklə əyalət və vilayət əncümənləri seçilməlidir. Burada ana dili, fəhlə,

CCP Ali Советinin Rýiasat Yekintinin katibi, Azýarb KP MK-nyn katibi (1941-1942), Davýstan MÇCP vilayət Komitəsinin bireyni katibi (1942-1948), UÝK(B)P MK-nyn inspektoru (1949-50), Azýrbaycan CÇP Nəzirliyä Советi Sýdrinin bireyni mävəlini (1950-51) və dýzər mäzzäm partiiyä və dövvlət vəzifəlyarində chalıshy. 1941-yy il sentyabryın ikinci yarısında Ýanubiy Azýrbaycanın eynüdärlimshi grupsa rýaçbärylik edili (1942-yy il martыn ortalarına gýday).

\* Сейид Ыяфар Пишияви (Бавадзадя) (1893-1947) Ыянуби Azýrbaycannda miliyazadlyg şärrakatynын парлаг сималарындан бири idi. 1917-yy ildeňn sýyası fýaliyyät meydanına dahil olub. Эилан Республикасы щокумятинде rýaçbäry vəzifəyde olub. 1930-40-yy illärde Rza shaşyın ýoostyariishi ili zindanda ýatdy. Совет rýaçbärylii týräfinde 1945-yy ilin ýanınynda Azýrbaycan K(b)P MK-nin bireyni katibi Mir Ýaýfar Bäbyrov vasitəsiyle Сейид Ыяфар Пишиявирий ADF-nin yaрадылmasyna rýaçbärylik týkliif edili. O isya Советлярга inamysızlyyny eizlətmeýärlik bildiri ki, ruslар ýoz sýyası şäddäfliyinir irylici aparmag çiçen biziz oýuna gatmag istäyirler. Lazym olan týägdirde biziz kumyak etmäýärklär, meydanda biziz týk goyaýaglar. Lakin Piшиявири son anda bu týkliifa Azýrbaycan xalqы çiçen mäzzäm tarixi fırçsati kimi baxdy və tarixi shansdan istifadəni ziýuri cайды.

kəndli, torpaq məsələlərinə böyük əhəmiyyət verilirdi.

ADP-ni yarananlar xalqı «təbəqə və sinfi fərqini nəzərə almayıaraq» bu partiyaya üzv olmağa və milli azadlıq mübarizəsində iştirak etməyə çağırırdılar.

Sentyabrın 2-də Təbrizdə Azərbaycan Demokrat Fırqəsinin I təsis qurultayı işə başladı. Üç gün ərzində qurultay Proqram və Nizamnaməni qəbul etdi. Seyid Cəfər Pişəvəri Rəyasət Heyətinin sədri seçildi.

Sentyabrın 5-də Təbrizdə partianın müvəqqəti Təbriz Komitəsi yaradıldı. Vilayətlərdə də partiya quruculuğu işi gedirdi.

S.C.Pişəvəri Azərbaycanda böyük inqilabi imkanlardan istifadə olunmasını, hakimiyyət və milli məsələnin inqilabi yol ilə həll edilməsini təklif edirdi. Lakin ADP silahlı mübarizə istiqamətində də hazırlıq işləri aparırdı. 1945-ci il noyabrın 8-də Təbrizdə ADP MK-nin ikinci geniş plenumu oldu. Plenum silahlı üsyan üçün plan hazırlamışdı. Gizli şəkildə kiçik silahlı dəstələr yaradılmışdı.

Silahlı mübarizə barədə iki başlıca təklif olmuşdu. Birincisi, silahlı dəstəni gizlicə Təbriz şəhərinə toplayaraq dövlətin bu şəhərdəki silahlı qüvvələrinə qəfildən hücum edərək onları tərk-silah etmək, hökumət idarələrini tutub hücumu genişləndirmək. İkinci təklif isə eyni vaxtda partizan - fədai<sup>\*</sup> vuruşlarına başlamaq idi. Noyabrın 17-dən Azərbaycan fədailəri kənd, qəsəbə, şəhərləri İran hökumət qoşunlarından azad etməyə başladılar. Noyabrın 10-dan 20-dək fasiləsiz kecirilən mitinq və nümayişlərdə əncümənlərin təşkil olunması, İran daxilində Azərbaycana geniş muxtarlıq verilməsi kimi qərarlar qəbul edildi. 1945-ci il noyabrın 20-də bölgələrdən gələn xalq nümayəndlərindən ibarət Azərbaycan Xalq Konqresi (AXK) Təbrizdə işə başladı. 724 nümayəndənin

\* Ялиня силаш эютцирб халг щакимиийати уурунда мңтшяккил мәбаризия апаран шахсляр фядай адланырыды.

iştirak etdiyi AXK Azərbaycanın sosial-iqtisadi və siyasi vəziyyətini, eləcə də Tehranin bu milli böl-gədəki ayrı-seçkilik münasibətini təhlil edib nəzərdən keçirdikdən sonra belə bir tarixi qərar qəbul etdi: «Azərbaycan xalqı özünün daxili işlərini idarə etmək və milli muxtarlıyətini təmin etmək üçün Əyalət Əncüməni təşkilini bir qədər genişləndirib, ona Milli Məclis (MM) şəkli verir. İranın daxilində və İranın ərazi bütövlüyünü xələl gətirmədən özünün Milli Hökumətini vücud'a gətirir. Azərbaycan Xalq Konqresi özünü Müəssislər Məclisi elan edir».

Müəssislər Məclisi qəbul etdiyi Bəyannamə vasitəsilə Azərbaycan xalqının istək və tələblərini İran şahına, İran məclisinə, İran hakimiyyətinə, eləcə də ABŞ, İngiltərə, SSRİ, Fransa dövlətlərinə çatdırıldı. Bəyannamədə azərbaycanlıların da başqa xalqlar kimi muxtar və azad yaşamağa, öz müqəddəratını özünün həll etməyə haqqılı olduğu və s. göstərilirdi.

Müəssislər Məclisində 39 nəfərdən ibarət Milli Heyət yaradıldı və M.Ə.Şəbüstərini ona sədr seçdi. Milli Heyət qanun vermək səlahiyyətinə malik idi. Milli Heyət taxılın Azərbaycandan kənara daşınımın qarşısını aldı, asayışı pozanlara qarşı tədbirləri gücləndirdi. Noyabrın 21-də MM-ə seckilərə başlamaq haqda fərman verdi. Azərbacyanın böyük bir hissəsinin İran hökumətinin nəzarəti altında qalmamasına baxmayaraq 1945-ci il noyabrın 27-də Azərbacyanın hər yerində Milli Məclisə seckilər başlandı və dekabrın 1-də başa çatdı. Marağa, Sərab, Bostanabad, Mərənd, Sofiyan fədailər tərəfindən azad edilmişdi. Dekabrın 11-də Təbriz şəhəri azad olundu. Bütün Azərbaycan ADP-nin nəzarəti altında idi.

Azərbaycan Milli Məclisinin 39 maddəlik nizamnaməsinin layihəsi M.C.Bağirov tərəfindən İosif Stalin, Vyaçeslav Molotov, Larventi Beriya, Georgi Malenkov göndərildi və bəyənildi. Sovet rəhbərliyi ilə razılıdırıldıqdan sonra 12 dekabr 1945-ci il (21 Azər 1324-cü il) Azərbacyan

Milli Məclisi açıldı. Məclisdə 76 deputat iştirak edirdi. Milli Məclisin axşam iclasında Azərbaycan Milli hökuməti formalasdı. Azərbacyan Milli Məclisi S.C.Pişəvərini Azərbaycan Milli Hökumətinin baş naziri təyin etdi.

Bələliklə, Cənubi Azərbaycanda milli-azadlıq hərəkatının birinci mərhələsi – hakimiyyətin ələ alınması prosesi başa çatdı.

Milli Hökumət cəmi bir il davam etsə də 20 maddədən ibarət iş programı çox zəngin oldu. Hər şeydən əvvəl dövlət vəzifələrinə ədalətli adamlar təyin edildi. Yanvarın 2-də yeni valilər təyin olundu. 1946-cı il yanvarın 6-da Azərbaycan türkçəsi rəsmi dövlət dili elan olundu. Təbrizdə Azərbacyan Dövlət Universitetinin təşkili, yetim və sahibsiz uşaqların təbiyəsi haqqında tarixi qərarlar qəbul edildi. Artıq 1946-cı il iyunun 12-də Azərbaycan Dövlət Universiteti rəsmən açıldı. 3 yaşından 14 yaşına qədər olan sahibsiz uşaqlar Milli Hökumətin təsis etdiyi təbiyəxanalara top-lanmalı idi.

Yanvarın 8-də Milli Məclis vilayət, mahal, böyük əncümənlərinin seckiləri haqqında qərarlar qəbul etdi. Ölkənin 20 yaşına çatmış bütün vətəndaşları seckilərdə iştirak edə, 20-75 yaşlı vətəndaşları isə əncümənlərə seçilə bilərdilər.

1946-cı ilin aprelinde Məclis tərəfindən məhsulun mülkədar və kəndlilər arasında bölüşdürülməsinin yeni qaydaları haqqında qanun qəbul edildi. Mülkədarlara kəndlidən məhsul vergisindən başqa bir şey almaq qadağan edilirdi. Qanun torpaq və su üzərində xüsusi mülkiyyəti saxlasa da, kəndlilərin mülkədar asılılığından azad olunması üçün şərait yaradırdı. Hökumətin qərarı ilə 8 saatlıq iş günü müəyyən edildi. Əmək və sosial sığorta haqqında qanunlar və s. qəbul olundu. Bir sözlə, demokratik dövlət aparıcı yaradıldı.

Lakin Azərbaycanın muxtariyyatına və İranda sovet nüfuzunun azalmasına qarşı olan qüvvələrin – şah, İran irticası, Amerika və İngiltərə imperializmi, sovet rəhbərliyindəki anti-azərbaycan qüvvələrinin narahatlığı artırıldı. İran ABŞ və

İngiltərənin təhribi ilə Sovet ordusunun İrandan çıxarılması, Sovetlərin İranın daxili işlərinə qarışması haqda BMT Təhlükəsizlik Şurasına şikayət etdi.

İranın şimal neft yataqlarının birgə istismarı üzrə Sovet-İran şirkətinin yaradılması haqqında 1946-cı il aprelin 4-də Təhranda müqavilə bağlandı. Sovet rəhbərliyi 15-ci Məclisə seckilərin «rahat və dinc» keçirilməsi, burada neft müqavilələrinin sovetlərin xeyrinə həll edilməsi üçün qoşunların çıxarılmasına icazə verdi. Bununla da «21 Azər» hərəkatına xəyanət etmiş oldu. Aprelin 24-dən qoşunların çıxarılmasına başlandı. Mayın 8-də Azərbaycan və Kürdüstanın son hərbi hissələr çıxarıldı.

Sovet Azərbaycanının siyasi işçiləri və ziyalılırı isə böyük təəssüf hissi ilə Cənubi Azərbaycanı tərk etdilər.

S.C.Pişəvəri isə Milli Hökumətin mövqeyindən dönmədi – Milli Məclisin, Milli Ordunun mərkəz tərəfindən tanınmasını israr edirdi. Təbrizdə 1946-cı il iyunun 13-də Tehran nümayəndələri ilə müqavilə imzalandı.

Bu müqaviləyə görə Mərkəzi hökumət «21 Azər» hərəkatını Azərbacyan xalqının demokratik hərəkatı kimi tanıdı, İranda demokratik dəyişikliklər edəcəyinə söz verdi. Əvəzində isə Azərbaycan ostandarlığı və Milli Məclisin Əyalət Əncüməni ilə əvəz edilməsinə, fədai dəstələrinin, xalq qoşunun mərkəzi dövlət qoşunlarının tərkibinə daxil olmasına və s. razılıq verdi.

ABŞ və Böyük Britaniyanın təhribi ilə Azərbaycan Məsələsi bir neçə dəfə BMT-də müzakirəyə çıxarıldı. S.C.Pişəvərinin BMT Baş Assambleyasına müraciəti isə cavabsız qaldı.

İran qoşunları dekabrın 4-də səhər saat 7-də Azərbaycana hücumaya başladı. Moskva mətbuatı Azərbaycan böhranını İranın sərf daxili işi kimi şərh etdi. Dekabrın 11-də Pişəvəri Təbrizi tərk etdi. Dekabrın 14-də günorta İran qoşunları Təbrizə daxil oldu. Dekabrın 20-də İran ordusu Azərbaycanı tam nəzarətə

götürdü.

Milli hökumət süqut etdi. Bir ildə əldə edilmiş nailiyyətlər məhv edildi. Azadlıq mücahidləri zindanlara atıldı, dəstə-dəstə edam edildi. M.C.Bağirovun təkidi ilə Moskva dekabrın 12-də sərhədi açdı. Dekabrın 19-dək dekmokratik hərəkatın bir neçə min iştirakçısı Sovet Azərbaycanına keçdi. S.C.Pişəvəri də məcburən vətəndən uzaqlaşmalı oldu.

«21 Azər» XX əsrə Cənubi Azərbaycanda baş vermiş mili azadlıq hərəkatının zirvəsi oldu. Azadlıq ocağı söndürülsə də, kül közərməyə başladı:

Mən sənin dilinə dəymirəm cəllad,  
Gəl sən də bu ana dilimə dəymə.  
Yan- deyib, od vurdun bədənimə sən,  
Altımda atəş var, külümə dəymə. (Süleyman Rüstəm)

### 3. 1950-ci illərin sonu – 60-ci illərin əvvəllərində İranda sosial-iqtisadi və siyasi böhranın dərinləşməsi. Cənubi Azərbaycan «Ağ inqilab» illərində

Cənubi Azərbaycandankı müasir sosial-iqtisadi və siyasi vəziyyətin ilkin şərtləri 60-70-cı illərdə feodalizmdən kapitalizmə kecid mərhələsində yarandı. İranın ən böyük aqrar rayonlarından biri olan Cənubi Azərbaycanda sosial-siyasi və iqtisadi böhran kəskinləşdi. Şah rejimi yaranmış təhlükənin qarşısını almaq üçün «yuxarıdan islahatlar keçirmək yolunu seçdi. Qan axıdılmadan həyata keçirilən bu islahatlar «ağ inqilab» adlandırıldı. Cənubi Azərbaycanda İranın digər rayonlarına nisbətən iri yarımfəodal torpaq mülkiyyəti geniş yayılmışdı. Burada sosial ziddiyətlər daha da kəskinləşmişdi. Bütün bunlar islahatın Cənubi Azərbaycandan başlanmasını şərtləndirirdi.

İran dövlət və hökumət rəhbərləri 1947-49-cu illərdə

Azərbaycanda istədikləri şəxsəri güllələdilər, sürgün etdilər, onlara divan tutdular. Həmin illər İran qəzetləri yazırkı ki, Azərbaycanda görünməmiş bir qəhətlik, dərin bir iqtisadi böhran hökm sürür.

Azərbaycanın bir sıra şəhərlərində aclığa qarşı kütləvi nümayişlər oldu. Təbrizin fabrik və zavodlarında fəhlə tətilləri baş verdi. Onlar əmək haqqının artırılmasına nail oldular.

1948-ci ilin payızında Azərbaycanın bir sıra kəndlərində kəndlilərlə mülkədarlar arasında münaqişələr baş verdi, nəticədə onlar məhsul bölgüsündə öz paylarının artırılmasına nail oldular.

24 oktyabr 1949-cu il tarixdə 16-cı çağırış İran möclisinə seçkilər zamanı Milli Cəbhə yaradıldı. O, İngiltərə-İran Neft Şirkətinin milliləşdirilməsi uğrunda hərəkata rəhbərlik edirdi. Tərkibinə isə «İran partiyası», «İslam mücahidləri təşkilatı» və b. daxil idi. Cəbhə milli burjuaziyanın mənafeyini əks etdirirdi.

İranda 1953-cü il avqustun 19-da Müsəddiq hökuməti devrilmiş, Milli Cəbhənin fəaliyyəti qadağan edilmişdi. Təşəbbüs yenə də ölkənin kapitalistcəsinə yüksəlməsi istiqamətini davam etdirən şahın əlinə keçmişdi.

1953-59-cu illərdə hakim dairələr hər vəchlə demokratiani boğmağa çalışır, aqrar çıxçıları, fəhlə tətillərini yatırır, yüzlərlə ziyalını işdən götürür, bir sıra mətbuat orqanlarını bağlayırlılar.

1957-ci ildə paytaxtda və bəzi rayonlarda hərbi vəziyətin ləğv edilməsi ilə yanaşı, SAVAK- təhlükəsizlik və məlumat təşkilati yaradıldı. Monarxiyanın mövqelərinin möhkəmləndirilməsi tədbirləri görüldürdü.

1955-ci ildə dövlət torpaqlarının bölgü və satışı üzrə qanun qəbul edildi. Yarımfəodal torpaq sahibliyi kökündən pozulur və ölkənin tarixi inkişafında yeni mərhələ açılırdı. ABŞ şahı inandırırdı ki, hakim zümrələrin iqtisadi və siyasi mövqeyni laxlatmadan sosial-iqtisadi islahatlar keçirsinlər. O,

istiqraz və kreditlərlə köməyi davam etdirər.

1960-ci ilin oktyabrında şah bir müsahibəsində demişdi ki, mən ölkədə dəyişiklik etmək isteyirəm. Lakin inqilabsız, yuxarıdan başlayaraq. Qan tökmədən, «ağ inqilab».

1961-ci ilin payızında milli burjuaziyanı təmsil edən «Milli Cəbhə» yenidən fəallaşdı. Ölkədə siyasi mübarizə kəskinləşdi.

İnkişaf üçün böyük imkanlara malik olmasına baxmayaq, 60-ci illərin əvvəllərində Azərbaycan iqtisadi cəhətdən İranın geridə qalmış bölgələrindən biri idi. Şah burada inkişaf planını həyata keçirməyə çalışmış, bu çətinliyi «ölkənin şimalı-qərbində» etnik və dil fərqlərinin mövcudluğunda görürdü.

1961-ci ilin yaz və yayında demokratik azadlıqlar uğrunda tələbə hərəkatı başlandı. Milli siyasətə qayğıdış, 20-ci məclisə azad seçeneklər tələb edilirdi. 1962-ci ilin yanvarında Təbriz və Şirazda tələbə mitinqləri baş verdi. Malikanələr yandırılır, yerli hökumət dairələrinə qarşı hərəkat artırdı.

Aydın oldu ki, sosial-iqtisadi strukturda əsaslı dönüş odmadan, ölkənin qarşısında duran problemi, iqtisadi və siyasi stabillik yaratmaq mümkün olmayıcaq. Monarxiya ya siyasi aləmdən getməli, ya da burjua monarxiyasına çevrilməli idi.

Aqrar islahat layihəsi. İslahatlar programında ən vacibi aqrar islahat idi. Bu 1962-ci ilin 9 yanvarında qəbul edildi. İslahatlar üçün qanun layihələri 1963-cü ilin 26 yanvarında keçirilmiş referendumda təsdiq edildi.

Aqrar islahatın birinci mərhələsinin (mart 1962-1963) həyata keçirilməsi 1962-ci il martın 2-də Marağada (Şərqi Azərbaycan) başlandı.

Birinci mərhələ iri mülkədarların torpaq mülkiyyətçiliyinin bir kəndlə məhdudlaşdırılmasını, qalan torpaqların dövlət tərəfindən alınmasını və onların kəndlilərə satılmasını nəzərdə tuturdu. Bu mərhələ üzrə 1978-ci ilin əvvəlində Azərbaycanda cəmi 3444 kənd və 85 tarlanın

torpaqları 197 min icarəçi-kəndli arasında bölüşdürülmüşdü.

İslahatın ikinci mərhələsi (1963-1969) üç şərtdən ibarət idi: 1) torpağı uzunmüddətli dəyişməz şərtlərlə kəndlilərə icarəyə vermək; 2) kəndli icarəcilərə razılışma əsasında satmaq; 3) əvvəller mövcud olmuş məhsul bölgüsündə mülkədar və kəndli paylarına uyğun olaraq torpağı icarədarlara satmaq. Lakin bu mərhələnin əsas xüsusiyyəti ondan ibarət oldu ki, torpaq kəndlilərə uzun müddətə icarəyə verildi.

Növbəti üçüncü mərhələyə görə (1969-1974) xırda və orta mülkədarların və özəl vəqflərin torpaqları rehtası on qat nəqd, yaxud 12 qat uzunmüddətli möhlətlə ödənilməsi şərti ilə satılmalı oldu. Azərbaycan kəndliləri islahatın üçüncü mərhələsi üzrə bütün ölkədə torpaq almış kəndlilərin 23,9%-ni təşkil edirdi. Cənubi Azərbaycan üzrə göstəricilər bir qədər sıyrıldılmışdı. Məsələn, göstəricilərdən belə çıxırdı ki, Şərqi Azərbaycan ostanında kənd sakinlərinin təqribən 83%-i islahata qatılıb. Ancaq nəzərə almalıyıq ki, torpaq sahələrini yalnız «zare» adlanan kəndli ailələri ala bilərdilər. Onların payları isə kənd əhalisinin yarısından çox deyildi.

Ancaq aqrar islahatın sosial effekti partlamaq ərəfəsində olan kəndli həyəcanlarının qarşısını almaqdan ibarət oldu. İqtisadi nəticələr isə sosial nəticələrə nisbətən çox da böyük olmadı. Azərbaycan kənd təsərrüfatının əsas sahələri əkinçilik və heyvandarlıq idi. 60-70-ci illərdə bu struktur əsaslı şəkildə dəyişmədi.

Sərmayənin kənd təsərrüfatından sənayeyə axını, yarımfəodal mülkədarların kapitalistlərə çevrilməsi, yəni aqrar islahatın təbii nəticəsi ölkənin mərkəzi bölgələrində fərqli olaraq Azərbaycanda o qədər də böyük vüsət almadı.

#### 4. 1978-79-cu illər Iran inqilabı və Cənubi Azərbaycan

70-ci illerin sonunda İranda Azərbaycan məsələsinin həllini tələb edən qüvvələr zəhmətkeşlərin marağını təmsil edənollar və xırda burjuaziyaya mənsub solcu demokrat təşkilatları (İXP və ADF 60-ci illerin əvvəllərində birləşdi, aralarındaki ziddiyətlər milli çəkişməyə çevrildi. Xalq ona inamını itirdi). Vəziyyət sosial partlayışa doğru aparırdı. 1977-ci ilin payızından Cənubi Azərbaycanda tələbə və şagirdlərin nümayişləri başlandı. On böyük çıxış 1977-ci il Milli Hökumətin ildönümü günü oldu.

1978-ci ilin yanварında Qumdakı çıxışlarda artıq şah rejiminin ləğy edilməsi tələb edildi. Fevralın 18-də (29 bəhməndə) Təbrizdə Şəriətmədarının çağırışı ilə dini başçıların müraciəti əhalini üsyana qaldırdı. Bu üsyanda 100 min nəfər iştirak etdi. Ordu yeridilməsinə baxmayaraq üsyən ertəsi gün də davam etdi.

Təbriz üsyənində İranda gizli fəaliyyət göstərən «İran xalq fədailəri» təşkilatının üzvləri də iştirak edildi. Təbrizdəki cəza tədbirlərinə cavab olaraq Yəzd, Çöhrəm, Tehran, Qum, Zəncan və b. şəhərlərdə çıxışlar oldu. Həmin gündən başlayaraq mitinq və nümayişlər İranın demək olar ki, bütün iri şəhərlərini bürüdü. Xaricdə olan Ayətullah Xomeyni<sup>\*</sup> Təbriz əhalisinə müraciət göndərdi. Artıq Təbriz üsyəni bütün İranda baş verəcək inqilabin başlangıcı hesab edildi. Mayın 9-19-da baş vermiş çıxışlar İranın 20-dən çox şəhərini əhatə edirdi.

Sentyabrdan inqilabin 2-ci mərhələsi başlandı. Bütün

\* Айятуллаш Хомейни- Рза шащ сийасətinə garşı chыxdыына эюрə дяфя-лярля шябс едилеб вя юлцмá мяшкum едилмишди. Ирага миңцаирят етмияя мъбур олмуш, 1978-ъи илдя Ираг шүкүмтитин тякиди или юлкяни тярк едib Парися эетмишди. Онун шаштылын деврилмəси чачырышы или халга миңаитияти миңидлəрдя ящалий чатдырылырды. Ингилабын глябясиндян сонра онун тярфдарлары цумухалг ряй сорьусу кечирмияя вя априelin 1-дя юлкядя Ислам принциplяrinia яасланан теокratik дювлət – Иран Ислam Respublikası elan etmияя наил олдулар.

sosial təbəqələr hərəkata qoşuldu. Tətilçilər SAVAK-in ləğv edilməsini, demokratikləşməni tələb edirdilər.

1978-ci il dekabrin 30-da təbrizlilər yenidən nümayişə başladılar. Şah 1979-cu il yanvarın 16-da İrandan qaçıdı. Yanvarın 19-dan isə nümayişlər «Allahu əkbər, Xomeyni rəhbər» şəhəri ilə keçirilirdi.

1979-cu il fevralın 1-də A.Xomeyninin Parisdən Tehrana gəlməsi münasibətilə Təbrizdə nümayişlər geniş vüsət aldı. Fevralın 11-də nümayişçilər gülləbaran edildilər. Nümayişçilər də polis qüvvələrinə hücum etdilər. Xeyli insan həlak oldu.

Fevralın 11-də paytaxtda şah tərəfdarları üzərində qələbə çalınmasına baxmayaraq əksinqilabi qüvvələr xüsusən, Təbrizdə müqavimət göstərirdilər. Lakin fevralın 16-da Azərbaycanın başqa şəhərlərində də şahpərəst qüvvələr zərərsizləşdirildi, nəzarət xalqın əlinə keçdi. 1978-79-cu illərin İran inqilabı dövründə azərbaycanlılar 25 min nəfərə yaxın qurban verdilər. Şahlıq üsul-idarəsi devrildi. 1979-cu il aprelin 1-də İran İslam Respublikası elan edildi.

Əsas siyasi və sosial qüvvələr şahlığın devrilməsindən sonra 2-ci mərhələni – milli-demokratik istiqamətdə inkişafı gözləyirdilər. Milli məsələnin ədalətli həlli gözlənilirdi.

1979-cu il dekabrin 2-3-də İran İslam Respublikası Konstitusiyani qəbul etmək üçün referendum keçirdi. «Millətin hüququ» adlı III fəslin 19-cu maddəsində deyilirdi: «İran xalqı hansı etnik qrup və qəbilədən olmasından asılı olmayaraq bərabər hüquqa malikdir, rəng, irq, dil və bu kimi amillər kimsəyə üstünlük vermər», 15-ci maddədə isə deyilirdi: «İran xalqının rəsmi müştərək dili və xətti farsdır. Sənədlər, məktublaşmalar, rəsmi mətnlər və dərs kitabları bu dil və xətlə olmalıdır. Lakin yerli və etnik dillərin fars dili ilə yanaşı işlənməsi, mətbuat, kütləvi informasiya vasitələrində və milli ədəbiyyatın məktəblərdə tədrisində azaddır».

Ancaq bu nailiyyətlər türk dilinin 1945-46-ci illər milli-

demokratik hərəkat dövründəki mövqeyindən çox aşağı oldu. Az bir müddətdə türk dilində təxminən 30 adda qəzet və jurnal nəşr olundu, yazıçılar ittifaqı yarandı, dərs vəsaitləri hazırlanmasına başlandı. Amma, hazırda «Varlıq» jurnalından başqa türk dilində heç bir mətbuat orqanı nəşr edilmir. Dövlət orqanları tərəfindən yasaq edilməsindən (əsasən ideya-siyasi yönümüñə görə) başqa, onların bağlanmasından əsas səbəblərindən biri də qəzet və jurnalların maddi korluq çəkməsi oldu.

İnqilabin qələbəsindən sonra siyasi partiya və təşkilatlar milli zülmün ləğvinin yeganə yolunu İranda ictimai həyatın həqiqi federalizm əsasında yenidən qurulmasında görürdülər.

Dekabrin 20-də müvəqqəti hökumətin 14 bənddən ibarət «Nahiyə özünüidarəsinin hüquq və vəzifələri» adlı qanun layihəsi xalqın müzakirəsinə verildi. Özünüidarə nahiyələri orqanları ölkənin istiqlaliyyəti, bütövlüyü, İran əhalisinin milli vəhdətini təmin etməli idilər. İranın ilk prezidenti Bənisədr göstərirdi ki, «biz muxtariliyyətin əleyhinə deyilik, lakin müxtariliyyəti bizdən olmayanlara verməyəcəyik». («Keyhan» 20.04.1980).

1980-ci ilin dekabrından İraqın İrana müdaxiləsi hakim rejimə demokratik qüvvələri əzmək üçün əlverişli şərait yaratdı.

Bütün çoxmillətli dövlətlərdə olduğu kimi İranda da milli məsələnin həlli ölkənin demokratikləşməsi ilə sıx bağlıdır. İranın demokratikləşməsi burada Azərbaycan məsələsinin təkamül yolu ilə həllini sürətləndirir.

İnqilabin qələbəsindən sonrakı illərdə iqtisadi dur-günluq keçirən ölkə yavaş-yavaş bu vəziyyətdən çıxdıqda və İran-İraq müharibəsindən (1980-1988) sonra iqtisadiyyatın bərpası başlandıqda Cənubi Azərbaycan da sənaye və kənd təsərrüfatının inkişafında müəyyən sürət götürdü. Burada neftayırma zavodu, traktor, maşinqayırma, dəzgahqayırma zavodları, kənd təsərrüfat maşınları üçün mühərriklər istehsal edən zavodlar, lampa zavodu, xalça fabrikları, qənd zavodları, tüütün fabrikları,

toxuculuq fabrikları və s. kimi yüzlərlə yüngül sənaye müəssisələri fəaliyyət göstərir. Taxılçılıq, bostançılıq, heyvandarlıq məhsulları qismən də İranın digər rayonlarına ixrac olunur. Aqrar ölkə olan Cənubi Azərbaycan kənd təsərrüfatının inkişafi üçün böyük imkanlara malikdir.

1999-cu ilin avqust ayında Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatı Analitik İnformasiya mərkəzinin mətbuatda çap olunmuş məlumatına əsasən İranda yaşayan əhalinin milli tərkibi belə olmuşdur:

Nº	Milli vahidlər	Sayı (mln. nəfər)	Ölkə əhalisinin sayına görə nisbəti (faizlə)
1.	Azərbaycanlılar	29.0	41.42
2.	Farslar	22.0	31.42
3.	Kürtlər	7.5	10.71
4.	Ərəblər	3.5	5.0
5.	Türkmanlar	3.0	4.28
6.	Bəlular	2.4	3.42
7.	Qaşqaylar	2.0	2.85
8.	Yəhudü, aysori, erməni	0.6	0.85
9.	Başqaları	0.035	0.05
	Cəmi	70.0	100.0

#### Ədəbiyyat

1. Иванов М.С. Новейшая история Ирана. М.: 1965
2. Həbibov Ə. Cənubi Azərbaycanda azadlıq hərəkatı. Bakı: 1988
3. Tağıyeva Ş. 1920-ci il Təbriz üsyani. Bakı: 1990
4. Nəsibzadə N. Bölünmüş Azərbaycan, bütün Azərbaycan. Bakı: 1997
5. Nəsibzadə N. İranda Azərbaycan məsələsi (XX əsrin 60-70-ci illəri). Bakı: 1997
6. Иванов М.С. Иран в 60-70-х годах XX века. М.: 1977
7. Abdullayev Z.Z. Ağası N.N. Müasir İran. Bakı: 1976
8. Almaz Əliqizi. Cənubi Azərbaycan «Ağ inqilab» dönməmində // «Araz» jurnalı, 1997, №1(2)
9. Araev C.P. Иран в прошлом и настоящем. М.: 1981
10. Pişəvəri S.C. Seçilmiş əsərləri. Bakı: 1984
11. Çəşməzər M.M. Azərbaycan Demokratik Partiyasının yaranması və fəaliyyəti. Bakı: 1986
12. Həsənli C. Güney Azərbaycan: Tehran-Bakı-Moskva arasında (1939-1945). Bakı: 1998

#### **XIV mühazirə**

- 
- 13. Həsənli S. Soyuq müharibənin başlandığı yer – Güney Azərbaycan. 1945-1946. Bakı: 1999
  - 14. Tağıyev Ş., Rəhimli Ə., Bayramzadə S. Güney Azərbaycan (məlumat kitabı). Bakı: 2000
  - 15. Rəhimli Ə. Güney Azərbaycanda milli demokratik hərəkat. Bakı: 2003
  - 16. Агаев С. Иран-рождение республики. М.: 1984
  - 17. Демин А.И. Современная Иранская деревня. М.: 1977
- 

**Çapa imzalanmışdır 04.100.2010. Kağız formatı 60x84 1/16. Sayı 200.**

**«Bakı Universiteti» nəşriyyatı, Bakı – 370148, Z.Xəlilov, 23.**